

LALƏ HACIYEVA

AZƏRBAYCANIN RUSDILLİ
DÖVRİ MƏTBUATININ
TARİXİNDƏN
(1871-1918)




LALƏ HACIYEVA

AZƏRBAYCAN MƏTBƏTİ

100260 AZƏRBAYCAN MƏTBƏTİ

AZƏRBAYCANIN
RUSDİLLİ DÖVΡİ MƏTBUATININ
TARİXİNDƏN
(1871-1918)

100260



"Elm və təhsil"
Bakı - 2017

Elmi məsləhətçi**və redaktor:****Şamil Vəliyev,***filologiya elmləri doktoru, professor***Rəyçi:****Məhəmmədismail Mehdiyev,**
*tarix elmləri namizədi, dosent***Lala Osman qızı Hacıyeva.****Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918).****Bakı, "Elm və Təhsil", 2017, 392 səh.**

Monografiyada Azərbaycan mətbuatşünaslığında ilk dəfə rusdilli mətbuatın təşəkkülü və inkişafı tədqiq olunur. Kitab yarım əsr arzında - XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək - Azərbaycanda nəşr olunan rusdilli dövri mətbuat haqqındadır. Araşdırılan dövrde 100-dən çox qəzet və jurnal rus dilində işq üzü görmüşdür. Bunların bir çoxusu ilk dəfə tədqiq olunub yaxud elmi işin dövriyyəsinə buraxılmışdır. Kitab ictimai-siyasi, filologiya və mətbuat tarixi masalaları ilə məşğul olan müttəxassislər və tələbələr üçün nəzardə tutulmuşdu.

ISBN 978-9952-8176-2-1**© "Elm və təhsil", 2017****MÜNDƏRİCAT****MÜƏLLİFDƏN 5****GİRİŞ 7****I FƏSİL. AZƏRBAYCANDA RUSDİLLİ MƏTBUATIN YARANMASININ ZƏMİNİ 11**

1.1. Qafqazda kitab çapı tarixindən 11

1.2. Qafqazda dövri mətbuatın yaranması bölgənin müstəmləkələşdirilməsinin nəticəsi kimi 25
1.3. Azərbaycanda rus ictimai fikrin təşəkkülü tarixindən 40

1.4 Azərbaycanda ilk dövri mətbuat - "Bakinski Listok" qəzeti 57

1.5. Azərbaycanda ilk rəsmi nəşr - "Bakinskiye İzvestiya" qəzeti 84

1.6. Azərbaycanlıların ümidi və arzularının ifadəçisi - "Kaspı" qəzeti 109

II FƏSİL. XX ƏSRİN ƏVVƏLİNDE AZƏRBAYCANDA RUSDİLLİ MƏTBUATIN İNKİŞAFI 156

2.1. Azərbaycanın rusdilli mətbuatı birinci rus inqilabı ərafəsində 156

2.2. 17 oktyabr 1905-ci il Manifesti və Azərbaycanda rusdilli mətbuatın inkişafı 197

2.3. Birinci rus inqilabının satirik mətbuatın inkişafına təsiri 237

III FƏSİL. MƏTBUAT BİRİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ DAŞNAK-BOLŞEVİK İRTİCASI İLLƏRİNDE	278
3.1. Bakı rusdilli mətbuatı birinci dünya müharibəsi ərəfəsində	278
3.2. Müharibədən zərər çəkmiş qacqınların problemləri “Kaspi” və “Baku” qəzetlərinin səhifələrində	296
3.3. Mütəqiqiyətin devrilməsindən sonra çoxpartiyalı mətbuatın inkişafı	309
3.4. Azərbaycanlıların öz milli müqəddəratını təyin etmə məsələləri rusdilli mətbuatın səhifələrində (aprel 1917-ci il – may 1918-ci il)	331
YEKUN	354
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	358
1871 MAY – 1918-Cİ İLLƏRDƏ RUS DİLİNDƏ NƏŞR OLUNAN QƏZET VƏ JURNALLARIN XRONOLOGİYASI.....	388

MÜƏLLİFDƏN

Oxuların diqqətinə təqdim edilən kitab yarım əsr ərzində – XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək – Azərbaycanda nəşr olunan rusdilli dövri mətbuat haqqındadır. İlk tədqiq olunan nəşr 6 mart 1871-ci ildə işıq üzü görən “Bakincki Listok”qəzetidir, sonunu – 1917-ci ilin aprelin 30-dan “Kaspi” qəzetinin 6-ci səhifəsində çıxmaga başlayan “Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri”dir. Ümumilikdə, aşadırılan dövr ərzində rus dilində nəşr olunan 100 yaxın qəzet və jurnal tədqiq olunub və ya monoqrafiyanın elmi dövriyyəsinə daxil edilib. Bunların sırasında həm burjua-liberal, həm quberniya, həm siyasi yönümlü, həm də dövlət qurumlarına və siyasi cərəyanlara bila vasitə bağlı olmayan mətbuat var. Eyni zamanda bu nəşrlər milli meyllərinə görə də fərqlənirdilər. Bir qrup nəşr sərf Rusiya mövqeyindən çıxış edirdi. Bunlar əsasən rusdilli mətbuatın təşəkkülü zamani yaradılan nəşrlərdi. Bəziləri Azərbaycan xalqının ümidi və arzularını eks etdi. Belə nəşrlərin lideri, sözsüz ki, başda Əlimərdan bəy Topçubaşov və naşiri Hacı Zeynalabdin Tağıyev olmaqla “Kaspi” qəzeti (1881-1919) idi. Bakıda ermənilərin maraqlarını ifadə edən çox sayıda qəzet nəşr olundu, bunların da inkişafı XX əsrin birinci onilliyinə tasadüf edir. Dövri mətbuatın belə geniş spektorda təmsilciliyi aşadırılan dövrdə sənayesi sürətlə inkişaf edən Bakı şəhəri əhalisinin son dərəcə müxtəlisiliyindən irali gəlirdi. Burada çox xalqların nümayəndəsi yaşayırıdı. XX əsrin əvvəlində şəhər sakinlərinin eksəriyyətini Rusyanın müxtəlif quberniyalarından gəlmüş ruslar, sonra azərbaycanlılar və ermənilər təşkil edirdi. Müxtəlif xarakterli, bəzən tam eks mövqelərdə duran Bakı mətbuatı ictimai fikrə birbaşa təsir göstərirdi. Əgər təşəkkül tapma dövründə rusdilli mətbuat Rusiya siyasətinə və dövlətçiliyinə istiqamətlənmişdə, birinci dünya müharibəsinin sonunda Azərbay-

canın qabaqcıl demokratiyasının siyasi meydanda fəal çıxışı nəticəsində o, Azərbaycanın milli maraqlarına meylləndi.

Azərbaycan rusdilli mətbuatı haqqında ədəbiyyat kifayət qədər genişdir, lakin bu sahədə Azərbaycan dilində nəşr olunan dövri mətbuatdan fərqli olaraq, ümumləşdirici elmi işlər yoxdur. Bu baxımdan təqdim olunan monoqrafiya ilk təcrübədir və bu səbəbdən qüsursuz deyil. Çatışmamazlıqlara, ilk növbədə, diqqətdən kənar qalan çoxsaylı məsələləri aid etmək lazımdır. Lakin işə başlanılb və həmin mövzu üzrə sonrakı araşdırılmalar üçün yol açılıb.

Kitabın ərsəyə gəlməsində həmkarların və dostların məsləhət və mülahizələri böyük rol oynamışdı. Monoqrafiyanın hazırlanması zamanı dəyərləri fikirlər söyləyən işin elmi məsləhətçisi, professor Şamil Vəliyevə minnətdarlıq bildirməyi özümə borc biliyəm. Müəllimin və ustadım, professor Şirməmməd Hüseynova xüsusü təşəkkürümü bildirmək istəyirəm. Şirməmməd müəllimin alicənab köməyi nəticəsində fəsil və paraqrafların adı daha düzgün verilmişdir. Həmçinin təmənnasız köməyinə görə BDU-nun Mətbuat tarixi kafedrasının dosenti Məhəmmədisəmayıl Mehdiyevə öz səmimi minnətdarlığını bildirirəm. O, bütün əlyazmanı oxuyub, müəyyən qeyri-ardicilliqları göstərdi, kitabın strukturuna yaxşılaşma gətirdi. Monoqrafiyanın hazırlanmasına böyük dəstək verdiyi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru, tarix elmləri namizədi Mais Bağırova dərin təşəkkürümü bildirmək istəyirəm.

*Lala Osman qızı Hacıyeva,
Bakı, 2016*

GİRİŞ

Azərbaycanda dövri mətbuatın yaranması və inkişafı çarizmin “hökumətin niyyətinə uyğun olan” faydalı məlumatları ölkədə yaymaq siyaseti və İ.V.Paskeviç Qafqazda baş komandan olarkən irəli sürəlmüş Rusiyانın Qafqazı tanımı təşəbbüsü ilə birbaşa bağlı olmuşdur.¹ Həmin dövrə İ.V.Paskeviçin fəal iştirakı ilə Qafqazda rusca ilk qəzet – “Tiflisskiye vedomostı” (1828-1832) yaradılmışdı. Bu nəşrin əsas funksiyası çarizm siyasetini Qafqazda yaymaqdan ibarət idi. Rusiya imperiyasına daxil olduqdan sonra Azərbaycan da Gürcüstan kimi Rusiyani iki qrup şəxslərin timsalında tanımağa başladı. Birincisi sosial və milli zülm götərən generallar və məmurlar, ikincisi isə bu yerlərdə maarifçiliyin inkişafına, o cümlədən dövri mətbuatın təşəkkülünə dəstək verən mədəniyyət xadimləri idi. Onlardan biri – XIX əsrin 60-ci illərinin sonunda Peterburqdan Bakıya gəlmiş alman protestanti Xristian Sink Bakı Gimnaziyasında alman dili müəllimi olmuş, Azərbaycanda ilk dövri nəşr olan “Bakinski Listok” qəzetini yaradmışdı (1871-1872). X.Sinkla eyni gimnaziyada təbiətşünaslıq müəllimi olmuş Həsən bəy Məlikov (Zərdablı) dörd il sonra “Əkinçi” qəzetini nəşr edərək (1875-1877) Azərbaycan milli mətbuatının əsasını qoymuşdur.

Milli mətbuatımızın sonrakı təşəkkülündə və inkişafında Bakıda çıxmış rusdilli mətbuatın böyük rolu olmuşdur. “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “Irşad” (1905-1908), “Təzə həyat” (1907), “Tərəqqi” (1908-1909), “Açıq söz” (1915-1918), “Hümmət” (1917-1918) qəzetlərinin gələcək redaktorları M.Şahtaxtı, Ə.Hüseynzadə, Ə.Ağayev, H.Vəzirov, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, N.Norimanov və bir sıra başgaları ilk peşə addımlarını məhz rusdilli mətbuatda, özülliklə də

¹ Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA). 12 cildə. 7 cild. Tiflis: Qafqaz Canişimi Baş İdarəsinin mətbəsi. 1878, 995 s., s.9.

“Kaspi” qəzetiində (1881-1919) atmışdır. Sonuncu qəzetiin redaksiyasını, bir növ, Azərbaycan jurnalistlərinin bir neçə nəslini yetişdirmiş “gənc kadrlar ocağı” adlandırmış olar. Digər tərfdən, hətta milli mətbuatın yetərinə inkişaf etdiyi sonrakı illərdə də Azərbaycanın rusdilli dövri mətbuatı əsas informasiya mübadiləsi kanalı olaraq xüsusi kommunikativ rol oynamadıqda davam edir, Azərbaycanın öncül elm və mədəniyyətin nailiyyətlərinə qovuşmasında, ictimai rəyin formallaşmasında önemli yer tuturdu. İmperiyanın bəzi türkdilli xalqları istisna olmaqla Rusiyadakı, o cümlədən Peterburq və Moskvadakı, Tiflis və Kiyevdəki geniş auditoriyaya yalnız Bakıda çıxan rusdilli mətbuat yol təpə bilərdi. Təsadüfi deyil ki, siyasi və milli oyanış dövrü olan 1905-ci ildə məhz “Kaspi” qəzetiin publisistləri olan Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşov öz xalqının önündə gedir, onun arzu və ümidi lərini imperiya paytaxtının hakim qurumlarına çatdırı bilirdilər. Bu və digər oxşar proseslərin öyrənilməsi XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycan mətbuatının, eləcə də bütövlükdə o dövr Azərbaycan tarixinin önemli aspektlərini açmağa imkan yaratır.

Araşdırmanın aktuallığı həm də müasir ictimai-siyasi həyatın tələbləri ilə bağlıdır. Belə ki, milli mediamız nə qədər inkişaf etmiş olsa da, postsovət dövlətlərinin və bütün dünyanın rus dili məkanında Azərbaycanın maraqlarını yalnız Bakıda rusca çıxan qəzet və jurnallar, onların elektron versiyaları, rus dilində yazan informasiya agentlikləri təmsil edir. W3Techs (World Wide Web Technology Surveys) təşkilatının məlumatında deyilir ki, İnternetdə istifadə səviyyəsinə görə rus dili 2013-cü ilin martında ikinci yerə çıxmışdır. Dünyada bu dildə danışan, yaxud onu anlayan insanların sayı 280 milyona bərabərdir. Buna görə də rusdilli dövri mətbuatın təşəkkülü və inkişafı dövründə toplanmış həm müsbət, həm də mənfi təcrübənin öyrənilməsi zərurəti yaranır. XX əsrin ilk onilliklərinin inqilabi proseslərində bu mətbuat mühüm rol oynamış, milli mühitə ümumrus jurnal-

tika və poliqrafiya təcrübəsi ilə yanaşı, həm də milli azadlıq ideyası gətirmişdir.¹ Bu, araşdırılan dövrün ictimai-siyasi təfəkkür tərzini, onun bugünkü ictimai və fərdi şüurdakı inikasını, müasir proseslərə təsirini daha adekvat qaydada anlamağa imkan verir.

Tədqiqatın elmi aktuallığı həm də problemin işlənmə dərəcəsi ilə müəyyən olunur. Azərbaycanda ilk dövri nəşr olan “Bakinski Listok” qəzetiin fəaliyyətə başladığı vaxtdan 145 il keçməsinə baxmayaraq rusdilli mətbuatımızın tarixinə dair hələ də ümumiləşdirilmiş tədqiqat əsərləri yazılmamış, onun təşəkkül və inkişaf dövründəki mühüm özəllikləri nəzərdən keçirilməmiş, baş vermiş hadisələrin rus dilindəki mətbuatın fəaliyyəti ilə qarşılıqlı əlaqələri yetərinə öyrənilməmişdir.

Bu baxımdan rus dilində çıxan “Kaspi” qəzetiin liberal-burjuasluq rus qəzetiindən öncül Azərbaycan burjuaziyasının milli naşrinə çevrilməsi dövrü son dərəcə maraqlıdır. Uzaqqorən biznesmen və maarifçilik hamisi H.Z.Tağıyev Azərbaycan dilində qəzet naşrinin tezliklə mümkün olmayacağıni anlayaraq Bakıda və bütün Cənubi Qafqazda populyar olan “Kaspi”ni satın alaraq H.Zərdabi, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə kimi yerli jurnalistlərin köməyi ilə onun fəaliyyətini azərbaycanlıların milli mənafeyinə xidmət istiqamətinə yönəltmiş oldu.

Birinci Rusiya inqilabı ərefəsində və onun gedisi zamanı baş vermiş hadisə və faktların zənginliyi, sosialist yönlü təmamilə yeni mətbuat tipinin, o cümlədən inqilabi olayların təsiri ilə rus dilində satırık mətbuatın meydana gəlməsi və onun fəaliyyətinin bu günə qədər tədqiq edilməməsi bu zaman kəsiyinin jurnalistikasının dərindən araşdırılmasını xeyli aktuallaşdırır.

I Dünya müharibəsi illərinin rusdilli mətbuatı da araşdırma üçün zəngin material verir. Hərbi fəlakətlər və hərc-mərcliklər dövründə Bakıda buraxılan mətbuat Qafqazın ideologiya cəb-

¹ Elçin. Rusdilli mətbuatın əhəmiyyəti barədə. Azərbaycan mətbuatı tarixi antologiyası. 2 cilddə, II-ci c.). Bakı: Elm və təhsil, 2011, 440 s., s.170.

həsinin önündə yer almışdı. Ölüm-dirim mübarizəsi aparan medianın səhifələrində müxtalif siyasi dairələrin, siniflərin və xalqların maraqları toqquşurdu.

Qısaçı, təqdim olunan elmi əsərdə rusdilli dövri mətbuatın problemlərinin kompleks araştırılması, onun cəmiyyətlə, ictimai inkişafın Azərbaycanda mətbuatın inkişafına yardımçı olmuş hərəkətverici qüvvələri ilə qarşılıqlı təsirini öyrənmək sahəsində müşahidə olunan boşluğu doldurmaq məqsədi güdüllür. Araşdırma mövzusunun seçilməsi da məhz bu boşluğu dərin elmi təhlil-lə aradan qaldırmaq zərurətindən irəli gəlmişdir. Monoqrafiyada verilmiş genişəcmli yeni məlumatlar araşdırılan zaman kəsiyində baş vermiş ictimai-siyasi hadisələrin bu və ya digər aspektlərinə işq salmaqla yanaşı, həm də həmin hadisələr haqqında formallaşmış təsəvvürləri xeyli dərəcədə dəyişdirməyə qadirdir.

I FƏSİL

AZƏRBAYCANDA RUSDILLİ MƏTBUATIN YARANMASININ ZƏMİNİ

1.1. Qafqazda kitab çapı tarixindən

Qutenberqin cap dəzgahının ixtira etməsi bəşəriyyətin sosial-siyasi və tarixi-mədəni həyatında mühüm rol oynadı. Məhz çapçılıq işi XV-XVI əsrlərdə elmin intibahını və burjuə cəmiyyətinin inkişafını şərtləndirdi. Həmin dövrə kimi kütləvi şüru özüne sərf edən istiqamətə yönəldən ruhanılar cəmiyyəti idarə edirdi.

Qafqazda kitab çapının inkişafından danışarkən İvan Fyodorov başda olmaqla rus kitab çapı haqqında məlumatlara yer ayırmak lazımdır. Belə ki, bu məlumatlar Rusuyanın istila etmiş ərazilərdə, o cümlədən Zaqqaziyada rus çap sözünün yayılması siyasətinə aydınlıq gətirir. Məlumdur ki, feodalizm şəraitində əsas ideoloji qüvvə ruhanılar idi və bu səbəbdən ilk nəşr edilən kilsə kitabları olmuşdur. Onlar “oxu üçün birinci kitab olmuş, dərslik qismində XVIII əsrə kimi uşaqların təhsilində istifadə edilmişdir”¹.

1564-cü ildə İvan Fyodorov və Pyotr Mstislavsev tərəfindən çap edilən “Apostol” kitabı nəşr tarixi dəqiq bəlli olan Moskva dövlətinin birinci kitabı sayılır. Rusiyada kitab çapı tarixinin araşdırıcıları ölkədə çap işinin yaranması və yayılmasının zəmini barədə yazarkən çap dəzgahının məhz 1553-cü ildə işə salınmasının səbəblərini xüsusi qeyd edirlər. Məsələ ondadır ki, həmin zaman yenica istila edilmiş Kazan xanlığında yeni açılan kilsələri kitabla təmin etməyə böyük ehtiyac yaranmışdı.

¹ "Rus kitab çapının 400 illiyi". Moskva: "Nauka" nəşr. 1964., 664 s., <http://www.ivki.ru/svitok/book/kvb.htm>

Misli görünməmiş ölçüdə ərizisini artırılmış ölkəni tez bir zamanda kilsə kitabları ilə təchiz etmək lazım idi.¹

Sonralar həmin siyaset Rusyanın istila etdiyi digər müsəlman xalqların, o cümlədən türkdilli müsəlmanların yaşadıqları ərazilərdə, lakin fərqli formada tətbiq edilmişdi. Belə ki, XIX əsrin 40-60-ci illərində əsas pravoslav ibadət kitabları tatar dilinə tərcümə olunub cap edildi.²

1894-cü ildə "Russki Arxiv" (1863-1917) jurnalının yazdırığına görə, müqəddəs xristian kitablarının tatar dilinə tərcüməsi "pravoslav dinini qəbul edən tatarların ibadət etməsi üçün Ali hakimiyyətin hökmü" əsasında qəbul edilmişdi.³

1847-ci ilin avqustunda ibadət kitablarının tərcüməsi üçün xüsusi komitə yaradıldı. "Yeparxiya və akademik rəhbərliyin dəvətiylə" tanınmış alim-şərqşunas Mirzə Kazimbəy komitənin üzvü oldu.⁴ Əslən Dərbənd şəhərindən olan Mirzə Məmməd Əli Kazimbəy (1802-1870) 1820-ci ildə "qaçaq Şah Əlixan ilə hökumətə zidd əlaqələr qurduğu üçün" Həştərxana sürgün edilmiş Dərbənd şeyxülislami Hacı Qasımbəyin oğludur.⁵

Bəzi mənbələrə görə, Mirzə Kazimbəy də atası ilə birlikdə Həştərxana sürgün olunmuşdu.⁶ Lakin "Russki Arxiv" yazır ki, "Aleksandr Kasimoviç sürgün edilməyib və bir az sonra Həştərxana atasıyla görüşmək üçün gəlib".⁷ Həştərxanda M.Kazimbəy Şotland missionerləri ilə yaxından tanış olur və onlara şərqi dillərini öyrədir. Özü isə onlardan ingilis dilini öyrənməyə başlayır. Şotland missionerlərinin təsirinə düşən M.Kazimbəy "1823-cü

¹"Rus kitab çapının 400 illiyi". Moskva: "Nauka" nəşr. 1964., 664 s., <http://www.ivki.ru/svitok/book/kvb.htm>

²Znamenski P. Xristian kitablarının tatar tərcüməsi // Russki Arxiv. 1894, №3, s.243.

³Yenə orada

⁴Yenə orada.

⁵A.P.Yermolov şotland missionerləri haqqında.Bir daha A.K.Kazimbəyin tərcüməyi-hali barədə // Russki Arxiv. 1894, №2, s.165-169.

⁶Yenə orada

⁷Yenə orada

ildə xristianlığı qəbul etmək niyyətində olduğunu bildirdi və onların vasitəsi ilə bu haqda mərhum padşah Aleksandr Pavloviçə acizənə müraciət etdi".¹ Lakin Həştərxanın baş yepiskopu Avraamiy buna etiraz etmişdi və M.Kazimbəyin Rusiyada hökm sürən pravoslav dinini qəbul etməsini istəmişdi. Buna baxmayaraq, "1806-ci ilin dekabr ayının 25-ci günü Şotland koloniyasına verilmiş imtiyazların 12, 13 və 19 maddələrinə görə" Mirzə Kazimbəyin xahişi müsbət həll olunmuşdu.² Xaç suyuna salındıqdan sonra Kazimbəy özünə Aleksandri adını götürmüdü. Həmin vaxtdan o, Aleksandr Kasimoviç Kazimbəy kimi özünü təqdim edirdi.

Dağlıların və Qafqazın digər qeyri-xristian xalqlarının xristianlığa keçməsində başqa dövlətlərin nümayəndələrinin fəallığından narahat olan çar hökuməti vəziyyəti nəzarətə almağa cəhd göstərirdi. Qafqazda və digər istila edilmiş ərazilərdə öz təsirini gücləndirmək məqsədi ilə Rusiya hökuməti pravoslav kitabların şərqi dillərinə, o cümlədən tatar dilinə tərcümə etməyə başladı. Bu ideyanın həyata keçirilməsi üçün yaradılmış komitəye Mirzə Kazimbəydən savayı professorlar N.İ.Ilminski və Q.S.Sablukov daxil idilər. "Russki Arxiv" qeyd edirdi ki, hər iki professor "nadir linqvist istedadına və biliklərə malik və səmimi qəlbən tatarların xristian dini barədə maarifləndirilməsi kimi yüksək ideyaya sadiq insanlardı".³

Tanınmış şərqşunas Mirzə Kazimbəyin böyük nüfuzu ərab və tatar dilləri üzrə akademik mütəxəssisləri məyus etmişdi. Onlar Mirzə Kazimbəyin təsiri altında 10 ildən artıq, 1850-ci illərin sonuna kimi çalışdılar. Tatarların xristianlıq sahəsində maarifləndirilməsi məqsədi ilə edilən tərcümələr dövrünü "maarifləndirmə missiyası" tarixində Kazimbəy dövrü adlandı-

¹A.P.Yermolov şotland missionerləri haqqında.Bir daha A.K.Kazimbəyin tərcüməyi-hali barədə // Russki Arxiv. 1894, №2, s.165-169.

²Yenə orada

³Znamenski P. Xristian kitablarının tatar tərcüməsi // Russki Arxiv. 1894, №3, s.243.

rırlar. Həmin illərin tərcümə işlərinin fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, görkəmli alimin nüfuzu nəticəsində tərcümənin əsası kimi canlı, tatar xalq dili deyil, elmi-ədəbi tatar dili götürülmüşdir.

Bu səbəbdən tərcümə edilmiş ibadət kitabları xaç suyuna salmış tatarlar tərəfindən rəğbətlə qarşılanmırıldı. Bəlli olmuşdu ki, keşişlərin çoxu ərəb dilindən xəbərsizdir, sadə insanlar isə nəşr olunmuş kitabların elmi dilini başa düşmür. “Çətin də olsa etiraf etməliyəm ki, həmin zaman (1840-ci illərdə) biz yanlış istiqamət – belə demək olarsa, ultra-məhəmmədiyyə istiqaməti göturmüşdük, - professor N.I.İlminski öz xatirlərində yazırıdı. – Biz, sadə xalqın istifadə etmədiyi, ərəb və fars sözləri və ifadələri ilə zəngin olan tatar məhəmmədiyyə dilini norma kimi qəbul etmişdik, ərəb əlisbasıyla yazırıq, xüsusi adları da məhəmmədiyyə dilinə uyğun yazırıq. Bu, bir tərəfdən, elmin həmin dövrə vəziyyətindən irəli gəldi – elm sırf kitab dilindən istifadə edirdi, sadə xalq dili isə yararsız və xristianlığın ali məqsədləri üçün həraqətli sayılırdı. Digər tərəfdən, Tövrat Cəmiyyətin qəbul etdiyi İngilis missionerlərinin tərcümə nümunələri də bizim işə öz təsirini göstərirdi”.¹

Professor N.I.İlminskinin təşəbbüsü ilə XIX əsrin 60-ci illərindən başlayaraq ibadət kitablarının tərcüməsinə baxış dəyişdi. Tərcümələrdə üstünlük xalqın dilinə verildi, və, rus tədqiqatçılarının dediyi kimi, N.I.İlminski dövrü başlandı.

Həmin illər xristianlığı qəbul etmiş tatarlar arasında kültəvi dönüklük müşahidə olunurdu. Bunun qarşısının alınması və “xristian maarifçiliyini” davam etdirilməsi üçün professor N.I.İlminski Kazan quberniyasında xəçpərəst-tatar məktəbi təsis etmişdi. Burada dərslər yeni kitablar vasitəsi ilə canlı xalq dilində aparılırdı. “Russki Arxiv”in yazdığını görə, məktəbin fəaliyyəti “özgə xalqların xristian maariflənməsində yeni sist-

min tətbiqinin ilk canlı təzahürü idi”. Jurnal qeyd edirdi ki, məktəbin məzunları tatar kəndlərinə səpələnərək hakim islam dininin əleyhinə qüdrətli qüvvəyə çevrildilər. Həmin dövrə islam dininin nümayəndələri – mollalar və s. müsəlman məzhabını dair cap məhsullarından məhrum idilər.

“Əlində maraqlı və hamı üçün aydın kitab tutan hər bir oğlan tatar balası, hər bir qız tatar balası ana dilində oxuduqları pravoslav dualar və dini nəğlələrlə, qarşılarda açılan yeni işıqlı dünya haqqında söhbətləri ilə ailə və kəndlərində əsl əshabaya çevrilmişdilər”.²

Əgər ilk rus cap kitablarının məqsədi istila edilmiş ərazilərdə pravoslavlığın və xristianlığın təbliği idisə, erməni kitab məhsulları bütün dünyaya səpələnmiş ermənilərin Eçmədzin ətrafında birləşdirmək məqsədində xidmət edirdi. Erməni çap işinin başlama tarixi Rusiyada kitab çapı tarixi ilə üst-üstə düşür. Erməni dilində ilk kitab Venesiyada çap edilib. A.D.Yerisov (1841 - 1902) tərəfindən Tiflisdə nəşr olunan və aşkar erməni mövqeyində duran “Kavkazskaya Starina” aylıq tarixi-arxeoloji jurnal (1872-1873) erməni kitab çapı tarixinə aid silsilə məqalələr dərc etmişdi. Jurnal israrla yazırıdı: “XVI əsrda erməni katolikosu Mixail Eçmədžini tərk etməli oldu və Sivastiyada məskunlaşdı, oradan da Roma papası IV Piya nümayəndə heyəti göndördü. Heyətin başında Yevdokiyadan olan Abqar adlı bir kəs durmuşdu, onu oğlu dyakon Sultanşah və keşş Aleksandr müşayət edirdilər”.²

Jurnal daha sonra bildirir ki, “Romaya gəlib katolikosun tapşırığını yerinə yetirən Abqar yüz il əvvəl icad edilmiş çap sənətinə diqqət yetirir”.³ Jurnalın yazdığına görə, Abqar zəbur kitabını erməni dilində çap etmək qərarına gəlir. Venesiyada yaşayış ermənilərdən borc pul alır, 1565-ci ildə erməni şriftini

¹Znamenski P. .Xristian kitablarının tatar tərcüməsi // Russki Arxiv. 1894, №3, s.243.

²“Kavkazskaya Starina”. Tiflis: 1873, №№4-5, s.127.

³Yenə orada.

tökür və kitabı çap edir. Zirək tərəpənən Abqar 1567-ci ildə Osmanlı İmperiyasının paytaxtında erməni kilsəsi üçün mətbəə açıb və həmin il əlifbanı, daha sonra isə dini təqvimini çap edib. Qafqazda rus ictimai fikir və mətbuat tədqiqatçısı D.L. Vateyşvili erməni çap sözünün yaranmasını XVI əsrin əvvələrinə aid edir. Onun fikrincə, birinci erməni çap kitabı 1512-ci ildə Venesiyada işıq üzü görüb. Sonralar çap işi müxtəlif ölkə və şəhərlərin “erməni icmalarında” yayılmışdır.¹ Lakin müəllifin erməni çap işi tarixini 50 il irəli çəkmək istəyi mötəbər mənbələrlə təsdiq edilmir. Bizim əldə etdiyimiz məlumatlar sübüt edir ki, erməni kitab çap işinin əsası XVI əsrin ikinci yarısında qoyulmuşdur. Belə ki, Qafqaz canişini dəftərxanasının 1846-ci il üçün dərc etdiyi “Kavkazski Kalendar” Zaqqafqaziya diyarının şəhərlərinə həsr olunmuş qısa tarixi öncəkdə birinci erməni kitabının 1567-ci ildə çap edildiyi bildirilir.

D.L. Vateyşvili qeyd edir ki, Madrasda (Hindistan) yaşayan erməni Qriqor Çakikensin vəsaiti ilə 1771-ci ildə Eçmiədzində özünün kağız fabrikası olan mətbəə təşkil edilmişdi. Digər mənbələrə görə, mətbəə iki il sonra, 1773-cü ildə qurşadırılıb.² Belə bir fikir də mövcuddur ki, Eçmiədzində ilk mətbəə katolikos Simeon Yerevansın təşəbbüsü ilə yaradılmışdı. İlk zamanlar mətbəə üçün kağız İstanbuldan və digər şəhərlərdən gətirilirdi, amma az sonra, yəni 1776-ci ildə Fransadan dəvət edilən ustalar burada kağız fabriki inşa etdilər.³

Mətbəənin kitab məhsulları Eçmiədzinin ideyalarının təbliğinə xidmət edirdi. Məlum olduğu kimi, Eçmiədzin Rusyanın köməyiyle ermənilərin Qafqazda yerləşdirilməsinə çalışırdı. İranda yaşayan ermənilər hələ I Pyotrın dövründə, daha sonra isə “onlara Rusyanın himayəciliyi altında siyasi müstəqillik vəd edən Rusiyada yaşayan baş yepiskop İosif Arqutinskinin mək-

¹ Vateyşvili D.L. XIX əsrin birinci qərİNəsində Qafqazda rus ictimai fikri və mətbuatı. Moskva: «Nauka», 1973, s.34.

² “Kavkazski Kalendar 1846-ci il üçün”. Tiflis: 1846, s.62.

³ www.armenika.info

tublarından ruhlanaraq” Qafqaza köçməyə və “qismən Gürcüstanda, qismən Gəncədə və Şirvanda” yaşamağa çalışırdılar.¹

Maraqlıdır ki, ermənilər Qafqaza sayca böyük icmalarla köçürdürlər. Misal üçün, 1846-ci il üçün “Kavkazski Kalendar” bu haqda dəqiq məlumatlara yer verib: “1797-ci il – erməni məlikləri tabeliklərində olan 11 min ailədən ibarət erməni xalqı ilə Rusiya təəbəliyi qəbul edərək İranda Qafqaz ərazisine köcmüşdür”².

Eçmiədzindən sonra Rusyanın Peterburq, Moskva, Həştərxan və başqa şəhərlərində erməni kitab çapı mərkəzləri yaradıldı.³ Peterburqda erməni mətbəəsi 1781-ci ildə yuxarıda adı çəkilən baş yepiskop və bütün Rusiya ermənilərin dini lideri İosif Arqutinskinin təşəbbüsü və maliyyə dəstəyi ilə təşkil edilmişdi.

XIX əsrin əvvəllerində Peterburqda Ovsen Ovanisyana məxsus mətbəə fəaliyyət göstərirdi. Burada həm mülki, həm dini məzmunlu kitablar çap edilirdi. 20-ci illərdə erməni sahibkarları Lazarev qardaşları mətbəəni alıb 1829-cu ildə Moskvaya köçürdüler və 1815-ci ildə təsis etdikləri Şərq dilləri İnstitutunda yerləşdirildilər. Rusiyada yaşayan ermənilərin mədəniyyət mərkəzi olan bu təhsil müəssisəsi çox vaxt Lazarev İnstitutu adlanırdı. Mövcud olduğu bütün müddədə antitürkülüyü ilə ad çıxarmış Lazarev İnstitutu özəl məktəb kimi açılmışdı. Sonra məktəb hökumət qimnaziyalarına bərabər tutuldu. Maraqlıdır ki, 1841-ci ildə burada erməni ruhanilərinin uşaqları üçün şöbə açılmışdı. 1843-cü ildə isə Lazarev İnstitutunda Zaqqafqaziyada işləmək üçün inzibati məmurlar hazırlayan şöbə açıldı. Şöbəyə kasib erməni ailələrindən gənclər qəbul edilirdi və onlar təhsil haqqı ödəməkdən azad idilər. Ehtimal etmək olar ki, ermənilər bundan yaxşıca faydalandılar – XIX əsrin ortalarından Qafqazda sovet hakimiyyəti qurulanadək Tiflisdə Qafqaz canişinin idarəsində xeyli sayıda erməni əsilli məmür çalışırdı. İş o yerə gəlib çatmışdı ki, Tiflisdə dərc olunan “Zakavkazski Vestnik” qəzeti-

¹ “Kavkazskaya Starina”. Tiflis: 1872, №1, s.34

² “Kavkazski Kalendar 1846-ci il üçün”. Tiflis: 1846, s.65.

³ Yenə orada.

nin (1838-1855) redaksiyasında “tatar (Azərbaycan – L.H.) dili” tərcüməçisi millətcə erməni olan “Tit. (titulyar) Müş. (müşavir) Babacan Davidoviç Lazarev” idi.¹

Qafqazda ilk mətbəə 1709-cu ildə Tiflisdə açılmışdı. Bu fakt XIX əsrə Qafqazda nəşr olunan “Kavkazski Kalendar”, “Russkaya Starina”, “Kavkazski Vestnik” və digər mənbələrlə təsdiq olunur. Lakin Qafqazda çap tarixini araşdırın D.L.Vateyşvili bu hadisənin bir il əvvəl baş verdiyini və mətbəənin VI Vaxtanq tərəfindən açıldığı yazır. Bu zaman müəllif gürçü çap tarixinin araşdırıcıları M.K.Qasadze, X.Q.Şaraşidze, N.Kapterova və s. əsaslanır. Onlar sənədlərə istinad edərək göstərirlər ki, XVIII əsrin əvvəlində Qüds patriarxi Xrisanfiya müraciət edən VI Vaxtanq Tiflisdə mətbəə açmaqdə kömək istəmişdir. Müraciətdə lazımlı olan avadanlıq və çap dəzgahıyla yanaşı təcrübəli çapçının da göndərilməsi xahiş edilirdi. Müəllifin yazdığını görə, Xrisanfiy bu xahişi rumin kitab çapçılarına ötürmüdü. Həmin dövrə Ruminiyanın ən tanınmış kitab çapçılarından biri əslən gürçü olan Vaxtanq Antimoz İverieli hesab olunurdu.²

Birinci mətbəə 1723-cü ilədək fəaliyyət göstərdi. Həmin il türklər Tiflisi yenidən ələ keçirdilər və farşları Gürcüstana olan bütün hüquqlarından imtina etməyə məcbur etdilər. Şah II Teymuraz varisi İrakli ilə birlikdə ölkədən qaçdı və dağlarda özünə kasib bir sığınacaq tapdı. “Kavkazski Kalendar”da dərc olunan qısa tarixi ocerkdə 1735-ci ildə Nadir şahın Gürcüstani türklərdən azad etdiyi və ölkəni idarə etmək üçün II Teymuraza və onun varisi İraklıya verdiyi bildirilir. “Atası Rusiyaya getdiyindən sonra İrakli Kartalı və Kaxetiya çarlıqlarını birləşdirir, Tiflisdə mətbəə, sikkəxana, topxana yaradır və daimi növbəli qoşun təşkil edir”.³ Lakin belə təmtəraqlı başlangıç heç də parlaq bitmir. 1795-ci ildə qoca, 81 yaşlı İrakli dağlara çəkilməli olur

və, demək olar ki, müqavimətsiz paytaxtı Əli Məhəmməd Şaha təslim verir. Buna baxmayaraq, İraklinin çarlığı dövründə Gürcüstanda nəşr işinin islahatı aparıldı, məsələn, hər kəsdən gürçü dilinin orfoqrafik qaydalarına əməl edilməsi tələbi tətbiq olundu. O vaxta kimi yazı köhnəlmış kilsə dilində aparılırdı. Həmin qaydalar “katolikos I Antoniy tərəfindən Gürcüstanda hazırlanmış və nəşri nəzərdə tutulmuş bütün mətnlər üçün icbari idi”.¹

Gürcüstanda ilk mətbəənin təşkili XVIII əsrin əvvəlinə təsadüf etsə də, gürçü kitab çapının kökü Romaya, XVII əsrin birinci yarısına gedir çıxır. Həmin dövrə həm Rusiyada, həm Gürcüstanda xristian dininin pravoslav və katolik təbirciləri arasında qarşıdurma yaranmışdı. Dini təbliğat missionerlərdən işlərinin yenidən qurulmasını və öz fəaliyyətlərini gürçü xalqının dili və mədəniyyətinin öyrənilməsini, xalq ilə yaxın olmayı, katolik ədəbiyyatın tərcüməsini, moizələrin xalqın danışq dilində nəşrini tələb edirdi.²

Lakin qeyd etmək lazımdır ki, artıq XIX əsrin ortalarında Gürcüstanda kitab nəşri yalnız kilsə ehkamların təbliğatçısı və dini ədəbiyyatın yayıcısı çərçivəsində çıxaraq, xalqın maarifçilik və milli özünüdərkətmənin inkişafına xidmət edən bir vasitəyə çevrilmişdi.

Azərbaycan kitab nəşri işinə gəldikdə, zənnimizcə, tarixi kifayət qədər öyrənilməyib. Bəzi mənbələrə görə, Azərbaycan dilində çap olunan birinci kitab Füzulinin 1813-cü ildə “Leyli və Məcnun” əsəridir.³ Digər mənbələrdə Azərbaycan dilində ilk kitab kimi 1813-cü ildə Kəlküttədə çap olunan Əli Əzimbadi və Mirhüseyn Cunfurinin “Şərhül-İskəndərnameyi-Gəncəvi” göstərilir.⁴ Bəzi tədqiqatçıların fikrincə, müəllifi azərbaycanlı olan ilk

¹ Vateyşvili D.L. XIX əsrin birinci qərinəsində Qafqazda rus ictimai fikri və mətbuatı. Moskva: «Nauka», 1973, s.38.

² www.antique book.htm

³ Axundov B., Mahmudov M. Nəşriyyat işinin əsasları. Bakı: «Azpoliqraf», 2006, s.3.

⁴ Yenə orada.

¹ “Kavkazski Kalendar 1847-ci il üçün”. 1846, s.180.

² Vateyşvili D.L. XIX əsrin birinci qərinəsində Qafqazda rus ictimai fikri və mətbuatı. Moskva: «Nauka». 1973, s.31.

³ “Kavkazski Kalendar 1847-ci il üçün”. 1846, s.149-150.

kitab 1594-cü ildə Romada “Mediçi” mətbəəsində çap edilən Nəsrəddin Tusinin “Təhrir-i Öqlidis” əsəridir.¹

Gürcü və erməni kitab nəşrində fəqli olaraq Azərbaycanda kitab çapı sahəsində tipoqrafik deyil, litoqrafik (daşbasma) üslubuna üstünlük verilirdi. Məlum olduğu kimi, qədim zamanlardan Şərqdə əlyazma kitablarda əsərin müxtəlif epizodlarını əks etdirən gözəl miniatür şəkillər verilirdi. Leyla xanının “Divan” (1844), Nafinin “Divani Nafi” (1852) əsərləri, həmçinin “Divani Aciz” (1857), “Divani Dilsuz” (1869) və bir çox digər kitablar bu üsulla çap edilmişdi. 1813-cü ildə təşkil edilmiş Təbriz mətbəəsində ölməz Füzulinin əsərləri də bu üsulla nəşr olunub.

Araşdırılan dövrün azərbaycanlı müəlliflərin kitablarına fars dilində yazılmış bəzi əsərləri də aid etmək olar. Ümumiyyətlə, Azərbaycanda xeyli zaman əvvəl fars dilinin aparıcı yer tutması səbəbindən 1870-ci illərə qədər bütün işğūzar və şəxsi yazışmalar, müqavilələr, aktlar, şəriət qərarları, ticarət dəftərləri, gündəliklər və s. bu dildə aparılırdı. H.b.Zərdabinin “Əkinçi” qəzeti yaranana kimi “demək olar bütün tatar (Azərbaycan – L.H.) kitabları, cüzi hissəsini çıxməqla, əl ilə yazılmışdı, və çox az sayda, əsasən fars mənbəli kitablar litoqrafiya üsulu ilə nəşr edilmişdi”.²

Əlyazma və litoqrafiya üsulunu çapla əvəz etmək, həmçinin Bakıda Azərbaycan dilində dövri mətbuat yaratmaq məqsədilə “cənab Məlikov (Zərdabi – L.H.) nəşr işini öyrənməkdən ötrü xaricə getmiş (çox güman İstanbula - L.H.), oradan özü ilə inca tatar şrifti götərib fəaliyyətə başlamışdır...”.³ Azərbaycan dilində qəzet nəşr etməyə başlayan H.Zərdabi fars dilini öz ana dilindən üstün tutan “elm dünyası”ndan olan gizli, bəzən isə açıq bədxahlarla mübarizə aparmalı oldu. Azərbaycanda dövri mətbuat tarixinin tədqiqatçısı F.Sultanovun yazdığına görə,

“qəzetlər çıxana qədər kitablar, mədhiyyələr, satira və şeirlər Farsistanın “güllü-bəzəklə” dilində yazılırdı və, bir sözə, Zaqafqaziyanın bütün müsəlman yazıçı və şairləri öz fars qələm qardaşlarını təqlid edirdilər”.¹ Hətta bəzi dövlət məktəblərinin proqramına fars dili icbari fənn kimi daxil edilmişdi. Heç də təsadifi deyil ki, A.A.Bakıxanov şagirdlər üçün nəzərdə tutduğu “Qanuni-Qüdsi” qrammatik əsərini də fars dilində yazıb. Zaqafqaziya məktəblər direktoru Evarest Qrubberin qeyd etdiyi kimi, Azərbaycan dilinin qrammatikası üzrə hansısa dərsliyin olmadığı bir şəraitdə A.A.Bakıxanovun hazırladığı kitab “yerli qimnaziyada və tatar və qismən fars dili tədris edilən digər Zaqafqaziya məktəblərində heç olmasa oxumağı öyrədirdi...”²

Həmin əsəri nəşr etməkdən ötrü A.A.Bakıxanovun hansı məşəqqətlərlə üzləşdiyini biz onun baron Rozenlə yazişmasından görə bilirik. İş orasındadır ki, kitabın nəşri üçün A.A.Bakıxanov Tiflis hökumət mətbəəsinin nəzarətçisi, litoqrafiya işinin ustası Araratova müraciət etmişdi. Həmin mətbəədə “Tiflisiye Vedomostı” qəzeti və müxtəlif rəsmi sərəncamlar çap edilirdi. Araratov kitabın 1000 nüsxəsinin razılışdırılmış vaxtda və məbləğə çapına söz vermişdi. Lakin müqavilə şərtlərini pozub işi sona çatdırmadan, Ermənistan vilayətinə getmişdi. A.A.Bakıxanovun məktubunda oxuyuruq ki, “14-cü dərəcəli məmər Araratovun öhdəliyi göstərilən sayda qramatikanı çap edib kitabla birlikdə bütün məsariflərin ətraflı hesabatını mənə çatdırmaqdan ibarət idi”.³ Mətbəə xərclərinə dair hesabat olmadan məktəblər direktorluğu Bakıxanovun “Qanuni-Qüdsi” kitabına çəkdiyi xərci ödəyə bilməzdı. Nəticədə kitabın çap üçün 120 çervon məsrəf 1836-cı ildə Bakıxanovun pensiyasından tutulmuşdu.

¹Qafqazda dövri mətbuat. Tiflis: Gürcü Nəşriyyat Yoldaşlığının Elektromətbəəsi, 1901, s.49.

² Bakıxanov A.A. Əsərləri, qeydləri, məktubları. Bakı: “Elm” nəşr., 1983, s. 257-259.

³Yenə orada.

¹Allahverdiyev B.V. Kitablar haqqında kitab. Bakı: “Gənclik”, 1972, s.71.

²Qafqazda dövri mətbuat. Tiflis: Gürcü Nəşriyyat Yoldaşlığının Elektromətbəəsi, 1901, s.49.

³Yenə orada.

A.A.Bakıxanovun “Qanuni-Qüdsi” əsərinin çapına qədər, yeni XIX əsrin birinci qərinosunda Bakıda mətbəə və litoqrafiya yox idi. Bunlar, XIX yüzilliyin ikinci yarısında fəaliyyətə başladılar. Mətbəələrin açılmasına həmin dövrdə Azərbaycanda cərəyan edən sosial-iqtisadi və siyasi dəyişikliklər təkan verdi. 1856-ci ildə L.M.Volçkinin mətbəəsi, 1870-ci ildə “Kaspı” mətbəəsi və litoqrafiyası (H.Z.A.Tağıyev başda olmaqla “Kaspı” Qafqaz çap işi yoldaşlığı), 1875-ci ildə A.K.Kasabovun mətbəəsi, 1879-cu ildə Ter-Ovanesov qardaşlarının, 1887-ci ildə Qureviçin, daha sonra Orucov qardaşlarının və buxar ilə işləyən M.Muxtarovun mətbəəsi və d. təşkil olundu.¹

Bələliklə, kitab çapı bütövlükdə Qafqazda nəşriyyat işinin yayılmasına, kitab və ədəbi dilin inkişafına təsir göstərdi. Buna 1885-ci ildə Qafqaz hüdudlarında nəşr edilmiş kitab və broşürlerin siyahısı dəlalət edir. Həmin siyahı Qafqazın mülki işlər üzrə Ali Baş əraisinin göstərişi ilə dərc edilmişdir: “1885-ci ildə (1 noyabra kimi) Qafqaza rus dilində 96, gürcü dilində 46, erməni dilində 51, fransız dilində 4 kitab və broşür nəşr edilmişdir, cəmi 197 / Gürcü dilində çap olunanlardan ən görkəmliləri bunlardır: “Gürcüstanın kilsə tarixi”, “Xalq mahnları”, “Tamara Tsbieri” tarixi-dramatik poema, gürcü xalq havalarının notları və i.a / Erməni dilində çap olunanlar: “İrəvanlı Mesrop Taqiyansın tərcüməyi-hali”, “Tiflislilərin hayatı”, “Avraam Linkoln”, Homerin “İliada”si və i.a. / Bundan başqa, fransız dilində 4, tatar dilində 3, alman dilində 1 kitab çap edilmişdir”.²

1885-ci ildə Bakıda əski Azərbaycan şrifti olan bir mətbəə fəaliyyət göstərirdi. Bəzi məlumatlara görə, iki-üç mətbəə də Şamaxı və Şuşada mövcud idi. Aydınır ki, bunlar cəmiyyətin kitabə olan tələbatını ödəyə bilmirdilər. Azərbaycanda nəşr işinin tarixini araşdırın B.Allahverdiyevin fikrincə, M.F.Axundov, Q.b.Zakir, sonralar isə digər mütarəqqi xadimlər mətbəə

açılmışına dair dəfələrlə Qafqaz canişini İdarəsinə müraciət etmişlər, lakin çox hallarda belə xahişlər rədd edilmişdi.¹ Belə münasibətin səbəbini qeyri-xristian xalqların mədəni və intellektual inkişafından ehtiyatlanan çar Rusiyasının siyasetində axtarmaq lazımdır.

Hakim dairələr hər vəchlə müsəlman xalqların maariflənməsinin əleyhinə çıxırdılar. Bunu təsdiq edən etibarlı mənbələrdən olan coxsayılı sübutlar var. Belə ki, 1901-ci ilin əvvəlində DİN Polis Departamentindən Yelisavetpol qubernatoruna ünvanlanmış sirkulyar məktubda departamentin rəisi Zvolyanski müsəlman mühitində yeni meyllerin yaranmasından narahatlığını bildirərək təşvişlə yazdı: “Bu cərəyanlar Rusiya Dövlətinin on dörd milyonluq müsəlman əhalisinin coxəşrlik həyat tərzini sarsıda bilər və bu, əhalinin həyatında ciddi dönüşün baş verəcəyi haqqında düşünməyə əsas verir”.² Məktubda göstərilir ki, öncə həmin cərəyanlar çox sadə formada, Avropa tələffüz sisteminə uyğun şəkildə tərtib edilmiş yeni savad vermək metodunda özünü bürüzə verdi. Həmin üsulun müəllifi Krimdan olan tanınmış ictimai xadim İsmayııl Qaspıralıdır (1851-1914). Onun tərtib etdiyi tatar dili dərsliyi uşaqlar tərəfindən ərəb dilinin mənimsəməsini xeyli asanlaşdırır və təlim müddətini qısalıdır. İ. Qaspıralının dərsliyi Rusiya müsəlmanları arasında tez bir zamanda böyük nüfuz qazandı, həmin vaxta kimi bütün müsəlman əhalisinin təhsilini öz əllerində saxlayan mollaları arxa plana çəkdi. Mütərəqqi təmayüllərin inkişafi baş verdi. Bunlar ədəbiyyatda iki yeni hərəkatın: bir tərəfdən – köhnə ənənələri mühafizə edən hərəkatın, digər tərəfdən – Rusiya müsəlmanlarının həyatına tərəqqi və mədəniyyətin yeni ideyalarını gətirilməsinə xidmət edən hərəkatın yaranmasında özünü göstərdi. Məxfi məktubda Polis Departamentinin rəhbəri qubernatordan xahiş edirdi ki, mütərəqqi təmayüllərin qarşısının alınması üçün bir

¹Boqoslovski Y. Bakı mətbəti 1908-ci ildə. Bakı: A.Tarayev və L.Mirzəbekyansın mətbəəsi. 1909, s. 81-83.

²«Kavkazski Kalendar 1887-ci il üçün». Tiflis: 1886, s.238.

¹Allahverdiyev B. Kitablar haqqında kitab. Bakı: «Gənclik», 1972, s.72.

²Zaqafqaziyada rus siyasetinə dair sənədlər. Bakı: “Azərbaycan” qəzetiinin mətbəəsi. 1920, s.123.

neçə istiqamətdə tədbirlər görsün: «1.həvalə olunmuş ərazinin müsəlman əhalisindən kimlərin tatar ədəbiyyatında novator əsərlərin müəllifi kimi çıxış etdiyi öyrənilsin; 2. həmin şəxslər barəsində, onların ictimai və əmlak vəziyyəti haqqında, habelə müsəlman mühitində əlaqələri, harada təhsil almalarına dair ətraflı məlumatlar toplansın; 3. yeni hərəkat ardıcıllarının gənc türkçülərə münasibətlərin olub-olması və onların Türkiyədən və ya digər xarici müsəlman mərkəzindən dəstək almaları müəyyən edilsin; 4.həvalə olunmuş ərazidə yeni təlim metodunu tətbiq edən müsəlman məktəbləri nə vaxt və kim tərəfindən təsis edilməsi, kimlərin həmin məktəblərdə dərs dediyi, həmin məktəblərin kimin rəhbərliyi və nəzarəti altında olması araşdırılsın».¹

Maarifçilər üzərində jandarm nəzarəti çar Rusiyasında adı hala çəvrimişdi. Lakin müsəlman əhalisi həmçinin bürokratlardan da əziyyət çəkirdi, belə ki, onlar istənilən zaman qanuna istinad edib orada qeyri-xristian əhalisinə münasibətdə “özlərinin mühafizə və qorunmaq siyasetində qaranlıq qalan məsələlərə cavab tapırdılar”.² Hökumət özünün müsəlman həmvətəndaşlarına hər zaman dini baxımdan yanaşırdı. Ə.M.Topçubaşovun fikrincə, bu yanaşma qanunvericilikdə, rəhbərlikdə, hətta məhkəmədə də yer almışdı: “Yüz il ərzində müsəlmanların başına gələn müsibətlətlərin kökündə Rusiya müsəlmanlarına qarşı xəç yürüşü rolunu oynayan məhz belə münasibət durur”.³

1.2. Qafqazda dövri mətbuatın yaranması bölgənin müstəmləkəşdirilməsinin nəticəsi kimi

Rus çap sözünün Qafqaza gəlməsi və burada yayılması XVIII əsrin sonu – XIX əsrin birinci yarısında regionda cərəyan edən siyasi hadisələrlə sıx bağlıdır. İran və Osmanlı imperiyası ilə həmsərhəd olan Gürcüstan 1801-ci ildə Rusyanın tərkibinə rəsmi daxil olana kimi qonşuların sonsuz hücumlarına məruz qalırdı. “Gürcüstanı daimi Rus Dövlətinin təbəliyinə vəsiyyət edən”¹ çar Qeorginin 1800-ci ilin dekabrın 28-də vəfatından sonra öz dindəşlarının qeydinə qalan imperator I Pavel Gürcüstanı öz himayəsi altına aldı. 18 yanvar 1801-ci il Manifesti ilə bunu bəyan edən imperator “6 mart 1801-ci il tarixdə Həştərxan Hərbi Qubernatoru General-Leytenant Knorinq 2-yə eyni zamanda Gürcüstanın General-qubernatoru, general-qubernator knyaz Orbelyanova isə Gürcüstanın Mülki Qubernatoru olmayı tapşırırdı”.²

Gürcüstanın Rusiya imperiyasının tərkibinə daxil olması Rusiyaya çox böyük iqtisadi fayda vəd edirdi. Bundan başqa, rus dövlət xadimləri bu addımın siyasi və strateji əhəmiyyətini də nəzərə alırlılar. I Pavelin Qafqaz məsələləri üzrə ən uzaqgörən müşavirlerindən biri sayılan qraf A.A.Musin-Puşkin Gürcüstanın Rusiyaya birləşdirilməsinin “fayda”larını sadalayarkən iqtisadi üstünlük'lərə yanaşı digər mühüm faktorları da qeyd edirdi. Onun fikrincə, Qafqaz sırdağları arxasında əməliyyat meydani əldə etdikdən sonra Rusiya, bir tərəfdən, dağ xalqlarını cilovlamaq üçün yaxşı fırsat əldə ədəcək, digər tərəfdən, İran və Osmanlı imperiyası ilə sərhədlərinin möhkəmləndirilmesi üçün imkanlar açılacaq. O, xəbərdar edirdi ki, əgər rəqib ölkələr

¹Zaqafqaziyada rus siyasetinə dair sənədlər. Bakı: “Azərbaycan” qəzetiinin mətbəəsi. 1920, s.125.

²Ağayev Ə.b. Müsəlmanlarının müraciətlərinə dair zəruri izahatlar. «Kaspi» qəz., 1905, №59, s.3.

³Topçubaşov Ə.M. Müsəlmanlar azadlıq hərəkatında. «Kaspi» qəz., 1905, №216, s.2.

¹Zubov P. Rus döyüşçülərinin Qafqaz ölkələrində şücaəti, 1800-ci ildən 1834-ci ilədək. Cild 1. SPb.: K.Vinqeberin mətbəəsi. 1855, s. 32.

²Yenə orada.

“daha tez Gürcüstanı işgal etsəydiłər”¹, bu halda Ön Qafqaz və Kırma ciddi təhlükə yarana bilərdi.

Qeyd etmək lazımdır ki, Qafqazı müstəmləkəyə çevirmək və burada, həmçinin Azovyanı və Qafqazönü çöllərdə rus əhalisini yerləşdirmək fikri hələ İvan Qrozninin padşahlıq etdiyi dövrlərdə yaranmışdı. Onun vaxtında Terek çayının mənsəbinə “atıcılar və şəhərlər və azad kazaklar” köçürülmüşdülər. Mehəz onların nəsilləri sonralar dağ kazaklarının tanınmış Gizlər-Qreben alayını təşkil etmişdilər.² I Pyotrın zamanında “Sulak çayı üzərində müqəddəs xaç qalası ələ keçirilmişdi və bir neçə kazak şəhərciyində 100 Don kazak ailəsi yerləşdirilmişdi”.³

II Yekaterinanın hakimiyyəti illərində (1762-1796) Qafqazın məskun edilməsi geniş miqyas aldı. “Onun əmri ilə 1763-cü ildə məskunlaşma Terek boyu üzü yuxarı Qreben şəhərciklərindən (stanitsalarından) Mozdoka kimi davam etdi, və Volqadan köçürülmüş 517 kazak ailəsi, Dondan daha 100 ailə və Mozdok legion dəstəsinin kazaklaşmış 335 aşağı rütbəlisi bu məkanda yerləşdirildi”.⁴ Həmin məntəqələrdə Mozdok kazak alayı təşkil olundu. Mozdok isə qala şəhər statusu aldı. II Yekaterinanın Qafqazı məskunlaşdırılma siyaseti XVIII yüzilliyin sonlarına kimi davam etdi. “Russkaya Starina”nın (1870-1918) yazdığına görə, həmin illərdə Qafqaza “Dondan Kuban kazaklarından 1000 ailə köçürüldü və onlardan Kuban kazak alayı yaradıldı”.⁵

Qafqazın məskunlaşdırılması siyasetini XIX əsrə Qafqaz Ali Baş komandanları A.Yermolov (1816-1827), İ.Paskeviç (1827-1831), Rozen (1831-1838), Y.Qolovin (1838-1842), A.Neydqart (1842-1844) və digərləri davam etdirdi. Zaqqafqaziya

məmləkətinin, o cümlədən Bakı quberniyasının məşkunlaşdırılması bir neçə mərhələdən keçmişdir. 1817-ci ildən başlayaraq general Yermolovun dövründə diyara (xüsusilə Gürcüstanın və Azərbaycanın bəzi ərazilərinə) Vürtemberq alman kolonistləri köçürülmüşdü. XIX əsrin 20-ci illərinin sonunda İran və Osmanlı imperiyasından ermənilərin və yunanların köçürülməsi həyata keçirilməyə başladı. Onlar 1826-1828-ci illər Rus-İran mühəribəsi nəticəsində İrandan alınmış İrəvan və Naxçıvan xanlıqlarında yerləşdirildi. Həmin ərazilərdən “Erməni vilayəti” yaradıldı.¹. Bu köçürülmə İ.Paskeviçin vaxtında baş tutdu və bu səbəbdən ona “qraf İrvanski” titulu verilmişdi. Çarizmin köçürülmə siyasetini aşasdıran F.E.Bağirovun fikrincə, “1828-1830-cü illərdə Zaqqafqaziya 40.000 fars və 84.000-dən artıq erməni köçürülmüşdü”.² Vilayətə ruslar daha çox köçürüldü. Bu proses XX əsrə kimi davam etmişdi. Zaqqafqaziya həmçinin rus kəndli sektantların sürgün məkanına da çevrilmişdi. 1838-ci ildə “Vel kəndi (köhnə təriqətçilər), 1839-cu ildə Privolnoye (subbotniklər), 1840-ci ildə Prişib və Nikolayevka (molokanlar), 1867-ci ildə Pravoslavnoye (pravoslavlular) kəndləri yaradıldı”.³

Rus köçürülmə işi knyaz M.S.Vorontsovun vaxtında xüsusi silə canlandı. O, hər vəchlə rus kəndlilərini diyara cəlb edirdi. “Kavkazski Kalendär” bu prosesi müsbət qiymətləndirirdi və diyar üçün faydalı hesab edirdi, belə ki, nəşrin fikrincə, “köçkünlər burada vətəndaşlığı bərqərar edir və naməlum peşələri yayırlar”.⁴

¹Qafqaz Arxeografik Komissiyanın Aktları (QAKA). Tiflis: Qafqaz Canişinin Baş idarəsinin mətbəəsi. Cild 7, 1878, s.3.

²Bağirov F.Ə. Çarizmin köçürülmə siyaseti Azərbaycanda (1830-1914-cü illər). – M.: Maroseyka, 2009, s. 9.

³1905-ci ildə senator Kuzminskinin Ali Hökm əsasında apardığı Bakı şəhəri və Bakı quberniyasının təftisi haqqında acizəna hesabat. SPB.:1907, s.507.

⁴Qaqameyster Y.A. Əhali. “Kavkazski Kalendär 1846-ci il üçün”. Tiflis: 1846, s.139.

¹Fadeyev A.V.Rusiya və Qafqaz XIX əsrin birinci qərinəsində. Moskva: SSRİ EA nəşr.1960, s.101.

²Qafqaz və onun hərbi rəhbərləri. 1854 -1864-ci illər.Oçerk.Tərtib edən İ.S.Kravtsov. “Russkaya starina”, 1886, iyul , s.133-134.

³Yenə orada.

⁴Yenə orada.

⁵Yenə orada.

Misal üçün, nəşrin qeyd etdiyinə görə, Gürcüstan-İmeretiya Quberniyasında özəl şəxslərin sahibliyində böyük ərazilər mövcuddur, lakin “əhali azlığından burada torpaqlar istifadəsiz qalır”.¹

Məskunlaşanlar keçmiş Azərbaycan xanlıqlarında münbət torpaqları tuturdular, amma yerli xan və mülkədarlar öz torpaqlarını qoruyaraq onlara müqavimət göstərildilər.

“Kavkazski Kalendar” göstərirdi ki, rusların məskunlaşması yerli əhalinin istəyinə zidd aparılırdı: “Ümumiyyətlə, nəinki köçkünlərə gərək olan torpaq sahəsinin qədərini müəyyənləşdirmək lazımdır, həmçinin bir qayda olaraq qət edilməlidir ki, köçərilər (Azərbaycan kəndliləri nəzərdə tutulur – L.H.) hər zaman torpaqlarını oturaq həyat keçirənlərə güzəşt etsinlər”.² Çar hökumətinin fikri və mövqeyi belə idi: könüllü güzəştə getmirlərsə, məskunlaşma zor gücünə aparılmalıdır.

Zaqafqaziyanın ən çoxsaylı əhalisi azərbaycanlılar idi. Adı çəkilən “Kavkazski Kalendar” jurnalı yazdırdı ki, azərbaycanlıların “sayı 675.000 nəfərdir; sonra İmeretiya gürcüləri gəlir – 490.000-ə yaxın, ermənilər 200.000 nəfərə qədərdir”. Əsrlər boyu heyvandarlıqla məşgül olan azərbaycanlılar digərlərindən varlı yaşayırdılar. “Onlar ən cətin zamanlarda dağları aşaraq öz sürünlərindən yaxşı gəlir əldə edirdilər; hələ indinin özündə də maldarlıqla məşgulluq onları yaxşı dolandırır”.³

Gürcüstanın Rusiyaya birləşdirilməsi, sözsüz ki, qonşu Azərbaycan xanlıqlarda Rusiyaya meylli olanların mövqeyini möhkəmləndirdi. Rusiya hökuməti yerli xanları qeyri-müəyyəyen vəziyyətdə saxlamağa üstünlük verməklə onları fəal hərəkətlərdən çəkindirir və daha nüfuzluların güclənməsinin qarşısını alır. Xanların Rusiyaya meylli olmalarının səmimiyyətini yoxlayan hökumət çalışırdı ki, onların maraqlarını özünün təbəliyin-

də olan Gürcüstanın maraqlarına tabe etsin. Bununla bağlı I Aleksandr Qafqazın Ali Baş komandanı general Knorrinqə yazdırdı: “Ötraf ərazilərin sahibləri və xalqları ilə münasibət qurarkən Rusiyaya meylli olanların sayının artmasına çalışmaq gərəkdir, xüsusilə İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və digər xanları tərəfimizə çəkməyə çalışmalı, nə qədər ki, onların üzərində Baba-xanın hakimiyyəti bərqərar olmayıb”.¹

Baba-xan dedikdə, birinci arvadı Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim xanım olan fars taxt-tacının sahibi Fətəli Şahı Rusiyada nəzərdə tuturdular. Zaqafqaziyada rus siyasetinin qarşısını kəsən iki ən nüfuzlu azərbaycanlı xanlardan biri məhz İbrahim xan idi. Quba xanı Fətəli xan da rus təsirinin əleyhinə çıxırdı. XVIII əsrə Zaqafqaziyada Rusiya siyasetinin araşdırıcısı O.P. Markovanın fikrincə, Fətəli xanın inadkar aqressiv fəaliyyətinin kökündə öz ailəsini deyil, bütün Azərbaycanın maraqları namına mübarizə durdu.

Gürcü knyaz və zadəganlarının Baqratiyonlar sülaləsinin hakimiyyət hüquqlarını bərpa etmək çağrımasına cavab verən İran taxtının sahibi Fətəli Şah şahzadə Yulonu Kartli-Kaxetiyanın çari kimi tanıldığını bildirdi və ona yardım üçün öz qoşunlarını göndərməyi vəd verdi. Gürcüstanın cənub sərhədlərində, İrəvan xanlığı istiqamətində fars hərbi qüvvələri toplaşmağa başladı. Bu, Rusiya hökumətini narahat edirdi. “Knorrinqin Gürcüstənda “qayda-qanun və sakitlik” təmin edə bilməyəcəyinə əmin olduqdan sonra I Aleksandr onu geri çağırırdı və Gürcüstanın “Ali Baş komandanı” general-leytenant knyaz P.D.Sisianovu təyin etdi”.²

1804-cü ildə sarsılmaz İrəvan qalasını mühasirəyə alan knyaz Sisianov “Fars Şahı Baba-Xan”ın şəxsən başçılıq etdiyi ordu ilə üz-üzə gəldi. Həmin döyüsdə onun başçılığı altında iştirak edənlər və “rəhbərlik edənlər arasında taxt-tacın varisi

¹Qaqemeyster Y.A. Əhali. “Kavkazski Kalendar 1846-cı il üçün”. Tiflis: 1846, s.139.

²Yenə orada.

³Yenə orada.

Abbas Mirzə, Pir Qulu Xan, gürcü şahzadeleri Aleksandr və Teymuraz və digər İranda tanınmış döyüşçülər var idi".¹

General-leytenant knyaz P.Sisianov (1754-1806) 9 sentyabr 1802-ci ildə Gürcüstanın Ali Baş rəsi təyin edilmişdi. Bu təyinat Rusiya və Gürcüstan üçün gözəl perspektivlər açırdı, "belə ki, Generalın şəxsi keyfiyyətlərindən, cəsarətindən və tədbirli olmasından daha vacibi onun tanınmış gürcü soyadlarından birinə mənsub olması idi. Bu soyad çarlıq etmiş sonuncu sülalə ilə qohumluq telləriylə bağlı idi (knyaz qızı Mariya Sisianova sonuncu Gürcü çarı XIII Qeorginin arvadı olmuşdur)".²

Beləliklə, Sisianovun təyinatı müəyyən dərəcədə gürcü zadəgan feodallarını qane etməliydi. Digər tərəfdən, Sisianov Rusiyada anadan olmuş və böyükmişdir, 18 yaşından rus xidmətində idi, qvardiya zabitləri ilə oturub-dururdu, bir sira ali rəhbər vəzifələr tutmuşdu və, nəhayət, Minsk quberniyasında böyük malikanənin sahibi idi. Həmin malikanəni ona II Yekaterina başılamışdı. Deməli, onun "ümumrusiya mütləqiyəti"nə səda-qətl və vəfali olmasına şübhə qalmırırdı. Əsas məqamlardan biri də odur ki, knyaz Pyotr Dmitriyeviç Sisianov dağ əhalisinə münasibatda sərt mövqedə dururdu. Bundan başqa, Sisianov Qafqazda müəyyən hərbi və inzibati iş təcrübəcinə malik idi. 1795-ci ildə P.Sisianov qraf V.A.Zubovun "İran yürüşü" zamanı onun an yaxın köməkçilərindən biri, 1796-1797-ci illərdə isə Bakı qalasının komendantı olmuşdu. Ümid etmək olardı ki, o, tez bir zamanda Zaqqafqaziyada yaranmış siyasi vəziyyətdən baş çıxaracaq, və, I Aleksandrın dediyi kimi, "məmləkətin qarışq işlərinə aydınlıq gətirəcək" idi.³ Ətraf ərazilərin başında duranlara etdiyi təlqin nəticəsində Bakı xanı Hüseyn-Qulu Xan, sonra isə Meqreliyanın sahibi knyaz Qriqori Dadiani "Rusiya təbəliyə qəbul edilməsi haqqında müraciət etdilər və, Knyaz Sisianovun

¹"Sın Oteçestva". SPb.: 1817, №34, s.214.

²Zubov P. Rus döyüşçülərinin Qafqaz ölkələrində şücaəti, 1800-ci ildən 1834-ci ilədək. Cild 1. SPb.: K.Vinqeberin mətbəəsi. 1855, s. 41.

³Yenə orada, s.109.

xahişi ilə, 23 may 1803-cü ilda, buna Ali hakimiyətin icazəsi verildi".¹

Lakin rəsmi olaraq Azərbaycan xanlıqları Rusiyanın tərkibinə on il sonra daxil oldular. Rusiya və İran arasında bağlanmış Gülüstan müqaviləsinə görə, "Qarabağ və bundan sonra Yelisavetpol əyaləti adlanacaq Gəncə, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlıqları öz torpaqları ilə" Rusiya İmperiyasının tərkibinə daxil oldular.²

Yeni hakimiyət xanlıqları sonda ləğv etmək məqsədi ilə onların fəaliyyətini hər cür məhdudlaşdırmağa çalışırı. General A.Yermolovun yazdığını görə, Gülüstan müqaviləsi bağlandıqdan bir müddət sonra xanların mənafelərinə olan "çox sərfli müqavilələr qüvvədə idi. Əvvəl onlar zərurətdən irəli gəlirdi, bir vaxt sonra isə Sisianovdan sonrakı rəislərin zəifliyi və səriştəsizliyi nəticəsində bizdən qoparılmışdı".³ Lakin Yermolovun Qafqazı idarə etdiyi müddətdə burada, xüsusilə Azərbaycan ərazisində siyaset sərtləşmişdi. Onun knyaz Voronsova yazdığı məktubdan görünür ki, Qafqazın Ali Baş komandanı Azərbaycan xanlarını rus tacına sözsüz tabe etməyi və buradakı torpaqları Rusiyanın vilayətinə çevirməyi məqsədi qarşısına qoymuşdu: "Qarabağ xanı müləyim, ancaq zəifdir, xoşbəxtlikdən xəstədir və övladı yoxdur, bundan sonra varisi ola bilməz, və, əlbətdə ki, orada xanlıq olmayıacaq. Şəki xanı dəhşətli və qəddar həşratdır, hələ cavandır və bu yaxınlarda gözəl və gənc xanımla evlənib. Haramzadənin çoxlu övladı olacaq və çoxsaylı varisləri gözləməyə bilmərik. Mən vaxt itirmək niyyətində deyiləm. Mən İrandan qayıdan sonra onun varlı və bol malikanəsi Rusiyanın dairəsi olacaq. Belə işləri icazə istəmədən sürətlə görmək

¹Zubov P. Rus döyüşçülərinin Qafqaz ölkələrində şücaəti, 1800-ci ildən 1834-ci ilədək. Cild 1. SPb.: K.Vinqeberin mətbəəsi. 1855, s. 42.

²Yenə orada.

³Aleksey Petroviç Yermolov (onun kn. M.S.Voronsova məktublarında). 1816-1852-ci illər. A.P.Berjenin məlumatları. «Russkaya starina», 1885, dekabr, s. 523.

lazımdır. Mən təcrübə aparacağam, bu təcrübə, heç şübhəsiz, hökumətin xoşuna gələcək".¹

Ruslar gürcü əsilzadalarını özlərinə tabe etməkdə daha çox çətinlik çəkirdilər. Yermolov yazırkı ki, onlar yaxşılıq başa düşmürələr və "Rusiyaya mənsub olduqlarını" dəyərləndirmirlər.² Qafqazın mədəni və inzibati mərkəzi olan Tiflis, həmçinin Gürcüstan, bütövlükdə Zaqafqaziyada daha əlverişli mövqə tuturdular; böyük bir siyasi mərkəzin bütün texniki və dövlət aparatı burada cəmləşmişdi, məhz bura yavaş-yavaş vilayətin mədəni həyatının aparıcı qüvvələri – idarələr, banklar, Zaqafqaziya dəmir yoluun Mərkəzi deposu, bütün vilayətin ehtiyaclarını ödəyəcək orzaq ehtiyatları və s. toplaşdırdı. Tiflisin, Zaqafqaziyanın mədəni və inzibati mərkəzi kimi inkişafı ilk qürcü dövri mətbuatı – "Sakartvelos Qazeti" üçün zəmin yaratdı. Sonralar qəzet adını dəyişib "Kartuli Qazeti" oldu. Senzurun rahatlığından ötrü bu həftəlik qəzeti materialları rus dilində tərtib edildi, sonra isə gürcü dilinə çevrilirdi. Qəzeti birinci sayı 8 mart 1819-cu ildə işıq üzü gördü. Qəzet 1821-ci ilin sonuna kimi həftə çıxırdı.

Tiflisdə ilk qəzeti rus dilində deyil, gürcü dilində nəşr olunmasında A.P.Yermolovun başçılıq etdiyi administrasiyanın niyyəti "Gürcüstan əhalisini savadlı dünyının maraqlarına qoşmaq" idi.³ Həm şəhərlərə, həm kəndlərdə hakim dil gürcü dili idi. Sonralar da, ÖIX əsrin 40-cı illərində, Gürcüstan paytaxtında xeyli rus yaşadığını vaxtda belə burada rus dili yüksək mövqə tutmurdu.⁴ 1847-ci il üçün "Kavkazski Kalendar"ın yazdırılmasına görə, əhalinin təhsil səviyyəsi də yüksək deyildi: "gəlmələrin az hissəsi istisna olmaqla yerli əhali - on aşağı təbəqəyə mənsub,

¹Aleksey Petroviç Yermolov (onun kn. M.S.Voronsova məktublarında).

² 1816-1852-ci illər. A.P.Berjenin məlumatları. «Russkaya starina», 1885, dekabr, s. 523.

³ Yenə orada.

⁴ Veydenbaum E.Q. Qafqaz etüdləri. "Kavkaz" qəz., 1896, №4, s. 2.

⁴ "Kavkazski Kalendar 1847-ci il üçün". 1846, s.166.

lakin Tiflisin on çoxsaylı kütləsini təşkil edən insanlar savadlı-ğın on aşağı pilləsində dururlar və ya heç savadları yoxdur...". Cəmiyyətin az-çox savadlı züməri "gürcü çarlarının və gürcü knyaz soyadının nəsilləri", tacirlər və bütün məzħoblardan olan din xadimləri hesab olunurdular.²

Nəşr olunduğu müddətdə ilk gürcü qəzeti "Kartuli Qazeti" nə dövri mətbuatın əhəmiyyətini hələ dərk etməyən yerli əhalinin, nə rus əhalisinin, nə da həmin illərdə burada xidmət edən hərbçi və məmurların rəğbatını qazana bilmədi. 1822-ci ilə kimi hərbi korpusun komandanlığı və mülki hakimiyyət hər il qəzətə abünə yazılırdılar. Birinci növbədə hərbi korpusun komandanlığı qəzətə abünə olurdu. Lakin bu səylər abas idi.³

1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə yeni mətbuat orqanına ehtiyac yarandı. "Kavkaz" qəzeti (1846-1918) tarixindən bəhs edən broşürə qeyd olunurdu ki, "çox vaxt İran müharibəsi zamanı böyük əhəmiyyət kəsb edən əlamətdar hərbi hadisələr haqqında Qafqaz əhalisinə məlumat vermək lazımlı gəlirdi. Məmləkətdə qəzet yoxluğu ilk zamanlar qraf Paskeviç elan və əmri formasında xüsusi vərəqələr buraxmağa vadar etdi. Bu vərəqələrdə hərbi hadisələr haqqında qısa xəbərlər verilirdi. Elanlar yerli əhalinin dilində çap olunurdu və əhali arasında pulsuz paylanırdı".⁴

1828-ci ilin aprelində qraf Paskeviç maarif nazirinə müraciət edərək məmləkətdə rəsmi dövri orqanın nəşrinə icazə istədi. Vəsadət təmİN olundu. Həmin il Tiflisdə "Tiflisskiye Vedomostı" adlı rəsmi qəzeti nəşrinə dair "Ali hökm" verildi. Maarif nazirinə məktubunda qraf Paskeviç yazırıldı: "Vəziyyət məni məcbur etdi ki, ötən il mən Tiflis qubernatoruna burada

¹ "Kavkazski Kalendar 1847-ci il üçün". 1846, s.167.

² Yenə orada.

³ Vateşvili D.L. XIX əsrin birinci qərinsində Qafqazda rus ictimai fikri və mətbuatı. Moskva: «Nauka», 1973, s.100.

⁴ "Kavkaz" qəzeti. 1846-1901. Tiflis: Qafqazda mülki işlər üzrə Ali Baş rəisin dəftərxanasının mətbəəsi. 1901, s.3.

işlənən Asiya dillərində əhaliyə gərkli müxtəlif növ elanların dərc edilməsinə icazə verim".¹ Mühəribənin sonuna yaxın aydın oldu ki, İran üzərində qələbə uzaq deyil. Bu zaman İ.Paskeviç Tiflisdə rus dilində qəzetiñ çapı haqqında qərar qəbul etdi. O, maarif nazırına yuxarıda qeyd olunan ünvanlaşıgi məktubda rus dilində qəzetiñ zəruriliyini belə əsaslandırdı: "Tiflisdə hər hansı bir siyasi məqsəddən uzaq, yalnız rəsmi xəbərləri, elanları, məmləkət üçün maraqlı olan əsas ümumi yenilikləri, ümumiyyətlə isə, hökumətin baxışlarına uyğun gələn bütün məlumatları yayan dövri mətbuatın nəşri çox vacib və faydalıdır".²

"Hökumətin baxışlarına uyğun gələn" məlumatlarla yanaşı nəzərdə tutulurdu ki, qəzet həmçinin "gözə çarpmadan mədəni xalqların anlayışlarına uyğun olan və yerli əhali üçün faydalı olacaq məlumatları və fikirləri də dərc edib yayacaq, bununla da onların etibarlı maariflənməsinin artmasına xidmət göstərəcək".³

Paskeviçin təklifi çar tərəfindən bəyəniləndi, o, maarif nazırına müraciətində yeni qəzetiñ programı və nəşri ilə bağlı yaxın planlarını bölüşməşdi. Qəzetiñ abunəçilər hesabına nəşr edilməsi nəzərdə tutulurdu, belə ki, "1828-ci ilin sentyabrına onların sayı 792 çatmışdı".⁴ Qəzetiñ buraxılması xüsusü olaraq bu məqsədlə təsis edilmiş komitəyə həvalə edilmişdi. Komitə hərbi qubernatorun nəzarəti altında fəaliyyət göstərirdi. Komitəyə "10 iyul 1826-ci ildə Ali hökmətə təsdiq edilən Senzura haqqında Nizamnaməyə ən ciddi sürətdə əməl olunmasına" nəzarət tapşırılmışdı.⁵

1826-ci il Senzura Nizamnaməsini maarif naziri A.S.Şışkov (1754-1841) hazırlayıb təsdiq etmişdi. 1804-cü ildə qəbul edilən və 12 səhifə, 47 maddədən ibarət əvvəlki nizamnamədən fərqli olaraq, A.S.Şışkovun hazırladığı Nizamnamə "çətin başa düşülən

¹QAKA. Cild. 7. 1878, s.9.

²Yenə orada.

³Yenə orada.

⁴Yenə orada.

⁵Yenə orada.

va 19 fəsil, 230 maddə, 60 səhifədən ibarət" idi.¹ Rusiya senzura tarixinin tədqiqatçısı P.S.Reyfman qeyd edir ki, Şışkov hesab edirdi ki, onun hazırladığı Nizamnamənin məqsədi ədəbiyyat, elm, incəsənət əsərlərinə "vətən üçün faydalı və ya, ən azı zərərsiz istiqamət" verməkdir.² Lakin maarif məmərunun hər şeyi xirdalıqlarına kimi qaydaya salmaq istəyi Nizamnaməni qısaömürlü etdi. Sənədi təsdiq edən I Nikolay dərhal nizamnaməyə əməl etməməyə icazə verdi və yeni Senzura Nizamnaməsinin hazırlanmasını tapşırıldı.³ 1827-ci ilin sonuna yeni Nizamnamənin layihəsi artıq hazır idi. Layihəyə görə, senzura ədəbiyyata hansıa istiqamət verməməli, yalnız dinə, taxt-taca və vətəndaşların ləyaqətinə zərər vuran kitabların nəşrini və satışını qadağan etməlidir. Dərc olunmuş kitablara ancaq ali hökmət qadağan edilsə bilərdi. Ədəbiyyat, elm, incəsənət üzrə dövri nəşrlərə icazə çar tərəfindən deyil, Baş İdarə tərəfindən verilirdi. Bütün bunlar senzura sahəsində vəziyyəti kifayət qədər yaxşılaşdırıldı.

Mətbuata daha etibarlı münasibət ilk növbədə özünü onda göstərdi ki, dövri nəşrlər əvvəlki illərin senzurasının qadağan etdiyi ədəbi və ictimai xarakterli mövzulara indi toxunmaq imkanı əldə etdilər. Yeni jurnal buraxmaq haqqında vəsəadtəri naşirlər özləri verə bilərdilər. Bu isə, əlamətdar hadisə kimi dəyərləndirilirdi. Bəzi naşirlər öz jurnallarında siyasi bölmənin aparılması hüququ da əldə etmişdilər. Həmin vaxtadək belə imtiyaz yalnız dörd qəzət - "S.-Peterburqskiye Vedomostı", "Moskovskiye Vedomostı", "Severnaya Pçela" və "Russki İnvalid" qəzetiñə verilmişdi. Beləliklə, senzurada yeni cərəyanlar nəticəsində yeni siyasi mətbuat yaranmağa başladı.⁴

¹Reyfman P.S. Rus, sovet və postsovet sensura tarixindən. <http://lepo.it.da.ut.ee/~pavel/index1.htm> http://www.textfighter.org/raznoe/History/reifm/stavshii_ministrom_prosvescheniya_tsenzury_aleksandra.php

²Yenə orada.

³Yenə orada.

⁴Xalq maarifi nazirliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902.

SPb.: Xalq maarifi nazirliyinin nəşri, 1902, s.389.

Lakin bu dəyişikliklərin ömrü çox olmadı. Hakimiyyətə gəlisiñi dekabristlərin üsyənini yatırmaqla başlayan I Nikolayın səltənəti dövrünün əvvəlində məxfi xidmət – özünün “nəzarət polisi” olan Üçüncü bölmə - jandarmlar Korpusu yaradıldı. Yeni orqanın rəhbəri general A.X.Benkendorf təyin edildi. Bölmə birbaşa çara tabe idi. Bu səbəbdən Benkendorfun başçılıq etdiyi xidmətin fəaliyyəti xüsusi məna kəsb edirdi. Bölmənin fəaliyyət dairəsi çox geniş idi, lakin onun senzura işlərində iştirakı haqqında açıq danışılmırıldı. Tədqiqatçı Reymannın fikrincə, bölmənin bu funksiyani daşması labüb idi. Onun səlahiyyətlərinin çox geniş olduğundan çoxları düşünürdü ki, formal olaraq senzura Üçüncü bölmənin səlahiyyətindədir.

1828-ci il nizamnaməsinin təsdiqindən dərhal sonra sənədin nisbətən liberal müddəalarına zidd olan bir sıra qadağalar qoyuldu. “İlk növbədə dövri nəşrləri nəzarətdə saxlamaq tapşırılmışdı, bu isə xoş məramdan deyil, mətbuata xüsusi etibarsızlıqdan irəli gəldi”.¹

Rus, gürcü və erməni dillərində mətbuatın yaranması ilə “Qafqazın yerli mətbuatını təbe etmək zəruriyyəti yarandı”.² Bu məqsədlə 23 dekabr 1837-ci ildə “Tiflisdə yerli ləhçələrdə çap edilən kitabların baxılmasını Gürcüstanın, Qafqaz və Zaqqafqaziya vilayətlərinin Ali rəisi idarəsinə təbe edilsin” Ali hökm imzalandı, məmləkətdə çap olunan bütün əsərlərin senzurası Qafqaz Canişinin dəftərxanasına həvalə edildi.

Bu qayda 40-ci illərin sonuna, Qafqaz Tehsil Dairəsinin yaranmasına kimi davam etdi. İmperiyyada senzura komitələri Maarif nazirliyinin tabeliyində olduğundan “Rayevski qimnaziyasının müəllimləri – Krestyanov, Arzanov və Karqanovdan ibarət” olan yerli senzura komitəsi Qafqaz Tehsil Dairəsinə

verildi.¹ Komitə ilk iclasını 23 aprel 1849-cu ildə keçirdi. Komitənin fəaliyyəti içtimai əsaslıarda qurulmuşdu, senzorlar gördükleri işin müqabilində məvacib almırıldılar. Baxılan əsərlərin artması müstəqil komitənin yaradılması məsələsini gündəmə gətirdi. Belə komitələr imperiyanın böyük şəhərlərində artıq mövcud idi. Tezliklə Tiflisdə də müstəqil komitənin yaradılmasına izin verildi və yenidən təşkil edilmiş Qafqaz Senzura Komitəsi 1 may 1851-ci ildə fəaliyyətə başladı. Yeni komitənin statunda rus, gürcü, erməni və Avropa dilləri bilən senzorlar var idi. Sonradan Şərqi dilləri üzrə senzor ştatı əlavə edildi. Qeyd etmək yerinə düşərdi ki, 1906-cı ilə kimi Şərqi dilləri senzoru funksiyasını erməni dili senzorları – Kaytmazov, Karqanov, Melik-Mehrabov, Kişişev və Karaxanov yerinə yetirirdilər və, Mirzə Şərif Mirzəyevin yazdığı kimi, buna görə “ikiqat mükafatlandırılırlırdılar”.²

Senzura və mətbuat haqqında 1890-ci ildə dərc edilmiş və 1895-ci ildə əlavələr edilmiş Nizamnamə daxili senzurəni Senzura Komitələrinin və ya bu məqsəd üçün təyin edilmiş Senzorların üzərinə qoymuşdu. Senzura Komitələri S.-Peterburqdə, Moskvada, Varşavada və Tiflisdə təsis edilmişdi. Senzorlar Riqa, Revel, Yuryev, Mitava, Kiyev, Vilnya, Odessa və Kazan şəhərlərinə təyin olunmuşdu. Qafqaz Senzura Komitəsi Daxili İşlər Nazirliyinin mətbuat işləri üzrə Baş idarəsinə təbe edilmişdi və sədr, böyük və kiçik senzorlardan ibarət idi. 1883-cü ildə Yevgeni Alekseyeviç Boqoslovski Bakı mətbuatı üzrə inspektor təyin edildi. O, Bakıda xidmət etdiyi müddətdə “nə yerli administrasiya, nə mətbuat işləri üzrə Baş idarə tərəfindən məzəmmət almamışdı”.³ Qafqaz Senzura Komitəsinin sədri M.P.Qekkələ ünvanladığı raporda o, fəxrlə özünün çoxillik senzor təcrübəsindən yazar və Bakı qəzetləri redaktorları onun

¹Reymann P.S. Rus, sovet və postsovjet sensura tarixindən.

<http://lepo.it.da.ut.ee/~pavel/index1.htm>

²Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar. Bakı:

«Çənlibel» NPM, 2009, s. 20.

¹Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar.

Bakı: «Çənlibel» NPM, 2009, s. 22.

² Yenə orada, s.23.

³Gürcüstan Milli Arxivisi (GMA), f.480, siy.1, iş.1988, v.4.

prinsip və baxışlarına alışdıqlarını bildirirdi. Y.Boqoslovski qeyd edirdi ki, "hamı, bəlkə də böyük narahıqla, təbe olurdu və manım buraxmayacağım materialı ixtisara salırı".¹ Boqoslovski Qafqaz dövri mətbuatı həsr edilmiş iki kitabçanın müəllifidir. Qafqazda, o cümlədən Azərbaycanda, mətbuat tarixinin araşdırılması üçün bunlar çox dəyərli mənbələrdir.

Qafqaz Senzura Komitəsinin üzərinə aşağıdakı vəzifələr qoyulmuşdu: 1) Qafqaz məməkəti hüdudlarında çap edilən jurnal, qəzet və müxtəlif əsərlərin senzurası; 2) rus və başqa dil-lərdə xaricdən məməkətə gətirilən əsərlərə baxılması; 3) imperiya-yaya gətirilən gürcü, erməni və Şərq dillərində əsərlərə baxılması, mətbəə, litoqrafiya və bu kimi müəssisələrə, kitab ticarətinə nəzarət. Tiflisdə çap məhsullarına nəzarət Komitənin xüsusi inspektoruna, "Qafqaz məməkətinin başqa yerlərində - qubernator tərəfindən təyin edilmiş xüsusi tapşırıqlar üzrə məmurlara" həvalə edilmişdi.²

Tiflisdə rus dilində dövri mətbuat orqanının yaradılması-nın məqsədə uyğunluğunun lehinə həmçinin Gürcüstanda Rusyanın qabaqcıl insanların, o cümlədən 1825-ci il dekabr üşyəninin iştirakçılarının cəmləşməsi faktorunu qeyd etmək olar. Tədqiqatçı V.Şadurinin verdiyi məlumatlara əsasən, İ.F.Paskev-için komandan olduğu Əlahiddə Qafqaz korpusunun sıralarında 65-dən çox zabit-dekabrist və üsyanda iştirak etmiş 3000-dən artıq əsgər qulluq edirdi. Onların eksəriyyəti çox bılıkli və ziyanlı insan idi. Gürcüstana sürgün olunan dekabristlər arasında yazıçı və jurnalist az deyildi: Bestujev qardaşları, Odojyevski, Korniloviç, Laçinov, Suxorukov, Vedenyanın, Norov, Orjiski, Bursov, Krivsov və d.³

Artıq yuxarıda qeyd edildiyi kimi, birinci nəşr ilində "Tiflisskiye Vedomosti" qəzeti 792 abunəcisi var idi. Qəzet

¹Gürcüstan Milli Arxiv (GMA), f.480, siy.1, iş.1988, v. 5.

²Yenə orada.

³ Şaduri V. Qriboyedov və Gürcüstanın ədəbi-ictimai dairələri.

www.feb-web.ru

iki dildə - gürcü və rus dillərində çıxırı. Qafqazın Ali baş rəisi baron Rozen təyin olunduqdan sonra "Tiflisskiye Vedomosti" baş redaktor Sankovskinin rəhbərliyi altında fars, daha sonra isə Azərbaycan dillərində nəşr edilməyə başladı. Bu qəzetlər rus nəşri mətninin hərfi tərcüməsi idi. D.L.Vateyşvilinin yazdığını görə, "Tiflisskiye Vedomosti"nin Şərq dublikatının redaktorunun adını sənədlər əsasında müəyyən etmək mümkün olmasa da, "bəzi bioqrafiyik məlumatlara istinadən"¹ güman etmək olar ki, redaktor vəzifəsinin icrası Abbas Qulu Ağa Bakıxanova tapşırılmışdı. Yeri gəlmışkən, qəzeti etirafına görə, Bakıxanov "Şərq dillərinn yaxşı bilicisi" hesab olunurdu.²

1833-cü ildə "Tiflisskiye Vedomosti" qəzeti nəşri bitdi. Qafqazın Ali baş rəisi general-leytenant Neydqartın təyin olunması ilə "Tiflisskiye Vedomosti"nin əvvəzinə 1 yanvar 1838-ci ildən geniş nəşr planı olan "Zakavkazski Vestnik" nəşr edilməyə başladı.³ 1846-ci ildə knyaz M.S.Voronsovun Qafqaz canişini olduğu dövrə Tiflisdə "Kavkaz" ilk özəl qəzet çıxmaga başladı. "Zakavkazski Vestnik" rəsmi orqan idi, "Kavkaz" isə qarşısına "bir tərəfdən, məməkətdə faydalı məlumatların və müasir xəbərləri yayan, digər tərəfdən isə, Qafqaz məməkətində yaşayış tayfaların həyat, adət və ənənələri ilə Rusiyani tanış etmək" məqsədi qoyan ədəbi-siyasi nəşr idi.⁴ 1846-ci ildə qəzet həftədə bir dəfə, şənəbə günləri, O.Konstantinovun redaktorluğu ilə çıxırı, çatdırılma və göndərilmə ilə qəzeti qiyməti 8 qəpik müəyyən olunmuşdu. İldə iki dəfə qəzətdə dərc edilmiş ən yaxşı məqalələrdən ibarət xüsusi əlavələr nəşr edilirdi. Həmin illər qəzeti buraxılmasında Brosse, Berje, knyaz Eristov, Vya-zemski, Soloqub və d. mütərəqqi düşüncəli şəxslər iştirak edirdi.

¹Vateyşvili D.L. XIX əsrin birinci qərinəsində Qafqazda rus icimai fikri və mətbuatı. Moskva: «Nauka», 1973, s.302.

²"Tiflisskiye Vedomosti" qaz. 1829, №46, s.2.

³"Kavkaz" qəzeti. 1846-1901. Tiflis: Qafqazda mülki işlər üzrə Ali Baş rəisin dəftərxanasının mətbəesi. 1901, s.5.

⁴Qafqazda dövri mətbuat, 1901, c.4.

Bələliklə, Rusiyaya birləşdirilən Gürcüstan, sonradan isə Azərbaycan demək olar ki, eyni vaxtda “iki Rusiya” ilə tanış oldular. Rəsmi Rusiyani təmsil edən və özləri ilə diyara sosial və milli zülm gətirən general və məmurlarla yanaşı, bura rus ədəbiyyatının və mədəniyyətinin həqiqi nümayəndələri – yazıçıları, şairləri, alimləri, döyüşçüləri və inqilabçıları da goldilər. Hər iki tərəfin iştirakı ilə Qafqazda rus dilində dövri mətbuat yarandı.

1.3. Azərbaycanda rus ictimai fikrin təşəkkülü tarixindən

XVIII əsrin sonu – XIX əsrin əvvəlində Gürcüstanda cərəyan edən hadisələr bu çarlığın Rusiya ilə birləşməsi, sonuncunun isə yeni torpaqlara sahib olması və öz ərazisini genişləndirmək üçün yeni imkanların açılması ilə bitdi. Bütün bunlar, sözsüz ki, həmin dövrdə bir-biri ilə qəbilə davası aparan xanlıqlara parçalanmış Azərbaycan üçün nəticəsiz ötüşə bilməzdi.

Görkəmli ictimai xadim və maarifçi Abbas Qulu Ağa Bakıxanov həmin illəri öz xatirələrində belə təsvir edir: “7 yaşından təhsil almağa başlasam da, aramsız müharibələr və həyacanlar ucbatından 10 il ərzində mən az şey əldə edə bildim...”¹ Qəbilə müharibələri Azərbaycan xanlıqlarının sosial və mədəni həyatına mənfi təsir göstərirdi. Başqa bir ictimai xadim Səməd Ağa Ağamalioğlunun etirafına görə, “... 1905-ci ildən once, öten əsrin dərinliklərində, bizim müsəlman diyarının tarixində ölü hərkətsizlik durdurdu, mədəni həyatın əlamətləri görünmürdü və hiss edilmirdi”.²

Həmin illərdə nəinki Rusiya, həmçinin İran da parçalanmış Azərbaycan xanlıqlarına göz dikmişdi və hər vasitə ilə onları özünə tabe etməyə cəhd göstərirdi. Rusiya ilə İran arasın-

da müharibə 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanmasıyla bitdi. Müqavilənin şərtləri ilə razılışmayan İran şahı hakimiyyəti müqaviləni tanımaq istəmirdi və Talyş, Qarabağ, Gəncə xanlıqlarını geri qaytarmağa çalışırı. Dörd il sonra A.Yermolovun diplomatik missiyası bu məsələnin həllinə nail oldu. Həmin hadisələri “Russkaya Starina” jurnalı belə təsvir etmişdi: “Aleksey Petroviçin Fəth-Əli-şah sarayında birinci qəbulu 1817-ci ilin 31 iyulunda Sultanıyyədə baş tutdu və uğurla nəticələndi. Gülüstan müqaviləsi qüvvəsini saxladı və müqavila ilə müyyəyen edilmiş sərhədlər toxunulmaz qaldı. Yermolovun qraf Nesselroda ünvanladığı məktubda danışıqların gedisi etrafı izah edilib. Yermolovu qarşılayan nazir Mirzə-Əbdül-Vahabi tələb edilən ərazilərin qaytarılmasına Rusiya razılıq verməsə, danışıqların yaxşı nəticə verməyəcəyini bildirmişdi. Yermolov ona xas olan sərtlik və enerji ilə elan etmişdi ki, o, heç bir şəraitdə buna razi ola bilməz, və əgər şah tərəfdən qəbul zamanı özünə qarşı hansısa soyuqluq görərsə və Rusiya ilə dostluq tellərini kəsmək niyyətini hiss etsə, o, Rusyanın şərəfini qoruyub müharibə elan edəcək və Araz çayını sərhəd etməyincə müharibə aparacaq”.¹

Şah tərəfdən qəbulun müvəffəqiyyətlə keçməsinə baxmayaraq, “Ümumrusiya İmperiyası və İran Dövləti arasında bağlanmış əbədi sülh və dostluq müqaviləsi” bu dövlətlərin münasibətlərinin yaxşılaşdırılması sahəsində hiss olunacaq nəticələr vermədi, və 1826-cı ildə onlar yenidən müharibəyə başladılar.² İran Rusiyadan itirilmiş Azərbaycan torpaqlarını geri almağa çalışırı. Rusyanın Qafqazda hegemonluğu Britaniya və Fransa kimi aparıcı Avropa dövlətlərinin siyasi və iqtisadi maraqlarına cavab vermirdi. Bakının təbii ehtiyatları, Azərbaycanın əlverişli geosiyasi mövqeyi yalnız qonşu dövlətləri cəlb etmirdi. Rusiya bunu gözlə başa düşürdü və Azərbaycanda hökmranlıq etmək

¹Bakıxanov A.Q. “Gülüstani-İrəm”. Bakı: ”3-cü İnternasional” mətbəəsi.

Azlit, 1926, s.176.

²Ağamalioğlu. Azərbaycandan məktublar//«Russkaya Duma». 1918, №7, s.111.

¹Serbinin M.P. Qafqaz arxeografiq komissiyasının topladığı aktlar.

Yermolovun dövrü. (1816-1827). “Russkaya starina”. Cild 15, 1876, s.227.

²Zubov P. Rus döyüşçülərinin Qafqaz ölkələrində şücaati, 1800-ci ildən 1834-ci ilədək. Cild 1. SPb.: K.Vinqeberin mətbəəsi. 1855, s. 133.

niyyatından el çekmək fikrində deyildi – yalnız Bakının verəcəyi fayda ölçüye gelməz dərəcədə böyük idi. Qafqaz arxeoqrafik komissiyanın topladığı aktlara müraciət edək: “Bakı şəhərinin kiçik dairəsində sərvətlərin əsas sahələri cəmləşib; coğrafi mövqeyi isə hökumətə xeyli fayda verə bilər. Bakı dairəsinin əsas gəlir maddəsini neft təşkil edir. Əlverişli şəraitdə o, indikindən daha artıq gəlir gətirə bilər. Hal-hazırda neft quyuları və duz gölləri gümüşlə 96.000 rubl vergi ödəməklə iltizama verilir. Bakı gömrüyünün cədvallərində bəlli oldu ki, quyu və gölləri iltizama götürən şəxs yalnız neftin və duzun xarici ticarətindən müvafiq olaraq 457.242 və 64.760 rubl, cəmi 522.002 rubl vəsait əldə edir. Beləliklə, az əhəmiyyət kəsb etməyən daxili ticarəti nəzərə almadan onun mənfəəti 176.402 rubl olur”.¹

İran ilə müharibə Rusiya üçün təhlükəli xarakter alındı. Vətənə qayıdan xanları xalq mərhəmətlə qarşılıyır və onlarla birgə İran tərəfində çıxışa hazır olduğunu nümayiş etdirirdi. Digər tərəfdən, general Yermolovun seçdiyi müdafiə sistemi daha qətiyyətli addımlar atmağı tələb edən imperator Nikolayın istəyinə zidd gelirdi. Tezliklə qoşunlara başçılıq etmək general-aduyant Paskeviçə tapşırıldı. O, 1827-ci ilin martında Əlahiddə Qafqaz korpusunun komandanı təyin edildi.

Sələfi Yermolovun vaxtında olduğu kimi, Paskeviçin də bütün işlərində ən yaxın silahdaşı əslı erməni zadəganlarından olan knyaz Vasili Osipoviç Bebutov idi. İranla, sonra isə 1828-1829-cu illərdə Osmanlı imperiyası ilə müharibələrdə döyüşlərə xüsusi qəddarlıqla rəhbərlik etdiyinə görə tez bir zamanda “general-major rütbəsi almışdı”.² Qafqaz arxeoqrafik komissiyanın aktlarında qeyd olunduğu kimi, o, “30 minlik türk korpusunun darmadağın edilməsində, həmçinin Axalsıxa qalasının mühasirəsi və alınmasında fəal iştirak edib”.³ Türkiyə ilə müharibə bitdikdən sonra “1830-cu ilin fevralında knyaz Bebutov

Erməni vilayətinin rəisi təyin olundu”.⁴ Bu vilayət “Rusyanın İranla 1826-1828-ci illərdə və Türkiyə ilə 1828-1829-cu illərdə apardığı müharibələrdə əldə etdiyi xanlıq və paşalıqlardan yaranmışdı”.⁵

21 mart 1827-ci ildə “İranla müharibənin bitməsi və sülh bağlanması haqqında Manifest” imzalandı. Sənədə görə, “innən belə İrəvan və Naxçıvan xanlıqları Erməni Vilayəti adlandırılmasının əmr edilmişdi”.⁶ I Nikolayın imzaladığı fərmando deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən Rusiyaya birləşdirilmiş İrəvan xanlığını və Naxçıvan xanlığını bundan sonra Erməni Vilayəti adlandırılmasını və onun Bizim titula daxil edilməsini əmr edirik”.⁷

Bununla Rusyanın İran və Osmanlı imperiyası ilə Qafqaza sahiblik uğrunda apardığı çoxillik müharibəyə son qoyuldu, nəticədə döyüşən dövlətlərin sərhədləri yenidən biçildi, Azərbaycan xanlıqları ərazilərində müasir Ermənistən sələfi olan Erməni vilayəti yaradıldı.

Qafqaz arxeoqrafik komissiyanın aktlarında göstərilir ki, “Zaqafqaziyada ərazi artımı ilə yanaşı, buraya İrəndən 8.249 yaxın, Türkiyədən 14.000 kimi erməni və müəyyən qədər yunan ailəsinin köçməsi hesabına əhalinin də sayı xeyli çoxaldı”.⁸

İrəvan qalasının alınması və hələ I Pyotrın vaxtından Osmanlı imperiyası ilə sərhədlərini möhkəmətdirməkdən ötrü İrəndən erməniləri Qafqaza köçürməyə çalışan Rusiya üçün bu əlamətdar hadisə şərəfinə İrəvanın mərkəzində yerləşən müsəlman məscidi pravoslav kilsəsinə çevrildi.

Bu münasibətlə çarın imzaladığı fərmando deyilirdi: «Ötən oktyabr ayının 1-də məhşur İrəvan qalası Bizim silaha istəla

¹QAKA. Cild 7, 1878, s.187.

²M.Y.Olşevskinin qeydləri. Qafqaz 1841-ci ildən 1866-ci ilədək.

«Russkaya starina».SPb., 1894, noyabr, s.221.

³“Kavkazski kalendar 1846-ci il üçün”. 1845, s. 65.

⁴QAKA, Cild 7, s.487.

⁵Yenə orada, s.3.

oldu. Bizim hərba belə mühüm uğur gətirdiyi üçün Böyük Tanrıya Şükür edərək, əmr edirik: baş İravan məscidi pravoslav Rus-Yunan kilsəsinə çevrilisin, və qətiyyətli qələbə gününü əbədiləşdirmək məqsədi ilə kilsə Müqəddəs İsanın Anasının Örtüyü naminə təqdis edilsin. Bununla bağlı Ali Müqəddəs Sinod müvafiq sərəncam versin".¹

1828-ci ildən Azərbaycan tarixində yeni era – məmləkətin ictimai-siyasi və mədəni həyatında həm müsbət, həm mənfi xarakterli köklü dəyişikliklərə müşahidə edilən Rusyanın Azərbaycanda həddəsiz hökmranlıq erası başlandı. Bunlara maarifçilik baxımından nəzər salaq. A.A.Bakıxanovun yazdığı kimi, "Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün lazımlı gələn asayış və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar nə böyük tərəqqiyə nail olardılar! Çoxlu qoşunkeşlik və mütəmadi mühərribələrin yaratdığı xərabalıqlara baxmayaraq, onlardan bir çoxu özünün elm və hünəri ilə bütün dünyada şöhərət qazanmışdır. Onlar hər bir əsrə, hər bir ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar.² Öyrənilən dövrə kimi öz bədii yaradıcılığı və fəlsəfi baxışlarına görə Azərbaycanda və onun hüdudlarından xeyli uzaqda nüfuz qazanmış dahi şəxsiyyətlər sırasında Nizami Gəncəvinin, Məshətinin, Molla Pənah Vaqifin, Qasim bəy Zakirin, Abas Qulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun və bir çoxlarının adı var. 1887-ci ildə "Russkaya Starina" jurnalında dərc olunan və tanınmış qafqazünsəs və şərqsünsəs Adolf Berjenin xatırśinə həsr edilən oçerk də bunu təsdiq edir. Oçerkdə 1867-ci ildə (bəzi məlumatlara görə 1869-cu ildə) Leypsiqdə çap olunmuş Adolf Berjenin müəllifi olduğu Azərbaycan poeziyası haqqında əsərindən danışılır. Jurnal yazar ki, "nəfis şəkildə nəşr olunmuş məcmuədə Zaqafqaziya müsəlmanlarının demək olar bütün poetik ədəbiyyatı təmsil edilib. Alman tənqidçisi Zranskenin fikrincə, bir çox şeirlər, xüsusi ilə

yaşlı şairlər Vakifin və Zakirin yazdıqları şeirlər, yaxşı tərcümə edilərsə həm formasına, həm məzmununa görə müasir almanın ədəbiyyatı nümunələri ilə müqayisə edilə bilər. Qeyd olunan məcmuədə müxtəlif şairlərin, misal üçün Vakifin, Kassim-Bəy Zakirin, Məssihin, Aşıq Pərinin, Axundovun və d. əsərləri yer alıb".¹

Ad. Berje öz tədqiqatında M.P.Vaqifi yalnız Azərbaycan poetik lirikasının nəğməkarı kimi dəyərləndirmir. Tanınmış şərqsünsəsin fikrincə, Vaqif savadlı və alim insan olub, bir çox elm sahələrində, o cümlədən astronomiyada biliklərə malik olub, o, bir dəfə ayın tutulmasını qabaqcadan xəbər vermişdir. İbrahim xanın diqqətini cəlb edən Vaqif onun yaxın adamı olmuşdu, sonradan isə vəzir rütbəsi almışdı. "Vakif mahir inşaatçı olub; Şuşada xan sarayı, hakimiyət orqanlarının binası, şəhər divarları onun rəhbərliyi altında tikilib", - müəllif yazar.²

Berjenin əsərində azərbaycanlı şairələrinin, o cümlədən N.Qulakın gənc və gözəl şairə kimi təqdim etdiyi Aşıq Pərinin də yaradıcılığı eks olunub. Müəllif yazar ki, gənc şairə gözəl poetik istedə, xüsusi ilə improvisa etmək qabiliyyətinə malik idi. O, şair müasirləri ilə yarışmalarda iştirak edər və çox zaman poetik mübarizədən qalib çıxardı. Onun rəqibləri arasında general Yermolovun vaxtında böyük nüfuz sahibi olan Qarabağ erməni Mirzə Can Mədətov da var idi. Müəllif yazar ki, aşiq yarışmasında Aşıq Pəri Mirzə Cana tanınmış şair, müasir baxışlara malik şəxs kimi müraciət edir və onu metafizika və müsəlman ilahiyyəti sahəsində söhbətə dəvət edir. O, kifayət qədər müəmmalı şəkildə yəhudilərin, xristianların və müsəlmanların dinlərinin mahiyyət etibarıyla bir olduğunu, yəni İsanın və Məryəmin adlarının hörmətlə həm Yevangeliyada, həm Bibliyada, həm də Quranda çəkildiyini ifadə etməyə çalışır. Lakin müəllifin qeydində görə, "Mirzə Can birbaşa cavabdan yayınır, özünün

¹Qulak N. Adolf Petroviç Berje. 1) Şərqsünsəs fəaliyyəti. 2) Ad.P.Berjenin qeydlərindən sahifələr. «Russkaya starina». 1887, dekabr, s.820.

² Yenə orada.

asiyalı barbarlığını və dini dözümsüzlüğünü bürüzə verir. Mirzə Can Aşıq Pəriylə dayışmədən imtina edir və onun qarşısında baş əyir. Yəqin bu an o, ülvü hisslerin yer tapmadığı ürəyində bu gözəl xanımı yarışa çagırduğu anı lənətləyirdi¹. Müəllif belə qənaətə gəlir: “Biz avropalılar görə, xəyalpərəst-idealit Aşıq Pəri kobud Mirzə Candan qat-qat üstündür, Qafqaz müsəlman qadınları Aşıq Pəri ilə fəxr edə bilərlər. Bu sübüüt edir ki, xarici əsərətə, hərəmxana həyatına baxmayaraq, onların ürəyində ilahi qığılçım zəif də olsa işiq saçır. Müsəlman qadının onun dinindən, mühitindən ayırmadan həmin qığılçımı müvafiq qida və inkişaf verəcəyimiz halda, biz müsəlman həmvətənlilərimizin intellektual və mənəvi səviyyələrinin yüksəldilməsi üçün güclü vasitə əldə etmiş olardıq!”²

Tam əminliklə demək olar ki, müsəlman mühitində həmin qığılçım dünyəvi təhsil oldu. Həm kişilər, həm qadınlar üçün dünyəvi təhsil sistemi Azərbaycanın müxtəlif şəhərlərində XIX əsrin 30-cu illərinin sonunda çar hökumətinin inzibati-jandarm rejimi ilə bir vaxtda tətbiq edilməyə başladı. O vaxta qədər şəhər və kəndlərdə, xüsüsən də ticarət mərkəzləri olan yaşayış məntəqələrində təhsil yalnız müsəlman məktəblərində (yazı öyrədilən, qrammatika və islam tədris edilən ibtidai məktəb – L.H.) və mədrəsələrində verilirdi.³ Hər iki növ təhsil ocaqlarında ərəslər ərəb və fars dillərində keçilirdi. Belə qayda bütün müsəlman ölkələrində mövcud idi. Bu məktəblər, bir qayda olaraq, din xadimləri tərəfindən açılır və məscidlərdə və ya molların evində, xüsusi ayrılmış otaqlarda fəaliyyət göstərirdi. Əsas fənn ərəb dili idi. İlk növbədə ərəb qrammatikası öyrədilirdi. Maşğələlərin əsas məqsədi şagirdlərə Quran oxumaq bacarığı və ərəb dilində yazımağı öyrətmək idi. Xilafətdə fars elementinin güclənməsi və İranın Qafqazı işğali nəticəsində Azərbaycanda fars dilinin təsiri

¹ Kulak N. Adolf Petroviç Berje. 1) Şərqşunas fəaliyyəti. 2) Ad.P.Berjenin qeydlərindən sahifələr. «Russkaya starina». 1887, dekabr, s.820.

² Yenə orada.

³ Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı: ABU, 2005, s. 38.

artdı. Məktəblərdə fars dilinin əsası tədrisinə üstünlük verilməyə başlandı. Görkəmlı ictimai xadim və ədəbiyyatşunas Firudin bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” əsərində göstərir ki, savadlı farslar Azərbaycanın şəhər və kəndlərində öz məktəblərini açır, mırzələr müəllimlik edir, tədris yalnız fars dilində aparılırdı: “Hər yerdə fars kitabları oxunur, məktub və işgüzar kağızları fars dilində yazılırdı və indi də yazılır (Zaqafqaziyənin bəzi şəhərlərində, misal üçün, Naxçıvanda, İrvanda, Bakıda). Tatar (azərbaycanlı – L.H.) yazıçı, şair, tarixçiləri əsərlərini fars dilində yazırlıdalar. Fars dilində gözəl və məhəbbət dolu şerlər yazan məhşur Nizami Yelisavetpolda anadan olan tatar idi”.¹ Müəllifin sözlərinə görə, fars dilinin təsiri böyük olduğundan Azərbaycan dilinə daxil olmuş çoxsaylı söz və ifadələr “tatar dilinə elə nüfuz olunublar ki, onları hal-hazırda öz sözlərimizlə əvəz etmək mürəkkəbdir və bir çox tatarlar, hətta ən savadlıları belə onların fars mənşəli olduğuna şübhəylə yanaşırlar”².

Yeri gəlmışkən, Qarabağda ilk Azərbaycan məktəbini Molla Pənah Vəqif açmışdı. F.b.Köçərli bu haqda yazmışdı: “O, Qarabağ gəlib savadlı molla kimi kənd həyatı ilə kifayətlənməmiş və öz səadətini Şuşada, gənc şahın igamətgahında axtarmaq istəmişdi. O, burada, indi Saatlı adlanan məhəllədə ilk tatar məktəbini təsis etmiş və əzmlə uşaqların təriyyəsi və təlimi ilə məşğul olmuşdu”.³ Ərəb və fars dilləri ilə yanşı milli məktəbdə Azərbaycan dili də tədris edildi, müəllimlər sırasında azərbaycanlılar da var idi. XIX əsrin əvvəllərində Qarabağda 10-a yaxın məktəb-mədrəsədə 200-dən artıq şagird təhsil alırdı.

Təhsil prosesində xəttatlıqa xüsusi önəm verilirdi. Tədqiq olunan dövrədə gözəl xəttə malik və fikirlərini aydın çatdırma bilənlər elmlı hesab olunurdular. Mədrəsədə şagirdlər ərəb və fars dillərinin incəliklərini öyrənməkdə davam edir, Quran

¹ Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”. Tiflis: 1903, №1, s.7.

² Yenə orada.

³ Yenə orada, 8.

oxuyur, Nizami, Füzuli, Hafız, Sədi və digər Şərqi müəlliflərin əsərləri ilə tanış olurdular. Bir çox mədrəsələrdə Sədinin yaradıcılığına maraq daha artıq idi. Bəzi hallarda ədəbiyyat üzrə əsas vəsait kimi onun "Gülistan" və "Büstən" əsərləri istifadə edilirdi. Dil və ədəbiyyatla yanaşı şagirdlərə İslam qanunları, şəriət qaydaları da tədris edilirdi. Bu məqsədlə molla Məhəmməd Bağır tərəfindən hazırlanmış "Müsəlman hüquşunaslığı", həmçinin Nadir Şahın səfərləri tarixi ("Tarixi-Nadir") öyrənilirdi. Təhsil müddətində şagirdlərə həmçinin şeir şəklində hazırlanmış ərəb-fars lügəti, fars dilində yazılmış namələr külliyyatı və s. də tədris edilirdi. Romantik təəssürtərəfən ruhunda yazılan və müəyyən dini sxolastikanı özündə ehtiva edən həmin kitablar dərs vəsaitlərinin təcrübə xüsusiyətlərindən uzaq idilər, lakin başqa kitablar olmadıqdan adı çəkilən ədəbiyyatdan dərs prosesində şagirdlərə ilkin bilik vermək və say öyrətmək, ticarət sahəsində elementar bacarıqlar aşılamaqdə və s. istifadə olunurdu.

Şagirdin qabiliyyətindən asılı olaraq məktəbdə təhsil 3 ildən 6 ilədək davam edirdi. Şagirdlər üçün yaş və təhsil müddəti məhdudiyyəti qoyulmurdu. İstənilən yaşıda gənc ilin istənilən ayında məktəbə qəbul oluna bilərdi. Bu, məktəblərdə adı qəbul qaydalarının olmasından və onlarda iş rejiminin yoxluğundan xəbər verirdi.

Təəssüf ki, araşdırılan dövrdə, XIX əsrin əvvəllerində fasiləsiz davam edən müharibələr və daxili münaqişələr məktəb və mədrəsələrin fəaliyyətinə öz mənfi təsirini göstərirdi. Gəhcədə orta əsrlərdə və XIX əsrə təhsilin səviyyəsini müqayisə edən Qavqazın tədqiqatçısı N.İ.Qulak kədərli qənaətə gəlir. Onun fikrinə, əsrlər boyu mədəniyyət və maarifçilik mərkəzi, bədii söz və poeziya ustadlarının məskəni, müsəlman Şərqində ən yaxşı məktəb və mədrəsələrə malik olan Gəncə diyarı nadanlıq və dini fanatizm mərkəzinə çevrilmişdi: "Maariflənməyə məhəbbət əvəzinə biz burada kütlələrin nadanlığını və savadsızlığını, əvvəlki mədrəsələrin yerində məscidlərin nəzdində fəaliyyət göstərən kasib məktəblər görürük: burada yazılı uşaqlar 4-5 il

ərzində tutuquşu kimi ərəb dilində bir söz başa düşmədən Qurandan 15 sürə əzberləyirlər və bununla da onların savadlanması bitir".¹

Orta əsrlər mənbələrinə istinad edən müəllif göstərir ki, "...gəncəlilərin təhsil və elmə həvəsimi təqdir edən Dövlət-şah və Yaqt Gəncədən olan çox sayıda şairlərin, misal üçün, Nizamidən başqa onun qəsidi yazmaqdə mahir usta olan qardaşı Kəvəmi Mütərizzin, daha sonra Şirvan (indi Şamaxı qəzası) sahibi Axsitanın saray şairləri akademiyasının rəhbəri Abu-olunan və s. adlarını çəkirər. Beləliklə, 700 il öncə Gəncə, yəni indiki Yelisavetpol sakinləri nəinki hərbi şücaət, dini fanatizm və düzümsüzlükə, həmçinin elmə və poeziyaya məhəbbətlə fərqlənirdilər. Gəncə qonşu qayurlara qarşı duran müsəlman dünyasının dayaqlarından biri hesab olunurdu; şəhər var-dövlətiylə, mədrəsələriylə şöhrətlənmişdi; nəhayət, çox sayıda tanınmış şairlərin vətonu olduğu fəxr edirdi".²

Azərbaycanda rus hökmranlığı bərqrər olduqdan sonra burada Tiflisdə fəaliyyət göstərən məktəblər tipli təhsil müəssisələri yaradılmağa başlandı. Qeyd edək ki, 1829-cu ilin avqustun 2-də "Zaqafqaziya məktəbləri haqqında Əsasname" qəbul edildi. Həmin vaxta kimi Zaqafqaziyada bir dövlət təhsil müəssisəsi – Tiflis Nüceba məktəbi mövcud idi. Burada əsas fənlərlə yanaşı – oxu, hesab və s., "Rusiya Qanunşunaslığı və məhkəmə icraati" və dörd yerli dil – gürcü, erməni, tatar və fars dilləri tədris edilirdi.³

Məktəblərin strukturu bir-birindən az fərqlənirdi. Məktəblər yeddi sinifdən ibarət idi, şagirdlərə "qədim dilləri tatar və

¹Qulak N. Məşhur fars şairi Nizami Gəncəvi və onun "Rusların Bərdəyə yürüyü" poeması haqqında:// Qafqazın ərazi və tayfalarının təsviri üçün materiallar toplusu (QƏTMT). Tiflis: Qafqaz Təhsil Daidarəsinin nəşri. 1899, №26, s.117.

²Yenə orada, s.116.

³Xalq maarrif nazırlığının fəaliyyətinin tarixi icmali. 1802-1902. SPb.: Xalq maarifi nazırlığının nəşri, 1902, s.208.

gürçü dilləri ilə əvəzləməklə 1828-ci il Nizamnaməsi ilə müəyyən olunmuş fənnlər tədris edilirdi, həmçinin rus hüquqsunaşlığı və məhkəmə icraati programma daxil edilmişdi; qimnaziyanın nəzdində yerli məmur və gürçü zadəganların uşaqları üçün dövlət hesabına 40 nəfərlik nəcib pansion təşkil edilmişdi".¹

Zaqafqaziyada tədris sistemi təhsil dairələrinin idarə olunması haqqında 1835-ci ilin Əsasnaməsi və 1828-ci ildə qəbul edillən ümumi Nizamnamə ilə yenidən quruldu. 12 may 1835-ci ildə Həkim Senat Zaqafqaziya təhsil müəssisələrinin - pansionlu Tiflis Nəcib qimnaziyası və 19 qəza məktəbinin əsasnamələrini və ştatlarını təsdiq etdi. Bundan sonra qimnaziyanı müvəffəqiyyətlə bitirən beş məzun hər il "dövlət hesabına Zaqafqaziya məktəblərində çalışmağa hazırlanmaq üçün İmperiya universitetlərinə göndərilirdi".² Gimnaziya təhsilinin başlıca məqsədi savadlı gəncləri Qafqaz və Zaqafqaziya diyarında dövlət işinə hazırlamaq idi. Gimnaziya kursuna zadəgan təbəqəsindən olan şagirdlər üçün latin dili, tacir təbəqəsindən olanlar üçün isə kənd təsərrüfatı və mülki arxitektura fənnləri əlavə edilmişdi. Sayı 21-ə çatdırılan qəza məktəbləri "yoxsul dvoryan və məmər övladlarını dövlət qulluğunun aşağı idarələrində işləməyə hazırlayırdı".³

Zaqafqaziya təhsil müəssisələri Diyar Baş İdarə Şurası Üzvünün, Təhsil hissəsi Rəhbərinin ciddi nəzarəti altında fəaliyyət göstərirdilər. 30-40-ci illərdə qəza məktəbləri bir çox şəhərdə - Yelisavetpol, İrəvan, Naxçıvan, Nuxa, Şuşa, Şamaxı, Bakı və Dərbənddə açılmışdı.⁴

1847-ci il üçün "Kavkazski Kalendar"da Zaqafqaziyada təhsilin inkişafına dair dərc olunmuş məlumatlar qəza məktəblərinin ədəbiyyatla təchizi səviyyəsini müşahidə etməyə imkan

¹Xalq maarrf nazırliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902. SPB.:

Xalq maarrifi nazırliyinin nəşri, 1902, s.208.

²Yenə orada, s.389.

³Yenə orada.

⁴Zaqafqaziyada təhsilin vəziyyəti. «1847-ci il Kavkazski Kalendar». 1846, s.146.

verir. Belə ki, ən çox – 746 kitab Bakı qəza məktəbinin, ən az – 189 kitab Tiflis qəza məktəbinin kitabxanasında saxlanırı. Şagird və müəllimlərin sayına gəldikdə qeyd etmək lazımdır ki, Tiflisdə onların sayı Bakıdan xeyli çox idi. Məktəb və mədrəsə təhsilinə öyrəşən azərbaycanlılar dünyavi təhsil verən yeni təhsil müəssisələrinə inamsız yanaşırıdlar. Onların etibarını qazanmadan ötrü və yeni məktəblərə daha çox şagird cəlb etmək məqsədilə 1847 və 1848-ci illərdə "Öli və Ömər təriqətləri məscidləri nəzdində iki müsəlman məktəbi açıldı".¹ Bu məktəblərdə təhsil müddəti üç il idi, yerli və rus dilləri, qısaldılmış şəkildə coğrafiya və tarix, hesab, rus qanunşunaslığın və məhkəmə icraatının əsasları, hüsnxətt tədris olunurdu. Hər iki məktəb Qafqaz Canişini Baş İdarəsinə tabe edilmişdi. Baş İdarə məktəblərə rus məmurlarından qəyyum təyin etməsinə baxmayaraq, təhsil prosesi müsəlman ruhanilərinin nəzarətinə verilmişdi. Təcrübə özünü doğrultdu. Dini baxışlarına görə uşaqlarını dünyavi məktəblərə verməyən müsəlmanlar həmin məktəbləri müsbət qarşıladı və "1850-ci ildə Qafqaz Komitəsinin Ali hökmət təsdiq edilmiş göstərişiyələ Canişinə həmin məktəblərin yayılmasına icazə verildi, məktəblər üçün müəllimlər Qazan dairəsinin dövlət hesabına təhsil almış məzunlarından seçildi".²

Bələ bir fikir var ki, həmin məktəblərin yaradılmasının müəyyən gizli siyasi səbəbləri olub. Teoloq N.Qasımoğlu hesab edir ki, çar rejimi dövlətə loyal olan dini xadimlərin hazırlanmasında maraqlı olduğundan müsəlman dini məktəblərin açılmasına və yayılmasına rəvac verib. Eyni zamanda, ayrıraqda siyə və sünni məzhəblərinə aid məktəblərin yaradılması hakimiyyətin müstəmləkəçi siyasetinə cavab verirdi.³

Arxiv sənədlərində bəlli olur ki, müsəlman məktəbinin layihəsini A.A. Bakıxanov hələ 1832-ci ildə hazırlayıb. Xalqının

¹Xalq maarrf nazırliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902, s.330.

²Yenə orada.

³Qasımoğlu N. Azərbaycan Respublikasında islam təhsili sistemini dair dövlət siyaseti. Din və Demokratiya Mərkəzi. ddm.iatp.az/ddm/istehru.html

maariflənməsinə böyük önem verən mütəfəkkir başa düşürdü ki, əsrlər boyu mədrəsə və məktəblərdə verilən təhsil və təlim haqqında xalqda fikir formalasdığından onu bu baxışlardan ayırmak mümkün deyil. Bu səbəbdən A.A.Bakıxanov müsəlman uşaqları üçün qarışq təhsil müəssisəsi variantı təklif etdi. Burada ənənəvi dini təhsillə yanaşı tabiat elmləri üzrə də fənnlərin tədrisi nəzərdə tutulurdu. A.A.Bakıxanovun yazdığını görə, “məktəb üç sinifa bölünməli və burada üç müəllim çalışmalıdır: bir rus, iki müsəlman. Rus müəllimi birinci sinifdə əlifba, lügət, danışq və yazı, ikinci sinifdə hesab, qrammatika və ritorika, üçüncü sinifdə coğrafiya və tarix öyrədir. Müsəlman müəllimləri birinci sinifdə əlifba, dualar, fars və tatar dillərində müxtəlif latiflər öyrədirlər. Fars dili ondan ötrü gərəkdir ki, bu dil Asiyadan böyük hissəsində yayılmışdı, bizim diyarda bütün kitablar bu dildədir, əhalinin yazışması fars dilində aparılır; bu dili bilənlər, düz olmama da, tatar dilində yaza bilərlər. Yalnız tatar dilini öyrənən xalqlararası yazışmadan və kitablardan ayrı düşəcək”.¹ A.A.Bakıxanov bu dövrdə əvvəlki paraqrafda haqqında danışdığımız “Fars dilinin qtammatikası” dərs vasaitini hazırlamışdı.

Tezliklə fars dilinin qtammatikasını öyrənilməsi üzrə dərslik problemi həll olundu, amma Azərbaycan dili və ədəbiyyatına dair dərs vəsaitlərinin yaradılması məsəlesi XIX əsrin 80-ci illərinə kimi açıq qaldı. İlk Azərbaycan dili dərsliyinin işiq üzü görməsi üçün Azərbaycanda qəza məktəblərinin təşkil edilməsindən əlli il keçməli oldu. İlkin yazı qaydalarına və səs metodu ilə oxu vərdişlərinin öyrədilməsinə dair dərslik 1882-ci ildə Qoridə yerləşən Zaqafqaziya müəllimlər seminariyasının tatar bölməsinin inspektoru L.O.Çernyayevski tərəfindən tərtib edildi. Həmin dərslik “Vətən dili” adlanırdı və milli məktəblərdə geniş yayılmışdı. Dərsliyə müəllimlər üçün vasait əlavə edilmişdi. Dərsliyin ikinci hissəsi də həmin müəllif tərəfindən müəllim Səfərəli bəy Vəlibeyovla birlikdə hazırlanmışdı. Dərslik ikinci

¹Bakıxanov A.A. Əsərləri, qeydləri, məktubları. Bakı: “Elm” nəşr., 1983, s.316.

və üçüncü siniflər üçün nəzərdə tutulurdu və Uşinskinin “Rodnoye Slovo” (“Ana Sözü”) dərsliyinin 2-ci hissəsi formasında tərtib edilmişdi. F.b.Köçərli yazar ki, “əvvəller dərslər fars əlifbası (çərəkə) əsasında köhnə höccələmə üsulla aparılan tatar məktəblərində bu dərsliklər böyük islahatlara gətirdi” və bütün kəlməni olduğu kimi xatırladan hərf-heca üsul ilə əvəz etdi. Şərqsünas - alim V. Qaradağlı bildirir ki, “1852-ci ildə, “Vətən dili” işiq üzü görəndə əvvəl, Tiflisdə müəllim kimi çalışan Mirzə Şəfi Vazeh Moskvada Mirzə Kazım bəyin yetirmələrindən biri olan İvan Qriqoryevlə birlikdə “Kitabi-türki” dərsliyi hazırlamışdır”.²

Müsəlman dini və müqəddəs tarix üzrə dərslikləri Zaqafqaziya şeyxülislamı Molla Əbdüssalam Axunzadə hazırlamışdı. Firudin bəy yazırı: “Onun Umdatıl Əhkəm, Zubdatıl Əhk və Torixi Müqəddəs kitabları işiq üzü görənə kimi müsəlman İlahi qanunları lazımı şəkildə nə bizim dini məktəblərdə, nə mütləq fənn kimi proqramlarına daxil edilən bir çox dövlət məktəblərində tədris olunmurdu”.² Onun qeyd etdiyi kimi, dini məktəblərdə mollalar dini ehkamlar, məhşər günü haqqında bəzi məlumat verdikdən sonra şagirdlərə onların bir çox sözlərini başa düşmədikləri Qurani oxumağı məcbur edirdilər. F.b.Köçərli sey-xüislam Axundzadənin müsəlmanların dini maariflənməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək onun kitablarının dili-nin geniş oxucu kütləsi üçün anlaşılan olduğunu və mürəkkəb ehkam qanunlarının məzmunlu və rahat başa düşülen şəkildə təhlil etməsini xüsuslu vurgulayırdı. O, bu haqda belə yazar: “Dinin bütün ehkam və ayinləri pedaqqoqikanın didaktiv tələblərinə uyğun, asandan mürəkkəbə, yaxından uzağa doğru yazılmışdır. Duaların ərab mətnlərinə tatar dilində tərcümələr və izahatlat əlavə edilmişdir. Bizim məktəblərin anlayışı olmadığı Müqəddəs

¹Qaradağlı V. Vətən dili. Bakı: CBS, 2007,
<http://direktor.ru/vtainaivlsavityhreof63/> Вэтэн_дили.

²Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.
Tiflis: 1903, №1, s. 15.

tarix indi ən geniş yayılmış və nüfuzlu dərslik olubdur. Cənab Axundzadənin digər kitabları kimi bu kitab da yaxşı dildə yazılıb.¹

F.b.Köçərlinin fikrinə, Çernyayevskinin və Axundzadənin dərslikləri təhsil prosesinə elmə söykənmış yanaşmanın əsasını qoymuş və, nəinki Azərbaycanda, hətta Rusyanın bəzi digər müsəlman vilayətlərində pedaqoji ədəbiyyatın inkişafına təkan vermişdi. Bunların ardınca tez bir vaxtda uşaq bağçası təbiyiçiləri üçün İsmayılov bəy Qaspıralının “Xodja-i subyan” (“Azyaşlıların müəllimi”) və Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” kitabları işq üzü gördü. F.b.Köçərlinin zənnincə, hər iki kitab mükəmməl tərtib edilmişdi: “...lakin Krim tatarlarının ləhcəsində tərtib edilən “Xodja-i subyan” Zaqqafqaziyada yayılmamışdı, amma Krimda və Rusyanın daxili quberniya tatarları arasında böyük tirajla yayıldı”.² Çernyayevskinin mövcud dərsliklərə uyğun dərs vəsaitləri hazırlanması təcrübəsində Nəriman Nərimanov özünün “Qısa tatar-aderbeycan qrammatikası”nı tərtib edərkən istifadə etdi. Məlum olduğu kimi, ərəb əlifbasında kifayət qədər sait olmadığından Azərbaycan dilində orfoqrafiya qaydaları mövcud deyildi. Bu işi müəyyən dərəcədə nizama salmaqdan ötrü və Azərbaycan dilinin orfoqrafiyasında mümkün qədər vahid qaydalar müəyyən etmək məqsədilə N.Nərimanov 1899-cu ildə Bakıda L.Polivanoun rus qrammatikası nümunəsində öz dərsliyini nəşr etdi. Qrammatika üzrə başqa bir dərslik A.Y.Talıbzadə (Abdülla Şaiq) tərəfindən tərtib edilmişdi.

XIX əsrin 30-cu illərində Azərbaycan qəzalarında açılan yeni məktəblərdə təhsil alan ilk şagirdlər arasında gələcəyin görkəmli ictimai xadimi və maarifçisi Mirzə Fətəli Axundov (1812-1878) olmuşdu. O, hələ uşaq yaşlarında valideynlərini itirmiş, və anasının əmisi, dövrünün tanınmış dini xadimlərindən olan Axund Hacı Ələsgərin yanında təbiyiə almışdı. Alim axund ağıllı

¹Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.

Tiflis: 1903, №1, s.16.

²Yenə orada s.15.

və istedadlı Mirzə Fətəlini yüksək dini rütbəyə hazırlayırdı. Bunun üçün ona fars və ərəb dillərini öyrətməklə əsaslı dini təhsil vermişdi. Lakin on səkkiz yaşı M.F.Axundovun Mirzə Şəfi Vazehlə (1792-1852) təsadifü görüşü onun “təfəkküründə çevrilmiş etdi” və sonrakı taleyini tamamilə dəyişdi.¹ O, təhsilini dini deyil, dünyəvi istiqamətdə davam etmək qərarına gəldi və doğma şəhəri Nuxada yeni açılmış qəza məktəbinə daxil oldu. Bəzi mənbələrə görə, Mirzə Fətəli “məktəbli yaşıını keçdiyindən”² təhsil ocağını tərk etməli olub. Başqa bir mənbədə isə onun “22 yaşına kimi”³ məktəbdə təhsil aldığı və məktəbi bitirdikdən sonra Tiflisə gedib, həmin vaxt Gürcüstanın Ali baş rəisi baron Rozenə xahişlə müraciət etdiyini oxuyurraq. “Zəruri sinaqlardan sonra baron Rozen bir az tərəddüd etdiyindən sonra Mirzə Fətəlini Şərq dillərinin yazı tərcüməçisi qismində işə qəbul etdi. O, həmin vaxtdan (bu 1834-cü ildə baş vermişdi) vəfatınadək dövlət qulluğunda çalışmışdı. Xidmətdən asuda vaxtlarını Mirzə əsasən rus kitablarının mütaliəsinə sərf edirdi. Bunun nəticəsində tarix, fəlsəfə və siyasi elmlər sahəsində öz biliklərini o qədər genişləndirmişdi ki, qətiyyətlə qafqazlılar arasında ən savadlı müsəlman hesab edilə bilərdi. O, bundan savayı Şərq dillərinin mükəmməl bilicisi hesab edilirdi”.⁴ Həyatının sonunadək sadə Şərq dilləri mütərcimi vəzifəsində çalışan M.F.Axundov polkovnik rütbəsinə kimi yüksəlmış və çoxsaylı rus və xarici ordenlərə layiq görülmüşdü.⁵ M.F.Axundov Tiflisdə rus və Avropa ədəbiyyatına bələd oldu, rus ədəbiyyatı klassiklərinin əsərlərini öyrəndi, sürgündə olan dekabristlər A.Bestujev-Marlinski, Y.Polonski, L.Zabloski və digərləri ilə dostlaşdı. Bu dostluq gənc Axundovun

¹Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.

Tiflis: 1903, №1, s.15.

²Axundov M.F. Seçilmiş fəlsəfi əsərləri. Bakı: Azərnəşr, 1982, s.4.

³Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.

Tiflis: 1903, №1, s.13.

⁴Yenə orada

⁵Yenə orada.

yazıcı və mütəfəkkir kimi formallaşmasına böyük təsir göstərdi.¹ Gənc yaşlarında M.F.Axundov fars və Azərbaycan dillərində çox sayıda şeir yazmışdı. Şübhəsiz, bunların sırasında ən əhəmiyyətli və təsirlisi dahi rus şairi A.S.Puşkinin xatirəsinə həsr edilən şeirdir. Şeir A.Bestujev-Marlinski tərəfindən rus dilinə tərcümə edilmişdi. Azərbaycan yazıçı və şairlərinin yaradıcılığına həsr etdiyi monoqrafiyada F.b.Köçərli qeyd edir ki, "humanist ideyaların Zaqqafqaziya müsəlmanları arasında ən yaxşı yayıcısı Axundov idi. O, öz dostları – Zakiri, Baba-bayı və digər azərbaycanlı şairləri rus yazıçılarının əsərləriylə tanış etdi, və bununla da onların məlumat dairəsini genişləndirdi. Onun təsiri nəticəsində Zakir, daha sonra isə Hacı Seyid Əzim yeni, tərəvətləndirici istiqamətdə işlədir. Onların əsərlərində üzvü sürətdə olmasa da, rus humanist ideyalarının müsəlman xalq hiss və arzuların çox sıx birliyi və uzlaşması görünür".²

Seyid Əzim Şirvani, Abdulla bəy Ası və ideal-romantik cərəyanaya mənsub digər ən yaxşı nümayəndlərin yaradıcılığında sayəsində çiçəklənən Azərbaycan ədəbiyyatı rus dili və ədəbiyyatının təsiri altında tamamilə yeni xarakter aldı. Ənənəvi poeziya və danişq şeir forması öz yerini nəşr ilə yazılmış əsərlərə - komediya, traqediya, povest və romana verir; şeirlər əvəzinə uşaqlar üçün təmsil və nağıllar yazılırlar.

Yeni istiqamətin nümayəndləri, əsasən, "Şərq dilləri ilə ya-naşı hökumət məktəblərində rus təhsili almış gənc insanlardır. Onların bəziləri dərslik tərtib etməklə, digərləri rus ədəbiyatından tərcümədə, üçüncüləri özlərini povest və roman yazmaqdə sınayırlar, dördüncülər dram ədəbiyyatına meyl əöstərilər və i.a."³

Bələliklə, fəslə yekun vuraraq qeyd etmək istərdik ki, 1871-ci ildə Azərbaycanda ilk dövri mətbuat olan "Bakinski Listok" yaranana qədər yerli azərbaycanlı ziyalılar iki düşərgəyə

¹ Axundov M.F. Seçilmiş fəlsəfi əsərləri. Bakı: Azərnəşr, 1982, s.4.

² Köçərlinski F. Azərbaycan tatarlarının ədəbiyyatı. "Ves Kavkaz".

Tiflis: 1903, №1, s.12.

³ Yenə orada

bölməmişdülər: bir tərəfdə - islam dini nümayəndləri və çar hakimiyyəti ilə əməkdaşlıq edən bəzi təhsilli bəylər, digər tərəfdə - o zamankı miskin və ümidsiz Azərbaycan həqiqətləriylə barişa bilməyən və barişmaq istəməyən geniş dünyagörüşüne və mütərəqqi baxışlara malik insanlar.

Azərbaycanda dünyəvi təhsilin inkişafına və diyarda savadlı və ziyanlı insanların sayının artmasına şərait yaradan çar Rusiyası eyni zamanda cəmiyyətin qabaqcıl dairələrinin milli özünüdərk etməsindən ehtiyyatlanır. Belə ki, XIX yüzilliyin 40-60-cı illərində milli dövri mətbuatın yaradılmasının və ya Azərbaycan dilində kitab nəşri üçün mətbəə açmaq cəhdələrin qarşısı hakimiyyət tərəfindən müxtəlif bəhanələrlə alınır. 1841-ci ildə M.F.Axundov və M.Ş.Vazeh Tiflisdə mətbəə açmağa təşəbbüs göstərmışdır. Lakin çar hakimiyyətinin etirazı nəticəsində bu istək həyata keçməmişdir.¹ Bütün cəhdələrə baxmayaraq XIX əsrin birinci yarısında Azərbaycan milli mətbəəsi açmaq və dövri mətbuat yaratmaq mümkün olmuşdur.

1.4 Azərbaycanda ilk dövri mətbuat - "Bakinski Listok" qəzeti

Çar Rusiyasının tarixində XIX əsrin ikinci yarısının iqtisadi və siyasi həyatında II Aleksandrın (1855-1881) imperatorluğu zamanı həyata keçirilən "böyük islahatlar" dövrü kimi yadda qalmışdır. Öz sələfindən miras aldığı ölkənin "əsas siyasi institutları təhkimçilik və şəxsi hərbi-bürokratik hakimiyyətdən ibarət idi. O, imperiyanın zahiri qüvvəsinin pərdəsi arxasında bu institutların zəifliyini və heç bir perspektivə malik olmadıqlarını görə bildi. Səmərəsiz iqtisadiyyat və inkişaf məqsədlərinə cavab verməyən cəmiyyətin sosial quruluşu ölkəni qarşısı alınmaz iflasa sürüklüyürdü".² Təhkimçilik hüquqı ləğv olundu, yerli

¹ Seyidzadə A.A. Mirzə Fətəli Axundov ilə Mirzə Şəfinin mətbəə üçün çalışmalar. «Ədəbiyyat qəzeti», 1940, №31.

² Medvedev D., Əliyev İ. XXI əsrin humanitar təhdidləri. M.: «TERRA» nəşr., 2009, s.10.

özünüidarə tətbiq edildi, məhkəmə və senzura islahatları hazırlanı və həyata keçirildi. 1865-ci il aprelin 6-da II Aleksandr “Ölkə mətbuatına bəzi yüngüllük və rahatlıq verilməsi haqqında” Fərman imzaladı. Fərmana görə, rəsmi və elmi nəşrlər ilkin baxışdan azad olunurdu. Bu hüquqdan 2,5-5 min rubl girov qoyaraq daxili işlər nazirinin razılığı əsasında paytaxt qəzet və jurnalları istifadə edə bilərdilər. Lakin əyalət mətbuatı əvvəlki kimi mərkəzi, quberniya və şəhər hakimiyyətlərinin ukiyat, üçqat nəzarəti altında qalırıdı.¹

Zaqafqaziyanın mədəni və inzibati mərkəzi olan Tiflisdə həmin dövrə kimi rus və gürcü dillərində artıq bir neçə adda dövri mətbuat işq üzü görmüşdü. Eyni vəziyyət yeni yaradılmış Erməni vilayətində də müşahidə edilirdi. Belə ki, həftədə iki dəfə “Kavkaz” ədəbi-siyasi qəzeti, gürcü dilində “Maxarobeli”, “Siskari”, “Sakartvelos Moambe”, erməni dilində üç şöbədən - siyasi, ədəbi və ticarət şöbələrindən ibarət “Пчела Армении” çıxırıdı, həmçinin 1860-ci ildən “elmi-ədəbi jurnal” olan “Журавль Армении”² nəşr edilirdi.

XIX əsrin 60-ci illərində Bakı mədəni inkişaf baxımından Tiflisdən geri qalan əyalət şəhəri idi. H.Hüseynovun məlumatlarına görə, “1862-1863-cü illərdə aparılan siyahıya alma nəticəsində Bakı quberniyasında cəmi 859.843 insan qeydə alınıb. Bunlardan Bakıda 14.897, Şamaxıda 29.525, Nuxada 19.714, Şuşada 19.659 adam, Şamaxı qəzasında 154.440, Quba qəzasında 112.380, Nuxa qəzasında 107.491, Lənkaran qəzasında 99.006, Bakı qəzasında 34.448 adam yaşayırdı”.³

1871-ci ildə Bakı əhalisinin sayı 17 min təşkil edirdi. Həmin dövrə, yəni on doqquzuncu əsrin yetmişinci illərində

¹ Makuşin L.M. Böyük islahatlar dövrünün hüquqşunaslığında mətbuat azadlığı problemləri. «Təhsil, elm və mədəniyyət problemləri». №50 (2007). <http://proceedings.usu.ru>

² “Kavkazski Kalendar 1862-ci il üçün”. 1861, s.189.

¹ Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixində. Bakı. “Elmlər Akademiyası” nəşr., 1949, s.72.

bütün Rusiya müsəlmanları kimi yerli əhali də qabaqcıl insanların təsiri ilə dərin və çoxasrlıq donmuş vəziyyətdən çıxmışdı. Azərbaycan mətbuatının tədqiqatçıları A.Benningsen və K.Lemersye qeyd edirlər ki, “məhz həmin “qaranlıq illərdə” müsəlman xalqlarının ilk bədii əsərlərini doğuran islahatların təməli qoyuldu, ... məhz həmin zamanlarda milli ədəbi dillər yaranmağa başladı”.¹

1871-ci ildə Bakıda ilk dövri nəşr işq üzü gördü. Bu, Bakı realni qimnaziyasının alman dili müəllimi Xristian Sinkin yaratdığı və redaktoru olduğu “Bakinski Listok” qəzeti idi. 1870-ci il fevralın 25-də Bakıda “Bakinski Listok” adında qəzet buraxmaq üçün X.Sink Bakı Hərbi qubernatoru general-leytenant M.P. Kolubyakinə müraciət etmişdi.² O, müraciətində həftəlik qəzet nəşr etməkdən ötrü həmçinin borc pul da istəmişdi.

22 mart 1870-ci il tarixində X.Sinkin müraciəti ilə bağlı Bakı Hərbi qubernatoru Bakı realni qimnaziyasının direktoruna bildirmişdi ki, “Qafqaz Canığını Baş İdarəsinin Rəisi” qəzet nəşrinə icazə vermişdi.³ Lakin Sinkin istədiyi vəsaiti verməyə əsas yoxdur, çünki “onun buraxmaq istədiyi qəzetiñ istiqamətinin faydalı olacağına tam əmin deyil”.⁴ Həmçinin Kolubyakin yazırıdı ki: “Qəzetiñ rəsmi şöbəsində yerləşdiriləcək yazınlara görə X.Sink pul verə bilməyəcəyəm, belə ki, bu kimi yazılar mütləq indi “Kavkaz” qəzeti ilə birləşmiş “Zakavkazski Vestnikdə” yerləşdirilməlidir”.⁵

Məsələ burasındadır ki, hələ 1854-cü ildə “həftədə iki dəfə, 1-dən 1½ -dək çap vərəqi həcmində”⁶ çıxan “Kavkaz” qəzetiñ nəşri haqqında yeni əsasnamə təsdiq edilmişdi.

¹ Benningsen A., Lemercier-Quelquejay Ch. La presse et le mouvement national chez les musulmans de russie avant 1920. Paris: Mouton&Co, 1964, p.2.

² AR Dövlət tarix arxiv (DTA): F.309, siy.1, sax. vahidi 433, v.1, 1 arx.

³ Yenə orada, v.3, 3 arx.

⁴ Yenə orada, v.3, 3 arx.

⁵ Yenə orada, v.3, 3 arx.

⁶ “Kavkazski Kalendar 1862-ci il üçün”. 1861, s.189.

Redaksiyada mövcud olan şöbələrə xarici və daxili xəbərlər şöbələri, həmçinin teatr xronikası əlavə olunmuşdu. "Kavkaz" qazeti haqqında məlumat kitabçasında göstərilir ki, həmin il "Zakavkazski Vestnik" və "Kavkaz" nəşrləri dövlət hesablı əlavələri ilə birləşdirilib rəsmi orqana çevriləməsi haqqında knyaz Bebutova Qavqaz canişini kn. Baryatinski üçün məruzə hazırlamaq tapşırılmışdı.¹ Həmin mənbəyə görə, "1857-ci ildən 1863-cü ilədək "Kavkaz" a Bobilev redaktorluq edirdi, qəzet əvvəl kitək həftədə iki dəfə, rəsmi elanlarla ("Zakavkazski Vestnik") çıxırdı.² Rəsmi adlandırılın elanlar dövlət idarələrindən göndərildi və ödənişli olduğundan redaksiyaya əlavə gəlin götürirdi.

"Bakinski Listok" a qayğıdaraq onu qeyd etməliyik ki, qəzətin buraxılması üçün rəsmi icazə Qafqaz Canışının 1870-ci ilin dekabrın 31-də alınmışdı. İcazədə qəzətin nəşri şərtləri göstərilmişdi. Bildirilirdi ki, qəzətin buraxılmasına "təqdim olunmuş proqrama uyğun aparmaqla, həm rəsmi, həm qeyri-rəsmi Şöbələrin senzurası idarə məmurlarından birinin üzərinə qoymaqla", həmçinin redaktora "nəşri nəzərdə tutulan qəzetdə rus dilindən tatar (Azərbaycan – L.H.) tərcümə edilmiş məqalələr çap etməklə" icazə verilir.³ "Bakinski Listok" qəzətinin senzurası Bakı Hərbi Qubernatoru dəftərxanasının rəhbəri vəzifəsini icra edən titulyar müşavir Kitayeva tapşırılmışdı.⁴

Qəzətin rəsmi bölməsi üçün materialların toplanması məqsədi ilə X.Sink müxtəlif dövlət təşkilatlarına müraciət etmişdi. O, Xalq Məktəbləri Direksiyasına "pulsuz çap üçün maraqlı fəaliyyət və sərəncamların, həmçinin öz məmurlarının tərkibində baş verən dəyişikliklər", polis və jandarm idarələrindən isə məsuliyyət dairələrindəki gündəlik hadisələr" barədə məlumatların redaksiyaya göndərilməsini xahiş etmişdi.⁵ Qəze-

tin yazdığını görə, redaktorun müraciətinə yalnız üç təşkilat cavab vermişdi: "Quberniya Rəisinin Dəftərxanası (Bakı və Bakı qəzasında baş verən hadisələr haqqında xəbərlər çatdıracaqlar), Dairə Məhkəməsi (dinləməyə çıxarılan işlərin siyahısını göndərməklə) və Bakı Gömrüyü (ticarət şöbəmiz üçün maraqlı ümumi məlumatlar)".¹ X.Sink digər dövlət idarələrindən, o cümlədən Bakı Quberniya və Bakı Limanı idarələrindən müsbət cavab gözləyirdi. O, hesab edirdi ki, bu idarələrin fəaliyyəti cəmiyyət üçün maraqlı kəsb edir. Həmin idarələrin elanlarının dərc edilməsi qəzətə maddi dəstək olardı. Bununla bağlı X.Sink təcəübə yazırı: "Niye görə, misal üçün, Quberniya İdarəsi və ya Bakı Limanı İdarəsi öz elanlarını yerli qəzətdə də dərc etməsinlər?"² Lakin, qəzətin qeyd etdiyi kimi, idarələrə öz elan və bildirişləri ni Tiflisdə çıxan "Kavkaz" qəzətində çap olunmak yerli "Bakinski Listok" qəzətində çap etməkdən daha sərfəlidir. Onların həmin qəzət qarşısında rəsmi öhdəlikləri olduğundan "Bakinski Listok" la əməkdaşlıq idarələrden əlavə vəsait və xərclər tələb edirdi. Redaksiya heyrətlə yazırı: "Əgər həqiqətən də ikiqat elanlar üçün pul yoxdur və üstünlük "Kavkaz" a verilirsə, niyə idarələr müxtəlif sərəncamların pulsuz çapına maraqlı deyilərlər? Olmaya onları bir qəzətdə dərc olunmamışdır".³

Qəzətin çapı üçün dövlətdən maddi yardım və ya hansısa ianə əldə edə bilməyən redaktor dövlət idarələrinin qəzətin yayımına kömək edəcəklərinə bel bağlamışdı. O, yazırı: "Yeri gəlmışkən, xatırlatmaq istərdik ki, birincisi, biz yalnız Xəzəryanı Diyarın maraqlarına xidmət edirik, ikincisi isə, yerli əhalinin arasında sivilizasiyanın yayılmasına yönələn vasitələrdən biri kimi tatar (aderbaycan) (Azərbaycan – L.H.) dilində məqalələr əlavə edirik".⁴

¹"Kavkaz" qəzeti. 1846-1901. Tiflis: 1901, s.3.

²Yenə orada.

³AR DTA: F.309, siy.1, sax.vahidi 433, v. 6, 6 arx., 7, 7arx.

⁴Yenə orada, v. 8.

⁵Yenə orada, v.9.

¹"Bakinski Listok" qəz. 1871, №5, s.1-2.

²Yenə orada.

³Yenə orada.

⁴Yenə orada.

Qeyd edək ki, redaksiyanın Azərbaycan dilində məqalələr çap etmək niyyəti yerli əhalı tərəfindən sevinclə qarşılanmışdı. Bu, abunəçilərin sayına təsir etmişdi – qəzet almaq istəyənlər arasında yalnız şəhər əhalisi müşahidə olunmurdu. Bununla bağlı X.Sink yazırıdı: “Bizim tatar dilində qəzet yaratmaq cəhdimiz uğursuz olmadığına sevinirik; bizim bu xəbərimiz onlar tərəfindən hüsn-rəğbətlə qarşılandı; abunəçilərin sayı gözənlidiyindən artıq oldu, hətta ucqar tatar kəndlərində abunəcimiz var, və öz fəaliyyətimizi kiçik qardaşlarımızın xeyrinə və səadətinə həsr etməyimizə tam ümidi bəsləyirik”.¹

Qəzətin birinci sayı 1871-ci ilin martın 6-da çıxdı. Qəzət oxuculara siyasi, iqtisadi və ədəbi mətbü orqanı kimi təqdim edildi. O, erməni insanpərvər cəmiyyətin mətbəəsində A3 formatda çap edilmişdi. Birinci səhifədə qəzətin adı altında gəmi şəkili verilmişdi. Güman etmək olar ki, bu Bakı buxtasına yan alan ticarət gəmisi simvollaşdırıldı. Həmin zamanlar Bakı məhz öz buxtası ilə şöhrət qazanmışdı. Yeri galmişkən, “Bakinski Listok”un səhifələrində donamma və dəniz nəqliyyatına həsr edilən xeyli sayıda məqalə dərc olunmuşdu. Bu haqda biz aşağıda danışacaqıq. Nəşr edildiyi müddət ərzində qəzətin 1871-ci ildə 17 sayı, 1872-ci ildə isə 23 sayı işıq üzü gördü. Birinci il qəzet dörd, ikinci il isə iki səhifədən ibarət idi. Naşir öz qəzətini “yalnız imtiyazlı təbəqə üçün deyil”, -özü qeyd etdiyi kimi, -cəmiyyətin az-çox savada malik bütün təbəqələrindən olan geniş şəhər oxucuları üçün nəzərdə tutmuşdu. Redaktor etiraf edərək yazırıdı: “Buna görə də, açığını deyək, biz “Bakinski Listoku” həm dükan piştaxtasında, həm gözəllərin ən məlahətlisinin buduarında görməyə eyni dərəcədə şad olarıq”.²

Qəzətin müəllif heyəti o qədər də böyük deyildi, aparıcı jurnalist redaktor X.Sink özü idi. O, məqalələrini “Bakılı”, “Kosmopolit”, “Sizlərdən olmayan” təxəllüsleri ilə imzalayırdı.

¹“Bakinski Listok”, 1871, №1, s. 2.

²Yenə orada, s.4.

Qəzət səhifələrində biz milli mətbuatımızın patriarchı Həsən bəy Zərdabinin də imzasını görürük. O, həmin illərdə X.Sinklə birlikdə Bakı realnı məktəbində çalışırı və burada təbiət elmlərindən dərs deyirdi. “Bakinski Listok”da “Həsən bəy Məlikov” imzasına bir dəfə rast gəlirik. Onun imzasıyla dərc olunan məqalə imkansız şagirdlərə yardım məqsədi ilə xeyriyyə cəmiyyətinin yaradılmasına həsr olunub. H.b.Zərdabi yazırıdı: “İlk əvvəl cəmiyyət öz fəaliyyətini başqa şəhərlərdən oxumağa gələn şagirdlər üçün Bakıda mənzil kiraya etməklə məhdudlaşdırıbilər. Bununla da onlar özlərinə sığınacaq taparaq buradakı gimnaziyada təhsil ala bilərlər. Xeyriyyəçilik hər kəsin canında var. Nəzərdə tutulan cəmiyyətin yeganə məqsədi xeyriyyəçilikdən ibarət olduğundan milləti və dinindən asılı olmayaraq hər iki cinsdən şəxslər onun üzvü ola bilərlər”.¹ H.b.Zərdabinin “Bakinski Listok”da iştirakı ilə bağlı H.Hüseynov yazır ki, Zərdabi öz məqalələrini Qubada yazaraq oradan redaksiyaya göndərirdi. Həmin məqalələrdə “Quba məmurlarının tamahkarlığı, rüşvətxorluğu, bürokratizmi tənqid olunurdu”.² Lakin Azərbaycan mətbuatının tədqiqatçısı N.Axundov kimi, biz də Zərdabinin həmin məqalələrini nəinki aşkar edə bilmədik, hətta həmin mövzuya oxşar məqalələrə rast gəlmədik. Məlumdur ki, qəzet nəşr edilən illər Zərdabi Bakıda olub, Qubada isə, N.Axundovun qeyd etdiyi kimi, o 1868-1869-cu illərdə çalışıb. Bu illər X.Sink hələ qəzet buraxmayı planlaşdırırdı.

Qəzətin birinci sayında xəbər verilirdi ki, redaksiya ilə Erməni insanpərvər cəmiyyətin mətbəəsi arasında müqavilənin vaxtında bağlanmasına baxmayaraq “sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımdır yerinə yetirməyə qadir deyil, o ki qaldı qəzətimizin tatar (Azərbaycan – L.H.) şöbəsinə, adıçəkilən mətbəə məqalələrin çapı üçün aprel ayınınadək möhlət isteyib, bu səbəbdən biz abunəçilərimizdən bir müddət bizim nəşrin mətbəə

¹“Bakinski Listok”, 1872, №9, s.1-2.

²Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən, s.501.

çatışmamazlıqlarına görə iltifatlı olmağı xahiş etmək məcburiyyətindəyik. Ümudvarıq ki, mətbəə özünü və bizi kütlə qarşısında doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək".¹

"Bakinski Listok"un Azərbaycan dilində nəşri nəzərdə tutulsa da, müəllifin bu ideyası gerçəkləşmədi. 1901-ci ildə Tiflisdə broşüra şəklində çap olunmuş Qafqazın dövrü mətbuatına həsr edilmiş icmalda bildirilir ki, "bu ideya (qəzeti Azərbaycan dilində çapı – L.H.) yalnız bir dəfə, 1872-ci ildə qəzeti 20-ci sayında həyata keçirilmişdir".² Bu məlumat həqiqətə uyğun deyil. Qəzeti qeyd edilən 13 may 1872-ci il tarixli sayında ilk dəfə "Bakinski Listok"da rus dilindən fars dilinə tərcümə edilmiş və ərab qrafikası ilə yığılmış kiçik mətn verilmişdi. Mətnədə "Zaqafqaziya diyarının Şeyxül-İslamı (müsəlmanların Əli təriqətində ali dini şaxs) zat-alı Axundun"³ Bakıya gəlməsin-dən danışılır. Həmin sayda, həmin səhifədə biz Bakıda hərbi nümayişdə iştirak etmiş qoşun şərfinə Şamaxı sakını Nersesovun verdiyi ziyafrət haqqında erməni dilinə tərcümə edilmiş və erməni qrafikası ilə yığılmış kiçik mətnə də rast galır. Qəzet "bir az gec də olsa, Nersesovun nümunəvi hərəkəti haqqında" yazar və onun Bakıda araq ambarı olduğunu, xeyriyyə ziyafrətinə 300 rubl xərclədiyini bildirir.⁴

Bu xəbərlərlə tanışlıq belə təəssürat yaradır ki, kiçik mətnləri fars və erməni dillərinə tərcümə etməklə qəzet iki məqsəd güdürdü. Bir tərəfdən, azərbaycanlı oxucuları qarşısında borcunu yerinə yetirmək istəmiş, belə ki, onlara "tatar" (Azərbaycan – L.H.) dilində qəzet nəşr vəd olunmuşdu.⁵ Ehtimal ki, alman dili müəllimi X.Sink nə tatar və Azərbaycan, nə də fars və Azərbaycan dilləri arasında fərq görmürdü. Bu isə, linqvist üçün, ən azı, təəcübəldür. Belə yanaşmanın köklərini azərbaycanlıları gah

Zaqafqaziya məhəmmədiyələri, gah Zaqafqaziya tatarları, bəzən isə fars adlandıran Rusiya imperiyasının siyasetində axtarmaq lazımdır. "Kaspi" qəzeti inkişafına həsr olunmuş növbəti fəsildə bu məsələyə hələ qayıdadıq. Digər tərəfdən, köhnə və mənasız mətni erməni dilində dərc etməklə redaksiya, mətbəə-sində qəzet çap etdiyi Erməni insanpərvər cəmiyyətə yaramaqlı istəmişdi.

Qəzeti redaktoru X.Sinkin Erməni insanpərvər cəmiyyətə zaman-zaman qəzeti səhifələrində öz əksini tapan çox sayıda iradları var idi. Yeri gəlmışkən, 1871-ci ilin iyulundan 1872-ci ilin yanvarından qəzeti nəşrində yaranan fasilənin səbəbi redaksiya ilə həmin cəmiyyətin mətbəəsi arasında ixtilaf olmuşdu. "Bakinski Listok" qəzeti tədqiqatçılarından biri Nazim Axundov "Sənədlərin dili ilə" monoqrafiyasında göstərir ki, mətbəə Azərbaycan dilində nəşrə dair üzərinə düşən öhdəliyi yerinə yetirmirdi. Mətbəə bunu zəruri şriftin olmaması ilə izah edirdi. Eyni zamanda digər funksiyalarına da səthi yanaşırdı. Mübahisənin həlli üçün redaksiya Bakı dairə məhkəməsinə müraciət etmək məcburiyyətində qaldı.¹ Bununla bağlı qəzər bildiridi ki, "Bakı dairə məhkəməsi redaktorun xeyrinə dəbbələmə pulu tutulması barədə qərar qəbul etmişdir".² Artıq qəzeti birinci sayında redaktor Erməni insanpərvər cəmiyyəti məzəm-mət edirdi.

Bakı haqqında, onun inkişafı haqqında danışan müəllif şəhər əhalisini üç böyük qrupa böldürüdü: yerli əhali – azərbaycanlılar, diyarın sahibləri – ruslar, qonşu ölkələrdən gələnlər – ermənilər. Müəllifin fikrincə, rusların bu diyarda bir məqsədi var – "yerli əhalini mədəniləşdirmək, onları müasir insana layiq həyata sövq etmək".³ Əhalinin digər hissəsinin – ermənilərin məqsədləri tamamilə fərqlidir. Müəllif yazar: "Təhsil səviyyəsinə görə onlar burada ikinci yerdədirlər, dinlərinə görə bizim

¹"Bakinski Listok", 1871, №1, s.1.

² Qafqazın dövrü mətbuatı. Tiflis: 1901, s. 16.

³"Bakinski Listok", 1872, №20, s.2.

⁴Yənə orada.

⁵"Bakinski Listok", 1871, №1, s.1.

¹Axundov N. Sənədlərin dili ilə. Bakı: Yazıçı, 1980, c.76.

²"Bakinski Listok", 1872, №1, s.1.

³"Bakinski Listok", 1871, №1, s. 2

kimi xristiandırlar. Buna baxmayaraq biz onlarda daxili qapalıq görürük, həm rus, həm də müsəlman əhalisi ilə yaxın münasibətlər qurmaqdan çəkinirlər, və fərqli bir erməni icması təşkil edirlər”.¹ X.Sink yazırdı ki, ermənilər burada yaşayırlar, işləyirlər, lakin bütün cəmiyyətin inkişafı naminə deyil, özlərinə qazanc əldə etməkdən ötrü. X.Sink belə nəticəyə gəlir ki, “rusların məqsədi ölkəni mədəniləşdirmək olduğu kimi ermənilərin də məqsədi ölkəni istismar etməkdir”.² Onun sözlerinə görə, səhv olaraq fars adlandırılın azərbaycanlılar başqa təssərüt yaradırlar. Müəllif yazır: “Bu əhalı məhəmmədiyyə dininə etiqad edir, və hələ o qədər zəifdir ki, icma kimi formalaşa bilmir. Buna baxmayaraq onların sıralarında kifayət qədər savadlı insan var. Maddi cəhətdən diyarın başqa əhalisindən kasib olduğundan daha az müştəqildirlər”.³ Müəllifin zənnincə, bu xalq biz az “tənbəldir, laqeyddir, ətrafdə baş verənlərə elə bil biganadır”.⁴ Yerli əhalidə bu cür neqativ xüsusiyyətlərin müşahidə etməsinə baxmayaraq, X.Sink azərbaycanlılara etimadla yanaşaraq yazır: “Onun ticarətinə diqqət yetirin. O, kiçik dövriyyə ilə kifayatlenir, o kiçik golirlə qane olur. Onun evinə gəlin, qonaqpərvərliyi sizə onun Şərq adamı olduğunu xatırladacaq. Onunla tanış olun, dostlaşın və o, sizi peşkəşlə (hədiyyə ilə) sevindirəcək...”.⁵

Daha sonra müəllif yazır: “Məhz buna görə biz yerli müsəlman əhalisi tərəfindəyik; məhz buna görə biz onun inkişafa doğru atılan hər addımına sevinirik; sevinirik, ki o, öz uşaqlarının tərbiyəsini bizim məktəblərə etibar edir; sevinirik ki, müsəlmanları rus qullugunda, rus cəmiyyətində, rus təbəliyində görürük”.⁶

¹“Bakinski Listok”, 1871, №1, s. 2

²Yənə orada.

³Yənə orada.

⁴Yənə orada.

⁵Yənə orada.

⁶Yənə orada.

Redaktorun bu məqaləsi Bakı erməni mühitində əks-səda doğurmuşdu. Erməni insanpərvər cəmiyyətinin Sergey Varşamov adlı bir üzvü qəzətə göndərdiyi məktubda redaktoru qərəzlə fikirdə olmasında və Bakıda yaşayan ermənilərə əsassız hücumda təqsirləndirmişdi. Erməniləri azərbaycanlılarla müqayisəni isə o, həmqəbilələrinin ünvanına töhfir kimi qəbul etmişdi: “Ermənilərə öyüd vermək və onları ermənilikdən, hətta on vicdanlı erməni olmaqdan çəkindirmək üçün Bakı müsəlmanlarının fitri ləyaqəti nümunə gətilir, onların düzüyü və xeyirxahlığı tərənnüm edilir, erməni icmasının olmaması ürəkdən arzulanır”.¹

Erməni icması haqqında danışanda X.Sink Bakıda və Azərbaycanın digər şəhərlərində yaşayan erməniləri deyil, fəaliyyəti yalnız burada yaşayan ermənilərin rifahının yüksəldilməsinə yönəlmış Erməni insanpərvər cəmiyyəti nəzərdə tutdurdu. Qeyd edək ki, müqəddəs Erməni Maarifçi Qriqori şərəfinə Erməni insanpərvər cəmiyyəti 1864-cü ildə həkim David Rostomyan tərəfindən yaradılmışdı. Cəmiyyətin məqsədi Bakıda yaşayan erməni-qriqorian məzhibindən ehtiyacı olanlara yardım etməkdən ötrü vəsait toplamaq idi. Cəmiyyətin maddi bazasının əsasında imkanlı Bakı ermənilərinin ianələri, üzvlük haqqları dururdu. Bakıda toplanmış vəsaitlər hesabına erməni-qriqorian kilsəsi, xeyriyyə cəmiyyətinin binası tikilmiş, məktəblər, kitabxanalar və digər ictimai müəssisələr açılmışdır. Təşkilatın nizamnaməsinin ikinci bəndi Rusiyadan kənardə fəaliyyəti qadağan etməsinə baxmayaraq cəmiyyət İranda yaşayan və “açıq və müxtəlif fəlakətlərdən əziyyət çəkən” ermənilərə maddi yardım göstərirdi.² Bu haqda xəber verən “Bakinski Listok” cəmiyyətin bütövlükdə fəaliyyətinə toxunur və onu insanpərvər deyil, ermənipərvər cəmiyyət adlandırmağı taklit edir, belə ki, “onun əsl məqsədi ermənilər arasında maarifçiliyi və xeyriyyə işlərini yaymaqdır”.³

¹Varşamov S. 6 mart tarixli məqaləyə cavab. “Bakinski Listok”, 1871, №3, s. 2-3.

²“Bakinski Listok”, 1872, №2, s.1-2.

³Yənə orada.

Redaksiyanın fikrincə, cəmiyyətin fəaliyyətində nizamnamədən digər kənarəçixmalar və bir sıra maddələrin fərqli başa düşülməsi də var. Misal üçün, xeyriyyəciliklə pərdələnərək cəmiyyətdə maarifləndirmə adı altında sui-istifadələrə yol verilir. Bununla bağlı qəzet yazırırdı: "Nizamnamənin 47-ci paraqrafında deyilir: Cəmiyyətin mülkiyyətini təşkil edən kapitallar yalnız onun fəaliyyət çərçivəsinə daxil olan sahələrə istifadə edilir. Bu qaydaya riyat olunmaması qanun pozuntusudur. Bəs onda Cəmiyyət hansı haqla öz kapitallarının bir hissəsini əsasən hökumət blankları və tütün yarıqları çapıyla məşğul olan mətbəənin yaradılmasına sərf etmişdi? Bəlkəə maarifləndirmə işində mətbəələrə ehtiyac duyulduğundan? Belə olan halda Cəmiyyət bir gün dövlətdən neft iltizamlarını götürə bilər və ya öz stearin zavodunu aça bilər, çünki maarifləndirmə işində işiq da lazımdır!"¹

Qəzətin bəyanatına Erməni insanpərvər cəmiyyətin cavabını çox gözləmək lazım galmədi. Cavabda bildirilirdi ki, İranda acliqdan əziyyət çəkən ermənilərə "Cəmiyyətin vəsaitlərindən cəmi İran pulu ilə 2.385 sahib-kran, Rus pulu ilə gümüşlə 736 r. göndərilib".² Qeyd olunurdu ki, İranda acliqdan əziyyət çəkən ermənilərə yardım göstərilməsi təklifi quberniya rəhbərliyi və Qafqaz Canişininin Dəftərxanasının razılığı ilə Rusyanın İran Azərbaycanında Baş Konsulluğundan gəlmişdi: "İnsanpərvər Cəmiyyət öz Nizamnaməsinin 1-ci və 2-ci bəndlərinin mənasına görə, Rusyanın hüdudlarından kənardı, İranda və ya başqa dövlətlərdə nə üzvü ola bilməz, nə də fəaliyyət göstərə bilməz, lakin həmin Nizamnamənin heç bir digər bəndi onun Nizamnaməsini təsdiq etmiş hökumətin dəvətiylə xeyriyyə işlərində iştirakı qadağa etmir".³ Göründüyü kimi, Erməni insanpərvər cəmiyyət əvvəlcədən diyar hakimiyyətinin dəstəyini almışdı. Həmin illər Rusiya ermənilərinin firavan dövrü idi, onların yaşaması, maariflənməsi və inkişafi üçün bütün imkanlar yara-

dılmışdı. Bu məsələ sonrakı paraqraflarda daha ətraflı tədqiq edilir.

Bakının və eyni vaxtda Azərbaycanın ilk dövri mətbuatı olan "Bakinski Listok" qəzeti ən mühüm mövzuları – təhsil, səhiyyə, gəmiçilik, ticarət və s. ictimai-sosial problemləri əhatə etməyə çalışırırdı. Qəzet həmçinin diyarın tarixi, din haqqında yazmağa, rus və dünya ədəbiyyatı, teatr və musiqinin aktual məsələrinə toxunmağa, beynalxalq həyatda baş verən hadisələri işıqlandırmağa çalışırırdı. "Siyasi, iqtisadi və ədəbi qəzet" kimi təqdim olunan qəzet Rusiyada və Avropada baş verən əhəmiyyətli hadisələri işıqlandırmaqla, ara-sıra ədəbiyyat məsələlərinə diqqət verməklə bu adı doğrultmağa çalışsa da, "Bakinski Listok" daha çox sosial-iqtisadi qəzet kimi özünü təqdim edirdi.

Tədqiq edilən dövrə nəinki Rusiyada, bütün Avropada önemli hadisələr cərəyan edirdi. Fransa imperiyasının mağlubiyəti və süqutu ilə bitən Fransa-Prussiya müharibəsi, bu ölkələr arasında sülh sazişi bağlandıqdan az sonra başlanan və nəticədə 1871-ci il burjua inqilabına çevrilən xalq hərəkatı məhz həmin vaxta təsadüf etmişdi. "Bakinski Listok" qəzeti Avropa hadisələri haqqında oxucularını məlumatlandırmağa çalışırırdı. Artıq birinci sayında qəzet bu vaxta kimi "siyaseti izləmək imkanı və şəraitini olmayan" oxucuları məlumatlandırmaq məqsədiylə beynalxalq həyatın kiçik xülasəsini, Avropada baş verən hadisələrin ötəri təhlilini vermişdi və bildirmişdi ki, növbəti saylarda "ən yeni siyasi xəbərlər" çatdıracaq.¹ Birləşməyə çalışan bəzi Avropa dövlətlərinin siyaseti haqqında "Bakinski Listok" sadə, lakin bəsit olmayan, rahat anlaşılan formada məlumat verir. Qəzet göstərirdi ki, bu siyasetin tərəfdarları İtaliyada "Kavur və Qaribaldi, Almaniyada isə prussiyalı nazir, qraf Bismarkdır".² Lakin qəzet onu da qeyd edirdi ki, hər bir yeni işdə olduğu kimi bu məsələdə də sualtı daşlar mövcuddur. Bununla bağlı

¹"Bakinski Listok", 1872, №2, s.1-2.

²"Bakinski Listok", 1872, №4, s.2.

³Yenə orada.

¹"Bakinski Listok", 1871, №1, s.4.

²Yenə orada.

“Bakinski Listok” yazdırdı: “İtalyada birləşmənin əsas əleyhdarı öz mənəvi hakimiyətini qoruyan, Roma vilayətinin hakimi qalmaq istəyən Papadır. Bu işdə ona öz ordusuya Fransa imperatoru kömək edirdi. Sonuncu qonşu xalqların güclü kütłəyə çevrilməsini istəmədiyindən birləşməyə yekdil meylli Almaniyanı bu addımdan çəkindirməyə cəhd göstərir”.¹ Rusiya da birləşməyə çalışındı. O, özünün istilaçı siyaseti vasitəsi ilə “yaxın slavyan xalqlarını” özünə birləşdirib “almanların, qismən italyanların etdikləri kimi vahid qüdrətlə dövlət” yaratmaq ümidi də idı.² Redaktorun qeyd etdiyi kimi, tədqiq edilən dövrə Rusiya Avropada növbəti müharibəyə hələ hazır deyildi. Görünür X.Sink rus hakimmillətçilik şövinizmindən azad deyildi. O, yazdırdı: “Lakin müdrik padşahımızın rəhbərliyi altında biz başa düşürtük ki, hələ birləşmənin zamanı çatmayıb; həllilik həmtayfa xalqlara təvəccəh bildirmiklə kifayətlənirik və mənəvi birləşmənin ardınca gələn siyasi birləşmə anını qətiyyətlə gözləyirik”.³

Həllilik isə beynəlxalq həyatın mərkəzində Fransa durdu. Qəzet bağlananadək bu ölkədə cərəyan edən hadisələrə böyük diqqət yetirir, Paris kommunasının inqilabi mübarizəsi haqqında məlumatlar dərc edirdi. Hadisələrin qızığın çağında yazılın xəbərlər öz emosional gərginliyi ilə hərbi əməliyyatlar səhnəsindən verilən operativ məlumatları xatırladırdı: “Son məlumatlara görə, Paris təşviş içindədir: kommunanın qvardiyaçıları müqəddəs Maqdalina və Vozneseniye kilsələrini dağıdıblar. Kommuna Paris arxiyepiskopunu girov kimi həbs edib, onu hətta gülləlməklə hədələyir”.⁴

Avropanın tək siyasi cəhətdən deyil, ədəbiyyat baxımından da “Bakinski Listok”un, ilk növbədə redaktor X.Sinkin maraqlı dairəsində idi. O, alman dili müəllimi kimi alman ədəbiyyatını yaxşı bilirdi, Şillerin, Hötenin və digər tanınmış yazıçı və

¹“Bakinski Listok”, 1871, №1, s.4.

²“Bakinski Listok”, 1871, №3, s.3.

³Yenə orada.

⁴“Bakinski Listok”, 1871, №7, s.4.

şairlərin pərəstişkarı idi. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda ilk dəfə olaraq görkəmli alman şairi və mütfəkkiri İohan Kristof Fridrix fon Şillerin (1759-1805) yaradıcılığına həsr olunmuş açıq mühazirə təşkil edilmişdi. Mühazirənin keçirilməsi haqqında elan verən qəzet Şillerin tərcüməyi-halı və yaradıcılığı ilə tanış olmaq istəyənləri tədbirə dəvət etmişdi: “İş yeni olduğundan X.Sinkin mühazirəsini dinləyicilərin necə qarşılıyacağını demək çətindir. Mühazirənin mövzusu bir çoxlarına mücərrəd görünə bilər. Belə olan halda biz professor Vodovozovun Höte haqqında Peterburqda dinləyiciləri heyrətə gətirmiş bir neçə açıq mühazirəsini diqqətə çəkmək istəyirik”.¹ Xəbərdə adı çəkilən Vasili İvanoviç Vodovozov (1825-1886) rus pedaqqoqu, tərcüməçi, uşaq yazıçısıdır. Haqqında yazınlara görə, on dil bilirdi və Anakreonun, Sofoklun, Qorasinin, Bayronun, Heynenin, Beranjenin, Hötenin əsərlərini rus dilinə tərcümə etmişdi.² Açıq mühazirələr paytaxt şəhərlərin mədəni və elmi həyatının bir hissəsi idi. Əhalinin maariflənməsinin bir vasitəsi olan açıq mühazirələr universitet müəllimləri tərəfindən təşkil edilirdi. Rusiyada açıq mühazirələr keçirilməsinin təşəbbüskarı Moskva Universiteti olmuşdu. “Bakinski Listok” da oxuyuruq ki, Bakıda keçirilən ilk açıq mühazirə kiçik xətalarla olsa belə uğurlu alınmışdı. Bu haqda qəzətdə dərc olunan resenziyada deyilir: “X.Sinkin açıq mühazirəsi az adam cəlb etməmişdi, lakin uğuru yarımcıq oldu. Mühazirənin girişи, Qaçaqlardan səhnə və Şillerin tərcüməyi-halı dinləyiciləri maraqlandırsa da, X.Sink səhvə yol verərək mühazirənin ikinci hissəsini bütöbünlükə Don-Karlos dramının təhlilinə sərf etmişdi; mühazirə saat 1-dək uzandı və dinləyiciləri yordu”.³

“Qaçaqlar” dramından səhnə dinləyicilərin diqqətini əbəs yera daha çox cəlb etməmişdi. Hər zaman aktual olan ailə

¹ “Bakinski Listok”, 1872, №12, s.1.

²Rus yazıçıları. 1800-1917. Bioqrafik lügət.C.1: A-Q.

M.:

Böyük Rus ensiklopediyası, 1992, s.454-455.

³“Bakinski Listok”, 1872, №14, s.1.

münəqiqəsi mövzusu əsərdə qraf Morun oğulları – Frans və Karlın qarşidurması üzərində qurulub. Qardaşlar iki fərqli baxışların daşıyıcılarındanılar. Təbiətən romantik Karl ətraf mühütin miskinliyindən zəhləsi gedir. Frans başqa xarakterlidir. Şiller ekoist və arsız insanın kifayət qədər xoşagalmaz həyatını təsvir edir. Atası Karlı mirasdan məhrum etməsinin səbəbkəri məhz Fransdır. O, qardaşını rüsvay edir, ləkələyir, çünki qarşısına iki məqsəd qoyub: atasının bütün əmlakına varis olmaq və Karlın nişanlısı ilə evlənmək. O, var-dövlət və hakimiyyət hərisidir və hesab edir ki, bu məqsədlərə çatmaq üçün ona heç nə mane ola bilməz.

Şillerin “Qaçaqlar”ı XX əsrin əvvəllərində Azərbaycan dilinə tərcümə olunan iki Qərb əsərindən biridir. Bu haqda Əhməd bəy Ağaoğlu 1903-cü ildə “Kaspi” qəzetində “Şekspirin “Otello”su və Şillerin “Qaçaqlar”ı tatar dilində” məqaləsində yazmışdı. Onun fikrincə: “...Qoy bu tərcümələr mükəmməl deyil, lap elə məna və dəqiqlik baxımından qüsurludur, hətta onları oxuyan da az olsun! Bunların hamısı heç nədir. Kifayət edər ki, Avropa yazıçılarını tatar dilində oxumaq imkanı yaransın! Mən bu tərcümələrdən çox, lap çox şey gözləyirəm, məktəbin verə biləcəyindən, mətbuatın çatdırıa biləcəyindən də çox...”.¹ X.Sink də ədəbiyyatın və teatrın cəmiyyət üçün əhəmiyyətinə böyük ümidiylə bəsləyirdi. O, bilirdi ki, yolun başlangıcındadır və onun mühazirlərinin dinləyicisi çox olmayıcaq. Dinləyiciləri cəlb etməkdən ötrü və öz mühazirəsini bir qədər canlandırmak üçün X.Sink “yerli fotoqraf H.Şmidtə satış məqsədi ilə”² Şillerin təsvirlərini sıfırış etmişdi.

1787-ci ildə yazılmış “Don Karlos, ispan şahzadəsi” pyesi də Şillerin ən populyar əsərlərindən biridir. Orta əsrlərdə İspaniyada baş verən real hadisələr fonunda Don Karlosun və Yelizaveta Valuanın məhabbat əlaqələri haqqında süjet uydurulub və tarixçilər tərəfindən təsdiq edilməyib. X.Sink dinləyici-

lərə təqdim etdiyi əsərin təhlili teatrlaşdırılmış səhnələrlə müşayit olunmadığından gözlənilən təsəssürat yaratmamışdı. X.Sink mühazirə üçün Şillerin yaradıcılığını təsadüfən seçməmişdi. V.A.Jukovskinin, sonralar A.S.Puşkinin, M.Y.Lermontovun, V.K.Küxəlbekerin, F.İ.Tytçevin, F.M.Dostoyevskinin tərcümələri sayəsində həmin illər Şiller Rusiyada çox populyar idi. Onun yaradıcılığının tədqiqatçıları qeyd edirlər ki, alman şair və filosofunun ırsına rus tərcüməçilərin münasibəti fərqli idi. Əgər Puşkin, Lermontov, Küxəlbekeri Şillerin əsərlərində azadsevərlik cəlb edirdi, Aksakov, Feti və digərlərini daha çox idealist Şiller maraqlandırırdı. Şiller bu gün də aktualdır. Avropa Birliyinin himninin sözləri üçün onun “Təntənəli oda”nın dəyişdirilmiş versiyası buna parlaq nümunədir.

“Bakinski Listok” qəzeti həmin illər əsasən bu və digər xeyriyyə cəmiyyətlərin dəstəyi ilə hazırlanın özfəaliyyət tamaşalarından ibarət olan şəhərin teatr həyatını da işıqlandırmağa çalışırdı. Qəzet həmçinin Rusiyada o qədər də tanılmayan sirk ustalarının tamaşaları və artistlərin konsertləri haqqında məlumatlar verirdi. Belə yazıları hazırlamaq üçün redaksiya ədəbiyyat sahəsində ilk addimlarını atan yeni müəlliflər cəlb edirdi. Bunun “iki səbəbi var: birincisi, daha çox müxbir cəlb etmək arzusu, belə ki, hər yeni nəşr fəaliyyətinin ilkin mərhələsində bu problemlə üzləşir; ikincisi, ədəbiyyat sahəsinə yeni qədəm qoyanlara öz qüvvələrini sinamaq imkanı yaratmaq istəyi”.¹ Cəmiyyətin maariflənməsində teatrın mühüm rolunu başa düşən redaksiya əhalidə maraq oyatmaq məqsədiylə bu incəsənət növünü təbliğinə öz nəcib töhfəsini verirdi. Həmin dövr milli teatrın yaranması dövrü idi, ədəbi əsası mövcud olsa da, o sohnədə təcəssüm tapmamışdı. M.F.Axundov dramaturqiyası buna bariz nümunədir. Məhz Axundovun əsərləri Azərbaycan teatrının inkişaf istiqamətini uzun illər üçün müəyyən etdi.²

¹Ağayev Ə. “Şekspirin “Otello”su və Şillerin “Qaçaqlar”ı tatar dilində”.

²“Kaspi” qəz., 1903, 23 dekabr.

²“Bakinski Listok”, 1872, №13, s.2.

¹“Bakinski Listok”, 1871, №9, s. 2.

²Kərimov P. Azərbaycan teatrının tarixi. Fundamental tədqiqatın birinci cildi naşr olunub. “Kaspi” qəz., 2009, 16 yanvar, s. 8.

Biz “Bakinski Listok” qəzetiinin siyasi və ədəbi istiqamətlərindən danişdıq. Lakin qəzetiň əsas mövzusu diyarın sosial-iqtisadi problemləri ilə bağlı idi. Zənnimizcə, bu problemlərin araşdırılması jurnalistikann vacib vəzifələrindən biridir.

Redaksiyanın qaldırdığı sohiyyə məsələləri “Bakinski Listok” qəzetiň səhifələrində geniş polemikaya səbəb olmuşdu. Zaqafqaziyada hərbi və qəza həkimlərinin vəziyyəti haqqında danışan həkim D.İlyin mülki həkimin işinin hərbi həkimin işi ilə müqayisədə çox ağır olduğunu bildirirdi. O, yazırkı ki, batalyon həkimi hər gün lazaretə gəlir, burada “iyirmi, otuz, əlli və ya bir az artıq xəstə var; lakin bu vəzifəni icra edərkən fərdi qaydada həkimlik üçün onun kifayət qədər vaxtı qalır; elmi yeniliklərlə tanış olur, doktorluq imtahanına hazırlaşır və qəpik-quruş toplayır imtahana gedə bilir”.¹ Qəza həkiminin vəziyyətindən danışan müəllif göstərir ki, “indicə şəhərə gəlib və uzaq yoldan sonra dincəlməmiş, öz əşyalarını qaydaya salmamış, hətta yaşayacağı yerə göz gəzdirməyə macal tapmamış o, qəza rəisindən hansısa kəndə ezam edilərək orada meyit yarmaq tapşırığı alır. Gedir, yarır, akt tərtib edir, üzünü köçürür, çünki onun yanında olan bədnəm feldşer ermənidir və bir cümlədə düzgün yaza bilmir”.² Qəza həkiminin işinə yaxşı bələd olan müəllif daha sonra tanımadığı diyarda qəza həkimi üçün işləməyin nə qədər çatın olduğunu bildirir: “o, uzunluğu 300 verst, eni 150 verst, əhalisi 80 min olan ərazidə çox vaxt at belində olur, çünki buralarda poçt yoluna nadir halda rast gəlmək olur. Çiçək, qızılçə, skarlatina, yatalaq və ya heyvan tələfati başladı - bütün bunların acısını qəza həkimi çəkir”.³ Müəllifin fikrincə, hərbi həkimlə müqayisədə qəza həkiminin hərəkətləri və hüquqları məhduddur. O, belə qənaətə gəlir: “Qəza həkimi nə qədər təcrübəli və hərbi həkimdən bilikli olsa belə, xəstə hərbi həkimə üctünlük verəcək, çünki o, qəza həkiminin ezamiyyətdən qayı-

masını bir həftə gözləyə bilməz. Bundan başqa, heç bir dərmanı olmayan qəza həkimi hər vaxt hərbi həkimdən asılıdır, çünki şəhərdə sərbəst aptek yoxdur. Bu səbəbdən xəstə üçün hərbi həkimə müraciət etmək daha sərfəlidir nəinki qəza həkiminə”.¹

Bakıda yaşayan tibb sahəsi üzrə doktor Popov öz cavab məqaləsində qəzet səhifələrində hərbi və qəza həkimlərinin fəaliyyətinin birtərəfli və səriştəsiz işləqləndirilməsinə etirazını bildirir. O, yazır ki, “qəza həkimin işini batalyon həkiminin işi ilə müqayisə edən və, deyəsən, Lənkəranda çəkdiyi əzab-əziyyətləri unutmayan cənab İlyin ekoizmə o qədər aludə olub ki, batalyon həkimini həyatından razı, xoşbəxt, sinəsi ordenlərlə dolu və sevimli ailəsi, qədirbılın tanışları və həmkarları arasında səfa sürən kimi təqdim etmişdir. Qəza həkimini isə bunun tam əksinə şəkildə, ağır vəziyyətdə göstərmüşdür”.² Opponentinin nöqtəyi-nəzərini tənqid edən Popov da həkimin, lakin hərbi həkimin ağır taleyini təsvirinə aludə olur. Onun yazdığını görə, hərbi həkimin məvacibi yüksək deyil: “Batalyon həkimi 499 r. (333 əsas və 166 gücləndirilmiş) maaş, 129 r. yemək pulu və 200 manzil pulu alır, cəmi 818 r. Beləliklə, qəza həkimindən 162 r. az alır. Sonrakı hər beş il üçün batalyon həkiminin maaşına 333 r. dördə biri, yəni 83 r. əlavə edilir, yəni qəza həkimindən 67 r. azdır. Cənab İlyin öz müqayisəsində belə əhəmiyyətli fərqləri görmür, amma bunları bilməyə bilməzdi və bilməli idi”.³

Hər iki müəllifa öz mövqeyini bildirməyə imkan yaradın qəzetiň bu məqalələrlə bağlı fikri maraqlıdır. Qəzet hesab edirdi ki, kimin nə qədər qazanması ilə məhdudlaşan şəxsi maraqlar çərçivəsində çıxıb problemə daha dərindən, yəni sohiyyənin bütövlükdə hansı vəziyyətdə olmasına baxmaq lazımdır. “Bizim fikrimizcə, - qəzet yazırkı, - qarşımızda həlli cənab həkimlərdən asılı olan daha mühüm ictimai məsələlər durdugu bir vaxtda məvacibin bir neçə rubl çox və ya azlığı ciddi mübahisə

¹“Bakinski Listok”, 1871, №3, s.2.

²Yenə orada.

³Yenə orada.

¹“Bakinski Listok”, 1871, №3, s.2.

²İlyinə cavab. “Bakinski Listok”, 1871, №7, s.2.

³Yenə orada.

predmeti olmalı deyil".¹ Redaksiya Bakıda duplomlu həkimlərin çoxluğuna baxmayaraq onların birliyinin, xəstəxananın, ayrı-ayrı sahələr üzrə həkimlərin olmaması məsələlərini qaldırır: "Bakıda kifayət qədər mülki, donamma və batalyon həkimi var, lakin ağır xəstəliklərin heç biri üzrə mütəxəssimiz yoxdur".² Redaksiya Bakı xeyriyyə cəmiyyətinə şəhərdə pulsuz xəstəxana, həkim reseptləri ilə pulsuz dərman verən aptek təşkil etməyi təklif edir. Qəzet hesab edirdi ki, bununla əhaliyə tibbi yardım məsələsi qismən həll olunardı. "Baxın, həlli əlimizdə olan iki yaxşı işi göstərdik. Belə işlərin sayı onlaradır. Təki həvəs, xoş niyyət, ən əsası anlaşılmış, birlilik olsun. Mülki, donamma, batalyon və s. bölünmədən birlilik", - yazan qəzet polemikaya yekun vurur.³

Şəhərin içtimai həyatının məsələlərinin həllində redaksiya tibb, maarif və digər sosial problemlərin həllində cəmiyyətə yardım etməli olan xeyriyyə cəmiyyətlərinə böyük ümidi boşlayırdı. Qəzet artıq birinci nömrəsində Bakı xeyriyyə cəmiyyətlərinin vəziyyətini oxucularının diqqətinə çatdırır. Qəzətin yazdığına görə, Bakıda "hər hansı bir istinásız – istər tayfa, istər zümrə baxımından – şəhərin bütün əhalisini nəzərə alan"⁴ xeyriyyə cəmiyyəti hələ də yaradılmayıb. "Bakinski Listok" xatırladır ki, Bakıda yaşayan ermənilər 1864-cü ildə xeyriyyə məqsədləri üçün cəmiyyət təşkil ediblər, lakin, yuxarıda qeyd olunduğu kimi, o yalnız erməni əhalisine xidmət göstərirdi. Qazetin yazdığını görə, şəhərdə yaşayan "rus cəmiyyəti isə imkan düşdükçə ehtiyacı olanlara yardım əlini uzatsa da, hələ əlbir çalışır".⁵ Qəzətin fikrincə, rus xeyriyyə cəmiyyətləri arasında fəaliyyəti ilə general-qubernatorun həyat yoldaşı M.V. Kolubyakinanın rəhbərlik etdiyi Müqəddəs Nina Xeyriyyə Cəmiyyəti seçildirdi.

¹İlyinə cavab. "Bakinski Listok", 1871, №7, s.2.

²Yenə orada.

³Yenə orada.

⁴Bakıda xeyriyyə cəmiyyəti. "Bakinski Listok", 1871, №1, s.2.

⁵Yenə orada.

Cəmiyyət eyniadlı prirod məktəbində tərbiyə alan qızlara köməklik göstərir, tamaşa və konsertlər təşkil edirdi. Qeyd etmək lazımdır ki, bu xeyriyyə cəmiyyəti 1846-ci ildə Tiflisdə Qafqaz Canişini Voronsovun həyat yoldaşı Elizaveta Ksaver-yevna tərəfindən yaradılan Əshabələrə Bərabər Müqəddəs Nina Qadın Xeyriyyə Cəmiyyətin Bakı bölməsi idi. 1848-ci ildə cəmiyyətin Şamaxıda bölməsi yaradıldı, lakin 1859-cu ildə baş verən dağidıcı zəlzələdən sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. "Bakinski Listok"un yazdığına görə, cəmiyyətin "böyük zəhmət və səylərindən" sonra diyar üçün faydalı fəaliyyət bərha edildi və "1861-ci ilin noyabrında Bakı şəhərində yenidən açıldı".¹

"Bakinski Listok" adıçəkilən xeyriyyə cəmiyyətinin qadın təhsili sahəsində işinə böyük diqqət yetirir. Müqəddəs Nina Bakı qızlar məktəbinin fəaliyyəti haqqında yazı maraq doğurur. 1871-ci ildə məktəb ilk məzunlarını təbrük edirdi. Onlar ilk progimnaziya (gimnaziya öncəsi təhsil pilləsi – L.H.) təhsil almış qızlardır. Qəzet yazırkı ki, gənc qızların təhsili məsələləri sahəsində Cəmiyyətin qarşıya qoymuş olduğu vəzifə - "cəmiyyətin yoxsul sinfinin uşaqlarına adı təhsil və səmərəli tərbiyə vermək" vəzifəsi tam şəkildə həyata keçirildi, indi məktəbin məzunları "sayının azlığı səbəbindən hamımızın dərin ehtiyac duyduğu ev müəllimləri ola bilərlər".²

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan əhalisinə kömək göstərəcək xeyriyyə cəmiyyətinin yaradılmasının zəruriyyəti haqqında məsələni Həsən bəy Zərdabi qaldırılmışdı. "Bakinski Listok"un səhifələrində onun hazırladığı imkanlı şəxslərə, həmçinin məktəb açmaq, yoxsul ailələrin uşaqlarının təhsil alması, maarifləndirmə məqsədləri üçün vəsait toplanması fikrinə şərīk çıxanların hamisəne ünvanlanan elan və müraciətlərə rast gəlirik: "Bizdən xahiş ediblər müsəlman xeyriyyə cəmiyy-

¹"Bakinski Listok", 1871, №14, s.3.

²Yenə orada.

yətinin üzv-təsisçisi olmaq istəyənlərə bildirək ki, cəmiyyətin layihəsi hazırlıdır, amma onun təsdiqi üçün üzvlərin imzası tələb olunur, odur ki, bu məqsədlərdən ötrü günorta saat 3-dən 5-ə kimi Bakı Realni Gimnaziyasının müəllimi Həsən bəy Zərdabının mənzilinə təşrif buyurmağınız xahiş olunur. Eyni vaxtda oxucularımıza xatırlatmağı lazımlı bilirik ki, milləti və dinindən asılı olmayaraq hər kəs həmin cəmiyyətin üzvü ola bilər".¹ Lakin həmin dövrə müsəlman xeyriyyə cəmiyyətini təsis etmək mümkün olmadı – cəmiyyət yalnız birinci rus inqliləbi illərində yaradıldı.

"Ves Kavkaz" ("Bütün Qafqaz", rus dilində - L.H.) şəkilli sorğu-ədəbi məcmuənin yazdığına görə, XIX əsrin 70-ci illəri "Bakı döşənmiş yolları olmayan, demək olar tatar kəndi kimi idi", küçələrə qum səpilirdi, "toz az olsun deyə üstünə mazut töküldürdü".² Şəhərdə, xüsusən Rusiyani müxtəlif quberniyalarından gələnlər üçün yaşamağın cətin olduğunu yanan "Bakinski Listok" öz sahifələrində Bakının abadlaşdırılması, yaşıllaşdırılması, küçələrin döşənməsi, onların işıqlandırılması və sanitər vəziyyəti, binaların qızdırılması və s. məsələlər qaldırır. Qəzet yazar ki, "Bakı küləklər şəhəri adını doğruldur; dəniz coşub gəmiləri yurğalayanda, külək onların doruna dəyərək fit verəndə və uğuldayanda; qar və ya yağış sizi sümüklərinizə qədər isladanda; qaranlıq küçədə palçıq dizə çıxanda, ev isə fərqi yoxdur – qızdırın ya qızdırmadın – bumbuz və nəm olanda, çünki pəncərələr, qapılar, döşəmə və tavan dəlik içindədir, külək isə otaqları gəzir; bu halda bəxtiyar yayda sarın, qışda ikiqat pəncərə arxasında isti olan; yağış və qardan asılı olmayaraq küçələri hər vaxt təmiz və işıqlı xoşbəxt diyarlar yada düşür".³ Qəzətin fikrincə, bütün bu problemlər həll olunandır, bunun üçün başqa şəhərlərin, mütləq deyil paytaxt şəhərlərin, o qədər də uzaq olmayan Həştərxan, Samara, Saratov və sairlərinin

¹"Bakinski Listok", 1872, №11, s.2.

²"Ves Kavkaz". 1903, №1, s.45.

³"Bakinski Listok", 1871, №2, s.1-2.

təcrübəsindən istifadə etmək kifayətdir: "Onların da küçələri qaranlıq və çirkli idi – indi təmiz və işıqlıdır; onların sakinləri uşaq idilər: böyük işləri öz əllərinə aldılars; onlar xoşbəxtlər, onları qayyumlardan azad edib yeni Şəhər Əsasnaməsi bağışladığı üçün padşaha dua edirlər".¹

Şəhər Əsasnaməsi deyəndə qəzet II Aleksandrın 16 iyul 1870-ci il tarixdə imzaladığı və Rusiyanın quberniya şəhərlərində ictimai idarəetməni tətbiq edən "Əsasnamə" nəzərdə tutdurdu. Lakin tətqiq edilən dövrə əsasnamə quberniya mərkəzi olmasına baxmayaraq Bakıya şamil edilməmişdi. Şəhəri başında polismeyster duran Şəhər polisi idarə edirdi. Gəlir və xərclərin smetasının tutulması, şəhər vergilərinin yüksəlməsi, işıqladırma və dövlət idarə binalarının qızdırılması, küçələrə və bazara sanitər nəzarəti, epidemiyaların qarşısını almaq tədbirlərinin görülməsi və i.a. polisin vəzifəsi idi.

Bakı şəhər idarəciliyi tarixinin tədqiqatçısı E.Muradəliyev yazır: "Bakı şəhərinin ictimai idarəetmə orqanları – Duma və Uprava yalnız 1877-ci ilin dekabrında, senatın 24 may 1877-ci il tarixli fərمانı ilə təsis edilmişdir. Bakı Şəhər Duması işə 1878-ci ilin yanvarın 8-də başlamışdır".² Yuxarıda qeyd olunduğu kimi, həmin vaxta qədər şəhəri polis idarə edirdi. Bununla bağlı qəzet hiddətlənirdi: "Küçələrin işıqlandırılması ilə məşğul olmaq üçün polis necə vaxt tapsın! Yaxşı olmazmı ki, bu iş podrata verilsin? Bu işi görmək istəyənlər az deyil. Belə olan halda polis şəhərin düzgün işıqlandırılmasına nəzarət edəcək".³

Maraqlıdır ki, şəhərin işıqlandırılması işi polisin səlahiyyətlərinə 1869-cu ildə verilmişdi. Həmin vaxta qədər isə bu fəaliyyət iltizam qaydasında aparılırdı. İşıqlandırılmaya cavab-deh şəhər polis idarəsinin məmurlarından biri idi. O, küçələrdə

¹"Bakinski Listok", 1871, №2, s.1-2

²Muradəliyeva E. Rus çarlığının müstəmləkəçilik siyaseti və Şimali Azərbaycanda şəhər ictimai idarəciliyinin tətbiqi // BDU-nun xəbərləri. Humanitar seriya, 2003, №3, s.78.

³"Bakinski Listok", 1872, №8, s.1.

fənərlərin sayına, onların mühafizəsinə və s. cavabdeh idi. Qəzətin şəhərin işıqlandırılması işini yenidən iltizama vermək təklifindən qəzəblənən polismeyster bu işin ona tapşırılmasının üstünlüklerini qeyd edərək yazırı ki, “ayrlan vəsaitə əvvəller 55 fənər işləyirdi, indi onların sayı 90 çatıb, şəhər istonilən podratçından yaxşı işıqlandırılır”.¹ Şəhərin işıqlandırılmasından nəzəri qalan redaktora polismeyster yanında fənər gəzdirməyi tövsiyə edir. Polismeyster yazırı: “Ola bilsin ki, cənab Redaktorun yolu fənər olmayan küçələrdən düşüb və ya küləyin söndürdüyü fənərin yanından keçib. Bu qaçılmazdır, Bakının adı fars dilində küləklər vilayəti deməkdir. Bu halda cənab müəllifin işıqlandırılmanın qeyri-kafi olmasından şikayəti əsassızdır”.² Polismeysterin söylədiklərini yumorla qarşılamağa çalışan redaktor oxuculara məsləhət görür ki, şəhər fənərlərinə bel bağlamasınlar, Baki nordunu hesaba almayan Aya təvəkkül etsinlər: “Bilirsinizmi, oxucu, belə gur işıqlandırılma şəhərə neçəyə başa gəlir? Bunu biz böyük çatınlıklərə öyrənə bildik. İşıqlandırılma bizi ildə 1.600 rubla oturur. Sözsüz ki, Ay bu pullardan heç nə almır”.³

Diqqət çəkən məqam ondan ibarətdir ki, humor çalarlı cavabında qəzet həmçinin elm və texnika sahəsində biliklər nümayiş etdirir və müzakirə olunan problemin həlli üçün dövrünün müasir elmi-texniki vasitələri göstərir.

Bakının və onun ətrafinin təbii yataqlarından danışan qəzet bunların nəinki neft, həmçinin alışan qazla da zəngin olduğunu bildirir. Redaksiyanın fikrincə, həmin qaz “şəhərin bütün ətraf zavodlarla birlikdə işıqlandırılmasına və qazdırılmasına artıqlamasıyla kifayət edər”, amma ondan səmərəsiz istifadə olunur. Bununla bağlı qəzet yazır: “Başqa ölkədə tükənməz var-dövlətin mənbəyi ola bilən bu cür sərvətin faydasız itdiyini görmək ürək ağrıdır. Ətrafımıza almaz və mirvari səpələndiyi

¹ “Bakinski Listok”, 1872, №10, s.2.

² Yenə orada.

³ Yenə orada.

vaxt biz kör işləyənlər kimi daşdan yapışırıq”.¹ “Bakinski Listok” şəhər ətrafında qaz kəməri çəkilməsini təklif edir və bunun əleyhdarlarına cavab verərək bildirir ki, yataqlar zəngin və şəhərə yaxın olduğundan tikinti baha başa gəlməyəcək. Qəzət göstərir: “Alişan qaz şəhərə yaxın yerdən çıxır. Əvvəlki vaxtlarda olduğu kimi dənizdə, qaz mənbələrinə yaxınlaşda milyonlara başa gələn quyu və çənlərin tikilməsinə, bahalı boruların çəkilməsinə ehtiyac yoxdur. Kifayətdir ki, dənizdə, suyun üzərində, mənbənin üstündə qazi toplayan günbəz quraşdırılsın və onun altına yiğilan qaz qutaperça boruları vasitəsi ilə şəhərə gətirilsin. Bax, bu əsasda biz ucuz qaz kəmərimizi çəkə bilərik”.²

Rusiyada qazla işıqlandırma və qızdırılma XIX əsrin birinci yarısında başlanıb, elə həmin vaxtlar da ilk qaz kəmərləri çəkilib. 1835-ci ildə Sankt-Peterbuqdə tikilən qaz kəməri daş kömüründən alınan işıq qazı adlandırılan qazın nəqli üçün nəzərdə tutulmuşdu. Həmin qaz paytaxt küçələrinin işıqlandırmasında istifadə edildi.³ Daş kömürü ölkəyə Avropadan gətirilirdi və ondan alınan qaz çox baha başa gəlirdi. Təbii qaz mənbələri şəhərin yaxınlığında yerləşdiyindən “Bakincki Listok”un redaktorunun təklifi etdiyi qaz kəmərinin tikintisi ucuz başa gələcəkdi.

Tədqiq edilən dövrda Bakı şəhəri üçün aktual mövzular-dan biri də gəmilərin Xəzər dənizində hərəkəti idi. Ümumiyyətlə gəmiçilik məsələlərinə qəzet daim diqqət yetirirdi. Qəzət bu sahədə təhsil verilməsi, “Xəzərin hərbi və ticarət gəmiçiliyinin mərkəzi şəhəri olan Bakıda” hərbi və mülki gəmi kapitanları hazırlayan şkiper məktəbinin açılmasının zəruriliyi məsələlərini qaldırır.⁴ Qəzətin fikrincə, məktəb bir tərəfdən Xəzərdə dəniz donammasının yaradılmasına təkan verədi, digər tərəfdən isə yükdaşımaları ucuz və təhlükəsiz edərdi. Bununla bağlı qəzet

¹ “Bakinski Listok”, 1871, №10, s.2.

² Yenə orada.

³ İlk qaz zavodu. Neft və Qaz Büyük ensiklopediyası.

<http://www.ngpedia.ru/id22884p1.html>

⁴ Xəzər dənizində gəmiçiliyə dair. “Bakinski Listok”, 1871, №4, s.2.

bildirirdi ki, "kabotaj üzməsinə son qoyulmalıdır, sahildən əzaqlaşmaqdan, dərində üzməkdən qorxan bizim savadsız gəmi-sürənlər dolama üzmənin, orta üzmənin vaxtı çatdığını anlamalıdır".¹

Hələ diyarın Rusiya tərəfindən istila etməsindən xeyli əvvəl Bakı "Xəzər dənizində ən yaxşı ticarət və hərbi donamaya malik idi".² Bakının üstün cəhətləri haqqında Qazqaz Canişininə məruzədə Şamaxı quberniyasının general-qubernatoru kn. Tarxan-Mouravov yazmışdı ki, şəhərin gələcəyi davamlı və gözəl ola bilər, "onunla heç bir rəqib rəqabət apara bilməyib, heç bir şəhərin bu vaxta kimi Rusiya ilə belə daimi ticarət əlaqəsi olmayıb".³

"Bakincki Listok"un məlumatına görə, Bakının liman şəhəri kimi mövqesinin möhkəmləndirilməsi və Bakı buxtasının fəaliyyətinin genişləndirilməsi üçün 1871-ci ildə burada "Xəzər dənizində üzən gəmilərin düzəldilməsi məqsədi ilə" morton ellinqi adlandırılın dok qurulmuşdu. Bu sahədə oxucuların kifayat qədər bilikli olmadıqlarını nəzərə alan məqalə müəllifi arxitektor A.Tverdoxlebov qurğunun özü, dokun şəhər üçün əhəmiyyətindən ətraflı səhbət açır, onun tikilməsinə sərf olunan vəsait, tutduğu sahənin ərazisi və s. haqqında ətraflı məlumat verir. Müəllif yazar: "Morton ellinqi digər tikililərlə birlikdə Bakı şəhəri körfəzi yaxınlığında inşa edilib və 3600 kv. sajen ərazidə yerləşir. Ellinq – gəmiləri təmir etməkdən ötrü dənizsahili qurğudur. Ellinq stapel adlandırılın maili müstəvidən fərqlidir, onun bir hissəsi suyun üzərində, digər hissəsi suyun altında yerləşir – bu müstəvilərlə gəmilər qalxır və suya enir".⁴

Sürətlə inkişaf edən şəhərin dəmir yoluna da ehtiyacı var idi. Tarxan-Mouravov qabaqcadan xəbər verdiyi kimi, bu halda

"şəhər yerləşdiyi ərazinin imkanları çərçivəsində ticarət və hərbi sahələrdə özünün ən yüksək inkişaf zirvasına çatacaq".¹ 1859-cu ildə quberniya paytaxtını Şamaxıdan Bakıya köçürülməsi ilə bağlı hərbi gubernatorunun bu sözləri tez bir zamanda həqiqətə çevrildi. Az vaxt ərzində Bakı bölgənin kommersiya dövriyyəsi millionlarla qızıl və gümüş rus rublla ölçülən ən böyük ticarət şəhəri oldu.

Tədqiq edilən dövr maarifin, dövrü mətbuatın, teatr sənətinin inkişafının astanası idi. "Bakinski Listok" bu prosesin lap əvvəlində oldu. İlyarimlıq fəaliyyətdən sonra gözlənilmədən bağlandı. Qəzetiñ son sayı 1872-ci ilin iyunun 3-də çıxdı. Həmin sayda qəzetiñ fəaliyyətinə son qoyulmasından heç nə xəbər vermirdi. Lakin qəzetiñ bağlanması o qədər də gözlənilməz deyildi. Məhkəmə məsərifləri və mətbəəsindən istifadə edilən Erməni insanpərvər cəmiyyətlə arasıksılməz mübahisələr yavaş-yavaş bu sonluğu yaxınlaşdırıldı. Bizim zənnimizcə "Bakinski Listok" qəzeti ilk milli "Əkinçi" qəzetiñ yaranması üçün əsas oldu. "Əkinçi"nin redaktoru, Azərbaycan milli mətbuatının patriarxi Həsən bəy Zərdabi "Bakinski Listok"un nəşrində iştirak etmişdi, və, güman etmək olar ki, nəinki kolleqası X.Sinkə kömək göstərmişdi, həm də ondan müəyyən vərdişlər mənimsəmişdi.

Təssüf ki, Bakının və bütövlükdə Azərbaycanın ilk dövri nəşri demək olar tədqiq edilməyib. Unudulmaz akademik Heydər Hüseynovun XIX əsr Azərbaycan ictimai və fəlsəfə fikrinin tarixinə həsr olunmuş fundamental əsərində "Bakinski Listok" ötəri qeyd edilir.² Professor Nazim Axundovun "Sənədlərin dili ilə" monoqrafiyasında qəzet haqqında kiçik məlumat verilib. Bu əsərdə XIX əsrin sonlarında Bakı və Tiflisdə çıxan bəzi nəşrlər tədqiq olunur.³ Azərbaycanda "Bakinski Listok"un nömrələrinin olmaması da qəzetiñ araşdırılmasını çətinləşdirib. Düzdür,

¹Xəzər dənizində gəmiçiliyə dair. "Bakinski Listok", 1871, №4, s.2.

²QAKA, Cild.12, 1904, s.391.

³Yeni orada.

⁴Morton ellinqin Bakıda quraşdırılması haqqında qisa ocerk.

«Бакинский Листок», 1871, №№12-13, c.3

¹QAKA, Cild.12, 1904, s. 392.

²Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfə fikir tarixindən, s.501.

³Axundov N. Sənədlərin dili ilə. Bakı: Yaziçı, 1980, ss. 73-83.

M.Füzuli adına Əlyazmalar institutunun sorğu kitabçasında qəzetiin bütün komplektinin Azərbaycan Milli Elmlər Akademiyasının elmi kitabxanasında, “İnqilaba qədər mətbuat” bölməsində saxlanıldığı göstərilir. Lakin bizim həmin təşkilata ünvanladığımız sorğulara hər dəfə rədd cavabı verilib. Bax bu səbəbdən biz Sankt-Peterburqda yerləşən Rusiya Milli kitabxanasına müraciət etməli olduğum və həmin kitabxananın fondlarında “Bakinski Listok”un bütün nömrələrini yaxşı vəziyyətdə və salamat aşkar etdik.

1.5. Azərbaycanda ilk rəsmi nəşr -

“Bakinskiye İzvestiya” qəzeti

“Bakinskiye İzvestiya” (“Bakı Xəbərləri”) Bakıda rus dilində çıxan ikinci mətbuat orqanıdır. “Bakinskiye İzvestiya”nın nəşrinə qədər Azərbaycan milli mətbuatının banisi Həsən bəy Məlikov - Zərdabi (1837-1907) tərəfindən əsası 1875-ci ildə qoyulmuş ilk milli “Əkinçi” qəzeti işq üzü görmüşdü. Qarşısına çap sözünü kütłələrə çatdırmaq, onlara qəzet oxumaq vərdişi aşılamaq, ictimai həyatın yeniliklərini izləmək məqsədi qoyan “Əkinçi”dən fərqli olaraq “Bakinskiye İzvestiya” XIX əsrin 70-ci illərində Bakıda başlayan neft bumunun bəhrəsiydi. Qəzeti 1876-ci ildə Bakı Quberniya İdarəsi təsis etmişdi. Onun yaradılmasının təşəbbüskarı “diyarın mülki inkişafına humanistcəsinə və hüsn-təbəccöhlə”¹ yanaşan general-qubernator D.S. Staroselcki olmuşdu. Qəzetiin redaktoru Sankt-Peterburq Texnologiya institutunun məzunu St. Qulışbarov (1849-1915) təyin edilmişdi. “Bakinskiye İzvestiya” heftdə iki dəfə çıxırıdı. Qəzetiin abunəçiləri və oxucuları əsasən şəhərin rusdilli əhalisi, həmçinin neft sənayesində çalışan iş adamları idi.

¹ Mövlayeva S. “Kaspi” qəzetiin səhifələrində Azərbaycan və rus mədəniyyətinin təbliği (1881-1917-ci illər). Bakı: “Elm”, 1983, s.6

1870-ci illərdə Bakı Rus imperiyasının sürətlə inkişaf edən, əhalisi yüksək tempdə artan şəhərinə çevrilirdi. Belə ki, “onun əhalisi 1863-cü ildə 14.000 idisə, 1903-ci ildə 206.000 çatdı və şəhəri Zaqafqaziyanın ən iri şəhəri etdi”.¹ Neft bumu həmin vaxta kimi görünməyən sayda miqrantın Bakıya axınına səbəb oldu. İş tapmaq üçün şəhərə müxtəlif millətlərə və dina mənsub insanlar gəldi. Bakı tədricən çoxmillətli şəhərə çevrilməyə başladı. Bir neçə il ərzində Bakı quberniyasında çoxluq təşkil edən azərbaycanlıların sayı başqa millətlərden olan əhalinin ümumi sayını o qədər də üstələmirdi. Digər millətlərin içərisində ruslar və ermənilər çoxluq təşkil edirdi. Rus imperiyasının millətlərindən başqa quberniyada 48 minə yaxın əcnəbi yaşayırırdı.² Bakının yerli əhalisinin məşgulluq dairəsinə gəldikdə Azərbaycan tarixinin tədqiqatçısı T.Svetoxovskinin məlumatlarına görə, “azərbaycanlılar əksər hallarda yarifəhələ, yarıkəndli idilər; kəndləriylə six əlaqə saxlayırdılar, əhalinin ən az urbanizasiyaya məruz qalan qrupu idilər. Neft sənayesində onlar əsasən azmaaşlı qara fəhlə kimi çalışırdılar. Bilik və bacarıq tələb edən yüksək maaşlı vəzifələri ruslar və ya ermənilər tuturdular”.³

“Bakinski Torqovo-Promişlenniy Sbornik” (“Bakı Ticarət-Sənaye Məcmuəsi”) yazılı ki, Bakıda neft sənayesinin və ticarət əməliyyatlarının inkişafi bütün kommersiya aləmini iztiraba salmış və nabələd diyarlara səfər zamanı qarşılanan narahatlıqlara baxmayaraq dünyanın hər tərəfindən bura insanlar axmağa başlamışdı: “Kommersiyanın əsas qanununa görə, hər istehsalçı öz məhsulunun satışında maraqlıdır və əksinə, hər mal satana istehsalçı gərəkdir. Son zamanlar Bakıda bu istiqamət daha güclü inkişaf edib. Buna səbəb neftin bolluca hasilatı, onun temizlənməsi və şəhərin coğrafi mövqeyidir, belə ki, şəhər

¹ Svetoxovski T. Rus Azərbaycanı. “Xəzər”, 1990, №1, s.91.

² Bakı quberniyasının əhalisi. 1900-cu il üçün Bakı Ticarət-Sənaye Məcmuəsi. Bakı: A.M.Promişlyanskinin mətbəəsi, 1900, s.106.

³ Svetoxovski T. Rus Azərbaycanı. “Xəzər”, 1990, №1, s.92.

milyonlarla rubl dəyərində malların aparılıb-gətirilən Zaqaf-qaziya diyarı və İran üçün mərkəzi anbar məntəqəsidir".¹

Həmin illər Bakıya gətirilən qəzet və jurnallar şəhər oxucu auditoriyasının darlığından xəbər verir və onların maraq dairəsi haqqında fikir söyləməyə imkan yaradır. Bunlar əsasən Sankt-Peterburqdə, Moskvada və Tiflisdə rus dilində çıxan nəşrlərdir. Ən oxunan "Niva" jurnalı idi – onun Bakıda 28 abunəcisi var idi. Ardınca hər birinin 21 abunəcisi olan "Tiflisski Vestnik" və "Modni Svet" golirdi. "Oteçestvenniye Zapiski" (15 abunəçi), "Qolos" (14), "Birjeviye Vedomosti" (13), "Pçela" (12), "Sankt-Peterburqskiye Vedomosti" (11), "Russki Mir" (11) "Russki İinvalid" (4) və s. nəşrlər daha az populyar idi.²

"Bakinskiye İzvestiya" qəzeti müntəzəm oxunurdu. Oxucuların diqqətinə bir neçə rubrika təklif edilmişdi: "Rəsmi hissə. Hökumət sərəncamları", "Qeyri-rəsmi hissə. "Bakinskiye İzvestiya"nın teleqramları", "S.-Peterburqdan məktublar", "Redaktora məktub", "Neft işinin salnaməsi", "Məlumat güşəsi. Fərdi xəbərlər", "Yerli xronika", "Dəniz xronikası", "Müxtəlif məlumatlar" və s. "Rəsmi hissə"də Qafqaz Canişini İdarəsinin sərəncamları, həmçinin dövlət hakimiyət orqanlarının fəaliyyətinə aid məlumatlar dərc olunurdu. "Qeyri-rəsmi hissə"də elm və neft sahəsində əldə edilən uğurlar, müxtəlif təhsil kursları, yeni nəşrlər və digər yeniliklər haqqında xəbər verilirdi. Rubrikaları daha da zənginləşdirmək səylərinə baxmayaraq qəzet öz vəzifələri haqqında program məqaləsində etiraf edirdi ki, bir illik fəaliyyət dövründə "həm ictimai həyatın, həm bütövlükdə dövlət həyatının bir çox sahələrini əhatə edə bilməməsindən"³ qəzet öz ətrafına kifayət qədər oxucu kütləsi toplamağa nail olmayıb.

"Bakinskiye İzvestiya"nın populyarlığının az olmasının bir səbəbini də redaksiya nəşrin programında görürdü. Programın cizgiləri ümumi şəkildə qəzeti 1876-ci ilin 1-ci və 27-ci

sayılarında dərc edilmişdi. Bunlar əsasən Bakıda və dünyada neft hasilatına aid materialların hazırlanmasından ibarət idi. Redaksiya etiraf edirdi ki, program nə qədər dar olsa belə "bizim maraqsız gündəlik həyatımıza birbaşa aid olmayan, lakin bununla belə bizi yuxudan ayıldıb azca hərəkətə gətirə bilən hadisələr haqqında ara-sıra məqalələr vermək olar".¹

Az da olsa bu qisimdən məqalələr "Bakinskiye İzvestiya"nın səhifələrində yer alındı. Bunların az sayıda olmasını qəzət öz büdcəsinin kiçik həcmi və əməkdaşların çatışmamazlığı ilə izah edirdi. Həqiqətən, ilk vaxtlar qəzetiñ bütçəsi cüzi idi. Bununla bağlı qəzet yazdırdı: "Bu iki-üç nəfərin öhdəsinə bizim sənaye və fabriklərin işi haqqında müxtəlif məlumatlar toplamaq; xarici ədəbiyyatı izləmək və arabir Qərb alım və sahibkarların elmin və incəsənətin bu və ya digər sahələrində cəhdləri barədə xəbərlər çatdırmaq düşür. Bir sözlə, qəzetiñ həcmi kiçik, programı dar olsa da, bir neçə nəfər gərgin çalışsa da, bununla belə, onların gördükleri işin nəticəsi yeknəsəq alınır".² Qəzetiñ öz fəaliyyətini belə təvazökarlıqla qiymətləndirməsinə rəğmən, o, hətta məhdud maliyyə imkanları çərçivəsində öz materiallarının mövzu müxtəlifiyyinə çalışırı. Belə ki, qəzet Bakıda teatr təşkili məsələsini qaldırır, silsilə məqalələrdə Bakı və Abşeronun su təchizatının tarixi və araşdırılan dövrə vəziyyətindən səhbat açır, həqarətlə cəmiyyətin dönükləri adlandırılan sirk artistlərinin ağır taleyindən yazırı.

"Bakinskiye İzvestiya"ni ən narahət edən mövzulardan biri Bakının su təchizatı məsəlesi idi. Belə ki, V.Zalski "Bakının su xəttləri" silsilə məqalələrində şəhərdə su xətinin xanlar dövründə çəkildiyini bildirirdi. Qəzetiñ yazdığına görə, həmin su kəmərlərinin inşasının dəqiq tarixi məlum olmasa da, tam əminliklə demək olardı ki, "Bakı yalnız qaldan ibarət olduğu zamanlar, Bayır-şəhər olmayan vaxtlar, şəhər iki kəmərlə su ilə

¹ Naşir. Ön söz. "1900-cu il üçün Bakı Ticarət-Sənaye Məcmuəsi". 1900, s.1.

² "Bakinskiye İzvestiya", 1877, №5, s.1.

³ "Bakinskiye İzvestiya". 1877, №14, s.1.

¹ "Bakinskiye İzvestiya". 1877, №14, s.2.

² Yenə orada.

təchiz edilirdi: xan su kəməri suyu İçəri şəhərdə hal-hazırda baxımsız və ətraf evlərin tullantıları və peyin içində qalan xan sarayının yanında yerləşən su ambarına gətirirdi, məscid su kəməri isə suyu mərkəzi “Cümə” məscidinə (qalada) və onun yaxınlığındakı zibil və peyin içində batan köhnə su ambarına çatdırırırdı.¹ Müəllif qeyd edirdi ki, hər iki su kəməri eyni layihə əsasında tikilib. Layihəyə görə, Şimal-Qərb hissədən şəhəri əhatə edən dağ ətəylərindən azca yuxarı şirin su layına çatana kimi quyular qazılınca. Həmin quyular yerin altı ilə keçən su kəmərinə birləşdirilmişdi. Hər iki su kəməri orta əsrlərdə tikilmişdi. Xan su kəməri şəhərə suyu dənizdən xeyli aralı və dərin qazılmış quydan çatdırırırdı, bu kəmərin suyu şirin idi, içməyə və xörək bişirməyə yararlıydı. Məscid su kəmərinin suyu daha duzlu olduğundan ondan əsasən dəstəməz alarkən istifadə edirdilər. Güman etmək olar ki, məhz bu səbəbdən o məscid su kəməri adlandırılıb. Müəllifin yazdığını görə, əhalinin yoxsul təbəqəsi məscid su kəmərinin suyunu içməyə də istifadə edirdi.

Şirin su mənbələri tapmaq məqsədi ilə mühəndis-hidravlik Şebanov Bakıda və onun ətrafında axtarışlar aparırdı. O, Buzovna kəndinin Qərb hissəsində mənbələri tədqiq edərək “kəndin bir verstliyində, suyun bir neçə qol ilə qayadan çıxdığı və 20 sajen axıqlıdan sonra sutkada 26.849 vedrə dənizə töküldüyünü aşkar etmişdi. Həmcinin müyyəyen edilmişdi ki, çöla çıxanadək su bir qolla axır, sonra nizamsız yerləşən nəhəng daşlar onu bir neçə qola ayırır və, əgər su şırnağı istiqamətində dağda lağım yolu qazılsarsa, bu halda suyun qədəri xeyli artmış olar”.²

1870-ci ildə Şebanov axtarışlarının nəticəsini hərbi qubernatora təqdim etdi, lakin bunun əməli nəticəsi olmadı. “Bakinskiye İzvestiya”nın yazdığını görə, həmin araşdırmalara şəhər bündəsindən 300 rubl ayrılmışdı. Lakin Şebanovun tədqiqatlarının nəticələrindən Bakı sakinləri, xüsusu ilə şəhərin Şimal-Qərb

hissəsinin əhalisi özü üçün istifadə etdi – şəhərin digər quyalardan fərqli olaraq onların Şamaxı yolu boyunca qazdiqları quyular bol və keyfiyyəti su verirdi.¹

“Bakinskiye İzvestiya” qəzeti arabir cəmiyyət üçün bu səpkidən mühüm mövzulara müraciət etsə də, diqqətini birinci növbədə neft sənayesinə ayırdı. Qəzet etiraf edirdi ki, “biz diqqətlə ölkədə və xaricdə fotogen istehsalatına tətbiq edilən bütün dəyişiklik və təkmilləşdirmələri izləmişik və bu haqda dərhal oxucularımızı məlumatlandırmışıq. Lakin ictimai fikri nəzərə alıb hesab edirik ki, digərinə nisbətdə hansısa mövzuya üstünlük vermək o qədər də yaxşı deyil”.² Qəzetiçin çox yer ayırdığı neft istehsalı və sənayesində baş verən yeniliklər yalnız neft işi ilə məşğul olanları maraqlandırdığını, qalan oxucuların isə qəzətdən başqa səpkili materiallar gözlədiyini redaksiya yaxşı başa düşürdü.

Bir illik fəaliyyətdən sonra qəzetiçin maddi və maliyyə durumu yaxşılaşdı, yeni rubrikalar, o cümlədən “ümumölkə daxili və xarici həyatının” yenilikləri dərc edilən “Siyasət” rubrukası əlavə olundu: “Bu məqsədlə biz siyaset şöbəsi açırıq və ölkəmizin siyasetinin və digər dövlətlərin siyasetinin bütün əlamətdar və səciyyəvi tərəflərini qısa şəkildə oxucularımıza çatdırmağa ümidi edirik. Bu hələlik bir cəhddir və uğurlu alınsa yaşayacaqdır”.³ Cəhd uğurlu alındı və zaman baxımından Rusiyanın Osmanlı imperiyası ilə növbəti siyasi münaqişəsiyle üstüste düşdü. Qeyd edək ki, həmin münaqişənin yaranmasında və qızışdırılmasında hər iki ölkə mətbuatının rolu az olmamışdı. “Moskovskiye Vedomosti”də dərc edilən və “Bakinskiye İzvestiya” qəzetiçinin yenidən çap etdiyi məqalədə deyilirdi: “Məlum olduğu kimi, Tüklər Ərəbistan və Kürdistan səhralarının bütün vəhşi və yarvəhşî köçəri tayfalarını “Moskova”nın üstüne qaldırmağa hazırlaşırlar; Moskovanın da belə qüvvələri az deyil...”

¹ Zalski V. Bakı su kəmərləri. “Bakinskiye İzvestiya”, 1877, №9, s.2.

² Zalski V. Bakı su kəmərləri. “Bakinskiye İzvestiya”, 1877, №33, s.3.

¹ Zalski V. Bakı su kəmərləri. “Bakinskiye İzvestiya”, 1877, №33, s.3.

² Bakı, 15 fevral. “Bakinskiye İzvestiya”, 1877, №14, s.2.

³ Yenə orada.

Onun həm Avropa və Asiya səhralarının köçəriləri, həm də mübariz Qafqazın dağlıları var. Müharibə aparmaq – onların anadangəlmə peşəsidir. “Bizə pul verin, bir də kiminlə vuruşmağı, kimi soymağı göstərin!”. Avarlar belə deyirlər.” Kim biza gülə atsa, biz də onu güləyə tutacaqıq, istəyir beş namaz qılan olsun. Bizim adamlar həm imam Şamilin tərəfində vuruşublar, həm də kafir Urusun. Bir tərəfdə ata dayanırdı, o biri tərəfdə oğul. Müharibə hamını bərabər edir, qılınç üçün hamı birdir”.¹

Qeyd etmək lazımdır ki, bu cür adi etikadan uzaq yazı tərzi “Bakinskiye İzvestiya”nın yalnız Rusyanın hakimilətçilik maraqlarından danışan materiallarda təsadüf edilir. “Neft və yəhudilər” məqaləsində “Y.S.” imzalı müəllif (çox güman bu Y.S.Starsevdır – L.H.) şikayətlənərək bildirir ki, rusların hər hansı sahədə çalışmalarından asılı olmayaraq faydasını başqa millətlər görür: “Bizim sənaye sanki Allahın qəzəbinə gəlib. Hansı sahədə yapışırıqsa, eyni mənzərəni görürük: biz işə başlayırıq, öz əməyimizi, kapitalımızı sərf edirik, biçin və bar yığımı vaxtı gələndə, hansısa əcnəbi və ya yəhudü tikəmizi əlimizdən qoparır. Polşa Çarlığının Lodz şəhərində almanlar bizi sixışdırır, Uralda – hansısa əcnəbilər, Rusyanın cənubunda, Malorusiyada – yəhudilər; bir sözlə, harada faydalanaq olarsa, orada qeyri-rusları görürük. Bu vaxta kimi belə hal ilə ancaq neft sənayesində rastlaşmırdıq”².

Neft sənayesində vəziyyətin fərqli olmasının səbəbi başqa idi. XIX əsrin birinci yarısına kimi nəinki əcnəbilər, heç ruslar belə Bakı neftinə xüsusi maraq göstərmirdilər. Bundan əlavə “Rusiyada 1869-cu ildək neft quyularının qazılması rəsmi qadağan edilmişdi (hökumət neftin çıxarılması üçün qazmanın yararsız və perspektivsiz olduğunu iddia edən xarici mütəxəssislərin rəylərinə qulaq asırdı)... 1866-ci ildə qazma işləri aparmaq üçün hökumət müraciət edən Zaqafqaziya ticarət

¹ Xəzərin sahillərindən. “Bakinskiye İzvestiya”, 1877, №16, s.3

² Y.S. Neft və yəhudilər. “Bakinskiye İzvestiya”, 1886, №57, s.2.

cəmiyyəti rədd cavabı almışdı”.¹ Neftvermə qabiliyyətli torpaqlar nefti quyulardan vedrə ilə çıxarıb yanacağına olan ehtiyaclarını ödəyən yerli əhaliyə icarəyə verilirdi. Neft bumu 1859-cu ildə Pensilvaniyada amerikalılar tərəfindən quyuların dərin qazma üsulunu kəşf etdiklərindən sonra başladı. 70-ci illərdə Bakı nefti nəinki rusların, həmçinin əcnəbilərin, o cümlədən Nobellərin, Rotşildlərin diqqətini çəkdi. Bu isə rus şovinizminin nümayəndələrinin narazılığına səbəb oldu. Sonrakı illərdə qəzet yazırırdı: “1884-cü ildə texniki cəmiyyətin yerli bölməsi özünün I qurultayında xaricə neft ixracına dair məruzəsini ”rus nefti ruslar üçündür” sözləriyle bitirdi. Nəticə nə oldu? Həmin gurultulu ifadənin deyilməsindən iki il keçməmiş bizim neft sənayemizi kiçik yəhudü dükənəna çevirməyə cəhd edən və Rotşildin adı ilə pərdələnən iri əcnəbi-yəhudü firma peydə oldu. Yəhudilərin böyük şirkətinə öz adını verən Rotşild, bu haqda “Bakinskiye İzvestiya” artıq yazmışdı, deyəsən bunu ondan ötrü etmişdi ki, həmin ad altında yəhudilər burada öz geşəftləri (əlverişli sövdə – L.H.) daha asan və daha yaxşı qursunlar”.²

“Texniki cəmiyyət” deyəndə qəzet 1866-cı ildə S.-Peterburqdə təsis edilən İmperator Rus Texniki Cəmiyyəti nəzərdə tuturdu. Cəmiyyət Rusyanın bütün qabaqcıl və elmi-texniki fikrini öz sıralarında birləşdirən təşkilat idi. 1879-cu ildə İmperator Rus Texniki Cəmiyyətin Bakı Böləmisi (Bakinskoye Otdeleniye İmperatorskoqo Texničeskogo Obşestva - BOİRTO) yaradıldı. “Bilavasitə Abşeron neftinin öyrənilməsi ilə məşğul olan, belə ki, 1910-cu ilə kimi Rusyanın neft sənayesi, demək olar, Bakı neft sənayesindən ibarət idi (diger yataqlardan cüzi miqdarda neft çıxarırlırdı)”, BOİRTO-nun rolunu diqqətə çatdırıran M.Mir-Babayevin qeydlərinə görə, Bakı Böləmisi Rusiyada neft işinin tarixində ilk dəfə olaraq Qafqazda alım, mühəndis və neft sənayeçilərinin səylərini birləşdirdi: “Cəmi 20 mütəxəssisin işti-

¹ Mir-Babayev M. Azərbaycan neftinin qısa tarixi. Bakı: 2008, s.31.

² Y.S. Neft və yəhudilər. “Bakinskiye İzvestiya”, 1886, №57, s.3.

rakı ilə yaradılan BOİRTO bir neçə ildən sonra sıralarında neft işinin ən yaxşı mütəxəssislərini birləşdirən Rusiya imperiyasının ən çox üzvü olan ictimai təşkilatlarından birinə çevrildi (Qafqazda neft elminin mərkəzi-nüvəsi oldu).¹

Cəmiyyət özü ilə eyni vaxtda yarandılan zəngin elmi-texniki kitabxanaya malik idi. Kitabxanın fondlarında kimya, neft emalı, neft maşınqayırması, energetika və metalların texnologiyasına aid kitablar saxlanılırdı; kitabxanada həmçinin təbiyət elmləri sahəsində rus, alman və ingilis dillərində rus və xarici ədəbiyyat toplanmışdı.²

1886-ci ilin yanvarından Bölmə “Trudi BOİRTO” (“BOİRTO-nun Əsərləri”) jurnalı nəşr etməyə başladı. M.Mir-Babayevin yazdığına görə, jurnal Rusiyada Bakı neft işinin problemlərini işıqlandıran ilk dövri nəşr idi. 1892-ci ilə qədər “Trudi BOİRTO” material toplandıqca nəşr edilirdi. Lakin zaman ötdükçə neft mövzusunda elmi-tədqiqat məqalələrə tələb artırdı. Nəticədə nəşrin dövriliyi sabitləşdi və illik sayı artdı: “Gündəmə həllini təxirəsalınmaz tələb edən ən mühüm məsələlər daha çox gəlirdi; mütəxəssislərdə həmkarlarıyla öz fikir, bilik və təcrübələrini bölüşmək ehtiyacı yaranırdı. Bütün bunlar müəyyən şəkildə jurnalda əksini tapdı və 93-cü ildən (1893 – L.H.) jurnal ildə 6 dəfə çıxmaga başladı. Lakin bu də kifayət etmədi. Həhəyat 95-ci ildə (1895 – L.H.) “Trudi BOİRTO” inkişafının son mərhələsinə keçdi və tam aydın forması və siması olan aylıq jurnalı çevreldi. Bizim texniklərin orqanının bu qədər irəliləməsi sözsüz ki, bir tərəfdən bizim zavod texnikası və sənayenin inkişafının, digər tərəfdən isə bunlara bizim texniklərin marağının nəticəsidir”.³

1881-ci ildə İmperator Rus Texniki Cəmiyyətin Bakı Bölməsi “Bakinskiye İzvestiya” qəzetiňin təməhuqulu sahibi oldu.

¹ Mir-Babayev M. Azərbaycan neftinin qısa tarixi. Bakı: 2008, s.169.

² Yenə orada, s.169.

³ Trudi Bakinskoqo Otdeleniya İmperatorskoqo Russkoqo Texničeskoqo Obşestva. Bakı: “Aror” nəşriyyatı, 1897, Yanvar, s.1-2.

Nəşrin redaktoru V.V.Nerucev təyin edildi. Neft mövzusunu işıqlandıracaq populyar qəzet kimi təsis olunan “Bakinskiye İzvestiya” indi neft sahəsində çalışın mütəxəssislərin materiallarının dərc edildiyi peşəkar neft məsələlərini işıqlandıran mətbü orqana çevrildi. Əvvəl olduğu kimi, qəzet yenə həftədə iki dəfə, lakin jurnal formatında çıxmaga başladı. Yeni programda nəşrin məqsəd və vəzifələri yerli, Rusiya və xarici dövlətlərin neft sənayesi haqqında məlumatların işıqlandırılması kimi təsbit edilmişdi.¹

Həmin dövrdə, yəni XIX əsrin 80-ci illərində qəzetiň daimi müəlliflərindən biri dağ-mədən mühəndisi Nikolay Aleksandroviç Sokolovski idi. Onun “1873-1883-cü illərdə neft quyularının qazılması və neftçixarma üsulları”, “Qafqazın nəhəng neft ehtiyatları”, “Neft kəməri və fontanlar”, “Neft kəməri neft kəşfiyyatının gücləndirilməsi vasitəsi kimi”⁵ və digər məqalələri Abşeron yarımadasının neft ehtiyatlarına, neftin hasilati, emalı və nəqlinə həsr edilib. O, özünün “1873-1883-cü illərdə neft quyularının qazılması və neftçixarma üsulları” tarixi ocerkində neft bumu öncəsi Azərbaycanda neft hasilati tarixin-dən danışır: “İlk buruq quyusu məşhur Balaxani-Sabunçu sahəsində İ.Mirzəyev tərəfindən 1872-ci ildə qurulmuşdu. İlk quyuların qazılması zamanı kənar şəxslərin onlara yaxın gəlməsi qadağan idi. Qazma işləri Svyatoy (Pirallahı – L.H.) adasından götürülən arasıksılməz şanqlar, ipli genişləndiricilər və bu kimi digər ibtidai alətlərdən istifadə etməklə çox sadə üsulla – əllə aparılırdı. Bakıda buruq quyuları salınmamışdan xeyli əvvəl Svyatoy adasında neft əldə etmək məqsədiylə qazma işləri qazma ustası tərəfindən dəlik açmaqla aparılırdı”.⁶ Müəllifin

¹ “Bakinskiye İzvesiya”, 1886, №1, s.1.

² “Bakinskiye İzvesiya”, 1886, №№19, 20, 21.

³ “Bakinskiye İzvesiya”, 1886, №33.

⁴ “Bakinskiye İzvesiya”, 1886, №88.

⁵ “Bakinskiye İzvesiya”, 1886, №89.

⁶ “Bakinskiye İzvesiya”, 1886, №19, s.4.

yazdıgına görə, arasıkəsilməz ştanqla qazmanı Bakıda nuh üsulu adlandırdılar, lakin həmin üsul hələ də tətbiq edilirdi. Sokolovski bidirir ki, “1882-ci ilin noyabr ayının axırına Balaxanı-Sabunçu sahəsində neft verən 37 qeydinin 14-ü, yəni 37,8%-i həmin üsulla qazılıb”.¹

Bakı neft sənayesi tarixinin azərbaycanlı tədqiqatçısı M.Mir-Babayevin əldə etdiyi məlumatlara görə, İ.Mirzəyev birinci qeydini 64m dərinlikdə Balaxanıda qazib, lakin nəticə uğurlu olmayıb. “1871-ci ildə, demək olar həmin yerdə, o, dərinliyi 45m olan ikinci qeydini qazır və çox böyük səmərə əldə edir: qeyd sutkada orta hesabla 2 min pud neft verirdi”.²

Tədqiqatçı yazır ki, dərinliyi 45-50m olan qeyduların intensiv qazılması 1872-ci ildən başlanır. Bunun bir səbəbi də neft ticarətindən asan qazanc əldə etmək idi. “Bakinskiye İzvesiya”da dərc olunmuş tarixi-statistik ocerkdə bildirilir ki, böyük qara qızıl ehtiyatı olan qeyd 25-30 sajen (1 sajen 2,13 metrə bərabərdir – L.H.) dərinlikdən fontan vurur. Ocerkin müəllifi heyrətlə yazır: “Belə uğurdan necə də şirniklənməyəsən? Uzun illər yelkənlə gəmidə matros kimi xidmət etmiş və bu vaxt ərzində azca pul toplamış sadə tatar balası kiçik torpaq sahəsi alır və buruq qurur. Altı aydan sonra fontan vurur, neft yaxşı qiymətə gedir və, budur, onun fərdi faytonu, löhrəm atları var. Bütün burlar cəmisi altı aya əldə olunur”.³ Müəllifin məlumatlarına görə, belə qeydinin qazılması o qədər də böyük xərc tələb etmirdi: “25-30 sajen qeydinin əllə qazması 5-6-7 min rubla başa gəlir”.⁴ Neft hasilatının nisbətən ucuz başa gəlməsi nəticəsində az zaman kəsiyində qeyd və zavodların sayı dəfələrlə artdı. Bu, həmçinin ona görə mümkün olmuşdu ki, neft çox idi və onu hasil etmək üçün dərin qeyd qazmağa ehtiyac yaranmırıdı. Diger tərəfdən, zavodların sayının artırmasına səbəb yaranmırıdı.

¹ “Bakinskiye İzvesiya”, 1886, №19, s. 5.

² Mir-Babayev M. Azərbaycan neftinin qısa tarixi. Bakı: 2008, s.31

³ Starsev N. Bakı neft sənayesi. “Bakinskiye İzvesiya”, №1, 1886, s.4.

⁴ Yenə orada.

daha keyfiyyətli ağ neftə tələbatın olmaması idi. Y.S. Starsevin yazdıgına görə, belə vəziyyət müəyyən vaxta – qazma prosesinə bu sahədə elm və texnikanın son nailiyyətlərini tətbiq edən kapital ortaya çıxana kimi davam etdi. “Kapital və elmi biliklərlə silahlanmış və işi bilən texniklər tərəfindən idarə olunan iri mədən və zavodların yaranması ilə bütün istehsalat bunlarda cəmləşdi, kiçik mədənler və ibtidai zavodlar tədricən solmağa başladılar və ixtisar olundular”.¹

Nobel qardaşlarının simasında Bakıya xarici kapitalın ilk gəlişi təxminən 1876-ci ilə təsadüf edir. “Bakinski Torqovo-Promişlenniy Sbornik”in yazdıgına görə, şirkətə “geniş dünyabaxışı, enerjisi və təşkilatlılıq qabiliyyəti ilə seçilən”² Lyudviq Nobel rəhbərlik edirdi. Məcmuə yazırı: “Onun Bakı neft işinə gətirdiyi ilk yenilik neft daşıyan arabaların buxar nasoslarıyla təchiz olunmuş dəmir boru kəmərləri ilə əvəzlənməsi oldu. Nəticədə 1 pud neftin mədənlərdən zavodlara çatdırılması 9 qəpikdən 1 qəpiyə düşdü. Bundan sonra həmin zaman Amerikaya bəlli olmayan mayedaşyan dəmir gəmilərin əvəz etdikləri çəlləklə yüklenmiş yelkənlə gəmilər də yoxa çıxdı”.³ Nəşr qeyd edirdi ki, 3 milyonluq kapitalla birlikdə gələn texniki biliklər hesabına qazma və zavod neft emalı sahələrində çox sayıda yeniliklər tətbiq edildi: Bakıda sürtkü yağlarının istehsalı başlandı və neft qalıqları ilk dəfə olaraq O.K.Lens tərəfindən yanacaq kimi Nobel qardaşlarının mayedaşyan gəmilərində istifadə olundu.⁴

Nobel qardaşlarının, Rotşild və digər neft məqnatlarının kapitalı Bakı neft işinə ABŞ-da işlənib hazırlanmış və Bakı neft sənayesinin inkişafına təkan verən on yeni qazma üsullarını gətirdi. Müəllif Pensilvaniyada polkovnik Drekin qazma prosesində tətbiq etdiyi yeniliyin neft hasilatının artımına təsirini bilsən.

¹ Starsev N. Bakı neft sənayesi. “Bakinskiye İzvesiya”, №1, 1886, s.4.

² “Bakinski Torqovo-Promişlenniy Sbornik”.

Bakı: Y.Gülbasarovun mətbəəsi. 1901-ci il, s.93.

³ Yenə orada.

⁴ Yenə orada.

dirir və Bakıda neft işinin geriləməsinin səbəbi kimi elmi-texniki tərəqqiyə etinəsizliyi göstərir: "Amerikada neft hasilatı hər il milyonlarla pud artır, bizzət isə artım bir neçə yüz min keçmir".¹

Amerikada neft hasilatının sürətli artımı həmcinin neft məhsullarına, o cümlədən işıq lampalarında yanacaq kimi istifadə edilən ağ neftə təlabatla da izah olunurdu. Maya dəyəri aşağı olan ag neft işıqlandırma üçün istifadədə, yalnız Bakıda yox, başqa yerlərdə də təhlükəsiz deyildi. Qərbdə "tatarski" adlanan Bakı ag nefti "emal prosesində alınan iki komponentin – benzinlərin və ağır ağ neftlərin birləşməsindən ibarətdir, bunlardan birinci yanğın törədir, ikinci isə mövcud lampalarda yanır".² Lakin keyfiyyətinin aşağı olmasına baxmayaraq Bakı ağ nefti satılır və onu istehsal edənlərə yaxşı gəlir götərirdi. "Amerikalılar rus neft sənayesinin uğurları haqqında" məqalədə "Bakinskiye İzvestiya" qəzeti ABŞ-in «The Shipping and Commercial List» jurnalında dərc olunmuş material yenidən çap edir. Həmin materialda Rusiya neft sənayesinin nəinki ölkə daxilində, həmcinin onun hüdudlarından çox uzaqlarda qazanlığı uğurlardan danışılır. Bu uğurlarda Amerika ağ neftinə ciddi rəqibə çevrilən Bakı ağ neftinin də payı qeyd edilir. Məsələ ilə bağlı qəzet yazırı: "Rus ağ nefti, demək olar, Avropanın bütün sənaye mərkəzlərinə nüfuz edib, bu məhsulun bircə İngiltərəyə idxlə keçən il 100.000 barrelə yaxın olub. Rus ağ nefti ən böyük uğurunu Aralıq dənizi limanlarında qazanıb".³ Oxucularının, ümumiyyətlə bütün cəmiyyətin ağ neftə yalnız böyük gəlir götərən neft məhsuluna deyil, həmcinin işıqlandırıcı vasitə kimi marağını nəzərə alan qəzet Rusiyada və xaricdə yeni ağ neft lampalarının istehsalı, onların müsbət və mənfi cəhətləri haqqında, ağ neftin tez alışması səbəbləri barədə məqalələr dərc

edirdi. "Yeni lampa" məqaləsində qəzet oxucularına Belçikada mühəndisler Falliz və Lyejenin hazırladıqları lampaların istehsalına başlanması haqqında məlumat verir. Qəzetin yazdıığına görə, yeni lampalar "qaz sümsünүn verdiyi işqdan üç dəfə artıq işıq verdiyindən çox yerlərdə qaz işıqlandırılmasını sixışdırıb aradan çıxarıb".¹ "Neft lampalarında yeni təkmilləşdirmələr" adlı digər məqalədə yüksək işıqlandırma dərəcəsinə malik lampaldan danışılır: "Bu lampalar 40 şam işığı verirlər; ixtiraçılar əmin edirlər ki, 60 şam da verir, lakin, nəticə etibarı ilə, ən çoxu 45 şam verirlər".²

Artıq yuxarıda qeyd olunduğu kimi, neftdən alınan başqa məhsullar kimi ağ neft də tez alışığından cəmiyyətdə ciddi narahatlılıq yaradırdı. Məhz bu səbəbdən "Bakinskiye İzvestiya" ağ neft probleminə xüsusi diqqət yetirirdi. Belə ki, mövzuya həsr olunmuş materialların birində ehtiyat tədbirləri kimi bir çox Avropa dövlətlərində və ABŞ-da ağ neftin alovlanması temperaturu və ona nəzarətə dair qanunvericiliyin qəbulu haqqında məlumat verilmişdi. Misal üçün, 1871-ci ildə İngiltərədə neft və işıqlandırma yağıları haqqında qanun qəbul olunmuşdu. Həmin qanun neftə və neft, daş kömür, sist, torf və digər qatrانlı madələrdən alınan yaqlara şamil edilirdi: "Bu qanunun əlavəsində göstərilən üsulla aparılan sınaqlar zamanı adıçəkilən yağların verdiyi buxarlar Farenqeyt termometri ilə 100° (Selsi ilə 37°) dərəcədən aşağı temperaturda alışmalıdır".³ "Bakinskiye İzvestiya" qəzeti öz oxucularını ağ neftin məişətdə istifadəsiylə bağlı mühüm hadisələr, o cümlədən faciəli hadisələr haqqında mütəmadi məlumatlandırrırdı: "Ağ neft lampası öz qurbanını onu gözləyən təhlükə haqqında heç vaxt qabaqcadan xəbərdar etmir; o, xaincəsinə sakitliklə aramlı, təmiz, mehriban işıqla masanı

¹ "Bakinskiye İzvestiya". 1886, №21, s.3.

Bakı: Y.Gülbasarovun mətbəesi. 1901-ci il, s.93.

² Yen orada.

³ Amerikalılar rus neft sənayesinin uğurları haqqında.

"Bakinskiye İzvestiya". 1886, №53, s.4.

¹ "Yeni lampa". "Bakinskiye İzvestiya". 1886, №21, s.3.

² Neft lampalarında yeni təkmilləşdirmələr.

"Bakinskiye İzvestiya". 1886, №24, s.5.

³ Satışa çıxırlan ag neftin alışma temperaturuna və nəzarətinə dair xarici qanunverici. "Bakinskiye İzvestiya". 1886, №34, s.4.

nurlandırır və bununla da hər kəsdə özünə yanlış etibar qazan- dirir".¹

Ağ neftə və digər yaqlara təlabat artdıqca neft hasilatı artırdı, hasilat artdıqca isə neftin çıxarılmasının, emalının və istifadəsinin səmərəliyinin artırılması məsələsi daha da aktuallaşındı. Neft məhsullarına ehtiyacların artması və ABŞ-da neft sənayesinin sürətli inkişafından savayı Bakıda hasilatın artmasına həmçinin 1887-ci ildə neft aksizinin ləğvi təkan verdi. Bu, "Bakinskiye İzvestiya" qazetinin tədqiq olunan dövrə ən çox işıqlandırıldığı mövzu idi. Aksız vergisinin tutulma bazasının əsasında distillə qazanının sutka ərzində gördüyü işin həcmi dururdu. Beləliklə zavod sahibləri az vergi ödəməkdən ötrü gün ərzində daha tez distillə etməklə daha çox ağ neftin alınmasında maraqlı idilər. "Bakinski Torqovo-Promışlenniy Sbornik" yazır- di: "Alınan ağ neftin keyfiyyəti onları narahat etmirdi; rus ag neftinin yanğın təhlükəsinin səbəbi tərkibindəki ağır maddələrə görə pis yanması və böyük miqdarda benzinin olması idi".² Nəşrin qeyd etdiyi kimi, aksız tədricilə distillə tələb edən sürkü yaqlarının istehsalını ləngidirdi. Ağır neft və neft qalıqları bəzi hallarda heç emal edilmirdi, onlar ya yandırılmaqla məhv olunurdu, və ya yanacaq kimi istifadə edilirdi. Bu isə Amerika ağ neftinin idxalının arttığı bir vaxtda yerli ağ neftin qiymətinin düşməsinə şərait yaradırdı. Neftçixaranların məsləhət və xahişlərini, mütəxəssislərin matbuatda çıxışlarını nəzərə alan Maliyyə nazırlığı müvafiq xahişlə hökumətə müraciət ünvanladı. 1 sentyabr 1887-ci ildən Ali hökmələ aksız vergisi tutulması ləğv edildi: "Aksız dövrünün sonuna idxalı 3 milyon puda çatan Amerika ağ neftinin ölkəyə gətirilməsi sürətlə səngiməyə başladı, 1883-cü ildən isə tamamilə dayandı".³

Aksız götürüləndən sonra neft sənayesi yeni inkişaf mərhələsinə qədəm qoydu. Neft hasilatının əhəmiyyətli hissəsi

¹ Marvin Ç. Ağ neft müharibəsi. "Bakinskiye İzvesiya", 1887, №1, s.5.

² "Bakinski Torqovo-Promışlenniy Sbornik", 1901, s.8.

³ Yenə orada, s.9.

Nobel qardaşları Yoldaşlığının payına düşündü.¹ 1886-ci ilin yanvarın 20-də məhz Lyudviq Nobel Dövlət Əmlak nazirinə müraciət edərək Qafqazda, həmçinin Xəzər dənizi regionunda neft yataqlarının öyrənilməsi üçün neft sənayeçilərindən və zavod sahiblərindən ibarət xüsusi komissiyanın yaradılmasını xahiş etmişdi. Müraciətdə, o cümlədən, göstərilmişdi ki, son 10 ildə neft hasilatı 8 milyon pudden 100 milyon puda qədər artmışdı. Bu dövrə yerin təkindən 500 milyon pud neft çıxarılmışdı. Bununla belə, həmin illər ərzində layların verdiyi neftin həcmi azalmışdı – indi onu daha dərin təbəqədən hasil etmək lazımdır, yəni "150 sajen dərinlikdə neft hələlik tapılmayıb"² Nobelin müraciətində eks olunmuş əsas prinsiplər bunlardan ibarət idi: Bakı neftinin əsasən hasil edildiyi Balaxanı-Sabunçu sahəsində neft ehtiyatları sonsuz deyil, irəli baxmaq lazımdır, yeni yataqların axtarışı məqsədi ilə kəşfiyyat işləri görülməlidir: "Bu öyrənilmə səthi axtarışlarla məhdudlaşmalı deyil; buruqlar yeraltı neft susur laylarına kimi qurulduğda bu iş inandırıcı və sübutlu-dəllili olacaq. Neft regionunun sərhədlərinin dəqiq aydınlaşdırılması üçün neftli torpaqların bütün sahəsi sınaq qazma ilə əhatə edilməlidir və, bundan başqa, həmin sahədə bir-birindən müəyyən məsafədə buruqlar quraşdırılmalıdır".³ Müraciətdə belə tədqiqatın aparılması xeyli xərc tələb etdiyi və bu işin fərdi şəxsin imkanları xaricində olduğu göstərilirdi, belə ki, "pul məsrəflərindən başqa fərdi şəxs üçün digər çətinlik də mövcuddur – belə tədqiqatlar üçün torpaq ayrılması Hökumətin xüsusi icazəsi olmadan mümkün deyil".⁴

L.Nobel Dövlət Əmlak nazirindən Bakı neft sənayesinin inkişafına dəstək məqsədi ilə dövlətə məxsus neftverən torpaqların kəşfiyyat işlərinin aparılması üçün ayrılmاسını xahiş etmiş-

¹ "Bakinskiye İzvesiya", 1886, №1, s.6

² I-ci gildiya S.-Peterburq taciri Lyudviq Emmanuiloviç Nobelin xahişnaməsi. "Bakinskiye İzvesiya", 1886, №12, s.2.

³ Yenə orada, s.3.

⁴ Yenə orada, s.2.

di. Məhşur neft sənayeçisi xüsusi qeyd edirdi ki, onun təklif etdiyi tədqiqatlar sənaye deyil, sərf elmi məqsədlər daşıyır. Neft sənayeçilərindən və zavod sahiblərindən ibarət yaradılacaq xüsusi komissiyanın üzvləri komissiya yaranan andan Abşeron yarımadasında hasil etdikləri hər min puddan "müəyyən miqdard pud onun (komissiyanın – L.H.) xeyrinə ayıracalar".¹ Müraciətdə həmçinin göstərilirdi ki, tədqiqatların başlanması üçün bündə formalasdıqdan sonra həmin dövrün müasir texnologiyaları əsasında qazma işləri görülcək. Neftverən torpaqların müştarək istifadəsi və neft buruqlarının hasilati üçün birgə quraşdırılmasının bütün detallarını əvvəlcədən müəyyənləşdirən Nobel əməli iş zamanı tədqiqatlara vəsait ayırmış şəxslərə üstünlük verirdi. O, hər kəsin payını həmin şəxsin ayırdığı məbləğə uyğun hesablayırdı. Hökumətin payına göldikdə dövlətə həmin ərazilərdə hasil edilən neftə görə ödəmə nəzərdə tutulurdu. Nobelin müraciəti faktiki olaraq Abşeron yarımadasında və Xəzərdə neft kəşfiyyatı və hasilati üzrə konsorsiumun layihəsi idi.

Adlarına "Bakinski İzvestiya"nın səhifələrində tez-tez rast gəlinən İ.D.Mendeleyev, K.I.Lisenko kimi tanınmış neft-kimya alımlırlə, A.V.Bari, V.Q.Şuxov, O.K.Lens kimi mühəndislərlə məsləhətləşən və birgə işləyən L.Nobel XIX əsrin sonunda neft işinin bütün sahələrində çox böyük nailiyyətlər əldə etmiş maqnatlardan biri oldu. 1878-ci ildə məhz onun təşəbbüsü ilə Bakıya ABŞ-dan neft ustaları dəvət olunmuşdu və mütəraqqi qazma metodu – kanat metodunun tətbiqi üçün zəruri bir neçə komplekt qazma alətləri göstərilmişdi. Kanat metodu ilə qazmanı Bakıda "Amerika metodu" adlandırdılar. "Bakinskiye İzvestiya" qəzeti bununla əlaqədar yazdı ki, "Nobel qardaşlarının böyük xərcləri hesabına başa gələn təcrübələr onları və bakılışları mövcud geoloji şəraitdə qazmanın genişləndirici vasitəsi ilə aparılmasının zəruri olduğunu inandırmışdı".² Bundan başqa,

Nobelin təklifiylə tanınmış mühəndis A.V.Bari müasir neft işini mükəmməl öyrənmək üçün ABŞ-a ezam olunmuşdu. Səfərdən qayıtdıqdan az sonra, 1878-ci ildə Bari Şuxovla birlikdə "Nobel qardaşlarının neft istehsalı yoldaşlığı"nın sıfəri ilə Bakı ətrafında ilk Balaxanı-Qara şəhər neft kəmərini çəkdi. İkinci neft kəmərini onlar 1879-cu ildə Q.M.Lianozov üçün çəkdilər.¹ Ümumiyyətlə neft işində bütün yeniliklər Bakıda ilk dəfə olaraq Nobel qardaşlarının zavodlarında tətbiq edildi. Belə yeniliklərden biri tanınmış rus alimi D.I.Mendeleyevin təklifi etdiyi neftin kəsilməz distillə prosesi idi.² Bu metod Bakı neftindən həm Rusiya daxilində, həm xaricdə yaxşı satılan yüksək keyfiyyətli sürtkü yağıları almaq imkanı verirdi. M.Mir-Babayevin məlumatlarına görə, neftin sənaye üsulu ilə kəsilməz distillə edilməsi səyasiyədə Nobel qardaşlarının müəssisələrində 106 min ton neft məhsulu – işıqlandırıcı ağ neft, solyar, ox (mil), maşın, silindr yağıları istehsal edilmişdi. Müxtəlif zavodların Bakı neftində aldıqları sürtkü yağıları sonralar "Fransa, İngiltərə və Avropanın digər ölkələrin Amerika yağlarını uğurla sixışdırıb çıxarırdı".³

D.I.Mendeleyev Rusyanın neft sənayesinin inkişafı məsələləri ilə dərindən və hərtərəfli məşğul olmuşdu, bir neçə dəfə Bakıya səfər edərək Bakı neft rayonunu əsaslı sürətdə öyrənmişdi, onun 1884-cü və 1886-ci illər son səfərlərinin nəticəsi kimi texniki nəşrlərdə "Neft işlərinə dair" ümumi başlıq altında dərc etdiyi məqalələr olmuşdu. Həmin məqalələri qiymətləndirən "Bakinskiye İzvestiya" qəzeti yazdı ki, "şanlı alım yazdığı hər səhifəyə öz güclü, çox gözəl ağlığının mirvarılərini düzür, qığılçımılarını səpir".⁴ Tanınmış alimin Bakı neft sənayesinin inkişafındakı rolunu gözdən salmayaraq onu da bildirməliyik ki, D.I.Mendeleyev Bakıya xammal mərkəzi kimi baxırdı. Bu,

¹ Mir-Babayev M. Azərbaycan neftinin qısa tarixi. Bakı: 2008, s.94.

² Yenə orada.

³ Yenə orada, s.204.

⁴ A.B. Qara nöqtələr. "Bakinskiye İzvesiya", 1886, №13, s.2.

¹ I-ci gildiya S.-Peterburq taciri Lyudviq Emmanuiloviç Nobelin xahişnaməsi. "Bakinskiye İzvesiya", 1886, №12, s.2.

² Sokolovski. Neft qazması. "Bakinskiye İzvesiya", 1886, №19, s.4-5.

“Bakinskiye İzvestiya”nın dərc etdiyi materiallardan açıq-aşkar görünür. Bakıda benzin istehsalı ətrafında gedən mübahisələrdə mövcud vəziyyəti əsas götərən alim bunun mümkün olmadığını iddia edirdi. O, öz mövqeyini onunla izah edirdi ki, benzinin sıxlaması və əsl aq neftdən ayrılması üçün müvafiq iqlim şəraiti və işçilərin bacarığı tələb olunur: “... Bakıda yalnız yayda, Volqa çayının buzu açılandan sonra işləyirlər. Yayda Bakıda dəniz suyunun temperaturu xeyli yüksəkdir və buna görə benzini soyutmaq, sıxlardırmaq və ayırmak bizim üçün çətindir, belə ki, benzinin bir hissəsi buxarlanır və itir, digər hissəsi isə aq neftlə qarışır”.¹ Bundan başqa, nüfuzlu alimin fikrincə, benzinin daşınması üçün xüsusi şərait olmalıdır – hermetik bağlı anbarlar, aşağı temperatur: “Bütün bunları tanınmış alim Bakını xammal hasilatçısı saxlamaqdandan, istehsalı isə bazara yaxınlaşdırmaqdandan, yəni “Bakıdan aralı” tikilən zavodlara köçürməkdən ötrü səbəb kimi göstərir”.²

Məhz buna görə Mendeleyev Bakı-Batum aq neft kəməri tikintisini israrla müdafiə edirdi. Bu, onun fikrincə, neft sərvətlərinin səmərəli istifadəsi və aq neftin satışı ilə bağlı problemlərin həllinə kömək edəcəkdi. Qeyd olunan məsələləri mətbuat şəhifəsində qaldıran müəllif alimin Bakıda benzин istehsalının mümkünzsüzlüyü fikriylə razılaşmış və bildirir ki, iş ağılı təşkil edilərsə yaxın gələcəkdə benzin istehsalı Bakıda inkişaf edə bilər: “Fevralın ortalarından noyabrın əvvəlinədək bütün Bakı zavodları tam gücüylə işləyir, həqiqi qızmar isti isə üç ay müshahidə olunur”.³

“Bakinskiye İzvestiya” qəzeti boru kəmərinin tikintisi ilə bağlı müxtəlif mövqelərdə duran müəlliflərin məqalələrini dərc edirdi. Qəzətin yazdığına görə, Bakıdan Qara dəniz sahillərinə neft kəmərinin çökilməsi məsələsini ilk dəfə gündəmə Herbert Tvedl götirmişdi və “Volqa-Xəzər sahilboyu gəmiçiliyin bərbad

¹ A.B. Qara nöqtələr. “Bakinskiye İzvesiya”, 1886, №13, s.2.

² Yenə orada.

³ Yenə orada.

vəziyyətini, Bakı ilə Qara dəniz limanları arasında ticarətin olmadığını nəzərə almayan hökumət həmin təklifi rədd etmişdi”.

¹ Lakin 1883-cü ildə Bakıda bir neçə neft quyusu güclü fontan vurduqdan onların öhdəsindən gəlmək çox çətin oldu. Bununla bağlı “Bakinskiye İzvestiya” yazılırdı ki, quyuların verdiyi 8 milyon pud neftin demək olar hamısını toplamaq mümkün olsada, bununla belə Peterburqun inzibati orqanlarında neftlə bol yataqlar haqqında təsəvvürlər yarandı və “Bakı neft sənayeçilərinin təbiətin bəxşindən istifadə edə bilmədikləri barədə söhbətlərə rəvac verdi”.² Bundan sonra neft məhsullarının Avro-paya çatdırılmasını asanlaşdırma biləcək boru kəməri tikintisinin zəruriliyi etiraf edildi. Dağ-mədən mühəndisi Sokolovski yazılırdı ki, Bakıdan Batuma boru xəttinin çökilməsi ilə bütün xətt boyu neft axtarışının başlanacağı və neft işinin bütün Zaqafqaziyada inkişaf edəcəyi ümidi ləri da transqafqaz neft kəməriylə bağlı idi: “Misal üçün, texniki cəmiyyətin iclaslarının birində professor Mendeleyev neft kəmərindən danışarkən bildirmişdi ki, o, neft kəmərinə neftin kəşfiyyatı, hasilatı və emalının gücləndirilməsi vasitəsi kimi baxır. Digər şəxslər də bu ruhda danışaraq israr edirdilər ki, neft kəməri arteriya rolini oynayacaq, bu gün neft olmayan yerlərdən kapilyarlarla kəmərə neft axacaq və ya Bakıda neft tükəndiyi halda həmin hələ naməlum olan yataqlardan neft Bakıya gətiriləcək və s., və i.a.”.³ Lakin bu müləhizələr heç cür əsaslandırılmırdı, ən başlıcası isə Bakıdan kənardə böyük vasaitlər tələb edən hansısa kəşfiyyat işləri aparılmırdı. Sokolovskinin qənaətinə görə, heç bir neft sənayeçisi Bakı-Batum xətti boyunca neftin olmasına inanmadığından neft kəməri Bakı neftinə hesablanmışdır.

¹ Transkavkaz neft kəmərinin layihəsinə dair. (K.İ.Lisenkonun İmperator Rus Texniki Cəmiyyətdə məruzəsi). “Bakinskiye İzvesiya”, 1885, №9, s.2.

² Yenə orada.

³ Sokolovski N. Neft kəməri neft kəşfiyyatının gücləndirilməsi vasitəsi kimi. “Bakinskiye İzvesiya”, №89, 1886, s.2.

Dövlət boru kəmərinin tikintisini məqsədə uyğun sayan müəllif, onun maliyyədirilməsi öhdəliyini neft sənayeçilərinin üzərinə qoyurdu. Sonuncular isə, “Bakinskiye İzvestiya”nın yazdığını görə, bu məsələdə ortaq fikrə gələ bilmirdilər. Neft sənayeçiləri qurultayı Şurasının sədri S.İ.Şəstəlivsevin 26 oktyabr 1886-cı il tarixdə çağırıldığı yığıncağda neft aksizi ilə yanaşı neft kəməri məsələsi də qaldırılmışdı. Qeyd olunmuşdu ki, neft dəyərdən düşüb, onu emal edən Bakı zavodları ağ nefti çatınlıklə satırlar, satılmayan çox miqdarda ağ neft mövcuddur ki, “onu $\frac{1}{4}$ qəpiyə satmağa, hətta pulsuz verməyə razıyiq, yoxsa onu ya yandırmalı, ya da dənizə tökməli olacayıq”.¹ Qəzet məlumat verirdi ki, neft kəmərinin əleyhinə Qukasov, Karasyev və Xanlarov çıxış edirlər. Onların fikrincə, “boru kəməri ilə 15 milyon pud neft axıdılsa belə bu ağ neftin qiymətinə təsir göstərməyəcək”.² Neft kəməri tikintisinin maliyyədirilməsinin məqsədə uyğunluğuna dair mübahisələrə Hacı Zeynalabdin Tağıyev son qoydu: “Mən hər zaman neft kəmərinin əleyhinə olmuşam, amma indi səhv etdiyimi görürəm və buna görə özümü günahkar hesab edirəm. Bizim xilasımız ancaq neft kəmərindədir və çalışmalıyıq ki, onların sayı bir yox, beş olsun. Biz indi neft sərvətlərinin yarısından istifadə edirik – qoy bu yarımhissəni başqaları götürsün və öz faydalara işlətsin. Qara dəniz zavodlarından qorxmaq lazımlı deyil, onlar bizimlə rəqabət apara bilməyəcəklər”.³ Görkəmli azərbaycanlı neft sənayeçisi H.Z.Tağıyev Bakı neft sənayesinin inkişafını neft kəmərlərinin tikintisində görürdü. O, Bakını, ümumiyyətlə bütün Azərbaycanı yüksək inkişaf etmiş sənayesi, neft məhsulları istehsal edən zavodları olan dünyadan neft mərkəzi kimi təsəvvür edirdi. Heç də təsadüf deyil ki, Tağıyev neft sənayeçilərinin yığıncağında Qara dəniz zavodlarının Bakı neft sənayesi ilə rəqabət apara

¹ Neft sənayeçilərinin 26 oktyabr yığıncağı.

“Bakinskiye İzvesiya”, 1886, №87, s.5.

² Yenə orada, s.6.

³ Yenə orada.

bilməyəcəyini söyləmişdi və bu səbəbdən onlardan çəkinməməyə çağırmışdı. O, Bakının çar Rusiyasının neft mərkəzi olacağını bilirdi və buna inanırdı. H.Z.Tağıyev uğur əldə etmiş bir neft sənayeçisi kimi Abşeronun neftlə nə qədər zəngin olduğunu öz mədənlərinin işindən gördü.

1887-ci ildə “Bakinskiye İzvestiya” qəzeti tanınmış ingilis səyyahı, yaziçisi və jurnalisti, eyni zamanda neft mütəxəssisi Çarlız Marvinin (1854-1890) Britaniyanın “Pall Mall Gazette” qəzətində çap olunmuş “Rus neft quyularının dəhşətli məhsuldarlığı” adlı məqaləsini yenidən dərc etmişdi. Məqalə H.Z.Tağıyevin mədənində neft vurmuş fontana həsr edilib. Yeni quyunun gücünü qiymətləndirən müəllif “Tagiyevin fontanı yerin hər iki yarımkürəsinin neft sahəsində misli görünməyən hadisədir”¹ yazardı. O vaxta qədər ən güclü nefti 200-300 fut hündürlüyü vuran və sutkada 3300 tona kimi neft verən “Friendship” fontanı hesab olunurdu. Ç.Marvinin məlumatlarına görə, həmin fontan Şimali Amerikanın bütün digər 25 min quyunun birgə verdiklərindən çox neft verirdi. Tağıyevin mədənində fontanın hündürlüyü 224 fut idi və sutkada 30 000 pud neft vururdu. Müəllif inandırıcı şəkildə, bədiiliklə quyunun fontan vurmasını təsvir edir: “Fəaliyyəti zamanı Bakı fontanları daşları çox yüksəkliyə atır və xırda qum dənəciklərini bir neçə mil ətrafa səpir. Yerin təkindən çıxan qazın səsi dəhşətlidir və ətraf hava ilə nəfəs almaq olmur”.²

Peşəkar jurnalist kimi öncə də neft quyularını müşahidə edən müəllif fontan gur vurdugu zaman baş verənlərə adı insanın gözü ilə baxır: “Qaz çıxdıqdan, daş-kəsek atıldıqdan sonra fontan dinc şəkil alır, özü ilə qum gətirən neft 13 və 14 dyum dəliklərdən göllərə axır. Bu göllərdə yaxta sürmək olar”.³ Müəllifin fikrincə, belə fontan Amerikada vursayıd onun sahibi

¹ Marvin Ç. Rus neft quyularının dəhşətli məhsuldarlığı.

“Bakinskiye İzvesiya”, №5, 1887, s.4.

² Yenə orada.

³ Yenə orada.

multimilyonçu olardı. O, hesab edir ki, Bakıda bu cür fontan xeyirdən çox zərər gətirir: “Üzərinə fontan qumu hopmuş binaların təmizlənməsi üçün böyük miqdarda pul ödənilməlidir. Eyni vaxtda fontan neftinin cüzi hissəsini yiğmağı çatdırımlısan, belə ki, neftin çox hissəsi qonşu mədənlərə axır və onların sahibləri həmin nefti özüñkü kimi çənlərinə vururlar”¹. Azərbaycan tarixinin amerikalı tədqiqatçısı T.Svetoxovski zənn edir ki, Tağıyevin fontanının güclü vurmasının səbəbi “kiçik ərazidə nefti səthə qaldıran”² zəlzələ olub. Lakin hörmətli müəllifin həmin dövrə zəlzələ baş verəməsi fikri elmi məlumatlarla təsdiqlənmir.

Tağıyevin, daha sonra Nobel qardaşlarının mədənlərində vuran güclü fontanlar neft sənayeçilərini Qara dənizə qədər neft kəmərinin çəkilməsinin zəruriliyini bir daha anlatdı – Bakı neftinin Avropaya ixracının vaxtı çatmışdı. “Bakinskiye İzvestiya” qəzeti xəbər verirdi ki, 1886-ci ildə Amerikanın Rusiyadakı konsulu Bakı neft yataqlarının tükəndiyi haqda məlumat verdiyi zaman Tağıyevin fontanı vurdur və “bu fontan o qədər neft vermişdi ki, onun bir tonunun (250 qalon) qiyməti Londonun Amerikaya 1 qalon aq neft üçün ödədiyinə bərabərdir”.³ Qara dənizə aparan neft kəmərinin olmaması ucbatından neftin böyük hissəsi torpağa hopurdu, göllər yaranırdı, bir qismi isə Xəzərə axırdı. Bakının bütün neft quyularının gücünü və Bakı neft sənayesinin inkişaf perspektivlərini araşdırın Ç.Marvin belə qənaətə gəlir: “Nobel qardaşları Yoldaşlığının yalnız 18-ci quyusu 721 fut dərinlikdən 30 000 000 qalon neft verib və i.a. Beləliklə Bakıda azsayda insan və bir il ərzində aparılan qazma Şotlandiyانın daş kömürdən aq neft alan bütün qazmaçılarının və aq neft zavodçularının verdikləri qədər neft verir. Şotlandiyada təmizlənməmiş yağıın məhsuldarlığı 70 000 000 qalondan

¹ Marvin Ç. Rus neft quyularının dəhşətli məhsuldarlığı.

“Bakinskiye İzvesiya”, №5, 1887, s.4.

² Svetoxovski T.Rus Azərbaycan, “Xəzər”, 1990, №1, s.92.

³ Marvin Ç. Rus neft quyularının dəhşətli məhsuldarlığı.

“Bakinskiye İzvesiya”, №5, 1887, s.4.

artıq deyil. Nobel Yoldaşlığının 9 sayılı quyusu beş həftə ərzində 40 000 000 qalon vermişdi. Əgər Bakıdan Qara dənizə neft kəməri çəkilərsə və bu kəmərlə ildə 160 000 000 qalon neft ixrac edilərsə Şotlandiya aq neft sənayesi rus yağı ilə rəqabətdən ciddi zərər çəkər. Amerika neft sənayesinin vəziyyəti yaxşı olmayacaq”.

M.Mir-Babayevin yazdığını görə, 1890-ci ilin əvvəlində Bakı neft rayonunda ümumi uzunluğu 286 km olan 25 neft boru kəməri çəkilmişdi, bunların vasitəsiylə mədənlərdən zavodlara gündə 1,5 milyon puda qədər neft daşınırırdı. Lakin haqqında “Bakinskiye İzvestiya” qəzeti də səhifələrində qızığın debatlar gedən Bakı-Batum maqistral ag neft kəmərinin tikintisi on ilə başa çatdı – 1897-ci ildə başlanan tikinti 1907-ci ildə bitdi.²

Paraqrafa yekun vuraraq qeyd etmək istərdik ki, 40 ilə yaxın bir zamanda işıq üzü görən “Bakinskiye İzvestiya” qəzetiinin iki dəfə adı dəyişilib, bir neçə dəfə redaktorları əvəzlənib. Dəyişikliyə məruz qalmayan onun stil, formatı, mövzusu və oxucu dairəsi olmuşdu. Bəzi mənbələrdə “Bakinskiye İzvestiya” qəzeti “Bakinski Listok”la yanaşı “sənaye və ticarətin müxtəlif məsələlərinə dair məlumat və elanlar çap edən”³ rəsmi orqan kimi dəyərləndirilir. Azərbaycan mətbuat tarixi araşdırıcısı S.Mövlayevanın fikrincə, “onlar ədəbi üfüqü tərk edib diyarin mənəvi inkişafında iz qoymayıblar”.⁴ Həqiqətən əvvəldən proqramında ədəbi-bədii istiqamətdə qarşısında hansısa məqsədlər qoymayan “Bakinskiye İzvestiya” qəzeti ədəbi sahədə nəzəre-çarpacaq dərəcədə özünü göstərməyib. Lakin öz sahəsində - neft işi sahəsində qəzet heç də bülleten və ya məlumat vərəqəsi olmayıb. Onun səhifələrində sadəcə neft işinə aid məlumat və

¹ Marvin Ç. Rus neft quyularının dəhşətli məhsuldarlığı.

“Bakinskiye İzvesiya”, №5, 1887, s.5.

² Mir-Babayev M. Azərbaycan neftinin qısa tarixi. Bakı: 2008, s.58-59.

³ Mövlayeva S. “Kaspı” qəzetiinin səhifələrində Azərbaycan və rus mədəniyyətinin təbliği (1881-1917-ci illər). Bakı: “Elm”. 1983, s.7.

⁴ Yenə orada.

elanlar dərc edilmirdi. Qəzet alım və mütəxəssislərin Bakının, Rusyanın və eləcə də dünya neft sənayesinin aktual problemlərinə həsr edilmiş məqalələrini çap edirdi. Nəşrin alım, texniki işçilər, neft sənayeçiləri, ümumiyyətlə, neft peşəsi ilə bağlı insanlardan ibarət auditoriyası var idi. "Bakinskiye İzvestiya" qəzeti təkcə statusuna görə deyil – qəzet Azərbaycanda ilk rəsmi mətbü orqan idi, – həmçinin öz sahəsində çox peşəkar bir nəşr olmuşdu.

Bakıda mətbuat işləri üzrə inspektor Y.Boqoslovskinin məlumatına görə, 1888-ci ildə "Bakinskiye İzvestiya"nın adı dəyişdirilərək "Bakinski Torqovo-Promişlenniy Listok" adlanıb. Lakin bu fikirlə razlaşmamaq da olar. Belə ki, 1 yanvar 1888-ci il tarixdə işıq üzü görən yeni qəzeti programı "Bakinskiye İzvestiya"nın programından xeyli fərqlənirdi. "Bakinskiye İzvestiya" tam və bütövlüklə neft məsələlərinə həsr edilmişdi, yeni qəzeti programı fərqli istiqamətdə və adına uyğun idi. Belə ki, Mətbuat işləri üzrə İdarəyə təqdim edilən programda göstərildiyi kimi, qəzet yerli ticarət və sənayeyə aid hökumət sərəncamlarını, inzibati və şəhər idarələrinin sərəncamlarını, şəhər həyatına dair Şəhər idarəsinin hesabatlarını, Bakı Birja Komitəsinin fəaliyyəti haqqında hesabatları dərc etməyi, ticarət və sənayeyə dair məhkəmə proseslərini işıqlandırmağı, yerli və xarici bazarların ticarət-sənaye icmalını verməyi, mədənlərin, fabrik və zavodların, dəmir yoluñun işi, əmtəə malların diyara götirilməsi və diyardan çıxarılması haqqında və s. məlumatları dərc etməyi nəzərdə tuturdu. Hər il mayın 1-dən iyunun 15-dək Bakıda keçirilən Nikolayevski yarmarkası zamanı "Bakinski Torqovo-Promişlenniy Listok" özünün "Yarmaroçniy Listok" əlavəsi ilə çıxırı. Əlavədə yarmarkanın fəaliyyətinə aid materiallar - gələn tacirlər, götirilən mallar, dövriyyə haqqında, müxtəlisf sərəncamlar və s. yerləşdirilirdi. "Bakinski Torqovo-Promişlenniy Listok" 15 oktyabr 1888-ci ilədək çıxmışdır.¹

¹ Rusiya Dövlət Tarix Arxiv (RDTA): F.776, siy.12, iş 48, v.6.

Redaktor V.Neruçevin vəfatından sonra qəzet fəaliyyətini müvəqqəti dayandırmışdı və yalnız 1889-cu ildə Sokolovskinin rəhbərliyi altında yenidən çıxmaya başlamışdı. Hər iki nəşrin - "Bakinskiye İzvestiya"nın və "Bakinski Torqovo-Promişlenniy Listok"un naşır və redaktortorları eyni şəxslər idi – St. Qulışambarov, V.Neruçev və N. Sokolovski. 1888-ci ildə qəzet hər gün çıxırı, nəşrə icazə Əli Mərdan bəy Topçubaşovun adına verilmişdi. Həmin ilin iyun ayında Ə.M.Topçubaşov Bakının başqa rusdilli qəzeti – "Kaspi" qəzetinin redaktoru oldu. Bu haqda növbəti paraqrafda danışacayıq.

1.6. Azərbaycanlıların ümidi və arzularının ifadəcisi - "Kaspi" qəzeti

XIX əsrin 80-ci illərində Bakıda nəşr olunan çoxsaylı rusdilli qəzətlər sırasında şəhərin və Zaqafqaziyanın, XIX əsrin sonları – XX əsrin əvvəllərində isə bütün Rusiya müsəlmanlarının ictimai həyatında "Kaspi" qəzeti mühüm rol oynamışdı. Özündən əvvəl işıq üzü görmüş hər iki rusdilli qəzet – "Bakinski Listok" və "Bakinskiye İzvestiya" – kimi bu qəzet də Bakıya böyük sayda miqrant axınına səbəb olan neft bumunun bəhrəsiydi. Artıq qeyd etdiyimiz kimi, vaxtıyla əyalət şəhəri kimi tanınan Bakının əhalisi XIX əsrin 70-80-ci illərində bir neçə dəfə artmışdı. Digərləri ilə yanaşı bu faktor şəhərin tədricən nəinki Zaqafqaziyanın, bütün Rusyanın neft və sənaye mərkəzinə çevrilməsinə gətirib çıxardı. Lakin Tiflis Zaqafqaziyanın mədəni mərkəzi olaraq qalırdı – burada əlli il önce milli mətbuat yaranmış, gürcü və rusdilli mətbuat müvəffəqiyyətlə inkişaf edirdi.

1832-ci ildə Qafqazın ilk rusdilli "Tiflisskiye Vedomostı" qəzetiñin nəşrinə son qoyulduğandan sonra canışın general-leytenant Neyqardtin təşəbbüsü ilə 1838-ci ilin yanvarın 1-dən "Zakavkazski Vestnik" qəzeti nəşr olunmağa başlandı. "Tiflisskiye Vedomostı" kimi "Zakavkazski Vestnik" də diyarda faydalı

məlumatlar yayılmasına xidmət edən rəsmi orqan idi. Bölgədə ilk özəl qəzet isə 1846-ci ildə yaranan "Kavkaz" qəzeti oldu. Qəzet qarşısına faydalı məlumatlar və yeni xəbərlər yaymaqla yanaşı "Rusiyani Qafqaz diyari ilə tanış etmək" ¹ məqsədi qoymuşdu. Qəzet həftədə bir dəfə O.Konstantinovun redaktorluğu ilə çıxırı. 1850-ci ildə qəzet Qazqaz canişini idarəsi dəftərxanasının mülkiyyətinə keçdi. 1851-1853-cü illərdə "Kavkaz" İ.Slaviskinin redaktorluğu nəşr olunurdu, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri çıxırı. Dövrülüyün artması redaksiyanın strukturunda baş verən bir sıra dəyişikliklərə səbəb oldu. Bəzi şöbələr genişləndi, yeni şöbələr yaradılaraq onların sayı doqquza çatdırıldı, nəşrin formatında da dəyişikliklər edildi. Bu illər qəzətin müəllif tərkibinə tanınmış şərqşünas-qafqazşunas Ad.Berje, knyaz Eristov, qraf V.Solloqub, A.Pletnyov, Devel, Oqaryov və başqaları daxil idilər. Mirzə Fətəli Axundov da qəzətlə əməkdaşlıq əlaqələri qurmuşdu.

Qafqazda rusdilli mətbuatın təşəkkülü dövründə canişin M.S.Voronsovun (1844-1854) azərbaycanlı əhaliyə göstərdiyi xoş münasibət nəticəsində ilk dəfə olaraq bəy oğulları dövlət işinə cəlb olundu. Həmin zaman zadəgan əsilli azərbaycanlı memur təbəqəsi formalaşdı ki, onların ən tanınmışı Bakı xanlarının nəslinə mənsub Abas Qulu Ağa Bakıxanov idi. M.S.Voronsovun istefasından sonra əks proses - müsəlmanların dövlət qulluğundan uzaqlaşdırılması başlandı. XIX əsrin ikinci yarısında Rusiya və Avropa ölkələrinin ali məktəblərində, Qori müəllimlər semi-nariyاسında təhsil almış azərbaycanlıların sırasından miskin Azərbaycan həqiqətləriyle barışmayan və barışmaq istəməyən, geniş dünyagörüşə və mütərəqqi baxışlara malik ziyalı zümrəsi yarandı. Lakin din xadimləri və çar hakimiyyəti ilə əməkdaşlıq edən bəzi təhsilli bəylərdən ibarət Azərbaycan ziyahlarının digər hissəsini dövrün mövcud vəziyyəti tamamilə qane edirdi. Azərbaycan tarixinin tədqiqatçısı T.Svetoxovskinin bir fikri ilə

¹ Qafqazda dövri mətbuat. Tiflis: 1901, s.4.

razılaşmamaq mümkün deyil. O, hesab edir ki, həmin dövrdə "parlaq və nadir zəka" sahibi, gələcəkdə Azərbaycan ziyahlarının yolgöstərəni olan Mirzə Fətəli Axundovun yenicə forma-laşan "ziyahların sırasına daxil olması" Azərbaycan xalqı üçün nadir uğur olmuşdu.¹ 1850-ci illərdə M.F.Axundov ilk dəfə "Kavkaz" qəzətində dərc edilən bir neçə komediya yazmışdı. Axundovun Tiflis teatrının direktoru V.Solloqubla tanışlığı onla-rın teatr sahəsində əməkdaşlığına, həmçinin onun dram əsərlərinin "Kavkaz" qəzətinin səhifələrində çapı ilə nticələndi. Xatır-latmaq yerinə düşərdi ki, Axundovun pyesləri milli səhnədən xeyli əvvəl rus teatrında səhnəyə qoyulmuşdu və bu heç də təsadüfü deyildi. "Voronsuvun həyata keçirdiyi "mədəni dəyişikliklər prosesi" azərbaycanlıları İrandan, bütün növ fars təsirindən uzaqlaşdırmaq və, bunun əksinə, rus dili, ədəbiyyatı və rus dilində mətbuat vasitəsiylə bütün istiqamətlərdə rus təsirini gücləndirmək məqsədi güdürdü"². T.Svetoxovskinin yazdığı kimi, "Axunzadəyə dəstək olan Voronsov azərbaycanlı müəllif-lərə Azərbaycan tarixinə dair əsərlər yazmaq tapşırığı verirdi: 1840-1850-ci illərdə "Kavkaz" rus jurnalında azərbaycanlı şair-lərin şeirləri dərc olunurdu; çar hökuməti Azərbaycan dilinə, folkloruna və ədəbiyyatına maraq göstərən qafqazşunasların tədqiqatlarını maliyyələşdirirdi".³ Xatırladaq ki, belə tədqiqatçılarından biri Azərbaycan ədəbiyyatı və folkloru haqqında məqā-lələr, həmçinin "Azərbaycan poeziyası məcmuəsi"ni Almani-yada nəşr etdirən qafqazşunas Adolf Berje olmuşdu.

Lakin Voronsov Qafqazı tərk etdikdən sonra bütün bu təşəbbüs'lərə son qoyuldu. Üstəlik islahatçı fəaliyyəti ilə seçilən çar II Aleksandrın ölümündən sonra Rusiyada başqa dövr başlandı. Hesab edilirdi ki, İngiltərə və ya Fransadan fərqli olaraq ikibaşı qartalın imperiyasında ictimai münasibətlərin bərqərərə olması vaxtı hələ yetişməyib. III Aleksandrın daxili siyasetinin

¹ Svetoxovski T. Rus Azərbaycanı. "Xəzər". 1990, №1, s.93.

² Yenə orada, s.94.

³ Yenə orada.

əsas məqsədi mütləqiyətin möhkəmləndirilməsi, Rusyanın ucqar ərazilərində pravoslavlığın və ruslaşmanın yayılması idi. Açıq-aşkar ruslaşma ilk növbədə milli nəşrləriylə zəngin olmayan, Azərbaycana gəldikdə isə milli qəzet-jurnalı olmayan mətbuat sahəsində özünü göstərdi.

İrəli gedərək milli mətbuatımızın kədərli tarixindən iki nümunə göstərmək isterdik. 1893-cü ildə Parisdən qayıdan Əhməd bəy Ağayev bir müddət Tiflisdə işləyərək "Kavkaz" qəzeti ilə əməkdaşlıq etmişdi. Qəzətdə onun bir neçə məqaləsi dərc edilmişdi. Lakin Azərbaycanın, həmçinin Zaqafqaziyanın qeyri-xristian əhalisinin problemlərinə bigənəliyi üzündən qəzətin Azərbaycanda nüfuzu olmadığı üçün Ə.b.Ağayev həmin nəşri tərk etmişdi. Onun AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan tərcüməyi-halında bundan az vaxt sonra Bakıda ana dilində qəzet nəşr etməkdən ötrü müvafiq xahişlə Tiflis Senzura Komitəsinə müraciət etdiyini, amma dərhal rədd cavabı aldığına göstərir. Digər publisist və naşır M.A.Şaxtaxtinski eyni münasibətlə üzləşmişdi – onun 1895-ci ildə nəşr işləri üzrə baş idarəyə etdiyi müraciətə də məhəl qoyulmamışdı. O, on il sonra, birinci rus inqilabi illərində "Vozrojdeniye" qəzətində dərc olunan xatirələrində yazdı ki, idarənin başında duran Solovyov soyadlı şəxs onunla səhbətdə geniş xalq kütülələrini ictimai inkişafa cəlb etməməyi məsləhət görmüşdü. "Qəzət onların nəyinə lazımdır, qəzət imtiyazlılar üçündür, onlar isə qoy öz qoyunlarını otarsınlar", - deyə Solovyov bildirmişdi.¹

Həmin vaxt, yəni XIX əsrin 70-80-ci illərində rus dilində ən çox qəzət Tiflisdə nəşr olunurdu. Qonşu Erməni vilayətində çap və mətbəə işinin sürətli inkişafi gedirdi və burada erməni dilində 7 adda qəzət və jurnal, rus dilində isə bir qəzət çıxırdı. "Kars" adlı qəzət Rusyanın Osmanlı imperiyası ilə apardığı 1877-1878-ci illər müharibəsi nəticəsində əldə etdiyi və Erməni

vilayətinin tərkibinə daxil edilmiş Qars şəhərində cap edildirdi. Qəzət qubernator dəftərxanasının rəsmi orqanı idi. Qəzətin tirajı (350 nüsxə) onun nüfuzu olmadıqından xəbər verir. Lakin həm İrəvanda, həm Tiflisdə erməni dilində çıxan qəzətlər öz auditoriyasına malik idilər. Onların oxucu kütləsi XIX əsrin sonlarında İran və Osmanlı imperiyasından golən miqratların hesabına daha da genişlənmişdi. "Kavkazskya starina" jurnalının yazdırılmasına görə, "ermənilərin koloniya təşkil etdikləri hər bir yerdə onlar, Amerika pionerləri kimi, ilk növbədə kilsə, məktəb, bank açmaqla və jurnal buraxmaqla məşğul olurlar".²

"Kavkaz" qəzetiyle eyni zamanda Tiflisdə rus dilində daha bir neçə qəzət nəşr olunurdu. Belə ki, 1878-ci ildə N.Nikoladzenin redaktorluğu ilə gündəlik "Obzor" ədəbi-siyasi qəzət çıxmaya başladı. İlk əvvəl qəzətin tirajı 2000 nüsxəyə çatırdı, bu isə böyük oxucu marağına dəlalət edir. Lakin əməkdaşlar sırasında paytaxt yazılışları Q.Uspenski, M.Antonoviç, gənc şair N.Simborski olmasına baxmayaraq tezliklə oxucuların qəzətə marağı zəiflədi və qəzət fəaliyyətinə son qoydu. Fransız yazılışısı Anri Roşforun qəzətdə bir neçə məqaləsi dərc olunmuşdu.³

XIX əsrin 80-ci illərinin ən çox oxunan qəzətlərindən biri 1884-cü ildə Tiflisdə prisajını poverenni (vəkil – L.H.) A.V.Stepanovun təsis etdiyi "Novoye obozreniye" gündəlik ədəbi-siyasi qəzət idi. Bundan əvvəl Stepanov Tiflis məhkəmə palatasının üzvü və adı dəyişdirildikdən sonra "Kazkazskoye obozreniye" adlanan "Yuridiçeskoye obozreniye"nin redaktor-naşiri olmuşdu.³ A.Feyzullayevinin məlumatlarına görə, "Novoye obozreniye"nin redaktoru Həsən bəy Zərdabinin yaxın dostu Niko Nikoladze idi. Onların əməkdaşlığı hələ "Obzor" qəzətdən başlamışdı, Həsən bəy qəzətə Zərdabdan kəndlilərin ağır həyatından, çar rejiminin ucqar ərazilərin əhalisinə ədalətsiz münasibətindən bəhs edən materiallar göndərirdi. Həmin məqa-

¹ Qurbanov Ş. Ədəbi dostluq (Zaqafqaziyanın rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri). Bakı: "Yazıcı" nəşr., 1980, s.24.

¹ "Kavkazskya starina". №№4-5. Tiflis: 1873, s.127.

² Qafqazda dövri mətbuat. Tiflis, 1901, s.9.

³ "1887-ci il üçün Kavkazski Kalendar". 1886, s.214.

lələrə görə həm Zərdabi, həm N.Nikoladzə cəzaya məruz qaldılar, bu isə onların dostluğunu daha da möhkəmləndirdi, öz həmvətənlilərinin hüquqları uğrunda mübarizə aparmaq istəyini artırdı.¹ Lakin 1901-ci ildə Tiflisdə buraxılmış və Qafqazda dövri mətbuatın tarixinə həsr edilən broşürədə qeyd olunur ki, "1887-ci ildən 1891-ci ildək, yəni dörd il müddətində, qəzet O.A.Nikoladze tərəfindən nəşr ediliridi, redaktoru M.A.Uspenski, faktiki rəhbəri isə N.Y.Nikoladze olmuşdu".² Həmin illər qəzet 1500-2000 titajla yayılırdı, bu, qəzetiñ oxunaqlı olmasının göstəricisidir. Qəzetiñ populyarlığının zirvəsi onun knyaz Tumanovlar qardaşlarının nəşr etdikləri dövrə təsadüf edir. Ailə biznesi uğurlu oldu – qəzetiñ tirajı 2700 yüksəldi.

"Novoye obozreniye" qəzetiñ daimi müəlliflərdən biri azərbaycanlı jurnalist, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Eynəli Sultanov olmuşdu. Əslən Naxçıvandan olan E.Sultanovun yazıçı və jurnalist kimi püxtəşmiş Qiagafqaziyannın əsas mədəni mərkəzlərinin yerləşdiyi və şəxsiyyətin hərtərəfli inkişafı üçün münbit mühit yaradıldığı Tiflisdə baş vermişdi. A.Feyzullayevanın fikrincə, E.Sultanov nəşrin ən məhsuldalar müəlliflərdən biri olub. Burada onun ən müxtəlif mövzularda çoxsaylı məqalələri dərc edilmişdi: "ictimai-siyasi, sosial-dini, məişət və s. Nəhayət məhz burada onun bədii əsərləri – povest və hekayələri, folklor etüdləri çap olunmuşdu".³ Tədqiqatçıların fikrincə, "Novoye obozreniye" qəzeti "nəşr edildiyi bütün müdət ərzində yerli özünüidarəetmə məsələlərini tədqiq edərək əsasən yerli ictimai təşkilatlar – zadəgan, şəhər, bank və digər təşkilatların fəaliyyəti ilə məşğul olurdu".⁴

S.Mövlayevanın məlumatlarına görə, "20 illik dövr ərzində (1870-1890-ci illər) Qafqaz diyarında rəsmi və müxtəlif elmi cəmiyyətlərin nəşrlərini nəzərə almadan cəmi 53 (rus dilində -

¹ Feyzullayeva A. Maarif carçıları. Bakı: «Maarif», 1988, s.8.

² Qafqazda dövri mətbuat. Tiflis: 1901, s.14.

³ Feyzullayeva A. Maarif carçıları. Bakı: «Maarif», 1988, s.9.

⁴ Qafqazda dövri mətbuat. Tiflis: 1901,s.15.

20, gürcü dilində -15, erməni dilində - 15, tatar (Azərbaycan) dilində -3) dövri nəşr yaranmışdı".¹ Lakin maliyyə problemləri ucbatından və əhalinin oxuculuq qabiliyyətinin aşağı olması səbəbindən onların əksəriyyəti qısa ömrə yaşamışdır. Beş ildən artıq fəaliyyət göstərən 23 qəzetiñ "8-i: "Kavkaz", "Tiflisski Vestnik", "Tiflisskiye obyavleniya", sonradan "Tiflisski Listok" adlandırıldı, "Kaspi", "Novoye obozreniye", "Bakinskiye Izvestiya" və "Severni Kavkaz" rusdilli nəşrləri idi".²

Ən "uzunömülü" qəzetiñdən biri "Kaspi" oldu. 1881-ci ildə təsis edilən qəzet 1919-cu ildək işiq üzü gördü. Fəaliyyət göstərdiyi qırx ilə yaxın müddətə qəzet dəfələrlə istiqamətini dəyişmiş, lakin nəşr olunduğu ilk illər formatı o qədər də sanballı olmadığına (qəzet yarım çap vərəqi həcmində çıxırı) və yerli xarakterli məsələlərlə məşğul olan "kiçik" mətbuat çərçivəsinə sixilmasına baxmayaraq o, yaranan gündən qəbul etdiyi nüfuzlu və ləyaqətli qəzet simasını hər zaman qoruya bilmışdı.

S.Mövlayevanın topladığı arxiv materialları göstərir ki, "Kaspi" qəzetiñ yaradılması ideyası "Bakinskiye Izvestiya" yerli rəsmi qəzetiñ redaktoru kollej registratoru Viktor Vasiljeviç Kuzminə məxsusdur".³ Qəzet 1897-ci ilə kimi, yəni tanınmış neft sənayeçisi və mesenat H.Z.Tağıyev onu alanadək, "senzurada yeni meyllər nəticəsində ciddi siyasi mətbuatın bərqərar olduğu"⁴ ənənəvi rus mətbuatının tipik nümayəndəsi idi. "Kaspi" qəzetiñdə ilk gündən siyasi şöbə mövcud idi, bu isə nəşrin siyasi "etibarlılarından" və hakimiyyətin ona etimadından xəbər verir. Fəaliyyətinin ilk iyirmi ili ərzində qəzet varlı tabəqəyə loyal mövqə nümayiş etdirir, mötədil təqnid ilə seçilir. Lakin həmin dövrdə və sonrakı illərdə "Kaspi" Qiagafqaziya

¹ Mövlayeva S. "Kaspi" qəzetiñin sahifələrində Azərbaycan və rus mədəniyyətinin töbliği (1881-1917-ci illər). Bakı: "Elm". 1983, s.5.

² Mövlayeva S, s.5.

³ GMA: F.480, siy.1, iş 94, v.8.

⁴ Xalq Maarif nazirliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902., s.389.

müsəlmanlarının ünvanına arabir qərəzlə fikir söyləyən rus mühafizəkar mətbuat orqanlarını tənqid edirdi.

On yeddi ilə yaxın bir vaxtda qəzetiñ redaktorları qeyri-azərbaycanlı olmuşlar. Bu zaman qəzetdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox nadir hallarda materillar dərc olunur, azərbaycanlılar isə “tuzemsi” - yerli əhali və ya “tatar” adlandırdı. Etinəz “tuzemsi” ifadəsi və bizim etnosa uyğun olmayan “tatar” sözü Azərbaycan ziyahıların nümayəndələrinin milli hissələrinə toxunmaya bilməzdi. 1891-ci ildə “Kaspi” qəzetiñ müvəqqəti buraxan M.A.Şahtaxtinski öz məqaləsini azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən sual başlığı altında dərc etmişdi – “Zaqafqaziya müsəlmanları necə adlandırılmalıdır?”. Qoymuş suala cavab verən müəllif ruslara yerli əhalinin düzgün çağırmağı başa salmağa çalışmışdı: “Zaqafqaziya müsəlmanlarına ad vermək istəyərkən son zamanlar Qafqazda onları rus dilində “tatar” adlandırmağa başladılar. Bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz, belə ki, dil, görkəm, adət, xasiyyət baxımından Zaqafqaziya türkləri ilə içəri quberniya tatarları arasında böyük fərq var. Zaqafqaziya müsəlmanlarının danışığı dil osmanlı, səljuq, Azərbaycan dialektlərə bölünən türk qrupuna aiddir. Zaqafqaziya türkləri, əlbəttə, heç fars da deyillər. Bu xalqlar dillərinə görə bir-birindən seçilirlər, türk və fars dilləri ciddi sürətdə fərqlidirlər. Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, onların danışq dilini isə Azərbaycan dili çağırmaq daha düzgün olardı”¹.

Təəssüflər olsun ki, azərbaycanlıları öz adı ilə çağrılmaları üçün qəzətə on il vaxt tələb olundu. Yalnız 1905-ci ildə Rusiyada başlanan inqilabi dəyişikliklər nəticəsində Bakı mətbuatında “Azərbaycan dili” söz birləşməsi yarandı. Onu da qeyd etməliyik ki, bəzi ziyahılar əvvəller də “tatar” sözü əvəzinə ““Azərbaycan” və ya “Adərbaycan” sözlərini işlədirdilər.

¹ Shahtaxtinski M.A. Zaqafqaziya müsəlmanlarını necə adlandırılmalıdır? AMO “Kaspi”, 1891, №93, s.2.

XIX əsrin 90-cı illərində Rusiyada ümumdemokratik tendensiyaların fəallaşlığı zaman Bakıda demokratik ruhlu azərbaycanlı yazıçı-publisistlərin böyük qismi ana dilində mətbuat olmadığından “Kaspi” qəzeti ətrafında birləşmişdir. Qəzetiñ redaksiya kolleqiyasına A.Mahmudbəyov, N.Nərimanov, S.Sidqi, M.Şahtaxtinski daxil idilər.¹ H.b.Zərdabi qəzetiñ səx əlaqələr qurmuşdu. N.Nərimanov milli mətbuatda çalışan ziyahıların məsələlərini arabir qəzetiñ qaldırırı², milli folklor toplayıcı Teymur bəy Bayraməlibəyov qəzeti shifslərində xalq yaradılıcığı nümunələrini dərc edirdi.³ O, şah Abbas və digər padishahlar haqqında yazdığı esselərdə Şərqi hökmədarlarının səxavət və nöqsanlarından söz açır, oxucuların diqqətini onların qalibiyət yürüşləri ilə yanaşı, vaxtı ilə varlı dövlətlərin viran olmasına və xarabalıqlara çevriləsminə səbəb olmuş səhvlerindən söz açmışdır: “Böyük çar, sənin ulu dövlətin ağır vergilər və rüsvət üzündən tamamilə viran olub, qarət edilib, dağılmaq üzrədir; buna baxmayaraq sən vaxtını keçirirsən, saxlanmasına bütöv şəhər və əyalətlərin gəliri sərf edilən hərəm-xana sahibisən, bu, səni məhv edəcək; bir tıkə çörəyə möhtac, acliq və soyuqa məruz qalan, öz taleyini və sənin adını lənətləyən kasıbları düşünmürsən”⁴.

¹ Shahtaxtinski M.A. Ingilislər Hindistanda. “Kaspi”, 1891, №148; İran xəbərləri. “Kaspi”, 1891, №105; Camaləddin. “Kaspi”, 1891, №102; Rus-İran münasibətləri. “Kaspi”, 1891, №63; “Riqqəlli əhvalat”(“Həqiqi hadisə”). “Kaspi”, 1891, №111; Türk rusşərətləri. “Kaspi”, 1891, №126 və s.

² Nərimanov N. Yازan müsəlman ziyahı haqqında bir neçə kələmə. “Kaspi”, 1896, №25

³ Bayraməlibəyov T.b. Ərkivan suları. “Kaspi”, 1892, №11; Korrespondensiya. “Kaspi”, 1891, №183; Müsəlman əfsanələri. “Kaspi”, 1892, №№61, 62; Müsəlman kurafatları. “Kaspi”, 1892, №93; Böyük Şah-Abbas haqqında xalq əfsanələri. “Kaspi”, 1893, №271; Makedoniyalı İskəndər haqqında İran əfsanəsi. “Kaspi”, 1893, №78; Şiya bayramı “Novruz”. “Kaspi”, 1892, №63.

⁴ Bayraməlibəyov T.b.. Yeni İran tarixi əfsanəsi və çar Yezid Çürda haqqında. “Kaspi”, 2 dekabr 1893, №265, s.2.

T.b. Bayraməlibəyov habelə adları yuxarıda qeyd edilən müəlliflər də "Kaspi"nin səhifələrində mütamadi çıxış etmirdilər. Onları narahat edən və oxucularla bölüşmək istədikləri məsələlər çox zaman qəzeti maraqlandırmırıldı. Yarandığı gündən 1898-ci ilədək qəzetiñ fərqli oxucu dairəsi formalasmışdı. Bu oxucu kütłesinin Bakı, Azərbaycan həqiqətlərindən, yerli əhalinin milli mədəniyyətindən və mösiətindən uzaq öz maraq dairəsi var idi. Reklam elanlarından götürülmüş kiçik parçalar deyilənləri təsdiq edir: "Bu yaxınlarda fotoqraf Mision Bakıda qiraətxana açmaq xahişi ilə hakimiyətə müraciət etmişdi. Güman olunur ki, bu xahişə müsbət cavab veriləcək və şəhərdə daha bir arzuədilən müəssisə yaranacaq" və ya "Bazar günü, dekabrın 26-da Nobel qardaşlarının baş kontorunda, Qara şəhərdə, "dumanlı şəkillərlə" müşayiət edilən xalq qiraəti keçiriləcək. N.V.Qoqolun "Milad bayramı gecəsi" əsəri oxunacaq, qiraətçi L.M.Bondidir".¹

Yalnız 1898-ci ildə qəzet rus dilində çıxmına və müəllif heyətində çoxsaylı qeyri-azərbaycanlıların olmasına baxmayaraq milli sima aldı. 1898-ci ilin iyunun 24-də "Kaspi" tanınmış ictimai xadim Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə çıxdı. Bu, maarifpərvər iş adamı H.Z.Tağıyev tərəfindən qəzeti alması və onu milli maraqlara xidmət istiqamətinə yönəldilməsi sahəsində mümkün oldu. S.Mövlayevanın yazdığını görə, həmin vaxtda "Kaspi" qəzeti "daha da nüfuzlu olmuşdu və cəmiyyətə xidmət göstərdiyi 16 il ərzində həyatı, həssas və məzmunca müxtəlif olan qəzet kimi ad çıxarmışdı. 1897-ci ilə onun tirajı 1800-dən 2400-ə qalxmışdı. Peterburq, Moskva və Tiflis nəşrərinin Bakı qəzetiñ marağı artmışdı – ən maraqlı materialları onlar öz səhifələrində yenidən dərc edirdilər".²

"Kaspi"nin naşiri və sahibi H.Z.Tağıyev Bakıda ən hörmətli və sayılıb-seçilən şəxs idi. Ən imkanlı azərbaycanlı neft

¹ Yerli xronika. "Kaspi", 1893, №284, s.3.

² Mövlayeva S.M. "Kaspi" qəzetiñ səhifələrində azərbaycan və rus mədəniyyətinin təbliği (1881-1917-ci illər). Bakı: "Elm", 1983, s. 19.

sənayeçisi olan Tağıyevin var-dövləti, "Russkoye boqatstvo" jurnalının 1908-ci ildə yazdığı kimi, "Amerika ölçülərinə gəlirdi".¹ Tağıyev nəinki neft, həmçinin sənayenin digər sahələrində, nəqliyyatda, ticarətdə də mühüm mövqelər tuturdu. D.Seyidzadə yazır: "O, 1897-ci ilin sonunda öz neft mədənlərini, ağ neft-yağ zavodunu və Xəzərdə neft məhsulları daşıyan gəmilərini 5 milyon rubla İngiltərə bankının direktorlarından biri E.Qubbard başda olmaqla iri ingilis kapitalistlərinə satdı. Puldan savayı, Tağıyev təsis edilən ingilis şirkətinin 100 min funt sterlinq dəyərində səhmlərinə sahib oldu və həmin şirkətin direktorlar şurasına seçildi".² Təhsil almadığına baxmayaraq Tağıyev işlərini çox uğurla aparırdı, savadlı və mötəbər şəxslərin fikrinə diqqətlə yanaşındı. O, təhsilə çox böyük əhəmiyyət verirdi – ixtisaslı işçi əməyinin daha məhsuldar olduğunu gözəl bildirdi. O, öz övladlarına yaxşı təhsil vermişdi, qızları Leyla və Sara ilk azərbaycanlı qızlar sırasında Peterburqda təhsil almışdır. Tağıyevin şəxsi hesabına yüzlərlə oğlan və qız təhsil ala bilmışdır, o, kitab və qəzet nəşrlərini maliyyələşdirib, məktəblər, o cümlədən Bakıda və Yaxın Şərqdə ilk dəfə müsəlman ailələrindən qızlar üçün məktəb açmışdı. Birinci rus inqilabı illərində Tağıyev milli qəzet və jurnalları maliyyələşdirib, milli dövri mətbuatın inkişafına səy göstərib. Ə.b.Topçubaşovun "Kaspi" qəzetiñ redaktoru təyin edilməsi təsadüfi deyil. Həmin vaxta qədər Topçubaşov ədalətli və işgüzər prisajını poverənni kimi nüfuz qazanmışdı. O, "Kavkaz" qəzetiylə əməkdaşlıq edirdi, savadlı jurnalist və qərəzsiz hüquqşunas kimi tanınırı. 1906-ci ildə Ə.b.Topçubaşovun Rusyanın birinci Dövlət Dumasına üzv seçilməsi və burada deputat fəaliyyəti onu Rusiya müsəlmanları arasında ən tanınmış ictimai xadimlərdən biri etdi. Həmin illərdə Qafqazdan tutmuş Volqaboyunadək bütün Rusiya müsəlmanları onu "bizim Topçubaşov" çağırırdılar. Dövlət Dumasının üzvü səlahiyyətləri

¹ Tan. Oçerkler. Dəyişmiş qəbler. "Russkoye boqatstvo", 1908, №11, s. 160.

² Seyidzadə D. XX əsrin əvvəli Azərbaycan burjuaziya tarixindən. Bakı: «Elm», 1978 , s.27.

üzərindən götürüldükdən sonra belə o, səkkiz müsəlman-deputatlardan (sonrakı çağırışlar – L.H.) ibarət xüsusi büronun rəhbəri kimi bilavasita Dumanın müsəlman fraksiyasının işində, qanun layihələrinin hazırlanmasında və s. iştirak edirdi.¹

Qəzeti 24 iyun 1898-ci il tarixli sayında “Redaksiyadan” sərlövhəsi altında dərc edilən program məqalədə Topçubaşov mətbuatın cəmiyyətdə məqsəd və vəzifələrini qeyd edir: “Cəmiyyət mədəni baxımdan inkişaf etdikcə mətbuatın təsiri də artır. Çox haqlı olaraq mətbuti cəmiyyətin qəlbinin aynası adlandırırlar. Bu aynada ictimai həyat gerçəkliyi ilə, həmin cəmiyyətin bütün siniflərinin burjuə həyatının sevinc və kədəriylə, bütün təzahürləriylə eks olunur. Eyni zamanda, mətbuat ictimai fikrin ifadəcisi, hər bir cəmiyyətin təraqqisi üçün əhəmiyyətli olan, cəmiyyəti ruhlandıran və onun gələcək inkişafına, təkmilləşməsinə xidmət edən ideya və idealların daşıyıcısıdır”.²

Ə.b.Topçubaşov “Kaspi” qəzetiin üzərinə böyük məsuliyyət qoymuşdu. Onun fikrincə, qəzeti ən başlıca vəzifəsi maariflənmə məsələlərinin işıqlandırılmasıdır. Topçubaşov qeyd edirdi ki, “bax bu səbəbdən “Kaspi” diyar əhalisinin maariflənməsinə, hər iki cinsdən uşaqlar üçün həm ümumi, həm xüsusi-texniki məktəblərin açılmasını, bu işə mənəvi və maddi dəstəyi müdafiə etməyi, təzkibedilməz həqiqəti – zülmət, nadanlıq və yoxsulluqdan azad olmaq imkanını yalnız məktəbin verdiyini, insanları maddi və mənəvi zənginliyinə yalnız məktəb yol açdığını hər vasita ilə onlara inandırmağı özünün müqaddəs vəzifəsi hesab edir”.³ Ə.b. Topçubaşov 1907-ci ilin oktyabrın 20-e kimi “Kaspi” qəzetiin redaktoru olmuşdu. O, redaktor vəzifəsindən Viborq bəyannaməsini imzaladığına görə mərkəzi hakimiyyətin tələbi ilə getmişdi.

¹ Seyidzadə D. Azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasında.

Bakı: Azərnəş, 1991, s.75.

² Topçubaşov Ə.b. Redaksiyadan. “Kaspi”, 1898, №133, s.1.

³ Yenə orada, s.2.

Ə.b.Topçubaşovun “Kaspi” qəzetiin redaktorluq etdiyi illerdə qəzeti ən parlaq və məhsuldar yazarı tanınmış publisist Əhməd bəy Ağayev olmuşdu (1869-1939). Sorbonna universitetinin məzunu, qaynar enerjiyə və teologiya, filologiya, hüquqşunaslıq sahələrində dərin biliklərə malik olan Ə.b.Ağayev vətənə qayıdanadək Paris mətbuatında tez-tez çıxış edir, kübar dairələrdə tanınır və qəbul olunurdu. Parisdə o, tanınmış alim və ictimai xadimlərlə dostlaşmışdı. Ernest Renan (1823-1892) Ə.b.Ağayevə istedadlı alim kimi yanaşırı və əməkdaşlıq təklif etmişdi. XIX əsrin 80-ci illərinin sonunda və 90-ci illərinin əvvəlində Parisdə Ə.b.Ağayevin Qərbin elmi dairələrində böyük maraq doğuran islam tarixinə dair məqalələri işıq üzü gördü. O, 1892-ci London-da keçirilən dini məslələlərə həsr olunmuş konfrasa dəvət olundu və burada İslama şəliyin yaranması və inkişafı tarixi haqqında məruzə etdi. Tezliklə məruzə avropa dillərinə tərcümə olundu və Kembridj universitetinin maliyyə dəstəyilə broşür şəklində çap edildi. 1894-cü ildə atasının qəfil vəfatından sonra Ə.b.Ağayev doğma yurda dönmək məcburiyyətində qaldı. Mənəvi miskinlik və ümidsiz gələcəyin kədərləndirici mənzərəsi Vətəndə ona daha ağır təsir bağışladı və o, Parisdə parlaq elmi karyera perspektivindən imtina etdi. Ə.b.Ağayev özünü xalqına xidmətə, maarifçilik fəaliyyətinə həsr etmək qərarına gəldi, Şuşada qiraətxana açdı, qeyri-xristian üçün nadir uğur qazandı - məktəb müəllimi işinə düzəldi, “Kavkaz” və “Kaspi” qəzetiin redaksiyalarına məqalələr göndərməyə başladı. “Kaspi”nın redaktoru təyin olunan Ə.b. Topçubaşov dərhal Ə.b.Ağayevi işə dəvət etdi. Qəzeti Ə.b. Topçubaşovun redaktorluğu ilə çıxan ilk nömrəsində Ə.b.Ağayev kəskin məqalə ilə çıxış edərək Rusiya İmperiyasına qarşı öz əyalətlərini unutmaqdə, orada yaşayan xalqların problemləri ilə maraqlanmamaqda ittihadlar irəli sürdü. Müəllifin fikrincə, əyalət əhalisinin “qayğısına qalmaq dövlət adamlarının və bizim rus mətbuatının ümdə vəzifəsidir”.¹

¹ Ağayev Ə.b. Şərqi öyrənmək zərurəti haqqında.”Kaspi”, 1898, №133, s.2.

Məhz həmin dövrədə Ə.b.Ağayevin inam və ümidsizliklə, xalqının xoş gələcəyi, haqq-ədalət, eşidilmək hüququ uğrunda mübarizə ilə dolu gərgin jurnalist fəaliyyəti başlayır. O, "Kaspi" qəzetiinin redaksiyasında ədəbiyyat şöbəsinə məsul olsa da, faktiki nəşrin aparıcı müəllifi idi, müxtəlif mövzularda – ictimai-siyasi (ictimai-siyasi məsələlərə dair icməlləri əksər hallarda o hazırlayırdı), ədəbi-bədii (fransız, rus, Azərbaycan ədəbiyyatı haqqında yüzlərlə məqalələr işiq üzü görmüşdü), beynəlxalq həyat (İran, İngiltərə, Osmanlı imperayasına həsr edilmiş məqalələri qeyd etmək kifayətdir).¹ Çıxış edirdi.

Ə.b.Ağayev mütəmadi din, İslam və onun Şərqi olkələrində yeri mövzusuna müraciət edirdi. O, bir sırə məqalələrində İslAMDAN KİFAYƏT QƏDƏR XƏBƏRİ OLМАYAN, LAKIN, Ə.b.Ağayevin fikrincə, Məhəmməd peyğəmbər təliminin qatı düşmənləri Dinqelşted və Seqal kimi İslam haqqında qəti mühakimə yürüdən paytaxt qəzetlərinin müəlliflərinə layiqli cavab verməli olmuşdu. Ə.b.Ağayev yazırıdı: "Budur, bir yerli dil bilmədiyini, yerli dildə bir kitab oxumadığını etiraf edən mərhum Dinqelşted vəfatından az əvvəl "Jur. (Jurnal) Min. (Ministerstva) Yust. (Yustisi)" -də dərc olunmuş məqaləsində "öz ürəyini açır". O, məqalədə belə fikir yürüdür ki, güya quldurluqdan tutmuş yalan danışmaq və rüşvətxorluğa qədər bizim bütün fəlakət və bədbaxlıqlımız, iztirab və pozğunluğumuz Məhəmməddən və Qurandan irəli gəlir, guya müsəlmanları, o cümlədən Zaqafqaziya tatarlarını quldurluğa, oğurluğa, insan öldürməyə, məhkəmədə yalan ifadə verməyə, məmurları ələ almağa və s. pis əməllərə Quran təhrik edir".² İslAM HAQQINDA NEQATİV FİKİR SÖYLƏMƏKDƏ Seqal Dinqelşteddən da irəli getmişdi. "Moskovskiye Vedomosti" qəzetiinin müəllifi kimi, o, Zaqafqaziyada quldurluq və yalan danışmağın səbəblərinə həsr etdiyi "mükəmməl oçerklərdə" oxucuları inandırmaya çalışırı ki, bütün bu əməllərin kökündə müsəlmanların dini durur. Ə.b.Ağayev yazır: "Fərq yalnız ondadır ki, Dinqelş-

tedə aramla yazmaq yad deyil, cənab Seqal isə çox güclü və şiddətli meyl göstərir. Bu isə onun sevimli "irq nəzəriyyəsi" ilə izah olunur".³

Ə.b.Ağayev insanların qüsurlarını onların dinində görən üzdəniraq publisistləri vicdanlı olmağa çağırır. Müəllifin zən-ninçə, qarət və yalan danışmaq dini əqidədən deyil, insanların cahillik və savadsızlığından irəli gəlir. Bu isə özünün bütün təbəələrin savadlanması üçün eyni şərait yaratmayan dövlətin qüsurusudur: "hələ yüz il öncə hər min nəfərə bir xalq məktəbin düşməsi normal hal kimi qəbul edilmişdi!... Müsəlmanların çoxluq təşkil etdikləri quberniyalarda təhsil müəssisələrinin və bunlarda təhsil alanların sayı digər quberniyalarla müqayisədə son dərəcə cützidir".² Müəllif bildirir ki, diyarda hakimiyyət nümayəndələri arasında qanun və qaydaları pozanlar kifayət qədərdir, "diyar əhalisinin, o cümlədən müsəlmanların gözündə qanunlar və idarələr şəxsiyyətlərlə eyniləşir və onların horəkətlərinə görə birincilər (hakimiyyət nümayəndələri – L.H.) haqqında fikir yürüdülür".³

Dini məsələlərə həsr olunmuş məqalələrində Ə.b.Ağayev xristian süründa müsəlmanların dini, o cümlədən İslameda qadına münasibət haqqında yanlış təsəvvürleri dəyişməyə çalışırı. O, bu mövzuya aid silsilə məqalələrdə qadının cəmiyyətdə yerinin Quranda təsbiti barədə danışır, müasir cəmiyyətdə qadının rolu haqqında fikir yürüdür, Məhəmməd peyğəmbərin qadılara verdiyi hüquqlardan fəxrə söz açır, avam müsəlmanların bu haqqları tapdalamaqlarını ürək ağrısıyla bildirir.

Qeyd edək ki, müsəlman qadınının azadlığı, onun hüquqlarına ehtiramız yanaşmaya etiraz tədqiq edilən dövrün Azərbaycan publisistikasının ən aktual mövzusu idi. Həmin illər bu mövzuya müraciət etməyən nəşr və ya müxbir tapmaq çatındır. İlk olaraq məsələni gündəmə gətirənlərdən biri Ə.b.Ağayev

¹ Ağayev Ə.b. Qafqaz və onun "yozucuları". "Kaspi", 1899, №227, s.3.

² Yenə orada.

³ Yenə orada.

olmuşdu. O, müasirlərindən müsəlman dünyasında qadının acı taleyindən daha çox yazırı və bildirirdi ki, “bir vaxtlar Şərq qadını insan idi, təbiətin yaratdığı, düşünündüyü kimi idi, indiki-tək şikət, eybəcər və alçaldılmış deyildi”.¹ Publisistin fikrincə, Abbasilər xilafəti dövründə (750-1258) qadın ailədə və cəmiyyətdə azad və sərbəst olmuşdu. Ərəblər İranı istila etdikdən sonra Xilafətin siyasi və mənəvi hayatında fars elementi güclənməyə başladı, belə ki, bu ölkədə “qadın qədimdən tamamilə simasızlaşmışdı; həm də bu yuxarı təbəqədən başlanmış, yavaş-yavaş dəb forması alaraq əhalinin digər təbəqələri arasında yayılmışdı...”² Ə.b.Ağayevin fikrincə, bu proseslər Xilafət paytaxtının əvvəlcə Dəməşqə, sonra isə Bağdada köçürülməsindən sonra daha da güclənmişdi. Əsasən qadınlara aid və kişilərin üzüyincə olan “yeni qaydalar” ərəb dünyasına inadla nüfuz edildi. Publisist hesab edirdi ki, məhz bu zaman ərəb qadınının tənəzzülü başlandı, qadın cəmiyyətini kişi cəmiyyətindən ayıran pərdə “cinslər arasında zülmətli çin səddinə çevrildi”.³ Bununla belə araşdırılan dövrdə, yəni IX və X əsrlərdə qadın cəmiyyətinin təcrid olunduğu bir vaxtda Xilafətdə qadınlara hörmətlə yanaşıldı. Həmin zaman kübar ailələrdə qızların təbiyəsinə elm və ədəbiyyat bilicilərinin yanında təhsil almış qadın ədəbiyatçıları həvalə edirdilər. Məhəmməd Peyğəmbərin həyatının tədqiqatçıları V.Panova və Y.Vaxtinin yazdıqlarına görə, “əsilzadə qızlar yazı-pozmağı, müsiqini və davranış qaydalarını öyrənirdilər, sonra isə şeir yazmağın sırrlarına yiyəlnirdilər. Axı, ərəb şeir və poemaları qədim zamanlardan gözəl olub – şeir yazmaq bacarığı insanın ən şərəfli keyfiyyətlərindən biri hesab edildi, şairlə qohumluqla fəxr edildilər, şair hər bir evdə arzuolunan qonaq idi”.⁴ Xilafətdə adlı-sanlı nəslə mənsub olan Zübeydə adlı məhşur xanım haqqında danışan Ə.b.Ağayev

¹ Ağayev Ə.b. Zübeydə və Abbasə. “Kaspi”, 1900, №16, s.3.

² Yena orada.

³ Yena orada.

⁴ Panova V.F., Vaxtin Y.B. Məhəmmədin hayatı. M.: Politizdat, 1990, s.22.

Abbasilər dövründə cəmiyyətdə qadınının rolunu önə çekir, xanımın ədəbiyyat sahəsində savadlı və məlumatlı olmasına diqqəti cəlb edir. Müəllif yazar ki, “onlar tez-tez arif hakimlərin qarşısında bədahətən qafiyə qoşma yarışmalarında və ya mücərrəd mövzularda duspurlarda iştirak edərdilər. Ailə qurub müstəqil olduğdan sonra öz qonaq otaqlarını açar və bura ədəbiyyat, poeziya və elm sahələrində ad çıxarmış müasirlərini cəlb etməyə çalışardılar”.¹ Müəllif qeyd edir ki, belə vəziyyət “müsəlmanların öz dinini və onun ruhunu yaxşı başa düşdükləri İslamin ilk dövründə mövcud idi, müsəlman qadınlarının elm, ədəbiyyat, musiqi ilə məşğıl olmaqlarına, hətta elmi idarə etmələrinə tez-tez rast gəlinirdi”.² Müəllifin fikrincə, “Mahmud (Şekspir Məhəmmədi belə adlandıb) insan nəsinin “bələsidi” (bunu Volter deyib) və o, Şərqdə qadının dirçəlməsinin yolunu həmişəlik kəsib” deyən qərb yazıçıları ədalətsizdir.³ Qərb yazıçılarının iradlarına cavab olaraq Ə.b.Ağayev Şərqiın İslamöncəsi dövrünü araşdırır və Məhəmməd Peyğəmbərin öz təlimiyə gətirdiyi müsbət və tərəqqini göstərir. Ə.b.Ağayev israr edir ki, Peyğəmbər Ərəbistanda mövcud olan çoxarvadılıq məsələsini həll etdi. Varlı ərəblərin 15-20, bazən isə 100 arvadı olurdu. Bütpərəstlik dövründə nəinki kişilər, həmçinin qadınlar da sevgi-məhəbbətdə sərbəst idilər. Publisist qeyd edir ki, müqəddəs kitabın qadınlara həsr olunmuş 4-cü ən-Nisa surəsində Məhəmməd Peyğəmbər qanuni həyat yoldaşlarının sayını 4 kifayətləndirib. Lakin bu ilk baxışdan belədir, çünki sonrakı şərt onların sayını birlə məhdudlaşdırır: “... xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əger ədalətlə dolanmayıacağınızdan qorxursunuzsa, onda biri ilə kifayətlənir”.⁴ Ayənin mənasını izah edən Ə.b.Ağayev bildirir ki, kişinin həyat yoldaşlarına ədalətli münasibətindən danışan Peyğəmbər onun

¹ Ağayev Ə.b. Zübeydə və Abbasə. “Kaspi”, 1900, №16, s.3.

² Ağayev Ə.b. Qadın və İslam. “Kaspi”, 1898, 11 dekabr, s.3.

³ Yena orada.

⁴ Qurani-Kərim. Sürə 4, ayə 3. “Çıraq” nəşriyyatı, 2004, s.174.

bütün arvadlarına eyni münasibət bəsləməsini nəzərdə tuturdu, yəni nəinki eyni rəftar etməyi, həmçinin “onlara eyni hissərlə yanaşmağı, eyni dərəcədə sevməyi vacib sayırı. Bu, mümkündürmü?”¹. Qoyulan sualın cavabını müəllif Quranda axtarmağı təklif edir: “Quran bu suala cavab verir. Lakin siz nə qədər istəsəniz də, arvadlarınıza eyni gözlä baxa bilmək iqtidarında deyilsiniz. Bu, insan qüvvəsi xaricindədir: çoxarvadlılar hər vaxt günaha batacaqlar: bəs nə etməli? Quran deyir ki, əgər arvadlarınıza qarşı ədalətli olacağınızə əmin deyilsinizsə, onda bir arvad alın - bu, ədalətsiz olmamağın və günaha batmamağın ən yaxşı yoludur”.²

Qeyd olunan məqalədə müqəddəs təlimin daha bir tələbinə yer ayrılib: “kişilər arvadları, hətta sevmədikləri arvadları ilə mülayim, iltifatla rəftar etməli, onlarla sülh və razılıq şəraitində yaşamalıdırular”³. XIX əsrin sonu – XX əsrin əvvəli bu tələb bütün Şərqdə olmasa da, Azərbaycanda çox aktual idi – qadının ailədə və cəmiyyətdə ağır vəziyyəti ən mühüm mövzulardan biri idi. “Özünəməxsus, yoxsul yer olan, hər bir sakini özünü göyün altında qul hesab edən, lakin arvadının, ailə üzvlərinin, tabeliyindakilərin Allahı sayan” Nehrəm kəndində 7 il müəllimlik etmiş Cəlil Məmmədquluzadə bu insanların psixologiyasını yaxşı bilirdi, onlara xas keyfiyyətləri, yazılmamış qaydaları gülünc hədəfinə tuturdu.⁴ 1910-cu ildən başlayaraq uzun illər boyunca “Molla Nəsrəddin” jurnalının birinci səhifəsində qadını döyen kişinin şəkli yerləşdirilirildi. Bu, buabırçı faktı C.Məmmədquluzadə dəfələrlə öz hekayələrində də təsvir edib: “Arvadının hörukələrini əlinə sariyan Xudayar bay onu otağın bir künçündən o birinə sürüyürdü”.⁴

¹ Ağayev Ə.b. Qadın və İslam. “Kaspi”, 1898, 11 dekabr, s.3.

² Yenə orada.

³ Məmmədquluzadə C. “Dəlilər yiğincası”. M: “Xud. Literatura” nəşr., 1989, s.344.

⁴ Yenə orada, s.43.

N.Nərimanov, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, H.Minasazov və araşdırılan dövrün digər qabaqcıl insanları Azərbaycan qadının köləlik və cahalətdən azad olunması mövzusuna dəfələrlə müraciət etmişlər. Onlar yorulmadan təhsilin, maariflənmənin təbliğatını aparırdılar və inanırdılar ki, savadlı insan qadına qarşı zor işlətməyəcək. “Kaspi”nin yazarlarından biri, publisist və ədəbiyyatçı Hüseyn Minasazov müsəlman qadının təhsil verilməsini döñə-döñə söyləyirdi. O, cəmiyyətdə sivil və dünyavi olan hər şəyə qarşı xürafatı başa düşə bilmirdi və “Avropa həyatının qırışlarında əxlaqsızlıq və cismi çılpalqlıq” görənləri tənqid edirdi.¹ Publisistin zənninə, azərbaycanlı qadını həlim və utancaq onun aldığı tərbiyə və yaşadığı mühit etmişdi. Təhsil alıqdən sonra o, cəmiyyətdə kişilərlə bərabər hüquqlar uğrunda mübarizə aparan Avropa feminist qadınınə çəvrilməyəcək, əksinə, “əvvəldən malik olduğu gözəl xüsusiyyətləri məktəb, məzmunlu tərbiyə, Avropa mədəniyyətinə yiyələnmək sayəsində əldə etdiyi keyfiyyətlərlə birləşdirdikdə, tatar (azərbaycanlı –L.H.) xanımı yüz dəfə gözəl və yaxşı olacaq”². “Siz bir zinətə baxın – Avropa çərçivəsində Şərq”, – publisist təhsilli azərbaycanlı qadını belə təsəvvür edirdi.³

Həmin dövrün bütün qabaqcıl insanları Azərbaycan qadının xilası yolunun təhsil və maariflənmədən keçdiyini bir səslə deyirdilər. “Bizim ibtidai məktəblər”, “Müsəlman qadınının azadlığına dair”, “Məktəbin birləşdirici əhamiyyəti”, “Müsəlman qızları üçün yeni məktəb”, “Müsəlman dünyasında qadın təhsili” - bunlar Ə.b.Ağayevin həmin mövzuya həsr edilmiş və “Kaspi” qəzetində çıxmış məqalələrinin az bir qismidir. Burada tanınmış xeyriyyəçi H.Z.Tağıyevin Bakıda ilk müsəlman qızlar məktəbinin təsis edilməsinə nə qədər qüvvə, əmək və əsəb sərf etdiyini xatırlatmaq yerinə düşərdi. Məktəb açılandan sonra köhnə adət-ənənələrə sadıq imkanlı bakiılıar qızlarını təhsil

¹ Minasazov H. Seçilmiş əsərləri. Bakı: 1982, “Yazıçı”, s.165.

² Yenə orada, s.166.

³ Yenə orada, s.165.

almağa qoymurdular və başqalarını da bundan çəkindirirdilər. Onlar öz hərkətlərini şəriət qanunları ilə izah edərək bildirirdilər ki, İslam dinində qadınların təhsil alması yasaqdır. Bununla bağlı H.Z. Tağıyev müsəlmanların əsas dini idarələrinin yerləşdiyi İraqın Nəcəf şəhərinə məktub göndərərək şəriətə görə qadının təhsil almaq hüququna malik olub-olmamasını izah etməyi xahiş etmişdi.¹ Bu haqda Ə.b.Ağayev “Müsəlman qadınının azadlığına dair” məqaləsində məlumat verib.²

Bələliklə, Ə.b.Ağayev hesab edirdi ki, İslamda qadın və İslama görə qadın fərqli anlayışlardır. İslamda qadın – öz əri və cəmiyyət tərəfindən “üzgün, eybəcər hala salınmış, sıkəst və alçaldılmış” məxluqdur. İslama görə isə qadın Allah tərəfindən yaradılmış iki məxluqdan biridir, müsəlman dini tərəfindən kisişlərə verilən eyni hüquqlara malikdir. O, taleyini özü həll edir, heç kəsin ondan istədiyi kimi istifadə etməyə haqqı yoxdur. Bax buna görə müqəddəs Qurani və Məhəmməd Peyğəmbəri qadınlara qarşı amansızlıqda ittiham edən tanınmış Qərb yazıçılarının iradlarını publisist əsassız sayır: “onlar İslam ardıcıllarının nöqsanlarını və əskikliklərini dirlə izah edəndə ədalətsizdirlər, əksinə, bu nöqsan və əskikliklər dincə ziddir və ona xələl gətirir”.³

Mətbuat səhifələrində İslamin “qızıl əsr” haqqında polemika aparan və müsəlman dünyasını bütümüş problemlərin həllini “həqiqi İslam”a, sonuncu Peyğəmbərin dövrünə qayıdırsa görən digər azərbaycanlı ziyahıları kimi Ə.b.Ağayev də birinci rus inqilabı illərində Rusiya müsəlmanlarının milli dirçəliş və siyasi fəallılıq proseslərini həyacanla izləyirdi.⁴

Həmin illər “Kaspi” qəzeti də siyasi istiqamətdə xeyli fəallaşmışdı və 1905-ci ilin mart-aprel aylarının hər sayında müsəlmanların Peterburqa ünvanlıqları ərizələrini dərc edirdi, onların əsas mahiyyətini oxucularına başa salmağa çalışırdı:

¹ Qılman İlkin. Bakı və bakiylar. Bakı. 1999, s.242.

² Ağayev Ə.b. Müsəlman qadınının azadlığına dair. “Kaspi”, 1903, 20 fevral.

³ Ağayev Ə.b. Qadın və islam. “Kaspi”, 1898, 11 dekabr, s.3.

⁴ Quliyev V. Əhməd Ağaoğlu – “sonuncu mogikan”. “Zerkalo”, 2007, №164.

“Budur, bu vaxta qədər görünməyən səhnənin şahidiyik – Rusiyanın müsəlman əhalisinin yaşadığı bütün yerlərdə nümayəndəliklər təşkil olunur, ona görə yox ki, hansısa nahiyyə və ya başqa pristava mədhnama təqdim edilsin, bu ya digər qəza rəisində onun müdrik rəhbərliyi altında və atalıq qayğısı nəticəsində firavan həyat üçün minnətdarlıq bildirilsin! Əsla yox! Onlar Peterburqda imzalanınan Ümidverici Ali Reskriptdən ruhlanıb müvafiq idarə və dairələrdə öz ehtiyac və tələbatları haqqında danışmaq, özlərinə Rusiya vətəndaşı hüquq əldə etmək, rus cəmiyyətinə qoşulmaq, onunla bütün qəm-qüssə və sevinclə, hüquq və vəzifələrlə bölmək hüquq əldə etmək üçün paytaxta üz tutublar”.¹ Müsəlmanların, xüsusi ilə azərbaycanlıların ana dilində qəzet açmaq, xeyriyyə cəmiyyəti təsis etmək və s. xahişlərə hökumət rədd cavabı verirdi. Onlara xrisitian dininə mənsub xalqların çıxdan malik olduqları təşkilatlar yaratmaq da olmazdı. Bu haqda müsəlmanların ürkağrısı ilə yazılmış ərizələrində deyilirdi: “Bakının, yəni 75 min müsəlman əhalisi olan şəhərin müsəlman nümayəndələri Xeyriyyə Cəmiyyətinin yaradılmasına icazə istəmişlər; onlardan bir ay sonra əhalisinin sayı müsəlmanlarla müqayisədə cüzi olan Gürcü Cəmiyyəti da eyni xahişlə müraciət etmişdi. Gürcülərə icazə verildi, müsəlmanlara isə yox. Gürcülərə icazə verilməsi, əlbətdə, yaxşı haldır, lakin niyə onlara olar, müsəlmanlara olmaz”.² Həmin dövrda “Kaspi” səhifələrində Əlimərdan bəy Topçubaşov daha fəal çıxış edir, müsəlmanları narahat edən problemlərdən danışır, uzun illər boyunca Qafqazda islahatların başlanması gözləmələrini vurgulayır, Rusiyaya birləşəndən sonra Qafqaz Canişini öz müraciətində ilk dəfə “dini və millətindən asılı olmayaraq

¹ Ağayev Ə.b. Müsəlmanların ərizələrinə dair zəruri izahatlar. “Kaspi”, 1905, №57, s.3.

² Yenə orada.

³ Topçubaşov Ə.b. Bakıda müsəlman xeyriyyə cəmiyyətinin təsis edilməsinə dair. “Kaspi”, 1904, №235; Millətlərin sakitləşdirilməsinə dair. “Kaspi”, 1905, №222; Müsəlmanların dirçəliş dövrü. “Kaspi”, 1905, №221.

diyarın bütün ictimai qüvvələrini ümumi vətən naminə” birgə əməkdaşlıqga çağırmasını xatırladırdı.¹ Bütün dövlət təsisatlarında hüquqlarının məhdudlaşdırılmasına adət etmiş Azərbaycan ziyahlarının nümayəndələri qanunda təsbit edilməyən, hələlik yalnız dilə gətirilən yeniliyi sevincə qarşılıdalar. Əməli işdə vəziyyət başqa cür idi: qanunverici yerli ictimai qüvvələri fəaliyyətə çağırın islahatlardan xəbər verirdi və eyni zamanda qanuna şəhər idarəsində onların təmsilçiliyini məhdudlaşdırırırdı. Belə ki, 11 iyun 1892-ci il Şəhər Əsasnamasının görə şəhər özünüidarəsində qeyri-xristian qlasnların (deputatların – L.H.) sayı qlasnların ümumi sayının beşdə birindən artıq ola bilməzdi. Bu qayda əhalisi əsasən müsəlmanlardan ibarət ərazilərdə, misal üçün Kırmda, bəzi Qafqaz və Volqaboyu şəhərlərdə daha mənəsiz idi. Təcərübə həm də göstərməmişdi ki, qeyri-xristianlara qoyulmuş məhdudiyyətlər yalnız müsəlmanlara şamil edilirdi. Ə.b. Topçubaşovun yazdığına görə, Şəhər Əsasnamosinin Qafqazda tətbiqinin ilk addimları göstərdi ki, yerli müsəlman əhalisinin şəhərlərin özünüidarəsine tamhüquqlu iştiraka buraxılmasası nəticəsində şəhərlərin təsərrüfatı “şəhərlərin taleyi ilə arabır, deməli, təsadüfən maraqlanan gəlmə adamların əlinə keçdi. Başqa cür ola da bilməzdi, əgər qlasnların ümumi sayı 60 nəfərdən, onlardan yalnız 12-si müsəlman ola bilərdi”.² Müəllisin fikrincə, bu məhdudiyyətin işgvi, həmçinin ana dilində təhsilin tətbiqi və mühacir ermənilər üçün alınmış torpaqların azərbaycanlı kəndlilərə qaytarılması “müsləmanlara ədaləti münasibətin olduğuna inam yaradardı və müsəlman küləklərinin mənəvi-mədəni və iqtisadi inkişafına güclü təkan verərdi”.³ Qüvvədə olan məhdudiyyətlər Rusyanın milyonlarla müsəlman küləksinin acınacaqlı həyat sürməsinə gətirib çıxardı, onların hər biri öz torpağında özünü başqa millətdən olan şəxs hiss edirdi.

¹ Topçubaşov Ə.b. Qafqazda islahatlara başlanılması. «Kaspi», 1905, №140, s.3.

² Topçubaşov Ə.b. Şəhər idarəetməsində müsəlmanların hüquqlarının məhdudlaşdırılmasının işgvinə dair. «Kaspi», 1905, №156, s.3.

³ Yenə orada.

Nəinki hiss edirdi, əslində belə vəziyyətə salınmışdı. Abşeron yarımadasının təbii sərvətlərindən yaran Peterburq mətbuatı rusların neft sənayesində ləngliyindən narazılığını bildirirdi və yerli neft sənayeçilərinə nifşətə yanaşırdı, onları rus dövlətinin sərvətindən istifadə edən özgə xalqdan olanlar adlandırdı: “Yalnız təssüs etmək olar ki, neft sənayesinin verdiyi saysız-hesabsız milyonlar qeyri-rus ciblərə axır; əcnəbilər və özgə xalqdan olanların istismarı nəticəsində öz təbii sərvətlərindən məhrum olan Rusiya və rus xalqı nəinki bundan əməli bir fayda əldə etmir; əksinə, buna görə tamahkar neft “krez”ləri tərəfindən saymazyana və istədikləri kimi boşaldılan ciblərimizdən ödəmələr etməliyik”.¹ Bakını Rusyanın mülkü sayan müəllif idarələrin rəsmi adlarının iki, bəzi hallarda üç – rus, Azərbaycan və erməni dillərində yazılımasını anlaya bilmir: “Finlyandiyaya bənzər, yeni üçdilli “dövlət, dövlətin tərkibində dövlət” yaramıb!”.² Azərbaycanlıların şəhərin mərkəzində məscid tikmək və ana dilində qəzet buraxmaq istəyi onda görünməmiş qəzəb oyatmışdı: “Məscid Bakının rus şəhəri olmadığını daim xatırlatmalıdır. Maraqlıdır ki, quberniya administrasiyası dumanın bu qərarını təsdiqləyib, yalnız Ali Baş rəisinin müdaxiləsindən sonra qərar ləğv edilib. İndi Bakıda fars (Azərbaycan – L.H.) dilində qəzet buraxılması üçün güclü təbliğat gedir. Yeganə rus dilində olan Kaspi qəzeti artıq yerli güruhun əlinə keçib və erməni-fars orqanına çevrilib. Sən demə bu da azmiş, həmin Kaspi “tatar-azərbaycan dilində qəzətin zəruriliyindən” danışır. Cox güman, bir azdan xalq kütünlərini də “ziyali” fronda cəlb etmək haqqında düşünəcəklər”.³

Bu məqalənin dərc olunduğu vaxt, yəni 1901-ci ildə “Kaspi” qəzetiində savayı Bakıda rus dilində həstəlik “Bakinskiye Qubernskiye Vedomostı” və “Trudi Bakinskoqo Otdeleniya Imperatorskoqo Texničeskoqo Obşestva” çıxırdı. Hər iki nəşr,

¹ Liprandi A. Neft Kaliforniyasında // "Nablyudatel", 1901, №8, s.55.

² Yenə orada, s.53.

³ Yenə orada, s.55.

xüsusi ilə ikincisi, daha çox ixtisaslaşmış mətbuat orqanı idi. Milli dilda isə heç bir dövri mətbuat mövcud deyildi. Məhz bu səbəbdən “Kaspi” 1900-cu ildə “Tatar-azərbaycan dilində qəzətin zəruriliyi haqqında” məqaləsində diyar üçün mühüm əhəmiyyət kəsb edən milli qəzet, milli dövri mətbuat məsələsini qaldırır. Həmin məqalə bir növ 1899-cu ilin sonunda Ə.b.Ağayevin “Kaspi” qəzetiñin səhifələrində apardığı Azərbaycanda, ümumiyyətlə Şərqdə mətbuatın inkişafının təhlilinin nəticəsiydi. “Şərqdə jurnalistikyanın icmali” ümumi ad altında çıxan silsilə məqalələrdə müəllif Şərq ölkələrində dövri mətbuatın sürətli inkişafından danışır. Müəllifin fikrincə, adətən Avropa sivilizasiyasına yabançı olan və öz inkişaf yolu ilə irali getməyə üstünlük verən Misir, Osmanlı imperiyası, İran kimi aparıcı Şərq dövlətləri dövri mətbuatın əhəmiyyətini dərk etməyi başlayıblar. Son 20-30 ildə həmin ölkələr bu sahədə müəyyən uğur qazanıblar, bu isə Qərb ölkələrinin həyatına xas vurnuxma və tələskənlikdən uzaq olan müsəlman cəmiyyəti üçün fərəhli haldır. Publisist yazırıdı: “Məlum olduğu kimi, dövri mətbuat, xüsusi ilə gündəlik jurnalistika icrada çeviklik və cədlik, işdə dəqiqlik və səliqəlik tələb edir. Bu keyfiyyətlər isə Şərqiñ süst təbiəti ilə bir araya sığdır. Burada *times is money* ingilis deyimini başa düşməzlər; Şərq adamı üçün sanki “vaxt həmişə var”, o, Qərb adamının qızığın faliyyətini hələ ki anlaya bilmir...”¹

Publisistin fikrincə, Şərqdə mətbuatın ləng inkişafının səbəbi yanlış insanların süst təbiətində deyil. Uzun illər ərzində xalqın taleyini hökmdarın iradəsi müəyyən etdiyi, istibdad və qanunsuzluğun hökm sürdüyü dövlətlərdə dövri mətbuat haqqında danışmaq mümkün deyildi. Publisist hesab edirdi ki, burada mətbuat ya irtica, ya primitiv ola bilərdi. Lakin geriliyin daha bir səbəbi var idi. Bu, çap işinə yaramayan əlifba idi. Bununla bağlı Ə.b.Ağayev yazırıdı: “Məlum olduğu kimi, Qərb əlifbalarında bütün hərflər ümumi şəkildə – silindr və ya konus şəklindədirlər,

odur ki, onlar yan-yan düzüləndə bir-birinə qarışmırlar, bundan başqa, bütün bu əlifbalarda səs silindr və ya konus şəkilində olan xüsusi saitlərlə ifadə olunur. Müsəlman və ya ərəb əlifbasında buna bənzər heç bir şey yoxdur. Orada hərflər ya çökükdür, ya qabarlıq, yan-yan düzülmürlər, bir-birinə qarışaraq qəribə, bəzi hallarda isə əsl bədii forma alırlar. Beləliklə, yazan şəxs sadə fikir ifadəcisindən daha çox rəssam olmalıdır. Məhz bu səbəbdən müsəlman Şərqində xəttatlıq hər vaxt yüksək dəyərləndirilir və dəyərləndirilməkdadir”!

Nefislik baxımından gözəl olan əlifba saitlər olmadıqından oxucuya çətinlik yaradır, onların əvvəzinə samitlərin altında və ya üstündə nöqtə və ya tire qoyulur, bu isə öz növbəsində çap dəzgahının işini ağırlaşdırır. Ərəb qrafikasının çətinliklərindən danışan Ə.b.Ağayev onu hər kəsin mənimsiyə bilmədiyini qeyd edir, belə ki, öyrənənlər təhsilin əvvəlində sözlərin düzgün oxuması problemi ilə üzləşirlər: “Rahat olması üçün çapda və yazıda işarələri, yəni saitləri, göstərilmir, ancaq samitlər yazılırlar; bunlardan oxucu özü baş çıxarmalıdır; o, yazılımı oxumur, intuisiya, instikt, daha çox isə öz biliklərinə əsaslanaraq nə yazıldığını tapır; çətinlik çəkmədən və səhvsiz iki cümlə oxumaq üçün gərək ərəb, fars və tatar türkçəsində çox savadlı olasan”.² Bununla belə, bilik əldə edənlərin və yaşıdalıqları cəmiyyətin yeniləşməsini istəyənlərin sayasında müsəlman mühitində mətbuat tədricən inkişaf edərək öz yerini və əhəmiyyətini tapdı.

Ə.b.Ağayevin fikrincə, Şərq mətbuatının banisi və yaradıcısı Şərqi Əfqanistandan olan tanınmış içtimai xadim Cəmaləddin Əfqani hesab edilməlidir. O, ənənəvi müsəlman təhsilini Kabilde, dünyavi təhsilini isə Hindistanda alıb. Cəmaləddin Əfqani fars, ərəb və fransız dillərini mükəmməl bilirmiş, hər üç dildə sərbəst yazırmış. Onun siyasi və dini faaliyyətinin ən məhsuldar dövrü XIX əsr sonuncu qırınmasına təsadüf edir. Bu zaman

¹Ağayev Ə.b. “Şərqdə jurnalistikyanın icmali”. “Kaspi”, 1899, 26 noyabr, s.3.

²Ağayev Ə.b., göstərilən əsər.

²Yenə orada.

bir çox Şərqi ölkələrində maariflənmə sürətlə inkişaf edirdi, bu isə yeni, XX əsr öncəsi onların siyasi “oyanışına” öz təsirini göstərmişdi. Əfqanının təbliğ etdiyi müsəlmanların birləşməsi, maarifləmənin inkişafı, müsəlmanların ənənəvi dinində islahatlarin aparılması ideyaları Rusiyada və xaricdə təhsil almış azərbaycanlı ziyyalılar tərəfindən rəğbətlə qarşılanmışdı. Belə ziyyalılardan biri Ə.b.Ağayev idi. Əfqani ilə o, Fransada, Sorbon universitatının tələbəsi olarkən tanış olmuşdu. Bu, çox ehtimal ki, 1892-1893-cü illərdə baş vermişdi. Əfqanının təbliğ etdiyi panislamizm Ə.b.Ağayevin sonralar “Kaspı” qəzetində dərc olunan bir neçə məqaləsinin mövzusu olmuşdu. Ə.b.Ağayevin nöqtəyi-nəzərində panislamizm “Avropa elmləri və ideyaları vasitəsi ilə sağlamlaşdırılan İslamin yeniləşməsinə” can atan “yeni müsəlmanlar” in hərəkatıdır.¹ Bu, mühafizəkar islamçıların və avropalaşmış müsəlmanların baxışları arasında orta bir mövqedir. Birincilər Avropadan gələn tərəqqini rədd edirlər və şəriət çərçivəsinə salınmış İslami tanııırlar. İkicilər isə o qədər avropalaşıblar ki, milli və dini təməllərdən uzaq düşübələr. Ə.b.Ağayev bildirirdi ki, İslamin ən yaxşı ənənələrini və Avropanın müasir meylərini birləşdirən panislamizmdə hər iki cərəyanın müsbət cəhətləri öz əksini tapıb. Cəmiyyətin xidmətində duran və onun aynası olan dövri mətbuat panislamizmin təbliğ etdiyi ideyalardan biri idi. Hərəkat hesab edirdi ki, istər Avropada, istər Şərqdə mətbuat müasir cəmiyyətin zəruri elementidir. Sözsüz ki, C.Əfqaniyə qədər Şərq ölkələrində qəzet buraxılırdı, lakin, publisistin yazdığını görə, “çox zaman bu cəhdər iflasa uğrayırı və ya heç bir məna kəsb etməyən, jurnalistikanı yaxşılaşdırmaq, əvəzinə onu pişləşdirən müvəqqəti nümunələrin yaranmasına gətirib çıxarırdı”.²

Şərqdə dövri mətbuatın problemlərini M.F.Axundov hələ 1866-ci ildə “Böyük İranın “Millət” qəzetiinin redaktoruna”

¹ Ağayev Ə.b. Müsəlman xalqlarının vəziyyəti. “Kaspı”, 1903, №251, s.3.

² Ağayev Ə.b. “Şərqdə jurnalistikanın icmali”. “Kaspı”, 1899, 4 dekabr, s.3.

ünvanlandığı məktubda qaldırılmışdı.¹ O, “Millət” qəzetiin vəzifə və məqsədləri haqqında danışarkən redaktora qəzetiñ daşıdığı adı nəzərə almağı tövsiyə etmişdi. Axundovun təbirincə, bu adda qəzet böyük məsulliyət daşıyır və, hansısa bir zümrəyə mənsub insanların mətbuat orqanı ola bilməz: “Qəzeti oxuyub gördüm ki, onun iki sahifədən ziyadəsi “Suruş” təxəllüslü, “Şəmsüş-şüəri” ləğəbli bir şairin əsl-nəcəbinə və tərcümeyi-halına dair məlumatdan və Suruşun bir qəsidəsi ilə bir qəzəlindən ibarətdi”.² Bundan başqa, M.F.Axundov hesab edirdi ki, qəzetiñ birinci sahifəsi həmin orqanın missiyasını eks etdirməlidir. Bu və ya digər simvolu seçərkən onu nəşrin ad və məzmununa uyğunluğuna diqqət yetirilməlidir. Məscid şəklinin yerləşdirilməsi, Axundovun fikrincə, bu adda qəzətə münasibətsizdir, belə ki, məscid yalnız farsların deyil, İslam dinini etiqad edən bütün müsəlmanların rəmziidir: “İran millətini tanıtmak üçün sən qırımızı mahiddən olan on iki güşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasən ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın”.³ Qəzetiñ formatı və məramına göldikdə Axundov məlumatlandıran və maarifləndirən, cəmiyyəti narahat edən məsələləri qaldıran gündəlik qəzet buraxmayı təklif edirdi. O, hesab edirdi ki, qəzet ilk növbədə xarici və daxili siyaset məsələlərini, İran dövlət xadimlərinin “ölkəni intizamı, millat və məməkətin faydaları xüsusində gördükleri tədbirlər” haqqında, həmçinin “daxili xəbərləri və hadisələri” işıqlandırmalıdır.⁴ Yerli əhəmiyyətli məsələlər deyərkən Axundov əhalinin savadsızlığı ucbatından ölkədə baş qaldıran vəbə və digər xəstəliklər kimi mühüm sosial problemləri nəzərdə tuturdu. Onun fikrincə, bunlar haqqında məlumat almaq əhali üçün faydalı olardı. Axundov

¹ Axundov M.F. Əsərləri. III cild, II cild. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşr., 1961, s.210.

² Yenə orada, s. 211.

³ Yenə orada.

⁴ Yenə orada, s.229.

redaktoru tənqid məqalələrə və problemlə materiallara yer ayırmağa çağırıldı: "... sən qəzətində mümkün qədər hökumət adamlarının və əmirlərinin və hakimlərinin və sərkərdələrinin və cəmi mənsəb sahiblərinin və üləmaların işi və rəftarı haqqında da yazmalısan; ... ta bu şəxslər bilsinlər ki, onların heç bir hərəkəti gizli qalmayacaqdır, aylınlardan qorxsunlar və vəzifələrinin icrasında padşahın və öz vəliyyünnəmələrinin razılığına, millet və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər. Ədalət və insafın doğru yolundan çıxmaların".¹

Ə.b.Ağayevin sözlərinə görə, Şərqdə hakimiyyət sahiblərini birinci tənqid tutan, "Türk sultanına və İran şahına və başqa əmir və hakimlərə açıq və eyhamsız hücum edən, onları təbəələrinin maraqları ilə hesablaşmaqdə ittiham edən, müsəlman xalqlarını ilkin İslama qayıdaraq ləyaqətsiz hökmdarlarla açıq mübarizəyə çağırın" C.Əfqani olmuşdu.² C.Əfqani Fransada nəşr etdiyi "Urvatül vüska" qəzeti ərəb dilində çıxırdı və naşirin bir çox Şərq ölkərində geniş əlaqələri və böyük nüfuzu sayəsində "müsəlman dünyasının bütün yerlərində yayılırdı və böyük səsküy yaratmışdı".³ O, həmçinin ilk dəfə bütün Şərq üçün mühüm olan müsəlmanların həyat və mösiəti məsələlərini qaldırmışdı, Qurandan ayələr, müsəlman tarixi və əfsanələrindən nümunələr gətirməklə amansızcasına ruhaniləri tənqid edirdi, bu isə inanlı müsəlmanların ürəyincə idi: "onun gücü "xalqa uyğunlaşmaq" bacarığındaydı; bütün ölkələrin müsəlmanları onun sözünü eşidildilər, bu söz onlar üçün həm tanış, həm də yeni idi".⁴

Bu zaman isə tənqid olunanlar, xüsusu ilə ruhanilər onu dindən dönmədə və Allahsızlıqda ittiham edildilər, lakin həmin tənqiddən onun sözünün nüfuzuna xəlal gəlmirdi. Əksinə, getdikcə müsəlman dünyasının müxtalif ölkələrində Əfqanının tə-

¹ Axundov M.F. Əsərləri. III cild, II cild. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşr., 1961, s.231.

² Ağayev Ə.b. "Şərqdə jurnalistikyanın icmali". "Kaspı", 1899, 4 dekabr, s.3.

³ Yenə orada.

⁴ Yenə orada.

rəfdarlarının sayı artırdı və həmin ölkələrin hökmədarları onuna "kompromisə getməyə" məcbur olurdular, məsləhətlər alırdılar, ümumiyyətlə, ona yaltaqlanırdılar".¹ Azərbaycanda belə güclü və mötəbər çap sözü 1905-ci ilin yanvar hadisələrindən sonra yarandı.

Azərbaycan türkleri digər xalqlardan, o cümlədən rus, yəhudi və ermənilərdən sonra siyasi mübarizə meydanına daxil olublar. Ermənilər artıq 1880-ci illərdə inqilabi hərəkata başlamışlar, önce "Hnəq" və "Droşak"çılardan kiçik qrup yaratırdılar, sonradan həmin qruplar "sayına və intizamına görə güclü, əla silahlanmış xalq qoşununa, mübarizəyə hazır "Daşnakşutun" partiyasına çevrildi".² 1890-ci il "Daşnakşutun" partiyasının yaranması və, ermənilərin etiraf etdiyi kimi, "Rusiya ermənilərinin inqilabi yola qədəm basmaqlarının faktiki başlangıcı" tarixi hesab olunur.³ Daşnakların dediklərinə görə, inqilabi yol Osmanlı imperiyası ilə mübarizə və Türkiyə ermənilərinə dəstək üçün seçilmişdi: "Rusiya ermənilərinin özündürkətmə səviyyəsi o qədər inkişaf etmişdi ki, Türkiyədə məhv olan erməni xalqının harayı onların Rusiyadakı qardaşlarını xəyalı ürəkyangışından silah və pulla real dəstəyə keçməyə məcbur etdi. Həmin vaxt erməni cəmiyyətinin ən həssas və əqidəli adamlarının daxil olduğu "Daşnakşutun" partiyası yarandı".⁴ Qeyd etmək lazımdır ki, həmin dövrə silah və pul ilə yardım etməyi bacaran varlı ermənilər yalnız Bakıda, neft sənayesində və digər sahələrdə sahibkarlıqla məşğul olanlar idilər (Konstantin Xatisov, Pavel Qukasov, Aleksandr Mantaşev, Mkrtyç Kalantarov, Ambarsum Melikov, Lazar Mailov, Moses Mirzoyans və b.). 1900-cu ildə Bakı quberniyasında erməni əhalisi yalnız 8,8% olduğu halda I-ci və II-ci gildiyə 196 tacirin 97-i, yəni yarısı erməni idi.⁵ Bundan,

¹ Ağayev Ə.b. "Şərqdə jurnalistikyanın icmali". "Kaspı", 1899, 4 dekabr, s.3.

² Staroselski V.A. Qafqaz faciəsi. Ermənilər. "Baku", 1906, №54, s.3.

³ Yenə orada.

⁴ Yenə orada.

⁵ Bakı Ticarət-Sənaye Məcmüəsi, 1901, s.106.

belə nəticəyə gəlmək olar ki, "Daşnaksutyun" partiyası Bakı ermənilərinin kapitalı ilə yaradılıb. Görünür, sonunculara tez bir zamanda varlanma kifayət etməyib – onlar qarşılara azad Ermənistən yaratmaq məqsədi qoyaraq "nəinki bütöv Qafqazı, hətta Rostov-na-Donu ilə birlikdə Rusyanın cənubunun bir hissəsini də Rusiyadan ayırb tərkibinə daxil etməklə müstəqil dövlət qurmaq istəyirdilər".¹ XIX əsrin son iyirmi ilində ermənilərdə baş vermiş metamorfoz Rusiyada təcüb döğurmaya bilməzdi – məhz Rusyanın sayəsində onlar Qafqazda sakitlik və firavan həyat əldə etmişdilər. 1830-cu ildə Erməni vilayəti yaradıldıqdan sonra Osmanlı imperiyasından və İrandan köçürülmüş ermənilər azərbaycanlılara məxsus torpaqlarda əsaslı məskunlaşdırılar. Bu, təsədüfi deyildi. Belə ki, Rusiya hakimiyəti "Türkiyə və İran sərhədləri boyu ərazilərdə həmin ölkələrdən köçürülmüş ermənilərin yerləşdirilməsini faydalı sayır və onlardan müsəlmanlara qarşı etibarlı sıpər kimi istifadə etməyi nəzərdə tuturdu".² 1880-ci illərə qədər diyarda yalnız ermənilərə mədəni və sosial inkişaf üçün əlverişli şərait yaradılmışdı. Bunu onlar özləri də etiraf edirlər. Belə ki, Konstantin Xatisov (1864-1913) rus dilində nəşr etdiyi "Baku" qəzetiində yazmışdı: "Hakimiyət tərəfindən nəinki maneqilik törədilməyən, bəzi hallarda isə hətta rağbətlə qarışılan xalq mədəni, maarifçilik təsisatlarının valehədici sürətli artımı erməni xalqının gələcəkdə Rusiyada yaşayan xalqlar sırasında şərəfli yerlərdən birini tutmasına şərait yaradırdı və sanki irəlicədən onun tarixi missiyasını – rus mədəniyyətinin və dövlətçiliyinin Yaxın Şərqdə yayıcısı olmağı müəyyən edirdi".³ Bundan əvvəl də ermənilər Azərbaycanda yaşamışlar, lakin onların sayı çox az olmuşdu. "Nablyudat" rus jurnalının müxbiri göstərirdi ki, ermənilər "öz gündəlik yaşayışlarının qayğısına qalan və öz əmin-amanlıqlarını Rusiya ilə six münasibətlərdə və birləşmədə görən

¹ Liprandi A.P. Neft Kaliforniyasında // "Nablyudat", 1901, №8, s.56.

² Staroselski V.A. Qafqaz faciəsi. Ermənilər. "Baku", 1906, №54, s.3.

³ Xatisov K. Senator Kuzminskinin təftisi və erməni komitələri.

"Baku" 1906, №38, s.3.

əhalidir".¹ Orta əsrlərdə bölgədə yaşayan ermənilərin şəxsi və mülkiyyət hüquqları məhdudlaşdırılmışdı, onlar müsəlmanların torpaqlarınıbecərməklə və şəhərlərdə peşəçiliklə məşğul olurdular. "Kaspi" qəzeti yazırı: "Xanlıqların süqutu və rus hökmənligi bərqərar olduqdan sonra onların vəziyyəti dərhal dəyişdi: onlar elə bil rus hakimiyəti və istala edilmiş xalq arasında vasitəci oldular, özlərinə inam qazandıra bildilər və, nəinki müxtəlif növ podryat və təchizat işlərinə, hətta dövlət qulluğuna qəbul edildilər".² Beləliklə, bir nəsil keçməmiş erməni qaçqını ağaya çevrildi, dünənki xan və bəylər "onu – həm məmər, həm də kapitalist kimi qəbul edib tabe oldular".³

XIX əsrin 70-ci illərindən sonra Bakıda neft sənayesinin sürətli inkişafi böyük həcmdə erməni kapitalının toplanmasına gətirdi. Kapitalın xeyli hissəsi "öz ərazisi olmayan ermənilərin milli birləşməsi" qriqorian kilsəsinə verildi.⁴ Ermənilərin Rusiyada inqilabi mübarizəyə qoşulmasının əsas təşəbbüskarı məhz kilsə olmuşdu. Erməni kilsəsinin əmlakı və təhsil müəssisələrini xalq maarif nazirliyinin sərəncamına verən knyaz Q.S.Qolisinin siyasetindən narazı qalan ermənilər bu qərarı kafırlıq, kilsənin təhqiri hesab etmişdilər. Bu haqda K.Xatisov qəzəblə yazmışdı: "Onlar (ermənilər – L.H.) kilsəni əmlakından məhrum edilməsini hökumətin erməni xalqını yer üzündən silinməsinə hesablanmış ciddi qərar kimi qiymətləndirdilər və özünü müdafiəyə əl atmağa qərara aldılar. Və yalnız bu, və yalnız həmin vaxt, 1903-cü ildə, bu zamana kimi rus ermənilərinin işlərinə tamamilə qarışmayan "Daşnaksutyun" erməni inqilabi partiya erməni xalqına şah və mat elan etməyə hazırlaşan rus hakimiyətinin ayrı-ayrı nümayəndələrinə müharibə elan etdi".⁵

¹ Liprandi A.P. Neft Kaliforniyasında // "Nablyudat", 1901, №8, s.55.

² Senator Kuzminskinin 1905-ci ildə Bakı şəhərinin təftisi haqqında hesabatdan əsas nəticələr. "Kaspi", 1906, №21, s.3.

³ Staroselski V.A. Qafqaz faciəsi. Ermənilər. "Baku", 1906, №54, s.3.

⁴ Yenə orada.

⁵ Xatisov K. Senator Kuzminskinin təftisi və erməni komitələri.

"Baku" 1906, №38, s.3.

1903-cü ildə "Daşnaksutyun" partiyasının hərbi təşkilatı yaradıldı, bir neçə ay sonra, 1904-cü ilin əvvəllərində inqilabi ittifaqın Vyanada gizli keçirilmiş üçüncü qurultayında onun nizamnaməsi qəbul olundu. Sənədin tam mətni "Kaspi" qəzətində dərc edilmişdi.¹ Rusiyada sülh və əminəmanlıq şəraitində yaşayış ermənilər ərazi əldə etdiklərinə görə bu dövlətə minnətdər olmaları halda erməni ruhanilərinin kilsə əmlakının müsadirəsinə görə Rusiya ilə mübarizəyə başladılar. "Kaspi" qəzətində dərc edilmiş senator A.M. Kuzminskinin hesabatunda qeyd olunur ki, məhz bu hadisə erməni inqilabi komitənin fəaliyyətinin güclənməsinə səbəb oldu, sonradan bu fəaliyyət "açıq-aşkar terror xarakteri aldı, özünü həmin qanunun (əmlakin müsadirəsi haqqında – L.H.) həyatına keçirilməsində iştirak etmiş bütün əvvəlyələrdən olan vəzifəli şəxslərin, o cümlədən bu qanunun təşəbbüskarı Qafqazın Ali Baş rəisi general-aduyant knyaz Qolisinin həyatına qəsd və öldürülməsində göstərdi. Knyaz Qolisinin həyatına sui-qəsd həmin ilin payızında edildi".²

Bu vaxt Rusiyada 1905-ci il qanlı bazara gətirib çıxaran inqilabi çaxnaşmalar, ayrı-ayrı müəssisələrdə fəhlə tətilləri başlandı. Ölkəni mövcud dövlət quruluşunun köklü dəyişikliklərinə ümid ifadə edən mitinq və yürüşlər bürümüşdü. 9 yanvar Peterburq hadisələrindən sonra "gəlmə" inqilabçıların (Vladimir Volski, Saveli Rayeski və d.) siyasi təsiri altında olan güclü fəhlə potensialına malik neft Bakısında nəhəng etiraz nümayishi gözənləndi. Belə bir fikir dolaşır ki, qarşidan gələn siyasi nümayişin qarşısını öz gücüylə almaqda aciz olan hakimiyyət əvvəl Kişinyovda sınaqdan çıxmış metoda – bir xalqı digərinin üzərinə qaldırmaq qərarına gəlmişdi. Bu fikri qismən arxiv sənədləri də təsdiq edir: "polis tatarları ermənilərin üzərinə qaldırmağa baş-

¹ Hərbi nizamnamə. Erməni inqilabi ittifaqın Voskanat komitəsinin nöşeti. (Erməni dilindən tərcümə). "Kaspi", 1906, 12 mart, s.3.

² Senator Kuzminskinin 1905-ci ildə Bakı şəhərinin təftişi haqqında hesabatdan əsas noticələr. 1905-ci il 6-9 fevral hadisələri və onun səbəbləri. "Kaspi", 1906, №21, s.3.

ladi... Montin tatarlara paylanan vərəqələri şəxsən görmüşdü... vərəqələrdə, yeri gölmişkən, Qafqazda ermənilərin digər xalqlara, o cümlədən tatarlara əziyyət verən və zülm edən xalq olduğu, onların çar hakimiyyətini məhv ermək istədikləri və bu səbəbdən onlar döyülməlidir yazılmışdı".¹ Bakıda savadsız kütlönin iğtişaşla mübarizədə əvvələr də istifadə edilməsi cəhd'ləri haqqında məlumatı biz 1905-ci ilin qanlı fevral hadisələrinin şahidi Bakı şəhər upravasının Təhsil komissiyasının sədri Stepan Karadaşevin ifadələrindən əldə edirik: "Həla iki il əvvəl, müsəlman fəhlələrin də iştirak etdikləri böyük tətil zamanı polis şayıyo yaymışdı ki, ermənilər müsəlman dükənlərini qarət etmək fikrindədir; bəzilərinə, deyəsan, ling və digər dəmir alətlər paylanılmışdı, və, həqiqətən, nümayişdən qaydan dinc fəhlələrə dükən sahibləri və satıcıları tərəfindən hücum edildi, bir çox fəhlə döyüldü. 6-9 fevral ərəfəsi hadisələr öncəsi tətil zamanı təhrif daha ciddiyətlə aparılırdı. Bu baxımdan Balaxanıda polis-meyster Xominski xüsusi fəallıq göstərirdi".² Polismeyster Xominskinin fitnəkarlıq hərəkətlərin qızışdırılmasında fəal iştirakını onun qanlı hadisələrdən dərhal sonra işdən azad edilməsi və istefaya göndərilməsi faktı da sübut edir.³

Svetoxovskinin fikrincə, 1905-ci il hadisələrinə görə çar hakimiyyət orqanlarının məsuliyyəti tam müəyyən edilməsə də, bəlliidir ki, Bakı qubernatoru knyaz Nakaşidze "müsəlmanlarla inqilab əhval-ruhiyyəli ermənilər arasında düşmənciliyi qızışdırmaqla hakimiyyət əleyhdarlarının qüvvələrini zəiflətməyə çalışmışdı", və buna görə də "Daşnaksutyun" partiyasının hərbi təşkilatının hökmü və droşakçıların razılığı ilə öldürülmüşdü".⁴ Bunu "Daşnaksutyun" erməni inqilabi partiyasının Bakı Mərkəzi Komitəsinin 12 may 1905-ci il tarixli arxiv sənədindən çıxarış da təsdiq edir: "11 may çərşənbə günü, günorta saat 3-də,

¹ AR Dövlət Tariv Arxiv: F. 342/42-c, siy.1, iş 43, v.84.

² Yenə orada, v. 85.

³ "Bakinskiye Qubernskiye Vedomostı" qaz., 1905, 26 fevral.

⁴ Svetoxovski T. Rus Azərbaycanı // Xəzər, 1990, №1, s.100.

şəhərin mərkəzində, Parapetdə Bakı qubernatoru kn. Nakasidze öldürülmüşdür. "Daşnaksutyun" Erməni İnqilabi Partiyası onu 6-9 fevral hadisələrinin gizli ilhamçısı və məxfi təşkilatçısı kimi ölümə məhkum etmişdi; hökm vaxtında məhkuma qatdırılmışdı. Belə hökm Bakıda fəaliyyət göstərən partiya və dinindən asılı olmayaraq digər İnqilabi təşkilatlar tərəfindən də səsə qoyulmuşdu. Hökmü bu haldə qisas almağa daha çox hüquq olan "Daşnaksutyun" icra etdi".¹ Qubernatorun faytonuna qumbara atılmışdı. Fikrimizcə, qətlən əsil səbəbi senator Kuzminskinin hesabatında qeyd edilib: Nakasidzenin "İrəvan vitse-qubernatoru vəzifəsində çalışdığı zaman kilsə əmlakının qəbulunda iştiraka görə ermənilərin qisasına tuş gəlməşdi".²

Hakimiyyət öz hərəkətləri ilə, daha doğrusu hərəkətsizliyilə onu qanlı hadisələrdə təqsirli bilməyə xeyli əsas vermişdi. "Kaspi" qəzətinin şəhadətinə müraciət edək: "Aym 7-si şəhərdən ərazi üzrə 20 kazakdan ibarət iki mühafizə dəstəsi təyin edilmişdi. Onlar cənab pristavın müraciətinə məhəl qoymurdular, sayları çox az olduqdan ona kömək etməkdən imtiyad edirdilər. Həmin gün saat 11-də Salyan alayından 12-15 nəfərlər taqım gəldi, lakin onlar da iğtişaşları yatrıa bilmədilər. Saat 2 radələrində başda podpolkovnik Kuzminski olmaqla gələn, deyəsən, Salyan alayının 2 böyük təbil vuraraq Bazarnı küçəsində keçdi. Onlar yaxınlaşdıqda insanlar dağılışındı, lakin sonra yenə çox sayıda küçələrə toplaşındı. Cənab pristav şəxsən podpolkovnik Kuzminskiye müraciət edərək adamları dağıtmak üçün havaya bir neçə yaylım atışı etmək xahiş etmişdi. "Sizə dəxli yoxdur, nə etməyi özümüz bilirik", - Kuzminski cavab vermişdi. Hava qaralanda əsgərlər geri qayıtdırlar...".³

Lakin 6-9 fevral 1905-ci il hadisələrinə dair arxiv materialları və şahid ifadələri əhalini siyasi çıxışlar və nümayişlərdən

yayındırmaq məqsədi ilə azərbaycanlı və ermənilər arasında qanlı hadisələrdə hakim dairələrin maraq və təqsiri haqqında tarix elmində üstünlük təşkil edən bu fikrə yenidən baxmağı zəruri edir. Buna bənzər toqqusmalar imperiyanın bir sıra şəhərlərində baş vermişdi – Kişinyovda, Lvovda və s. şəhərlərində yəhudü talanlarını yada salmaq kifayətdir. Həmin hadisələrdə təqsirli olanların sırasında hakimiyyətlə yanaşı qaragüruhçuların da adı çəkilirdi. Rusiya imperiyasında yəhudü talanlarının arađircisi V.V.Kojinovun fikrincə, tədqiq edilən dövrə siyasi silklənmələr XIX əsrin sonunda imperiyada sənayenin güclü və sürətli inkişafından irəli gəlirdi. O, hesab edir ki, belə inkişafın nəticəsi "ancaq inqilabi partlayış olmalıdır": "Mövcud qaydaların ləğv edilməsinə nəhəng kapitala malik sahibkarlar, insanların ürək və zəkalarına güclü təsir edə bilən ziyanlılar və mütəşəkkil insan kütləsini küçələrə çıxarmağa qadir olan fəhlə sinfi ən fəal sürətdə çalışırdılar. Sözsüz, bu qüvvələrin məqsəd və maraqları köklü şəkildə fərqli idi, lakin onlar əmin idilər ki, daim artan istəklərinə çatmaqdən ötrü Rusyanın əsrlər boyu formalaşmış həyat tərzi ya dağıdılmalı, ya kökündən dəyişilməlidir. Bu istək onları birləşdirirdi".¹ Eçmədzinin fəaliyyət dairəsini daraltmış Rusiyadan narazı olan "Daşnaksutyun" partiyası rus taxt-tacının zəifləməsindən istifadə edərək Qafqazda – "Böyük Ermənistən" ideyasının həyata keçirilməsi üçün münbit ərazidə öz fəaliyyətini aktivləşdirdi. Bunun təsdiqini biz təhlil edilən dövrün arxiv sənədlərində və qəzet materiallarında, misal üçün, 6-9 fevral 1905-ci il hadisələrinə dair senator Kuzminskinin hesabatında, 1906-ci ilin fevralında Tiflisdə keçirilən erməni-müsəlman qurultayıının nümayəndələrinin və təşkilatçılarının mübahisələrində və s. tapırıq. Ermənipərəst "Baku" qəzeti Kuzminskinin təftişinə və bəzi paytaxt qəzetlərinin "Böyük Ermənistən" ideyası haqqında fikirlərinə öz münasibətini bildirirək yazmışdı: "Məmurlar

¹ AR Prezidenti İl SSA: F.276, siy. 7, iş 130, v.1.

² Ali hökməl 1905-ci ildə Bakı və Bakı quberniyasının təftisi haqqında senator Kuzminskinin acizənə hesabatı. S-Pb., 1907, s.51.

³ "Kaspi" qəz., 1905, №24, s.4.

¹ Kojinov V.V. "Qaragüruhçular" və İnqilab. Moskva: 1998,
<http://kozhinov.voskres.ru/cher-sot/chersot.htm>

heç bir əsası olmayan, ən cəfəngiyat “Böyük Ermənistən” uydurması yaradıblar. Onların əli ilə bu uydurma “Novoye Vremya” və “Moskovskiye Vedomost”nin səhifələrinə ayaq açıb, sonra isə aləmi gəzərək “erməni separatizm” əfsanəsinin yaranmasına rəvac verib.¹ Erməni separatizm haqqında söhbətlərə səbəb başda K.Xatisov olmaqla “Baku” qəzeti özü olmuşdu. O, oxuculara bildirmişdi ki, “qəzet yeni əllərə keçib, bundan sonra “Baku” qəzətinə siyasi baxışlarına görə konstitusion demokratlara yaxın şəxslərdən ibarət dərnək buraxacaq. Bizim qəzet bu partianın ruhunda işini quraraq öz bayrağında “İndiki zamanda mövcud rejimdən əziyyət çəkənlərin maraqlarının keşiyində” şurayı yazar”.² Monarxiyanın devrilməsi yolu ilə siyasi azadlığın tərəfdarı olan müəllif Zaqafqaziyanın galəcək siyasi quruluşunu geniş özünüidarədə görür və bu haqda diskussiya aparır: “Biz tam əminik ki, Zaqafqaziyada yaşayış xalqlara öz müqəddərətinə geniş həll etmək və özlərinin istədiyi kimi ev işlərini qurmaq imkanı verilərsə, Qafqaz nəinki keçmiş rejimin ona vurduğu yaraları sağaldar, həmçinin sarsılmaz tellərlə bağlı olduğu Rusiyanın şöhrəti və əzəməti naminə mədəniyyət və tərəqqi yolunda iti, cəsarəti və mətin addımlarla irəli gedər”.³

Cəmi bir neçə onillik əvvəl yaradılan Erməni vilayəti artıq özünüidarə xülyalarıyla yaşayırırdı və istəyini belə əsaslandırdı: “Əgər biz Qafqazın geniş özünüidarəsini arzulayırıqsa bunu kinli və dişsiz irticanın biza zorla qəbul etdirməyə çalışdığı separatizm ideyası naminə etmirik. Biz səmimi əminik ki, heç bir ən mütərəqqi, ən xoşniyyətli duma heç vaxt qafqazlıların özləri kimi onların ən zəruri ehtiyaclarını başa düşməyəcək və təmin etməyəcək”.⁴ Əvvəlcə erməni inqilabi komitə azərbaycanlıları da hökumət əleyhinə tədbirlərdə iştiraka dəvət edirdi. Lakin

patriarxal həyat tərzi səbəbindən öz xan və bəylərinin, həmçinin eyniyələ ermənilərə etibar etməyən qabaqcıl ziyalıların nümayəndələrinin mülahizələrinə diqqətlə yanaşan azərbaycanlılar hökumət qarşı onlarla birgə hərəkətlərdən imtina etdilər. “Siyasi həyata hələ hazır olmayan”, “ölkənin muxtar idarə edilməsi üçün kifayət qədər ziyalısı olmayan” azərbaycanlılar üçün həmin vaxt Rusiyadan ayrılməq ağlışlaşmaz qərar idi.¹ Eyni zamanda Azərbaycan cəmiyyətinin yüksək təbəqəsi diyarın idarə olunmasında “rusların əvəzinə həmin erməniləri” görmək istəmirdi. Belə dəyişiklik onların maraqlarına zidd və xalq kütlələri tərəfindən dəstəklənmirdi.²

1907-ci ilə kimi azərbaycanlıların böyük hissəsi istər erməni, istər rus-yəhudü inqilabçılarının çağırış və çıxışlarına cavab vermirdi. Onlar hökumət loyal qalırdılar və gündəlik qayğılarıyla yaşıyırdılar. Bunu 1906-ci il siyasi hadisələrinə dair polis donoslarından da görmək mümkündür: ”28 avqustda barit anbarından uğurluq edən Xəzər heyətinin qaroval matroslarının hərbi-səhra məhkəməsinə verilməsi ilə bağlı bütün yerli inqilabi təşkilatlar birgülük ümumi tətil elan ediblər. Tətil edənlər: zavodlar, fabriklər, telefon, konka, şəhərin erməni hissəsinin mağazaları; şəhərin tatar hissəsində həyat normaldır”³ və ya ”Bala-xanı, Bibi-Heybət, Qara və Ağ şəhərdə 1 May günü mexaniki emalatxanaların bütün fəhlələri fabrik və zavod sahibləri ilə könülü razılıq əsasında işə çıxmayıblar. Mədənlərdə isə bütün buruqlar işləyirdi (buruqlarda çalışanlar əsasən müsəlmanlardır)”.⁴

Bununla bağlı senator Kuzminskinin təftişində göstərilir ki, “ermənilərin hökumət əleyhinə hərəkətlərinə yabançı olan müsəlmanlar erməni komitəsinin çağırışlarına həmrəy olmadıqda Bakıda şaiyə yayıldı ki, güya qarşidan galən “Şaxsey-Vaxsey” matəm yürüşü zamanı ermənilər müsəlmanlara qarşı bom-

¹ Xatisov K. Senator Kuzminskinin təftişti və erməni komitələri.

“Baku” 1906, №38, s.3.

² Xatisov K. Baki, 22 yanvar. “Baku”, 1906, №17, s.2.

³ Yenə orada.

⁴ Yenə orada.

¹ AR Prezidenti İİ SSA: F.276, siy. 8, iş 463, v. 10,10 arxa.

² Yenə orada.

³ GTA: F.10, is №256, v.20.

⁴ Yenə orada.

balardan istifadə edəcəklər. Erməni komitəsi müsəlmanların maraqlarına toxunmayana kimi sonuncular onların hökumət əleyhinə çıxışlarına biganə qala bilirdilər. Lakin komitə müsəlmanları öz məqsədlərinə çatmaq üçün istifadə etmək niyyətlərini bürüzə verdikdən və bundan ötrü hətta zor tətbiq etmək hədələrinə əl atdıqdan sonra yerli müsəlman əhalisinin xasiyyətinə və onların ermənilərə münasibətinə bələd olan hər kəsə aydın idi ki, müsəlmanlar sakit və biganə qalmayacaqlar, ermənilərin milli həsrətlərinin qurbanı olmaq fikrində deyillər və onlardan qisə almağa çalışacaqlar, ermənilərə qarşı erməni inqilabi komitəsinin geniş tətbiq etdiyi zor və terrorla cavab verəcəklər".¹

Bakı, Gəncə və Şuşada "Daşnaksutyun" partiyasının terrorçuluq fəaliyyətini erməni inqilabi komitənin hərbi dəstələrinin xumb adlanan üzvləri – "uzunpapaqlı şübhəli şəxslər"² həyata keçirirdilər. Onlar haqqında "Kaspı" qəzeti həyacanla Yelisavetpolun (Gəncənin – L.H.) hörmətli şəxsləri A.Ziyatxanov, A.Xacməmmədov, A.Rəfibəyli və digərlərin yazdıqları məktubda xəbər verirdi. Məktub müəllifləri bildirirdilər ki, şəhərin erməni əhalisi xumblarla birlikdə üzüm bağlarında sərrast atışmaqdə məşq edirlər: "Müsəlmanı kütləsini narahat edən bu biabırçılığa son qoymağı polisdən xahiş etdiqdə o, bizə ermənilərdən silah müsadirəsinin qadağan edilməsi və buna əməl etməyənlərin öldürülməsi haqqında erməni inqilabi partiyanın məlum əmrini göstərdi".³ Məktubdan görünür ki, xumblar terror və hədə-qorxu gəlməklə hakimiyyətin onlarla hesablaşmalarına nail olublar. Onlar çox vaxt ictimai tədbirlərdə hakimiyyət nümayəndələri ilə birlikdə iştirak edirdilər: "Dekabrın 10-da katolik əsgərin dəfnı zamanı mərasimin başında gedən general-qubernator c. Fleyşeri böyük dəstə erməni müşayiət edirdi. Onlardan başqa

mərasimdə moruğ rəngli bayraqla 150 silahlı xumb da nizami surası ilə gedirdi".¹

Bakıda çıxan bütün dövri mətbuat erməni-müsəlman toqquşmaları (həmin dövrün mətbuatı münaqışını belə adlandırdı) haqqında ətraflı yazılmışdı. Hadisələr haqqında ağrı və kədərlə yanan "Kaspı" baş verənləri cəhalət və vəhşilik adlandırmışdı və bu rüsvayçılığı yalnız nəcib hərkətlərlə aradan qaldırılmasını zəruri saymışdı: "Bu mənada artıq nə isə edilib – bu, bütün faciədə yeganə işıqlı məqamdır. Söhbət, bir tərəfdən, yalnız diplomlu ziyalıların deyil, zəka və cəmiyyətdəki yerinə görə ziyalılar, digər tərəfən isə xalqın davranışından gedir. Mən bu göz yaşları axıdan, məyus, xalqın fəlakətindən dərindən təhqir və dərindən əzəb çəkən ziyalıları gördüm; bunuyla belə onlar yorulmadan, həyatlarına qəsd edərək, güllə altında, acliq və susuzluğa dözərək çalışırdılar".²

İnsan təlafatı və bəla ilə yanaşı iğtişaşlar ölkənin iqtisadiyatına və tacirlərə böyük zərər vurdu. "Baku" qəzeti erməni-azərbaycan toqquşmalarının iqtisadi nəticələrinə həsr etdiyi məqalədə neft və sənayenin digər sahələrinin zərərlərini təhlil edərək yazılmışdı ki, hadisələr özünü nəinki neftin ixracında (regionun əsas sənaye sahəsi), həmçinin pambıq-parça istehsalı, ipəkçilik, araqçılık və araq istehsalı, mis istehsalı, heyvandarlıq, bağılılıq və s. təsərrüfat sahələrində də özünü göstərmişdi. Qəzet pambıqçılıqda böyük itkilərin olduğunu bildirirdi. Çiyidli pambığın əsas tədarükçüsü İrəvan, Yelisavetpol və Tiflis guberniyaları idи, bunlarda 1899-cu ildə 700 000 pud pambıq istehsal edilmişdi. Pambıqçılığın Qafqazda uzun illər mövcudluğuna baxmayaraq pambığın keyfiyyətinin aşağı olduğundan və bu səbəbdən qısa və çirkli lif verdiyindən sahə gəlir gətirmirdi. Qəzet göstərirdi ki, "Şimali Amerika müharibəsi nəticəsində Amerika pambığının idxalı kəsildi və pambıq qılığı Rusyanın

¹ Senator Kuzminskinin 1905-ci ildə Bakı şəhərinin təltifi haqqında hesabatdan əsas nəticələr. "Kaspı", 1906, №21, s.3.

² Redaksiyaya məktub. "Kaspı", 1906, №19, s.4.

³ Yena orada.

¹ Redaksiyaya məktub. "Kaspı", 1906, №19, s.4.

² Ağayev Ə.b. Bizim rüsvayçılıq. "Kaspı", 1905, №22, s.3.

çit və iplik fabriklerinin bağlanması təhlükəsi yarandığından” sonra keyfiyyətli pambıq istehsalı başlandı.¹ Həmin zaman rus iş adamları pambıq istehsalının yeni mənbələrini axtarmağa başladılar və çoxdan bəri pambıq yetişdirən İrəvan, Yelisavetpol, Tiflis və Bakı quberniyaları onların diqqətini çəkdi. Sahənin böyük nümayəndələri Savva Morozov (1862-1905), İ.İ.Korzinkin, İ.K.Poznanski və başqları öz işlərini əvvəlcə İrəvan quberniyasında qurdular. Onların sayəsində pambıqcılıq burada geniş inkişaf etdi. Sonra iş adamları faaliyyətlərini digər regionlarda davam etdilər. Polşa taciri İ.K.Poznanskinin çalışmaları nəticəsində pambıqcılıq Bakı quberniyasında – Şamaxı, Göyçay və qismən Cavad qəzalarında sürətlə inkişaf etməyə başladı. İ.K.Poznanskinin firmasının ardınca quberniyaya İ.İ.Korzinkin Yaroslav I Büyük toxucu fabriki Yoldaşlığının nümayəndələri ilə gəldi. İ.K. Poznanskinin firmasının nümayəndələri kimi onlar da “kəndlilərə pulsuz paylamaq üçün Daşkənddən 600 pud toxum aldılar. Ticarət-Sənaye Məcmuəsinin yazdığına görə, 1894-cü ildə firmalar 2600 puda qədər Daşkənd və Amerika toxumu paylamışdır.² Tacirlərin səyləri və kəndlilərin əlverişli istehsalla məşğul olmaq maraqlı nəticəsində 1899-cu ildə Bakı quberniyasında 700.0 000 pud pambıq satılmışdı.³

Lakin 1905-ci ildə pambıq becərən bütün əraziləri millətlərarası müharibə bürüdü. Qəzet yazırkı ki, Rusiya və Polşa pambıq istehsalçıları “sənayenin tələb etdiyi pambığın harada axtarmaq, yenə bahalı xarici pambıq almaq” haqqında fikirləşməlidirlər.⁴

Şərabçılıq, araq və konyak istehsalı məhv olmaq ərefəsində idilər. Əsasən azərbaycanlılara məxsus olan bar-bərəkətli üzüm bağları yaxşı məhsul verirdi. Ermənilər həmin məhsulu alıb ondan “buxarla işləyən nəhəng və kiçik təkmil olmayan za-

¹ L.K. İqtisadi nəticələr. “Baku”, 1906, 1 yanvar, s.4.

² “Bakı Ticarət-Sənaye Məcmuəsi, 1900”, s.26-27.

³ Yenə orada.

⁴ L.K. İqtisadi nəticələr. “Baku”, 1906, 1 yanvar, s.4.

vodlarda”¹ spirt və çaxır istehsal edirdilər. Həm bağlar, həm zavodlar yandırılmışdı. Rusiyada ipək yalnız Yelisavetpol quberniyasında istehsal edildiyindən Qafqaz ipəkçiliyin inhisarçısı idi. Bu sahədə də vəziyyət bərbad idi, baxmayaraq ki, yaxın keçmişdə “1895-ci ildə istehsal olunan ipəyin həcmində görə Qafqaz Avropa ölkələri arasında yedinci, 1901-ci ildə isə üçüncü yeri tuturdu”.² “Baku” qəzeti xatırladırı ki, quberniyada ildə orta hesabla 400-450 min pud barama tədarük edilirdi. Bütün ipək xammal şəklində Rusiyaya, Moskva və onun ətrafında yerləşən ipəkəyirən fabriklərə göndərilirdi. Qəzet yazırkı: “Yelisavetpol quberniyası ərazisinə səpələnmiş ipək istehsal edən, demək olar, bütün xırda zavodlar hal-hazırda dağılılib, yandırılıb, odur ki, ipək istehsalı sıfır enib”.³

Baş vermiş hadisələrdə və təlatümlərdə “Baku” qəzeti Rus siyani təqsirləndirir və toqquşmaların “uzun illər ərzində ölkənin qara qüvvələrinin” əsaslı sürətdə hazırladığını iddia edir.⁴ Əlavə etmək lazımdır ki, 1905-ci ildə Bakı qanlı hadisələrində inqilabi hərəkatla mübarizə aparan Rusiya ilə yanaşı, Eçmiədzinin və onun havadarı olan “Daşnakşutyun” partiyasının üzərinə məsuliyyət düşür. Belə ki, kilsə əmlakının müsadirəsinin qisası adı altında ermənilər üçün geniş muxtariyyat əldə etmək üçün əlverişli şərait yaranmışdı. O zaman apardıqları mübarizə və həyata keçirdikləri siyaset ermənilər üçün ugursuz olsa da, sonrakı 100 il ərzində ardıcıl olaraq davam etdirilmişdi və bu gün də Dağlıq Qarabağ məsəlesi baxımından öz əhəmiyyətini itirməyib.

“Kaspi” qəzeti məzmununu milli maraqların ifadəsi baxımından təhlil etdikdə aşağıdakı nəticələrə gəlmək olar. Qırx ilə yaxın vaxt ərzində nəşr edilən qəzet əvvəldən seçdiyi mötəbər matbu orqan imicinə həmişə sadiq qalmışdı. Nəşr edildiyi ilk

¹ L.K. İqtisadi nəticələr. “Baku”, 1906, 1 yanvar, s.4.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

illər qəzet rusdilli olması ilə bərabər həm də rusdüşüncəli idisə, 1897-ci ildə onu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev aldıqdan sonra qəzet XIX əsrin sonu – XX əsrin birinci iki onilliyində Azərbaycan ictimai-siyasi və ədəbi fikrin inkişafını özünəməxsus tərzdə işləyirdi. “Kaspi” qəzeti səhifələrində dövrün qabaqcıl Azərbaycan ziyalılarının, dəmək olar, bütün nümayəndələrinin – ilk milli “Əkinçi” qəzeti təsisçisi Həsən bəy Zərdabidən başlayaraq sonrakı nəslə mənsub M.A.Şaxtاختinski, T.b.Bayramilibəyov, Ə.b.Topçubaşov, Ə.b.Əğayev, Ə.Hüseynzadə, N.Nərimanov, Ü.Hacıbəyov, H.Minasazov, C.Hacıbəyli və digərlərinin imzalarını görürük. XIX əsrin sonu – XX əsrin ilk illərində Azərbaycanda milli qəzet buraxılmadığı, bununla bağlı müraciətlərə Qafqaz senzura komitəsindən rədd cavabı gəldiyi bir zamanda “Kaspi” qəzeti redaksiyası ziyalıların pənah aparlığı yer olmuşdu, çünki yalnız bu qəzətdə onları narahat edən mövzularda məqalələr dərc edə bilirdilər.

Həmin dövrün ən parlaq müəlliflərindən biri Ə.b.Əğayev qəzeti səhifələrində publisistik əsərləri ilə yanaşı bədii əsərlərini də yerləşdirirdi. Belə ki, məhz “Kaspi” qəzətində onun ilk hekayələri və qələmə aldığı olmuş əhvalatlar işiq üzü gördü.¹ Məhz “Kaspi” qəzətində görkəmli ictimai xadim Ə.b.Topçubaşov müsəlmanların Rusiyada acı taleyi, dini etiqadlarına görə hüquqlarının tapdalanması, üstilik, azərbaycanlıların ermənilər tərəfindən sixisdiriləməsi haqqında siyasi məqalələrini çap edirdi. 1904-1905-ci illərdə “Kaspi”ylə əməkdaşlığı başlayan gənc Ü.Hacıbəyov Cəbrayıl və Şusa qəzalarında qəzeti müxbiri oldu. O, bu qazalardan hazırladığı materiallarda Cəbrayıl qəzasında ipəkçiliyin inkişafından, Zəngəzur və Cavad qəzalarında tuğyan edən vəbadan, Qarabulaq və Cəbrayılda talan və oğur-

luqlardan, Şusa qəzasının Tuğ kəndində ermənilərlə azərbaycanlıların toqquşmaları və s. haqda xəbərlər vermişdi.¹

Həmin illərdə “Kaspi”nin səhifələrində Əlibəy Hüseynzadənin imzası görünməyə başladı. O, bəzi hallarda məqalələrini “Təbib” təxəllüsü ilə imzalayırdı. Təhsilinə görə həkim olan Ə.Hüseynzadə araşdırılan dövrə əhaliyə böyük bələlər götişən vəba haqqında bir neçə məqalə yazmışdı. O, xalqın tibbi maarifləndirilməsi məsələlərini qaldıraraq “xəstəliklərin müalicəsi üçün zəruri və vacib olan gigiyenik və tibbi məlumatların əhaliyə çatdırılmasında həkimlərin gözəl köməkçiləri ola biləcək”² müəllim kadrlarının hazırlanmasını təklif edirdi. “Kaspi” səhifələrində Ə.Hüseynzadənin ictimai-siyasi mövzularda yazıları da işiq üzü görmüşdü. O, oxucuları qonşu Osmanlı imperiyasında yaranan yeni siyasi meylərlə – “elm, bilik, zəka, istedad, ideal və mənəvi gücün ölkənin daxilində yeganə nümayəndələri” gənc türklər hərəkatı ilə tanış etmişdi, hərəkat iştirakçılarının müxtəlif təqiblərə, o cümlədən “həbs, sürgün və hətta işğəncələrə” məruz qaldıqlarını yazmışdı.³ Həmin məqalədə müəllif köhnə osmanlılarla gənc türklərin ideya-siyasi baxışlarının fərqiinin izahını vermişdi. Müəllifin özünəməxsus bədii üslübunu məqalənin nəqlində müşahidə etmək mümkündür – o, Sultan Həmidin mütələqiyət hakimiyyətini “Qərbədən gələn dalgalara getdikcə daha sərt məruz qalan” gəmiyə oxşadır.⁴ Qərbədə isə Avropanın ən yaxşı

¹ Hacıbəyov Ü. Cəbrayıl qəzasından. “Kaspi”, 1904, №214; Şusa qəzasından. “Kaspi”, 1904, №274; Talanlılara qarşı tədbirlər. “Kaspi”, 1904, №284; Cəbrayıl qəzasında xalq təhsili. “Kaspi”, 1904, №263; Cəbrayıl qəzasında ipəkçilik. “Kaspi”, 1904, №198; Bir daha Cəbrayıl qəzasında quldurluq haqqında. “Kaspi”, 1905, №9; Cəbrayıl qəzasında talanlar və quldurluq. “Kaspi”, 1904, №265; Şusa qəzasının Tuğ kəndi. “Kaspi”, 1904, №240; Cəbrayıl qəzasında vəba. “Kaspi”, 1904, №259; Cəbrayıl qəzasının Qarabulaq kəndi. “Kaspi”, 1904, №235.

² Hüseynzadə Ə. Bir daha yerli əhaliyə tibbi yardım haqqında. “Kaspi”, 1904, №194, s.3.

³ Hüseynzadə Ə. Gənc türkçülər kimdir? “Kaspi”, 1905, №55, s.3.

⁴ Yenə orada.

¹ Ağayev Ə.b. Müsəlmanın Ramazan gecəsi. “Kaspi”, 1900, 14 yanvar; Dostlar arasında. “Kaspi”, 1900, 18 fevral; Qisas. Olmuş əhvalat. (Yelisavetpol quberniyası mülkədər mösiətindən), “Kaspi”, 1900, 24 may; Unqa (Şərq nağılı). “Kaspi”, 1901, 16 mart və s.

universitetlərində təhsil almış gənc türklərin timsalında demokratik qüvvələrin cürcətiləri böyümüşdü.

Osmanlı imperiyasında gənc türklər, Rusiyada isə “güya sivil dünyaya aypara təhlükəsi” yaradan “panislamizm” təqib edilirdi. Ə.Hüseynzadənin yazdıguna görə, panislamizm adlanan birliyə ehtiyac olmadıqdan onun İslam ölkələrində nə siyasi partiyası, nə bir dənə olsun mətbu orqanı yox idi. Ə.Hüseynzadənin fikrinecə, İslam yarandığı zaman özünün birliliyinin qayğısına qalmışdı: “Kəbədə qara daş məhz bu birliliyin əsas özülünün rəmziidir...”¹

“Kaspı” qəzetində bir neçə məqaləsi dərc edilmiş Azərbaycan ədəbiyyatı və dilinin yorulmaz tövliyatçısı Firudin bəy Köçərlinin adını çəkməmək mümkün deyil. Bunların sırasında Azərbaycan ədəbiyyatı tarixinə, azərbaycanlı şair Vaqifin yaradıcılığına həsr olunmuş məqalələr və s. daha böyük önmə kəsb edir. 1866-ci ildə Almaniyada Azərbaycan poeziyası məcmuəsinin (Die Sanger des XVIII und XIX Jahrhundets in abserbeidshassischer Mundart - XVIII və XIX əsrlər adərbaycan şairlərinin əsərləri – L.H.) dərc edən tamimmiş şorqşunas və qafqazşunas Adolf Berjedən sonra F.b.Köçərli faktiki olaraq ilk dəfə Nizamidən başlayaraq Vaqif, Seyid Əzim Şirvani, Zakir və başqalarına kimi milli ədəbiyyat tarixini araşdırılmışdı. O, Nizami poeziyasının fars dilində yazıldığını təsəssüflə qeyd etmişdi və bunu dahi şairin yaşadığı dövrün mühiti ilə əsaslandırmışdı: “Qafqazın digər xalqları ilə birlikdə Zaqqafqaziya azərbaycanlıları İran hökumətinin güclü idarəciliyi altına düşdükdən sonra onların nəinki adət, dəb və məişətlərinin müxtəlif əlamətlərini, həmçinin, özləri də bunu hiss etmədən, hakim xalqla mənəvi cəhətdən yaxınlaşaraq və qohumlaşaraq dinini, dilini və ədəbiyyatını qəbul etdilər... Tatar yazıçı, şair, tarixçiləri öz əsərlərini fars dilində yazırıllar. Lətif və ülvi məhəbbət dolu poemaları fars dilində yazan məşşur

¹ Hüseynzadə Ə. Türkiyə qəzetləri “panislamizm” haqqında. “Kaspı”, 1904, №282, s.3.

Nizami Yelisavetpolda anadan olmuş tatar idi”.¹ Ad.Berje özünün Azərbaycan poeziyası məcmuəsində həmin dövr şairlərinin birincisi sayıldığı, elmlı və istedadlı şəxs hesab etdiyi Molla Pənah Vaqifi, F.Köçərli elmin müxtalif sahələrində biliklərə, fəsahətə və şair istedadına malik Azərbaycan ədəbiyyatının korifeysi kimi qiymətləndirir. O, yazar ki, xüsusilə “Mollanın zəka, istedad və şairliyinə Qarabağ xan İbrahim xan ehtiram göstərirdi. Sonradan xan Molla Pənahı öz vəziri və müşaviri etdi, onunla masləhətlaşmadan heç bir ciddi addım atmırıd”.² Tədqiqatçının fikrinecə, nəzm əsərləriylə zəngin Azərbaycan ədəbiyyatı müayyan səbəblər üzündən öz görkəmli nəşr nümunələri ilə fəxrlə edə bilmirdi. Birincisi, qədim zamanlardan bəri Şərqdə poeziyaya parəstiş edilirdi və bu baxımdan Azərbaycan istisna deyildi; ikincisi, rus ədəbiyyatının təsiri altında gənc yazıçıların (Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Həsim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Əsgər Ağa Adıgözəlov) qələmindən çıxan əsərlər oxucu rəğbatını qazanmışdı, “onun qəlbini nəcibləşdirici və ucalıcı şəsfətli” təsirini göstərə bilməmişdi.³

On il sonra bu fikirləri gənc jurnalist, məqalələrini daha çox “Djey” və “Daqestani” təxəllüsü ilə imzalayan Ceyhun Hacıbəyli (1891-1962), “Kaspı” qəzetində təkrar etmişdi: “İki-üç dram, komediya və vodevili çıxmaqla – budur Qafqaz müsəlmanlarının ədəbi fəaliyyətinin nəticəsi. Doğrudanlı hələ budur? – oxucu soruşa bilər. Bəli, budur. Hər halda, M.F.Axundovun, N.b.Vəzirovun, Ə.b.Haqverdiyevin, Ü.b.Hacıbəyovun və digər bir neçə nəşrən dram və komediyasından başqa Qafqaz müsəlmanlarının ədəbiyyatı sahəsində hələlik maraqlı heç nə görmü-

¹ Köçərlinski F.b. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.

Tiflis: 1903, №1, h.VIII, s.7.

² Köçərlinski F.b. Azərbaycan şairi Vaqifin həyatından.

“Kaspı”, 1903, №262, s.3.

³ Yenə orada.

rük”.¹ Roman, povest, belletristika kimi yeni ədəbi formaların tərəfdarı olan Hacıbəyli belə bir fikirlə razılaşmış ki, milli nəşrin inkişafının qarşısını Azərbaycan xalqının “öz təyinatına cavab verməyən ərəb qrammatikasından”² istifadə etməsidir. Əgər bu dil ali duyğular və amalların ifadəsi üçün yaramırsa “bəs niyə digər ədəbi formalar həmin dildə gözəl ifadə olunur”, - deyə müsləhət təcəübə soruşur. Onunla razılaşmamaq çətindir – Füzuli, Vaqif, Zakir və bir çox başqaları ölməz əsərlərini Azərbaycan dilində və ərəb əlifbasiyla yaratmışdır.

Milli dil və ədəbiyyat məsələlərini, həmçinin azərbaycanlıların milli mənafələri baxımından ictimai-siyasi problemləri qaldırıran “Kaspi” qəzeti eyni zamanda Puşkin, Qorki, Tolstoy və başqa rus klassiklarının əsərlərinin təbliğinə çox diqqət yetirirdi, Rusyanın mədəni həyatında baş verən hadisələrlə maraqlanırdı, paytaxt nəşrləri ilə polemika aparırdı. Rus mədəniyyəti ruhu qəzətdə lap əvvəldən mövcud idi və naşrin sonuna kimi saxlanılmışdı. Qəzətdə qeyri-Azərbaycan millətindən olan xeyli müəllif (A.Amfiteatrov, S.Qusev, L.Akkerştok, İ.Svedencev, D.Soslanı, İ.Xoneli, Q.Mayaşvili, A.Olendcki, A.Matyuyeşenski – Fantom və s.) çalışırdı. Onlar milli nümayəndələrlə əl-ələ verərək “iki mədəniyyətin” vahid kollektivini yaratmışdır. Azərbaycan mətbuat tarixində “Kaspi” qəzetiñin dəyəri və əhəmiyyəti ondan ibarətdir ki, rusdilli olmasına, Qafqaz senzura komitasının ciddi nəzarətinə baxmayaraq o, azərbaycanlılığın təbliğatçısı kimi fəaliyyət göstərmişdi və azərbaycanlıların milli maraqlarının keşiyində durmuşdu.

Fəsili yekunlaşdıraraq qeyd etmək istərdik ki, 1871-ci ildə Azərbaycanda ilk dövri mətbuat orqanı “Bakinski Listok” yaranana kimi yerli azərbaycanlı ziyalıları iki düşərgəyə ayrılmışdılar: bir tərəfdə, islam ruhaniləri və çar hakimiyyəti dəftərxana-sıyla əməkdaşlıq edən təhsil almış bəzi bəylər, digər tərəfdən –

¹ Dağıstanı. Mütalıa dairəmiz. “Kaspi”, 1912, №264, s.5.

² Kötçərlinski F.b. Azərbaycan tatarlarının ədəbiyyatı. “Ves Kavkaz”.

Tiflis: 1903, №1, h.VIII, s.14.

miskin Azərbaycan həqiqətləri ilə barışmaq istəməyən geniş dünyagörüşə malik və mütəraqqi fikirli insanlar.

Azərbaycanda dünyəvi təhsilin inkişafına və diyarda sadıqlı və ziyanlı insanların artmasına kömək edən çar Rusiyası eyni zamanda cəmiyyətin qabaqcıl təbəqəsinin milli özünüdərk etməsindən çıxırmırdı. Belə ki, XIX əsrin 40-50-ci illərində milli dövri mətbuatın yaranması və ya Azərbaycan dilində kitab çapı üçün mətbəə açılması cəhdələrin qarşısı müxtəlif bəhanələrlə alındı. 1841-ci ildə M.F.Axundov və M.Ş.Vazeh Tifisdə mətbəə açmaq istəmişlər. Lakin çar hakimiyyətin etirazı nəticəsində bu iş baş tutmamışdı.¹ Bütün səylərə baxmayaraq XIX əsrin birinci yarısında Azərbaycan milli mətbəəsini və dövri mətbuatını yaratmaq mümkün olmamışdı.

Azərbaycanda XIX əsrin sonuncu qərinəsində yaranan dövri mətbuat mütləqiyətin müstəmləkəçilik siyasetinin yayıcısı olaraq hakimiyyətin faydalı hesab etdiyi məlumatları cəmiyyətə çatdırmağa xidmət edirdi. “Bakinski Listok” (1871-1872), “Əkinçi” (1875-1877) və “Bakinskiye İvestiya” (1876-1887) qəzetlərinin yaranması mətbuatın, teatrın və digər ictimai faydalı təsisatların yaranması yoluyla cəmiyyətin yeniləşməsinə ümidi verən II Aleksandrın (1855-1881) hakimiyyətinin sonuna təsadüf etdi. “Kaspi” isə islahatların əleyhinə və milli ucqar ərazilərin sürətli ruslaşmasına yönələn III Aleksandr (1881-1894) dövrünün yeni mühafizəkar və gizli polis siyasəti öncəsi işq üzü görmüşdü. Məhz bu səbəbdən qəzet 1898-ci ilə kimi yerli əhaliyə yabançı idi, M.A.Şaxtaxtinskinin qisamüddətli qeyri-rəsmi redaktorluğu istisna olmaqla onun maraq və tələblərinə cavab verdi. Yalnız 24 iyun 1898-ci ildə qəzetiñin rus dilində çıxmamasına baxmayaraq onun rus düşüncəli nəşr orqanından azərbaycanlıların milli qəzetiñin transformasiyası prosesi başladı. “Kaspi”nın yeni sahibi H.Z.Tağıyev və redaktoru Ə.b.Topçubaşov qəzetiñ istiqamətini əsaslı sürətdə dəyişərək ona milli ruh verdilər.

¹ Seyidzadə A. Mirzə Fətəli ilə Mirzə Şəfinin mətbəə üçün çalışmaları.

“Ədəbiyyat qəzeti”, 1940, №31.

II FƏSİL

XX ƏSRİN ƏVVƏLİNDE AZƏRBAYCANDA RUSDILLİ MƏTBUATIN İNKİŞAFI

2.1. Azərbaycanın rusdilli mətbuatı birinci rus inqilabı ərəfəsində

Mətbuat sahəsində XX əsrin ilk illəri və birinci rus inqilabı ərəfəsi erməni mətbuatının və erməni çap işinin Bakıda və, ümumiyyətlə Qafqazda sürətli inkişafı ilə yadda qalmışdı. Yalnız Bakıda etrafına sözükeçən varlı erməniləri birləşdirmiş “Daşnaksutyun” partiyasının bəyan etdiyi erməni maraqlarının ifadəcisi olan bir neçə qəzet rus dilində çıxırıldı. Belə vəziyyət Tiflisdə də müşahidə edildi. Burada, Qafqaz Senzura Komitəsinin üzvləri “Kişmişev və Karaxanovun köməyilə daşnak partiyasının “Araç” nəşri yüzlərlə sayda dövriyəyə buraxılırdı”.¹ Qafqazda daşnak nəşrlərinin çoxluğu hətta Dövlət Dumasının daşnak-kadet üzvü Moisey Acemovun (1878-1950) da diqqətini çəkmişdi. Millətcə erməni olan Acemov Rostovda anadan olmuşdu və neft maqnati Mantaşovun səlahiyyətli nümayəndəsi idi. Çap işləri üzrə Baş İdarənin rəisi qofmeystr Belqardla söhbət zamanı o, yarızarafat-yarırəsmi “Tiflis Senzura Komitəsi daşnak partiyasının mətbuat şöbəsidir”² bildirmişdi və əlavə etmişdi: “Bu, bizim partiya üçün əlverişli hal olsa da, mən bunu deməliyəm”.³ Hələ birinci rus inqilabından əvvəl yaranmış N.A.Qrinyovun “Bakinskiye İzvestiya”, K.İ.Xatisovun “Baku”, S.T.Saxbaqovun “Bakinskiye Obyavleniya”, “Aror” mətbəəsinin “Bakinski Spravoçnyi Kalendar”, D.X.Tutayevin “Bakinski Tor-

¹ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatı tarixi üçün materiallar.

Bakı: «Çənləbil» NPM, 2009, c. 56.

² Yenə orada.

³ Yenə orada, s.194.

qovo-Promišlenniy Sbornik”, P.Qukasovun “Neftyanoye Delo” və başqa qəzet və jurnallar daşnakların Bakıda qeyri-rəsmi nəşrləri idi. Rəsmən onlar X.P.Sarkisovun “Bakı Nəşr Yoldaşlığı”, K.İ.Xatisovun “Bakı Erməni Mədəni İttifaqı” və s. mədəni-maarif cəmiyyətlərini təmsil edirdilər. Tiflisdə “Araçın kitabxanası” və “Kənkin kitabxanası” ümumi adlar altında qəzet və broşür nəşr edildi. Azərbaycan mətbuat tarixi tədqiqatçısı M.Ş.Mirzayevin fikrincə, bu nəşrlərin məqsədi “erməni xalqını özünəməxsus şəkildə inqilabiləşdirmək” idi!¹ Onun yazdığını görə, “Kənkin kitabxanası”ni sosial-demokratlar idarə edirdi, “Araçın kitabxanası”ni isə “Daşnaksutyun”un.² Əsrin əvvəlində işıq üzü görməsinin 20 illiyini qeyd edən “Kaspı” qəzeti və 1894-cü ildən buraxılan “Bakinskiye Qubernskiye Vedomostı” qəzətini qeyd etməsək təhlil edilən dövrə Bakıda çıxan rusdilli mətbuatın siyahısı tam olmazdı. Əvvəlki fəsildə “Kaspı” qəzətinin yaranma və inkişaf tarixi haqqında danışdığımızdan, “Bakinskiye Qubernskiye Vedomostı” qəzətinin fəaliyyəti üzərində daha ətraflı dayanacaqıq. Qəzet 1894-cü ilin yanvarın 1-dən 1917-ci ilə kimi telegram və elanlar əlavəsi ilə hər həftə çıxırıldı. Telegram və elanlar qismən Azərbaycan dilində də dərc edildi, şəhər əhalisi üçün mühüm əhəmiyyət kəsb edən qərar və fərmanlar üç dildə – rus, Azərbaycan və erməni dillərində verilirdi. Belə ki, 6-9 fevral 1905-ci il hadisələri ilə bağlı Bakı və onun ətraf ərazilərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında çarın fərmanı hər üç dildə dərc edilmişdi.³ Öyrənilən dövrə qəzətin redaktoru Bakı quberniya idarəsi administrasiyasının əməkdaşı A.Antonov idi. Qəzet rəsmi və qeyri-rəsmi hissədən ibarət olaraq şənbə günləri çıxırıldı. Rəsmi hissədə “Hökumətin qanun və sərəncamları”, Bakı quberniyası üzrə əmr və elanlar, qeyri-rəsmi hissədə isə Rusiya telegraf agentliyinin Uzaq Şərqi, Rus-Ya-

¹ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatı tarixi üçün materiallar.

Bakı: «Çənləbil» NPM, 2009, s.195.

² Yenə orada.

³ “Bakinskiye Qubernskiye Vedomostı”, 1905, №9, s.1.

pon cəbhəsində vəziyyət haqqında teleqramları dərc olunurdu. Qeyri-rəsmi hissədə həmçinin qısa xəbərlər, bəzi hallarda isə məqalələr yerləşdirilirdi. Rusiyada quberniya xəbərləri çap təcrübəsi 1831-ci ilə təsadüf edir. Həmin il ölkənin 6 quberniyasında quberniya məlumatlarının çapı haqqında Senat sərəncam vermişdi. Kütłəvi çap isə 1838-ci ildən başlandı. Məlumatlar 1917-ci ilə qədər çıxırı. Qanunvericilərin düşündüyüünə görə, quberniya məlumatları quberniya rəhbərliyinin sərəncamlarının daha tez elan edilməsinə xidmət etməliydi. Quberniya məlumatlarının programı istinasız yerli administrasiya tərəfindən tərtib edilirdi və müxtəlif bürokratik əngəllərlə müşayiət olunurdu.¹ Bu səbəbdən həmin nəşrlər tutarlı mətbuat orqanına çevrilə bilənilər. Bundan gileyənən Bakı şəhər dumasının sədri Aleksandr Novikov şəhər özüntüdərə məsələlərinə dair “Bakinskiye Qubernskiye Vedomost” qəzeti dərc etdiyi silsilə məqalələrində göstərir ki, “rəsmi hissədən və duma iclaslarının, bəzi hallarda isə komissiyaların sönük protokollarında (quberniya nəşrləri nəzərdə tutulur – L.H.) sıravi oxucu, mənim bildiyimə görə, heç nə tapmayacaq; oxucuda hətta şəhər təsərrüfatının vəziyyəti haqqında belə təsəvvür yaranmayıacaq”.² Şəhər başçısının fikrincə, belə nəşrlər müxtəlif quberniyalar arasında iş təcrübəsinin bölüşdürülməsi sahəsində faydalı məlumat mənbəyi ola bilərdi, çünki, upravaların gündəlik fəaliyyətində “bu və digər məsələlərin başqa şəhərlərdə və ya zemstvolarda necə həll edildiyini bilmək zərurəti yaranır”.³ Qəzetdə analitik və problem xarakterli məqalələr tamamilə dərc edilmirdi. Sonuncu səhifədə bu və ya digər tarixi və ya etnoqrafik mövzuya dair oçerkə rast gəlmək olardı. Bəzən oçerkən ardi aylarla davam edirdi. Belə oçerkələrdən biri 1905-ci ilin birinci yarımilində dərc olunmuş protoirey A.Yuniski tərəfindən hazırlanmış Bakı quberniyası

¹ <http://dic.academic.ru>

² Novikov A. Şəhər özüntüdərəsinə dair qeydlər. “Bakinskiye Qubernskiye Vedomost”, 1903, 25 noyabr (8 dekabr), s.3.

³ Yənə orada.

pravoslav kilsələrin və priyodların tarixinə həsr olunmuşdu. Materialda Bakıda Aleksandr Nevski kilsəsinin tikintisi tarixinə xüsusi diqqət ayrılmışdı. Müəllif yazırkı ki, XIX əsrin 70-ci illərində Bakıda neft hasilatı artlığı zaman “neft çarlığının paytaxtına” xeyli sayda “rus çəllək düzəldən və digər fəhlələr gəldi, rus pravoslav xalqının nəhəng axını baş verdi”.¹ Bayram günlərində şəhərdə mövcud olan Nikolayev kilsəsinə dindarlar siğmirdi, və həmin vaxt yeni, daha geniş məbədin tikilməsi barədə fikir yarandı. Qəzet xəbər verirdi ki, 1879-cu ildə kilsənin tikintisi üçün vəsait toplanması başlandı. 1888-ci ildə akademik R.R.Marfeld “Moskvadakı “Vasili Blajenni” kilsəsinə oxşar”² məbədin layihəsini təqdim etdi. Pravoslav kilsəsinin tikintisi üçün şəhərin mərkəzində, qala divarlarının yaxınlığında ümumi sahəsi 9000 kv. sajən ərazi ayrıldı. Qəzet yazırkı: “1806-ci ildə burada kn. Sisianovun öz müşayiətçiləri ilə birlikdə farslar tərəfindən qədarcasına qanı axıdıldığından bu yer xristianlar üçün əzizdir”³. Qeyd edək ki, həmin yer yerli müsəlman əhalisi üçün də əziz idi – 1806-ci ilə kimi burada müsəlman qəbirstanlığı yerləşirdi və, şəhər Dumasının qlasnlarının birinin fikrincə, oranı təhqir etmək olmazdı.⁴ Qəzet xatırladırkı ki, 1806-ci ildə Bakı qalasının alınması zamanı həlak olan rus əsgərləri həmin yerdə dəfn edilib. 1888-ci ildə özülü qoyulan kilsənin inşası on ildən sonra başa çatdı. Tikintiyə masul tanınmış arxitektor, millətcə polyak və dini mənəsəbinə görə katolik Yuzef Qoslavski (1865-1904) təyin edilmişdi. O, sonradan şəhərin baş arxitektoru, Bakıda ucaldılmış çoxsaylı yaraşıqlı və əzəmətli binaların müəllifi oldu.

Kiçik tirajla çıxan “Bakinskiye Qubernskiye Vedomost” qəzeti Bakı quberniyasının inzibati idarələrində yayıldığı və oxucu kütləsi üçün maraq kəsb etmədiyi ehtimal olunur. Bununla belə, qəzet müxtəlif dövlət sərəncam və elanlarının tarixi

¹ “Bakinskiye Qubernskiye Vedomost”, 1905, №9, s.1.

² Yənə orada.

³ Yənə orada.

⁴ Yənə orada.

mənbəyi baxımından dəyərlidir, quberniya və qəza idarələrinin fəaliyyəti tarixini müşahidə etmək imkanı yaradır.

Araşdırılan dövrə şəhərin ən oxunaqlı rusdilli nəşrləri sırasında “Kasıpi” qəzeti ilə yanaşı, Bakıda ermənilər tərafından nəşr olunan içtimai-siyasi qəzetlər də var idi. Bu nəşrlər Rusiyada, Osmanlı imperiyasında və İranda yaşayan ermənilərin maraqlarına xidmət edirdi. Belə nəşrlərin bariz nümunəsi “Bakinskiye İzvestiya” qəzeti idi. 1902-ci ildə naşir və redaktor N.A.Qrinyovun yaratdığı “gündəlik ədəbi-ictimai qəzet” Osmanlı imperiyasında ermənilərin hüquqlarının müdafiəsinə böyük diqqət yetirirdi, və, demək olar ki, hər gün onların bu ölkədə vəziyyətinə dair materiallar dərc edirdi. Ermənilərin digər rusdilli “Baku” qəzeti həmin ruh və formatda çıxırdı. Qəzeti redaktoru V.A.Arutçev, naşiri A.N.Lavrov idi. Lakin qəzeti sahibi neft məqnatı K.Xatisov idi. Məhz K.Xatisov qəzeti rəhbərlik edir, onun ideologiyası və xarakterini müsyyənləşdirirdi. Buna bənzər vəziyyət “Bakinskiye İzvestiya” qəzətində də bərqpərər olmuşdu – naşir və redaktor Qrinyov hesab edilsə də, o, qəzeti istiqamətinə heç cür təsir edə bilmirdi.¹

Təsis edilərkən “Baku” qəzeti şəhərin rusdilli əhalisi üçün nəzərdə tutulmuşdu. Baş senzura idarəsinə təqdim edilən müraciətdə qəzeti “bir tərəfdən Tağıyevin əlində olan və Mərdənbəy Topçubaşovun redaktorluğu ilə çıxan yeganə rusdilli “Kasıpi” qəzeti müqabil olacağı, digər tərəfdən isə diyarın və şəhərin həqiqi rus maraqlarını ifadə edəcəyi”² göstərilmişdi. Sonəddə qeyd olunmuşdu ki, hətta Tiflisdə rus dilində çıxan qəzetlər “Bakıdan uzaq və fərqli xarakterə malik şəhərdə yerləşdiklərindən, və, “Kavkaz” qəzeti istisna olmaqla, ermənilərin əllərində olduğundan”³ çox vaxt diyarın rus əhalisinin maraqlarına cavab vermirlər.

¹ Bakı general-qubernatorunun qrarı. “Baku”, 1905, №33, s.2.

² Rusiya Dövlət Tarix Arxiv (RDTA): F.776, siy.14, iş.1, v.12.

³ Yenə orada, v.1.

Arxiv sənədlərindən “Baku” qəzeti nəşri üçün müraciəti Mətbuat işləri üzrə Baş idarəyə Kaluqa vilayətindən olan dvoryan, Bakı realni məktəbinin tarix və coğrafiya müəllimi Aleksandr Lavrovun etdiyi görünür. Lavrovun həmçinin şəhərdə özəl progimnaziya (gimnaziya öncəsi təhsil müəssisəsi – L.H.) saxlayırdı. Müraciətə əlavə edilən formulyarda (xidmət kitabçasında) progimnaziyada “yoxsul uşaqlar pulsuz təhsil alduğundan yerli əhalilə müəssisəyə böyük məhəbbətlə”¹ yanaşması göstərilmişdi. Qəzeti capi “icazə alındıqdan sonra yaradılacaq özünün mətbəəsində”² nəzərdə tutulurdu. 28 yanvar 1902-ci il tarixdə qəzeti 1 fevral 1902 – 1 yanvar 1903 müddətində çapına izn verildi. Qəzeti senzurasi Bakı vitse-qubernatoru, həqiqi dövlət müşaviri Lileyevə həvalə edilmişdi.³ Mətbuat işləri üzrə Baş idarəyə təqdim edilən programda göstərilirdi ki, siyasi, iqtisadi və ədəbi “Baku” qəzeti “əsasən Qafqaza aid mühüm hökumət qanun və sərancamları”, öz və agentlik müxbirlərinin məktublarını, həmçinin “Bakının və diyarın ehtiyaclarına həsr edilən baş məqalələr” və s. dərc edəcək.⁴

Lakin 1902-ci ilin 18 oktyabrında çıxan qəzeti birinci sayında “Kavkaz” qəzeti sabiq redaktoru V.Veliçkonu tənqid atəşinə tutan yazı dərc etməklə bu mətbuat orqanı özünün əsl məqsəd və məramının nədən ibarət olduğunu bürüdü. “Biz casarotla və açıq şəkildə bildirik ki, cənab Veliçkonun yaydığı formada millətçiliyə biz nifrat edirik”, - deyə qəzet yazmışdı.⁵ Ermənilərin Veliçkoya münasibəti, yumşaq desək, birmənalı deyildi, çünki onun ermənilərin Qafqazda məskunlaşması tarixinə dair “Kavkaz” qəzeti sabiq redaktorunun öz müləhizələri var idi. O, “Qafqaz: rus hökmranlığı və tayfalar arası məsələlər” kitabında (1904) erməniləri diyarın gəlmə xalqı hesab etmişdi və

¹ Rusiya Dövlət Tarix Arxiv (RDTA): F.776, siy.14, iş.1, v.12.

² Yenə orada, v. 1-2.

³ Yenə orada, v.21.

⁴ Yenə orada, v.2.

⁵ Yenə orada, v.22.

“onlar yerli deyillər, bura XIX əsrin birinci yarısında Türkiyə-dən çox sayıda qəçqin kimi gəlmişlər” yazmışdı.¹

“Baku” və “Bakinskiye İzvestiya” qəzetləri erməni kilsəsinin əmlakını dövlət nəzarətinə verən knyaz Qolisinin ünvanına da düşməncilik xarakterli yazılar dərc etmişdilər. Bu haqda bir az sonra, 1903 və sonrakı üç ildə bütün erməni mətbuatının əsas mövzusuna çevrilmiş erməni kilsəsinin əmlakının müsadirəsi məsələsi haqqında danişkən ətraflı söhbət açacayıq.

Hələlik isə hər iki qəzet Osmanlı imperiyasına və türklərə kin nümayiş etdirir, ermənilərin yaşadıqları ərazilini qeyd-şərhsiz Türkiyə Ermənistəni adlandırır, onların zənninə qəçilməz olan qırgın mövzusunu şıxirdidilər. Bu yazılar bir məqsəd — qarşıdurmanın hər an baş verməsi labüdüyüünü təkrar-təkrar səsləndirməklə Avropa dövlətlərinin diqqətini qondarma “erməni məsələsi”nə cəlb etməyi güdürdü. “Bakinskiye İzvestiya” yazırıdı: “Yeni erməni qırğıınına çıxdan hazırlıq gedir, erməni əhalisi çıxdan həyacan tabili çalır, amma Avropa bunu eşitmır. Bununla belə, ermənilər Avropaya bağlıqları ümidilarını itirməyiblər. Onlar köməyə, xüsusi ilə də Fransa hökumətinin köməyinə bel bağlayırlar. Məlum olduğu kimi, iki il öncə Fransa xarici işlər naziri Delkassenin alicənab müdaxiləsi nəticəsində Muş və Səs-sun əhalisi gözlənilən qırğından xilas edildi. Lakin indi Avropa müdaxiləsi haqqında heç nə eşidilmiş. Qorxmaq lazımdır ki, bu müdaxilə gecikmiş ola...”² Fransa hökuməti bu gün də qondarma “soyqırım” məsələsində ermənilərə havadarlıq edənlərdən biri-dir. Bu, təsadüfü deyil. Fransada əvvəldən erməni diasporası coxsayılı olub, hal-hazırda isə diaspora kifayət qədər nüfuza malikdir və 1915-ci il Osmanlı İmperiyasında “soyqırım məsələsinə” gündəmdə saxlamağa çalışır.

¹ Veličko V.V. “Qafqaz: rus hökmənlər və tayfalar arası məsələlər”.

Bakı: “Elm”, 1990, 176 s., s.71.

² Türkiyə Ermənistəndə. “Bakinskiye İzvestiya”.

1903, 24 iyul (6 avqust), s.2.

XIX əsrə Fransada məskunlaşan ermənilər tezliklə bura-da öz mətbu orqanlarını yaratmağa müvəffəq oldular. Bu haqda yanan “Bakinskiye İzvestiya” məlumat verirdi ki, “1855-1859-cu illərdə Parisdə “Masyans Aqavni” (“Masis Göyərçini”) jurnalı çıxırdı ... Həmin 1855-ci ildə daha bir erməni orqanı — “Aravelk” (“Şərq”) yarandı. Baş redaktoru Stepan Voskan olan bu nəşr öz işini qabaqcıl Avropa ruhunda qurmağa çalışırdı...”.¹ XX əsrin əvvəlində Parisdə eyni vaxtda bir neçə qəzet çıxırdı, onlar, “Bakinskiye İzvestiya”nın yazdığını görə, elmi, ədəbi və əkinçilər üçün idi. Bununla bağlı qəzet bildirirdi: “Çap sözünə ehtiyac erməni dairələrinə, ən azı ziyan təbəqəsinə xasdır; bu sə-bəbdən iflasa uğrayan qəzetiñ əvəzinə dərhal digəri yaradılırdı, və məskunlaşdıığı yerdən asılı olmayıraq, istor Manchester, istor Marsel, Nyu-York, Qahirə, Madras və ya Singapur olsun, ermənilərin birinci işləri sırasında özlərinin mətbu orqanını təsis etmək olub!”.² Müəllifin fikrincə, bunlar erməni emiqratlarına öz dil, ədəbiyyat, mədəniyyətlərini qorumağa kömək edir, “Avropa nemətlərinə, o cümlədən Fransa mədəniyyətinə qovuşmaqdır” yardımçı olurdular.³ Paris erməni nəşrləri arasında qəzet ətrafinda gənc ədəbiyyatçılar dərnəyi formalaşmış “Anahit” jurnalına xüsusi önem verir və qeyd edir ki, həmin gənclər “müəyyən dərəcədə fransız bədii ədəbiyyatında yeni meyllərin tərəfdarlarıdır; jurnalda ara-sıra müasir fransız yazıçılarının tərcümələri də dərc edilir”.⁴ Lakin jurnalın təsisçisi və baş redaktörü Arşak Çobanyans ədəbi məsələlər adı altında siyasi məqsədlər güdürdü. Qəzetiñ yazdığını görə, o, “Fransa cəmiyyətini Türkiyə ermənilərinin vəziyyəti, erməni məsələsinin yeni mərhələsi ilə tanış etməyə çalışırdı. Bu məqsədlə o, Fransa jurnallarında

¹ Veselovski Y. Erməni ədəbiyyatının Fransada yayıcısı.

“Bakinskiye İzvestiya”, 1903, 9(22) oktyabr, s.2.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

məqalələr yerləşdirir, görkəmli fransız yazıçılarının hansı birisinin faxri sadrlıyi ilə ədəbi-musiqili gecələr təşkil edir".¹

Başa bir erməni rusdilli "Baku" qəzeti Osmanlı İmperiya-sında ermənilərin vəziyyətinə və bu məsələnin həllində Avropa dövlətlərinin iştirakına dair açıq-aşkar fikir söyləyirdi. Misal üçün, senator Kuzminskinin hesabatına həsr olunmuş icmalda 1877-ci il Rusiya-Osmanlı imperiya müharibəsində ermənilərin rolunu qeyd edən qəzet Rusyanın tərəfində türklərə qarşı vuruşan ermənilərdən fəxrlə yazırıdı: "Öz qəhrəmanlıqlarıyla rus hərb tarixinin ən gözəl səhifələrini yazmış şanlı erməni generallar dəstəsi rus ordusunu Türkiyə Ermənistənə apardı. Türkiyə erməniləri ordunu sevincə qəbul etdilər. Canlarından keçən ermənilər bacardıqları qədər xidmət göstərmişlər. Təntənəli libaslı ruhanilər hər yerda xilaskar saydiqlarının qarşısına çıxır, Allaha minnətdarlıq ibadətləri edirdilər. Həmin zaman Rusyanın özündə rus rublu artmış, qəpiyə satıldığı halda Türkiyə Ermənistənə rus rublunu yüz qəpiyə alırdılar. Ermənilər əmin idilər ki, onların azadlıq məqamı çatıb və ... avamcasına səhv etdilər, səhv etdilər və bunun cəzasını çəkdilər...".² Məqalədən göründüyü kimi, ermənilərin səhv etdiyini deyən qəzet mühərribə nəticəsində onların istəklərinin – vaxtı ilə Osmanlı İmperiyasının tərkibində olan Serbiya, Bolqariya və Rumınıya azadlıq əldə etdikləri halda ermənilərin müstəqil dövlət yaratmaq arzularının həyata keçmədiyini nəzərdə tutur. Bununla əlaqədər qəzet yazırıdı: "Serbiya müstəqil krallıq olduqda, Bolqariya azad xalqlar sırasında yer aldığı halda bədbəxt türk erməniləri əbəs yerə Berlin müqaviləsinin 61-ci maddəsinin icrasını gözləyirdilər. Bu maddə onlara yalnız öldürülməmək, arvad və qızlarına isə zorlanmamaq hüququ verirdi. Göründüyü kimi, hüquqlar cox cüzdirdir. Amma hətta bu hüquqları həyata keçirməkdə nə Avropa, nə Rusiya tələsmirdilər".³

¹ Veselovski Y. Erməni ədəbiyyatının Fransada yayıcısı.

"Bakinskiye İzvestiya", 1903, №(22) oktyabr, s.2.

² Senator Kuzminskinin təftişti və erməni komitələri. "Baku", 1906, № 38, s.3.

³ Yenə orada.

1878-ci il San-Stefano müqaviləsinə yenidən baxılması məqsədiylə Avstro-Macaristanın və İngiltərənin təşəbbüsü ilə çağırılmış Berlin konqresi Berlin müqaviləsinin imzalanmasıyla bitdi. Müqaviləyə əsasən, Bolqaristanın müstəqilliyi elan edildi, inzibati özünüidarə hüquqlu Qərbi Rumeliya vilayəti yaradıldı, Çernoqoriya, Serbiya və Ruminiyanın müstəqilliyi tanındı, Qars, Ərdoğan və Batum Rusiyaya birləşdirildi. Osmanlı imperiyası ermənilərin yaşadıqları ərazilərdə islahatlar aparmağı, ölkədə yaşayan bütün xalqların vicedan azadlığını və bərabər vətəndaş hüquqlarını təmin etmək öhdəliyini üzərinə götürdü. İlk növbədə Türkiyə ermənilərinə təhsil almaq hüququ verildi. "Kaspı" qəzətinin Osmanlı imperiyasında Erməni Patriarxarxına istinadən verdiyi məlumatlarına görə, 1902-ci ildə ermənilərin 858 orta və ibtidai məktəbi mövcud idi, bunların da 40 İstanbulda, qalanları isə 61 əyalətdə yerləşirdi: "1902-ci ildə Konstantinopol məktəblərində 4163 oğlan və 2994 qız təhsil alırdı, əyalət məktəblərində 65 977 oğlan və 26 934 qız oxuyurdu, cəmi təhsil alanların sayı 100 068 nəfərdir. Məktəblərdə 1597 kişi və 566 qadın müəllim çalışır. Məktəblərin saxlanılmasına hər ay 362 967 piastr və ya 3500 türk qızıl pulu xərclənir...".¹ Bütün məktəblərdə erməni, türk, fransız və ingilis dilləri, tarix, coğrafiya, riyaziyyat, təbiyyət elmləri, siyasi iqtisadiyyat, hüquq və s. fənnlər tədris edildi. Məqalənin müəllifi D.Ter-Danilyans qeyd edirdi ki, Osmanlı hökuməti "erməni məktəblərinin daxili işlərinə qarışır".² Onun fikrincə, ədəbi inkişaf və ana dilinin öyrənilməsi nəticəsində Türkiyə ermənilərinin tələffüzü "Rusiya ermənilərinin agir, yönəmsiz danışığından daha mülayim, zəngin, elastikdir. Türkiyədə erməni ziyahıları və xalqı ədəbi ana dilinin bütün valehedici gözəlliliklərinə dərindən yiyləniblər".³

Dediklərinin əyani sübutu üçün müəllif Avropa erməni tələbələrinin 1900-cu il hesabatından məlumatlar verir: "Bu il

¹ Ter-Danilyans D. Türkiyədə erməni məktəbləri. "Kaspı", 1904, №16, s.3.

² Yenə orada.

³ Yenə orada.

cəmi tələbələrin sayı 271 olub, onlardan ana dilini 161 nəfəri bildirdi, qalan 110 tələbə üçün ana dili yabancı idi. Sonunculardan 22 tələbə Qalisiyadan (Avstriya) və yalnız 4 Türkiyədəndir, digərləri, əksəriyyəti Rusiyadan olanlardır”.¹ Osmanlı imperiyasında erməni məktəblərinin uğurlarından danışan D.Ter-Danilyans “Türkiyə siyasi rejimi pozucu ruhuyla canlı hər şeyi məhv edir” fikri ilə razılaşmış və bu ölkədə “yeni ədəbi hərəkatın olduğundan və Zardaryan, Zöhrab və s. kimi güclü yazıçıların faaliyyətindən çoxlarının xəbərsiz” olduğunu bildirir”.² O, məlumat verir ki, 1903-cü ildə Peterburqda nəşr olunan «Ədəbiyyat və incəsənət xəbərləri»ndə Tütkiyədə yaşayan üç erməni yazıçısının oxucuların böyük marağına səbəb olmuş povesti dərc edilmişdi. D.Ter-Danilyans belə qənaətə gör ki, «bu, erməni oxucular üçün gözlənilməz oldu, bu hadisə erməni məktəblərinin zəhmətinin nəticəsi kimi qiymətləndirilməlidir».³

Həmin vaxt Osmanlı İmperiyasında gənc türklər burjuvinqləbi hərəkatı güclənməkdə idi. XIX əsrin sonunda gizli komitə kimi yaradılan gənc türklər hərəkatları “İttihad və Tərəqqi” partiyası sıralarında birləşmişdir. Partiya ən yaxın vəzifə kimi sultan II Əbdül Həmidin rejimini konstitusision quruluşa əvəz etməyi qarşısına qoymuşdu. 1908-ci ilin iyununda partiya rəhbərliyi altında silahlı üsyən qaldırıldı. “Bakinskiye İzvestiya”nın yazdığını görə, 1903-cü ildə gənc türklər partiyasının iki əsas lideri arasında fikir ayrılığı müşahidə olunurdu. Bu isə, qəzeti zənninçə, mütləq azad fikirli türklərin sıralarında parçalanmaya göturməli idi: “Partiya bir-biri ilə rəqabət aparan qrupa bölündü: bir tərəfdən, liberal istiqamət təmsilçiləri olan Məmmud Paşanın oğulları; digər tərəfdən, sərf türkçü mövqeyində duran və digər etiqad və millətlərə nifrətlə yanaşan Əhməd Rıza Paşa. Liberalların öz mətbu organı – “Osmanlı” qəzeti, millətçilərin isə öz «Chonray Ummet» qəzeti var idi. Müxtəlif səbəblər,

¹ Ter-Danilyans D. Türkiyədə erməni məktəbləri. “Kaspi”, 1904, №16, s.3.

² Yenə orada.

³ Yenə orada.

o cümlədən özlərinin ehtiyatsızlığı və israfçılığı üzündən şahzadələr qəzeti buraxılışını dayandırmalı oldular. İndi biz qarşısına dövlət maraqları namına fanatizmə sıpar olmaq məqsədi qoymuş tarixi parianın tədricən ölümünün şahidiyik. Çətin ki, o, dırçelə. Onun üzvlərinin düzümlüyü və digər siyasi comərdləri çox azdır, sultan isə ələ almaq üçün pulu sola-sağə xərcləyir”.¹

Partiya sıralarında ziddiyətlər həqiqətən mövcud idi. Nəzərə almaq lazımdır ki, partiya üzvləri müxtəlif ölkələri, o cümlədən ərəb dünəsini təmsil edirlər. Digər tərəfdən, Qorbin, xüsusən ingilislərin partiyanın yaradılmasına “təhfə”si olmuşdu. Bu haqda tükçülüyün tanınmış ideoloqu Əlibəy Hüseynzadə açıq şəkildə bildirmişdi. O, misirli gənc türklərin məramnaməsinə təhlil edərək göstərmışdı ki, “məramnamə, şübhəsiz, ingilislər tərəfindən hazırlanıb... belə ki, “ərəblər üçün Ərəbistan” a hətta Məkkə və Mədinə kimi əsl ərəb şəhərləri daxil edilməyib, onlar katolik Vatikan və ya lamay Tibeti kimi ayrıca dini dövlət təşkil etməlidirlər və bu dövlət o dərəcədə zəif olmalıdır ki, ehtiyac yarananda leytenant Yunhesband kimisi bir ovuc ingilis əsgəriylə ora gira bilsin!”.² Daha bir gənc türklər partiyası İsveçrədə yaradılmışdı. Ə.Hüseynzadənin sözlerinə görə, bu partiya doğma üfüqləri “ildirimla” işıqlandırmağa üstünlük verirdi: “Bütün digər gənc türklər partiyaları özlərinin Şuraiümmət, Məşvərat və s. xüsusi mətbu orqanları ilə birlikdə ifrat Misir və İsveçrə istiqamətlərin arasında dururlar. Sonuncunun təmsilçisi məhz “İctihad”dır. Jurnalın istiqaməti adından bəlli olur: “ictihad” sözünün mənası səy göstərmək deməkdir, yəni maarifləndirmə, ağıllı təşbbüs və azad zəka ilə mövcud qanunları günün tələblərinə uyğun yaxşılaşdırmağa cəhd etməkdir. Müsəlman dünyasında islahat və dırçəlişə məhz bu yol aparır”.³

Qeyd edək ki, “Bakinskiye İzvestiya” gənc türklər hərəkatının əhəmiyyətini kifayət qədər qiymətləndirməmişdi və onun

¹ “Bakinskiye İzvestiya”. Gənc türklər. 1903, 28 avqust (10 sentyabr), s.3.

² Hüseynzadə Ə. Gənc türkçilik nədir. “Kaspi”, 1905, №55, s.3.

³ Yenə orada.

rəhbərlərinin siyasi cəhətdən zəif saymaqda ciddi səhv etmişdi. Adıçəkilən Əhməd Rıza Paşa gənc türklərin görkəmli nümayəndəsiydi. O, ingilispərəst olduğuna görə “ingilisi” ləğəbi almış tanınmış Əli-Paşanın oğlu idi.¹ Özünü Əhməd Rizanın dostu sayan və gənclik illərini onunla birlikdə Parisdə keçirən təanınmış Azərbaycan publisisti və ictimai xadimi Əhməd bəy Ağayev 1908-ci ildə “Vestnik Bakı” qəzetiində onun haqqında geniş məqalə dərc etmişdi. Ə.b. Ağayevin yazdığına görə, Əhməd Rizanın dünyagörüşünün formallaşmasına anasının – yüksək təhsilə və hərtərəfli biliklərə malik ingilis xanımının – böyük təsiri olmuşdu. “Əhməd Rıza bəy özü mənə söyləmişdi ki, anası XVIII əsr Fransanın dərin bilicisi və J.J.Russonun hərarətli pərəstişkarı idi, övladlarına da onun ideyaları ruhunda tərbiyə vermişdi. Konsstantinopolda təhsilini bitirib az müddət nazirlikdə çalışıqlıdan sonra Əhməd Rıza bəy Makedoniyyaya məktəblər inspektoru təyin olunmuşdu. Türkiyə üçün dəhşətli olan Rusiya ilə müharibə yenicə bitmiş, ölkə bərbad vəziyyətə düşmüş, ayrı-ayrı hissələrə parçalanırdı; alovlu vətənpərvər “azadlıq şəhidi” Midhətin (1822-1884, Osmanlı dövlət xadimi, islahatların fəal müdafiəçisi, onun vaxtında Türkiyənin birinci konstitusiyası qəbul olunmuşdu) ölkənin Avropa dəyərləri əsasında dirçəlməsi arzuları onunla birlikdə Ərəbstan sohralarında dəfn edilmişdi. Bu cür düşüncələr Russo tərbiyəsi almış gənc vətənpərvərdə hansı acı fikirlər, hansı qisas hissələri oyatmalı idi?!”, - deyə Ə.b. Ağayev yanzırıdı.² Gənc, coşğun Əhməd Rıza bəy, onun fikrincə, “vətəni məhv etmiş və Midhəti onun konstitusiya, vətənin dirçəlməsi arzuları ilə birlikdə basdırılmış” Sultan Əbdül Həmیدə məktub yazımaq qərarına gəlir.³ Həmin məktubdan sonra o, hakimiyət tərəfindən təqiblərə məruz qalaraq Parisə qaçmalı olur və burada inqilabi fəaliyyətə başlayır. O, Parisdə anarxistlərlə tanış olur, mitinqlərdə çıxış edir, hərarətlə imperiyada vətəndaş haqqlarının

¹ Ağayev Ə.b. Türkiyə parlamenti və Əhməd Rıza bəy. “Baku”, 1908, №24, s.3.

² Yenə orada.

³ Yenə orada.

tapdanması, müsəlman cəmiyyətində qadınların vəziyyəti haqqında danışır: “Yüz milyonlarla insan, sizin bacılarınız, xanımlar, bu gün zəncirlənib, işiq üzü görmür, kölə vəziyyətə salınıb, heyvanlar təmiz hava aldıqları halda onlar bundan da məhrumdur, hərəmxanaların qızılı divarları arasında iztirab çəkirlər, bikarlılıqlıdan, süstülükdən, yalnız şəhər, ehtiras obyekti kimi xidmət göstərmək heyvani roldan əziyyət çəkirlər! Onlar səbirsizliklə sizin Şərqə xəç yürüşünüzü gözləyirlər, amma artıq Qüdsi deyil, şeytanın alçatdığı və təhqir etdiyi Allahın xilası üçün gəlinınızı istəyirlər!”.¹ Qeyd etmək lazımdır ki, Ə.b. Ağayev öz məqaləsində dostunun Şərq qadınının avropalılar tərəfindən azad edilməsi fikri ilə razılaşmadığını açıq bildirir və, etiraf edir ki, Əhməd Rıza bəyin bu cür çıxışları onu məyus edir. Əhməd Rıza bəy isə, əksinə, öz mövqeyini daha ehtirasla müdafiə edir və sübut etməyə çalışırı ki, “Şərqin oyanışı və azadlığı Qərbdən gələcək və bu istiqamətdə çalışan şərqlilər nəyin bahasına olursa olsun Qərbi bu işə sövq etməlidirlər”.² Tezliklə Əhməd Rıza bəyin çıxışları Fransa cəmiyyətinin diqqətini cəlb etdi və, yüksək vəzifəli ictimai xadimlərin dəstəyi nəticəsində, onun Parisdə populyarlığı artmağa başladı. Bu isə, publisistin yazdığını görə, türk sultani Əbdül Həmidi narahat etməyə bilməzdi: “Mən dəqiq biliyəm, təbliğatına son qoymaq üçün bir vaxt o, Əhməd Rıza bəyə yarım milyon frank və istədiyi ölkədə səfir vəzifəsi təklif etmişdi. Lakin möhkəm etiqada, dərin səmimiyyətə malik, öz vəzifəsinə peygəmbər inamı bəsləyən bu şəxsi heç bir şirnikdir - mə yoldan çıxara bilmədi. Ətrafdakılar satılırdılar, xainlik edirdi, uzaqlaşırıdılar, çörəkli yerlərə sahib olurdular, lakin o, mərdcəsinə, əyilmədən, bəzən isə təkbaşına öz işini görürdü”.³ Onun fəaliyyəti nəticəsiz qalmadı – 11 iyul 1908-ci il tarixdə Türkiyədə baş verən çevriliş gənc türklərin zəfəriylə bitdi.

¹ Ağayev Ə.b. Türkiyə parlamenti və Əhməd Rıza bəy.

“Baku”, 1908, №24, s.3.

² Yenə orada.

³ Yenə orada.

Dövlət çəvrilişindən az sonra Osmanlı imperiyasının birinci parlamenti formalaşdı və onun sədri Əhməd Rıza bay seçildi.

Ə.b.Ağayevin məqaləsində Osmanlı imperiyasının o zamankı milli tərkibinə dair təqdim edilən statistik məlumatlar birinci dünya müharibəsi illərində həlak olmuş ermənilərin sayının şirişdirilməsi haqda fikir söyməyə əsas verir. Məqalədə deyilir: "Türkiyə qəzətlərinin verdiyi statistik məlumatlardan görünür ki, imperiyanın əhalisinin sayı otuz milyona yaxındır: qəzətlərin hesablamalarına görə, bunlardan iki milyonu yunan, bir milyonu erməni, bir milyon yarımi slavyan xalqları, qalanları isə - türklər, ərəblər, kürdlər, arnavutlar və s. müsəlman xalqlarıdır".¹ Xatırladaq ki, erməni tərəfi 1,5 milyon adamın ölməsini iddia edir. Bu isə bir neçə il önce ölkədə yaşayan ermənilərin sayından yarım milyon artıqdır. Ermənilərin sayı haqqında məlumatları biz "Baku" qəzetindən də əldə edə bilərik. Qəzətin naşırı X.Vermişev Tiflisdə çıxan "Mşak"² erməni qəzətinə istinadən yazar ki, 1915-ci ildə "Türkiyənin erməni vilayətlərində yaşayan ermənilərin sayı bir milyon iki yüz mindən artıq deyildi".³

Hələ 1915-ci il hadisələrində xeyli əvvəl ermənilər xristian türkərin köməyi ilə Türkiyənin erməni əhalisinin sayını saxtalaşdırmağa, qeyri-müsəlman türkləri öz kilsələrinə cəlb etməyə çalışmışdır. Bu haqda Ə.Hüseynzadə "Türkiyə erməniləri barədə bir neçə söz" məqaləsində yazmışdı: "Bütöv kəndlər, hətta vilayətlər var ki, onların "erməni" əhalisi erməni dilində bir kəlmə belə bilmir, yalnız türk dilində danışır. Belələri Kostantinopolun özündə lap çıxdır. Belə vəziyyət "rumlar" – Anatolu yunanları arasında müşahidə olunur, onlar da türkçə danışırlar. Türkiyə erməni və yunanları nəinki türk dilindən savayı

¹ Ağayev Ə.b. Türkiyə parlamenti və Əhməd Rıza bay. "Baku", 1908, №24, s.3.
²"Mşak" ("Zəhmətkəs") – erməni adəbi-siyasi qəzet, 1872—1920-ci illərdə Tiflisdə naşr olunurdu. Liberal publisist və tənqidçi Q.Arşruni tərəfindən təsis edilib. Onun ölümündən sonra (1892) qəzətin redaktorları A.Kalantar, A.Arakelyan və b.o. olmuşlar..

³Vermişev X.. "Mşak"ın təklifi haqqında iki söz. "Baku", 1915, №219, s.5.

dil bilmirlər, onlar hətta Bibliyanı türk tərcüməsində oxuyurlar, çox yerlərdə kilsə ibadətlərini türk dilində edirlər, onların duası da türk dilində yazılıb".¹

Müəllif yazar ki, türk hökuməti bu hala uzun müddət fikir vermirdi və yalnız müsəlman təbəələrinin qayğısına qalırdı, müxtəlif dinlərdən olan missionerlərə təbliğat üçün geniş imkanlar yaradırdı: "Lakin son zamanlar osmanların bu məsələyə baxışları bir qədər dəyişib. Türk ensiklopedisti, tarixçi Nəcib Asim, doktor Rıza və b. alımlar meydana çıxıblar və iddia etməyə başlayıblar ki, ermənilər – erməni dilini bilməyən ermənilər deyil, "rumlar" – yunan dilini bilməyən yunanlar deyil, hər ikisi sadəcə türk xristianlarıdır. Onlar İslama qədər Turan qolunun digər nümayəndələri – madyarlar – macarlar kimi xristianlığı qəbul etmiş bütürəst türklərin (ciyatayların, səlcukların, tükmanların) nəslindəndirlər".² Müəllifin fikrincə, bəzi anadolu türkərinin Şərq (yunan) xristianlığı qəbul etması Şərqdə uzun müddət Qərb türkərini də yunanlar kimi "rum" adlandırmağa səbəb oldu: "Hətta məhşur müsəlman sufi şairi Cəlaləddin də bundan yaxa qurtara bilmədi: onu indiyə kimi "Molla Rumi", yəni qərbi türk mollası adlandırırlar".³ "Rumi" sözü "rimli", sonralar "vizantiyalı" (şərqi-rim) və "yunan" mənası kəsb edən ərəb "rum" sözləndən əmələ gəlib. Yunanların türkdilli qruplarının "urum" və ya "rum" adlandıırlar. "R" hərfi ilə başlayan sözlər türk dili üçün səciyyəvi olmadıqdan sözləri rahat tələffüz etməkdən ötrü onların əvvəlinə "U" sait əlavə olunurdu. Belə tələffüz forması ancaq şifahi, möişət səviyyəsində danışqlara xasdır. Ədəbi dildə sözün "rum" forması qəbul olunub.

Bir çox mənbələrdə Cəlaləddin Rumi fars şairi və filosofu kimi təqdim edilir. Bu məsələyə toxunan Ə.Hüseynzadə onun türk əsilli olduğunu vurgulayır və qeyd edir ki, "özünün "Mas-

¹Hüseynzadə Ə.b. Türkiyə erməniləri haqqında bir neçə söz. "Kaspi", 1904, 24 yanvar, s.3.

² Yenə orada.

³ Yenə orada.

“nevî” şah əsərini farsca yazmasına baxmayaraq, məhz bu səbəbdən tarixçi Şerr və başqları onu fars şairi adlandırırlar, bununla belə o, türkdür: türk dilində yanzırı, valideynləri Orta Asiya türkləri idi, özü səlcuk türklerinin paytaxtı Koniyada yaşamışdı, burada dəfn olunub, məğbərəsi daha çox Osmanlı türkləri tərəfindən ziyarət edilir”.¹ Dahi Nizami kimi farsca yazan Cəlaləddin Rumi də, şübhəsiz, türk idi. Bununla belə insanları mənşəsindən və cəmiyyətdəki yerindən asılı olmayaraq dəyərləndirən hər iki şair bütün müsəlmanların şairidir. Məhz bu keyfiyyətlərinə görə hər bir müsəlman xalqı onları özünüñü sayır. Nizaminin türk əsilli olmasına şübhə ilə yanaşanları dahi şairin yaradıcılığının tanınmış tədqiqatçıları B.Nəbiyev və T.Kərimli onun poeziyasına nəzər salmağı məsləhət görürərlər: “Xosrov və Şirin” poemasının finalında Şirinin ölümünü təsvir edən Nizami bu itkini sevimli həyat yoldaşı, gözəl türk xanımı Afaqın vəfati ilə müqayisə edir və göz yaşları ilə Allaha özünün türk oğlunu (turkzadəni) qorumağı yalvarır:

Əgər torkəm şod əz xərgəh nehani,
Xodaya, türkzadəmra to dani.
(Əgər türküm çadırdan köçüb getdisə,
Xudaya, türkzadəmi sən özün saxla.)

Ortaya sual çıxır: Nizami türk olmasayı oğlunu “turkzadə”, yəni türk oğlu çağırardı mı?² Görkəmlı alimlərin fikri ilə razılaşmamaq çətindir.

XIX əsrin sonu – XX əsrin əvvəli rusdillilər mətbuat istinadları göstərməklə elmi xarakterli məqalələrin dərc ilə səciyyələnir. Bu qəbildən məqalələrə daha çox “Kaspi” qəzetində Ə.b.Ağayevin imzasıyla rast gəlinir. Həmin illər Şərqdə tarix elminin dir-

¹ Hüseynzadə Ə.b. Türkiyə erməniləri haqqında bir neçə söz.

“Kaspi”, 1904, 24 yanvar, s.3.

² Nəbiyev B., Kərimli T. Poxişeniyə Nizami. “Obşepisatelskaya Literaturmaya qəzəta”, 2012, №2(27).

çəlişi və sürətli inkişafi dövrü idi. Ə.b.Ağayev “Müsəlman alimləri və onların elm sahəsində xidmətləri. Tarixi tənqid. İbn-Xəldun” məqaləsində Şərqdə və Qərbdə tarix elminin inkişafını araşdırır. Müəllif qeyd edir ki, qədim tarix səlnamələr, nağıllar, əfsanələr, dastanlarda əks olunub. Məqsəd isə çarların, padşahların və kralların özgə ölkələrə şanlı yürüşləri, böyük əraziləri istila etmələri, bir sözlə, hakimiyyət sahiblərini əyləndirə və məraqlandırı biləcək hər şey barəsində yazıqla onlara yaramaqlı idi. Bu əsərlərdə, bir qayda olaraq, uğur əldə etmiş qohrəmanlar və ya məğlubiyyətə uğramışlar haqqında danışılır. Onlar ya göylərə qaldırılaraq təriflənir və ya müvafiq epitetlərdən çəkinməyərək məsxərəyə qoyulur. Sadə insanlar yada salınmırı. Tarixə münasibət yalnız XVIII əsrden başlayaraq dəyişdi. O, tədqiqat istiqaməti aldı. Ə.b.Ağayevin yazdığını görə, bu dəyişikliyin baş verməsində fransız yazıçı və mütəfəkkirləri Şarl Monteskyenin (1689-1755) və Mari Fransua Volterin (1694-1778) böyük əməyi olmuşdu: “Amansız tənqidçi kimi onlar qəhrəmanları ifşa edib adı insanlar səviyyəsinə endirmişlər. Eyni zamanda tarixdə xalqa daha layiqli yer ayırmışlar. Bununla parallel onlar hər bir xalqın həyat tərzinə ətraf mühitin, iqlimin, flora və faunanın labüb və qaçılmasız təsirini qeyd etmişlər”.¹ Lakin, müəllifin fikrincə, tarix elmi özünün əsl mənasını XIX əsrədə, Mişel Jülinin (1798- 1874) Fransa tarixi və Fransa inqilabı, Adolf Teranın (1797-1877) konsulluq və imperiya tarixi, Fransua Pyer Qiyom Qizonun (1787-1874) Avropada və Fransada sivilizasiya tarixi, Jozef Ernest Renanın (1823-1892) yəhudi xalqının tarixi, Henri Tomas Boklin (1821-1862) İngiltərəda sivilizasiya tarixi və digərlərinin fundamental əsərləri yaranandan sonra tapdı. Tədqiqatlarla yanaşı tənqid, dərc olunan əsərlərin elmi təhlili yarandı. Məqsəd “həqiqəti uydurmadan, doğrunu yalandan ayırmak, həyatın hər hadisəsinin xəyalı deyil, əsl səbə-

¹ Ağayev Ə.b. Müsəlman alimləri və onların elm sahəsində xidmətləri. Tarixi tənqid. İbn-Xəldun. “Kaspi”, 1900, 31 mart, s.4.

bini tapmaq, müxtəlif hadisələr arasında əlaqəni müəyyən etmək və hər bir faktı onun həqiqi yerini ayırmaq idi".¹

Ə.b.Ağayevin fikrincə, tarixi tənqidin yaradıcısı ərəb müsəlman filosofu, tarixçisi və mütəfəkkiri İbn Xəldun (1333-1406) olmuşdu. "Tarixçi, müsəlman mədəniyyətinin ən çiçəklənən dövründə İspaniyada yaşışmışdı. Əslən Tunisdən olan İbn Xəldun Qurani, hədisləri, hüququ, tənqidini öyrəndikdən sonra 1362-ci ildə İspaniyaya gəlib, burada özünün məşhur məntiqini tərtib edib və 1382-ci ilə kimi İspaniyada ali məhkəmə hakimi çalışmış, həmin il Qahirəyə yollanmış, burada da uzun müddət ali qazi vəzifəsini tutmuşdu. 1400-cü ildə Qahirə sultanını Teymurləngə görüş üçün Suriyaya səfərdə müşayiət etmişdi, qaniçən istilaçını məftun etmişdi və onun mərhəmətinə layiq olmuşdu".² İbn Xəldunu tarixçi kimi şöhrətləndirən onun məşhur "Kitabul-İber" (Ərəblərlə ərəb olmayanların, bərbərlərin və eyni dövrdəki böyük qüdrət sahiblərinin müharibələrinə aid mənbə, xəbərləri toplayan və rəy bildirən kitab) əsəri olmuşdu. Kitab dörd hissədən ibarətdir: "1) tarixə giriş; 2) dünyanın yaranmasından Məhəmmədə qədər tarix; 3) ərəblər Afrikada və İspaniyada və bərbərlər və 4) Misir və Asiyada kiçik müsəlman dövlətləri... Başlıqların sadəcə sadalanması İbn Xəldunun nə qədər müxtəlif məsələləri əhatə etdiyindən, tarixçinin vəzifəsinə nə qədər dərindən yanaşğından və bu mənada Qərbi Avropa tarixçilərini nə qədər qabaqladığından xəbər verir. Əbas yerə Renan "əl-Müqəddimə"ni XVIII əsrə qədər yazılın yeganə ən dahi əsər adlandırdı".³

Lakin Qərbə tarix elminin sürətli inkişafına baxmayaraq bir çox Şərqi ölkələrində düşünən beyinlər üçün mühüm sahə kimi hələ də nəzəm qalırdı. XIX əsrin sonunda Ə.b.Ağayev ürək ağrısıyla yazırkı ki, doğma diyarın tarixi nəinki tədqiq olunma-

¹ Ağayev Ə.b. Müsəlman alımları və onların elm sahəsində xidmətləri. Tarixi tənqid. İbn-Xəldun. "Kaspi", 1900, 31 mart, s.4.

² Yenə orada.

³ Yenə orada.

yıb, hətta araşdırma üçün dənə-dənə müvafiq material toplamağa yaranan ədəbiyyat belə yoxdur: "Bizim diyarın keçmişinə aid az-çox əhəmiyyət kəsb edəcək mənbələr tapmaqdən çətin heç nə yoxdur".¹ Publisistin zəmnincə, xalq kütləsini maarifləndirmək, ona keçmişinə haqqında biliklər vermək üçün tarixi həqiqətlərin yayılması zəruri və faydalıdır: "Belə olan halda o, bu gününü yaxşı başa düşər, əzab çəkdiyi və əzab çəkə biləcəyi səhvlərə gələcəkdə yol verməməkdən ötrü nə etməli olacağının qayğısına qalar".²

Qeyd etmək lazımdır ki, həmin vaxta kimi tanınmış qafqazşunas və şərqsşunas Ad.Berje tərəfindən hazırlanmış məhsur "Qafqaz arxeoqrafik komissiyasının topladığı aktlar" işiq üzü görmüşdü. Lakin az sayıda çap edilən və yüksək qiymətlə satılan "Aktlar" çıxları üçün əlcətimli deyildi və, əsasən, şəxsi kolleksiyalarda saxlanılırdı. Ə.b.Ağayev hesab edirdi ki, elmin maraqları namına həmin əsər "daha böyük tirajla, kiçik formata və daha münasib qiymətlə"³ təkrar çap edilməlidir. Hələlik isə, onun yazdığı kimi, tarixi araşdırmaq istəyənlər "polkovnik Abas Qulu Ağa Bakıxanovun "Iran ilə bağlı Qafqazın tarixi" əlyazma əsəri kimi natamam, işlənilməmiş mənbələrdən istifadə etməyə məcburdurlar".⁴ Məlumdur ki, Abas Qulu Ağa Bakıxanov (1794-1847) Bakı xanları nəslinin nümayəndəsidir. Bakı qəzasının Əmircan kəndində anadan olan Bakıxanov dövrünün ən elmlı adamlarından olub. On il təbiət elmləri öyrənib, rus, fars və ərəb dillərinə mükəmməl yiyələnib. Bunun nəticəsində, "Gülüstani-İrəm" əsərində özü haqqında yazdığı kimi, "yenə bir qədər təhsil almağa müvəffəq"⁵ olub. Daha sonra A.A.Bakıxanov özü haqqında yazır: "Bu zaman, Qafqaz ordusu və vilayət-

¹ Ağayev Ə.b. Bakı xanlığı (Abas Qulu Ağa Bakıxanovun əlyazma xronikası). "Kaspi", 1898, 4 dekabr, s.4.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

⁵ Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı: "Xatun Plus", 2010, s. 253.

lərinin fərmanfərması (baş komandanı) general Yermolov hicri 1235-ci (=1820) ildə, məni dəvət edib, dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim, bu dildə tərcümə edilmiş kitablar vasitəsilə cürbəcür elmlər və müxtəlif tayfaların əhvalı ilə tanış oldum. Vəzifa işlərilə əlaqədar olaraq və bu dövlət böyükərinin hüzurunda olmaq münasibətlə Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərində olan müharibə və barışq işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) böyük əmir Paskeviçin yaxın adamlarından biri oldum. Hicri 1248-ci (=1833) ildə, səyahət qəsdilə səfərə çıxb, iki il Don ölkəsini, Malorossiyani, Velikorossiyani, Lifliyandianı, Litvani və Lehistanı (Polşanı) gəzdim. Avropanın ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təcəbüllü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdə təcrübəni arturdım".¹ Bakı xanının nəslinin nümayəndəsi əmindir ki, yer üzərində heç nə daimi deyil, "mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidár əldən gedəcəkdir. Sənaye cürbəcür alətlərə və bədən qüvvəsinə möhtacdır. Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qırbdətə naməlum, vətənda isə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənəsizdir, etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər bir halda elm və adabdan ibarətdir... Bu elm və adab da zahirpərəst adamların boşboğazlıq edib, özləri üçün fəzilət sandıqları mənzum kəlmələrdən və mövhumi (xəyalı) qaydalardan ibarət deyildir".²

A.A.Bakıxanov diyarın tarixinə dair bir neçə əsər yazmışdır, lakin bürokratik əngəllər üzündən onları, o cümlədən A.b. Ağayevin istinad etdiyi əsəri dərc edə bilməmişdi: "o, öz əsərinə çox

¹ Bakıxanov A.A. Gülistani-İrəm. Bakı: "Xatun Plus", 2010, s. 253.

² Yenə orada.

ciddi və vicdanla yanaşmışdı, faktları qərəzsiz təqdim etmişdi, yeri gələndə tərifləyirdi, lazımlı olanda qamçılayırdı".¹

Ə.b. Ağayev bildirir ki, Nadir şahın ölümündən sonra sərkərdənin dəmir iradəsi hesabına mövcud olan imperiya xanlıqlara və vilayətlərə parçalandı, "İran və onunla bağlı ölkələrin tarixində Şərqi yazılılarının "Miluki Tavaif" (çarlıqarası) adlandırdıqları dəhşətli dövr başlandı".² Mərhum şahın vaxtında müəyyən hakimiyyətə və ya ictimai əhəmiyyətli vəzifəyə sahib hər kəs özünü müstəqil hökmər hesab etdi və tabeliyində olan əyaləti özbaşına idarə etməyə başladı. Müstəqil və bir-biriylə daim müharibə aparan xanlıqlar dövri başlandı: "Quba və Salyanda Əhməd Xanın oğlu Hüseyn Əli Khan, Dərbənddə - İsmayıllı Qulu Xanın oğlu Məmməd Hüseyn Korçi, Bakı və onun ətraflarında Dərgan Xanın oğlu Mirzə Məmməd Khan, Qarabağda - İbrahim Xəlil Ağa Cavanşirin oğlu Pənah Khan öz hakimiyyətlərini bərqərar etdilər".³

Lakin Rusiya hakimiyyətinin Qafqaza galisiylə Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoyuldu. Ruslar hesab edirdilər ki, "yerli xalq dəmir hökmər əsası ilə" idarə edilməyə yaranıb. Həmin əsa funksiyalarını Rusiya imperatorunun Qafqazdakı canişinləri yerinə yetirildilər. Yermolov xatirələrində yazır: "Biz o vaxt istəyimizə nail olacaq ki, xanlıqlarda rus hakimiyyəti tətbiq edilsin və xanların kökü kəsilsin. Özündən razı heyvan qraf Qudoviç knyaz Sisianovdan zəhləsi getdiyindən har işi onun tövsiyyələrinin əksinə etməyi özünə borc bilirdi. O, İrəndən gəlmiş qaçqını Şəki xanı təyin etdi. Xəstə və sonsuz Qarabağ xanı varis qoymadı; bacarıqsız Rtişev ona İrana qərib üstümüzə silahla və İran ordusu ilə gələn və bir batalyonumuzu məhv edən Cəfər Qulu Ağanı varis təyin etdi".⁴ Lakin tezliklə

¹ Ağayev Ə.b. "Bakı xanlığı" (A.A.Bakıxanovun əlyazma xronikası). "Kaspı", 1898, 4 dekabr, s.4.

² Yenə orada.

³ Yenə orada.

⁴ Aleksey Petroviç Yermolov (onun kn. M.S.Voronsova məktubları əsasında). 1816-1852 cənab Ad.Berjenin məlumatları//Russkaya starina.1885, dekabr, s.525

bu xanlıqlar da Naxçıvan, İrəvan və s. xanlıqlar kimi Rusiyaya tabe oldular. İstila edilmiş xanlıqlarda müsəlman məscidləri xristian kilsələrinə çevrilirdi, xan sarayları isə, İrəvandakı Sərdar sarayı kimi, xarabaliqlara döndərilirdi. İrəvan qalasının alınması haqqında mənbə belə yazırıdı: “İrəvanın ələ keçirilməsi Rusiya üçün Təbrizin istilasından daha əhəmiyyətliydi. Peterburqdan Paskeviçə nəyin bahasına olursa olsun İrəvanın alınması tapşırılmışdı. Paskeviç üçün əlvərişli şərait yaranmışdı: rusların Təbrizə hərəkət edəcəyini güman edən Abbas Mirzə öz torpaqlarına çəkilmişdi, İrəvan özbaşına qalmışdı. Bundan istifadə edən ali baş komandan sentyabrın 12-də Sərdar-Abadı mühəsirəyə aldı... İrəvan sərdarı Həsən Xan özü qalaya gəlmışdı. O, həmin an başa düşdü ki, iki gün ərzində qalanı atəşə tutan topların qarşısında acizdir və rus səngərlərinin birində barit ambarının partlamasından istifadə edib qarnizonu qaladan çıxara bildi”¹.

Xan nassillərinin sonraki taleyindən söz açan Ə.b.Ağayev qeyd edir ki, onların çoxu yoxsulluqda, üzücü ehtiyac içinde dünyalarını dəyişiblər: “Onlar bir tıkə çörəyə həsrət, borc içinde, bir sözlə, əzəb-əziyyətdə yaşayırdılar, bu qürurlu insanlar ırsən alıqları vərdişlərdən, adət-ənənələrdən, yaxşı həyat tərzindən imtina etmək istəmirdilər. Kreditorlar isə onların cəsidi soyumamış çalağan tək evlərinin üzərinə qonurlar, hər şeyi, evdən tutmuş altında həddindən artıq qürurlu və utancaq kasıbığın gizləndiyi nəsildən nəslə keçən parıldayan cavarihata kimi siyahıya alırlar”.² Yalnız Qarabağ xan nəsinin nümayəndəsi, sonuncu Qarabağ xanı general-mayor Mehdiqulu Xan Qarabağının qızı şairə Xurşidbanu Natavana gözəl poeziyasına, milli ədəbiyyat və mədəniyyətə himayədarlıq etdiyinə görə son şərəf və ehtiram göstərildi. Onun vaxtında Şuşada saray, məscid, ticarət evləri, teatr, yay və qış klub binaları, realnı məktəb və s. tikilmişdi. Bu

səbəbdən o, xalqın məhəbbətini və hörmətini qazanmışdı: “Bax beləcə, ulu Qafqazın keçmiş nümyəndələri bir birinin ardınca gedir; bir də görəcəyik on ya on beş ildən sonra onların heç biri yoxdur. Gedərkən onlar özləriylə əbədi unutqanlıq və sükünet, bütöv bir dünya, bütöv bir dövr, bütöv bir dünyabaxış aparırlar. Onların taleyində insani qəmlı hissələr və kədərli düşüncələr oyadan hansıa ülvilik, nə isə riqqətləndirici var”¹.

Elm, təhsil, maarif – bunlar təhlil olunan dövrün rusilli mətbuatının daimi mövzuları idi. Rusiyada çoxları üçün əlcəməz olan ali təhsilin problemləri qəzet səhifələrində düşmürdü. Bu məsələni Bakıda yaşayan və biliklərini imperiyanın ali təhsil müəssisələrində artırmaq arzusunda olan yahudilər daha tez-tez gündəmə gətirirdilər. “Bakinskiye İzvestiya” yahudilər üçün ali təhsil almağın nə qədər çətin olduğu haqqında Bakı sakini S.Bernşteynin məktubunu dərc etmişdi. Müəllif bildirirdi: “Mən öz məktubumla şəhərimizin başçısı A.İ.Novikovun diqqətini ildən-ilə universitet qapılarını mənəsiz döyen Bakının yahudi gənclərinə yönəltmək istəyirəm. Rusiyada gimnaziyani medalsız bitirən yahudi üçün universitetə qəbul olunmaq bu qədər mürəkkəbdirdir, qafqazlı üçün bu iş heç cür mümkün deyil! Hər yerdə “özgə dairənin abituriyenti” olaraq o, ən yaxşı halda, yalnız yerli namizədlərin qəbulundan sonra boş yer qaldıqda ali məktəbə qəbul olunur!”².

Həmin illər Müqəddəs Sinodun ober-prokuroru K.P.Pobedonostsevin (1827-1907) siyasetinin hökmranlığı dövrü idi. III Aleksandrın ən yaxın müşaviri olan Pobedonostsev mütləqiyyətinin sarsılmazlığını bəyan edən 29 aprel 1881-ci il tarixli manifestinin müəllifi olmuşdu. O, xalq maarifi sahəsində və milli məsələdə dövlət siyasetinin formallaşmasında aparıcı rol oynayırdı. Rusların milli-dini maraqlarının qızığın müdafiəcisi K.P.Pobedonostsev qeyri-rusların və qeyri-xristiyanların yadda-

¹ Kaspari A.A. “İstila edilmiş Qafqaz”. Qafqazın tarixi keçmişinə və indiki vəziyyətinə dair öcerklər. SPb.: “Rodina” kitab ambarı, 1904, s.411.

² Ağayev Ə.b. “Bakı xanlığı” (A.A.Bakıxanovun əlyazma xronikası). “Kaspi”, 1898, 4 dekabr, s.4.

¹ Ağayev Ə.b. “Bakı xanlığı” (A.A.Bakıxanovun əlyazma xronikası). “Kaspi”, 1898, 4 dekabr, s.4.

² A.İ.Novikova açıq məktub. “Bakinskiye İzvestiya”, 1903, 17(30) oktyabr, s.3.

şında “dördəbir əsr Rusiyada hər nə canlı varsa onu boğan ruhsuz qoca”¹ kimi qalmışdı. Birinci rus inqilabı illərində Ə.Hüseynzadə yazmışdı: “Əbəs yera onu “O! Bedonostsev (Pobedonostsev “qələbə gətirən” deməkdir; “P” hərfini attıqda və sözü fərqli tələffüz etdikdə soyad “bədbəxtlik gətirən” mənasını verir – L.H.) çağırırdılar. Əzəbkəş vətənimizə, bütün özgə xalqdan olanlara, ən çox isə müsəlmanlara nə qədər bədbəxtlik və fəlakət gətirib bu adam!”.² K.P.Pobedonostsevin təsiri altında maarif naziri İ.D.Delyanov təhsil hüquqlarını milli və sosial əlamətlərə görə məhdudlaşdırın bir neçə sənəd imzalamışdı. Ə.M.b.Topçubaşovun yazdığını görə, İ.D.Delyanovun rəhbərlik etdiyi inzibati mexanizm əbəs yera adı insanların dilində polis departamentiinin “Savadlanmanın zərəri və mücərrəd elmlərin faydası haqqında” sənəddə eks olunan bütün tövsiyyə və təlimatlara əməl edən xalq zülmət nazirliyi adlandırdı.³

Bələ ki, yahudilərə münasibətdə İ.D.Delyanov 10 iyul 1887-ci il tarixdə “Məskunlaşdıqları ərazilərdə universitetlərə yahudilərin qəbulunu 10%-la, məskunlaşmadıqları ərazilərdə 5%-la, S.-Peterburq və Moskvada isə 3%-lə məhdudlaşdırılması haqqında”⁴ təmimname imzalamışdı. Rusiyada yahudilərin tariхini araşdırın tədqiqatçıların fikrincə, yahudi uşaqlarının təhsil ocaqlarına qəbuluna qoyulan məhdudiyyət belə izah edilirdi ki, güya yahudilər varlı olduğundan övladlarına yaxşı təhsil verirdilər və, nəticədə zəif təhsil görmüş rus balaları onlarla rəqabət apara bilmirdilər, universitetlərdən kənar düşürdürlər. Tədqiqatçılar yazırlardı: “İndi yahudilər gələn təhlükəni onların kosmopolit olmalarında, mədəni tərəqqilərində, müxtəlif sahələrdə rəqabətə davamlı olmalarında göründülər. Bu, əhalinin beş faizi ni təşkil edən yahudilərin qabiliyyətinin hiberbolik şিশirdirilməsi

və qalan 95% rus təəbələrinin mənliyinin alçaltırılması üzərində qurulmuş antisemitizm id”.⁵ Lakin rəsmi orqanlar məhdudiyyətlərin ölkənin çoxsaylı köklü xalqının - rusların ehtiyaclarını ödəməkdən ötrü tətbiq edildiyini bildirirdilər. Bələ ki, həmin zaman ölkədə cəmi altı universitet var idi və onlar əhalinin ödədiyi vergi hesabına fəaliyyət göstəridilər. Hökumət, imperiya əhalisinin beş faizini təşkil edən yahudilərin universitetlərdə rus gənclərinin payına düşən 95% yerlərin tutmasını ədalətsiz hesab edirdi.

Həmin il tələbə və şagirdlərin sosial statusu məsəlesi də həll edildi. Bələ ki, 1871-ci il nizamnaməsinə görə, bütün təbəqə və dirlərə mənsub şagirdlər təhsil ala bilərdilər. Nəticədə, Delyanovun dediyi kimi, gimnaziyalara “valideynlərinin məisət şəraitinə görə orta gimnaziya, sonra isə ali universitet təhsilinə yiyələnmələri vacib olmayan” və öz yoldaşlarına “mənfi təsir” edən tələbələr qəbul olundular.² Bununla bağlı Delyanov inənə bələ “orta təhsil müəssisələrinə bəzi namənasib peşə sahiblərinin”³ övladlarının buraxılmaması haqqında sərəncam vermişdi. Delyanovun düşündüyü görə, “həmin qaydaya qəti sürətdə əməl olunduqda gimnaziya və progimnaziyalara faytonçu, nökər, aşpaz, paltaryuan qadın, xırda dükənci və bunnara bənzər adamların uşaqları qəbul edilməyəcəklər. Əlbəttə, nadir istədədə malik uşaqlar üçün istisnalar edilmək şartı ilə”⁴.

Bu sərəncamlar həmin vaxt böyük əhəmiyyət kəsb edirdi. Onlara əməl edən təhsil müəssisələrinin rəhbərləri qəbul zamanı “xoşagelməz elementləri”⁵ gimnaziyalardan uzaqlaşdırmağa müvəffəq olurdular. Məhdudiyyətlər daha çox müsəlmanlara aid idi

¹ Hüseynzadə Ə. Vətənpərvər missionerlər. “Kaspi”, 1905, №218, s.3.

² Yenə orada.

³ Topçubaşov A.M. Azadlıq və məktəb. “Kaspi”, 1905, №219, s.3.

⁴ Xalq Maarif Nazirliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902.S-Pb.: 1902, s. 640.

¹ Rusiyada yahudilərin tarixi. Cild 1. Moskva: İ.N.Kuşnerev və K. Yoldaşlığının mətbəəsi. 1914, s.17.

² Xalq Maarif Nazirliyinin fəaliyyətinin tarixi icmali. 1802-1902. S-Pb.: 1902, s. 640.

³ Yenə orada.

⁴ Yenə orada.

⁵ Yenə orada.

— yalnız imkanlı şəxslərin övladlarına təhsil almaq hüququ verildi. Ali məktəblərə qəbul olunmaq hətta zadəgan ailələrdən olan gənclər üçün müşkül məsələ idi. Bu haqda 1888-ci ildə Peterburq Texnologiya İnstitutuna qəbul olunmaq istəyən Ə.b.Ağayev Peterburq haqqında oçerkdə söz açmışdı. Publisist xatırlayırdı: “Triqonometriyadan məni gənc bir professor imtahan edirdi. O, mundirdə idi və bununla da yoldaşlarından kəskin sürətdə seçilirdi. Bu hal, üstəgəl soyuq baxışları məni, təbiətən cəsarətsiz gənci yaman pərt etmişdi. Verilən məsələni dərhal həll etdim, lakin məsələnin həllini asanlaşdırmaq üçün tapşırıga aid olmayan düsturdan istifadə etdim. Professor həmin düsturun alınmasını izah etməyi tələb etdi. “Bilmirəm”, - dedim. - Belə, bilmirsiz! Düsturdan istifadə edirsiniz, amma alınmasını bilmirsiniz. Üç. Kifayətdir, gedə bilərsiniz. Mənin gözlərim qaraldı, başım gicəlləndi, sanki kimsə mənim başıma ağır zərbə vurmuşdu. Bir an içimdə gözümün qarşısında qəbul olunmadığımdan valideynlərimin qəm-qüssəsi, yoldaşlarım qarşısında xəcalət çəkməyim, “fantastik ələmimin” dagılması durdu. Abır-həyanı, mənliyi, ləyaqəti unudub ağlamağa başladım, bütün auditoriya qarşısında hönkür-hönkür ağlayırdım, imtahan edənə əlavə suallar verməyi yalvarırdım. O, isə rəhmsiz və daşurəkli idi, ağızının ucu ilə “Olma, gedə bilərsiniz”, - dedi”.¹ Pedant müəllim üzündən Peterburqdə imtahandan “kəsilən” Ə.b.Ağayev bir il sonra Paris universitetinə qəbul olundu və buranın iki fakültəsini müvəffəqiyətlə bitirərkən tanınmış fransız alimi Ernest Renanın şagirdi oldu.

III Aleksandrın mütləqiyətin möhkəmləndirilməsinə, pravoslavlığın yayılmasına və ölkənin ucqar ərazilərinin ruslaşdırılmasına yönəlmış irticaçı daxili siyaseti nəticəsində “məzhəbə görə şagirdlərin sayı yaridan çox azalmışdı”.² Bu siyaset Rusiya müsəlmanlarından yan keçməmişdi. Həmin dövr haqqında yazan Ə.M.Topçubaşov qeyd edirdi ki, “canlı, həyatı nə var idisə mək-

¹Ağayev Ə.b. Peterburq haqqında xatırələr. “Kaspi” 1903, 14 may.

²Xalq Maarif Nazirliyinin faaliyyətinin tarixi icmali. 1802-1902. S-Pb.: 1902, s. 643.

təbdən qovulmuşdu, müəllim və rəhbərləri rəis və əlaltılar, jandarmalar əvəzləmişdi, öyrədənlər, təbiyəciler polisə çevrilmişdilər, öyrənənlər, şagirdlər isə daha çox şübhəli şəxsləri, istintaq altında olanları, üzərində təcrübə aparılanları xatırladırdı”.¹

“Bakinskiye İzvestiya” qəzetiñin məlumatlarına görə, 1904-cü ildə Bakıda “müsəlmanlar arasında 20 ali təhsilli, 50-yə yaxın orta təhsilli müəllim, 100-ə yaxın müxtəlif xidmətlərdə və sair işlərdə çalışan orta və aşağı pillə təhsilli şəxs var idi. Qadınlar arasında 10-a yaxın ailəli və bir o qədər qız təhsil almışdı”.² Azərbaycan ziyalılarına həsr edilmiş məqaləsində qəzet yazırkı ki, azərbaycanlılar arasında savadlı və təhsilli insanların sayının artması başda pedaqqoq Sultan Məcid Qəniyev olmaqla gənc ziyalıların maarifçilik fəaliyyəti ilə bağlıdır. Onlar “Bakıda müsəlmanların rus-tatar savadı alması işini” tətbiq etməklə əzmlə yerli əhalini təhsil prosesinə cəlb ediblər: “Onun sayəsində (Qəniyev nəzərdə tutulur – L.H.) bu iş az-çox geniş miqyas almışdı, və bu gün biz Bakıda minden çox müsəlman şagirdin təhsil aldığı 12 rus-tatar məktəbi götürür”.³ Bundan başqa, qəzetiñ yazdığını görə, S.M.Qəniyevin, H.b.Mahmudbəyovun, N.Nərimanovun, M.Q.Əfəndiyev və digərlərinin səyləriylə oxu zalı-kitabxana təşkil olunub, Azərbaycan dilində tamaşalar göstərilir. Bu baxımdan Şuşadan olan gənc ziyalılar daha fəal olublar – onlar yay aylarında yerli əhalisi üçün tamaşalar təşkil edirlər. Bir qayda olaraq, teatr tamaşalarının təşəbbüskarları və təşkilatçıları gənc yazıçılar Nəcəf bəy Vəzirov və Əbdürrahim bəy Haqverdiyev olurdular. Səhnəyə daha çox Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun pyesləri və komediyaları qoyulur. Xalq onun əsərlərini dilinin sadəliyinə, mövzuların yaxın və aktuallığına görə sevir. Şuşa səhnəsində həmçinin Həşim bəy Vəzirovun tərcüməsində Şekspirin “Otello” faciəsi də səhnələşdirilmişdi.

¹ Topçubaşov A.M. Azadlıq və məktəb. “Kaspi”, 1905, №219, s.3.

²Müşahidəçi müsəlman. Müsəlman ziyalıları haqqında bəzi fikirlər.

“Bakinskiye İzvestiya”, 1904, 2 (15) fevral, s.4.

³ Yenə orada.

"Kaspi"nin verdiyi məlumatə görə, "tamaşa maraqla qarşılanmışdı".¹ Peşəkar teatr tamaşalarına adət etməyən Şuşa camaatı səhnədə baş verənlərdən heyran olmuşdular və "gecə saat 1-ə kimi çəkən üç pərdəli faciənin yorucu olmasına baxmayaraq gecə vaxtına qalmağı vərdiş etməyən tatar (azərbaycanlı – L.H.) tamaşaçıları özlərini təmkinli aparmışdır, yalnız arabir, antrakt zamanı, teatrin zali alqışlara qarq olunurdu".²

Şekspirin "Otello" və Şillerin "Qaçaqlar"ının Azərbaycan dilinə tərcüməsi və dünya ədəbiyyatı klassiklərinin əsərlərinin Azərbaycan səhnəsində tamaşa yequlması haqqında rus və xərici ədəbiyyatının dərin bilicisi Ə.b.Ağayev yazmışdı. O, "Kaspi" səhifələrində rus və fransız ədəbiyyatına dair yüzdən artıq ədəbi-tənqid məqalə dərc etmişdi. O, Karamzin, Turgenev, Dostoyevski, Tolstoy, Qorki və digər yazıçıların timsalında rus ədəbiyyatını dünya ədəbiyyatının zirvəsi sayırdı, və onu fransız ədəbiyyati ilə müqayisə edərək göstərirdi ki, fransız yazıçıları rus yazıçıları kimi realist olmağa qadir deyillər: "Rus yazıçısı kimi heç bir yazıçı ətraf hayatı başa düşmək, baş verənləri qavramaq bacarığını nümayiş etdirməyib. Turgenev kimi heç bir yazıçı oxucuya insanın qəlbini daxil olmaq, onu hiss etmək, ürəyinin sırrlarını öyrənmək imkanı yaratır. Həmin sözləri Dostoyevski, Tolstoy və hətta Lermontov haqqında söyləmək olar. Rus yazıçılarının bu xüsusiyyətini onların insana sonsuz məhəbbəti, onu anlamaq, qəlbini başa düşmək, ətraf şəraitin ona verdiyi əzəblərin səbəbini öyrənmək istəyindən gəlir".³ Azərbaycan ədiblərinin dünya klassiklərindən etdikləri tərcümələr haqqında danışan Ə.b.Ağayev bu fəaliyyəti müsbət dəyərləndirirdi və hesab edirdi ki, Avropa klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi milli ədəbiyyatın inkişafına təkan vərə bilər və yazımağa yeni başlayan yazıçı və dramaturqlar üçün yaxşı məktəb olardı. Bununla belə, o,

¹ Müslüm. Şekspirin əsərləri tatar səhnəsində. "Kaspi", 1904, №197.

² Yenə orada.

³ Ağayev Ə.b. M.Qorkinin "Həyatın dibində" pyesində Asan adlı tatar. "Kaspi", 1903, 21 fevral, s..2.

azərbaycanlı müəlliflərin yazdıqları əsərləri amansız tənqidə tutur və zəif əsərlər yazmaqdansa vaxtlarını tərcümələrə sərf etməyi məsləhət görürdü: "Kaş, bu gənc insanlar millət üçün əziz olan qüvvə və istedadlarını yüksək səviyyəli Avropa və rus yazıçılarının tərcümələrinə sərf edərdilər".¹

Azərbaycan ədəbiyyat tarixinin tədqiqatçıları K.Talibzadənin, Ə.Mirəhmədovun və digərlərinin fikrincə, Azərbaycan yazıçı və dramaturqlarının yaradıcılığını nihilist dəyərləndirən Ə.b.Ağayev yanılırdı. Onlar hesab edirdilər ki, gənc Azərbaycan nəşrini rus nəşri ilə, gənc Azərbaycan dramaturgiyasını ingilis dramaturgiyasıyla müqayisə etməkdə Ə.b.Ağayev səhvə yol verirdi. Axı əsrlər boyu bütün Şərqdə olduğu kimi Azərbaycanda da nəzm incəsənəti tərəqqi etmişdi, şairlik qabiliyyəti insanların ən ali cəhətlərindən biri sayılırdı. Şairlər mərd, xeyirxah və cəsur gəncləri tərənnüm edir, qadın gözəlliyyini tərifləyir, sonu hamı üçün eyni olan həyat haqqında öz düşüncələri ilə bölüşürdülər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi bu nəzmin ən parlaq təmsilciləridirlər.

Artıq birinci fəsildə qeyd olunduğu kimi, Azərbaycanda nəsrl XIX əsr rus ədəbiyyatı və rus ictimai fikrin təsiri altında inkişaf etməyə başlamışdı. Həmin vaxtda ilk nəşr əsərləri - M.F.Axundovun, N.b.Vəzirovun, S.M.Qənizadənin, N.Nərimanovun, Ə.Haqverdiyevin və başqalarının komediya, dram, povest və romanları işıq üzü görmüşdü və azərbaycanlı oxucular tərəfindən rəğbətlə qarşılanmışdı. Ədəbi tənqidçi Firudin bəy Köçərli bu hadisəni yuxarıda qeyd olunan "ədəbi əsərlərin növləri vasitəsi ilə cəmiyyətdə mövcud olan qüsür və çatışmazlıqları daha dərindən və daha hərtərəfli əks etdirmək və onları tamaşa yequlmaqla həmin nöqsanlara camaatın diqqətini çəkmək"² imkaniylı izah edirdi.

¹ Ağayev Ə.b. Şekspirin "Otello" və Şillerin "Qaçaqlar" əsərləri tatar dilində."Kaspi", 1903, 23 dekabr.

² Kōçərlinski F.b. Azərbaycan tatarlarının ədəbiyyatı. «Ves Kavkaz», 1903, №1, h. VIII, s.7.

Azərbaycan ziyalılarının nümayəndləri müsəlman həyatının qüsurlarından yalnız rusdilli qəzetlərdə deyil, həmçinin 1903-cü ildə işiq üzü görən “Şərqi-Rus” qəzetində də yazırdılar. Artıq yuxarıda qeyd edildiyi kimi, bir çox qabaqcıl azərbaycanlı ziyalı, o cümlədən Məhəmmədəğa Şahtaxtlı ana dilində qəzet buraxmağa cəhd göstərmişdi, müxtəlif instansiyalara müraciətlər etmişdi, lakin nticə hasil olmamışdı. Fəlsəfə və qəzet işi sahəsində Parisdə təhsil almış, tanınmış “Moskovskiye Vedomostı” qəzetində çalışdığı 10 il ərzində Peterburqun işgüzər dairələri ilə six əlaqlar qurmuş M.Şahtaxtlı Azərbaycan dilində “Şərqi-Rus” qəzeti nəşr etməyə müvəffəq oldu. Bu, birinci rus inqilabı ərəfəsində baş verdi. Həmin vaxta kimi Qafqazda gürcü dilində yeddi və erməni dilində altı gündəlik qəzet çıxırı. Azərbaycanlıları qəzet buraxmağa 1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan 12 il sonra icaza verildi. Aydır ki, bütün yerli ziyalılar və qəzetlər Qafqazda türk mətbuatının bərpasını müsbət qarşıladılar. Maraqlı odur ki, qəzet Bakıda, azərbaycanlı ziyalılarının böyük hissəsinin cəmləşdiyi şəhərdə deyil, Tiflisdə çap olundu. Ehtimal etmək olar ki, bu, senzura komitasına yaxın olmaqdan ötrü edilmişdi. Milli mətbuat tarixini ilk tədqiq edənlərdən biri M.Ş.Mirzəyev yazar ki, “bütün müsəlman ziyalıları – köhnə türklərdən, hələ də sağ olan şair Mirzə Əli Əsgər Novrəsdən tutmuş fars şair və yazıçıları Laəli və Xan Qaradağıya kimi – böyük şövqle və bitəmənna “Şərqi-Rus”la əməkdaşlıq etməyə başladılar. Yeni yaranmış qəzeti işinə gənclər, publisistlik fəaliyyətə yeni qədəm qoyan, sonradan “Molla Nəsrəddin” jurnalının redaktoru olmuş Mirzə Cəlil Məmmədquluzadə, və Üzeyir Hacıbəyov da cəlb olunmuşdular”.¹

Qəzetiñ ən fəal müəlliflərindən biri Ömər Faiq Nemanzadə olmuşdu. O, qəzet səhifələrində təhlil edilən dövrün mühüm mövzuları – müsəlman cəmiyyətində qadın hüquqları, əlibə

¹ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatı tarixinə dair materiallar. Bakı: 2009, s.40.

islahati, Azərbaycan dili və ədəbiyyatının problemlərinə dair yadda qalan məqalələrlə çıxış etmişdi.

Qabaqcıl ziyalıların yeganə milli qəzətdən gözləntiləri böyük idi – onlar cəmiyyətin aktual problemlərinin işıqlandırılması istəyirdilər. Lakin, müasirlərin fikrincə, bunun əvəzinə qəzet başda M.Şahtaxtlı olmaqla özünü təriflə məşğul olurdu. Bu haqda M.Ş.Mirzəyev belə yazardı: “Qəzetiñ ilk saylarının birində redaktor özündən razı tərzdə və yersiz təkəbbürə “fəlsəfə və qəzet işini Parisdə öyrəndiyini” bildirmişdi, və kobud şəkildə özünü tərifləyərək demişdi: “çox müsəlman türk qəzeti açmaq istəyib, lakin hökumət onlardan heç birini sivilizasiya ilə müsəlman dünyası arasında vasitəçi olmağa layiq saymayıb. Mənə gəldikdə deməliyəm ki, mən qəzeti yox, qəzet məni tapmışdım”.²

Qəzetiñ belə tərzdə davranması araşdırılan dövrün bir çox savadlı insanlarını məyus etmişdi. Onlardan bəziləri, o cümlədən Ə.b.Ağayev, qəzetiñ belə istiqaməti, xarakteri və üslubunun həm etik, həm praktik cəhətdən yolverilməzliyi haqqında öz “səmimi” sözlərini demək məcburiyyətində qalmışdır: “Başlayaq tərzdən. Bu baxımdan qəzet, yəqin, sensasiya və effekt yaratmaq məqsədi güdür... Bu vaxta qədər “Şərqi-Rus”da oxuduqlarından mən belə nəticəyə gəlmışəm ki, qəzetiñ əsas istiqaməti özünü tərifləməkdən və özünü reklam etməkdən ibarətdir. İndiyə kimi bir dənə olsun az-çox tarixi, elmi, belletristik və məişətə aid məqalə dərc edilməyib. Baş məqalələr redaktora həsr edilib və “Məhəmmədəğanın əlibəsi” kimi gurultulu adlar daşıyır, adı məqalələr də əsasən redaktorun şərafına yazılmış oda və ya məhdənamələrdir. Qəzet deyil, əsl Tehran vərəqəsidir – sonunculara xas bütün əlamətləri özündə eks etdirən Tehran vərəqəsi”.² “Tehran vərəqəsi”nın nə olduğunu biz əvvəlki fəsildə M.F.Axundovun İranın “Millət” qəzetiñə verdiyi qiyməti araşdı-

¹ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatı tarixinə dair materiallar. Bakı: 2009, s.40.

² Ağayev Ə.b. “Şərqi-Rus”un ünvanına bir neçə səmimi söz. “Kaspi”, 1903, 22 aprel, s.4.

ran zaman aydınlıq gətirmişik. "Kaspi"çilərdən fərqli olaraq erməni və ermənipərest mətbuat "Şərqi-Rus" qəzetiinin fəaliyyətinə iltifatlı yanaşdı. "Bakinskiye İzvestiya" qəzetiinin fikrincə, "Şərqi-Rus" ictimai işlərə və ədəbiyyata həsr edilmiş qəzətdir: "O, birinci olaraq özünü tatarlar arasında ictimai işlərin öyrənilməsinə və tənqidinə həsr etdi və ictimai məsələləri tənqidinə nöqtədən qaldırmağı qarşısına məqsəd qoydu. Bu, tatar publisistləri üçün yeni haldır".¹ Qəzeti fikrincə, "ölü, hərəkətsiz bataqlıq"² olan milli mühitin "Şərqi-Rus" qəzətini başa düşməsi çətinidir: "Maraqlı odur ki, müsəlmanların bu "ölü və hərəkətsiz" elementinin orqanı bu yaxınlarda 25 illik yubileyi müsəlmanlar tərəfindən təntənə ilə qeyd edilən başda redaktoru Kasirinski (İsmayılov bəy Qaspralı nəzərdə tutulur – L.H.) duran "Tərcüman" qəzətidir. Və bu "bataqlıq" elementləri cəsarət göstərib "Şərqi-Rus" a iradlarını bildirirlər: onlar qəzeti xalq dilində nəşr olunmaqdə, təmtəraqlı və başa düşülməyən ərəb və fars söz və ifadələrindən imtina etməkdə günahlandırırlar. Şəhərtəxlinin qəzətinə daha bir irad ondan ibarətdir ki, ortodoksal yazı qaydalarından əl çəkib oxunu asanlaşdırın yeniliklər tətbiq edib".³

Ərəb yazısına əsaslanan ənənəvi əlifbaya edilən yeniliklər oxucunu daha da çətinləşdiriyindən cəmiyyətdə həqiqətən mənfi münasibət doğurmuşdu. Ərəb əlifbasının nöqsanlarından biri kimi bu əlifbada saitlərin olmaması hesab edilir. Bundan başqa, sözlərin müxtəlif hissələrində hərflərin altında və üstündə nöqtələrin qoyulması, və, nəhayət, hərflərin forması əlifbanı oxu və yazı üçün mürəkkəb edir. M.Şəhərtəxli mövcud olmayan saitlər əvəzinə çəvrilmiş formada ərəb rəqəmlərindən istifadə etməyi təklif etmişdi. Lakin Şəhərtəxlinin yeni əlifbası ilə əlaqədər "Kaspi"də çıxış edən Ə.b.Ağayevin fikrincə, o, əlifbanı nəinki asanlaşdırmadı, əksinə, "yazı üçün ərəb işarələrindən daha qəлиз

¹ Erməni jurnalları "Şərqi-Rus" haqqında. "Bakinskiye İzvestiya". 1903, 19 noyabr (2 dekabr), s.3.

² Yenə orada.

³ Yenə orada

olan"¹ heroqliflərə bənzər hərflər daxil etməklə onu daha çətinləşdirirdi. Publisist qeyd edirdi ki, yeni işarələr təklif etmək asandır, amma mövcud işarələri təkmilləşdirmək lazımdır ki, "onlar asan oxu tələblərinə cavab versinlər, xarici görkəmləri itirməsinlər və bununla müsəlman dünyasını özlərinəndən uzaqlaşdırmasınlar".²

Nəticədə Şəhərtəxlinin əlifbasi onun ənənəvi istifadəçiləri – müsəlmanlar tərəfindən rədd edildi və "Şərqi-Rus" ilə Baxçasa-rayda İsmayılov bəy Qaspiralının nəşr etdiyi "Tərcüman" qəzeti arasında kəskin və xoşagelməz polemikaya səbəb oldu.³

İ.b.Qaspiralı əslən Krim tatarlarından idi və bütün Rusiya müsəlmanlarının dərin hörmətini qazanmışdı. Əlifba məsələsində onun fikrinə hamı diqqətlə yanaşındı. Yuxarıda artıq qeyd etmişdik ki, o, 1884-cü ildə tatar dili dərsliyi hazırlamışdı. Dərslik yeni Avropa səs sisteminə əsaslanırdı və şagirdlərin ərəb yazısını mənimseməsini asanlaşdırırırdı. Azərbaycan ziyalılarının böyük hissəsini öz ətrafında birləşdirən "Kaspi" qəzeti ərəb əlifbasının tədricən türk əlifbası ilə əvəzlənməsinin tərəfdarıydı. Bununla bağlı Ə.b.Ağayev yazırırdı: "Təkamül qanunları sarsılmazdır; hər hansı bir sıçrayış, hər hansı bir zorakılıq yalnız irticaya səbəb olacaq, mənfi nəticələr verəcək; təkamül qanunlarının mənası sonsuz transformasiyadan, mövcud olanları sonsuz yaxşılaşdırma və təkmilləşdirmədən ibarətdir. Dil sahəsində, onu ifadə edən işarələr sahəsində olduğu kimi insan həyatının heç bir digər sahəsində bu qanunlar daimi, islaha çətin məruz qalan deyil".⁴

Ə.b.Ağayevin fikrincə, Şərqi, o cümlədən Azərbaycanın inkişafına nail olmaqdə ötrü iki məsələ həllini tapmalıdır – əlifbanın kökündən dəyişdirilməsi və müsəlman qadınının çox-

¹ Ağayev Ə.b. Fonetik şərqi əlifbası (Məhəmməd Sultanoviç Şəhərtəxlinin). "Kaspi", 1902, 9 may, s.2.

² Yenə orada.

³ Qurbanov Ş. Ö.F.Nemanzadə. Bakı: "Gənclik" nəşr., 1992, s.29.

⁴ Ağayev Ə.b. Fonetik şərqi əlifbası (Məhəmməd Sultanoviç Şəhərtəxlinin). "Kaspi", 1902, 9 may, s.2.

əşrlik köləlikdən azad edilməsi. Bu məsələlərin həlli məsuliyyəti cəmiyyətin savadlı insanları Rusiya və Avropa ali məktəblərində təhsil almış gənc ziyaililərin üzərinə düşürdü. Lakin sələflərindən fərqli olaraq onlar özlərini xalqın maarifləməsi işinə həsr etməyə tölməsildilər, daha çox karyera və şəxsi rifah haqqında düşünürdülər. Bu diplomlu ziyaililər sələfləri kimi “öz əməklərini, öz biliklərini ictimaiyyətə xidmət sahəsində canlarını fəda etməyə, cəmiyyət üçün faydalı insanlar yetişdirməyə, onları məktəb, kitabxana, teatr və s. mədəni ocaqlar açmaqla maarifləndirməyə hazırlaşmışdır. O vaxtın insanların savadı az olsa da, qəlbləri böyük, ürəkləri məhəbbətlə dolu idi, onlar yaxalarında universitet nişanı gəzdirmirdilər, adı müəllim adı daşıyırıldılar, pulun, sərvətin arxasında qəcmirdilər”¹.

Yaranmış vəziyyət Bakını imperiyanın “milyonların toplandıığı” və “gözqamaşdırın” ucqar şəhərinə çevirən neft sənayesinin sürətli inkişafı ilə izah edilirdi: “Həqiqətən, mühitin şirnidirici və cəlbedici təsirinə tab gətirməkdən ötrü güclü iradəyə, möhkəm mənəvi dayaqlara malik olmaq lazımdır. Bu mənada Bakı gəncləri üçün bir tələdir. Burada hər şey pula bağlıdır, hər şey qızıl arşınla ölçülür; hamı onun dalınca qaçırlar, gecə-gündüz ona dua edir. Bizim diyarın heç bir yerində var-dövlət, sərvət belə nüfuzlu olmayıb. Bütün bunların qarşısında durmaq asandır mı? Milyonların göz qamaşdırın parıltısı, qazanc əldə etməyin asan yolu, tez varlanma haqqında rəvayətlər – bu kimi təhlükəli tələlər, keçilməz torlar bərkədən-boşdan çıxmayan, kübar həyat görməyən və bu səbəbdən onu qiymətləndirdə bilməyən gəncləri gözləyir. Bəli, bu mənada bizim Bakı həm yaşıllara, həm cavanlara valehedici təsir edir. Hansısa bir yerə düşüb və bakılı olduğunuzu deməyiniz kifayətdir ki, o saat insaların iştahası oyansın, rəqəmlər haqqında anlayışlar alt-üst olsun. Üstəlik məktəblərimizdə də müəllimlər şagirdləri real adlanan

¹ Müşahidəçi müsəlman. Müsəlman ziyaililəri haqqında bəzi fikirlər.

“Bakinskiye İzvestiya”, 1904, 2 (15) fevral.

istiqamətdə təbiyə edirlər, yəni onları güc-qüvvətin ən bariz təzahürlərindən biri olan pula sitayı etməyi aşayırlar. 5-6-ci siniflərdə oxuyan uşaqlardan soruşsanız ki, böyüyəndə onlar həyatlarını nəyə həsr edəcəklər, “Ayda 10 min rubl alan mühəndis, rəis”, - deyə çoxlular cavab verəcəklər”.¹ Yüz ildən artıq bir vaxt keçməsinə baxmayaraq bu sözlər öz aktuallığını bu gün də itirməyib. Yaxşı təhsil görmüş “qızıl gənclər” həyatdan mümkün qədər çox şey götürmək istəyirlər. Bakı nefti təkcə fərdlərin deyil, bütün respublikanın rifahının artmasına xidmət edir.

Təhlil olunan dövrə çoxlarının bəxt ulduzu və firavan həyat mənbəyi olan neft azərbaycanlılara və ermənilərə məxsus aparıcı neft şirkətləri, hər iki millətin sadə insanları arasında əngəl törədən amil olmuşdu.

“Senator Kuzminskinin acizanə hesabatına” görə, 1 yanvar 1905-ci il tarixinə Bakı quberniyasında 1.057.500 adam yaşayırırdı, bunların böyük əksəriyyətini – 800 mindən bir az artığını azərbaycanlılar təşkil edirdi. Hesabatda oxuyuruq: “Digər xalqlar saya görə azərbaycanlılardan xeyli azdır: rusların payına 12%, ermənilərin -9%, qalanlarının payına isə 3% düşür, sonuncuların, demək olar, yarısı yahudilərdir”.² Quberniyanın, eyni zamanda Qafqazın, ən çox əhalisi olan şəhəri Bakı idi – burada 266 min nəfər yaşayırırdı. Paytaxtda da əhalinin əksəriyyəti azərbaycanlılar idi: “müsəlmanlar şəhər əhalisinin 43%-ni, ruslar – 29½%, ermənilər – 21%, digərləri – 6½ % təşkil edirdi”.³

Quberniya torpaqlarının böyük hissəsi də azərbaycanlılara məxsus idi. Cəmi 54.279 desyatın, yəni 5,6% torpaq sahəsi qalan millətlərin nümayəndələrinin mülkiyyətində idi. Lakin alqı-satçı yolu ilə əldə edilən bu kiçik torpaq sahəsi ən bahalı hesab edilirdi. Bununla bağlı Kuzminskinin hesabatında bildirilir: “Müsəlmanlardan başqa bütün sahibkarların mülkiyyətində

¹ Ağayev Ə.b. Bizim ziyaililərin vəzifələri. “Kaspı”, 1903, 22 yanvar.

² Ali hökmət 1905-ci ildə senator Kuzminskinin Bakı şəhəri və Bakı quberniyasının taftışi haqqında acizanə hesabat. 1907, s.77.

³ Yenə orada, s.79.

olan torpaqların sahələri iki desyatindən az olsa da altı dəfə artıq gəlir gətirir. Deməli keyfiyyət və mədaxil baxımından müsəlmanların torpaq əmlakları digər mülkiyyətçilərin ərazilərinə uduzur. Həqiqətən müsəlmanlara məxsus bir desyatın torpağına qoyulan vergi başqalarının torpaqlarına qoyulan vergidən 12 dəfə azdır. Bakı qəzasında ermənilərə məxsus torpaqlara goldikdə yerli vergi orqanları bunları müsəlmanların torpaqlarından 8 dəfə artıq qiymətləndirirlər”.¹

Azərbaycanlıların və ermənilərin ticarət və sənaye fəaliyyətlərini təhlil edən Kuzminski, belə bir fərqləri qeyd edir. Ermənilərin kommersiya maraqları əsasən mərkəzdə və neft mədənlərində cəmləşmişdi. Onlar “dövlət nəzarətində olan balıq və təgələrinə” böyük kapital yatırdırlar. Bu, onlara “90% qədər gəlir gətirdiyi halda “müsəlmanların müəssisələri ticarət və sənaye mərkəzlərindən kənar yerləşir; bunlar, əsasən, cüzi gəlir gətirən kiçik müəssisələrdir”.² Bu müəssisələrin vergi dövriyyəsi və gəliri ermənikilərdən 15-20% azdır. Azərbaycanlıların və ermənilərin kommersiya fəaliyyətində fərqli özünü ticarət və sənayenin ayrı-ayrı sahələrində də göstərirdi. Bakı mədənlərində hasil edilən neftin böyük hissəsi (40%) ermənilərin əlində cəmləşmişdi, azərbaycanlıların payına isə hasilatın 5% düşürdü. Dindar olduqlarından müsəlmanlar çaxır, tütün satışına vəsait qoymurdular, dəllallıq etmirdilər. Dəlləlliqlə ancaq erməni və yahudilər məşğul olurdular. Bundan savayı, ermənilər parça, xirdavat və dəmir məmulatı satışında, həmçinin hazır paltar, qızıl və gümüş alverində irəli getmişdilər. Mexaniki, gəmiçilik və elektrik ləvazimatlarının, tikiş maşınlarının satışı kimi sahələrdə onlar aparıcı mövqeləri tutmuşdular, azərbaycanlıları isə, əksinə, bu sahələrdə görmək olmazdı. Azərbaycanlılar gəmiçilikdə üstünlük əldə etmişdilər, belə ki, “bu sahədə hesablanmış

¹ Ali hökmlə 1905-ci ildə senator Kuzminskinin Bakı şəhəri və Bakı quberniyasının təftisi haqqında acizənə hesabat. 1907, s.91.

² Yenə orada, s.93.

bütün vergi rüsum və gəlirlərin $\frac{3}{4}$ hissəsindən artıq”¹ onların payına düşürdü. Ərzaq məhsulları, meyvə, at və çörək, həmçinin xammal (dəri, yun və s.) satışı bütövlükə azərbaycanlıların əlində idi. Nəhayət, qubernianın kifayət qədər yüksək qəlir qətiər (82%) kiçik dükənləri da azərbaycanlıların sahibliyində idi. Həmin dükənlərin payına Bakı quberniyasının milli müəssisələrinin 62% düşürdü. Bu isə, ermənilərin əlində cəmləşən neft hasilatı və bank işi bizneslə müqayisədə, hesabatda qeyd edildiyi kimi, “ticarətin cüzi, az əhəmiyyətli” göstəricisiydi.²

Göründüyü kimi, faktiki olaraq neft sahəsində uzaqlaşdırılan azərbaycanlılar öz vəsaitlərini onlar üçün ənənəvi meyvə və ərzaq topdansatışıyla məşğul olmaq məcburiyyətində idilər. Belə vəziyyət bəzi işgüzar azərbaycanlıları qane etmirdi. Senator Kuzminskinin fikrincə, kommersiya və neft sahələrində vəziyyətin belə cərayan etməsində - neft işinin əcnəbi və erməni kapitalistlerinin əllərinə keçməsində - azərbaycanlılar özləri günahkar idilər. O, yazdırdı: “Bu hali müsəlmanların riskli fəaliyyətdən çəkinmələri ilə izah etmək lazımdır. Sözsüz, ilk zamanlar neft sahəsi belə fəaliyyətə aid idi”.³

İstənilən kommersiya fəaliyyəti təşəkkül dövründə risk və itkilərlə bağlıdır. Lakin, bir qayda olaraq, itkilərdən qorxmayan kəs risk edir. Əksəriyyəti Lazarev institutunun məzunları olan Rusyanın müxtəlif yerlərində Bakıya gələn ermənilər sürətlə inkişaf edən neft işini öz əllərinə alırlar. Daha tədbirli və savadlıları xeyriyyə cəmiyyətləri yaratmışdır və bu təşkilatların himayəsi altında “Bakinskiye İzvestiya”, “Baku”, “Bakinskiye obyavleniya”, “Bakinski Torqovo-Promışlenniy Sbornik” və s. mətbü orqanları təsis etdilər. Onların təşəbbüsü ilə Bakı şəhəri neft sənayeçiləri qurultayı Şurası “Neftyanoye Delo”, “Neft sənayeçiləri üçün məlumat kitabçası”, “Bakı neft sənayesinin icmali”

¹ Ali hökmlə 1905-ci ildə senator Kuzminskinin Bakı şəhəri və Bakı quberniyasının təftisi haqqında acizənə hesabat. 1907, s.93.

² Yenə orada, s.94.

³ Yenə orada.

və “Bakı şəhəri neft sənayeçiləri qurultayının xəbərləri” nəşrlərini buraxırdı. Bunların sırasında ən oxunaqlı və nüfuzlusun “Neftyanoye Delo” jurnalı idi. Onu neft sənayeçiləri P.Qukasov və A.Paronian redaktorluq edirdilər. Jurnal A.Yuzbaşevin mətbəəsində çap olunurdu. Nəşr iki həftədə bir dəfə çıxırı və yalnız neft məsələrini işıqlandırırdı.

XIX əsrin sonu və XX əsrin əvvəli Bakı neft sənayesinin özünü şöhrət və uğur zirvəsində idi. Neftdən əldə edilən milyonlar kommersiya və maarif fəaliyyətinin yeni növlərinə sərf olunurdu, eyni zamanda Bakı neft sənayesini kölə vəziyyətə salan iqtisadi böhran yaradan xaricə böyük pul axını baş verirdi. Bununla bağlı “Neftyanoye Delo”nın səhifələrində çıxış edən neft sahəsinə uğur qazanmış sənayeçi və naşir K.Xatisov Bakıda qazanılan pulların əhali üçün faydalı işlərə diyarda xərclənməsinin düzgün olduğunu qeyd edirdi: “Zubalovun pulu evimizdə qalır, həmin pula Zubalov Tiflisdə xalq Evi tikir, həmin pula, mənim eşitdiyimə görə, o, bizim Texniki Cəmiyyətin Bölməsinin binasının tikintisini başa vurmaq istəyir. Məgər 19-cu sahədən əldə edilən pula Tağıyev minlərlə yerli insanın iş tapıldığı fabriki, bu yaxınlarda açılan müsəlman qızlar məktəbinin binasını tikməyib? Məgər, həmin 19-cu sahəni indi istismar edən ingilislər Tagiyevdən az faydalı müəssisələr yaratmayacaqlar? Xeyr, yaradacaqlar, lakin Bakıda deyil, öz evlərində, Londonda, Ingilterədə...”¹

Bir neçə il sonra, birinci rus inqilabi illərində M.Qolisinə qədər ermənilər diyara rəhbərlik etdikləri və müsəlmanları hər yolla sıxışdırımları haqqında Ə.b. Ağayevin iradalarına cavab verən K.Xatisov tam fərqli fikirlər söyləmişdi. K.Xatisov ona və onun həmtayfalarına varlanmaq və təsis etdikləri dövri mətbuat səhifələrində öz fikirlərini bildirmək üçün şərait yaradan xalq haqqında təkəbbürlə demişdi: “Müsəlmanlar sıxışdırıldı? Bəli, sıxışdırıldı. Biz, ermənilər, buna sevinirdik? Bizim günahımız

¹.Xatisov K. Rəqəmlər nədən danışır? “Neftyanoye Delo”, 1901, №20,s.1155.

nədir? Sizi qəzet açmağa qoymurdular? Bizə qoyurdular? Sizə hüquqlar verilmirdi? Bizə verildi? Biz sizin üçün hüquq əldə etməyi bacarsayıq, bunu hələ özümüz üçün edərdik?... Cənab müsəlmanlar, siz fikirləşirsiniz ki, biz sizin geriliyinizə sevinirik? Başa düşün, işin ideya tərəfini kənara atsaq belə, sizin geridə qalmığınız biza əlverişli deyil. Tale elə getirib ki, biz yan yana yaşamalıyıq! Qonşularımız mədəni olmasa biz ermənilər qurucu, yaradıcı, mədəni işlərlə məşğul ola bilərikmi?”¹

Azərbaycanlıların ünvanına bu tərzdə çıxışlar ermənilər üçün adı hal almışdı. “Kaspi” qəzeti qeyd etdiyi kimi, Qolisinə qədər Qazqaza başçılıq edən bütün canişinlərin dövründə ermənilər “çox vaxt ağına-bozuna baxmadan müxtəlif vasitələrə əl ataraq öz maddi rifahlarını yüksəldə bilmisələr və, bunun nəticəsində, əlbətdə hakimiyətin köməyi ilə və himayəsi altında, çətinlik çəkmədən maarif və xeyriyyə cəmiyyətləri yaratmaqla mədəni inkişafə nail olmuşlar. Ən əsası odur ki, ermənilər müsəlmanları vəhşi, fanat, etibarsız xalq kimi təqdim etməklə onları hakimiyətin gözündən sala bilmisələr”.² Azərbaycanlıların xalqın mənəvi inkişafına yönələn bütün səyləri rədd edilirdi, onlar mənəvi və sosial-iqtisadi maraqlar sahəsində ermənilərin əldə etdiklərindən məhrum idilir. Sonuncular isə, fürsət düşdükdə müsəlmanlara əldə etdikləri nailiyyətləri və onları hər yerdə sıxışdırıqlarını göstərməkdən çəkinmirdilər.³ Senator Kuzminski yazırırdı: “Müsəlmanlar açıq şəkildə bildirirlər ki, fevral hadisələrinin səbəbini ermənilərlə mövcud münasibətlərdə axtarmaq gərəkdir. Onlar deyirlər: “Biz ermənilərə paxıllıq etmirik və onların inkişafına mane olmaq istəmirik; qoy bütün istiqamətlərdə güclənsinlər, amma bu işdə müsəlmanların qarşısını kəsməsinlər və diyarın varidatına tam sahiblik etməyə, həmçinin müsəlmanların mənəvi və maddi inkişafının qarşısını almağa

¹ Erməni-müsəlman qurultayının Tiflisdə icası. “Baku”, 1906, №45.

² Senator Kuzminskinin 1905-ci ildə Bakı şəhərini təftiş etdiğinde hesabatının əsas nəticələri. “Kaspi”, 1906, №21, s.4.

³ Yenə orada.

can atmasınlar. Onlar hakimiyyətin müsəlmanlara olan laqeyd və hətta mənfi münasibətinin dəyişməsini arzulayırlar və, İmpriyada yaşayan digər xalqlarla bərabər onlara da siyasi, vətəndaş və dini hüquqların verilməsini istəyirlər".¹

Müsəlmanların uzun illər ürkəklərində gəzdirdikləri bu arzu və istaklər birinci rus inqilabı illərində rusdilli mətbuatın səhifələrində səsləndirilməyə başlandı. Bu məsələdə son yüz il ərzində yığılınları söyləmək hüququ əldə etmiş "Kaspi" qəzeti öndə gedirdi. Siyasi, vətəndaş və dini hüquqların hakim dairələr tərəfindən tapdaq altına salınması adı hal aldığınu deyən Ə.b. Ağayev yazırkı ki, "istənilən an istənilən kəndin əhalisinə deyə bilərdilər ki, "kənd köçkünlər üçün nəzərdə tutulduğundan"² tacili müxəllefatını yüksəldrib başqa yere, bəzən çox uzaqda yerləşən sahaya köçməlisiz. Son zamanlar belə hallar çox olub və, budur, qorxu, təşviş içində ata-baba yurdunu tərk edən, hər şeyini atan insanların Türkiyə və İrana sel kimi axınıni görürük...".³

Erməni nəşrləri əsasən öz problemləri – erməni kilsəsinin əmlakının müsadirəsi və ermənilərin Osmanlı imperiyasında vəziyyəti haqqında yazıldır. Mətbuat ermənilərin Osmanlı imperiyasında vəziyyətinə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışırdı, amma qırıqian kilsəsinin əmlakının müsadirəsi məsələsində onların iddiaları Rusiyaya ünvanlanmışdı. Məhz bu iki məsələ ermənilərin inqilabi hərəkata qoşulmasına səbəb oldu – onlar ümid edirdilər ki, "Böyük Ermənistən" haqqında xülyaları reallığa çevriləcək.

Bax beləcə iki xalq – biri adı hüquqlar əldə etmək istəyi ilə, digəri isə özgələrin torpaqlarında öz dövlətini qurmaq arzu-suyla birinci rus inqilabını qarşıladılar.

¹ Ali hökmə 1905-ci ildə senator Kuzminskinin Bakı şəhəri və Bakı quberniyasının təftişinin haqqında acizənə hesabat, s.22.

² Ağayev Ə.b. Müsəlmanların ərizələrinə zəruri izahatlar. "Kaspi", 1905, №59, s.3.

³ Yenə orada.

2.2. 17 oktyabr 1905-ci il Manifesti və Azərbaycanda rusdilli mətbuatın inkişafı

Liberal türk burjuaziyasının çarizmin azərbaycanlılara münasibətdə yeritdiyi siyasetdən ümumi narazılığının açıq şəkildə bildirməsinə müqəddimə olan Bakı fevral hadisələrindən dərhal sonra Peterburqa azərbaycanlılar adından petisiyalar göndərilməsi və nümayəndə heyətlərinin yollanması kampaniyası başladı. Bu, 18 fevral 1905-ci il tarixli "Ali reskript" nəticəsində mümkün oldu. Həmin sənədlə hökumət "qanunverici təşəbbüs-lərin ilkin hazırlığına və müzakirəsinə xalqın secdiyi və etibarını qazanmış layiqli insanların cəlb etmək"¹ niyyətini elan etmişdi. O günler "Kaspi" qəzeti yazırkı: "Budur, bu vaxta qədər görünməyən səhnənin şahidiyik – Rusyanın müsəlman əhalisinin yaşadığı bütün yerlərdə nümayəndliliklər təşkil olunur, ona görə yox ki, hansısa nahiyyə və ya başqa pristava mədhnamə təqdim edilsin, bu ya digər qəza rəisinə onun müdrik rəhbərliyi altında və atalıq qayğısı nəticəsində firavan həyat üçün minnətdarlıq bildirilsin! Əsla yox! Onlar Peterburqdə imzalanan ümidiyərçi Ali reskriptdən ruhlanıb müvafiq idarə və dairələrdə öz ehtiyac və tələbatları haqqında danışmaq, özlərinə Rusiya vətəndaşı hüququ əldə etmək, rus cəmiyyətinə qoşulmaq, onunla bütün qəm-qüssə və sevincə, hüquq və vəzifələrlə bölüşmək hüququ əldə etmək üçün paytaxta üz tutubular".² Azərbaycanlıların tapdanmış hüquqları sırasında mətbuat sözü, milli mətbuat yaratmaq azadlığı da qeyd edildi. Hökumətin dini mənsubiyyətə görə ayrıseçkiliyi azərbaycanlıların dövri mətbuatından yan keçmədiyinin şahidi olmaq üçün Qafqaz Senzura Komitəsinin Şərq dilləri senzoru (1906-1918-ci illər) Mirza Şərif Mirzəyevin

¹ Ali reskript. "Kaspi". 1905, 19, 20 fevral, s.3.

² Ağayev Ə.b. Müsəlmanların petisiyalarına dair zəruri izahatlar. "Kaspi", 1905, №57, s.3.

Qafqazda dövri mətbuatın vəziyyətinə dair hazırladığı cədvələ ötəri nəzər salmaq kifayətdir.¹

Cədvəldən görünür ki, gürcü və ermənilərin milli mətbuatı mötədil inkişaf etdiyi zaman azərbaycanlıların milli mətbuatı xeyli geridə qalırdı. Ermənilərin yalnız Bakıda rus dilində buraxdıqları qəzetlərin sayı Azərbaycan dilində çıxan qəzetlərin sayından olduqca artıq idi. Erməni və gürcülərin problemsiz həll etdikləri məsələlər azərbaycanlılar, həmçinin Rusiya müsəlmanları üçün alınmaz bir qalaya çevrilirdi. İctimai həyatın digər sahələrində, o cümlədən xeyriyyə cəmiyyətlərinin yaradılması sahəsində də vəziyyət eyni idi. Ə.b.Ağayevin inqilab ərəfəsində Rusyanın ümummüsləman problemləri kontekstində azərbaycanlıları narahat edən məsələlərin qaldırılması təsadüfi deyil: "Bizim iyirmi milyonluq əhalimizi gözünüzün önünə götürin. O, hansı vəziyyətdədir? Heç hansı. Aydır ki, səhəbət kəmiyyətdən yox, keyfiyyətdən gedir. Keyfiyyət baxımından nəyimiz var? Dilimiz yox, ədəbiyyatımız yox, bir neşə aciz qəzetişimiz var, mətbuatımız isə ümumiyyətlə yoxdur, haradasa Peterburqda iclasları keçən zəif xeyriyyə cəmiyyəti, daha heç nəyimiz yoxdur".²

Xalq kütlələrinin oyanışı, ilk növbədə 1905-ci ilin oktyabrında Peterburqda başlayan və qısa zamanda bütün ölkəni bürüyən və Ümumrusiya oktyabr siyasi tətilə keçən etiraz çıxışları II Nikolay güzəştərlərə getməyə məcdur etdi. 1905-ci ilin oktyabrin 17-də çar nazir S.Vittenin hazırladığı "Dövlət quruluşunun təkmilləşdirilməsi haqqında Ali Manifest" imzaladı. Manifestdə parlamentin təsisini və onun razılığı olmadan heç bir qanunun qüvvəyə minməsinin mümkün olmadığı vəd edilmişdi, həmçinin hökumətin üzərinə "şəxsiyyətin toxunulmazlığı, vicedan, söz, toplaşmaq və təşkilatlanmaq azadlığı əsasında əhaliyə vətəndaş azadlıqlarını vermək" ³ öhdəliyi qoyulmuşdu.

¹ Mirzayev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar. Bakı: 2009, s.31.

² Ağayev Ə.b. Sözlər, sözlər. "Kaspi", 1905, 18 yanvar, s.3.

³ "Dövlət quruluşunun təkmilləşdirilməsi haqqında Ali Manifest".

<https://ru.wikisource.org/wiki>

Rusyanın hər yerində olduğu kimi Azərbaycanda da liberal burjuaziya Manifestə böyük ümidi və arzular basıldıkdən onu ruh yüksəkliyi ilə qarşıladı. Bununla bağlı Ə.b.Topçubaşov "Kaspi" qəzetində yazmışdı: "17 oktyabrda bəyan edilən azadlıqlar uzun illər tam hüquqsuzluq şəraitində olan müsəlmanlar üçün çox əzizdir, və bu səbəbdən mədəni bəşəriyyət tərəfindən işlənmiş əsaslıarda ağlabatan azad həyat təmin edən zəmanətlərin alınmasında digər xalqlar kimi onlar da maraqlıdır. Bundan bələ nəticəyə gəlməliyik ki, müsəlmanlar da rus cəmiyyətinin mütərəqqi elementlərinə qoşulmalı və onlarla birlikdə vətəndaş və siyasi azadlıqları qorunmalıdır..."¹

Məlumdur ki, Azərbaycan burjuaziyasının və liberal rus burjuaziyasının siyasi baxışları üst-üstə düşündü. Azərbaycanlıların inqilabı fəaliyyətinin tədqiqatçısı Ə.Əhmədov hesab edir ki, 1905-ci ilin oktyabrina qədər Azərbaycan burjuaziyası son dərəcə müləyimlik nümayiş etdirirdi, oktyabrdan sonra o, kəskin sürətdə sola meyl aldı: "Moskvada konstitusion-demokratlar (kadetlər) partiyası yarandıqda türk burjuaziyasının başında duran rəhbərlər yubanmadan onlara qoşuldular".² Konstitusion-demokratlar partiyası 1905-ci ilin oktyabrında inqilabi hadisələr zamanı, müəyyən dərəcədə mütləqiyətin devrilməsini tələb edən fəhlələrin inqilabi çıxışlarına müqabil olaraq yarandı. Partiyaya burjua ziyanlarının nümayəndələri – vəkillər, professorlar, ədəbiyyatçılar, liberal mülkədarlar daxil idilər. Əksəriyyəti gözəl təhsil almış və zəngin həyat təcrübəsinə malik kadetlər monarxiyanı saxlamaqla dövlət qurumlarının tədricən dəyişdirilməsi, ölkədə konstitusiyanın tətbiqi, parlament yaradılması, yeni qanunların qəbulu ideyasının tərafdarı idilər. I Dövlət Dumasına seckilərlə bağlı xalqa müraciətində kadetlər öz mövqelərini belə izah etmişdilər: "Demokratik prinsiplərə sadıq siyasi partiya müasir Rusiyada respublikaçılar partiyası ola

¹ Topçubaşov Ə.b. Müsəlmanların dırçeliş dövrü. "Kaspi", 1905, №221, s.4.

² Əhmədov Ə. Azərbaycan türkləri 1905-ci il inqilabında. Bakı: "Azərbaycan Milli Ensiklopediyası", 2002, s.165.

bilməz, belə ki, monarxizmə sədaqət ruhunda tərbiyə almış rus xalqının böyük əksəriyyəti, rus kəndlisi respublikanın nə olduğunu bilmir və başa düşmür, dövləti çarsız təsəvvür etmir. Lakin azad Rusiyada monarxiya konstitusion və parlamentar olmalıdır. Xalq təmsilçilərinin razılığı olmadan heç bir qanun qəbul edilə bilməz. Qanunverici orqan üzvləri qanunverici təşəbbüs hüququna malik olmalıdır".¹

Təhlil edilən dövrə Bakıda rusdilli mətbuat arasında konstitusion-demokratlar partiyasının ideyalarının tərəfdarları Azərbaycan burjuaziyasının nəşri "Kaspı" və erməni tacir və daşnakların orqanı "Baku" qəzetləri idi. Həmin illər "Kaspı"nın baş redaktoru Ə.b. Topçubaşov Rusiya ümummüsləman hərəkatının fəal iştirakçısı olaraq ideya baxımından kadetlərə yaxın və sıralarında bütün Rusiya müsəlmanlarını birləşdirən "İttifaqi-Müslim" partiyasının təşkilatçısı və ideya ilhamçısı oldu. 1906-ci ilin baharında I Dövlət Dumasına keçirilən seçkilərdə partiya tərəfdarları uğur qazandı və onların liderləri Dumanın müsəlman deputatlarının özəyini təşkil etdi, Topçubaşov isə müsəlman fraksiyasının sədri seçildi. Kadet lərlə həmrəy olduğunu nümayiş etdirən "Baku" qəzeti onların bütün bəyanatlarını öz səhifələrində dərc edirdi. 1906-ci ildə qəzet erməni tacirləri S. Amirov, Şkiyans və Ter-Zaxaryanın əlinə keçdikdə qəzet bildirdi ki, "tacirlər liberal burjua konstitusion-demokratlar partiyasına qoşulmağa razıdır".² Qəzet həmçinin məlumat verirdi ki, tacirlər təşkilatlanaraq öz maraqlarını müdafiə etməyi lazım bilirlər, kadetlərin programı isə onların maraqlarına cavab verir: "Tacirlər özlərinin orqanı olmağı vacib sayırlar və bu səbəbdən "Baku" və "Bak.İzv." ("Bakinskiye İzvestiya" – L.H.) qəzetlərini almaq qrarına gəlmişlər. Onlar qəzeti k.-d. (konstitusion demokratlar – L.H.) ruhunda buraxmaq üçün yeni redaksiya heyəti dəvət ediblər. Yeni tərkibə c. Xatisov da daxildir".³

¹ Konstitusion-demokratlar partiyasından. "Baku", 1906, 19 fevral, s.2.

² Yerli xəbərlər. "Baku", 1906, 1 yanvar, s.4.

³ Yenə orada.

Araşdırılan dövrə K.Xatisov həqiqətən "Baku" qəzetiñ aparıcı müəllifi idi və, yuxarıda qeyd edildiyi kimi, qəzetiñ simasını və istiqamətini müəyyən edirdi. Məhz o, Tiflisdə keçirilən Azərbaycan-erməni qurultayından materialları qəzətə göndərir, bu mövzuda analitik məqalələr yazır, çox vaxt ermənilərin ictimai-siyasi maraqları baxımından Qafqazda, Rusiyada, Osmanlı İmperiyasında baş verən hadisələr haqqında siyasi icmalar hazırlayırdı. Dövrün ümumi inqilabi abu-havası hüquqlar və azadlıq tələbi haqqında danışmağa imkan verirdi. Bununla belə qəzet öz sahibləri – tacirlərin maraqlarının keşiyində sayıq dururdu. Misal üçün, fəhlə hərəkatının əsas tələblərindən biri – səkkizsaatlıq iş günü məsələsində qəzet fəhlələrin deyil, tacirlərin xeyrinə yazırıdı. Bu mövzuda çıxış edən K.Xatisovun fikrincə, səkkizsaatlıq iş gününə bütün Rusiya və Avropa eyni vaxtda keçməlidirlər. O, yazırıdı: "Belə olmasa Rusiya və Qərbi Avropa sənayeleri fərqli rəqabət şəraitinə düşəcəklər, bu hal malin maya dəyərinin artımına səbəb olduğundan ölkəyə gətirilən gündəlik tələbat mallarına qoyulan idxlə rüsum artacaq. Nəticədə rus istehlakçısı aldığı mallara görə artıq pul ödəyəcək".¹ Fikrini davam etdirən müəllif daha sonra göstərir ki, beynəlxalq bazarda rəqabəti olmaqdan ötrü fəhlələrin ümumi mədəni və texniki səviyyələri qaldırılmalıdır. Əks tədqirdə, müəllifin yazdığını görə, "eyni iş saatı zamanı və idxlə rüsumu olmadıqda rus müəssisəsi heç vaxt xarici müəssisə ilə rəqabət apara bilməyəcək. Birinci şərtə əməl etmək asandır – bunun üçün müvafiq beynəlxalq saziş bağlanmalıdır. Lakin rus fəhləsinin məhsuldarlığını Qərbi Avropa səviyyəsinə qaldırmaq üçün ağlasıgmaz çox böyük səylər göstərilməlidir".²

Bu zaman manifestin imzalanmasından sonra çar Rusiyasının ucqar əraziləri tarixində ilk dəfə olaraq dövri nəşrlərin ilkin senzurası ləğv olundu. Bakıda bu ölçü Qafqaz canişinin 26

¹ Xatisov K.. Bakı, 18 fevral. "Baku", 1906, 18 fevral, s.4.

² Yenə orada

oktyabr 1905-ci il qərarı ilə həyata keçirildi.¹ II Aleksandrın çarlığı zamanı qəbul edilən “Milli nəşrlərə bəzi münasiblik və rahatlığın bəxş edilməsi haqqında” Qanunun “Müvəqqəti qaydaları”na (6 aprel 1865-ci il) görə, Peterburq və Moskva nəşrləri qismən ilkin senzuradan azad olunduqlarına baxmayaraq həmin vaxta kimi Qafqazda bütün nəşrlər ilkin senzuradan keçirdi. “Münasiblik və rahatlıq” on və daha artıq çap vərəqi həcmində olan kitab və nəşrlərə aid edilmişdi. Bu nəşrlər, bir qayda olaraq, oxucular arasında o qədər də populyar deyildilər. Dövri mətbuatla gəldikdə yalnız Peterburq və Moskvada çıxan və 2,5 – 5 min rubl cıvarında xəzinəyə girov qoyanlar ilkin senzura baxışından azad idilər. Əyalət nəşrləri isə mütləq qaydada ilkin senzuraya məruz qalırırdılar. Qanundakı coxsaylı məhdudiyyətlərə baxmayaraq 1865-ci ilin 6 aprel “Müvəqqəti qaydaları”nı senzura qanunvericiliyi tarixində, Y.Boqoslovskinin fikrincə, əhəmiyyətli dərəcədə irəli atılan addim oldu və ilkin senzura kimi köhnə sistemdən məhkəmə məsuliyyətinə əsaslanan mətbuat haqqında qanuna keçid rolunu oynadı”.² Birinci rus inqilabı ərefəsində XIX əsrin 60-cı illərində mətbuat sahəsində aparılan islahatlara həsr edilmiş məqalədə “Bakinskiye İzvestiya” etiraf edirdi ki, həmin güzəştər cüzi olsalar da “rus mətbuat tarixində müsbət addım”³ olacaq gələcək islahatların əsasını qoydu. Həmin məqala tanınmış hüquqsunas və publisist K.K.Afanasyevin 1903-cü ildə nəşr olunan “Mətbuat haqqında qanunvericilik” kitabına rəy şəklində yazılmışdı. Kitabın müəllifi bildirirdi ki, “bu vaxta kimi biz onun (mətbuat azadlığının – L.H.) yalnız təsadüfü, ötəri, natamam əlamətlərini görmüşük; inanmaq istəyirik ki, onun tam çıxaklınmə dövrü yaxınlaşır”.⁴

¹Boqoslovski Y.A. Bakı mətbuatı 17 oktyabr 1905-ci ildən sonra (1 iyul 1907-ci ilədək). Bakı: Tarayev və Mirzoyansın mətbəəsi, 1907, s.1.

² Yenə orada.

³ Portuqalov V. Böyük islahatlar dövrünün mirası. “Bakinskiye İzvestiya”, 1903, 13(26) noyabr, s.3.

⁴ Yenə orada.

“Senzura və mətbuat haqqında 1890-ci il və onun 1895-ci il davamı Nizamnamə”nın daxili senzura hissəsində göstərilirdi ki, “Qafqaz Senzura komitəsi Daxili İşlər nazirliyinin mətbuat işləri üzrə baş idarəsinə tabedir və sədr və böyük və kiçik senzorlardan ibarətdir ki, onların da üzərinə bu vəzifələr qoyulur: 1) Qafqaz diyarı hüdudlarında nəşr edilən jurnalların, qəzetlərin və müxtəlif əsərlərin senzurası; 2) bu diyara xaricdən gətirilən rus və digər Avropa dillərində əsərlərin təhlili; 3) xaricdən İmperiyaya gətirilən gürçü, erməni və digər Şərq dillərində nəşrlərin təhlili, həmçinin mətbəələrə, litoqrafiya və buna bənzər basmanaxış istehsal və satan müəssisələrə nəzarət”.¹

Yalnız birinci rus inqilabı illərində mətbuat xadimləri yeni “Müvəqqəti qaydaları”nı qəbuluna nail oldular. İnnən belə ilkin senzura ləğv edilirdi, mətbuatla dair bütün pozuntular məhkəmənin icraatına verilirdi, dövri mətbuat üçün girov yığışdırılırdı, dövri nəşrlərin, mətbəələrin və kitab mağazalarının təsis edilməsi və yaradılmasına icazə deyil, müvafiq dövlət orqanını məlumatlandırma qaydası həyata keçirilirdi. Qeyd etmək lazımdır ki, yeni müvəqqəti qaydaların qəbulu və təkmilləşdirilməsi 1860-ci illərin böyük islahatların mirası ilə müqayisədə senzura qanunvericiliyi tarixində irəli atılan mühüm addim idi.

24 noyabr 1905-ci il tarixdə qəbul edilən “Dövraşırı nəşrlər haqqında müvəqqəti qaydalar” üzərində bir az ətraflı dayanaq. Sənədin qəbulu ərefəsi, oktyabrın 19-dan noyabrın 24-ə kimi mərkəzi şəhərlərdə senzurasızlıq hökm süründü, nəşrlər heç bir icazə almadan çıxırdı.² Müvəqqəti qaydalara görə, ilkin senzura ləğv edilirdi, lakin qanunu pozan naşirlərə qarşı müxtəlif növ tənbəh tədbirləri (cərimə, nəşrin dayandırılması, xəbərdarlıq və s.) tətbiq edilirdi. 1890-ci il senzura və mətbuat haqqında nizamnamənin daxili işlər nazirinə dövlət əhəmiyyətli məsələ-

¹Senzura və mətbuat haqqında nizamnamə.Tərtib edəni V.P.Şirkov. SPb.: N.K.Martynovun hüquq kitab mağazasının nəşri. 1900, s.78.

² Zaqvozkin A.V. XIX –XX əsrin əvvəli Rusiya İmperiyası senzura qanunvericiliyi tarixinə dair. www.jurnal.org/articles/2008/hist7.html

lərin mətbuatda müzakirəsini qadağan etmək hüququ verən 140-cı maddəsi ləğv edilirdi. Bu, həmin maddə əsasında qəbul edilən bütün göstərişləri ləğv etməyə şərait yaranan real güzəşt idi.¹ Yeni qaydalar mətbuat orqanının açılmasını xeyli sadələşdirirdi – bundan ötrü qubernatora ərizə ilə müraciət etmək kifayət edirdi və 2 həftədən sonra fəaliyyətə başlamaq olardı. Bununla da redaktorlar buraxılışı dayandırılmış nəşri qısa zamanda yenisi ilə əvəz etmək imkanı əldə edirdilər. Belə ki, “Bakinskiye İzvestiya” qəzeti bağlandıqdan sonra “Bakinskoye Exo” qəzeti (1907-1908) işıq üzü gördü. Redaksiyalar razılığa gəlmışdılər ki, yeni qəzet şəhər rəisinin sərəncamı ilə bağlanan qəzətin istiqamətini davam etdirəcək. Daha bir nümunəni tanınmış publisist Ə.b.Ağayevin təcrübəsindən gətirmək olar. O, bu və ya digər səbəbdən bağlanan “Həyat”, “İşad”, “Proqres”, “Tərəqqi” və s. qəzətlərin əvəzinə qısa zamanda 10 yaxın adda Azərbaycan və rus dillərində qəzet açmışdı. “Russkoye Boqatstvo” jurnalının yazdığına görə, Ə.b.Ağayevin yaratdığı 144 payçıdan ibarət, üzvlük haqqı 75 manat olan qəzet yoldaşlığı cərimə və zərərə baxmayaraq qəzet nəşrini davam edirdi.²

Cərimələr məhkəmə qaydasında tətbiq edilirdi. Məhkəmənin qərarıyla nəşr qadağan, dayandırıla və həbs oluna bilərdi. Qanunu pozanlar 500 rubla qədər cərimələnirdilər, təyin edilən məbləği ödəmədikdə üç aya qədər həbs edilirdilər və ya iki aydan on altı aya qədər müddətə azadlıqdan məhrum olunurdular və ya sürgün edilirdilər.³ 28 mart 1906-ci il tarixdə qəbul edilən «Dövri mətbuat haqqında müvəqqəti qaydalara dəyişikliklər və əlavələr haqqında» Fərman pozuntulara görə cəzaları sərtləşdirdi. İlkən senzuranın ləğv edildiyi bir il ərzində Bakıda bir neçə qəzet bağlanmışdı, redaktorlar həbs edilmişdi. Bu haqda Bakının

mətbuat işləri üzrə inspektoru, dövlət müşaviri Y.Boqoslovskinin şəhər general-qubernatoruna ünvanlaşdırılmış çoxsaylı raportların birində oxuyuruz: “Yerli qəzətlərdə kifayət qədər əsaslandırılmış və eyni zamanda həyacanlı şəviə yer alıqdə mənim məruzələrimdən sonra bu işdə təqsirli bilinən qəzet əməkdaşları və ya redaktorları təməh edilirdilər: cənab Rojen (“Baku”nın əməkdaşı), cənab Kondraşev (“Kaspi”nın əməkdaşı) hərbi hauptvaxtda saxlanılmışla üçgünlük həbs edilmişlər, redaktorun xahişi ilə həmin cəza cənab Cinoridze (“Kaspi”nın əməkdaşı) üçün töhmətlə əvəz edilmişdi, bir həftəlik həbs “Bakinskaya Jizn”nın redaktoru cənab Rezsova tətbiq edilmişdi”.¹

Varlı azərbaycanlılardan dəstək alan milli qəzətlərə qarşı da məhkəmələrdə iddialar qaldırılır, onlar da cərimə olunurdular. Rusiya müsəlmanlarının mətbuat tarixinin fransız araşdırıcıları A.Benniqsen və Ş.Lemersye-Kelkeje bununla bağlı yazımsızdır: “Mətbuatın ictimai fikrə təsir gücünə bələd olan varlı müsəlman tatarları tərəddüsüz dövri mətbuata səxavətlə yardım edirdilər və, tutalım, hökumət əleyhinə hansısa məqaləyə görə hakimiyyyət baş redaktoru cərimələyirdiſə bu halda mütləq həmin cəriməni ödəməyə hazır bir imkanlı tatar tapılırdı. Və ya varlı abunəçilər tələb olunan məbləği toplayırdılar ki, qəzet fəaliyyətini davam etsin. Bir qayda olaraq, mesenatlardan daxil olan vəsaitlər anonim qalır, amma bəzi hallarda qəzətlər bu haqda öz səhifələrində rəsmi elan edirdilər”.²

Bakıda ilkən senzura keçmədən “dövri mətbuatın birinci nömrələri 1905-ci ilin oktyabrın 28-də, cümə günü çıxdı. Həm rus dilində, həm yerli dillərdə yeni yaranan qəzətlərin hesabına yerli mətbuatın sayının artması müşahidə olunurdu”.³ Bakıda ilk gündəlik milli qəzet Manifestin imzalanması ərəfəsində işıq üzü

¹ GMA: F.480, siy.2, iş.111a, v.8-11.

² Benningsen A., Lemercier-Quelquejay Ch. La presse et le mouvement national chez les musulmans de Russie avant 1920. Mouton&Co/ Paris. 1964. s.49.

³ Boqoslovski Y.A. Bakı mətbuatı 17 oktyabr 1905-ci ildən sonra (1 iyul 1907-ci ilədək). Bakı: Tarayev və Mirzoyansın mətbəəsi, 1907, s.1.

¹ Zaqvozin A.V. XIX -XX əsrin əvvəli Rusiya İmperiyası senzura qanunveriliyi tarixinə dair. www.jurnal.org/articles/2008/hist7.html

² Tan. Ocerklər.Dəyişmiş qəlblər. “Russkoye boqatstvo”, 1908, №11, s. 158.

³ Zaqvozin A.V. XIX -XX əsrin əvvəli Rusiya İmperiyası senzura qanunveriliyi tarixinə dair. www.jurnal.org/articles/2008/hist7.html

gördü. Bu, Ə.b.Topçubaşovun naşırı, Ə.b.Ağayevin və Ə.Hüseynzadənin redaktörleri olduqları “Həyat” qəzeti idi. Qəzeti birinci sayı 1905-ci ilin iyunun 7-də çıxdı. Qəzet “Kaspı” qəzeti-nin mətbəəsində çap olunmuşdu. O, həm Bakı, həm Tiflis ictimaiyyətində böyük əks-səda doğurmuşdu. Qəzet Bakıda, xüsusi ilə yerli burjuaziya və ziyalilar tərəfindən ruh yüksəkliyi qarşılandı.¹ Tiflisdən qəzet haqqında ilk rəy erməni dili senzoru Karaxanovdan gəlmişdi. O, ara-sıra Tiflisin rusdilli qəzetlərində “Xanzade” təxəllüsü ilə çıxış edirdi. Karaxanov məqaləsində Tiflis ictimaiyyətinin gözündə gündəlik “Həyat” qəzeti haqqında mənfi təəssürat yaratmağa və onun yaradıcılarının əməyini alçaltmağa cəhd etmişdi: “Yeni yaradılan “Həyat” qəzeti baxışlarının geriliyi səbəbindən bizim müsəlmanların sönük və zülmət həyatına rus mədəniyyətindən və vətəndaşlığından heç nə gətirə bilməyəcək. Bu barədə söhbət ola bilməz. Çünkü, utanmadan, oxucularının avamlığından istifadə edən qəzet Rusyanın başı içki məclislərinə və əyləncələrə qarışdığını, əhalisinin mənəviyyatının pozulduğunu bildirir. Məgər bu fikirlər qəzeti oxucularında rus həyatı haqqında yanlış təsəvvür yaratdılarından xəbər vermir? Halbuki, həmin rus həyatı Rusiya müsəlman kütłesinə çox işqli və ülvə şey verə bilərdi”.² Karaxanovun fikrincə, qəzeti yaradıcıları bir məqsəd naminə bunu etmişlər – müsəlmanlarda imperiya əleyhinə əhval-ruhiyyə yaratmaq, “Rusiyaya qarşı şübhələr oyatmaq” və “yer kürəsinin bütün müsəlmanlarını peygəmbərin yaşıl bayraqı altında sıx birləşdirmək” üçün.³

Panislamizm kabusunu ermənilər təsadüfən şiriştmirdilər. Onların bu fəaliyyəti yalnız azərbaycanlılara və bütövlükdə Rusiya müsəlmanlarına deyil, həmçinin həmin vaxt Rusiya ilə münasibətləri mürəkkəb, bəlkə düşməncəsinə olan Osmanlı

¹ Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllerində: müstəqilliyə aparan yollar. Bakı: “Oka ofset”, 2004, s.77-79.

² Yenə orada, s.73.

³ Yenə orada.

imperiyasına qarşı yönəlmüşdi. Bu səpkidən olan çıxışlar, sonradan Qafqaz Senzura Komitəsinin dircəlməkdə olan türk mətbuatına dair yazışmaları açıq-aşkar göstərir ki, Senzura Komitəsinin erməni dili senzorları bir tərəfdən Azərbaycan mətbuatının inkişafına mane olmağa çalışırdılar, digər tərəfdən rus ictimaiyyətində türklərə və müsəlmanlara düşmən əhval-ruhiyyəni qızışdırırdılar. Bunu, Qafqaz Senzura Komitəsinin sədri P.M.Qakkel Qazqaz canişini İ.İ.Voronsov-Daşkova ünvanladığı “Həyat” qəzeti-nin istiqaməti haqqında məxfi məktub təsdiqləyir. “7 iyun 1905-ci il tarixdə Bakıda Əhməd bəy Ağayevin və Əli bəy Hüseynzadənin redaktorluqları ilə qarşına Qafqazda panislamizmi təbliğ etmək vəzifəsini qoyan “Həyat” çıxmaga başlamışdı. Qəzeti istiqamətinə qiymət verməzdən öncə siyasi talim olan panislamizm haqqında bir neçə söz demək lazımdır. Bu təlimin əsas ideyasına görə, Türkiyə dövləti bütün müsəlman dünyasının təmol daşıdır. Ondan imtiyina dövləti dağıdırıb mahv etmək deməkdir. Türkiyə sultani Allah tərəfindən göndərilmiş xəlifə və Məhəmmədin və onun davamçılarının varisi hesab olunur. O, həmçinin islamın rəhbəridir, və yaşadıqları yerdən asılı olmaya-raq bütün müsəlmanlar onun uzun ömrü və qüdrəti naminə dua etməlidirlər”.¹ Daha sonra məktubda göstərilir ki, Şərq nəşrlərindən savayı azərbaycanlılar arasında panislamizmi zəvvarlar və türk emissarları da yayırlar. Hər il savadlı və imkanlı zəvvarlar Rusiyadan Məkkə və Mədinəyə yollanırlar, orada müvafiq təlimatlar alırlar, sonra həmin təlimatları ölkədə həyata keçirirlər. Türk emissarları isə Rusiyaya golir və müsəlmanlar arasında “bədii formada Türkiyənin başqa dövlətlərdən üstünlüyünü tərifləyirlər”.² Liberal türk burjuaziyasının bir çox nümayəndəsi, o cümlədən Tatarstandan Yusif Əfəndi Akçura, Krimdan İsmayılov bəy Qaspiralı, Azərbaycandan Ə.b.Ağayev, Ə.b.Topçubaşov, Ə.Hüseynzadə, sonrakı illərdə isə, bunu arxiv sənədləri

¹ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar.

Bakı: «Çənlibel» NPM, 2009, s.89.

² Yenə orada, s. 90.

təsdiq edir, türklərin və müsəlmanların milli və dini maraqlarını müdafiə edən hər kəs Osmanlı İmperiyasının emissarlarına aid edilmişdi. Belə ki, siyasi etibarlığını yoxlamaq məqsədi ilə qəzet redaksiyaları və naşirlər axtarış və həbsə məruz qalmışlar, o cümlədən “Yeni Füyuzat” qəzetiñin redaktoru Əli Paşa Fərcula Hüseynov; “Yeni Füyuzat” qəzetiñin əməkdaşı, türk təbəəsi Əhməd Kamal Rasimoğlu; Bakı taciri, Yelisavetpol quberniyası sakini, “Yeni Həqiqət” qəzetiñin redaktoru Oruc Orucov; “Yeni Həqiqət” qəzetiñin əməkdaşı, Bakı meşşanı Məmmad Sadıx Molla Ruhulla oğlu; “Şəfqət” qəzetiñin redaktoru, Bakı meşşanı Sahib Əli Abbas Mütalimzadə; “Sədə” qəzetiñin redaktoru və naşiri, Yelisavetpol quberniyası dvoryani Həşim bəy Vəzirov” və bir çox başqaları.¹ Onların hamısı “Türk-pərəst olduqlarına görə”² panizmizmin töbliğində təqsirli bilinirdilər.

Paytaxt qəzetiñin düşmənçilik əhval-ruhunu “Kasıp” qəzeti onların işlətdikləri ifadələrdən nümunə götiirid: “Panislamizm Xəzərin sahillərindən Buzlu okeana kimi yayılıb. Müsəlmanlar gizli panislamçı məqsədlər güdürlər. Onlar Rusiyani öz vətəni saymırlar”³. Azərbaycanlıları və bütün müsəlmanları “dövlətin, xristianlığın əleyhinə hərəkatda, özlərinin islamçı (dəhşətə bax!) dövlətini yaratmaqdə, qisasi panislamizmdə”⁴ günahlandıran erməni mətbuatı vəziyyəti daha da gərginləşdirirdi.

Birinci rus inqilabında əsasən Ə.b.Ağayevin müzakirə etdiyi bu mövzu 17 oktyabr 1905-ci ildən sonra yaranan qəzetiñin səhifələrində arabir yer alındı. Cünki, 1905-ci ilin oktyabından sonra təsis edilən qəzetiñ fərqli istiqamət götürmüştülər. Təəssüf ki, həttə senzura komitəsinə, Boqoslovskinin etirafına görə, yeni nəşrlər haqqında məlumatlar vaxtında daxil olmurdu,

¹ GMA: F. 2c, iş 2320, v.118-128.

² Yenə orada.

³ Peterburq qəzetiñin müsəlmanlara qarşı yeni adəbsiz hərəkəti.

“Kasıp”, 1906, №14.

⁴ Qafqaz müsəlman mülliimlərinin Bakı qurultayı. “Kasıp”, 1906, №178.



Mirza Kazimbey (1802-1870) – Rusiyada şərqşünaslıq elminin banilərindən
Abbas Qulu Ağa Bakıxanov (1797-1847)



“Tiflisskiye Vedomosti” qəzeti – Qafqazın ilk rusilli qəzeti, Tiflisde 1828-1832-ci illərdə nəşr olunurdu



**Yazıcı ve maarifçi, Azerbaycan realistik
edəbiyyatının banisi Mirzə Fətəli
Axundzadə (1812-1878)**

Azerbaycan milli mətbualının banisi Həsən bəy Zərdabi (1842-1907)



1897 okt.-1919-cu illerde "Kaspi" qəzetiinin
naşırı, məşhur iş adamı və xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev (1823-1824)



1897 okt.-1919-cu illerde "Kaspi" qəzetiinin
naşırı, məşhur iş adamı və xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev (1823-1824)

БАКИНСКІЙ ЛИСТОКЪ,

10747

He asserted the court will determine if he has been denied his constitutional rights.

A287A 350MIXXAS 00000000000000000000000000000000

II. LITERATURPHAS

www.IBM.com/ibm4me

Consequently, we conclude that *Phytomyza* species are not related to *Phytomyzidae*.

ЛАКИЕСКАЯ ГРУППА

превосходительство башкирской
ниний губернаторъ выѣхалъ ??
пушаго февраля для разы-
ѣзда по губерніи

C. confusa

ОТЪ РЕДАКЦИИ.

Не смотря на уловки, совершенные для заключения нас в тюрьму принесенного человеком из общества, последовавшие попытки неизъять вследствие изображения пленника на себя обнадежчили что же касается до этого отдала нашей гласности упомянутая тиражировка откроется его выпуск, то в 19 апреля месяца, перед чего мы находимся в своем пределах измученными просим наших подданных, быть во время съемок изательных фотографий недостаточного количества. Мы выражаем надежду, что вы примите все меры для избавления избранных в оправдание себе перед лицом.

ПРАВИТЕЛЬСТВЕННЫЕ РАСПОРЯЖЕНИЯ

ПРОМЫШЛЕННОСТЬ БЫТОВОЙ ТЕХНИКИ

жидані вимоги при підготовці кадрів та розбудові фахівців у галузях науки та технології, підприємництва, економічної діяльності. Клуб Шахматів.

помощи, но в отсутствии первых не предвидят, как начнется дальнейший переход, и в I квартале 1979 года общеиздательский фонд «Балтика» запрещен на публикацию. Но разрешение в II квартале 1979 года получено на ряды научного пограничника Гарри Гроенса, а также на публикацию переводов

Был введен в действие 30 декабря 1879 г. и оставался действующим до 1917 г. В соответствии с ним земельные участки, находившиеся в собственности крестьян, не подлежали изъятию.

Azərbaycanın ilk qəzeti, rusdillə "Bakinski Listok" - qəzətinin birinci sayı (6 mart 1871 il)



Əli bəy Topçubaşov (1863-1934) – 24 iyun 1898-ci idən 20 oktyabr 1907-ci ilə qədər "Kaspi" qəzetinin redaktoru



Əhməd bəy Ağaoğlu (1868-1939) – tanınmış publisist, "Kaspi" qəzetinin aparıcı mühərriri, "Irşad", "Proqress" v. s. nəşrlərin redaktoru və naşırı.



Əli bəy Hüseynzadə (1864-1940) - 1907-ci ildə "Kaspi" qəzetinin redaktoru, 1906-ci ildə "Fiyuzat" jurnalının təsisçisi və redaktoru



Teymur Bayramilibayov (1862-1937) - 1892-1893-cü illərdə "Kaspi" qəzetiinin müəlliflərindən, tanınmış etnoqraf və folklor toplayıcısı



Nəriman Nəriman (1870-1925) – XIX –cu əsrin 90-ci illərində "Kaspi" qəzetində bir neçə məqaləsi dərc edilib, yazıçı, tanınmış dövlət, iqtisadi və siyasi xadim



Firdun bəy Köçəri (1863-1920) – "Kaspi" qəzetiinin müəlliflərindən biri, Azərbaycan edəbiyyatı haqqında ilk məqalələrin müəllifi




Ceyhun Hacıbəyli (1891-1962) – "Kaspi" qəzetiinin mühərriri, Birinci dünya müharibəsi illərində bu nəşrin aparıcı jurnalist və publisist



Üzeyir Hacıbəyov(1885-1948) – XX əsrin ilk illərində "Kaspi" qəzetiinin xüsusi müxbiri, tanınmış jurnalist və publisist, Azərbaycan milli operasının banisi.




- 1906-cı ilde qeyri-leqal naşr olunmuş bolşeviklərin "Bakinski Raboči" (1906-) qəzetinin ilk sayı



"Baku" qəzeti (1902-1918) – Bakida erməni ictimai xadimləri və iş adamları tərəfindən nəşr olunurdu



"Neftyanoye Delo" (1899-1920) jurnalı – Bakı neft sənayeciləri qurultayıının Şurası tərəfindən nəşr edildi. Redaktorları neftsenayeciləri P.Qukasov və A.Paronian idilər.



"Neftyanoye Delo" (1899-1920) jurnalı – Bakı neft sənayeciləri qurultayıının Şurası tərəfindən nəşr edildi. Redaktorları neftsenayeciləri P.Qukasov və A.Paronian idilər.



IV Ümmükrusiya müsəlmanları qurultayı nümayəndəlarının fotosu. Qurultay 15-25 iyun 1914-cü il tarixində Sankt-Peterburg şəhərində keçirilmişdir. Qurultaya Rusiya müsəlmanlarının cəmi 30 nümayəndə təmsil edirdi



"Bakinskiye Qubernskie Vedomosti" (1895-1917) qəzeti



"Bakinets" qəzeti
(1907-1920),
redaktoru və naşiri
Q.Cinoridze



Satira jurnalı "Ciqit"
(1907-1918), redaktor
və naşiri K.Karqanov



"İzvestiya Bakinskikh muslimmanskix obchestvennix organizasiyi" - "Baki müsəlman icimli təşkilatları komitəsinin Xəbərləri" qəzeti (1917) - "Kaspi" qəzetinin 6-ci səhifəsində Aley Aleksandroviçin (Litva tatarı, hüquqşunas, 1919-cu ilin sentyabrında Azərbaycan Məhkəmə Palatası dairəsinin vəkilləri (prisajını povereniyi) sırasına qəbul olunub) redaktorluğu ilə çıxırdı.



"İzvestiya Raboçix i Voyennix Deputatov" ("Fəhlə və Hərbi Deputatların Məlumatları") – Bakı menşeviklərinin nəşri

"xüsusən 1905-ci ilin sonunda və 1906-ci ilin əvvəlində".¹ Lakin cüzi məlumatlar da fəhlə sinfinin və zəhmətkeş xalqın nümayəndələrinin yeni qəzet açmaqdə daha fəal olduqlarından xəbər verir. Oktyabr Manifestindən sonra yaranan ilk qəzətlərdən biri "İzvestiya Sovetov raboçix deputatov" qəzeti idi. O, Bakı çap bazarına "ucuz gündəlik fəhlə qəzeti" kimi daxil olmuşdu. Qəzətin birinci sayı 1905-ci ilin dekabrın 16-da çıxmışdı. Onun redaktorları İ.N.Şendrikov və F.Q.Zaysev idilər. Zaysev Nobelin zavodunda çilingər çalışırıydı.² İlya Şendrikov (inqilabi ləğibi "Kasyan" – L.H.) Bakıda tanınmış sosial-demokrat (menşeviklər) Şendrikov qardaşlarının kiçiyi idi, sabiq tələbə, Bakı Fəhlə Deputatları Sovetinin Bürosuna rəhbərlik edirdi. Onun böyük qardaşı Lev Şendrikov Bakı Fəhlə Deputatları Sovetinin sədri idi, əvvəllər Bakı neft sənayeçiləri qurultayı Şurasının məktəblərində dərs deyib, partiya ləğibi "Zavokzalni", digər qardaşı Dmitri həmin siyasi təşkilatın katibi və qeyd olunan məktəblərdə müəllimlik edib, onun partiya ləğibi "Balaxanski" idi. Əslində, onlar nə Zavokzalnidan, nə da Balaxanıdan deyildilər (Bakı və ətrafında yerlərin adları nəzərdə tutulur – L.H.). Şendrikovlar ailəsi kazak təbəqəsindən idi, Bakıya 1903-cü ildə gölmüşdilər və dərhal yerli sosial-demokrat partiyasına daxil olmuşdular.³

General-qubernatorun icazəsi ilə çıxmasına baxmayaq qəzet polisin güclü nəzarəti altında idi. Bununla bağlı "İzvestiya Sovetov raboçix deputatov" gileyənirdi: "İşiq üzü görən kimi Balaxanı polisinin təqibinə məruz qaldıq. Qəzətçinin birində 214 nüsxə müsadirə olundu. Qəzətçilər maarifləndirici missiyalarına görə əziyyət çəkirler. Polis: "Üşyançı qəzet satma!" deyir".⁴ Baş verən incident haqqında danişan və 17 oktyabr Manifestində inamsız yanaşdıqlarına görə polisləri lağla qoyan, belə ki, "onun

¹ Boqoslovski Y.A. Bakı mətbuatı 17 oktyabr 1905-ci ildən sonra (1 iyul 1907-ci ilədək). Bakı: Tarayev və Mirzoyansın mətbəəsi, 1907, s.1.

² GMA : F.1c, iş.211, v..24.

³ Nekroloq. L.N.Şendrikovun xatirəsinə. "Proqress", 1907, 22 fevral.

⁴ Yerli azadlıqlar. Söz azadlığı. "Kaspi", 1906, 6 yanvar.

(Manifestin – L.H.) aşağısında Trepovun imzası yoxdur” (Trepov - Sankt-Peterburq şəhərinin rəisi – L.H.), “Kaspi” yaranmış vəziyyəti – “qubernatorlar manifesti ləğv edirlər, məhəllə polis nəzarətçiləri isə qubernatorların sərəncanlarını ləğv edirlər”¹ – aydınlaşdırmağa çalışır. Qəzet belə qənaətə gəlir ki, xalq “həm yuxarıdan, həm aşağıdan galən”² hər şeyi ləğv edən hakimiyət təmsilçilərindən nümunə götürür.

Heç bir hazırlıq görülmədən nəşr olunan qəzet tezliklə “zərərlı” istiqamətinə görə bağlıdı. Digər tərəfdən, qəzeti maliyyələşdirən fəhlələr də onun məzmunundan narazı qalmışdır. Onların fikrincə, qəzet fəhlələrin ehtiyaclarını yaxşı işıqlandırmırıdı, redaktorlar isə “müqəddəs iş” üçün toplanan vəsaiti israf etmişdilər. Agentura məlumatlarına görə, fəhlələr arasında müayyən nüfuza malik Şendrikovlar 1905-ci ilin noyabr etiraz çıxışları zamanı özlərini gözdən salmışdır – qardaşlar fəlliq göstərmir, mitinqlər və yığıncaqlarda nitq söyləmir, yalnız “tətil zamanı fəhlələrə müavinət paylamaqla”³ vəzifələrini bitmiş hesab etmişdilər. Fəhlələrin zənnincə, qəzeti buraxılması qardaşların Bakı general-qubernatoru ilə hansısa razılışmanın nəticəsiydi.

Həmin dövrde daha bir fəhlə qəzeti yaradılmışdı. Bu, ictimai-siyasi, iqtisadi və ədəbi “Kavkazskoye Slovo” qəzeti idi. Onun birinci nömrəsi 25 dekabr 1905-ci il tarixdə çıxmışdı. “Kavkazskoye Slovo” Bakı ermənilərinin rusdilli nəşriyidi. Qəzetiň naşiri və redaktoru M.A. və N.M.Sundukyanlardı. Qəzetiň Qülbasarovun mətbəəsində çap edildi. Tirajı 3500 nüsxəni keçmirdi. Qəzeti çox çıxmadi – 15-ci sayından sonra Bakı general-qubernatoru S.A.Fadeyevin qərarı ilə qəzetiň nəşri dayandırıldı. Abunə elanında göstərilirdi ki, “Kavkazskoye Slovo” qarşısına “zəhmətkeş xalqın siyasi və iqtisadi maraqlarının qorunmasını, bu maraqların xalq-sosialist dünyabaxışı nöqtəsindən işıqlandırmağı” qoyur. Yerli qəzeti kimi ”Kavkaz-

¹ Yerli azadlıqlar. Söz azadlığı. “Kaspi”, 1906, 6 yanvar.

² Yenə orada.

³ GMA: F. 1c, iş. 211, v.12,13.

skoye Slovo” diyar və milli həyatın bütün təzahürlərinə xüsusi diqqət yetirəcək və yorulmadan azad federativ Rusiya tərkibində Qafqazın muxtariliyyatı ideyasını təbliğ edəcək”¹.

Qafqazın muxtariliyyatı məsələsində qəzeti mövqeyi Bakı ermənilərinin digər rusdilli qəzeti – artıq üç il nəşr olunan “Baku” qəzetiň programı ilə səsləşirdi. Qəzeti yazırkı ki, Zaqqafqaziyanın geləcək siyasi quruluşu məsələsində “yerli özünüidarənin qəti və inadkar müdafiəcisiidir”.² Qafqaza geniş muxtariliyyat verilməsi məsələsini Azərbaycan burjuaziyası da qaldırımdı. Məlum olduğu kimi, erməni millətçiləri “Daşnak-sutyun” partiyasının timsalında Qafqaz üçün ərazi muxtariliyyatı tələb edirdilər, gürcü millətçiləri isə sosialist-federalistlərin timsalında Gürcüstan üçün federativ əsaslarda geniş muxtariliyyat istəyirdilər. Bunlardan fərqli olaraq türk burjuaziyasının yuxarı təbəqəsi geniş özünüidarə tələbi ilə kifayətlənirdi.³ Rəsmi rus mətbuatın sahifələrində ermənilərin ünvanına dəfələrlə söylənən separatizmdə ittihamlardan çökinən Ə.b.Topçubaşov türklərin məsələyə münasibətini belə izah edirdi: “... Qafqaz diyarına gəldikdə, burada yalnız radikal qrup Qafqazın tam muxtariliyyatı, bizim diyarın Rusiyan tam siyasi təcridi tələbini irəli sürmüdü; qalan əhali, Qafqaz xalqlarının qabaqcıl nümayəndələrinin timsalında Qafqazın gələcəyini vahid bir siyasi orqanizmin – Rusiya imperiyasının ayrılmaz hissəsi kimi görür və görüb. Qafqaz xalqları təmsilçilərinin heç bir petisiyasdən və ya siyasi platformasında Rusiyadan ayrılmak və ya təcrid olunmaq haqqında söz getmır. Bundan başqa, onlarda arabir işlədilən “muxtariliyyat” sözü həmçinin sırf siyasi mənədə başa düşülməli deyil... Qafqaz Rusiyanın ayrılmaz hissəsidir, onun səadəti və firavanlığı Qafqazın səadəti və firavanlığı ilə bağlıdır, lakin

¹ Boqoslovski Y.A. Bakı mətbəti 17 oktyabr 1905-ci ildən sonra (1 iyul 1907-ci ilədək). Bakı: Tarayev və Mirzoyansın mətbəəsi, 1907, s. 5.

² Yenə orada.

³ Əhmədov Ə. Azərbaycan türkləri 1905-ci il inqilabında. Bakı: “Azərbaycan Milli Ensiklopediyası”, 2002, s.167.

diyarın daxili həyatına aid məsələlərdə Qafqaza qanunvericilik funksiyaları nəzərdə tutan geniş özünüidarə verilməlidir".¹

Yeni, 1906-ci ildə qarşılara sənaye və kənd proletariatının sinfi maraqlarının müdafiəsi vəzifəsi qoyan bir neçə adda rusdilli mətbuat meydana gəldi: "Yakor" (1 yanvar), "Bakin-skaya Jızı" (13 yanvar), "Bakinskiye Otqoloski" (25 yanvar), "Trud" (14 aprel), "Trudovaya Jızı" (11 iyun), "Priziv" (12 iyun), "Bakinskaya Qazeta" (13 iyul), "Raboçı Qolos" (18 sentyabr) gündəlik ictimai-siyasi qəzetlər, Bakı və rayonları mexaniki zavodları fəhlələrinin hömkarlar ittifaqının "Spravoçni Listok" (29 sentyabr), "Kaspıyskaya Volna" (5 noyabr), "Bakinski Qolos" (birinci və yeganə nömrəsi 4 dekabrda çıxıb), "Bakinski Dosuq" (18 dekabr) və s. Fəhlə məsələsi və sinfi mübarizə "zəhmətkeş xalqın" mətbuatının əsas mövzusu idi. Lakin 1906-ci ilin baharında mətbuata dair müvəqqəti qaydalar sərtləşdiyindən həmin mətbuat polis tərəfindən təqib və sixintilərə məruz qalmağa başladı. Bu dövrə sonradan Azərbaycan partiya mətbuatının avanqardı olan "Bakinski Raboçı" işıq üzü gördü. Qəzeti birinci nömrəsi gizli şəraitdə 1906-ci ilin aprelində Rusiya sosial-demokratlar partiyasının Bakı təşkilatının mətbəəsində çap edilmişdi. Zaqafqaziya bolşevik mətbuatı tədqiqatçısı Q.Jvaniyanın yazdığını görə, qəzeti təşəbbüskarları və rəhbərləri P.Caparidze, V.Noqin, İ.Sanjur ("Tixon"), V.Redus-Zenkoviç, N.Flerov və başqaları olmuşlar. Noqin və Redus-Zenkoviç Bakıya 1906-ci ilin fevralında RSDFP Mərkəzi Komitəsi tərəfindən ezam edilmişdir.² Redaksiyanın oxuculara müraciətində deyilirdi ki, hökumətin icazası ilə çıxan mətbuat burjuaziyanın əlində cəmləşib, fəhlə sosial-demokrat qəzetləri isə bir-bir bağlanır. Bu səbəbdən onlar gizli fəaliyyət göstərmək, məxfi mətbəədə "hökumət xəfiyyələrinin gözündən uzaq"³ özlərinin

¹ Topçubaşov Ə.b. Qazqazın özünüidarəsinə dair. "Kasıp", 1905, № 218, s.3.

² Jvaniya Q. Zaqafqaziyanın bolşevik mətbuatı birinci rus inqilabı ərəfəsində və illərində. Tbilisi: Gürcüstan KP MK nəşriyyatı, 1958, s.248.

³ Redaksiyan. "Bakinski Raboçı", 1906, №1, s.1.

qəzetini çap etmək məcburiyyətindədir. Dövlət Dumasında kadetlərin simasında dayaq tapan mütləqiyətlə mübarizəyə fəaliyyətini həsr edən qəzet məhz kadetləri özünün tənqid hədəfi seçmişdi. Qəzetiñ fikrincə, kadetlər özlərini və digərlərini inandırmışdır ki, "guya yalnız onları xalqın azadlığı uğrunda mübarizə aparırlar".¹ Sosial-demokratların qonaçının görə, 17 oktyabr Manifestində oks olunan siyasi azadlıqların əldə edilməsində yalnız "proletariatın qanı və iztirabları" əsas rol oynamışdır.² Qəzet yazdı: "Bundan sonra bizi yeni qəti mübarizə gözlayır. Mütləqiyətin kağız güzəştləri artıq tükənib və iş ölkə üzrində faktiki hakimiyətin xalqın əlinə keçməsi istiqamətində gedir. Döyüssüz və özü də qəti döyüssüz bu mövqeləri almaq mümkün deyil. Sosial-demokratiya hal-hazırda özünün başlıca vəzifəsini xalqı var qüvvə ilə qarşısındaki qurbanlar və məhrumiyyətlərə dəlu mübarizəyə hazırlamaqda görür".³

Senator Kuzminskinin hesabatında sosial-demokratların ilk dəfə Bakıya gəlməsi kimi 1901-ci ilin sonu göstərilir. Bakının ətraf kəndləri – Balaxanı, Sabunçu və Ramanıda neft mədənlərində işləyən Minsk quberniyasının fəhlələrinin təşkil etdikləri fəhlə dərnəkləri həmin dövra təsadüf edir. Bu dərnəklərin "yığıncaqlarında Rusiyada müasir fəhlə hərəkatı haqqında söhbətlər aparılır, "İskra", "Yujı Raboçı" kimi nəşrlər oxunur və s."⁴ Dərnək üzvlərinin ən savadlıları fəhlələrlə qıсадılmış məktəb programı ilə məşğul olaraq onların ümumtəhsil səviyyələrini qaldırırdılar, "sonra isə, onları əqli baxımdan kifayət qədər inkişaf etdirib iqtisadi və siyasi məsələlərə keçirdilər".⁵ Yalnız 1902-ci ilin sonunda fəhlə dərnəkləri vahid təşkilatda birləşərək "özlərini "Sosial-demokrat fəhlə partiyasının Bakı Komitəsi"

¹ Duma və proletariat. "Bakinski Raboçı", 1906, №1, s.1.

² Yenə orada.

³ Yenə orada.

⁴ Ali hökmət 1905-ci ildə Bakı və Bakı quberniyasının təftişçi haqqında senator Kuzminskinin acizənə hesabatı. SPb.: 1907, s. 39.

⁵ Yenə orada.

adlandırdılar”.¹ Digər mənbələr Bakıda marksist dərnəklərinin yaranmasını daha əvvəlki dövrdə, doxsanıncı illərin ikinci yarısına aid edirlər. Q.Jvaniyanın fikrincə, Bakıda sosial-demokrat dərnəklərinin təşkilatçıları sırasında doxsanıncı illərdə marksist ideyalarını yaymaq üçün Qafqaza gələn İ.Vasek, N.Kozerenko və digər sosial-demokratlar olub. Rus fəhlələri ilə yanaşı həmin dərnəklər qabaqcıl azərbaycanlı fəhlələr də daxil idilər və məhsuldar iş apardılar. Onların sırasında sonradan Azərbaycan bolşevik təşkilatının görkəmli xadimləri olmuş Məmməd Məmmədyarov, Balaəmi Dadaşov, Mir Başir Qasımov var idi.² Öz fəaliyyəti ilə bütün fəhlə rayonunu əhatə etmək üçün Komitə ərazini dörd hissəyə - Şəhər, Bibi-Heybət, Qara Şəhər və Ağ Şəhər altrayonlara bölmüşdü. Həmin vaxt RSDFP Bakı Komitəsinin hektografla çap edilmiş ilk proklamasiyaları yayılmağa başlandı. Senator Kuzminskinin məlumatlarına görə, birinci gizli mətbəə Bakıda 1903-cü ildə yaranmışdı.³ Lakin Azərbaycanda bolşevik mətbuatının tədqiqatçısı A.Hüseynovun fikrincə, “hələ 1901-ci ildə V.I.Leninin, “İskra” redaksiyasının köməyi ilə Bakıda “Nina” gizli mətbəəsi yaradılmışdı, burada V.Leninin “İskra” qəzeti yenidən çap edildi, çox sayıda vərəqə və kitabça nəşr olunurdu”.⁴ Bu fakta digər mənbələrdə də rast galınır: “konspirativ partiya yazışmasında “Nina” adı ilə tanınan mətbəə nəinki Bakı və Zaqqafqaziyanın, bütün Rusyanın inqilabi hərəkatı tarixində mühüm rol oynamışdı... Bu mətbəədə gürcü dilində çıxan “Brdzola” (“Mübarizə”) qəzeti birinci nömrəsi çap edilmişdi”.⁵ Tiflis sosial-

¹ GMA: F.1c, iş.81, v.12-15.

² Jvaniya Q. Zaqqafqaziyanın bolşevik mətbuatı birinci rus inqilabı ərefəsində və illərində. Tbilisi: Gürcüstan KP MK nəşriyyatı, 1958, s. 22-23.

³ Ali hökmələ 1905-ci ildə Bakı və Bakı quberniyasının təftişçi haqqında senator Kuzminskinin acizənə hesabatı. SPB.: 1907, s.40.

⁴ Hüseynov A. Oktyabrdan doğulan mətbuat (Sosialist quruluğu illərində Azərbaycan partiya-sovet mətbuatının təşəkkülü və inkişafı). Bakı: “Azərnəşr”, 1981, s.5-6.

⁵ Bağırov M.C. Bakı və Azərbaycan bolşevik təşkilatlarının tarixindən.

Bakı: “Azərbaycan Dövlət nəşr.”, 1952, s.24.

demokratlar təşkilatının, onun leninçi-iskra qrupunun gürcü dilində ilk gizli qəzeti 1901-ci ilin sentyabrından 1902-ci ilin dekabr nadək Bakıda çıxmışdı.¹

Siyasi mübarizədə düçər olduqları uğursuzluqlar sosial-demokratlar arasında fikir ayrılığına səbəb oldu, tədricən parçalanma və partiyanın iki qrupa – menşeviklər və bolşeviklər bölünməsi baş verdi. Bakıda vəziyyətin Peterburqdan idarə olunmasına və istiqamətləndirilməsinə, gəlmə inqilabçılar vətəsi ilə nizamlanmasına baxmayaraq həmin hal yerli sosial-demokratların sıralarında da müşahidə edildi. Belə ki, sosial-demokratların “İctimai yığıncağ”ın binasında keçirilən iclasların birində “xaricdən gəlmış inqilabçı Volski” Bakı sosial-demokratların fəaliyyətini qiymətləndirərkən açıq şəkildə bildirmişdir ki, “Bakıda inqilabçı yoxdur, ona görə yox ki, onlar burada olmayıb, ona görə yoxdur ki, onlar fəaliyyətsizdirler. Mən bura onları daha six birləşdirmək və daha səmərəli işə cəlb etmək məqsədiylə gəlmışəm”.² Bununla belə çap və şifahi təbliğat işi davam edirdi, hər iki sosial-demokratlar qrupunun öz nəşrləri mövcud idi – İ.Sendrikovun rəhbərlik etdiyi “İzvestiya Soveta raboçix deputatov” menşeviklərin, “Bakinski Raboci” işə bolşeviklərin nəzarətində idi.

Həmin vaxta kimi azərbaycanlılar sosial-demokratların diqqətindən kənardı qalmışdır və onlar öz təbliğatını əsasən rus, yahudi, erməni və başqa millətlərdən olan fəhlələr arasında aparırdılar. Lakin 1906-ci ilin baharından başlayaraq sosial-demokratların Bakı təşkilatının ümddə vəzifələrinən biri müsəlmanların fəhlə hərəkatına cəlb edilməsi oldu. Bu mənada bolşeviklər daha çox fəallıq göstərirdilər. Bunu “Bakinski Raboci” qəzeti gizli buraxılmış birinci nömrəsi təsdiq edir: “Qabaqcıl və savadlı rus fəhlələri çiyin-çiyinə yaşıdlarına baxmayaraq onlara (azərbaycanlılara – L.H.) fikir vermirdilər, sanki o insanlar

¹ Jvaniya Q. Zaqqafqaziyanın bolşevik mətbuatı birinci rus inqilabı ərefəsində və illərində. Tbilisi: Gürcüstan KP MK nəşr., 1958, s 408.

² GMA: F.1c, iş 81, v.12-15.

bunların yoldaşları deyil. Bu, ancaq təəssüf və peşmançılıq doğurur... Siz deyə bilərsiz ki, biz onlarsız da qələbə çalmışıq, tətillərimizlə onların da vəziyyətini yaxşılaşdırmışıq. Bəli, düzdür. Lakin müsəlman yoldaşlarımız bizimlə birlikdə olsaydilar qələbələrimiz daha da böyük olardı! Həqiqətən baxın, qazmacılar kimlərdir? Dartayçılar kimlərdir? Müsəlmanlar və müsəlmanlar. Onları təşkilatlandıraq biz dəhşətli güce çevrilərdik və kapitalistlərə zərbə arınca zərbə endirirdik!.¹ Qəzet təbliğatı və sosial-demokratların müsəlmanlarla fəal işləmələri nəticəsiz qalmadı – 1906-ci ilin mayında keçirilən tətildə ilk dəfə azərbaycanlı fəhlələrin kütləvi iştirakı müşahidə olunmuşdu. Tətil türk fəhlə hərəkatının başlanğıc nöqtəsi oldu. Həmin vaxt artıq “Hümmət” partiyası fəaliyyət göstərirdi. Təşkilat öz adını RSDFP Bakı Komitəsinin müsəlman qrupunun nəşr etdiyi hektoqrafik jurnalın adından götürdü. Ə.Əhmədovun fikrincə, “təşkilati baxımdan “Hümmət” hər vaxt bu təşkilatın muxtar hissəsi olub” və 1920-ci ilə kimi “bolşeviklərə yaxın durub və heç zaman bolşevik xəttindən dönməyib”.²

Tədqiq edilən dövrə hümmətçilər zəhmətkeş xalqın problemlərinə biganə qalmayan, lakin heç zaman bolşeviklərə rəğbat bəsləməyən Ə.b.Ağayevin redaktoru və naşiri olduğu “Irşad” qəzeti ilə fəal əməkdaşlıq edirdilər. Qəzet daha çox Rusiyada və Azərbaycanda köklü sosial, iqtisadi, ictimai-siyasi və mədəni isləhatları müdafiə edən sosialist yönümlü nəşr idi. Agentura məlumatlarında “Irşad” qəzeti “Hümmət” qrupunun çap orqanı olduğu vurğulanır və “tatar (azərbaycanlı – L.H.) fəhlələrin maraqlarının keşiyində duran mütərəqqi qəzet”³ kimi təqdim olunurdu. İngiləbi dəyişikliklər dalğasında yaranan “Irşad” qəzeti “sol kadet partiyası istiqamətini”⁴ tuturdu və “musəlman

¹ Müsəlman fəhlələri oyanırlar. “Bakinski Raboçi”, 1906, №1, s.2.

² Əhmədov Ə. Azərbaycan türkləri 1905-ci il inqilabında.

Bakı: “Azərbaycan Milli Ensiklopediyası”, 2002, s. 230.

³ GMA: F.1, siy.7, iş.1, v.17-18.

⁴ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar, s. 222.

xalqının xoşbəxtliyi, gələcəyi, azadlığı uğrunda”¹ mətin və vicdanlı mübariz idi. Sələfləri – qabaqcıl Azərbaycan ziyanlarının tribunası olan “Ökinçi”, “Şərqi-Rus” və “Həyat” qəzetlərinin missiyasını davam edən “Irşad” adını doğruldaraq azadlığa, müstəqilliyə və ədalətə aparan yolu göstərməyə çalışırı. Qəzətin redaktoru Ə.b.Ağayev və onun müavini U.Hacıbayovla yanışı “Irşad”ın sahifələrində Azərbaycan ictimaiyyətinin bir çox tanınmış xadimləri – N.Nərimanov, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, Q.Qarabayov, F.Ağazadə, A.Talibzadə, M.S.Axundov, S.M.Əfəndiyev, M.Hacınski, F.b.Köçərli və başqaları çıxış edirdilər.² Onlar məqalələrində xalqın təhsili və maariflənməsi, cəhalət və ətalətdən qurtulması məsələləri qaldırır, ictimaiyyətin sosial-mənəvi problemlərini, Azərbaycan-erməni münaqişəsi, mövcud problemlərin həlli yollarını müzakirə edirdilər.³

Məhz bu qəzətdə bir tərəfdən azərbaycanlıları düşmənlərlə mübarizəyə, digər tərəfdən isə maariflənməyə və təhsilə yiyələnməyə çağırılan “Difai” Qafqaz Ümummüsəlman Komitəsinin xalqa müraciəti dərc olunmuşdu.⁴

Qeyd edək ki, “Difai” partiyasının “ideya ilhamçısı və yaradıcıısı”⁵ “Irşad”ın redaktoru Ə.b.Ağayev özü idi. Partiya 1906-ci ildə erməni millətçi “Daşnaksutyun” partiyasına və ermənilərlə birlikdə Azərbaycan kəndlərinin talanında və dinc əhalinin öldürülməsində iştirak etmiş rus məmurlarına əks-təsir göstərmək məqsədiylə yaradılmışdı. Təşkilat öz işini əsasən Yelisavetpol quberniyasının qəzalarında qurmuşdu. Kiçik azə-

¹ İqla. “Müsəlman ziyanları haradadır?” “Bakinski Den”qəz., 1907, №22, s.2.

² Vəliyev Ş. Azərbaycan mətbuatı tarixində «Irşad». «Irşad»qəzətinin 100-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2006, s.4.

³ Yaqublu N. Əhməd bay Ağaoğlu fenomeni - «Irşad». «Irşad»dan başlanan yol. «Irşad»qəzətinin 100-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2006, s. 14.

⁴ «Irşad» qəz.. 1906, №241, s.3.

⁵ Zaqqafqaziyada rus siyasetinə dair sənədlər. Bakı: “Azərbaycan” qəzətinin mətbəəsi, 1920, s.22.

baycanlı siyasi partiyalardan fərqli olaraq “Difai” tez bir zamanda Qafqazın bütün azərbaycanlı əhalisi arasında uğurla fəaliyyət göstərməyə başlamışdı. Partiya qarşısına aşağıdakı məqsədləri qoymuşdu: Azərbaycan xalqının maraqlarının müdafiəsi, ümumi maariflənmə və güclü silahlı dəstə yaradılması. Polis məlumatlarında bildirilirdi ki, partiya “ağillı, ehtiyatlı, ardıcıl, təmiz və səmimi insanların”¹ əlindədir.

“Irşad” qəzeti xalqın maariflənməsi və təhsil almasının düşmənləri ilə də mübarizə aparmaq məcbiriyyətində qalmışdı, o kəslərlə ki, “Avpora maarif şüalarının müsəlman mühitinə” buraxmağın və “müsəlmanların ümumbehəsəri mədəniyyətinə”² qovuşmasının əleyhinə idilər. Tərəqqiyə müqavimət göstərən müsəlman ruhanilərinin geridə qalmış nümayəndələrinin həmin vaxt ictimai tribunası redaktoru Mir Həsim bəy Vəzirov olduğu “Təzə həyat” qəzeti idi. Qeyri-bərabər mübarizədə “Irşad” təslim oldu və fəaliyyətinə son qoydu. Qəzeti bağlanması qabaqcıl Azərbaycan ziyali və tələbələrində geniş əks-sədə və hiddət doğurdu. “Bakinski Den” qəzeti yazdı: “Irşad”ın İrəvan oxucuları “zülmət içində olan müsəlman kütləsinin maariflənməsi eşqinə” Əhməd bəy Ağayevdən “Irşad”ın nəşrini davam etdirməyi inadla xahiş edirlər. Əhməd bəy Ağayevin qaranlıq müsəlman kütləsinə məhəbbət bəslədiyinə heç kəsin şübhəsi yoxdur... Həmçinin bəllidir ki, Ağayev bütün qüvvəsini, gənclik illərini, qəlbinin şirəsini və enerjisini xalqın düşməni olan cəhalətə və avamlığa qarşı mübarizəyə həsr edib”.³ Cəmiyyətin fanatik qüvvələri, bir tərəfdən, qəzeti maliyyə problemlərini onunla bölüşmək istəməyən əməkdaşların başa düşməməsi, digər tərəfdən, həmçinin “Irşad”ı qacılmaç fəlakətdən xilas edə biləcək imkanlı şəxslərin biganəliyi Ə.b.Ağayevi qəzeti bağlamaq məcburiyyətində qoydu. O, oxuculara müraciətində bildirmişdi ki, “Irşad” qəzetiinin

tutduğu istiqamətin inən belə yaşayacağında təselli tapır: “Onun (“Irşad”ın – L.H.) təsiri Qafqaz və Rusiya hüdudlarını aşaraq İrana, Türkiyə, hətta Hindistanda da özünü göstərib. O, müsəlmanlarda canlanma, yeni ideya və hissələr oyatdı, və bu tapıntılar o qədər qiymətlidir ki, müsəlmanlar onları heç vaxt itirməyəcəklər. Mən əminən ki, qəzeti öz əlinə almaq istəyən bir xeyirkəh müsəlman tapılacaq və mən böyük məmənuniyyətlə mətbəə ilə birlikdə həm nəşr hüququnu, həm də redaktorluq hüququnu ona verəcəyəm”.¹ 20 iyun 1907-ci il tarixdə fəaliyyətini dayandıran qəzet kommandit ortaqlığı yaratmış bir qrup müsəlman ziyalısı tərəfindən həmin ilin payızında nəşrini bərpa etdi. Artıq yuxarıda qeyd edildiyi kimi, təşkilatın icraçı rəhbəri Ə.b.Ağayev seçilmişdi.

Milli qəzet nəşri zamanı bir sıra problemlər ilə üzə çıxırı, bunların da ən başlıcası milli oxucu auditoriyasının darlığı idi. Pərakəndə satışın olmaması daim kənardan maliyyə dəstəyinə ehtiyac yaradırdı. Rusyanın ən populyar və çox yayımlanan qəzetinin parəkəndə satışı 500 nüsxədən artıq olmurdu. Tirajın azlığı reklam və elanlarda da özünü göstərirdi - onlar cüzi olurdu və 1500 rublu ötmürdü. Ə.b.Ağayevin yazdığını görə, Azərbaycan dilində nəşr olunan qəzet rus dilində çıxan qəzətdən baha başa gəlirdi: “Bütün bərabər şərtlərlə yanaşı müsəlman qəzetiñin düzümü rusdilli nəşrdən iki dəfə çox xərc tələb edir. Müsəlman qəzetiñin sətri 1½ qəpiyədir, rus qəzetiñin sətrini 0,75 qəpiyə yiğirlər”.²

Araşdırılan dövrə Ə.b.Ağayevin redaktorluğu ilə rus dilində “Proqress” güngəlik, axşam, ictimai-ədəbi və siyasi qəzet çıxırı. Qəzetiñin birinci nömrəsi 1907-ci ilin fevralın 17-də işıq üzü görmüşdü. “Proqress” qarşısına “müsəlman xalqının əmək fəaliyyəti məsələlərinin aşadırılması”nı, cərəyan edən hərəkatların geniş işıqlandırılmasını, siyaset və ədəbiyyat məsa-

¹ Zaqafqaziyada rus siyasetinə dair sənədlər. Bakı: “Azərbaycan” qəzetiñin mətbəəsi, 1920, s.22.

² Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar, s. 223.

³ İqla. “Müsəlman ziyalıları haradadır?” “Bakinski Den”, 1907, №22, s.2.

¹ Ağayev Ə.b. “Könülsüz cavab”. “Bakinski den”, №20, 1907, s.4.

² Yenə orada.

lələrini, həmçinin fəhlə məsələsini və onun “dini, tayfa və zəhmətkeş qrupun digər xüsusiyyətləri ilə bağlılığını”¹ öyrənməyi qarşısına qoymuşdu. 14-cü sayından (9 mart 1907-ci il) qəzet gündəlik ictimai-ədəbi, siyasi və fəhlə qəzeti kimi çıxmağa başladı, 17-ci sayından sonra isə birinci səhifədə “qəzet şəhər və mədən Proletariatının maraqlarının müdafiəsini özünün birinci və ümddə vəzifəsi hesab edir” şüarı yerləşdirilmişdi. Bu şuar altında qəzətin cəmi iki nömrəsi çıxmışdı. Onun nə səbəbdən yerləşdirildiyini və çıxarılmasını qəzet heç cür şərh etməmişdi.

“Qruplaşmaların sürətlə yarandığı və ictimai-siyasi yenidənqurmanın qızığın getdiyi bir vaxtda” qəzet, kitab və jurnalların üzərinə böyük məsulliyyət düşdüyüni ediraf edən Ə.b.Ağayev, görünür özü də nəşr etdiyi qəzətin istiqamətinin müşyayəsdirməkdə tələsmişdi. Əslində, qəzet Ağayevin ruhuna uyğun idi. O, qeyd edirdi ki, “qəzet, təsadüfü fakt və məlumatların toplusu, prinsipsiz yelqovan və özündən çıxmış cəhalətin aləti deyilsə, şəhər zəhmətkeşi, kənd obivateli və evsiz-eşiksiz dərbədər onu eyni dərəcədə rəğbatla qarşılayacaq”.² İctimai-siyasi qəzet kimi “Proqress” “partiyalıq və ortodoksallıq”dan qaçırm, “əməkçi xalqın və mədən həyatının” problemlərini qaldırır, müsəlmanların mədəni, əqli və hüquqi səviyyəsinin qaldırılması üçün cəhdər görərir, “tayfa, din və başqa hallara baxmadan” bütün məzəlmların maraqlarını müdafiə edir, “ədəbiyyatın, incəsənətin bütün növlərinin” inkişafından söz açırı.³

Ögər “Irşad” qəzeti sol kadet istiqamətinə meylli idisə⁴, özünü bitərəf adlandıran “Proqress” kadetlərin alovlu tənqidçisiydi. Sonuncular, monarxiyaya və onun yeritdiyi siyasetə loyal münasibət göstərdiklərindən cəmiyyətin və qabaqcıl ziyalılarının gözündən düşmüdü. Ə.b.Ağayevin fikrincə, inqilabi hadisələr zamanı formalasən kadet partiyası yaranmış vəziyyətdən öz

maraqları üçün istifadə etdi. Həqiqətən, partiyanın məramnaməsi və nizamnaməsi onlar üçün yabançı idi, partiya üzvlərinin əqidəsinə, əhval-ruhiyyəsinə və, hətta, həyatı maqrarlarına cavab vermirdi. Publisist yazırıdı: “Bu adamların əksəriyyəti burjuadalandırdığımız, yəni iri zavod, fabrik sahibləri, vəkil, professor, iri mülkədar və digər tox və sosial baxımdan təmin olunmuş zümrəyə mənsubdurlar. Fransız burjuası kimi onlar da hakimiyət uğrunda vuruşub və vuruşurlar... Lakin xalqın əhvalını nəzərə alaraq onlar fransa və rus inqilabı arasında fərqə kifayət qədər diqqət vermədilər. Fransa inqilabı XVIII əsr xəyalı spirituallızmın bəhrəsiydi. Həmin vaxt istehsalatda maşın tətbiqi yox səviyyəsində, torpaq və fəhlə məsələləri rüscüm vəziyyətdi idi. Rus inqilabı isə XIX əsrin amansız materialist pozitivizmin, onun sosial-iqtisadi meyllərinin nəticəsidir. Bu, milyonlarla proletariatın, milyonlarla torpaqsız və ya az torpaqlı kəndlilərin inqilabıdır”.¹

Ə.b.Ağayevin hər iki inqilaba verdiyi qısa xarakteristika onun bu sahədə nə qədər səriştəli olmasından, situasiyanı nə qədər gözəl bilməsindən xəbər verir. Həmin dövr irticanın təntənəsi dövrü olsa da, o, başa düşürdü ki, bolşeviklərin uğursuluğu müvəqqətidir, onlar yarıyolda dayanmayacaqlar, siyasi səhvlerindən və iflasa uğramalarından təcrübə toplayıb irəli gedəcəklər. Artıq Dövlət Dumasında da bolşeviklərin dəha inamlı çıxış etdiklərini nəzərə çatdırmaq istəyən Ə.b.Ağayev Sankt-Peterburqdə nəşr olunan “Reç” qəzetindən parça dərc etmişdi: “Bolşeviklər xalqın da olmasa Tavrıçeski sarayda toplaşan deputatların şüuruna təsir etməyi bacarırlar. Ögər bir neçə qanun qəbul edə biləcək işgüzar Dumamız yaranarsa, biz buna görə xeyli dərəcədə bolşeviklərə borclu olacaqıq. Bolşeviklər kəndlilərə aydın formada, canlı surətdə və əsaslı şəkildə onları hara apardıqlarını izah edirlər, və, kadetlərdən ayrılib bolşeviklərin məsləhətlərinə qulaq asan kəndli-trudovikləri (Dumada

¹ “Proqress” qəz., 1907, №1, s.1.

² Ağayev Ə.b. Bakı, 18 fevral. “Proqress” qəz., 1908, 18 fevral, s.1.

³ Yenə orada.

⁴ Mirzəyev M.Ş. Qafqazda türk mətbuatının tarixi üçün materiallar, s.222.

təmsil olunan siyasi partiya – L.H.) nə gözlədiyini başa salmağa çalışırlar".¹

Məlum olduğu kimi, V.Leninin rəhbərliyi altında fəaliyyət göstərən Bakı bolşevikləri hər bir tarixi mərhələnin sosial-iqtisadi və siyasi şəraitində irəli gələn məsələləri həll edərkən ədəbi-nəşr işinə, Azərbaycan, rus və erməni dillərində vərəqələrin, qəzet və jurnal buraxılmasına böyük diqqət ayırdılar. Birinci rus inqilabı illərində "Bakinski Raboçi" qəzetiində savayı Azərbaycan bolşevikləri xeyli sayıda legal və qeyri-legal qəzet buraxırdılar: "Hümmət", "Banvori Dzayn" ("Fəhlə Səsi"), "Dəvət-Qoç", "Təkamül", "Orer" ("Günlər"). "Dəvət-Qoç" qəzeti iki dildə çıxırdı, birinci və üçüncü səhifələr erməni, ikinci və dördüncü səhifələr isə Azərbaycan dilində idi. Qəzeti qarşısına mühüm vəzifə kimi "proletar beynəlmələciliyin alovlu carçası olmaq"², öz sıralarında erməni "Priziv" qəzetiinin təmsilçilərini birləşdirmək vəzifəsi qoyulmuşdu. Q.Jvaniyanın yazdığına görə, "Priziv" qəzetiinin səhifələrində "Lenin, Koba (I.Stalin – L.H.), İskander Kora, A.Lunaçarski, L.Kunyans, F.Maxaradze və başqa"³ tanınmış inqilabçıların imzasıyla məqalələrə rast gəlmək olardı. Tədqiqatçı qeyd edir ki, qəzeti redaktasına və nəşrinə A.Caparidze, M.Əzizbəyov, V.Redus-Zenkoviç, V.Noqin, İ.Sanjur və digərləri rəhbərlik ediblər.⁴

Öyrənilən dövrün rus dilində çıxan digər proletar qəzeti "Qudok" (1907-1909) idi. Qəzet qarşısına neft Bakışının əsas proletar kütləsini təşkil edən "neft sənayesi fəhlələrin maraqlarının öyrənilməsi və müdafiəsi" məqsədini qoymuşdu. Qəzetiin redaktoru və naşiri A.Samarsev idi. Qəzet abunədən daxil olan vəsaitlər və neft sənayesi fəhlələri həmkarlar təşkilatı üzvlərinin üzvlük haqları hesabına maliyyələşirdi. Qəzetiin bütün mövzuları

¹ "Proqress", 1907, 6 mart, s.3.

² Jvaniya Q.Zaqafqaziyanın bolşevik mətbuatı birinci rus inqilabi əraflasında və illərində. Tiflis: Gürcüstan KP MK nəşriyyatı, 1958, s.248.

³ Yenə orada, s. 251.

⁴ Yenə orada, s. 248.

neft sənayesi fəhlələrinin problemlərinə və onların həmkarlar ittifaqlarında birləşməsi yollarına həsr edilmişdi. Birinci nömrə 12 avqust 1907-ci il tarixdə işıq üzü görmüşdü. Bu, inqilabçılarla qarşı cəza və fövqəladə tədbirlərinin güclənməsi, yerli administrasiyalarda baş qaldıran muxalisəti beiyində boğmaq üçün əlahiddə hüqular verilən dövr idi. İngilabin əldə etdiklərində yalnız Duma, siyasi partiyalar və legal partiya orqanları, kütłəvi fəhlə təşkilatları qalmışdı.

Bakıda qısa zaman kəsiyində, demək olar ki, bütün əmək sahələrini əhatə edən xeyli sayıda həmkarlar təşkilatları yarandı. 1905-ci ilin sonuna kimi iqtisadi mübarizəyə rəhbərlik etmiş partiya fəhlə təşkilatlarından törənən həmkarlar ittifaqları öz sələflərindən genişmiy়ashlı fəaliyyət, mübariz enerji, ideya matinliyi kimi keyfiyyətləri ırsən almışdır. 1905-ci ildə geniş fəhlə kütłələrini istismarçılara qarşı mübarizəyə qaldıran güclü tətil dalğası eyni zamanda onları daha sıx birləşdirirdi, yersiz münaqişələri aradan qaldıran və iqtisadi çıxışlara rəhbərlik etməyə qadir iqtisadi təşkilatların zərurılığını göstərirdi. "Qudok" qəzeti yazırı: "Fəhlələrin arxasında cənab kapitalistlər özlərinin böyük vəsaitlərə malik, fəaliyyətlərində sorbəst, dövlət mexanizmləri tərəfindən dəstəklənən sahibkar birliliklərini yaratmağa başladılar və, bununla da güclü həmkarlar təşkilatlarının zərurılıyi fəhlələr üçün daha aydın oldu. Lokatlara, qara siyahılara, kütłəvi sürügünlərə əl atan sahibkarların nizami təşkilatlarıyla mübarizə üçün fəhlələr öz ittifaqlarını yaratmaqdə tələsməlidirlər. Yağışdan sonra göbələk tək hər gün bizim sənaye dünəsinin ən ucqar güşələrə nüfuz edən yeni həmkarlar təşkilatları əmələ gəlir".¹

Qeyd edək ki, neft sənayeçiləri öz birlik və ittifaqlarını hələ XIX əsrin sonu – XX əsrin əvvəllərində yaratmağa başlamışdır. 1887-ci ildə "Kaspi Yoldaşlığı" (Bakıda fəaliyyət - L.H.) neft cəmiyyətinə çevrilmişdi. Dịgərənən neft firması – L.H.) neft cəmiyyətinə çevrilmişdi. Dịgərənən

¹ Bakı, 10 avqust. "Qudok", 1907, №1, s.1.

rektor və idarə heyətinin sədri P.Qukasov seçilmişdi. 1890-1906 və 1915-1917-ci illərdə o, həmçinin Bakı neft sənayeçiləri qurultayı Şurasının sədri vəzifəsini tutmuşdu. Qukasovlar iri neft məqnatları Nobel və Rotşildlərlə əməkdaşlıq etsələr də digər neft sənayeçiləri ilə birləşdə çalışaraq özlərinin satış bazarlarını əldə etməyə çalışırdılar. Fəhlə tətillərinə münasibətdə qardaşlardan biri – Pyotr Qukasov sərt mövqə tuturdu. 1905-1906-ci illərdə Qukasovlar Bakı ətrafını bürümüş kütləvi tətillərin silahlı yatırımlasının təşkilində iştirak etmişlər.

Ümumdünya zəhmət qardaşlığı prinsipi əsasında Bakıda fəaliyyət göstərən həmkarlar ittifaqları, o cümlədən neft sənayesi fəhlələrinin həmkarlar ittifaqı tədricən mövqeləri bərkidirdilər. İttifaq neft sənayesinin bütün sahələrinin fəhlələrini öz sıralarında birləşdirirdi. Getdikən həmkarlar ittifaqının nüfuzu artır, təsir dairəsi genişləndiridi. Fəhlələrdə peşə həmkarlığı hissələri oynamayağa soy edən "Qudok" qəzeti proletariatın geridə qalmış təbəqələrini birgə fəaliyyət üçün birləşməyə səsləyirdi: "... əgər çap sözü ilə həmkarlar ittifaqlarının çox çatın işini asanlaşdırıra bilsək, bu halda biz qarşımıza qoyduğumuz vəzifənin öhdəsindən gəlməş olarıq. Səsizmiz hər zaman ucadan gələcək!!!"¹

Neft sənayesi fəhlələri ittifaqının ildönümü ərefəsi qəzet fəhlələrin burjuaziya ilə mübarizə üçün birləşmələri istiqamətində təşkilatın gördüyü işin uğur və səhvlərini təhlil etmişdi. Qəzet yazdı ki, yarandığı ilk günlərdən ittifaq qarşısına geniş fəhlə kütlələrinə "həmkarlar ittifaqı onların maraqlarının müdafiəçisidir, kapital ilə məqsədyönlü mübarizə təşkilatıdır" fikrini aşılamaq məqsədi qoyub. Buna nail olmaq üçün yalnız şifahi təşviqat və mühazirə oxumaq kifayət deyil. Qəzet hesab edirdi ki, ittifaq həmçinin əməli işdə öz loyallığını nümayiş etdirməlidir. Nizamnaməsinə uyğun olaraq ittifaq ayrı-ayrı fəhlələrlə müəssisə rəhbərləri arasında yaranan bütün münaqişələrin həllində iştirak edib. İttifaqın Bürosu fəhlələrdən qəbul etdiyi

ərizə və şikayətlər əsasında yerli komitələrin nümayəndələri həmin məsələləri işəgötürənlər qarşısında qaldırırdılar. İttifaq fəhlələrin pərakəndə mübarizəsi, ayrı-ayrı tətillərin keçirilməsinə qarşı əzmlə təbliğat aparır, kollektiv, ümumi çıxışlara çağırırırdı: "Fərdi mübarizəyə müdaxilə zamanı, bunun məqsədən yugun olmadığını izah edəndə, fəhlələrin diqqətini ümumi mübarizəyə yönəldilən vaxtlarda ittifaqın üzvlərinin sayı daha çox artırdı. İttifaqın bu siyasetinin, bu fəaliyyətinin nəticəsidir ki, bizim ittifaq böyüküb və geniş fəhlə kütlələri arasında nüfuz əldə edib".²

1907-ci ilin sonunda neft sənayesi fəhlələri İttifaqının 5300 üzvü var idi, onların da yalnız 1500-1600 nəfəri mütəmadi hər ay üzvlük haqqı ödəyirdi. Arabir qəzət oxucularına üzvlük haqqının vaxtında ödənilməsini xatırladırdı, belə ki, "Qudok" qəzətinin taleyi də bundan asılı idi.³

1907-ci ilin sonunda Rusiyada yeni inqilabi yüksəliş başlandı. Bu, neft Bakısında da müşahidə olundurdu. İrticanın təntənəsi və əldə edilən azadlıqların qismən itirilməsi ilə nəticələnən mübarizədə ciddi iflasa baxmayaraq fəhlə hərəkatının əsas tələbləri qorunub və sona çatdırılmışdı. Bunlar haqqında danişan qəzət şövqə yazdı ki, "fəhlə Deputatları Sovetləri, həmkarlar ittifaqları və senzuradan azad hər cür ədəbiyyat təmtəraqlı rənglərlə çiçək açıblar".³ İş günü, məvacib, fabrik və zavodların daxili nizam qaydaları məsələlərində əhəmiyyətli uğurlar qazanılmışdı. Qəzətin yazdırmasına görə, Bakı proletariatının əsas vəzifəsi birləşib bütün qüvvələrlə ümumi tətil etməkdir. Bakı fəhlə tətil hərəkatının zəif cəhətini qəzət onun fərdiliyində, qismən sinfi mübarizədən kənar qalmasında görürdü. "Qudok" bunu "peşkəş" xarakteri adlandırırdı: "Bu mübarizədə Bakı fəhlələri son zamanlar uğursuzluq dəlinca uğursuzluğa məruz qalırlar. Sonrakı tətillər həmin xarakter daşısa fəhlələr, şübhəsiz, dəhşətli

¹ Neft sənayesi fəhlələri ittifaqının bir ili. "Qudok", 1907, 14 oktyabr, s.2.

² Neft sənayesi fəhlələri ittifaqının üzvlərinə. "Qudok", 1907, 9 dekabr, s.1.

³ 1907-1908. "Qudok", 1907, 1 yanvar, s.1.

darmadağına uğrayacaqlar".¹ Əvvəlki məğlubiyyətlərin səbəblərini fəhlələrin təşkilatlanmadıqlarında və çıxışlarının pərakəndəliyində görən qəzet fəhlə hərəkatına peşə sahibi olan fəhlələr kimi savadlı və ixtisaslı şəxslərin rəhbərlik etməsini zəruri sayır. Qəzətin fikrincə, məhz onlar mədənlərdə çalışan ayılmış kəndli kütləsi arasında fəal təşviqat apara bilərlər, onları ideoloji baxımdan gərəkli istiqamətə yönəldərlər, sıralarına daha çox şüurluluq və nizam gətirərlər. "Bundan ötrü, - qəzet izah edirdi, - mədən kütləsi təşkilatlaşdırı və six birləşdirə biləcək əsaslar işlənilməli, bütün neft sənayesi fəhlələri üçün ümumi tələblər hazırlanmalıdır".² Təhlil edilən dövrə - bolşevik mətbuatına təzyiqlərin artlığı və "Bakinski Raboşı" qəzətinin bağlandığı bir vaxt - mübarizədə daha şüurlu və nizamlı olmağa çağırın "Qudok" qəzeti bütün Bakı fəhlə hərəkatının ruporuna çevrilmişdi.

Maraqlıdır ki, fəhlələrin həmkarlar ittifaqlarında kütləvi birləşdiyi zaman Bakı qəzətlərində çalışan jurnalistlər də peşə birləşdiyi zaman - Bakı Jurnalıstlər Cəmiyyətini yaratdılar. Cəmiyyətin Nizamnaməsi 17 dekabr 1907-ci il tarixdə Bakı şəhər rəisi tərəfindən təsdiq edilmişdi. Cəmiyyət qarşısına, fəhlə ittifaqlarından fərqli olaraq, başqa məqsədlər qoymuşdu. Belə ki, onlar mövcud çar rejimini və istismarçı işagötürənlərin əleyhina inqilabi şüərlərlə çıxış etmirdilər. Cəmiyyət "yazar məsləkdaşların faydası üçün", jurnalistlərin maddi və mənəvi ehtiyaclarını ödəmək üçün təsis edilmişdi.³ Cəmiyyətin yaradılmasının ideya ruhlandırıcısı və təşəbbüskarı "Bakines" (1907-1920) qəzətinin kollektivi olmuşdur (redaktor və naşiri mənşəsinə görə dvoryan olan Q.Cinoridze - L.H.). Qəzet yarandığı gündən - 8 sentyabr 1907-ci ildən "qələm əhlinin" çap orqanı olub, işsizlər iş və ehtiyacı olanlara borc pul verib. Yeni yaranan cəmiyyətin özəyi-

¹ Buzim ən yaxın vəzifələrimiz. "Qudok", 1908, 1 iyun, s.1.

² Yenə orada.

³ Boqoslovski Y. Bakı mətbuatı 17 oktyabr 1905-ci ildən sonra.

Bakı: A.Tarayevin və L.Mirzoyansın mətbəəsi, 1907, s. 65.

ni qəzətin kollektivi təşkil etmişdi. Bakıda çıxan qəzətlərin əməkdaşları da cəmiyyətin üzvü idilər. Belə ki, təşkilatın sədri S.M.Mixaylov "Bakinskoye Exo" qəzətində çalışırdı, onun müavini A.Y.Olendski "Kaspı" üçün məqalələr yazırdı, xəzinədar Mehti bəy Hacinski də "Kaspı" qəzətində işləyirdi, katib A.F.Pentkovski isə "Bakines" in müxbiri idi. Y.Boqoslovskinin yazdığını görə, çətin məqamlarda Cəmiyyətin üzvləri öz yaradıcı ittifaqlarına bel bağlaya bilərdilər. "Qəzet işçilərindən birinə əyin-baş almaq lazımdır - Cəmiyyət köməklik edirdi; xəstə yoldaşlardan kimisi sanatoriyaya göndərmək lazımdır - bu zaman də Cəmiyyət köməyə gəlir, onun xeyrinə tamaşa təşkil edir və borc verir...".¹ Müəllif deyir ki, "... iş yavaş-yavaş qaydasa düşündü, amma güclənməyə, möhkəm təməl üstə durmağa macal tapmadı".² Ayrı-ayrı mətbuat nümayəndləri ilə möhkəmə çəkışmələri cəmiyyətin imkanlarını zəiflətdi və tezliklə cəmiyyət bağlandı. Bununla bağlı Boqoslovski yazmışdı: "İlk nəcib istək söndü, Bakı jurnalistləri arasında özü üçün kifayət qədər münbit zəmin tapmadığından humanist təşəbbüs canlı ictimai işə təcəssüm olunmadı. Rəsmi olaraq cəmiyyət bağlanmayıb, ümidi edək ki, onun əsasını təşkil edən gözəl ideyalar bizim mətbuat zəhmətkeşləri arasında matin icraçılar tapacaq və onlar nəinki niyyətin gözəlliyyindən, gələcəyin parlaq şəfəqindən həzz alacaqlar, eyni zamanda bu günün reallığı ilə ağır mübarizəyə hazır olacaqlar...".³

"Bakines" qəzeti sonrakı illərdə də nəşr olunurdu. Qəzet bazar ertəsi və bayram günlərindən sonra çıxırdı, hərdən fəaliyyətini dayandırırdı, lakin sonra yenidən işiq üzü göründü və bu minvalla, fasılərlə qəzet Azərbaycanda 1920-ci ilin aprel çevrilişinə qədər nəşr olundu. Sonuncu fəsildə "Bakines" qəzətinin Birinci dünya müharibəsi illərində fəaliyyəti ətraflı təhlil oluna-

¹ Boqoslovski Y. Bakı mətbuatı 17 oktyabr 1905-ci ildən sonra. Bakı: A.Tarayevin və L.Mirzoyansın mətbəəsi, 1907, s. 66.

² Yenə orada.

³ Yenə orada, s.74.

caq, beləki, onun ən məhsuldar dövrü məhz bu illərə təsadüf etmişdir.

Bu arada çətin mübarizələr metodlarına yaxşı bələd bolşevik mətbuatı nümayəndələrinə yaxşı bəlli idi. 1906-ci ilin aprelində gizli çıxmaga başlayan "Bakinski raboçi" qəzeti iki ildən sonra legal çap edilməyə başlandı. 1908-ci ildə "redaksiya tərkibinə İ.V.Stalin, S.Q.Şaumyan, S.S.Spandaryan, V.Yefimov (Saratoves) və başqaları daxil idilər".¹ Redaksiyanın müraciətində qəzetiñ uzun müddət susması üstüörtülü, "neft sənayeçiləri ilə mübarizənin kəskin anında çap sözünün, gündəlikdə duran məsələlərin müzakirəsinin, fikir mübadiləsinin zəruri olduğu bir vaxtda" məcburi tədbir kimi izah edilirdi.² Qəzetiñ məcburən susmasını Müvəqqəti qaydaların sərtləşməsi nəticəsində jurnalist və nəşrlərin həbslərinin artması ilə əlaqələndirmək olar. "Bakinski raboçi" qəzetiñ qeyri-legal çap olunduğunu nəzəra alsaq bu ehtimal daha ağlabatan görünür.

Bərpa edilən nəşr A3 formatında, həftədə bir dəfə, qoşa nömrələrlə (18-20 səhifə) çıxırı. Qəzetiñ redaktoru və naşiri S.T.Yakuşev idi. "Böyük ümidiñ və böyük gözləntilərin puça çıxdığından sonra" qəzet artıq silahlı mübarizəyə çağırışlar etmirdi, o, fəhlələrin güclü inqilabi ordusunun yaradılması üçün həmkarlar ittifaqlarında birləşməyi töklif edirdi. Qəzetiñ bərpa olunmuş birinci sayında S.Nyuşin sual verirdi: "Mübarizə aparmaq yoxsa geri çəkilmək?". O, etiraf edirdi ki, "dünənki qalib fəhlələr məglub durumdadırlar", lakin "son vaxta kimi fəhlələrlə münasibətdə müdafiə mövqeyində duran neft sənayeçiləri indi hucuma keçiblər".³ Əgər gizli çap olunan birinci sayında qəzet Bakı sosial-demokratlar partiyasının orqanı kimi təqdim edilmişdisə, bərpa edilən nəşrdə o, özünü Bakı fəhlələrinin

¹Jvariya Q. Zaqaqazianın bolşevik mətbuatı birinci rus inqilabı ərefəsində və illərində. Gürcüstan KP MK nəşriyyatı, Tiflis, 1958, s.248.

²Redaksiyadan. "Bakinski Raboçi", 1908, №1-2, s.1.

³Nyuşin S. Mübarizə aparmaq yoxsa geri çəkilmək?

"Bakinski Raboçi", 1908, №1-2, s.2.

maraqlarına həsr edən içtimai-həmkarlar qəzet kimi qələmə verir. Nəşrin bu istiqaməti onun çap olunduğu şəraitdən irəli gəldi. Bolşeviklərin sosial-demokratlar partiyası polis tərəfindən təqiblərə məruz qalmışdı, V.Lenin başda olmaqla partiya rəhbərliyi ölkəni tərk edib xaricdə gizlənirdi. Lakin birinci rus inqilabını uduzan bolşeviklər bütün legal və qeyri-legal vasitələrdən istifadə edərək həm bu, həm digər qəzetlərində "yeni mübarizə şəraitində partiyanın taktikasının mahiyyətini izah edirdilər, fəhlələrin sinfi şüurunu artırırdılar". Bu mərhələdə Rusiya fəhlə sinfinin qarşısında duran əsas məsələ siyasi mübarizədə məglubiyəti dərk edib ələcsiz qalib geri çəkilməmək, irtica ilə gələcək mübarizə üçün fəhlələrin sinfi özünüdərkin inkişafına yardım etmək idi. Qəzet yazırı: "Bu, geniş fəhlə kütlələrini, kooperativləri, bütün növ digər fəhlə təşkilatlarını birləşdirən həmkarlar ittifaqlarının yaradılması istiqamətində ağır, inadlı və gərgin işdir. Digər tərəfdən, sifir sinfi şüur və sinfi həmrəyliyə nail olmaq üçün də gərgin zəhmət tələb olunur. Bu məsələlər bütün Rusiya fəhlələri, bütün dünya fəhlələri üçün ümumidir və bütün dolğunluğu ilə bizim – Bakı fəhlələrinin qarşısında durur".¹

Maraqlısı odur ki, Rusyanın özündə, xüsusilə Moskvada həmkarlar ittifaqları Bakı neft sənayesi fəhlələri ittifaqı kimi böyük və təşkilatlanmış deyildilər. Moskva həmkarlar ittifaqları əsasən ticarət və sənət səhasında istehsalçılardan – aşpaz, çəkməçi, əlcəkçi, qənnadıcı, dəriçi və s. ibarət idi. Araşdırılan dövrдə burada həmkarlar hərəkatı acımacaqlı vəziyyətə düşmüdü. 1907-ci ildə həmkarlar ittifaqlarının 7600 üzvü olduğu halda, növbəti, 1908-ci ildə onların sayı, demək olar, iki dəfə azalmışdı.²

"Bakinski raboçi" qəzetiñ legal buraxılışı dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun yubileyinin keçirilməsi ilə

¹Bakı, 6 sentyabr. "Bakinski Raboçi", 1908, 6 sentyabr, s.2.

²Rusiyada. Moskva həmkarlar ittifaqları. "Bakinski Raboçi", 1908, №1-2, s.11.

üst-üstə düşmüşdü. Bütün paytaxt mətbuati, bütün Rusiya mətbuati anadan olmasının 80-illiyini təntənəli qeyd edilməsindən imtina etmiş yazılıçının qarşısın gələn yubileyini müzakirə edirdi. Sinodun dindar əhaliyə pravoslav dininin inadkar düşməni hesab etdiyi qraf Tolstoyu təbrik etməkdən çəkinməyə çağırışı bu hadisənin siyasi fonuna çevrildi. Müqəddəs Sinodun “Peterburq Agentliyi” tərəfindən yaydığı məlumatda deyilirdi ki, “70-ci illərin sonundakı olan dövrə Tolstoy öz ədəbi fəaliyyətiylə rus cəmiyyətinə bir çox gözəl əsərlərini bəxş etmişdi. Bu əsərlər müəllifin dərin təfəkkürə, həyatı hadisələri nadir müşahidə etmək qabiliyyətinə, onların düzgün qiymətləndirilməsi bacarığına malik olmasını göstərdi və, onu nəinki rus, həmçinin dünya ədəbiyyatının görkəmlı yazılıclarından biri kimi tanınmaq hüququna layiq olduğunu təsdiqlədi”.¹ Məlumatda deyilirdi ki, sonra yazılıçı “ruhun təkəbbürü təsiri altına düşərək ədəbi fəaliyyətini kəskin dəyişdi, rus cəmiyyətinə rəhbərliyə və ona nəinki mənəvi həyatını, həmçinin sosial şəraitini nizama salmağı öyrətməyə başladı, öz təlimi ilə əsl şüurlu, şəxsi və ictimai həyatın yeganə mənəvi əsasına - İsa təliminə möhkəm canlı inamı qirdi”.²

Paytaxt qəzetləri yazılıçının yaradıcılığının pərəstişkarlarından, o cümlədən xaricdən, dünya şöhrətli yazılıclar Bernard Şoudan (1856-1950), Qerhart Hauptmandan (1862-1946), Redyar Kiplinqdən (1865-1936) və başqalarından daxil olan məktub və telegramları dərc edirdi. “Russkoye Slovo” qəzeti xəbər verirdi ki, Londondan Moskvaya gələn nümayəndə heyəti London ədəbi cəmiyyət adından yubilyara təbriknamə təqdim etmək üçün birbaşa Lev Nikolayeviçin yanına Yasnaya Polyana-yaya gedib. Qəzet yazdı: “Ağ dəri cildli təbriknamənin üzərində qızıl hərflərlə ”Qraf Lev Tolstoya onun ingilis dostlarından anadan olmasının 80-illiyinə” yazılmışdı. Təbriknamənin içində rus torpağının dahi yazılıçısının ingilis pərəstişkarlarının salamı

¹ L.N.Tolstoyun yubileyinə. “Russkoye slovo”, 1908, 5 sentyabr (23 avqust), s.4.

² Yenə orada.

və təbriki var. Qeyd olunur ki, səkkiz yüz imzaların əks olunduğu təbriknaməyə minlərlə ingilis pərəstişkarı qoşulur”.¹

L.N.Tolstoy yaradıcılığına ehtiram edən alman oxucuları Dövlət Dunasına yubiley münasibəti ilə “mətbuat işləri üzrə cinayət məsulliyətinə cəlb olunmuş şəxslərin qanunvericilik yolu ilə cəzalarının azaldılmasını və ya əfv olunması”² təklifini irəli sürmüdürlər. Dumada isə dahi yazılıçının yubileyinin təntənəli keçirilməsi haqqında fikir ayrılığı yaranmışdı. “Russkoye Slovo” qəzeti yazdı ki, “qraf Lev Nikolayeviç Tolstoyun təntənəli alqışlanmasında fəal iştirak üçün Purişkeviç Dövlət Dumasında sağ mövqedə duran üzvlərdən, vəkillərdən, zemstvo nümayəndələrindən və digər şəxslərdən ibarət qrup təşkil edir. Sağçılar Tolstoyun yubileyini milli bayrama çevirmək istayırlar və bu məqsədlə xüsusi müraciət hazırlamaq niyyətindədirlər”.³ Bu məsələdə sol cinahda duranlar öz fikirlərini açıq bildirmidilər. Rusiya sosial-demokrat fəhlə partiyasının ifrat sol qanadının lideri V. Lenin 1905-1907-ci illər inqilabi hadisələrdən sonra mühacirətdə yazdığını və yazılıçının yubileyinə həsr etdiyi məqalədə onu “rus inqilabının aynası” kimi dəyərləndirmişdi. Sovet ədəbiyyatşunaslığında V.Leninin məqaləsi bolşevik rəhbərinin yazılıçının şəxsiyyətinə və dahi yaradıcılığına böyük hörmətin təzahürü kimi qələmə verildi. Bolşeviklər onu M.Qorki kimi proletar yazılıçısı hesab etməsələr də, tam dəqiqliyi ilə demək olar ki, özünü sayırdılar. Belə fikir formalaşıb ki, bolşeviklər və sovet həqiqəti üçün L.N.Tolstoy bolşeviklərin qəbul etmədikləri, əleyhinə mübarizə apardıqları hər şeyin simvolu idi. Bu, ömrünün sonuna yaxın L.Tolstoyun amansızcasına təqrid etdiyi çar Rusiyası, mütləqiyət, rus pravoslav kilsəsi, dövlət quruluşu, məhkəmə sistemi idi. Lakin L.Tolstoyu “rus indilabının güzgüsü” adlandıran Lenin yazılıçını ədalət və xalqın rifahı uğrunda

¹ L.N.Tolstoyun yubileyinə. “Russkoye slovo”, 1908, 10 sentyabr (28 avqust), s.3.

² L.N.Tolstoyun yubileyi şərfinə. “Russkoye slovo”, 1908, 15 (02) mart, s.3.

³ “Russkoye slovo”, 1908, 17(04) mart, s. 3.

apardığı mübarizəyə görə ucaltırı, onu sona çatdırılmayan rus inqilabı ilə müqayisə edir. O, yazırı: "Bir tərəfdən, kapitalist istismarı amansız tənqid edilir, hökumətin zorakılıqları, məhkəmə və dövlət idarəsi oyubazlığı ifşa edilir, sərvətin artması və mədəniyyət nailiyyətləri ilə fəhlə kütłələrinin səfələt, cəhəlat və məşəqqətlərinin artması arasında ziddiyətlərin bütün dərinliyi aşkara çıxarılır; digər tərəfdən, - zorakılıq yolu ilə "züləmə müqavimət göstərməmək" divanəcəsinə təbliğ edilir".¹ Məhz Tolstoyun dini və mənəvi imperativlərinin əsas tezislərdən biri olan "züləmə müqavimət göstərmə" tezisi Lenin təlimini "tolstoyçuluqdan" fərqləndirirdi. Lenin, özünün nifrat etdiyi çarizmi və mütləqiyəti məhv etməyə, Rusyanın mövcud dövlət quruluşunu dağıtmaya çağırırdı. Tolstoy isə "zorakılıq əleyhinə olan filosof", kapitalizmin yürüyü ilə mübarizədə kəndli sivilizasiyası dəyərlərinin müdafiəcisi idi.² Yəzicinin ünvanına kəskin ifadələr işlətməkdən çəkinməyən Lenin onu bir mülkədar, İsa divanəsi, bəşəriyyətin xilası üçün yeni çarələr kəşf etmiş üzgün, əsəbi, iradəsiz adam və gülünc peyğəmbər adlandırır. Leninin fikrincə, yəzicinin təlimindən qidalanan böyük kəndli kütłəsi rus inqilabı zamanı "...lap Lev Nikolayeviç Tolstoy ruhunda hərəket edərək, ağlayır və dua edirdi, boşboğazlıq edir və xəyalə qapılırdu, ərizələr yazar və "xahişçilər göndərirdi".³

"Bakinski Raboçi" qəzetində dərc olunmuş S.Nyuşinin L.N.Tolstoyun yubileyinə həsr olunan məqaləsi həmin tərzdə yazılmışdı. Müəllifin fikrincə, L.Tolstoy rus xalqının özünüdək etməsinin inkişafında böyük rol oynamışdı, kapitalizmin yaxınlaşlığı dövrə rus kəndlisinin istəyini ifadə etmişdi, lakin dahiiliyinə baxmayaraq iki düşmən sinif - kapitalistlərlə fəhlələr arasındaki ziddiyətləri başa düşməmişdi. O, yazırı: "Birincilər

¹ Lenin V.İ. Lev Tolstoy rus inqilabının güzgüsü kimi.

Bakı: 1969, Azərnəşr, s.9-10.

² Kara-Murza S. Rus inqilabının maynası. <http://www.situation.ru/>

³ Lenin V.İ. Lev Tolstoy rus inqilabının güzgüsü kimi.

Bakı: 1969, Azərnəşr, s.13.

öz hakimiyyətlərinin qorunması və möhkəmlənməsini, muzdlu fəhlələrin yaratdığı həyat nemətlərindən rahat və daha çox həzz almaq üçün çalışırlar. Digərləri isə özlərinin həyatı, arvad və uşaqlarının həyatını qorumaqdan ötrü, köləliyin, sinifi hökmranlığın və cəmiyyəti siniflərə bölən şəraitin ləğvi uğrunda vuruşurlar".¹ Müəllif bildirirdi ki, sinifi hökmranlıq və bundan irəli gələn şər L.Tolstoyun həyatlarından razı varlı insanlara ünvanlaşığı peşmanlılığı təbliğ etməklə məhv edilməyəcək. Eyni zamanda "qəlbin nəcibliyini" və mənəviyyatın təbliği ilə yoxsullar və məzəlmlər arasında cinayətkarlıq, sərxoşluq, faişlik ləğv edilməyəcək. S.Nyuşin vəziyyətdən çıxış yolunu yəzicinin təbliğ etdiyi qəlbin yaxşılaşdırılması və onun şəfa tapmasında deyil, "minlərlə yoxsulan əməyi, dərdi və göz yaşları hesabına başa gələn yüzlərlə varlığın firavan həyat, toxluq, rahatlığını yaradan səbəb və şərtlərin"² dəyişdirilməsi və ləgvində göründü.

Əgər yəzicinin İncili şərə qarşı zor işlətməkdən imtina idisə, proletariatın İncili, müəllifin yazdığını görə, barışmaz sinifi mübarizədir. Fikrini davam etdirən Nyuşin daha sonra yazırı: "Məhz bu səbəbdən qraf Tolstoy proletariatın gözündə öz semimi, lakin irtica həqiqəti moizə edən apostoldur. Sözsüz ki, çox az proletar buna görə onu alqışlayacaq. Qraf Tolstoyun "həqiqəti" deyir ki, daha yaxşı həyata, azadlığa və xoşbəxtliyə gedən yol yalnız şəxsin təkmilləşməsi və qəlbin təmizlənməsindən keçir. Bu səbəbdən ətraf şəraitlə, iqtisadi və başqa köləlik və istismarla mübarizə aparmaq gərək deyil, bu səbəbdən təşkilatlanma və qardaş həmrəyliyi sinifi maraqlar uğrunda mübarizə və onların qorunması üçün deyil, "tövbə və nafsi saxlamaq" üçün gərəkdir".³

Müəllif qarşısına sual qoyur: insan qəlbinin incə psixoloqu, bədii yaradıcılığı insanı göylərə qaldırıb apara bilən dahi

¹ Nyuşin S. Qraf Tolstoy və onun yubileyi haqqında.

² "Bakinski Raboçi", 1908, №5-6, s.4-7.

³ Yenə orada.

³ Yenə orada.

yazıcıının yubileyini proletariat qeyd etməlidirmi? "Yox", - o, cavab verir, çünkü varlı və toxlar onun bədii sözündən və dahiyanə fikirlərindən həzz alıqları vaxt "proletariat kapitalın zəncirliyə torpağın dəhşəti həqiqətinə, alovlanan dəmirçi ocağına, ağır kürzə və dəmir zindana buxovlanmışdı...".¹ Müəllif belə qənaətə gelir: "Qrafın yubileyini proletariat dərd-kədərdən və sosial problemlərdən uzaq olan varlıların və hakimiyyət sahiblərinin bayramı hesab edir. Məzəlum xalqın bayramı hələ qabaqdadır!...".²

İnqilabi böhran illərində Bakı bolşeviklərinin daha bir nəşri – "Bakinski proletari" qəzeti (1907-1909) işq üzü gördü. O, gizli çap edildi. İki il ərzində, "20 iyun (3 iyul) 1907-dən 27 avqust (9 sentyabr) 1909-a kimi",³ qəzetiñ yeddi nömrəsi çıxmışdı. "Bakinski proletari" qəzetiñ birinci sayı RSDFP Bakı Komitəsi Balaxanı rayon təşkilatının, ikinci sayı isə Balaxanı və Qara Şəhər rayon təşkilatlarının orqanı kimi çıxmışdı. Sonraki nəşrlərdə qəzet RSDFP Bakı Komitəsinin orqanı kimi təqdim olunmuşdu. Qəzet bolşevizmin ideyasını və taktiki mövqelərini müdafiə edir, nəşrin təbirinə "xırda burjuasiyasi cərəyan olan mənşəviziñ" mahiyyətini açırdı. Həmin dövrə bolşeviklər partiyasının daxilində sonda partianın geniş xalq kütłələrindən uzaqlaşmasına və təşkilatlarının bir-biriylə əlaqələrinin kəsilməsinə gətirən siyasi böhran müşahidə olunurdu. "Bakinski proletari" yazırdı ki, partiya böhranının səbəbi "inqilabin özünün böhranıdır, əks-inqilabin müvəqqəti təntənəsidir, çıxışlardan sonrakı süküntür, nəhayət, partianın beşinci-altinci illərdə nəfəs aldığı yarımadadlığın əldən çıxmasıdır".⁴ Qəzetiñ fikrincə, 17 oktyabr 1905-ci il Manifestiyə verilən

¹ Nyuşin S. Qraf Tolstoy və onun yubileyi haqqında.

² "Bakinski Raboçı", 1908, №5-6-, s.4-7.

³ Yena orada.

⁴ Jvaniya Q. Zaqafqzaiyanın bolşevik mətbuatı birinci rus inqilabi ərəfəsində və illərində. Tiflis: Gürcüstan KP MK nəşriyyatı, 1958, s. 407.

⁴ Partiya kriziñ və bizim məqsədlərimiz. "Bakinski Proletari", 1909, №6, s.1.

azadlıqlar nəticəsində partiya inkişaf etdi, genişləndi və möhkəmləndi. Qəzet yazırı: "İnqilab geri çəkildi, azadlıqlar yox oldu və partiya zəifləməyə başladı, ziyanlılar, daha sonra isə tərəddüd edənlər partiya sıralarından qaçdırı".¹ Böhrandan çıxış yoluñ qəzet partiya sıralarının sağlamlaşdırılmasında və yeniləşməsində, onun proletariatin sınıf kimi mütəşəkkiliyinin artmasını təmin edə biləcək fəhlə partiyasına çevrilməsində görürdü. Qəzetiñ baş məqaləsində deyilirdi: "Əsas məsələ bu sağlamlaşdırmanın üsullarını tapmaqdadır, xalq kütləsi ilə əlaqə yaradıb təşkilatları vahid orqanizmdə birləşdirmək yollarını açmaqdır".²

Fəsilə yekun vurarkən qeyd etmək istərdik ki, 1905-1907-ci illərin birinci rus inqilabı dövründə, kapitalın intensiv artımı, sınıfı mübarizənin və millətlərarası qırğınıñ kəskinləşdiyi bir vaxtda ideya-siyasi mübarizə, iqtisadi və mədəni həyatda dövri mətbuatın rolü artnmışdı. 17 oktyabr 1905-ci il Manifesti imzalandıqdan sonra müxtəlif yönülü nəşrlər işq üzü gördü. Bunların sırasında içtimai-siyasi mətbuat üstünlük təşkil edirdi. Həmin illərdə ideya-siyasi istiqamət baxımdan Azərbaycanın rusdilli mətbuatı müxtəlif idi. Əgər 1905-ci il inqilabi hadisələrə qədər "Bakinskiye qubernskiye vedomostı", "Kaspı", "Bakinskiye ob-yavleniya", "Neftyanoye delo" kimi dövri mətbuat əsasən hökumətin tutduğu yolu, çarizmin xarici və daxili siyasetini dəstəkləyirdilərsə, 1905-ci il 17 oktyabrdan sonra bir sira nəşrlərdə ("İzvestiya soveta raboçix deputatov", "Bakinski raboçı" və s.) mübarizə meydanına çıxmaqdə olan sosial-demokratik müxalifətin ruhu və proletar ideyaları, digərlərində ("Baku", "Bakinskiye Izvestiya", "Bakinskoye Exo", "Vestnik Baku" və i.a.) isə kommersiya və millətçilik maraqların müdafiəsi kök saldı. Həmin dövr üçün kapitalın mətbuatı nüfuz etməsi, qəzet müəssisələrinin və yoldaşlıqlarının yaranması səciyyəvidir.

¹ Partiya kriziñ və bizim məqsədlərimiz. "Bakinski Proletari", 1909, №6, s.1.

² Yena orada.

Bankların, trestlərin burjua mətbuatına təsiri artırdı, onlar qəzet müəssisələrinin sahmlərinin sahibliyinə yiyələnir, qəzetləri öz maraqlarına tabe edirdilər. Erməni tacirlərinin kommersiya-millətçi nəşrləri olan "Baku", "Bakinskiye İzvestiya", "Bakin-skoye Exo", "Vestnik Baku" və s. özlərini konstitusion-demokrat istiqamətli nəşrlər adlandırsalar da, əslində erməni millətçi "Daşnaksutyun" partiyasının ideyalarının təbliğatçıları idilər. Həmin qəzetlərin naşirləri Bakıda iki məqsəd güdürdülər – Bakı nefti və şəhərdə münbit sənaye-kommersiya mühiti hesabına varlanmaq və erməni xalqının özünün müqəddaratinin həlli məsələsinin siyasi müstəvidə irəli çəkmək.

Birinci rus inqilabı şəraitində bolşeviklər ilk dəfə leqal qəzet buraxmaq imkanı eldə etdilər. İrtica illərində represiyaların tuğyan etdiyi zaman Bakıda "Bakinski Proletariy", "Qudok", "Bakinski Raboçiy" və s. qəzetlər işq üzü gördülər. Bu, hakim quruluşun məhvi uğrunda mübarizənin aparıcı qüvvəsi kimi proletariyatın tarixi missiyasını sübut edən yeni tip mətbuat idi. O, nəinki Bakıda, bütün Zaqqafqaziyada geniş yayılmışdı. 1904-cü ildən 1907-ci ilə kimi Tiflisdə və Bakıda "Kavkazski Raboçi Listok", "Borba Proletariata" (gürcü, rus və erməni dillərində), "Axali Droyeba" ("Yeni Zaman"), "Kans" ("Qiğılçım", erməni dilində), "Ryadovoy", "Priziv" və başqa bolşevik qəzetləri nəşr edilirdi. Təməli birinci rus inqilabi illərində qoyulan bolşevik mətbuatı yeni tarixi şəraitdə - Sovet hakimiyyəti illərində inkişaf edərək kommunist partiyasının təşviqatçısı və təbliğatçısı oldu.

Həmin illərdə demokratik dəyişikliklər ruhu təsiri altında mütərəqqi milli mətbuat yarandı. Qabaqcıl Azərbaycan ziyalılarının rəhbərliyi ilə Azərbaycan və rus dillərində çıxan "Həyat", "İrşad", "Proqress" və digər qəzetlər başqa xalqların mətbuatından fərqli olaraq Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin deyil, bütün xalqın maraqlarına səmimi xidmət etmişlər. Bu, XIX əsrin sonu-XX əsrin əvvəli milli jurnalistikə tarixində yeni hadisə idi.

2.3. Birinci rus inqilabının satirik mətbuatın inkişafına təsiri

Həqiqi satiranın inkişaf dövrü, bir qayda olaraq, ictimai yüksəliş illərinə təsadüf edir. Bu fikri çar Rusiyasında islahat illəri adlanan XIX əsrin 50-60-cı illərində "Veselçak", "Arlekin", "Razvleçeniyə" kimi satirik jurnalların işq üzü görməsi, hətta, həmin vaxtin ən tanınmış ciddi nəşrlərindən biri sayılan "Sovremennik" jurnalında 1859-cu ildə "Svistok" satirik şöbənin açılması təsdiqləyir. Xatırladaq ki, "Sovremennik" aylıq ədəbi və ictimai-siyasi jurnalda dövrün nüfuzlu yazıçı və şairləri ilə yanaşı inqilabçı demokratların məqalələri də dərc olunurdu. Həmin il "İskra" həftəlik satirik jurnal da çıxmaya başladı.¹

Lakin satirik mətbuatın əsl bumu birinci rus inqilabi illərində müşahidə olunmuşdu – əvvəlcə Peterburq və Moskvada, sonra Tiflisdə, Bakıda, Kiyevdə və imperianın digər şəhərlərində bir-birinin ardınca satirik jurnalların nəşri başlandı. Hesablamala görə, "əgər XIX əsrə Peterburqdə 47, Moskvada 12, əyalətlərdə 20 satirik jurnal çıxırdısa", təhlil edilən dövrə "Rusiyanın 40-a yaxın şəhərində 1500-dən artıq adda jurnal çıxmışdı, bunların da ümumi tirajı 40 milyon nüsxəyə qədər idi".²

17 oktyabr 1905-ci il Manifestində dərhal sonra çıxan N.Şebuyevin "Pulemyot" jurnalı oldu. Nəşr 1905-ci ilin noyabrın 13-də işq üzü gördü.³ Həmin il paytaxtda "Jalo", "Topor", "Zritel" və s. jurnallar da nəşr olunmağa başladı. İlk satirik jurnallar adı gündəlik qəzetlər kimi ağ-qara çap edilirdi. Görünür,

¹ Yesin B. XIX əsr rus jurnalistikası tarixi. Moskva: "Vişsaya şkola" nəşriyyatı, 1989, s.118.

² Lepilkina O. Rusiya əyalət mətbuatı sistemi birinci rus inqilabi ərefəsində və illərində. http://www.nbuu.gov.ua/portal/Sjc_Gum.

³ Ustyuzhanina P. 1905-1907-ci illər inqilabında rus mətbuatının satirik jurnalistikə fenomeni. http://sfukras.akademia.edu/Polina_Ustyuzhanina/Papers/173353/_1905-1907_c.2.

naşır və ya redaktorlar öz məhsullarını bazara çıxarmağa tələsir-dilar. Belə jurnallardan biri də 1905-ci ildə 8 səhifə həcmində, cəmi iki sayı buraxılmış “həftəlik siyasi və ictimai satira orqanı” “Klyuv” oldu (redaktor A.Qolstrem). “Klyuv” jurnalı siqnal nüsxəsinin çapından sonra hökumət tərəfindən nəşri dayandırılmış “Dyatel” adlı jurnalın əvəzinə çıxmışdı. Sonuncunun birinci səhifəsində jurnalın adının yanında qəfəsə salınmış, qəfəsdən yalnız iti dimdiyinin ucu çıxan ağacdələn (jurnalın adına uyğun – L.H.) təsvir edilmişdi. Mütləqiyətin devrilməsinə aşiq-əşkar işarə edən “Klyuv” öz sələfinə müraciət edərək deyir:

*Möhkəm ol, yoldaş, zaman gələcək,
Azadlıq ulduzu parıldayacaq,
Dəmir zəncirlər də qırılacaq.*¹

Rəngli jurnal çapı cəhdlerinə 1906-cı ilin əvvəlində rast gəlinir. 10 fevral 1906-cı il tarixdə Peterburqdə birinci səhifəsində “Biç, dəryaz, biç, // Nə qədər alaqrarlıqdır, biç” şüarı ilə çıxan “Kosa” (Dəryaz) jurnalı ölkədə baş verən dəyişikliklərə inamsızlığını göstərir. Aşağıdakı misralarla naşr vəziyyətin yaxşılıqla doğru dəyişəcəyinə ümidi bəsləmədiyini bildirir:

*“Çöldə qışdır, evimiz soyuq
Qapılmışq xəyalə -
Bahar azadlıq gətirəcək!
Ətirli may üzümüzə güldü,
Əvvəlki köləlik yerində qaldı”.*²

Məhz 1906-ci ildə satirk mətbuatın ən yüksək inkişafı baş vermişdi. Demək olar ki, hər yerdə - mərkəzi şəhərlərdə, əyalətlərdə - açılan satirk jurnallar həftəlik idi. Nəşrdə yaranan bir həftəlik fasilə jurnallara günün aktual mövzusuna dair mətn

¹ “Klyuv”, SPB, 1905, №2, s.1.

² “Kosa”, SPB, 1906, №1, s.6.

(felyeton, pamphlet, epigramma və d.) və, satiranın tərkib hissəsi olan karikatura hazırlamağa imkan verirdi. Belə mətbuat orqanı ətrafında qələmlərinə “satira zəhəri” yeridilmiş ədəbiyyat və jurnalistikanın ən parlaq nümayəndələri birləşirdilər.¹ Onların yazıları kəskinliyi və aktuallığı ilə fərqlənirdi.

Bir çox hallarda naşrin adı bu və ya digər jurnalın bədii-əyani istiqamətini eks etdirirdi. Misal üçün, Peterburqdə çıxan “Ançar” – “xalq xülyalarının qəhrəmanı” cəhalətparəstislərinin qatı düşməni idi, mütləqiyəti, S.Vitte hökumətini ifşa edirdi, 17 oktyabr Manifestinin verdiyi azadlıqlara inamsız yanaşdı: “Vətəndaş hüquqlarına sanki bal yaxılıb// Senzura yiğisidirən kimi, büdcəyə pul yıgilib”².

Jurnalın naşirləri hesab edirdilər ki, A.Puşkinin Ançarı kimi onların da “Ançar”ı ehtirasla azadlıq istəyən təbiətdən yaranıb (“Bitirəndə onu çöllər//Salib teşnə vədəsinə” – L.H.).³ Nəşrin məqsəd və vəzifələri haqqında oxuculara məlumat verən jurnal birinci sayında öz məsləkini belə ifadə etmişdi:

“Ançar” jurnalı dünyaya gəlir, // Satira zəhəri yeridibdir qələminə; // Xalq göz yaşlarının bəhrəsi//O, bütün mürtəcelərə ölüm gətirir. // Ölüm, qəm, göz yaşları vadisi//Onu bizim aramızda yaratdı//”Ançar” – xalq xülyalarının qəhrəmanı; // O, qandalların düşmənidir, dəhşətli və güclüdür. // O, yeganədir kainatda// Durub hüquq, azad həyat keşiyində, // Özünü qurban edir// Qardaşlar və vətən üçün”⁴.

Özünün program məqaləsində “Ançar” qeyd edirdi ki, çoxdan gözlədiyimiz an, azadlıq şəfəqi vaxtı çatıb, və satira zəhəri “budaqlardan, köklərdən axır, bir ağacdan digərinə keçir, Ançar isə öz cəsarətli, düz yolunu gedir, və dünyada heç bir qüvvə onun ecəzkar gücünü, onun möcüzəli zəhərini basa bilməz”⁵.

¹ “Ançar”. SPB, 1906, №1, s.1.

² Yenə orada, s.7.

³ Puşkin A.S. Seçilmiş əsərləri. Bakı-2012, “Çağdaş AS” nəşr., s.50.

⁴ “Ançar”. 1906, №1, s.1.

⁵ Yenə orada, s.4.

Bütün Rusiyani, o cümlədən əyalətləri bürümüş inqilabi hərəkat dalğasında Tiflisdə “Kukureku”, “Krapiva”, “Komar” satirik jurnallar yarandı (redaktorlar Q.Yerisyan, A.Mamsurov, V.Davidysans – L.H.). Rusyanın digər satirik nəşrləri kimi bu jurnallar da mövcud quruluşu tənqid edir, ölkəni qanlı toqquşmalar həddinə götürmiş S.Vitte hökumətinə qarşı ittihamalar səsləndirirdilər. Çoxları ümidilarını Dövlət Dumasına bağlayırdılar. Lakin qanunverici orqanın nəyi işə dəyişcəyinə istehza ilə yanaşanlar da var idi. “Krapiva” jurnalı Duma çağırılmasını N.Nekrasovun məhşur “Unudulmuş kənd” şərində ucqar kənd əhalisi öz problemlərinin həllini Peterbuqdən gələcək ağa ilə bağlamaqları ilə müqayisə edir (“Gözlə, gələcək ağa, işləri salar qaydasına” – L.N.). Jurnal yazırıldı: “Həyat qapısında asırlar gür-cünü, //Anası onun itirib özünü...// Kazaklar yeyib-içirlər burada, //Gedəndə evi verdilər oda.// O vaxtdan zariyır qarı, döyür başına: //Duma yiğışar ... Duma işləri salar qaydasına”.¹

“Kukureku” jurnalı oxucular qarşısına zəncirlərini qırmış dalaşqan xoruz obrazında çıxmışdı. Nəşrin birinci sayında uşaqlar üçün nəzərdə tutulan “Hind xoruzu və quşxana” nağılı açıq-əşkar balaça deyil, nağılda təsvir olunan obrazların altında kimlərin nəzərdə tutulduğunu başa düşəcək böyük oxucu kütləsinə hesablanmışdı: “Yer üzündə bir quşxana var idi. Burada hindtoyuqları, qazlar, xoruz və toyuqlar, xırda-para cüçələr yaşayırı. Və onların hamısına vüqarlı, özündən çox razi, qırmızı və qaşqabaqlı hind xoruzu başçılıq edirdi; o, möhkəm mahmız gəzdirirdi, günlükli qırmızı kartuz və tünd göy rəngli çox gözəl mundir geyirdi”.² Jurnalın kimi nəzərdə tutduğunu anlamaq çətin deyil – bu, əlbətdə, imperator II. Nikolay idi. O, tədqiq edilən dövrə rəsmi qəbullara və təntənəli görüşlərə jurnalın təsvir etdiyi libasda gəlirdi. Pyotraqədərki zamanlarda çar qızılı parçadan biçilmiş uzunətəkli kaftan geyinirdi, başına

¹“Krapiva”. Tiflis: 1906, №1, s.3.

²“Kukureku”, Tiflis: 1906, №1, s.2.

çar papağı qoyardı, əlinə əsa götürərdi. Əvvəlki hökmədarlardan fərqli olaraq II. Nikolay xeyli sadə, daha doğrusu, o qədər də təmtəraqlı geyinməzdı. Bununla belə, onun qarderobu olduqca geniş idi, və, rus çarlarının həyatlarının tədqiqatçısı İ.Ziminin fikrincə, qarderobun xeyli hissəsini hərbi mundirlər təşkil edirdi: “Rus ordusunun çoxsaylı alaylarına himayədərlik edən imperator situasiyadan asılı olaraq bu mundirləri geyirdi... Bu kolleksiyada rəsmi səfərlər zamanı geyilən Avropa dövlətləri orduları alaylarının da mundirləri var idi”.¹ Müəllif bildirir ki, mülki geyimdə II. Nikolay nadir hallarda görünürdü, və çarı belə geyimdə görməyə adət etməyən ətrafi təcüblənirdi və bu halı başa düşə bilmirdi. Görünür bu səbəbdən təbəələrinin yaddaşında çar bahalı hərbi formada yadda qalmışdı.

Çarın təqdim edilən obrazı “Kukureku” jurnalının sonrakı saylarının birinin üz qabığında daha ötkəm formada verilmişdi. O, bu dəfə həmin libasda, amma xoruz şəklində təqdim edilmişdi. Jurnalın cəsarətindən heyrətə gələn C. Məmmədquluzadə demişdi: “Xudaya, yuxudurmu bu, ya eyni həqiqətdir?! Padşahı da mümkünüş lağa qoymaq və onu xoruz şəkilinə salıb dünyaya nəşr etmək?”.² Sən demə, olarmış. Çünkü, lümpenlərin etdiyi inqilab nəticəsində ölkədə başqa dövr hökm sürdü. “Kukureku” jurnalı inqilabçıları “ağaların ziyaflərindən sonra qalan qırıntıları götürən”³ cahil sərcəyə bənzədir. Toyuqla söhbətləşən sərçə quş həyatində olan sakitliyi pozmağa çalışır: “Olmayla siz, suyu süzülmüş toyuq, həmişəlik bu həyatda yaşamaq, yumurtlamaq, cüce çıxarmaq fikrindəsiniz? Xanım, siz həqiqətən azadlığa çıxıb Allahın yaratdığı dünyaya baxmaq, özünüzü göstərmək istəmirsiniz?...”⁴

¹ Zimin İ. İmperator iqamətgahlarının böyük dünyası. XIX əsrin ikinci dördə biri - XX əsrin əvvəli. M.: Sentrpoliqraf, 2011, <http://statehistory.ru>

² Azərbaycan mətbuatı tarixi antologiyası. II cild, I cild.

Bakı: “Elm və təhsil”, 2010, s.206.

³ “Kukureku”, 1906, №1, s.2.

⁴ Yenə orada.

Jurnal mütləqiyətə və tədqiq edilən illərdə baş verən hadisələrə münasibətini yalnız obrazlarla bildirmir. Həmin dövrün ən mühüm hadisəsini jurnal 17 oktyabr Manifestinin imzalanmasını hesab edir və buna öz münasibətini bildirir. Jurnal “Azadlıq” şərində rus bilinələrinin qəhrəmanı, pəhləvan və əfsanəvi əkinçi, rus kəndlisinin, rus xalqının qüdrətini təcəssüm edən Mikula Selyaninoviçin adından Manifestin verdiyi azadlığı boşboğazlıq adlandırır: “Köləlik olan yerdə “azadlıq” səsi gəlir! Mühafizəkar ölkədə azadlıq qandallanır”.¹

Satirik nəşrlərə maraqlı nəzərə alan jurnal bütün karikaturaların altındakı mətnləri üç – rus, gürcü və erməni dillərində verirdi. “Komar” jurnalı da bu yolu seçmişdi. Bu jurnalın birinci sayı bütövlükle karikaturalardan ibarət idi, belə ki, nəşrin yazdığına görə, “Tiflis ş. müvəqqəti gen.- gubernatoru qalan materialların dərcinə icazə verməmişdi”.²

Tiflisin təhlil edilən üç satirik jurnalları arasında məhz “Komar” şəhərin və onun əhalisinin problemlərini bu və digər dərəcədə işıqlandırırdı. Çarizm, Manifest, Dövlət Duması və ölkə üçün ümumi olan digər mövzulardan savayı jurnal Kaxetiya dəmir yoluñun tikintisi, Qoridə tibb xidmətinin vəziyyəti və bu kimi yerli əhəmiyyətli mövzulara da diqqət yetirirdi. Sözün birbaşa və məcazi mənasında balaca olan “Komar” kiçik ölçüdə dərc olunsa da qarşısına gücünə münasib olmayan məqsədlər qoymuşdu. Bunu, nömrələrinin birində “Şir və ağaçanad” şeirini dərc edən jurnal özü də etiraf edirdi. Şeirdə şiri arxasından sancıb doyunca qan içən, cəsarətlənib şirin belinə qalxan, üzündən sancan, daha sonra onun burnuna girən ağaçanaddan bəhs edilir. Bu zaman şir asqırır və ağaçanad məhv olur: “Ağaçanad yerini bilməlidir. Ona arxada yer verilmişdi. Niyə özünü şirin burnuna soxurdu?”, - deyə, jurnal söyləyənləri tösdinqələyir.³

¹ “Kukureku”, 1906, №1, s.3.

² “Komar”. Tiflis: 1906, №1, üz qabığı.

³ “Komar”, №2, 1906, s.2.

İnqilabi hadisələrin ən qızığın çağında yaranan bu jurnallar cəsarəti, hətta ötkəmliyi ilə heyrləndirir. Həmin dövrün jurnalistikasının tədqiqatçılarından biri satirik nəşrlərin meydana gəlməsini belə təsvir edirdi: “1905-ci ildə sanki al-qırmızı peyk göyə yüksəldi. Yüksəldi, partladı və gözlənilməz, qeyri-adiliyi və vahiməli cəsarətiylə qorxudan yüzlərlə al-qırmızı satirik jurnallar şəklində hər tərəfə səpələndi”.¹

Lakin Tiflisdə nəşr olunan erməni əsilli şəxslərin (Yerisyan, Mamsurov, Davidyans – L.H.) satirik jurnallarının daha bir, yalnız onlara xas xüsusiyyəti var idi. Həmin jurnallar hər zaman, bu və ya digər şəkildə, erməni maraqlarına yaxın mövqelərdən çıxış edirdilər. Onlar bunu açıq-aşkar bildirmirdilər, amma düşmən münasibət bəslədikləri müsəlman dininə, azərbaycanlıya və türkə ünvanlanan, məsumanə formada təqdim olunan hansısa parodiya və ya karikaturada bu özünü bürüzə verirdi. Aşağıda götirdiyimiz nümunə bunların ən zərərsizidir: “Qəlbim qan ağlayır, //Qullar içinde anadan olmuşam...//Allah həyat verib, amma xoşbəxtlik verməyib!//Ona dua etmək mənim borcumdur.//Barışmaz düşməncilik içinde, //Qardaş qardaşı qırır!... Qan axıdır!...//İnan: bu, Onun istəkli dünyasıdır//Və “dünyaların ən yaxşısidir!”² Belə qərəzçilik Bakıda çıxan erməni satirik jurnallarına da xas idi, bunu aşağıda ətraflı təhlil edəcəyik.

1905-1907-ci illərin inqilabının yüksəliş dövründə yaranan bu jurnallar əksər hallarda mövcud vəziyyətə barışmaz olduqlarını gizlətmirdilər. Onlar hesab edirdilər ki, “cox əsr günəş işığına həsrət qalıqlar” və “əhatə edən zülmətə yaman adət ediblər”.³ İnqilabi mübarizə ehtiraslarından doğulan bu jurnallar 2-3 buraxılışdan sonra hökumət tərəfindən qadağan olunurdu və, mətbuat tarixində ədəbi və bədii iz qoymadan yoxa çıxırı. Bu

¹ Ustyuanina P. 1905-1907-ci illər inqilabında rus mətbuatının satirik jurnalistika fenomeni. [http://sfukras.akademia.edu/Polina Ustyuzhanina/Papers/173353_1905-1907_c.1](http://sfukras.akademia.edu/Polina_Ustyuzhanina/Papers/173353_1905-1907_c.1)

² “Kukureku”, 1906, №1, s.4.

³ “Ançar”, 1906, №1, s.3.

gün həmin nəşrlərə maraq onların ədəbi-publisistik əhəmiyyətindən deyil, fəaliyyət göstərdikləri dövrə olan maraq səbəbindən bibliografiq dəyər kəsb edir.

Öyrənilən dövrə Cəlil Məmmədquluzadənin yaratdığı ilk milli satirik "Molla Nəsrəddin" jurnalı işıq üzü gördü. Jurnalın birinci sayı 7 aprel 1906-ci ildə çıxdı. Tədqiq etdiyimiz jurnallardan fərqli olaraq "Molla Nəsrəddin" uzun illər ərzində nəşr olunmuşdu və milli mətbuat tarixində silinməz iz qoymuşdu. Nəşrin birinci sayında C.Məmmədquluzadə etiraf etmişdi ki, "Molla Nəsrəddin"i yenilik və inqilabi dəyişikliklərlə zəngin dövr özü yaratmışdı. O, xatirələrində yazdı ki, əgər çar Nikolayı tənqid etmək olarsa, niyə Şərq sultanı və padşahları, və, ən əsası, Azərbaycan cəmiyyətində sultانlıq və padşahlıq edən din nümayəndələrini tənqid etmək olmaz.

Molla Nəsrədinin – latifələr, nağıllar danışan güləyən qoca-nın ədəbi obrazı müsəlman Şərq tarixindən götürülmüşdü. Bu, zəngin həyat təcrübəsinə malik və eyni zamanda sadəlövh bir qo-canın klassik Şərq personajıdır. Lakin onun zahiri sadəliyinin və, hətta hekayələrinin primitivliyi arxasında əslər boyu eyhamlarla danışmağa adət etmiş Şərq oxucusunun yaxşı başa düşdürücü ciddi məna durur. Jurnalın təşəkkülü mərhələsində çarı tənqid, hətta devirmək olardı, amma xalqın əsas kütləsinin din nümayəndələrinin sözlərinin sarsızlaşlığına dərindən inandığından mollaları nəinki tənqid, heç müzakirə də etmək olmazdı: "Paho, nə danışsan və kimin sözünü danışırsan? Sənin sözündən qan qoxusu gəlir. Kimin sözünü danışırsan? Mollaların? Axundların? Onlara bu minillərcə kimsə bata bilməyib. Hətta Nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyi".¹ Hətta ən güclü imperiyalardan birinin çoxəsrlik hakimiyyətinin dayaqlarını sarsıdan 1905-ci ilin hadisələri M.F.Axundovun və onun tərəfdarlarının (Seyid Əzim Şirvani, Qasım bay Zakir) vəfa-

tından sonra dərin "qış yuxusuna getmiş" geniş avam və cahil xalq kütləsinə din xadimlərinin tsəri ziifləməmişdi. Xalqın qabaqcıl hissəsi, milli ziyahıların nümayəndələri din və din xadimləri mövzusuna toxunduqda mollaların və onların əlaltılarının intiqam obyekti qərəbələrindən təsdiq edilmişdir. Tanınmış publisist Ə.b. Ağayev və onun "Irşad" qəzeti belə qisasdan az zorə çəkməmişlər. Təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi hallarda mollaların və onların başçılıq etdikləri cinayətkar ünsürlərin yanında mətbuat işçiləri də dururdular. Belə qarşılurma 1907-ci ildə "Irşad" və Mir Həşim bay Vəzirovun nəşr etdiyi "Təzə hayat" qəzetləri arasında müşahidə olunmuşdu. İşıq üzü gördükdən az sonra "Molla Nəsrəddin"də yerli möhummətçilərin qəzəbinə gəldi – jurnalda "boykot elan edildi, məscid minbələrindən redaktorun ünvanına lənətlər yağdırıldı, bəzi şəxslərin vəsadəti ilə onun çapı müvəqqəti dayandırıldı, Qafqazın və İranın şəhər və kəndlərində yaşayan əməkdaşlar işlədikləri yerin adını gizlətməli olaraq xüsusi bir məxfi "mollanəsrəddinçilər" sektası yaratıldılar, və bütün bunlar yalnız qüdrətli din xadimləri və avam dindarlar tərəfindən tərədiləndi".² H. Minasazovun qeyd etdiyinə görə, "canlı sözün azadlığına qarşı yürüsdə, təəssüf olsun, cəmiyyətin ziyanı təbəqəsinin nümayəndələri də iştirak edirdilər".²

Öyrənilən dövrə jurnal daha çox cəmiyyətin müxtəlif əskikliklərinə səbəb olmuş ruhanişri, dini fanatizmi və cəhalətpərəstliyi ifşa edirdi. Onu nəinki Tiflis və Bakıda oxuyurdular – jurnal Rusiyanın müsəlman quberniyalarında, həmçinin İran və Osmanlı imperiyasında yayılırdı. "Molla Nəsrəddin"in ətrafında Azərbaycan ziyahıların ən yaxşı nümayəndəleri – şair və yazıçılardan M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsər, rəssamlar Ə.Əzimzadə, O.Şmerlinq, İ.Rotter birləşmişdilər. Jurnalda dərc olunan felyetonlar, pamphletlər, parodiylar adı möişət mövzularına aid olsalar da dərin məna daşıyırıldır. Felyeton və

¹ Azərbaycan mətbuatı tarixi antologiyası. I cild. Bakı: "Elm və təhsil", 2010, s.208.

¹ Minasazov H. Seçilmiş əsərləri. Bakı: 1982, "Yazıçı" nəşr., s.114.

² Yenə orada,s.115.

pamfletlerin bədii, canlı dili ilə satirik sözün gücünü nümayiş etdirən “Molla Nəsrəddin” öz səhifələrində ən önəmli ictimai problemləri qaldırırdı. Həmin illərdə Azərbaycan üçün qadın azadlığı məsəlesi və milli dila münasibət daha aktual idi. Artıq jurnalın birinci sayında öz oxucularına müraciət edən redaktor onlarla ana dilində danışığına görə istehza ilə üzr istəyir, belə ki, bu dildə yalnız sadə insanlar danışır deyir: “Məni gərk bağışlayasınız, ey mənim türk qardaşlarım ki mən sizlə türkün açıq ana dili ilə danışram. Mən onu biliram ki türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırgalıya-yırgalıya sizə türk dilində lay-lay deyirdi...”.¹ Kəskin şəkildə duran digər məsələ - Azərbaycan qadının zülm və cəhalətdən azad edilməsi məsəlesi öyrənilən dövr mətbuatının əsas mövzularından idi. Bu məsələyə həmin dövrün bütün qabaqcıl insanları - Ə.b.Ağayev, N.Nərimanov, Ö.F.Nemanzadə, Ü.Hacıbəyov və, əlbətdə, C.Məmmədquluzadə müraciət etmişlər. İlk baxışdan “C.Məmmədquluzadənin qəhrəmanları - Danabaş kəndinin mömin, mənənə saf sakinləri əslində adı düzgünlükdən uzaqdırlar, cahillik isə onlara öz hərəkətlərini obyektiv qiymətləndirməyə imkan vemir”.² Bu azmiş, onlar, misal üçün “Eşşəyin itməkliyi” povestinin personajı Xudayar bəy kimi, öz bədənərinə Müqəddəs kitabda bəraət və mədh tapmağa müvəffəq olurlar. Xudayar bəy dostunun dul arvadı Zeynəblə bir məqsədlə - ona və uşaqlarına miras qalan əmlakı əla keçirmək üçün evlənmək istəyir: “Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nəticə bağışlamayıbdi”.³ Nəhayət, istəyinə nail olduqdan sonra

¹ Azərbaycan mətbuatı tarixi antologiyası. I cild, s.163.

² Hacıyeva L. Müsəlman cəmiyyətində qadının vəziyyəti.

“Dil və ədəbiyyat”, 2004, №4 (42), s.67.

³ Məmmədquluzadə C. Əsərləri. IV cild. I cild.

Bakı: “Öndər nəşriyyat”, 2004, s.78.

Zeynəbdən əmlakı ona verməsinə razılıq almaq üçün Xudayar bəy qadına işkəncə verməyə başladı: “Axırı iş o yerə çatdı ki, Xudayar bəy Zeynəbi soyundurdu və qaranlıq bir dama qatıb onu ac və susuz saxladı ki, bəlkə yumşala. Amma daşı da bu tövr sıxsan yumşalar. Zeynəb axırı yumşaldı”.¹ Baxmayaraq ki, evlənəndə Xudayar bəy Qurana istinad etmişdi, şəriət görə dul qadınla evlənmək və onu xoşbəxt eləmək savab iş olduğunu demişdi: “... evlənməklə çox vacibdir. Əvvəla ondan ötrü, vacibdir ki, evlənməklək səvəb işlərin birisidir”.² Həqiqətən, C.Məmmədquluzadənin sözlərində istehza varsa da, bu şəriətə qarşı deyil, qəhrəmanın özünə qarşı yönəlib. Müəllif Qurani günahlandırmır, o, Məhəmməd təlimini ləkələyənləri ifşa edir. Bu mənada, yazılını ateist hesab edən Ə.Mirəhmədovla razılaşmaq çətindir.³ Hörmətli akademik fikrini sovet illərində din əleyhinə təbliğat aparılan zaman demişdi və, o, sonradan XX əsrin əvvəli qabaqcıl ziyanlıların tənqidində məsələlərində yanlışlığa yol verdiyini etiraf etmişdi. Ehtimal etmək olar ki, etiraf din məsələlərinə səhvliyə də aiddir.⁴ Biz, dinin tənqidini tənqidçinin ateist olmasından xəbər vermadıyını bildirən Əziz Şərifin mövqeyi ilə razılaşarıq. Həmçinin nəzərə alınmalıdır ki, M.F.Axundovdan fərqli olaraq C.Məmmədquluzadə heç vaxt Məhəmməd peyğəmbəri və onun təlimini birbaşa tanqid etməyib.⁵

İlk milli satirik jurnalların qaldırıldığı məsələlər 1905-ci il inqilabından sonra Azərbaycan dilində çıxan digər satirik jurnallarda da - “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Mırat” (1910), “Ari” (1910-1911), “Kəlniyyət” (1912-1913),

¹ Məmmədquluzadə C. Əsərləri. IV cild. I cild. Bakı: “Öndər nəşriyyat”, 2004, s.120.

² Yenə orada, s.77.

³ Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: “Yazıcı” nəşr., 1980, s.322.

⁴ Axundova E. Ə.Mirəhmədov. Günahımı yumaq istəyirəm.

“Literaturnaya Qazeta”, 1992, 21 fevral.

⁵ Şərif Ə. Dördüncü düzəldilmiş. “Voprosi literaturum”. M.: 1972, №3, s.199-204.

“Lək-lək” (1914), “Tuti” (1914-1917), “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916), “Tartan-Partan” (1918), “Məşəl” (1919-1920) – öz əksini tapırdı. Bu nəşrlər M.İbrahimovun¹, C.Xəndanın², Mir Cəlalın³, Ə.Mirəhmədovun⁴, N.Axundovun⁵, Ə.Şərifin⁶, İ.Həbibbəylinin və digərlərinin elmi əsərlərində təhlil edilib.

Milli satirik nəşrlərdən fərqli olaraq tədqiq edilən dövrə rus dilində çıxan satirik jurnallar indiyə kimi araşdırılmayıb. N.Axundovun “Azərbaycan satirik jurnalları” monoqrafiyasında həmin jurnalların adı çəkilib.⁷ Onun tartib etdiyi “Azərbaycan dövri mətbuatı. Biblioqrafiyası (1832-1920-ci illər)” əsərində həmin jurnallar haqqında bibliografiq məlumatlar verilib.⁸ A.S.Qriboyedovun yaradıcılığının Azərbaycan mətbuatında işqlandırılmasını öyrənən M.A.Yaqubova “Cigit” satirik jurnalını araşdırımıya cəlb etmişdi, belə ki, həmin jurnalda anonim dərc edilən “Çatski Bakıda” komediyasının təhlili verilmişdi.⁹

Məhz adıçəkilən “Cigit” Bakıda rus dilində çıxan ilk satirik jurnal olmuşdu. Jurnalın nəşrinə icazə Bakı şəhər rəisi general-mayor Konevski tərəfindən 18 oktyabr 1907-ci il tarixdə

verilmişdi.¹ Çap hüququ Bakı taciri K.A.Karqanova məxsus idi. Bakı şəhər rəisinin Tiflis mətbuat komitəsiylə yazışmasından biz nəşrin programı haqqında məlumat əldə etmiş olurq – jurnal “rus və xarici həyatın siyasi, iqtisadi və ictimai mövzularına dair humoristik-satirik məqalələr dərc edəcəkdir”.²

Həmin arxiv sənədləri jurnalın həftəlik nəzərdə tutulduğunu, Erivansevin Bakıdakı mətbəəsində çap edildiyini bildirir. Birinci nömrə 1907-ci ilin oktyabrin 27-də iki min tirajla işıq üzü görmüşdü.³ Jurnalın birinci və sonrakı sayıları həmin dövrün satirik jurnalı üçün ənənəvi olan A3 formatda 6-8 sahifə həcmində çıxmışdı. Onun sahifələrində daxili və beynəlxalq həyatın ən mühüm hadisələri öz əksini tapırdı və, çox zaman bu hadisələr kəskin satirik formada oxuculara çatdırılırdı. “Cigit” jurnalı bayağılığı, məşşanlığı, rüşvətxorluğu, dövlət pulunun, malının uğurlanmasını, Bakının “qızıl gəncləri”nin əlaqəsizləşməni ifşa edirdi. “Cigit”in iti qələminə şəhər başçısı, Bakı dumasının qısları, hətta Dövlət Dumasının üzvləri belə tuş galındılar. Qəzətin mövqeyini yeni il qabağı nömrənin titul sahifəsində yerləşdirilmiş şəkil çox aydın əks etdirirdi – ləzginka rəqsini ifaçısı pozasında ağ at belində qoçaq cigit onu lənətləyən məmurların yanından ötərək onu sevincə qarşılayan oxuculara tərəf çapır.⁴ Qeyd etmək lazımdır ki, birinci nəşr ilü jurnal, həqiqətən, oxucuların rəğbətini qazanmışdı. Bu, özünü tirajın artmasında göstərmişdi. Jurnal yazırıdı: “Tirajın gözlənilməz artımı cəmiyyətin ictimai həyatın bütün mənfi təzahürlərini nümayiş etdirən orqana ehtiyacı olduğunu bildirir. Bəlkə də yerli əhalinin tayfa müxtəlifliyi səbəbindən getdiyi yolu yoxusu və tikanlı olması “Cigit” jurnalı üzərinə götürdüyü çətin missiyanın – “ictimai bəlləri qamçılamaq” işinin öhdəsindən tam şəkildə gəlmir, lakin bununla belə, qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi

¹ İbrahimov M. Büyük demokrat (Molla Nəsrəddin). Bakı: 1939; İkinci təkmilləşmiş nəşri. Bakı: 1957.

² Xəndan C. M.Ə.Sabir (həyat və yaradıcılığı). Bakı: 1940,

Sabir yaradıcılığının badii xüsusiyyətləri. Bakı: 1962,

Müntəxəbat. XX Azərbaycan ədəbiyyatı. Bakı: ADU nəşri, 1950.

³ Mir Cəlal. C.Məmmədguluzadə əsərlərinin III cildinə müqqəddimə.

Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1947, c.5-26.

⁴ Mirehəmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yayıçı, 1980, 430 s.

⁵ Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920).

Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1968, 356 c.

⁶ Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı”. Bakı: 1986, Azərnəşr, 394 s.

⁷ Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920).

Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1968, 356 s.s.1.

⁸ Azərbaycan dövri mətbati /1832-1920/. Bibliografiya.

Bakı, 1987, 221 s., s.30-48.

⁹ Yaqubova M.A. Hələ əsrin əvvəlində. “Literaturni Azerbaydjan”,

1984, №12, s.111-112.

¹ GMA: F.480, siy.2, iş 111a, v. 85.

² Yenə orada, iş 120, v.71.

³ Yenə orada, iş 111a, v. 85.

⁴ “Cigit”, 1908, №10, s.1.

naminə jurnal Bakı vətəndaşlarını əhatə edən mühiti daim nəzarətdə saxlayır və ictimai həyatın akkordlarına diqqətlə qulaq asır¹. Yarandığı zaman jurnal nə partiya orqanı, nə də milli nəşr olmayacağıni, o, "hami üçün, hamı onun üçün"² şurəmizi rəhbər tutacağını, "Qolisin və Pleve dövrünün"³ (V.Plev -Rusiya imperiyası daxili işlər naziri – L.H.) siyasetindən uzaq duracağıni bəyan etmişdi. Bizeçə, jurnalın "yoxusu və tikanlı" yollarla rast gəlməsinə işarə etməsi haqqında yazdığı şəxslərə qarəzli yanaşmadan irəli gəlirdi.

Jurnalın daimi tənqid obyekti Bakı şəhər Dumasının sədri, şəhər başçısı N.Rayevski idi. Ona xeyli sayda karukatura həsr edilmişdi. Karukaturaların birində Rayevski süpürgə ilə millətin-dən və cəmiyyətdəki statusundan asılı olmayaraq şəhər dumasında qlasınılarını çölə atır. Bu zaman Dumaya Kursk şəhərindən bülbüllər uçub gəlirlər. Karukuranın altında belə məzmunda mətn verilmişdi: "Şəhər başçısı: "Qəfəsi boşaltmaq və mənim bülbüllərimə yer düzəltmək gərəkdir".⁴ Aydındır ki, jurnal hər yeni rəhbərin öz ətrafindakılardan komanda formalasdırmağa çalışdırına işarə edirdi. N.Rayevski Kursk şəhərindən idi və özü ilə Bakıya bir nəçər əməkdaş götirmişdi. Görünür ilk zamanlar şəhərin bir sıra problemləri həll edilmədiyindən o, əhalinin nüfuzunu kifayət qədər qazanmamışdı.

Şəhərin ən aktual problemlərindən biri içməli su problemi idi. Şəhər əhalisi içməyə əsasən bakterioloji və kimyəvi tərkibinə görə içmək üçün yararsız Kür çayından götürilən sudan istifadə edirdi. Bu səbəbdən şəhər duması suyu içməyə yararlı mənbə axtarırdı. Bu hala "Cigit" jurnalı münasibətini belə bildirmişdi: "Biz, Kür suyunda yaşayan basillər, mikroblar, çubuqlar və vergüllər adından aşağıda imza edən səlahiyyətli nümayəndələr, şəhər başçısı cənab Rayevskiyə boykot elan edirik ondan ötrü ki:

¹ "Cigit", 1908, №2, s.2.

² Yenə orada.

³ Yenə orada.

⁴ "Cigit", 1908, №7, s.8.

// Birincisi, zamanın meyllerinə əks gedərək bizim inkişafımıza mane olur və bizi Bakı ərazisində buraxmaq istəmir; // İkinci, bizlərdən bəzilərinin Bakıya gəlməsinə və dumamın mütərəqqi qlasınılarının himayəsinə baxmayaraq biza hər çür narahatçılıq törədir; // Üçüncü, o, əsl qaraguruhu kimi bizim Bakı vətəndaşlarının mədələrində inqilabi təbliğata, məqsədlərimizə çatma-ga mane olur. Bakı vətəndaşlarından bizim boykotu dəstəkləmələrini yalvarınq".¹ Şəhər dumasının həyata keçirdiyi sanitargigiyenik tədbirlərin aşağı səviyyəsi müxtəlif xəstəliklərin, o cümlədən Bakı və onun ətrafında dəfələrlə baş qaldıran vəbanın yayılmasına geniş şərait yaradırdı. Artıq yaz gədəm qoyan kimi, qarşısın gələn yay ayların və isti havaların vəba çubuğu-nun antisaniatıya mühitində geniş yayılmasını bildirən jurnal zəruri profilaktik tədbirlərin görülməsi haqqında həyacan təbili çalırdı: "Bakı şəhər dumasına/ Bu günlərdə sənin yanına qonaq gələcəyəm/ Bütün yayı qalacağam. Vəba. // Əzizim. Səbirsizliklə gözləyirəm. Hər şey hazırdır. Sanitar tədbirləri barədə şaiyələr səni qorxutmasın; hamısı boş şeydir. Küçələr hələ döşənilməyib. Şəhər ətir saçır".²

Nəşrin məqalə, felyeton, karikaturalarında araşdırılan dövrün Bakı cəmiyyətinin ən müxtəlif təbəqələrinə mənsub nümayəndələrin satirik formada qalereyası təsvir edilmişdi. Tanınmış mesenat, neft sənayeçisi, milyonçu H.Z.Tağıyev "Cigit" jurnalının daim məzəmmət obyekti idi. Nömrələrin birinin titul səhihsində o, Bakıda Azərbaycan dilində çıxan "Təzə həyat" (redaktor -M.H.Vəzirov - L.H.) qəzetinin məqaləsi haqqında düşünən şəkildə verilmişdi. Karukuranın altında "Təzə həyat"ın yeni əməkdaşı" yazılmışdı.³ Həmin qəzetin naşırı H.Z.Tağıyevin olduğu bəlli idi. Onu qəzet üçün məqalə yazar kimi təqdim etməklə jurnal Tağıyevin "Təzə həyat" qəzetində dərc olunan məqalələrin məzmununa təsirini vurgulayırdı. Həqiqət naminə

¹ "Cigit", 1908, №7, s.3.

² "Cigit", 1908, №8, s.3.

³ Yenə orada, s. 1.

demək lazımdır ki, bəzi hallarda belə də olurdu. 1907-ci ildə tanınmış publisist Ə.b.Ağayevin nəşr etdiyi "Irşad"la kəskin polemikanı və qəzətə qarşı təqibləri yada salmaq kifayətdir.

Digər karukaturada H.Z.Tağıyev ondan 40 min rubl tələb edən Bakı qoçularının yanında təsvir olunub. Əli ilə müxtəlif şəhərlərdən Bakıya gələn adamları göstərən Tağıyev deyir: "Bakıda bu qədər gəlmə olan halda "yerli obivateldən" pul istəmək nəzakətsizlikdir!".¹ Çox güman, həmin karukaturanı dərc etmək-lə jurnal qoçuların fəaliyyətinə Tağıyevin aidiyatı olmasını göstərmək istəyib. Onun özünün, ailəsinin, biznesinin müdafiəzəsi üçün qoçuların xidmətindən istifadə etməsi məlumdur. Lakin Bakı tarixinin aşasdırıcısı yazıçı Qılman İlkinin yazdığına görə, qoçular arasında çox ləyaqətli insanlar olub, 1918-ci il mart daşnak-bolşevik terroru zamanı Bakının və onun əhalisinin müdafiəsində şücaət göstərən qoçu az deyildi.²

Növbəti felyetonların birində jurnal yazdı: «Spirilla. Mən texniki cəmiyyətin sədri Konstantin Xatisovun qulaq seyvanında məskunlaşmışam... Öz təsərrüfatım var, bir kokkla vətəndaş nikahında yaşayıram. Onun Kür çayı bakteriyalarına məhəbbət bəslədiyini dəfələrlə eșitmışəm. Mənz bu səbəbdən o, Kür suyunun tədqiq edilməsi üçün tədbir görmür... Bundan başqa, sizə bir sərr də açmaq istəyirəm – o, teatr həyatından romanlar yazmaqla da məşguldur...»³ K.Xatisov Bakı taciri olmaqla yanaş bir neçə qəzet və jurnalın təsisçisi və yazarıydı. O, Bakı şəhər dumasının üzvü, siyaset, iqtisadiyyat, neft işi məssələlərində kifayat qədər məlumatlı idi, biliklərini ermənilərin maraqları naminə istifadə edirdi, Bakı neft sənayeçiləri qurultayı Şurasının və Rus imperator texniki cəmiyyətin Bakı bölməsinin işində fəal iştirak edirdi. Görünür, vəzifələrin çoxluğuundan o, Kür suyu problemi ilə məşğul olmağa vaxt tapmayıb.

¹ "Ciqit", 1908, №10, s. 7.

² Qılman İlkin.Bakı və bəklələr. Bakı: "Zaman" nəşr., 1999, s.327.

³ "Ciqit", 1908, №10, s.4.

Ümumiyyətlə, jurnal hər zaman Bakı şəhər dumasını və Bakı neft sənayeçiləri qurultayı Şurasını lağış qoyurdu. Onların elanları belə jurnalın gözündə yoxmır və çox vaxt növbəti parodiya və ya epiqram üçün "xammal" olurdu: "Elan./ Şəhər upravası cənab qəsnilərin nəzərinə çatdırır ki, bazar günü dumanın iclas zalında hələ də zəbt edilməyən şəhər torpaqlarının zəbt hüququ əldə etmək müsabiqə təyin olunub./ Bakı neft sənayeçiləri qurultayı Şurası elan edir ki, martın 18-də bir müdədət əvvəl bağlanmış Bibi-Heybat hamamının işlənmiş çəlləklərinin, tas və başqa əşyalarının satışı keçiriləcək. Əldə olunan vəsait fəhlə qəsəbələrinin salınmasına xərclənəcək".¹ Həmin elanlar bu gün üçün də aktual olan dövlət və ictimai təşkilatların fəaliyyətsizliyini, insanların pul qazanmaq hərisliyini nümayiş etdirir. "Ciqit" jurnalının Bakı neft sənayeçiləri qurultayı Şurasının sosial siyasetini masqaraya qoymasına göldikdə qeyd etmək lazımdır ki, işdə və mösətdə adı insani şəraitdən məhrum olan neft sənayesi fəhlələrinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bu qurum müəyyən addımlar atıldı. Şura Bakıda fəaliyyət göstərən bütün iri neft müəssisələrini hasil edilən neftin hər pudundan fəhlələrə tibbi və sosial yardım üçün vəsaitin toplanmasına cəlb etmişdi. Həmin vəsait hesabına fəhlələr üçün xəstəxana tikilmiş, mədən və zavodlarda tibbi kassalar açılmışdı. Sonuncuların vəzifəsi fəhlələrin "xəstələndiyi və ya vəfati zamanı müavinət vermək idi".² Aydındır ki, neft məqnatlarının əldə etdikləri gəlirin müqabilində görülən tədbirlər heç nə idi. Yuxarıda qeyd olunan "elan"da jurnal Şuranın uzun illər məsələ ilə məşğul olmasına baxmayaraq fəhlə qəsəbələrinin təşkili işində müsbət dəyişikliklərin olmadığını işarə edirdi.

Həmin dövrə cərəyan edən siyasi proseslər də nəşrin səhifələrində öz əksini tapırdı. 1908-ci ildə Osmanlı imperiyasında və İranda inqilablar baş vermişdi. Qarşısına sultan II Əbdül-

¹ "Ciqit", 1908, №11, s.6.

² Trudi. Bakı neftsənayeçiləri qurultayı Şurasının nəşri.

Bakı: A.Yuzbaşovun mətbəəsi , 1901, s.7.

Həmidi devirmək və ölkədə konstitusiyani bərpa etmək məqsədi qoyan gənc türklər inqilabını jurnal özüməxsüs tərzdə təsvir edirdi. Karukaturaların birində osmanlı sultani başdan-ayağa silahlılaşmış kürdlərin salamını alır və onlara deyir: "Mənim əziz balalarım, sizi incidirlər. Nə etməli? Bir az səbirli olun, mən sizi konstitusiyani həyata keçirməyə çağıracağam".¹ Bəzi mənbələrin məlumatlarına görə, Osmanlı imperiyasında sultan əleyhinə əhval-ruhiyyə gücləndikcə imperiyanın Avropa hissəsində yerləşdirilən hərbçilərə gənc türklərin təsiri artırdı. 1908-ci ilin iyunun sonunda gənc türklər – zabitlər qiyam qaldırdılar. Tez bir zamanda qiyam ümumi üsyana çevrildi. Osmanlı imperiyasında yaşayış bir çox xalqların – yunan, makedoniya, alban, bolqarların nümayəndləri gənc türklər hərəkatına qoşuldu. Ermənilər də bu hərəkatı seviciə qarşıladılar. Yalnız hərbi dəstələrdə birləşən kürdlər sultani dəstəkləməkdə davam edirdilər və "bəzi inqilabçıların (ermənilərin – L.H.) terror aktlarına cavab olaraq kürdlərin yaxından iştirak etdikləri dəhşətli talanlar başladı".²

Digər karukatura Osmanlı imperiyasının müxtəlif xalqlarının nümayəndləri ilə birlikdə ziyafət masası arxasında "muxtarriyat" adlı xörəyi istahla yeyən osmanlı dövlət xadimi təsvir olunub. Şəkilin altındaki yazıda deyilir: "Bela də ev sahibi olar! Bizi banketə dəvət edib, xörək hazırlamışıq, hamisini özü üyüdüür...".³ Karukatura ermənilərin muxtarriyat istəklerinin əbəs olduğuna işaret kimi başa düşülməlidir.

Osmanlı imperiyası mövzusu jurnalın naşirinin diqqət mərkəzindən kənardı qalmırıldı. O, mövzuya müxtəlif aspektlərdən yanaşırdı. Növbəti karukaturaların birində Osmanlı imperiyası pipiyində ulduz və aypara qızılı toyuq obrazında təqdim olunur. Toyuqdan qopan lələklerin üzərində bir vaxt qüdrətli imperiyanın keçmiş ərazilərinin adları – Tunis, Krit, Novi Bazar

¹ "Ciqit", 1908, №34, s.1.

² Minorski V.F. Kürdlərin tarixi.

www.countries.ru/library/orient/iraq/kurds.htm

³ "Ciqit", 1908, №36, s.1.

(Serbiyada şəhər – L.H.), Bosniya və Hersoqovina və s. yazılmışdı. Bu ərazilər Berlin Traktatı əsasında imperiyadan alınmışdı. Traktat isə karukaturada ağacdən kəsilmiş köhnə budaq kimi təsvir olunub. Şəkilin altındaki mətndə toyuğun sözləri yazılıb: "Belə getsə, tezliklə məndə yalnız konstitusiya qalacaq".

İngilabi hadisələr qonşu İranda da baş verirdi. 1908-ci ilin iyunun 23-də Məhəmmədəli şahın hakimiyətə gəlməsindən sonra dövlətin bəzi şəhərlərində inqilabi hərəkat başlandı. Hərəkat Təbrizdə daha geniş vüsət almışdı. Burada, İran ordusunun kiçik zabitli Səttər xan (1867-1914) digər vətənpərvərlərlə birlikdə inqilabi ordu yaratdı, silah-sursat əla keçirdi və konstitusiya bərpa edilməyincə şah hakimiyətinə qarşı mübarizə aparacağını elan etdi. Təhlil edilən dövrün Rusiya mətbuatı Səttər xanı "aderbeydjanski Puqaçyov" adlandırırdı. O, azərbaycanlı idi, Qaradağda anadan olmuş, Zaqafqaziyanın sənaye mərkəzlərində - İrəvan dəmir yoluñ tikintisində fəhlə, kərpic zavodlarında usta, Bakı neft mədənlərində fəhlə işləmişdi. Osmanlı imperiyasına aid mövzulara hazırlanan karikaturalardan fərqli olaraq "Ciqit" jurnalı titul səhifəsində Səttər xanı əsl xalq qəhrəmanı kimi - əlinde tūfəng, sinəsində patron daraqları ilə təqdim edir.² Görünür, bununla jurnal Səttər xanın başçılıq etdiyi Konstitusion hərəkatla həmrəyliyini nümayiş etdirmək istəyib.

Böyük rus yazıçısı L.N.Tolstoyun 80-illik jubileyinə də jurnal belə ciddi yanaşmışdı. Jurnal məhsur yazıçının anadan olan günü – 23 avqustda – titul vərəqində onun şəklini vermiş, ona həsr edilmiş şeir və məqalə dərc etmişdi.³

L.N.Tolstoyun yubileyinin mətbuatda işqəlandırılmasına haqqında biz əvvəlki paraqrafda danışdığınızdan bu mövzunun üzərində ətraflı dayanmayacaq. Yalnız onu qeyd etmək istərdik ki, "Ciqit" jurnalı böyük rus yazıçısının yaradıcılığına və şəxsiyyətinə hörmət və ehtiram göstərənlər sırasında idi. Jurnal

¹ "Ciqit", 1908, №36, s.1.

² "Ciqit", 1908, №35, s.1.

³ "Ciqit", 1908, №33, s.2.

yazırıdı: "...Lev Nikolayeviç nəinki dahi söz ustası və böyük mütəfəkkirdir. Dünyavi məsələləri həll etməyə çalışan, lakin qarşısına çıxdığı suallara mövcud olan heç bir dini və fəlsəfi təlimlərdə cavab tapmadığından o, öz yeni saf təlimini yaratdı. Dahi insan dünyaya bir toxum atdı, onu çürçətmək göləcək nəsillərə qismət olacaq..."¹ Bu cümlənin ardınca bir neçə sətir nöqtələr golur, sanki jurnal nə isə demək istəyib, lakin buna imkan verilməyib. Unutmaq lazımdır ki, həmin illər mürtəce-şovinist terroru dövrü idi – mühafizəkar, monarchist, pravoslav dairələrin nümayəndələri 1905-1907-ci illərin inqilabının nailiytləri əleyhinə çıxış edirdilər.

Həmin ərefədə "31 və 32-ci saylarında yerləşdirdiyi şəkil və mətnlərdə şəxslərə yolverilməz münasibət göstərilməsi, onları masqaraya qoyulması şəhər əhalisinin böyük hissəsində narahatlılıq oydadığı üçün"² Tiflis mətbuat işləri üzrə Komitənin tələbi ilə jurnal müvəqqəti bağlanmışdı. Sonrakı illərdə də jurnal nəinki yolverilməz mətnlərin çapına, həmçinin bu və ya digər nömrənin buraxılmasına diqqətsiz yanaşdırığını görə dəfələrlə inzibati cəzalara məruz qalmışdı. Bunu, Bakıda mətbuat işləri üzrə inspektor Y.Boqoslovskinin Qafqaz senzura komitəsinə ünvanlandığı hesabat təsdiq edir. Hesabatda qeyd edilir ki, "Kaspi" mətbəəsində çapdan çıxmış jurnalın senzuraya təqdim olunan nüsxələrinə (№52, 1909-cu il – L.H.) vərəq əlavə edilmişdi. Bu, inspektorun fikrinə, qanuna ziddir: "İnzibati tədbir atılmalıdır ki, vaxtaşırı nəşrlərin buraxılması qaydalarına dair qanun dəqiq göstərişlər vermir, yəni redaktorun, naşırın imzası, mətbəənin firması, nəşr şərtləri harada yerləşdirilməlidir; nəşrin adı, buraxılan gün hansı şriftlə yığılmahıdır, təqvim məlumatları harada verilməlidir; səhifələr nömrələnməlidir...".³ Göründüyü kimi, Y.Boqoslovski qəzet və jurnal nəşrinin adı qaydalarına dair mühüm məsələlər qaldırırdı. O, bildiridi ki, "administrasiya

üçün, mətbuata, kitabxanalara və s. nəzarət edən şəxs üçün sadalanın məlumatların zorurılıyına şübhə ola bilməz, amma qanunda bunlar barədə dəqiq göstəriş yoxdur".⁴

Səhv və xətalar K.Karqanovun digər nəşri – 1913-cü ilin aprelin 14-də işıq üzü görən "Biç" jurnalında da müşahidə olundu. Bu jurnal yenice bağlanmış "Ciqit" jurnalının əvəzinə yaradılmışdı. Arxiv məlumatlarına görə, K.Karqanov "məhkəmə məsuliyyətinə cəlb olunaraq naşırılık hüququndan məhrum edilmişdi".⁵ Təhlil edilən dövrə "Ciqit" jurnalının bağlanılması işi hələ sona çatmamışdı və, bu səbəbdən, "Biç" jurnalını K.Karqanovun bacısı Yelena Karqanova, Boqoslovskinin dediyi kimi, "yalançı naşir", imzalayırdı.³ Bu, "Biç" adıyla Bakıda nəşr edilən birinci jurnal deyildi. 1909-1910-cu illərdə V.A.Paramonov həmin ad altında jurnal buraxırdı. Jurnal oxuculara gəhərli jurnal və ya almanax kimi, gəhərli satirik və humoristik nəşr kimi təqdim olunurdu. İstefada olan kollejski registrator Vladimir Aleksandroviç Paramonov həmin vaxt özünün digər satirik və humoristik "Bakinskoye qore" jurnalını da buraxırdı. Bu jurnalın nəşrinə icazə 9 dekabr 1908-ci il tarixdə verilmişdi.⁴ Arxiv və kitabxanalarda həmin jurnalların nüsxələri natamam olduğundan onların dövrülüyü və bağlanması haqqında nə isə demək çətindir. Bu sözlər "Ciqit" jurnalına da aiddir – jurnal fasılələrlə 1918-ci ilin fevralına kimi çıxmışdı. Lakin N.Axundovun məlumatlarına görə, "Ciqit" jurnalının sonuncu, otuz altinci nömrəsi 18 dekabr 1916-ci il tarixdə nəşr olunub.⁵

Həm tərtibatına, həm məzmununa görə adları çəkilən jurnallar bir-birinə çox bənzəyirdilər. Xüsusi ilə hər iki "Biç" və "Bakinskoye qore" jurnalları. Mövzular da – II Sultan Əbdül

¹ GMA: F.480, siy.2, iş 789, v.4.

² Yenə orada, iş 963, v.1.

³ Yenə orada.

⁴ GMA: F.480, siy.2, iş 22, v. 112.

⁵ Azərbaycan dövri mətbuatı /1832-1920/. Biblioqrafiya / Tərtib edən N.Axundov. Bakı: EA MEK, 1987, s.38.

¹ "Ciqit", 1908, №33, s. 5.

² GMA: F.480, siy.2, iş 32, v.55.

³ Yenə orada, iş 789, v.4.

Həmid, gənc türklər hərəkəti, Bakı obivatelləri və s. – eyni idi. Naşir V. Paramonov türk sultanının devrilməsini şövqlə qarşılaşır və yeniləşmiş Türk GMA: F.480, siy.2, iyəyə böyük ümidiyor bəsləyirdi.¹

Digər jurnallar kimi V. Paramonovun “Biç” jurnalı Bakı şəhər dumasının sədri N. Rayevskini təqnid etmək fırsatını əldən buraxmırıdı. “Şəhər başçısıyla müsahibə” adlı felyetonda N. Rayevski oxuculara öz mənəfəətini güdən və vəzifə sahibləri və varlıların firavanhlığı üçün çalışan məməmur kimi təqdim edilir: “Danışmağa söz tapmadız!... Heç olmasa bu divarlardan utanın, əzizim!... Məgər bizi bura faşir obivatelin maraqlarına xidmət etməkdən ötrü dəvət ediblər?!”²

Həmin nömrənin axırıncı səhifəsində N. Rayevskini rüşvət-xorluqda suçlayan karikaturalar dərc edilib. Ona üzərində inisialları və qədəri yazılmış pulla dolu çamadan təklif edirlər. Lakin o, sevincə açanda çamadanı onun içindən vəba şəklində kabus çıxır.³

Jurnal regionun ictimai-siyasi məsələlərindən kənarda qalmırıdı. Facialı nəticələrə gətirmiş Azərbaycan-erməni münaqişəsi həmin vaxta qədər səngimisdı, amma tərəflər bir-birini bağışlamamışdı, yaxın keçmişdə baş vermiş hadisələr unudulmamışdı və arabir jurnalistlərin məqalələrində “soyuq mühabibə” formasında özünü bürüza verirdi. İndi həmin münaqişəyə münasibət eyni zamanda ermənilərin Osmanlı imperiyasında vəziyyətlərindən narazılıq kontekstində də bildirildi. Osmanlı imperiyasında ermənilərin mövcud durumunu təhlil edən ermənipərəst müəlliflər onların Zaqafqaziyada, o cümlədən Bakıda vəziyyətləri ilə müqayisələr aparırdılar. Bu baxımdan Bakıda çıxan iki nüfuzlu qəzeti – “Kaspi” və “Baku” qəzetiinin ermənilərin Osmanlı imperiyasında vəziyyətinə dair polemikasına “Biç” jurnalının münasibəti maraqlıdır. Jurnal “Baku” qəzeti-

¹ “Bakinskoye qore”, 1909, №10, s.2.

² “Biç”, 1909, №1 ¼, s.2.

³ Yenə orada, s.8.

nin mövqeyini fitnəkar adlandırır və hesab edir ki, bu özünü jurnalıstlər arasında ədəvətin qızışdırılmasında göstərir: “İki qəzet – “Kaspi” və “Baku” arasında hərbi sülh pozulmuşdu. “Müsəlman” orqanından olan c. Ağayevlə və bir müddət əvvəl Qafqaz ermənilərinin millətçi arzu və istəklərinin ən sadiq ifadəcisinə çevrilən qəzeti nümayəndəsi c. Kaçaznuni arasında atışma başlanıb”.¹ Jurnalın yazdığına görə, belə ittihamlar “Novoye Vremya” qəzetiindən M. Menşikovun və ya “Pusskoye Znamya” qəzetiinin dilindən düşdükdə başa düşünləşdir, lakin yerli mətbuatın bu haqda yazması heyrət doğurur: “Millətçilik və separatizm, “Vesti” qəzetiinin fikrincə, erməni və müsəlman burjuazijasına və onların Kaçaznuni və Ağayev kimi ideoloqlarına xasdır. Bu xalqların demokratik təbəqəsi heç vaxt milli ehtiyac-lar barəsində düşünmür, onlar üçün belə ehtiyaclar mövcud deyil, çünki, çoxdan deyilib: “Proletariatın vətəni yoxdur!” və ya “Bütün ölkələrin proletarıları, birləşin!”.² Nəşrin təbirinə, yalnız “qarnı ac”³ proletariat səliqəli və savadlı burjuaziyaya xas vətənpərvərliyin məsərifləri haqqında sahv qənaətə galə bilər: “bütün bunlar “öz xalqına sonsuz məhəbbətdən” irəli gəlir. Əgər Kaçaznuni Ağayevin türk vətənpərvərliyinə, Ağayev isə Kaçaznuninin hayk vətənpərvərliyinə hörmətlə yanaşmasa, əgər onları hər ikisi “öz xalqlarını” az sevsəydi, bu halda onlar səmimi olardılar, xalq üçün də yaxşı olardı!”.⁴

Daimi yaşamağa Osmanlı imperiyasına köçən Ə.b. Ağayev “Kaspi” ilə əməkdaşlığı davam etdirirdi. Qəzetiin “Türkiyədən məktublar” rubrikasında onun İstanbuldan göndərdiyi müasir Türkiyəyə, onun daxili və xarici siyasetinə, hökumətin fəaliyyətinə, yeni formalaşmış parlamentin üzvlərinə həsr olmuşmuş və digər mövzularda məqalələri dərc edilirdi.

¹ “Biç”, 1909, №4, s.3.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

Onun məqalələri Osmanlı imperiyasında cərayən edən siyasi hadisələrin dərin təhliliylə seçilirdi. Ə.b.Ağayevin polemikaya səbəb olmuş məqaləsində Osmanlı imperiyasında siyasi vəziyyət haqqında danışılırdı və bildirilirdi ki, həmin zaman ölkədə yeganə siyasi partiya kimi gənc türklərin yaratdıqları “İttihad və Tərəqqi” partiyası fəaliyyət göstərirdi. O.Kaçaznuni isə bu fikirlə razılaşdırır: “Cənab Ağayev nəinki mənim dediklərimi, hətta öz söylədiklərini belə unudur. Cənab Ağayev “Əhrar” partiyası haqqında yazmışdı, onların məramnaməsini təhlil etmişdi, nəticələr çıxarmışdı. O, ”Daşnaksutyun” partiyasını da qeyd etmişdi, partyanın “İttihad”la razılaşmasını təqdirəlayıq saymışdı və bu əsasda gözəl perspektivlər qurmuşdu...”.¹ Ola bilsin ki, digər məqalələrində Ə.b.Ağayev adı çəkilən partiyalar haqqında danışıb, lakin, özünün dediyi kimi, “İttihad və Tərəqqi” partiyasını qeyd edəndə, o, “osmanlı cəmiyyətinin yalnız müsəlman hissəsini nəzərdə tuturdu”.²

Bununla bağlı “Biç” jurnalının gəldiyi qənaət kifayət qədər qərəzlidir. Öz dövlətlərinin qüdrət və şöhrətini burada yaşayan müxtəlif xalqlara dini dözümlükə yanaşmaqla uyğunlaşdırıb ilimli İsvəçrə, Böyük Britaniya, Avstriya kimi ölkələrin tarixindən nümunələr götərən jurnal Osmanlı imperiyasını bu ölkələrin inkişaf yolunu seçməyə dəvət edir: “Bir dahi mütəfəkkirin fikrincə, Avstriyanın tərəqqisi o vaxt mümkün olar ki, burada yaşayan xalqlara təməli möhkəm hüquqi mövqelər verilsin. Hörmətli Kaçaznuni də özünün dərin məzmunlu məqalələrində belə nəticəyə gelir”.³ “Təməli möhkəm hüquqi mövqelər” deyəndə ermənilər Osmanlı imperiyası və Azərbaycan qarşısında məhz belə tələb qoyurdular və hal-hazırda da qoyurlar. Bu zaman ermənilər tələblərini həmin ölkələrin ərazisində çoxsaylı olduqları və kompakt yaşadıqları ilə əsaslandırırlar. Lakin nədənsə onlar Fransada, Hollandiyada, ABŞ-da, İranda və başqa

¹ Kaçaznuninin cənab Ağayevə cavabı. “Baku” qəz., 1909, №229, s.3.

² Yənə orada.

³ “Biç”, 1909, №4, s.4.

dövlətlərdə də kompakt yaşadıqlarını “unudurlar” və muxtarı-yət tələbini dillərinə gətirmirlər.

Görünür ”Kaspı” və ”Baku” qəzetləri də ”Biç” jurnalının təqnid və tənbəh hədəfi olublar. Nəşrlər arasında bağlanmış ”hərbi sülh”, jurnalın fikrincə, ”bizim tanış dükənçilərin rəqabəti kimi mənşətpərəstlik üzərində qurulmuşdu!”.¹ Jurnal hesab edirdi ki, buna bənzər diskussiyalar açmaqla, həmçinin redaksiyanın işini təkmilləşdirməkə hər iki nəşr öz auditoriyasını genişləndirməyə çalışır. Redaksiyaların fəaliyyətini dükənçilərin mübarizəsi ilə eyniləşdirən jurnal yazırdu: ”Onların istifadə etdikləri mübarizə üsulları da eynidir. Biri ”xüsusi məktublar” şöbəsi açır, o birisi dərhal bunu edir. Biri ”axşam xronikası” açır, o birisi təkrarları və i.a.!”.²

Bəllidir ki, bütün hallarda sağlam rəqabət, istər qəzetlər, istər dükənçilər arasında olsun fəaliyyətin təkmilləşdirilməsinə xidmət edir, alicinin bazara və ya qəzet köşkünə cəlb etmək yolları barədə düşündürür. Qəzetləri təqnid edən ”Biç” jurnalı bir az hiyləgərlik edirdi – jurnal özü Bakıda, ümumiyyətlə Rusiyada nəşr edilən satirik jurnalların oxşarı idi, və, onlardan fərqli olaraq, az ömür sürdü və cəmi yeddi buraxılışdan sonra 1909-cu ildə bağlandı.

”Biç” adında digər jurnalı K.Karqanov nəşr edirdi. Yuxarıda qeyd etdiyimiz kimi, onun birinci nömrəsi üzərində ”tanınmış” N.Rayevskinin karikaturası olmaqla 1913-cü ilin aprelin 13-də işıq üzü görmüşdü. Bu dəfə o, Bakı-Şollar su kəməri layihəsi və tikintisinin rəhbəri, məhsur ingilis mühəndisi ser U.Lindleyə birgə təsvir edilmişdi. ”Sürprizli yumurta” (Şəhər özünüdürərsində bakılırlara hədiyyə) adlı karikatürada hündürboylu, qədd-qamətli kişi (ser Lindley – L.H.) Bakı sakininə üstündə ”Şollar su kəməri” yazılımış milad yumurtası təqdim edir. Kişi əlində içinde 20 000 rubl pul kisəsi, qoltuğunda isə

¹ ”Biç”, 1909, №5, s.3.

² Yənə orada, s. 5.

balaca N.Rayevskini tutub. Onun də əlində içində 5000 rubl kisə var. Lakin milad yumurtasından gözlənilən su kəməri əvəzinə qurbağa çıxır. Şəkilin altındakı mətnə yazılmışdı: "Obivatəl. Tanınmış Lindley və ondan az tanınmayan Rayevski, səxavətli hədiyyəyə görə sağ olun.../Obivatəl. Tfu sizə, rədd olun cəhənnəmə!..."¹

Məlum olduğu kimi, 1910-cu ilin mart ayında Ali hökmət Bakı şəhərinə 27 milyon rubl dəyərində istiqraz vərəqəsinin buraxılmasına dair iki müqavilə bağlanmasına icazə verilmişdi. Bu məbləğin böyük hissəsi – 23,5 milyon rublu Bakı-Şollar su kəmərinin çəkilməsi üçün nəzərdə tutulmuşdu. Lakin içməli su mənbələrinin axtarışı, su kəməri və kanalizasiya xəttlərinin layihələrinin hazırlanması işi hələ 1899-cu ildə başlanmışdı. Bu işlərin görülməsini Bakı şəhər upravası Frankfurt-Maynda yaşayan ingilis mühəndisi ser Lindleyə həvalə etmişdi və bütün xərcləri öz büdcəsindən ödəyirdi. 1901-ci ildə ser Lindley Bakı şəhər dumasına müraciət edərək Quba qəzasında bulaq suları ehtiyatının həcminin müəyyən edilməsi üçün bir neçə buruq qazmaq üçün 30 min rubl vəsaiti istəmişdi, lakin rədd cavabı almışdı – qəlşənlər Quba qəzasında kifayət qədər yeraltı suların olmasına şübhə ilə yanaşmışdır. Qeyd edək ki, Lindleylə bağlanmış müqavilədə həmin işlərin görülməsi nəzərdə tutulmuşdı. Belə olan halda H.Z.A.Tağıyev qazma işlərinin görülməsi üçün şəxsi vəsaitindən 25 min rubl ayırrı. Ehtimal ki, karukətura da əks olunan Lindley və Rayevskinin əllərində pul tanınmış mesenatın su kəmərinin tikintisine ayırdığı məbləğə işarədir. Yeri gəlmışkən, qazma işləri uğurla nəticələndi – Şahdağın ətəyində aşkar edilən böyük həcmədə yeraltı sular bu gün də Bakını içməli su ilə təchiz edir.

Jurnal nəşr olunmağa başlayanda şəhər dumasının sədri N.Rayevski deyil, Luka Lavrentiyeviç Biç idi. Kuban vilayətinin anadan olan Biç Moskva Dövlət universitetin hüquq fakültə-

sini bitirmişdi, bir neçə il idi ki, Bakıda ticarətlə məşğul olurdu, şəhər dumasına üzv seciilmişdi. Məhz onun şəhər təsərrüfatına başçılığı dövründə, 1917-ci ilin yanvarında Bakı-Şollar su kəməri işə salınmışdı və Şahdağın ətəyindəki yeraltı mənbələrin təmiz suyu Bakıya çatdırılmışdı.

Artıq "Biç" jurnalının təqid hədəfi Rayevski yox, Biç olmuşdu. Jurnalın redaktoru A.Karqanov program məqaləsində oxuculardan istehza ilə "... mümkün ola biləcək anlaşılmazlıqlardan yayınmaqdan ötrü "Biç" jurnalını şəhər başçısı Biç ilə səhv salmamığınızı xahiş edirəm"² yazmışdı. Nəşr etdiyi jurnalın məqsəd və vəzifələrini sadalayan redaktor bunların bəzilərini satirik şəkildə qeyd edir: "... "Biç" mütərəqqi jurnalı və "geriyə çəkil" ifadəsini heç cür qəbul etmir;... "Biç" şəxsiyyətlərə baxmayaraq onların bütün nöqsanlarını qəmçiləyacaq: oğru hər vaxt oğru, faişə - faişə, dələdüz - dələdüz adlandırılacaq..."³

Bundan əvvəl "Ciqit" jurnalını nəşr edən və dörc etdiyi satirik mətn və karukəturalara görə dəfələrlə cəzalanmış redaktorun fikrincə, Rusiyada satira və humorun yolu tikanlı və əzablıdır, çünki, əsas satira obyektləri – bayagliq, rəzillik, tüfeylilik "ayib sayılmır, hər tüfeyli və hər heyvərə başıcuşa gəzir".⁴ Bu adamlara ehtiram, qurduqları yaxşı əlaqələr, hamının onlara baş əyməsi redaktoru təəccübəldirir. Onlar özlərini fövqəlbəşəri hiss edirlər: "Belə insanın psixikasını təsəvvür edin. Hamı ona hörmət edir, ilahiləşdirir və bircə satirik jurnal cəsarət göstərib ona hörmətsiz yanaşır. "Fövqəlbəşər" özündən çıxır, ora-bura donos yazar... Özü kimi heyvərlər onun tərəfini saxlayır, və jurnalqa qarşı yürüş başlayır, ölüm-dirim savaşı gedir..."⁴

Redaktor bildirir ki, satirik və humoristik jurnal buraxmaq yolunu seçən hər kəsin aqibəti belədir. Redaktorun mövqeyi "Qırmızı yumurta" adlanan üç karikaturalardan birində öz əksini

¹ "Biç", 1913, №1, s. 3.

² Yenə orada, s. 1.

³ Yenə orada, s. 3.

⁴ Yenə orada.

tapır. İri pasxa yumurtası üç müxtəlif hallarda təsvir edilib: redaktorlar üçün yumurta həbsxana qəfəsində, qapıcılar üçün peşkaşlı dolu, obivatellər üçün isə nə tramvay, nə işıqlandırılmış küçələr, nə abad şəhər görməyəcəklərini bildirən sözlərlə birlikdə şis şəklində verilmişdi.

“Molla Nəsrəddin” jurnalının daimi qəhramanı və həm-söhbəti molla Nəsrəddin kimi “Biç”in də daimi hekayəçisi var idi: “Karapet və Zərbala” və həmçinin “Baqdasar və Feyzulla”. Onların dördü də rus dilində danışarkən sözləri ləhcə və təhriflə tələffüz edilər:

“ - Karapet, mi pirişol! / - A zaçım mi pirişol, Zərbala? ”¹

Erməni və azərbaycanlı obivatellər xarici görkəmlərinə görə də bir-birlərindən seçilirlər. Fərqli yalnız onda idi ki, Karapet saqqallı, Zərbala isə bığlıdır. Baqdasar-Feyzulla cütlüyüündə isə tərsinə - erməni bığlı, azərbaycanlı saqqallıdır. Bundan başqa, Karapet və Feyzulla başlarına milli papaq qoyur, Baqdasar və Feyzulla işə “avropalaşaraq” silində üstünlük vermişlər, lakin hər ikisi əlinə təsbəh alıb. Dördü də yerli, ehtimal ki, cəmiyyətdə müzakirə edilən problemlərdən qeybət qılırlar. Karapet narahat edən məsələlərin həlli üçün siyasi partiyalar, təşkilatlar, komitələr yaratmağı təklif edir. Zərbala onun təklifi ilə razılaşır, ancaq həbsdən ehtiyatlanaraq kənarda qalmağa üstünlük verir: “Zərbala, dayan, hara qaçırsan, niyə qaçırsan... ”². Baqdasarla Feyzulla da şəhər təsərrüfatı, su təchizatı, nəqliyyat, küçələrin işıqlandırılması kimi yerli məsələləri müzakirə edirlər.

Satirik və humoristik yönümüə baxmayaraq jurnal şəhərin ictimai həyatının məsələlərinə bəzi hallarda ciddi yanaşır. Belə ki, nömrələrin birinin titul səhifəsində müxtəlif millətlərə və məzheblərə mənsub insanların tanınmış Bakı mesenəti Ağa Musa Nağıyevin büstü öününe gül-çiçək qoyurlar. Başlığda oxuyuruq: “Şəhər xəstəxanasının tikintisinə 300.000 rubl ayıran

xeiriyyəçi Ağa Musa Nağıyev Bakıda göz müalicəxanasının tikintisinə də 100.000 rubl pul verir”.¹ Şəkilaltı mətndə yazılıb: “Musa. – Nə quraşdırımız burada? Obivateli. Səxavətli xeyriyyəciliyinə görə Ağa Musa Nağıyevin heykəlidir./ Hansı səxavət danişırsınız? ... Biz yenə pul ayıracayıq, amma qorxuram nə mən, nə sizlərdən kimsə mənim xeyriyyəciliyimin bəhrasını görməsin. Bizim Uprava sanki xəstədir... axsaqdır... hərəkətsizdir... ”.² Sözsüz ki, həmin vaxt Bakıda A.M. Nağıyevin heykəli olmayıb, elə indinin özündə də yoxdur. Onun heykəlini çəkən qəzet şəhər əhalisinin A.M.Nağıyevə onun faydalı işlərinə görə minnətdar olduğunu bildirmək istəyirdi. Haqqında danışılan xəstəxananın tikintisi 1918-ci ildə başa çatmışdı və bu gün xeyriyyəçinin adını daşıyır. Onun layihəsini istedadlı mülki mühəndis N.Q.Bayev hazırlımıdı. Xəstəxanın binası H (kiril əlifbası ilə, xeyriyyəçinin soyadının rus dilində birinci hərfi – L.H.) formasındadır, 100 min kv. m artıq ərazidə yerləşir, 1000 çarpariya hesablanıb. Təessüflər olsun ki, xəstəxanaya A.M.Nağıyevin adı yalnız 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra verilmişdi.

Sələfi “Ciqit” kimi “Biç” jurnalı da inzinbatlı cəzalara məruz qalmışdı. Bu, Bakıda mətbuat işləri üzrə inspektor Y.Boqoslovskinin Qafqaz senzura komitəsinə təqdim etdiyi hesabatdan aydın olur. Belə ki, hesabatların birində onun tərəfindən “Bakı şagirdlərinin əksəriyyətinin evdə və evdən kənarda məşğulliyətləri və vaxt keçirmələri” adlı karukaturasının həqiqətə uyğun gəlmədiyindən buraxmadığını bildirilir. İnspektorun zənnincə, karukatura “yerli təhsil müəssisələrinin şagirdlərini veyillənməkdə, sərxoşluqda və xuliqanlıqda ittihad edirdi”.³ Daha sonra Y.Boqoslovski hesabatda göstərir: “Eybacərlik hər yerdə ola bilər, lakin ayrı-ayrı faktları hamiya, xüsusi ilə təhsil alan gənc-lərə, şamil etmək düzgün deyil. Bu, məktəb rəhbərliyinə, təhsil

¹ “Biç”, 1913, №11, s. 8.

² Yena orada.

¹ “Biç”, 1913, №31, s.1.

² Yena orada.

³ GMA: F.480, siy.2, iş.963, v.1.

verənlərə toxunur və dövlət təhsil müəssisələrinin fəaliyyətini təqib üçün əhaliyə fürsət verir. Mən Karqanova yazımı dəyişməyi, yəni “əksəriyyəti” əvəzinə “bəziləri” yazmağı təklif etdim, lakin o razılaşmadı və həmin karikaturanın dərc edilməsi qadağan olundu.¹ Növbəti dəfə Y.Boqoslovskinin jurnalın 1914-cü ilin 42-ci sayında dərc edilən “O, belə istəyir” karikaturası “qəzəbləndirmişdi”. İnspektorun yazdıgına görə, karikaturada “rus xalqı əyri pəncə, əyriayağ, qarın şışkin və, ümumiyyətlə, çox eybəcər təsvir edilmişdi”.² Bu səbəbdən karikatura nömrədən çıxarıldı. Jurnalın 46-ci sayında verilmiş “Düşmənin Rusiya üzərinə qəti və inadlı hücumu” karikurasının aqıbəti eyni olmuşdu. Şəkildə “Rusiya palid ağacı formasında təsvir edilmişdi, ağacın altında səfəh İvanuška kimi təsvir olunmuş rus kəndlisi durmuşdu; palidin üzərinə cuman Almaniya, Avstriya və Türkiyə onu kökündən parça-parça edirlər. Düşmənin təzyiqinə dözməyən Rusiya yixılır, ağac altında qalan düşmən əzilir, amma məhv olmur. Vilhelm ağacın altından rus kəndlisinə yumruğunu göstərir, xalq sevinir, lakin aydın deyil nəyə: Rusyanın yixılmasına yoxsa düşmənin vəziyyətinə”.³

Y.Boqoslovskinin qənaətinə görə, K.Karqanov belə karikaturaları bilərkədən, özü də mütəmadi dərc edirdi, bu isə “rus xalqını və Rusiyani”⁴ alçaltmaq demək idi. Bu fikirlə razılışmaq çətindir – “Biç” jurnalı təqib atəşinə yalnız Rusiyani və rusları tutmurdu. Milli və millətlərarası məsələlərdə əsas təqib hədəfi Osmanlı imperiyası, ardınca Almaniya və yalnız bunlardan sonra Rusiya idi. Görünür, hakimiyyət mənsubları başqa cür fikirləşirdilər.

Bakıda rusdilli satirik mətbuatın təşəkkülü illərində “Vay-Vay” humoristik-satirik həftəlik jurnal işıq üzü görmüşdü. Jurnalı nəslən dvoryan Aleksandr Yulyeviç Olendski yaratmışdır. O,

həmin dövrə “Kaspi” qəzetiinin “Na letu” (“Ötəri” – L.H.) rubrikasının daimi aparıcısı idi. İllüstrativ və karikaturlu jurnalın nəşrinə icazəni Y.Olendski 6 mart 1908-ci ildə almışdır. O, öz jurnalını satirik mətbuat üçün səciyyəvi program üzrə çap etmək niyyətində idi – “umoristika sahəsindən məqalələr, rus və xarici həyatın siyasi və ictimai mövzularına dair satira” və i.a.¹

Jurnalın birinci nömrəsi nəşrə şəhadətnamə alındıqdan dərhal sonra, martın 9-da çıxmışdı. Baş məqalədə redaktor jurnalın adını əsaslandırır. Onun təbirincə, Şərq adının leksikonundan götürülmüş bu söz “həm qorxu, həm razılıq, həm heyrat...” ifadə edir.² Redaktor yazırıdı: “Bizim oxucu dostumuzun jurnalı vərəqləyib ucadan “vay-vay” deməsi və bununla da bizim ünvanımıza xoş təəssüratlarını bildirməsi redaktor üçün ən yüksək mükafat olardı. İstərdik ki, bizim oxucularla əlaqələrimiz qurulsun – bunsuz heç bir ədəbi iş uğur qazana bilməz”.³ Olendskinin etirafına görə, gülüşün yersiz olduğu vaxtda satirik nəşrin buraxılması “hansi əzablar hesabına başa gəldiyini danışmağın mümkün olmadığı” halda insanları güldürəcək nə isə yazımaq çətindir. Baş məqalədən aydın olur ki, təhlil edilən dövrə mətbuatın sürətli inkişafına baxmayaraq mövcud mətbəə və litoqrafiyalarda rəngli jurnal çapı o qədər də asan deyildi. Mətbəə və litoqrafiyaların texniki cəhətdən təchizatı aşağı səviyyədə idi. Bu məsələyə toxunan redaktor bildirirdi: “Belə növ nəşrlər buraxmaq üçün bizim şəhərdə şərait yoxdur. Kustar iş metodlarıyla barışmali olursan, öz zəhmətinin məhsulu üstündə əsirsən və gözlənilməz xırda-para işlər səni birbaşa vəzifələrinin icrasından yayındır. Beyində: “Görəsen tökmə alınacaq? Çapçı dərhal uyğunlaşacaq?” kimi traqizm dolu suallar fırıldananda güləməli bir şey yazımaq mümkünürmü...”⁴

¹ GMA: F.480, siy.2, iş.963, v.1.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

¹ GMA: F.480, siy.2, iş 232, v.19.

² “Vay-Vay”, 1908, №1, s.2.

³ Yenə orada.

⁴ Yenə orada.

Xarici baxımdan jurnal şəhərdə çıxan digər satirik nəşrlərdən, demək olar ki, seçilirdi. Bircə illüstrasiya və karikaturaların sayı bir qədər çox idi. Jurnalın ilk nömrəsinin çıxması Novruz bayramının birinci gününə təsadüf etmişdi. Azərbaycanlılar Novruzu şirniyyat, şam, boyanmış yumurta və s. qeyd etdiyi halda rəssam Rotter bayramı Aya təfəngdən gülə atmaq kimi təsvir etmişdi və karukaturanı “Şeytan oradadır yoxsa aşağıda?”¹ adlanlaşdırmışdı. Aydındır ki, rəssam Novruz və Qurban bayramlarını səhv salıb – Qurban bayramında müsalmanlar müqəddəs Mədinə və Məkkəyə gedirlər, Kəbənin ətrafini dolasırlar, ziyarət günlərin birində şeytanı qovmaq üçün onun tərefinə daş atırlar. Karukaturanın gizli mənasını müəllifin milli və dini bayramların mənasını ləkələmək kimi izah etmək olar. Yeri gəlmışkən, sovet dönenində də bolşeviklər həmin bayramları birmənalı qəbul etmirdilər, yalnız mənfi, təcavüzkar hesab etdikləri məqamları önə çəkirdilər. Ümumiyyətlə, aqresiya satirik jurnalların ruhunda idi. Bu baxımdan “Vay-Vay” jurnalı digərlərindən seçilirdi. İkinci sayında “Bir yubiley haqqında” karukatura dərc etdikdən sonra jurnalın tirajının müsadirəsini təsadüfi saymaq olmaz. Söhbət Qafqaz canişini qraf İ.Voronsov-Daşkovun yubileyindən gedirdi. Karukaturada canişinin Tiflisdə yerləşən iqamətgahına onun əsas opponentləri – “Novoye Vremya” qəzetiндə çalışan tanınmış publisist M.O.Menşikov (1859-1918) və həmin qəzetiň naşiri A.S.Suvorin (1876-1912) buludlarının içindən hücum edirlər. Jurnalın müsadirəsini məqsədə uyğun saymayan Boqoslovski Mətbuat komitəsinin sədri Kolobova ünvanladığı hesabatda bütün şəkillərin dərcinə icazə verdiyini bildirir və göstərir ki, onlarda “senzura nizamnaməsinin, mətbuat haqqında yeni qanunların, mütləq qətnamələrin tələblərini pozan və ya ictimai asayışə təhlükə yaradan heç bir şey yoxdur”.² Onun sözlərinə görə, müəllifin ideyası “ola bilsin ko-

bud işlənib, lakin, bununla belə, xoşagəlimlidir, şəkilə verilən mətnində onun mənası aydın sezilir”.¹ Şəkili müşayət edən mətn-də yazılmışdı: “Buludlar yox, Novoye Vremya ildırım cəxir”. Y.Boqoslovskinin fikrincə, həmin cümlə pis məna kəsb etmir: “İldirim və çirkli sellər buludlardan töküür, bu isə yalnız xəyalı qəzet Yupiteri – Suvorinin...əlində qələm Menşikovun, pudluq idman daşı gəzdirən Sazanoviçin qəzəb və zəifliyindən xəber verir... Onların qəzəbi ...zəifdir, belə ki, iqamətgah (şəkilin aşağısında) parıldayıv və işıq saçır. Şəkil Suvorini və başqalarını kəskin və güclü formada masqaraya qoyur. Mən heç cür razılaşa bilmərəm ki, şəkil gizli formada Canişin həzrətlərinin şəxsiyyətinə hörmətsizlik ifadə edir”.² İnspektorun fikrincə, Qafqazda xidmət etdiyi müddət ərzində qraf İ.Voronsov-Daşkov “ermənitatar münasibətlərinin nizama salmaqla, zərər çəkmiş əhaliyə qayığı göstərməklə”³ bölgənin müxtəlif xalqlara mənsub əhalisinin dərin hörmətini qazanmışdı. Digər tərəfdən, o, “yerli dillərdə çıxan mətbuata xeyirxah münasibət bəsləmişdi, Qafqazda ali təhsil müəssisəsinin təşkili məsələsində real addımlar atmışdı”.⁴ Y.Boqoslovski hesab edir ki, canişinə münasibətdə redaksiyanın fikrində qərəz olmayıb. Karukaturanı dərc etməklə jurnal “satirik nəşrə xas formada hörmətli yubilyara rəğbətini bildirib, onun düşmənlərini lağ'a qoyub”,⁵ Tiflis Mətbuat komitəsi isə bunu, Y.Boqoslovskinin zənnincə, düzgün qiymətləndirməyib.

Növbəti sayında jurnal “Puç olmuş arzu” adlı felyeton dərc etmişdi. Bu material sanki müsadirəyə cavab idi. Jurnalın fikrincə, müsadirə nəşrin və redaktorun həbsi ilə nəticələnə bilərdi: “O, redaktor idi, onu qalada saxlamaqla bir il həbsə məhkum etdilər. Bu, onun coxdankı arzusu idi./ Qala!/ Redaktorun

¹ GMA: F.480, siy.2, iş. 234, v.20-21.

² Yenə orada.

³ Yenə orada.

⁴ Yenə orada.

⁵ Yenə orada.

¹ “Vay-Vay”, 1908, №1, s.8.

² GMA: F.480, siy.2, iş. 234, v.20-21.

ürəyincə olan bu söz nə qədər cazibəlidir...”.¹ Bu misraların müəllifinin A.S.Puşkin təqliidi etməsini görmək çətin deyil.

Jurnalın sonrakı nömrəsinin çıxmazı və ya sonrakı nəşri haqqında söz demək çətindir, belə ki, nə yerli, nə xarici kitabxana və arxivlərdə jurnalın nüsxəsi aşkar etmək mümkün olmayıb. Təhlil edilən dövrdə Bakıda “Adskaya pocta” və “Bakinskiye strel” adları altında daha iki satirik nəşr çıxdı. Lakin onların tam nüsxələri arxiv və kitabxanalarda saxlanılmayıb. “Bakinskiye strel” qəzet idi, redaktorun niyyətinə görə, gündəlik olmaliydi, amma artıq ikinci nömrə yubanaraq beş gün gec çıxmışdı. Sonrakı nömrələrin çıxb-cixmaması haqqında məlumat olmadıqından bu haqda fikir söyləmək çətindir. Çox cüzi arxiv materiallarından və qəzeti bu gün gəlib çıxmış 1-2 nömrəsindən bəlli olur ki, söyügedən hər iki nəşrin redaktoru Temir-Xan-Şura şəhəri meşəni Pinxos Aronoviç Polyusuk olmuşdur, həm də “Bakinskiye strel” qəzeti “Adskaya pocta” jurnalının əvəzinə çıxdı. Redaktorun yazdığını görə, “Adskaya pocta” jurnalı “Bakı incəsənətinin çirkabında ilisib qalmışdı, müyyəyən edilən vaxtda şəkiləri çatdırmağı üzərinə götürən rəssam “Terentyevka”ya üstünlük vermişdi və, beləliklə, jurnal şəkilsiz qalmışdı. Yoldaşın köməyinə gəldik və jurnalı bizim qəzətlə əvəz etməli olduğum”².

N.Axundovun məlumatlarına görə, “Adskaya pocta” jurnalının 10 sayı işıq üzü görmüşdü.³ Nəşrə şəhadətnama P.A.Polyusuka 1910-cu ilin yanvarın 23-də verilmişdi⁴, fevralın 19-da isə satirik mətbuatın ənənəvi personajları – şəhər başçısı N.Rayevskinin, “Ambarsum və Abdulla”nın (“Biç” jurnalının “Karapet və Zərbala” ruhunda) karukaturaları ile jurnalın A4 formatda birinci sayı çıxmışdı. Titul səhifəsində Rusiya Nazirlər Kabinetinin sabiq və fəaliyyətdə olan sədrleri S.Y.Vitte və P.A.Stolipinə həsr

olunmuş karukatura verilmişdi: “Vitte. Mən Çin dəmiryolunu çəkmisəm, həmin yolla heç olmasa yaponlar Xarbınə qədər gəlib çıxdılar. Sizin yardımçı yollarınız nə fayda verəcək?/ Stolipin. Sizin yol asiyalıları bizim ölkəyə gətirdi, mənim yollarım isə bizlə çoxdan maraqlanan dünyanın ən böyük mədəni dövlətlərini gətirəcək”.¹ Göründüyü kimi, səhbət XIX əsrin sonunda qərb dövlətlərinin Şərqi Asiyada və Uzaq Şərqdə fəallığının artmasından narahat olan Rusiyanın inşa etdiyi Transsibir dəmiryolundan gedir. Həmin vaxt Rusiya maliyyə naziri vəzifəsini tutan Vittenin təkidiylə Çin-Şərqi dəmiryolu Mançuriyanın ərazisindən çııldı. Nazirin fikrincə, belə olan halda Mançuriyanın istəsləri asanlaşdırıldı. Digər təklif Rusiyanın Şərqi Sibir və Uzaq Şərq ərazilərinin iqtisadi və sosial inkişafına nail olmaq məqsədi ilə dəmiryolunun Amur çayı boyunca çəkilməsindən ibarət idi. 1904-1905-ci illər rus-yapon müharibəsində Rusiyanın məğlubiyyəti Vittenin səhv mövqedə olduğunu nümayiş etdirdi və, öz növbəsində, Amur dəmiryolu xəttinin çöküllərini tezleşdirdi. Amur dəmiryolunun tikintisi üçün vəsaiti Stolipin Dumadan 1908-ci ildə aldı. Yolun tikintisi 1916-ci ildə, onun faciəli ölümündən sonra başa çatdı. Öyrənilən dövrdə isə reformator baş nazirin təklif etdiyi islahatlar həm dövlət məmurları, həm onu inqilabin düşməni adlandıran xalq kütlələri tərəfindən anlanılmırıldı. Barışmaz opponent olan tanınmış siyasətçinin karukaturasını verməklə “Adskaya pocta” əsas məsələlərdə - mütləqiyətin qorunması və Rusiya imperiyasının qüdrətinin möhkəmlənməsi məsələlərində hər ikisinin eyni siyaset apardığını göstərmək istəyirdi.

Rusiyyada Trassibir dəmiryolu müzakirə edilirdi, Bakıda təhlil edilən dövrdə ən iri layihə Bakı-Şollar su kəməri hesab olunurdu. İşlərin başlamasından bir neçə il ötməsində baxmayaq tikintinin sonu görünmürdü. “Şolların qolları” karukatura-sında jurnal kəmərin tikintisənə ayrılan vəsaiti götürüb qayıqla üzüb gedən iş icraçılarının obrazları verilmişdi.² Görünür, bu

¹ “Vay-Vay”, 1908, №3, s.6.

² “Bakinskiye Strel”, 1910, №1, s.1.

³ Azərbaycan dövri mətbuatı /1832-1920/. Bibliografiya /

Tərtib edən N.Axundov. Bakı: EA MEK, s.30.

⁴ GMA: F.480, siy.2, iş 461, v.7.

¹ “Adskaya Pocta”, 1910, №3, s.1.

² Yenə orada, s.4.

karakatura ilə jurnal pul alıb, lakin işi yubadan şirkət nüma-yəndələrinə işarə edirdi.

Birinci nömrəsi 10 may 1910-cu il tarixində çıxan "Bakinskiye strel" satirik qəzət də kəskin məsələlər qaldırmaq niyyətin-dəydi. Redaktor P.Polyusuk qarşısına böyük vəzifələr qoymuşdu. O, təcəssüfə bildirirdi ki, "ilk zamanlar qəzət şəkilsiz çıxacaq, lakin yaxın gələcəkdə sıfariş etdiyimiz klişeləri aldıdan sonra şəkillər də dərc ediləcək".¹ Gündəlik satirik qəzət buraxmaq istəyən naşır dərk edirdi ki, öhdəsinə "əyalətdə olmaz dərəcədə ucuz, kiçik qəzət yaratmaq, burada ümumi xəbərlər və zəruri məlumat-lardan savayı satırı və yumura kifayət qədər yer ayırmalı"² kimi ağır iş götürür. Redaktorun yazdığına görə, solğun gündəlik həyat heç də səmimi gültüsə həvəs oyatmir, daha çox təbəssüm doğurur. Böyük rus yazıçı-satirik N.Qoqolun "görünən gülüşü və görünməyən göz yaşlarını" unutmamaq vəsiyyətini sitat götirən redaktor "gündəlik yumoristik kiçik qəzət təşəbbüsünü həyata keçirmək" vədində sadıq qalacağını bildirir.³ Lakin redaktorun ambi-siyaları onun imkanlarını üstələdi: Azərbaycan rusdilli mətbuat tarixində heç bir iz qoymadan qəzət bağlandı.

Araşdırılan dövrədə Bakıda daha bir həftəlik satirik jurnal – İsa bəy Aşurbəyovun nəşr etdiyi "Baraban" jurnalı çıxırdı. Mə-hşur Aşurbəyov nəslinə mənsub olan İsa bəy xeyriyyəçilik və maarifçiliklə məşğul olurdu, "İşad" qəzetini maliyyəlaşdırıldı, "Hümmət" təşkilatının rəhbərliyində təmsil olunmuşdu, uzun müddət "Nicat" maarifçilik cəmiyyətinin idarə heyətinin üzvü və rəhbəri olmuşdu. Jurnalın redaktorluğu sonralar tanınmış siyasi və dövlət xadimi olmuş Behbud Ağa Şahtaxtlının üzərinə qoyulmuşdu.

N.Axundovun hesablamarına görə, "Baraban" jurnalının 46 sayı işiq üzü görmüşdü: 6 – 1912-ci ildə, 40 – 1913-cü ildə.⁴

Jurnalın ilk nömrəsi 18 yanvar 1912-ci il tarixdə çıxmışdı. Öz məqsədlərini oxucularına şeir formasında çatdırı "Baraban" yazmışdı ki, "Bütün axtaranları və ruhdan düşənləri, Kədər və əzəb çəkməkdən yorulanları..."¹ ətrafında toplamaq niyyətindədir.

Jurnal birinci sayında "Nicat" cəmiyyətinin teatr bölməsinin rəhbəri olan naşırın xeyriyyəçilik fəaliyyəti ruhunda oxucuların diqqətini şəhər, bütövlükdə millət üçün mühüm əhəmiyyəti olan mövzuya – imkanlı adamların maarifə, təhsil alan gənclərə, qabiliyyətli artistlərə maddi dəstək mövzusuna cəlb edir. "Mese-natlar" adlı felyetonda "Smexəç" təxəllüsü müəllif varyete və operetta aktrisalarına milyonlar xərcləməyə hazır, amma həmin vaxt gənc və sonra məşhur sohnə ustası olmuş Mirzə Ağa Əliyev kimi milli teatr artistlərinin ağır maddi vəziyyətinə ürəyi yanmayan "müsəlman ziyanlısı"ndan danışır: "Hesablayın və görün həftə ərzində mən incəsənətə nə qədər pul xərcləmişəm. Və, bundan sonra golib mondən Mirzə Ağa Əliyevi soruştursunuz... Başa düşün, bəzən hər insanın hövsələsi tükenir. Hər şeyin həddi olmalıdır ya yox? Bir öküzdən yeddi dəri soyımlar axı!..."²

Teatr mövzusunu davam edən jurnal teatr tamaşalarının redaksiyalar tərəfindən ədalətli resenziya edilməsi məsələsini gündəmə gətirir. Jurnal bildirir ki, bəzi redaksiyalar ifratlılıq qapılırlar, artistləri və onların oynadıqları tamaşaları amansızca-sına tənqid edirlər. "Baku" qəzetində "Uqryumiy" təxəllüsü ilə yazan jurnalıstin belə resenziyalardan bəziləriylə oxucuları "İqla" təxəllüsü (İ.Y. Qlaxenqauz – L.H.) müəllif tanış edir: "Bu resenzentin əsərlərindən bir neçə gözəl parça yaddaşımın dərinliklərində saxlamışam:"/ "Xanım Pantuxina-Troskaya rolunu ifa bir təhər edirdi... Yeri gəlmışkən, biz başa düşə bilmirik, niyə xanım Pantuxina-Troskaya səhnəyə çıxmazdan əvvəl özünü asmamışdı?" / "Nesçəstlivsev rolunda cənab Skalin-Skal-kovskinin görəndə biz çox təcəssüf etdik ki, cinayət qanunları

¹ "Bakinskiye Strel", 1910, №1, s.1.

² Yenə orada, s.2.

³ Yenə orada, s.1.

⁴ Azərbaycan dövri mətbuatı (1932-1920). Bibliografiya, s.38.

¹ "Baraban", 1912, №1, c.2.

² Yenə orada, s.8.

toplusunda onun kimi artistləri müddətsiz katorqaya göndəril-məsini nəzərdə tutan maddə yoxdur”.¹

“Kiçik səyahət” felyetonunda qarşısına maarifə, imkansız müsəlman ailələrindən şagirdlərə yardım və s. xeyriyyə məqsədləri qoymuş “Nicat” cəmiyyətdən danışan jurnal cəmiyyətin xəzinəsində vəsait olmadığını, vəsait siz ən xoş niyyətlərin həyata keçirilməsinin mümkün olmadığını diqqətə çəkir. Müəllif cəmiyyətin yaradığı (“Nicat” müsəlman maarsfçilik cəmiyyəti İbrahim Əjdər bəy Aşurbayovun təşəbbüsü ilə 1906-ci ildə yaranıb – L.H.) ilk vaxtlarda göstərdiyi fəaliyyətdən danışır və bildirir ki, o zaman idarə heyətinin üzvləri başa düşürdülər ki, gözəl arzuların gerçəkləşməsi vəsait tələb edir. Jurnal yazardı ki, “idarə heyətinin keçmiş ziyalı olmayan üzvləri qəzet nəşr edir, təqaüdçiləri qəbul edir və onlara böyük pullar verirdilər: bununla sübüt etmək istəyirdilər ki, onlarda da bir neçə unsiya ziyalılıq və bir az dirham elmlilik var. İndiki idarə heyətinin üzvləri əsl ziyalıdırlar, bu onlar üçün vacib deyil. Onlar özləri qızıldırlar”.²

«Derzki» təxəllüslü müəllifin təqnid hədəfinə XIX əsrin sonunda Sankt-Peterburqda yaradılmış müsəlman Xeyriyyə Cəmiyyəti də düşmüdü. Cəmiyyətin yaradılmasının təşəbbüskarları və təsisçiləri arasında Bakı neft sənayeçiləri H.Z.Tağıyev, A.M.Nağıyev, Ş.Əsədullayev və digərləri də var idi. Təşkilatın maliyyə tutarlığının əsasını onlar qoymuşdular. Jurnalın fikrincə, təhlil edilən dövrdə, cəmiyyət nüfuzlu üzvlərdən kiminsə istəyinə uyğun harada gəldi yiğişə bilərdi. Ola bilsin, bu məcburi addım idi. Müəllif yazardı: “Mən müsəlman xeyriyyə cəmiyyətinə getmək istədim, lakin heç kəs onun harada yerləşdiyini mənə deya bilmədi. Bütün tabəqədən olan insanlardan soruşdum. Axırdan-axıra məlum oldu ki, cəmiyyət bir nəfərin cibindədir. Bu cibdə üzvlər toplaşır, orada iclaslar keçirilir, protokollar yazılır, məzlam və ac müsəlmanların qayısına qalır”.³

¹ “Baraban”, 1912, №4, s.2.

² Yenə orada, s.6.

³ Yenə orada, s.2.

“Derzki” özünün başqa felyetonunda, o da “Kiçik səyahət” adlanır, iki tanınmış qəzet redaksiyasına səfərindən söz açır.¹ Kontekstdən aydın olur ki, müəllif “Kaspı” və “Baku” qəzetlərini nəzərdə tutur. “Bir müsəlman qəzeti”nin redaktoru ilə səhbətdən sonra müəllif oxucularla öz təəssüratları ilə böllüşür: “Gelişimin səbəbini soruşmadan redaktor öz rəqiblərinin ünvanına küçə söyüyü yağıdırmağa başladı. Onun sözlərinə görə, rəqiblər qəzet fabrikinə malikdirlər. Qəzetlə yanaşı fabrik həm də saysız-hesabsız redaktor hazırlayıv və bazara buraxı...”.² Fəaliyyət göstərdiyi 9 il ərzində, 1908-ci ildə fasiləni nəzərə almaqla, “Baku” qəzetində bir neçə redaktor dəyişmişdi. “Erməni məsələsinin” təbliğində böyük səy göstərmiş A.Lavrov, K.Yaqubov, Arutçev, P.Kara-Murza, X.Vermişev qəzeti rəsmi redaktorları və naşirləri olmuşlar. Lakin, felyetonun müəllifi yazar ki, rəqabət aparan qəzətdə ona redaktor istehsal edən fabrikin olmadığını bildiriblər. Redaktor və naşirlərin tez-tez dəyişməsinə işarə edən müəllif eyni zamanda onların müdafiəsiz olduqlarını, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələrini oxucuların nəzərinə çatdırır: “Bir gün sonra mən özüm də redaktor oldum. Sözsüz ki, bu, mənim redaktorlar fabrikinə səfərimlə bağlı idi. Yalnız indi həmin fabrikları həbsxanalar yaratdığını, redaktorların həbsxanalar üçün hazırlanlığını başa düşdüm”.³ “Bir gün sonra mən özüm redaktor oldum” ifadəsi “Derzki” təxəllüslü müəllifin Behbud Ağə Şahtaxtlı olduğunu ehtimal etməyə əsas verir. Smexət təxəllüslü müəllifin ifadə üslübü və fikir söyləmək cəsarəti bu ad altında da Behbud Ağə Şahtaxtinski gizləndiyini düşünmək olar. B.A.Shahtaxtinski həyat və yarıcı fəaliyyətinin tədqiqatçısı akademik İ.Həbibbəyli hesab edir ki, “Baraban” jurnalında imzasız dərc olunan felyeton və kiçik məqalələrin əksəriyyətinin müəllifi məhz B.A.Shahtaxtlıdır.⁴

¹ “Baraban”, 1912, №5, v.7-8.

² Yenə orada.

³ Yenə orada.

⁴ Həbibbəyli İ. “Behbudaga Şahtaxtinskinin xidmətləri və aqibəti”.

“Azərbaycan” qəzeti, 2011, 18 mart, s.6.

Akademik bildirir ki, ilk milli satirik nəşr "Molla Nəsrəddin"ın davamçısı olan "Baraban" jurnalı tez-tez öz sələfinin qaldırıldığı məsələləri gündəmə gətirirdi. Jurnal həmçinin xalq arasında populyar olan nəşrdən tərcümələr, xüsusi ilə səriştəsiz mollalar mövzusunda tərcümələr dərc edirdi.¹ İ.Həbibbəyli qeyd edir ki, bəzi rubrikalar, misal üçün "Poçt qutusu", milli jurnaldan iqtibas edilib. Bu, bir daha əsası mollanəsrəddinçilər tərəfindən qoyulmuş satirik mətbuat ənənələrinin davam və inkişaf etdirilməsini təsdiq edir. Tədqiqatçı belə nəticəyə gəlir: "Behbud ağa Şahtaxtinskinin Azərbaycanın rusdilli mətbuat orqanları ilə əlaqələrinin olduğu da müşahidə edilməkdədir".²

Alimin bu sözlərinə əlavə edək ki, B.A.Şahtaxtinski əninkı rusdilli mətbuatla əməkdaşlıq qurmuşdu, həmçinin "Baraban" jurnalında yerli mətbuatın ünvanına istehzalı qeydlər və dost masqaraları dərc edirdi. Yeri galmışkən, çox vaxt mətbuat özü buna rəvac verirdi.

Misal üçün, materialların birində "Kaspi" qəzeti "avstriyski" ("Avstriya" – L.H.) sözünün əvəzinə "araviyski" ("Ərəbistan" – L.H.) yazmışdı. Bununla bağlı jurnal yazırıdı: "Hərbi nazir Aufenberqin və baş qərargah rəisi Şemuanın istefaya çıxmazı haqqında Vyanadan daxil olan məlumatı "Kaspi" qətiyyətlə /"Ərəbistan ordusunda"/ adlandırır. Diplomatların bacarmadıqları işin öhdəsindən "Kaspi" məharətlə gəldi: Avstrya Ərəbistana, Almaniya Afrikaya, Fransa Saxaraya göndərilir və Avropana da sülh bərqərar olur. Daha utanıb sixılmaq nəyə lazım?".³ Azərbaycan dilində çıxan nəşrlər də "Baraban" jurnalının tənqidindən kənar qalmırdılar. "Kəlniyət" jurnalının rus dilində yol verdiyi səhvələr ister-istəməz istehza üçün mövzu olurdu.⁴ İş ondadır ki, jurnal bəzi karikaturaların mətnlərini həm Azərbaycan,

həm rus dilində verirdi və bu zaman rus dilinin orfoqrafik qaydalarına məhəl qoymadan, rus dilində olmayan söz və ifadələrdən istifadə edilirdi.

Beləliklə, deyilənləri yekunlaşdırıq. Azərbaycanda ilk satirik jurnallar birinci rus inqilabının nəticəsində yarandı. Bunnarın sırasında C.Məmmədquluzadənin Azərbaycan dilində nəşr etdiyi "Molla Nəsrəddin" birinci oldu. Naşırın etirafına görə, onun jurnalı Qafqazda və Rusiyada yeni çıxmaga başlayan, cəsarəti ilə heyrətləndirən və eyni zamanda ötkəmliyilə qorxudan satirik jurnalların təsiri altında yaranmışdı. Rus dilində isə ilk satirik jurnal "Ciqit" olmuşdu. K.Karqanovun nəşr etdiyi "Ciqit" jurnalı adına oxşamağa, yəni igit, qorxu bilməyən mətbuat orqanı olmağa çalışırdı. 1908-1909-cu illərdə Bakıda "Ciqit" və "Bakinskoye Qore" ilə bir vaxtda "Biç" satirik jurnalı da dərc olunurdu. Həmin və bir az sonrakı illərdə A.Olendskinin "Vay-Vay" və P.Polyusukun "Adskaya pocta" və "Bakinskiye strelə" satirik jurnalları da işıq üzü görmüşdü, lakin onlar qısaömürlü olmuşlar. K.Karqanovun "Ciqit" və "Biç" jurnalları kimi erməni əsilli redaktorların nəşr etdikləri həftəlik "Biç" və "Bakinskoye Qore" satirik jurnallar ermənilərin Osmanlı imperiyasında vəziyyətini gündəmdə saxlayır və bu məsələdə qərəzli mövqə tuturdular. Osmanlı türk dövləti özü də həmin jurnalların ən çox müzakirə edilən mövzularından biri idi.

Azərbaycanlılar İ.b.Əşurbəyovun və B.A.Şahtaxtinskinin nəşr etdikləri "Baraban" jurnalı "Molla Nəsrəddin" ideyalarının davamçısı idi. Bu, özünü qaldırılan mövzularda, bəzi rubrikalarda, çox vaxt mollanəsrəddinçi Ə.Əzimzadənin çəkdiyi karikaturalarda özünü göstərirdi. Bakıda çıxan satirik jurnallardan fərqli olaraq, "Baraban"da bu və digər mövzuların işıqlandırılmasında milli ruh, milli yanaşma müşahidə edilirdi. Qısa müddət ərzində çıxmalarına baxmayaraq bütün satirik jurnallar yarandıqları dövri öyrənmək və təhlil etmək baxımından böyük elmi, ədəbi-publisistik və bibliografik əhəmiyyət kəsb edir.

¹ "Baraban", 1912, №2, s.7.

² Həbibbəyli İ. "Behbudağa Şahtaxtinskinin xidmətləri və aqibəti".

"Azərbaycan" qəzeti, 2011, 18 mart, s.6.

³ "Baraban", 1912, №3, s.7.

⁴ Yenə orada, s.6.

III FƏSİL

MƏTBUAT BİRİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ DAŞNAK-BOLŞEVİK İRTİCASI İLLƏRINDƏ

3.1. Bakı rusdilli mətbuatı birinci dünya müharibəsi ərəfəsində

Birinci dünya müharibəsi ərəfəsində rus dilində Bakıda bir neçə adda qəzet və jurnal nəşr edilirdi. "Kaspi" (1881-1919), "Baku" (1902-1918) və "Kavkazskaya Kopeyka" (1910-1916) qəzeti hər gün, "Bakines" (1907-1920) və "Kavkazski Teleqraf" (1910-1916) həftədə bir dəfə, "Neftyanoye Delo" (1899-1920) və "Ciqit" (1907-1918) jurnalları ayda iki dəfə çıxırıdı.

Qafqaz senzura komitəsinin agentura hesabatında adıca-kılən qəzetlərin heç birinin rus maraqlarının ifadəcisi olmadığı bildirilir: "Tiflis və Kutaisidəki kimi qabarlıq olmasa da Bakıda da dövri mətbuat millidir. Sözün əsl mənasında Bakıda rus qəzeti yoxdur. Rus dilində nəşr olunan iki aparıcı qəzet "Kaspi" və "Baku" qəzeti təxələdir ki, bunların birincisi tanınmış varlı tatar (azərbaycanlı – L.H.) Tağıyev, ikincisi isə erməni mədəni mərkəzin tanınmış xadimi Vermişev tərəfindən nəşr edilir: naşirlərin milli mənsubiyyəti müəyyən dərəcədə qeyd olunan qəzetlərdə özünü göstərir".¹ Heç də təsadüfü deyil ki, "Kaspi" qəzetiini mətbuatda müsəlman "Kaspi"si adlandırdılar. X.Vermişevin nəşr etdiyi "Baku", "Kavkazski Teleqraf" və "Kavkazskaya Kopeyka" erməni qəzeti kimi tannırıdı. Bu qəzetlər öz naşirlərinin milli maraqlarını açıq ifadə edirdilər. Bu, özünü birinci dünya müharibəsi illərində daha aydın göstərmişdi. Qriqori Cinoridzenin 1907-ci ildən 1920-ci ilində Azərbaycanda sovet hakimiyyəti qurulanadək nəşr etdiyi "Bakines" həftəlik qəzeti nisbətən bitərəf mövqedə durmağa çalışırdı.

¹ GMA: F. 480, suy. 2, iş 956, v. 19.

1914-cü il Rusyanın bir çox şəhərlərində sosial-demokratların inqilabi çıxışlarıyla başladı. Nəinki Bakı və Azərbaycanda, hətta Rusyanın bütün müsəlman dünyasında sakinlik hökm sürür, əhəmiyyətli ictimai-siyasi dəyişikliklərin baş verə biləcəyindən heç bir nişanə görünmürdü. Bunu, Ceyhun Hacıbəylinin 1913-cü ildə müsəlmanların həyatında önməli mədəni-ictimai hadisələrə həsr etdiyi icmaldan da sezmək olur. O, yazırkı ki, "əvvəlki illərdə olduğu kimi ötən 1913-cü ildə də müsəlmanların ölkənin daxili siyasi həyatına ümumi laqeydliyi hiss olunurdu. Vətəndaşların siyasi və iqtisadi inkişafı naminə çalışmalı olan xalq təmsilçiliyi orqanı da 1912-ci ildə olduğu kimi tam etinəsizliq nümayiş etdirirdi".²

Ümumi bigənəlik Bakı şəhəri əhalisi arasında da müşahidə olunurdu. 1913-cü ilin siyahıyaalmanın nəticələrinə görə, şəhərdə 215 min nəfər yaşayırdı. Təcəübüllə olsa da, əhalinin böyük hissəsini yerli əhali - azərbaycanlılar deyil, Rusyanın müxtəlif quberniyalarından gəlmış ruslar təşkil edirdi. Yaranmış vəziyyəti şərh edən "Kaspi" qəzeti yazırkı: "Müxtəlif mədəni-məişət simaya malik üç xalq Bakıda daha geniş təmsil olunub: ruslar, qafqaz tatarları (azərbaycanlılar – L.H.) və ermənilər. Birincilər 76.222 nəfərdir, yəni əhalinin 36%, ikincilər - 45.972 nəfər və 21,3%, üçüncülər isə 41.685 nəfər, yəni 19,5% təşkil edirlər. Nəticədə Bakıda müxtəlif mədəni cərayanlar bir-birinə qarışır, bu isə şəhərin ümumi xarakterində özünü göstərir...".³

Əhalinin faiz nisbəti şəhərin dövri mətbuatında da əksini tapmışdı. Daha çox sayıda qəzet rus dilində çıxırıdı. Azərbaycan dilində üç qəzet nəşr edildi: "Sədai-həqq" (1912-1915), "İqbəl" (1912-1915) və yeni işıq üzü görən "İqdəm" (1914-1915). Erməni dilində maliyyə çatışmazlığı üzündən qısa müddət ərzində fəaliyyət göstərmiş "Qors" ("İş", 1914) və "dəfələrlə adını və redaktorlarını dəyişmiş"³ "Arev" ("Günəş", 1914-1919) qəzeti çıxırıdı.

¹ Dağıstanı C. Müsəlman hayatı 1913-cü ildə. "Kaspi", №1, 1914, 1 yanvar, s.3.

² Stany. Bakı rəqəmlərə. "Kaspi", 1914, №285, s.6.

³ GMA: F. 480, suy. 2, iş 956. v.20.

Qəzətlərin milli təəssübkeşliyi onların müharibəyə münasibətində aydın sezikirdi. Avropanı bürümüş münaqışə Bakı mətbuatını Rusiya və Osmanlı imperiyaları ətrafında baş verən hadisələr baxımından maraqlandırırdı. Əvvəlki illərdə olduğu kimi əsas rusdilli mətbuat orqanları “Kaspi” və “Baku” qəzətləri hesab olunurdular. Azərbaycan dilində çıxan bütün mətbuat kimi “Kaspipi” qəzeti də, xüsusi ilə müharibənin əvvəlində, iki imperiyalar arasında qalmışdı. Bir tərəfdə, təbəəlikdə sədaqətli azərbaycanlıların faktiki vətoni Rusiya imperiyası, digər tərəfdə isə Rusiyaya qarşı vuruşan dil və dinə görə doğma Osmanlı imperiyası.

Bu mənada ermənipərəst nəşrlərin işi asan idi. Onlar kimin dost, kimin düşmən olduğunu aydın bildirdilər. Bu azmiş, həmin nəşrlər “Türkiyənin və Rusyanın erməni əhalisinin çıxdan həsrətini” çəkdiklərini “tarixin bəxşisi”¹ hesab etdikləri müharibəyə böyük ümidiylə bəsləyirdilər. “Baku” qəzeti yazırıdı: “Dövlətlər, hökumətlər savaşır. Savaşan müəyyən milli əhdələrin daşıyıcıları olan xalqlardır, onların birlilikləridir”².

Avropada müharibənin qaçılmasızlığını “Baku” qəzeti hələ 1914-cü ilin əvvəlində bildirmişdi. Qişa militarismin artdığını qeyd edən qəzet yazırıdı: “Bir tərəfdən İngiltərəni, digər tərəfdən Rusiya ilə Fransanı nəzərdə tutan almanlar həm quruda, həm suda öz hərbi qüvvələrini artırırlar. Alman ordusunun sayı 250 min nəfərə kimi artırılıb, fransızlar üçüllük hərbi xidmətə keçiblər və, beləliklə, əsgərlərinin sayı 200 min qaldırıblar”³.

“Kaspi” qəzeti baş məqaləsində Avropada hərbi əməliyyatların başlamasını və bunlarda Rusyanın iştirakını qaçılmasız hesab edir və müharibə kabusundan “uzaqqorən siyasətçilər xeyli vaxtdır narahatlılıq keçirirlər” bildirirdi. Ruhu və məzmunundan arxasında baş redaktor Veynberqin⁴ durduğu ehtimal

edilən məqalədə göstərilirdi: “Məsələnin siyasi təhlilindən baş çıxarmaq çətindir. Dağılmaqdə olan beynəlxalq sülh məbədinin tamamilə sökülməsinin qarşısının alınmasında Avropa diplomatiyası kimin və hansı səhvləri üzündə uğur qazana bilmədiyini söyləmək mümkün deyil. Fakt göz qabağındadır: Avstriya Serbiyaya hücum edib. Rusiya, münaqışının sülh yolu ilə həllinə çalışmalarının yalnız təkidli sözlərdən ibarət olmadığını və bunnarın arxasında real gücün dardlığınu nümayiş etdirməyi özünə borc saydı. Rusyanın hərəkətlərini Almaniya ümumi sülhə təhlükə kimi qiymətləndirdi və bizə müharibə elan etdi”¹. Qəzet hər bir kəsi Rusyanın şərəf və ləyaqətini qorumağa səsləyirdi.

Məqalədə Rusyanın əsas düşməni alman imperatoru II Vilhelmin (1859-1941) davakar surəti qoca Bismarkın (1815-1898) fonunda təsvir edilmişdi. Bismark özünün yaratdığı güclü Almaniyanın beynəlxalq fitnə-fəsadların girdabına düşdüyüնə dəhşətlə baxır: “O, özünün böyük Almaniyasını Danimarka, Avstriya, Fransa ilə müharibə meydانlarında əziyyətlə qurmuşdu. O, Hannoveri əzdı, Saksoniyani istala etdi, Bavariyanı tabe etdi, onlarla kiçik alman knyazlarını talanladı və məğlub olanların sümükləri üzərində yeni Almaniya İmperiyası inşa etdi. Bu gün “dəmir kansler” yaratdığı şah əsərinin gələcəyini, mövcudluğunu onun imperator nəvəsi tərəfindən təhlükə altına qoymasını görsəydi, yəqin diksinardı”².

Həmin illər qəzətin aparıcı müəlliflərindən biri gənc Ceyhun Hacıbəylini (təxəllüsü Djey Dağıstanı) Osmanlı imperiyasının Avropa müharibəsinə münasibəti narahat edirdi. O, Peterburqdan yenicə qayıtmışdı, oradan 1914-cü ilin iyun ayında paytaxtda keçirilən IV Ümumrusiya müsəlmanları qurultayının işini işıqlandırırdı. Qurultayda Rusyanın çoxmilyonlu əhalisi cəmi 29 nümayəndəyə təmsil olunurdu. Rusiya mətbuatı da müsəlman qurultayının işini işıqlandırırdı və qeyd edirdi ki, “çoxsaylı müraciətlərə baxmayaraq” mətbuat nümayəndələri qurultay

¹ Avropa müharibəsi və erməni məsəlesi. “Baku”, 1914, №176, s.3.

² Ermənilər və yeni müharibə. “Baku”, 1914, №241, s.2.

³ “1913-cü ilin tarixi nəticələrinə dair”. “Baku”, 1914, №1, s.4.

⁴ Andrey Veynberq - ədəbi xadim, Bakıya gələnədək iri paytaxt nəşrlərində çalışıb, 1907-ci ilin oktyabrından 1919-cu ildə bağlananədək “Kaspi” qəzətinin redaktoru olub.

¹ Baku, 22 iyul. “Kaspi”, 1914, №162, s.2.

² Veynberq A. Bismarkin kölgəsi. “Kaspi”, 1914, №166, s.2.

iclaslarına buraxılmamışdır.¹ Bu qurultayların Rusiya müsəlmanları üçün kəsb etdiyi əhəmiyyətdən danışan A.N.Tahircanova göstərir ki, müsəlman qurultaylarının keçirilməsi təsadüfi hadnə deyil: “Müxtəlif millətlərdən olan milyonlarla müsəlmanın maraqlarını müdafiə edən tatar ziyalıları və Dövlət dumasının müsəlman fraksiyası maarif, təhsil, azsaylı xalqların mösiştinin nizamlanması məsələlərini qaldırırdılar. Onlar dindaşlarının ehtiyaclarına həssas yanaşındılar”.²

C.Hacıbəylinin fikrincə, azərbaycanlıların ehtiyac və istəklərindən biri rus ordusu sıralarında hərbi xidmət keçmək idi. Xatırladaq ki, çar Rusiyasında Zaqqafqaziya, Şimalı Qafqaz və Orta Asiya müsəlmanları istisna olmaqla digər müsəlman xalqların – kazan və krım tatarları, başqır və s. nümayəndələri hərbi xidmət keçirdilər. Xidmətdən azad olanlar “hərbi vergi” ödəyirdilər və bununla dövlət qarşısında öhdəliklərini bitmiş hesab edirdilər. M.Ə.Rəsulzadənin “İqbal” qəzetiində yazdıqına görə, birinci dünya müharibəsinin əvvəlində Rusyanın müxtəlif guberniyalarından 320 min müsəlman cəbhəyə çağırılmışdı.³

C.Hacıbəyli Dövlət Dumasının müsəlman fraksiyasının sədri K.B.Tevkeleva ünvanlanan Bakı ictimaiyyətinin məktubunu “Kaspi” oxucularına təqdim etmişdi. Məktubda deyilirdi ki, bütün Qafqaz xalqları hərbi mükəlləfiyyat çəkirlər, lakin “dövlətin yerli əhalisi ruslarla ünsiyyətə daha çox ehtiyacı olan müsəlman (Azərbaycan – L.H.) əhalisi naməlum səbəbdən bu mükəlləfiyyatın əvəzinə xüsusi vergi ödəyir”.⁴

Elə həmin vaxt “Bakines” qəzetiində “Bakı müsəlman könülli dəstəsi”nin təşkil üçün Bakı fəxri vətəndaşlarının vəsait toplamaq təşəbbüsü haqqında kiçik məlumat dərc edilmişdi.

¹ Tahircanova A.N. Peterburqda IV Ümumrusiya müsəlmanları qurultayının 95 illiyi (qəzet məqalələrin qısa icmali). “İstoriya Peterburqa”, № 3 (49)/2009, s.66-71.

² Yenə orada.

³ Rəsulzadə M.Ə. Əsərləri. V cild. II cild. Bakı: Şirvannəşr, 2001. s.374.

⁴ Fraksiyada. “Kaspi”, 1914, №118, s.2.

Məlumatda bildirilirdi: “İşin təşkili üçün 50.000 rubl lazımdır və yerli müsəlmanlar bu məbləği öz aralarında bölüşürübələr”.¹ Çox ehtimal ki, azərbaycanlı neft sənayeçilərinin vəsaiti hesabına yaradılmış həmin könülli dəstə sonradan müharibənin əvvəlində təşkil edilən və məlum “Dikaya diviziya”nın alaylarından biri olan Tatar süvari alayıñ tərkibinə daxil olmuşdu. Birinci dünya müharibəsi başlayanda Rusiya ordusunda yalnız azərbaycanlı aristokrat ailələrin nümayəndələri xidmət edirdilər. Bunnarın sırasında tanınmış generallar Hüseyn xan Naxçıvanski, Əli Ağə Şıxlinski, İbrahim Ağə Vəkilov, Səməd bəy Mehmandarov və digərlərini göstərmək olar. Onları və sair müsəlman hərbiçiləri nəzərdə tutan C.Hacıbəyli “Kaspi” qəzetiinin səhifələrində yazırkı ki, bu qəhrəmanların damarlarında keçmişin şöhrəti sərkərdələrinin, “döyüş meydanını sevimli istirahət yeri hesab edən cəngavər Çinqızlərin və Teymurların”² qanı hələ də axır.

Bununla belə, müharibənin başlangıcında Osmanlı imperiyası mövqeyini açıq bildirməmişdi, lakin türk hökuməti hərbi hazırlıq işləri görür, Dardanel və Bosfor möhkəmləndirir, qoşunlarını Rusiya ilə sərhədə yaxınlaşdırır. Türkiyənin bu istiqamətdə fəaliyyəti “Kaspi” qəzetiinin aparıcı müəllifində narahatlılıq doğurdu: “Müharibəyə qatılmayan, demək olar, bütün Avropa dövlətləri müəyyən tədbirlərə əl atırlar. Bunnarın, təhlükəsizlik məqsədi ilə görüldüyünü demək çatındır. Olsun ki, Türkiyənin hərəkətdə tacavüzkarlıq sezilir. Amma yənə tam əminliklə bunların Rusiyaya və ya Türkiyə ilə köhnə haqq-hesabları çürütmək üçün fürsət axtaran Yunanistana qarşı yönəldiyini demək mümkün deyil”³. Dağıstanının fikrincə, Osmanlı imperiyası müharibədə ya neytrallığı gözləyəcək, ya müəllifin “ikiüzlü Yanus”, yəni qeyri-səmimi, etibarsız adlandırdığı II Vilhelmim təsiri altına düşərək, Almaniya tərəfində vuruşacaq. Kayzeri mənfi səciyyələndirən müəllif bildirir ki, o, osmanlılara

¹ Müsəlman dəstəsi. “Bakines”, 1914, №60, s.3.

² Dağıstanı. Müsəlmanın qeydləri. “Kaspi”, 1914, №171, s.3.

³ Dağıstanı. İkiüzlü Yanus. “Kaspi”, 1914, №163, s.3.

çox dostluq və əməkdaşlıq etmək vədləri verib, lakin bir vaxt güdrəti imperiyanın çoxəsrlıq əraziləri qopduğu beynlxalq siyasi böhranlar zamanı ona dəstək olmayıb. Bundan başqa, onun fikrincə, Şərqə səyahətə çıxan, özünü "İslamın dostu" adlandıran və bu tituldan istifadə edən kayzer Almaniyanın Osmanlı imperiyasında siyasi və iqtisadi təsirini artırmağa başladı, "Türk qızılınlı alman ciblərinə"¹ axıdan, öz ölkəsi üçün sərfli, lakin "havadarlıq" etdiyi dövlət üçün isə müflisloşdırıcı Dağıstanı belə qənaətə gəlir: "Almaniya Türkiyədə nə yaxşı var idisə onu götürürdü və nə pis varsa bu ölkəyə verirdi".² Onun fikrincə, türklər vəziyyəti təhlil edib və hazırkı mərhələdə kimin yanında olmalarını araşdırmağıdır. — çox sayda və Osmanlı imperiyasına rəğbət bəsləyən müsəlman əhalisi olan Antanta dövlətləri ilə, yoxsa onu həyatı məsələlərdə dəstəkləməyə can atmayan Almaniya ilə.

Lakin 1914-cü ilin payızında Osmanlı imperiyası mühəribəyə cəlb olundu, və bu hal osmanlı hökumətinin daha loyal qərar edəcəyinə ümidi var Dağıstanını məyus etdi. Onun növbəti məqaləsi "İnanmaq mümkün deyil!" adıyla dərc olılmışdı. Müəllif, Antantaya qarşı çıxış edən Osmanlı imperiyasının mövqeyini başa düşməyə çalışır. O, ciddi iqtisadi böhran keçirən Türkiyənin mühəribə apardığı dövlətlərə, hətta onlar savaş nəticəsində xeyli zəifləşsələr belə, duruş gətirəcəyinə şübhəylə yanaşırıdı: "Türkiyənin dövlət xadimləri nəyə ümidi edirlər? Müsəlman dünyasının xeyirxah münasibətinə yoxsa yardımına? Bəlkə, düşünürlər ki, Rusiya, Fransa və İngiltərə müsəlman vətəndaşları Türkiyənin savaş tərəfdəşlərinə yaranmaqdan ötrü öz vətənlərinin əleyhinə düşmən mövqə tutacaqlar?".³

Eyniadlı digər məqaləsində Dağıstanı bir yüksək vəzifəli osmanlı məmuru ilə səhəbatindən danışır. Müəllif bildirir ki,

həmsəhbəti Rusiya müsəlmanları, xüsusi ilə gənc və təhsilli müsəlmanlar vasitəsiyle Osmanlı və Rusiya imperiyaları arasında mədəni əlaqələr qurmaq istəyini etiraf etmişdi: "Əlbətdə, biz, Rusiya müsəlmanları, Türkiyə hakim dairələrində və cəmiyyətində belə fikrin olmasına sevinməyə bilmərik. Rus və türk cəmiyyətlərinin bir-birini yaxından qarşılıqlı tanımları bizim ən istəkli arzumuz olub və olmaqdadır. Türkiyə Rusiyani yalnız bu ölkə ilə iki əsr ərzində apardığı mühəribələrdən tanır. Düzünü desək, rus cəmiyyəti də türk cəmiyyətini və xalqını, onun psixologiyasını, mədəniyyətini və s. yaxından tanımağa bir o qədər səy göstərməyib. Belə qarşılıqlı məlumatsızlıq nəticəsində anlaşılmaz vəziyyət yaranıb: bir çox hallarda rus cəmiyyəti Türkiyə hakimiyyəti, rejimi ilə türk cəmiyyəti və xalqı arasında fərqi görə bilmirdi".¹

Rusyanın əsrlər boyu qüdrətli Osmanlı imperiyasına qarşı düşmən münasibəti bəlliidir. Mütəxəssislərin hesablamarına görə, rus-türk mühəribələri üst-üstə 241 il davam edib. Bu, deyilənlərə bariz sübutdur. XIX əsrin ikinci yarısında Rusyanın slavyan xalqlarının osmanlı əsarətindən azad edilməsi bayraqı altında apardığı mühəribələr əslinde bu dövlətin Balkanlarda mövqeyinin möhkəmlənməsi, öz gücünün artırılması məqsədi daşıyırıdı. Əhəmiyyətli uğurlar əldə edən Rusiya XX əsrin əvvəlində eyni zamanda bütürəstliyin, xristianlığın və müsəlmanlığın qədim dayağı olan İstanbullu ələ keçirməyi istisna etmirdi.

"Çarqrada doğru!". Osmanlı imperiyasının süqutunu arzulayan "Bakines" qəzeti bu ad altında məqalə dərc etmişdi. Qəzet, Rusyanın əsrlər boyu Konstantinopola dair istəkləri, Romanolların bu şəhəri istila arzuları haqqında açıq yazıdır: "Yüzilliklər boyu Çarqrادla nə etməli məsəlesi qaldırılıb, şəhərin Türkiyədən alınması bütün dünya üçün hər zaman həlli öz vaxtını gözləyən bir hadisə kimi qiymətləndirilib. Birinci Nikolay və

¹ Dağıstani. İkiüzlü Yanus. "Kaspi", 1914, №163, s.3.

² Yenə orada.

³ Dağıstani. İnanmaq mümkün deyil (*Türkiyənin mövqeyinə dair*). "Kaspi", 1914, №211, s.4.

¹ Dağıstani. İnanmaq mümkün deyil (*Türkiyənin mövqeyinə dair*). "Kaspi", 1914, №213, s.4.

Nesselrod onu azad şəhər, N.Y.Danilevski (1822-1885, panslavyanizmin ideoloqu – L.H.) – bütün pravoslav və slavyan dünyasının şəhəri, qraf Komarovski (1769-1843, infanteriyadan general – L.H.) – Balkan ölkələrinin ümumi paytaxtı görmək istayırdılar; onların hamısı yalnız bir fikirdə yekdil idilər – Konstantinopol heç vaxt Rusiya İmperiyasının paytaxtı olmalı deyil, belə ki, M.M.Şerbatovun (1733-1790, tarixçi – L.H.) dediyi kimi, ucqarda yerləşən paytaxta “xalqın səsi heç zaman çatır... Çarqrادın taleyiini müttəfiqlər həll edərlər”¹.

1915-ci ilin martında “Bakines” yaxın zamanda İstanbulun süqut edəcəyindən və Osmanlı imperiyasını aciz gələcək gözlədiyindən xəbər verirdi. Nəşr hesab edirdi ki, müharibə sona çatı, bircə Dardanel boğazını aşmaq gərəkdir: “Dardanel istehkamlarının dağıdılması nəticəsində dərhal bizim Türkiyə ilə müharibədə, müttəfiqlərimizin isə Avstriya-Macaristan və Almaniya ilə müharibəsində döñüş yaranacaq. Türkiyə hərbi hazırlıqlarının kökündə Mərmərə dənizinin düşmən üçün əliçatmazlığı prinsipi dururdu. Bu səbəbdən Konstantinopol tamamilə müdafiəsizdir, hərbi baxımdan isə çox əhəmiyyətli məntəqədir – topxana və anbarlar yalnız burada cəmləşib, burada emalatxanalar, doklar yerləşir”².

Osmanlı imperiyasına qarşı müharibəyə rus və türk erməniləri də hazırlıdırlar. “Daşnaksutyun” partiyasının hərbi təşkilatının gündəmində müharibə deyilsə, onda silahlı üsyən durdu. Osmanlı imperiyasında “erməni məsələsi”ndən başqalarından daha çox yanan “Baku” qəzetiinin naşiri X.Vermişev və aparıcı müəllifi Y.Palyan göstərirdilər ki, “Daşnaksutyun” partiyasının yaranmasından bir neçə on il əvvəl, 1860-ci ildə savadlı ermənilərin vasitəsi ilə “Konstantinopol erməni Milli Məclisi” təsis olunmuş və sultan Əbdül Əziz tərəfindən təsdiq edilmişdi. Qəzeti yazdığını görə, məclis, “başda Milli idarə heyəti olmaq-

¹ Sarqrada doğru. “Bakines”, 1914, №56, s.3.

² Böyük hadisə yaxınlaşır. “Bakines” 1915, №13, s.4.

la və məclisin patriarch taxtına seçdiyi patriarchın ümumi sədrliyi altında bütün milli mədəni-maarif və xeyriyyə işlərini və müəssisələrini¹ öz əllərində cəmləşdirmişdi. 1871-ci ildə “Konstantinopol erməni Milli Məclisi” “erməni məsələsi”nə dair ilk rəsmi sənəd sayılan məruzə hazırlamışdı, lakin o, Osmanlı imperiyasının hakim dairələrində heç bir əks-sədə doğurmamışdı.² Sonrakı illərdə “erməni məsələsi”nin təbliğinə Avropada yaşayan ermənilər cəlb olundu. Bu haqqda məlumat verən “Baku” qəzeti bildirirdi ki, “hind ermənilərindən olan tacir Set Abqar 1876-ci ildə Londonda ingilis dilində Türkiyədə ermənilərin vəziyyətinə dair xatirələri çap etdi. S.Abqar Avropa dövlətlərindən Türkiyənin 4 milyonluq erməni əhalisinin qeydiyinə qalmağı tələb etmişdi. Xristianların Türkiyədə əsərət altında alınmasına dair Konstantinopol Məclisinin hər iki hesabatında əks olunan faktlar bir il sonra ingilis diplomatlarının İngiltərənin “Göy Kitabı”nın 16 və 17-ci saylarında dərc edilən məruzələri ilə təsdiq edildi, yeniləri ilə əlavə olundu”³.

İngiltərə və Fransa diplomatiyası simasında beynəlxalq dəstək alan, öz sıralarına yunanların, makedoniyalıların və Osmanlı imperiyasında yaşayan digər xristian xalqlarının nümayəndələrini cəlb edən “Daşnaksutyun” XIX əsrin 90-ci illərində Osmanlı imperiyasının ərazisində “Muxtar Ermənistən” uğrunda mübarizəyə başladı. Arxiv məlumatlarından görünür ki, qarşılara qoyduqları vəzifənin icrası üçün ermənilər “bütün ölkələrdə Türkiyə ermənilərinin azad edilməsi və ayrıca erməni dövlətinin yaradılması zəruriyyəti təbliğatını aparmağa başladılar”⁴.

XX əsrin əvvəlində “Daşnaksutyun” rus sosial-demokratların inqilabi hərəkatına qoşulmaq qərarına gəldi. Bu qaba hərəkətə görə daşnakların fəaliyyətinə rəhbərlik edən erməni kilsəsi

¹ Türkiyədə erməni məsələsinin tarixinə dair. “Baku” qəzeti, 1914, № №243, 250, 251, 252, 254.

² Yenə orada.

³ Erməni məsələsinin tarixinə dair. “Baku”, 1914, №244, s.3.

⁴ AR Pİİ SSA: F.276, siy.8, iş 463, v.6.

öz əmlakından məhrum edildi. Ona məxsus maddi vəsaitlər və təhsil müəssisələri Rusiya dövlət xəzinəsinin nəfinə verildi. "Daşnaksutyun" bundan "Rusiya hökumətinə qarşı açıq çıxışlar üçün əlverişli möqam kimi istifadə etdi".¹

1905-ci ildə baş vermiş Azərbaycan-erməni münaqişəsi azərbaycanlıların hazırlıqsız dəstələrindən fərqli olaraq "Daşnaksutyun" partiyasının hərbi mütəşəkkiliyini və qüdətətini nümayiş etdirdi. 1906-ci ildə müsadira olunmuş əmlakın erməni qırıqian kilsəsinə qaytarılması və erməni ruhanilərinə öz məktəblərini açmaq icazası verilməsi ermənilərin diyarda təsirini daha da artırıldı.² Onlar mühüm dövlət vəzifələri tutur, inkişaf etmiş sənayesi olan Bakıda uğurla sahibkarlıqla məşğul olurdular. Arxiv məlumatlarından aydın olur ki, "özlərini kifayət qədər güclü hesab edən ermənilər muxtar idarəcilikdən və ya hətta özlərinin tərtib etdikləri coğrafi xəritələrə görə sərhədləri şimaldan Rostov-na-Donuya qədər uzanan, cənubdan bütün Kiçik Asiyani, İranın yarısını və bütün Qafqazı əhatə edən "Böyük Ermənistən"nın bərpası haqqında düşünməyə başladılar".³

Osmanlı imperiyasında və Qafqazda muxtar Ermənistən yaradılması haqqında çoxluk planlarının həyata keçirilməsi üçün dünya mühəribəsi yaxşı imkanlar açırdı. 1914-cü ilin sentyabrında rus çarının ermənilərə müraciəti onlara rəsmi olaraq döyüş meydanına "200.000 erməni süngüsündən ibarət həqiqi, şüurlu ordu"⁴ çıxarmağa imkan verdi. Bu ordu türklərlə mübarizə aparmaq məqsədiə XIX əsrin sonunda yaradılmış çoxsaylı döyüş dəstələrindən ibarət idi. Belə dəstələrin yaradıcılarından biri tanınmış erməni generalı Andranik olmuşdu. X.Vermişevin qəzeti ona və "xumb"ların (ermənilərin döyüş dəstələri belə adlanırı - L.H.) digər başçılarına xeyli sətir həsr etmişdi. Qəzet yazdı: "Həssas və cəsarətlı Andranik hələ gənc yaşlarında öz

xalqına xidmətin əzablı yolunu seçir. O, həmin vaxtlar məşhur erməni çətəsi Serov-Aqbyurun dəstəsində döyüşərək ilk dəfə bərkdən-boşdan çıxmışdı. Andranik dəstədə böyük nüfuz qazanır və Serov-Aqbyurun xaincəsinə öldürülənməsindən sonra "xumb"ların başçısı olur. Həmin vaxtdan o, ən coşqın fəaliyyət nümayiş etdirir. Sevimli rəhbərinin ölümündə bilavasitə və dolayıtı təqsirli olanlarla işi bitirdikdən sonra o, sərhədi aşır və populyar erməni millətçisi T.Deroyanla birlikdə İrəndən Ermənistəna silah daşıyır".¹ Dəstələrin yaranması və onların tərkibinə Osmanlı imperiyasında yaşayan ermənilərin daxil olması türk hakimiyətində ermənilərə qarşı inamsızlıq doğurmağa başladı. Dəstələr ermənilərin six yerləşdikləri Van, Muş, Sasun və d. ərazilərdə cəmləşirdilər. Birinci dəstələr İrəndə hazırlanıb və sonradan Türkiyəyə göndərilirdi. Tanınmış rus publisisti V.M.Doroşeviçin (1865-1922) Moskvada nəşr etdiyi ən populyar və ucuz "Russkoye Slovo" (1895-1918) gündəlik qəzeti Osmanlı imperiyası ilə müharibədən, erməni dəstələrinin üsyənindən, onların təşkili və silahlanaşmasından çox yazdı. Qəzet qeyd edirdi: "Dəstələr haqqında ilk şayılər Ərzuruma Xoydan gəlmİŞdi. Xoy konsulu Ərzurum valisinə məlumat vermişdi ki, Andranik onminlik erməni dəstəsinin başında durub. Van valisi deputatlar Vramyan və Aramı dəvət etdi: - Andranik İrəndə onminlik dəstə yığıb. Budur sizin loyallığınız? Dəstələrin təşkilini nə ilə izah edə bilərsiniz?/ Vramyanın və Aramın dəstələrənə hələ xəbərləri yox id".²

Qəzetdə adı çəkilən Aram Manukyan da "xumb"ların liderlərindən biri idi. O, Qarabağda anadan olmuş, Şuşa erməni seminariyası bitirmiş, və, "Russkoye Slovo" qəzeti yazuşuna görə, ali təhsili və karyeranı Osmanlı imperiyasına qarşı hərbi fəaliyyətə dəyişmişdi. Manukyanı tərifləyən qəzet onun gizli fəaliyyəti və 1915-ci ilin aprelində Vanda hazırladığı hərbi

¹ AR Pİİ SSA: F.276, siy.8, iş 463, v.7.

² Yenə orada, v.9.

³ Yenə orada.

⁴ Yenə orada, v.19.

¹ Andranik. Erməni dəstələrinin başçısı. "Baku", 1914, №258, s.6.

² Van silahlı üsyən ərafəsində. (Xüsusu müxbirimizdən)."Russkoye slovo", 1915, №145, s.2.

üşyan haqqında ağızdolusu danışındı: "Təşkilatçı idi. Ədəbiyyat və silah ambarları yaratmışdı, xumbları təşkilatlaşdırıb və cəlladların cəzasını vermək haqqında daşnaksakanların sözlərini silahlı təsdiq etməyə yollayırdı. Və, nəhayət, özü həmin xumbalarla birgə əməliyyatlarda iştirak edirdi, dəstələrə başçılıq edirdi – xumbanet idi".¹

"Baku" və X.Vermişevin digər nəşrləri 1915-ci ilin əvvəlində Osmanlı imperiyasında ermənilərin silahlı üşyan qaldırmasını inkar edirdilər. "Orizon" erməni qəzeti növbəti istinad edən "Baku" qəzeti soruşurdu: "Vanda ermənilərin üşyanı baş verib yoxsa bu, zəruri müdafiə, özünüqoruma idi?". Qəzetiñ fikrincə, üşyan olmamışdı: "Mühəribə vaxtı Türkiyədə silahlı üşyan qaldırmaq təcəublü olardı. Türkiyə erməniləri türk dövləti əleyhinə bu günə kimi belə üşyan heç zaman qaldırmayıblar".²

Lakin baş vermiş üşyan barədə digər qəzetlər yazmışdılar. Üşyan faktı Moskvanın "Russkoye Slovo" qəzetiñ xüsusi müxbirinin hadisə yerindən göndərdiyi hekayələrlə təsdiq olunurdu: "Türkiyədə üşyan genişlənir, bir vilayətdən başqaşına keçir, bir rayonda yatırıdlımamış digərində baş qaldırır. Türkələr Vana qarşı böyük piyada və artilleriya qüvvəsi göndərmişdilər, Muş ətrafında xeyli sayıda əsgər toplılmışdı ki, üşyan Vaspurakanın (Van vilayəti) bütün cənub hissəsini, Bitlisin, Diyarbəkirin, Harpuhun bir hissəsini bürüdü".³ İ.D.Sitinin Petroqradda nəşr etdiyi "Den" liberal-burjuva qəzeti (1912-1917) oxucularına Dövlət Dumasının üzvü A.F.Kerenski ilə müsahibəni təqdim etmişdi. "Bakines" həmin materialı yenidən öz oxucularının diqqətinə çatdırmışdı. Kerenski şövqlə qeyd edirdi ki, "üşyan bayrağını qaldıran türk erməniləri özlərindən sonra Türkiyədə bütün gəmiləri batırdılar, öz talelərini rus millətinin hərbi qüvvəsinə etibar etdilər".⁴ Üşyanların başçılarından biri Aram Manukyanın

sözlərinə görə, "üşyan 27 gün davam etdi, min beş yüz erməni yeddiiminlik nizami türk ordu və başbozuklara qarşı vuruşdu".¹ Türkiyədə "erməni talanları" ilə əlaqədar Antanta dövlətlərinin bəyannaməsinə Osmanlı imperiyası hökumətinin cavabında da silahlı üşyan qeyd olunur. "Baku" qəzetiñde X.Vermişevin şərhliyilə dərc edilən notada rus təbəəli ermənilərin və Rusiyanın özünüñ fəal dəstəyi ilə Türkiyə ermənilərinin silahlı çıxışları inkaredilməz sübutlarla eks olunmuşdu. Notada deyilirdi: "Bolqariya və Ruminiyada olan rus və ingilis konsulları və agentləri mühəribənin əvvəlində Varna, Sulin və Konsansadan Qafqaza türk təbəəli erməni gənclərdən ibarət coxsayılı dəstələr göndəriblər. Onların vəzifəsi Türkiyə Ermənistənəna daxil olmaq, burada çəşqinliq yaratmaq və ermənilərin yaşıdlıları Türkiyənin daxili vilayətlərində üşyan qaldırmak". Bu məqsəd-lə Türkiyəyə ezam edilən ermənilər böyük sayıda silah, bomba, proklamasıya və inqilabi proqramlarla təchiz olunmuşdular. Onların birbaşa vəzifəsi qeyd olunan vilayətlərda inqilabi təşkilatlar şəbəkəsi yaradaraq lazımlı gələn vaxtda həmin təşkilatların vasitəsi ilə əsasən Van, Şatak, Anassul, Ned və Kiar vilayətlərinin erməni əhalisini ayaga qaldırmaq, və həmin vaxta türk əhalisinin edamını hazırlamaq idi".²

Sənəddə göstərilir ki, osmanlı hökumətinin Türkiyə ermənilərinə qarşı tətbiq etdiyi represiya səbəb möhz üşyan oldu. Bu haqqda həmçinin 1916-ci ildə dərc edilmiş türk hökumətinin "Erməni inqilabi hərəkat və hökumətin tədbirləri haqqında həqiqət" adlı hesabatında məlumat verilir. Sənəddə Osmanlı hökuməti türk ermənilərinə qarşı görülən represiv tədbirlərin səbəbini izah edir. Hesabatda həmin tədbirlərin görülməsini yaranmış vəziyyətin tələb etdiyi və müvəqqati xarakter daşıdığı qeyd olunmuşdu. Hökumət bildirirdi ki, ermənilər tərəfindən müsəlman əhalisinə qarşı coxsayılı zor, qanunsuz hərəkətlərə baxmayaraq

¹ Simbirski F. Aram. "Russkoye slovo", 1915, № 119, s.4.

² Erməni mətbuatından. "Baku" qəzeti, 1915, №100, s.5.

³ Simbirski F. Aram. "Russkoye slovo", 1915, № 119, s.4.

⁴ Qafqaz mühəribə zamanı. "Bakines", 1915, №4, s.4.

¹ Vanın alınması tarixindən. "Baku", 1916, №38, s.3.

² Türkiyənin erməni talanları haqqında notası. "Baku", 1915, №131, s.4.

“1915-ci ilin aprelində Van üsyانına kimi ermənilərə qarşı hansısa represiv tədbirlər görülmürdü”.¹ Məlumdur ki, əsas tədbir kimi hərbi əməliyyatlar zonasında yaşayan ermənilərin cəbhə xəttindən və “xarici müdaxilədən” uzaq ərazilərə köçürülməsi oldu.² Onların əksəriyyəti Suriyaya köçürüldü. Ora və digər yerlərə beş yüz min erməni köç olundu.³ “Baku” qəzeti erməni katolikosunun aldığı rəsmi məlumatı dərc etmişdi. Məlumatda ermənilərin köçürülməsinə səbəb Van hadisələri olduğu təsdiq edilmişdi. Maraqlıdır ki, Osmanlı imperiyasının vətəndaşı olan gənc ermənilərin türk ordusuna səfərbər edilməsini də erməni tərəfi represiv tədbir hesab edir. Onlar bildirirlər ki, “Türkiyə hökumətinin bu istaqamətdə addımı müəyyən programın nəticəsidir - əvvəl xalq tərkisilə edib başçıları köçürülməsiylə onları qorxuya salmaq, sonra isə bütün milləti qırmaq, belə ki, məlum olduğu kimi, 20 yaşından 45 yaşına qədər bütün kişilər orduya çağırılıb”.⁴

“Baku” qəzetinin materiallarından erməni mətbuatının baş vermiş faciənin səbəblərini fəal müzakirə etdiyi görünür. Qəzet yazırıdı: “Bir qism erməni mətbuatı (“Orizon” və “Arev” qəzətləri) məqalələrində israrla sübut edirlər ki, ermənilərin qırılması onların yeritdikləri siyasetinin birbaşa nəticəsi kimi qiymətləndirilə bilməz. Bu qəzətlərin fikrincə, ermənilərin qırılması Əbdül Həmidin və onun layiqli davamçıları gənc türklərin qarşılara qoyduqları məqsədə çatmasının təzahürüdür”.⁵ Başda “Mşak”

¹ Türkələrin ermənilər haqqında “həqiqəti” və faktların həqiqəti (Türkiyə hökumətinin “Erməni inqilabi hərəkat və hökumətin tədbirləri haqqında həqiqət” kitabçası ilə əlaqədər). Konstantinopol. 1916-ci il. “Baku”, 1916, №150, s.5.

² Yenə orada.

³ Erməni həyatı. 500.000 erməninin köməyi. “Baku”, 1916, №175, s.3.

⁴ Ermənilərin Türkiyədə vəziyyəti. “Baku”, 17 iyul 1915-ci il, №158, s.3.

⁵ Türkiyədə erməni qırğını və onun erməni mətbuatunda işqalandırılması. “Baku”, 1915, №231, s.7.

⁶ “Mşak” (“Zöhmətkeş”) – erməni ədəbi-siyasi qəzet, 1872-1920-ci illərdə Tiflisdə nəşr edildi. Liberal publisist və tənqidçi Q.Arşruni tərəfindən təsis edilib. 1892-ci ildə vəfatından sonra qəzeti redaktorları A.Kalantar, A.Arakelyan və b. olublar.

qəzeti olmaqla mətbuatın digər qismi fərqli mövqedə dururdu. Onlar hesab edirdilər ki, “qırğının bilavasitə səbəbi erməni xalqının rəhbər dairələrinin siyasetidir; bu siyaset gələcəyi olmayan və tələfədici idi, və, nəhayət, ermənilərin fəlakətinə görə məsuliyyəti bütövlükə olmasa da, əsasən erməni siyasi təşkilatları daşıyır”.¹

Sonralar, 1923-cü ildə, “Daşnakşutun” partiyasının liderlərindən biri Ov.Kaçaznuni “Daşnakşutunun daha görəcəyi iş yoxdur!” məruzəsində müharibənin əvvəlində ermənilərin heç bir əsası olmadan qələbəyə inandıqlarını, Rusiyanın Osmanlı imperiyasını alt-üst edəcəyinə və onlara “Türkiyənin azad edilmiş erməni vilayətlərindən və Zaqafqaziya Ermənistanından ibarət” müxtariyyat verəcəyinə əmin olduğunu etiraf etmişdi. O, yazırıdı: “1914-cü ilin payızında erməni könüllü dəstələri yaradıldı və türklərə qarşı çıxış etdi. Bu, bir əsr, bir neçə nəsil erməni xalqının beyninə yeridilən psixologianın təbii və qaçılmaz nəticəsiydi. Bu psixologiya öz təcəssümünü tapşırıb idi və tapdı”.³

Osmanlı imperiyasına nifşət və kin psixologiyası X.Vermişevin nəşr etdiyi mətbuatdan da gəlirdi. Onun nəşrləri iztirab çəkən çoxsaylı xalqları, o cümlədən erməni xalqını öz himayəsinə almış bu ölkənin çoxsərlik tarixində müsbət heç nə görmürdü. X.Vermişev özü Osmanlı İmperiyasını dini fanatizmin, hərc-mərcliyin və quldurluğun dayağı kimi təqdim etməyə çalışırıdı. Bununla bağlı o, yazırıdı: “Görəsən yer üzərində Türkiyədən başqa, ikinci bir dövlət mövcuddur ki, orada açıq, gizlədilməyən, maskalanmamış quldurluq bu dərəcədə dövlət sisteminin dayağı olsun? Hansı ikinci dövlətçilik özünün qısa da olsa, tarixində insan yaradılığının bütün sahələrində bu qədər səmərəsiz olub? Elm, incəsənat, din, texnika, hüquq, bir sözə insan zehninin və əməyinin hec bir qolu əldə etdikləri nailiyyətlərə görə türk dövlətçiliyinə borclu deyildirlər... Qafqaz xalqları öz acı təcrübə-

¹ Türkiyədə erməni qırğını və onun erməni mətbuatında işqalandırılması.

² Kaçaznuni Ov. Daşnakşutun daha görəcəyi iş yoxdur! Bakı: “Elm”, 1990, s.12.

³ Yenə orada, s. 11.

lərindən Türkiyənin geridə qaldığını, onun nə özünün yaşamamaq, nə də başqlarına yaşamaq imkan vermek bacarığı olmadığını bilirlər...”¹

İrəli sürülen ittihamların əsaslılığı Osmanlıların dini döyünlüyü və xalqlara sevgiyə əsaslanan siyaseti ilə sübata yetirilir. Bu siyaset “istimalət” (təselli vermək – L.H.) kimi bəlliidir və özündə əcnəbilərə və başqa dinə etiqat edənlərə hörmətlə yanaşmamı ehtiva edir.²

Hələ Konstantinopoli ələ keçirmiş sultan II Mehmet millətlər sistemi adlanan qayda tətbiq etmişdi. Həmin qaydaya görə, qanunlara əməl edən və vergi ödəyən kiçik etnik qruplar dini və sosial azadlıqlara sahib ola bilərdilər. Sistem osmanlılara imperiyada sülh və sabitliyi qorumağa kömək edirdi, ölkənin həyatının əsası olan ticarətin inkişafına təminat verirdi. Mənəz bu səbəbdən ölkədə yəhudü, yunan və erməni diasporaları firavan yaşayırdılar. Bu, Osmanlı imperiyasının şanlı tarixində heç də yeganə nümunə deyil.

Mətbuatda ən çox müzakirə edilən mövzulara qayıdaraq qeyd etmək istərdik ki, qəzetlər Osmanlı imperiyasının və hərbi münaqişənin digər iştirakçı dövlətlərin hərbi potensialı, ayrılan xərclər və mümkin zərərlər, mühəribənin nə qədər davam edəcəyi haqqında ətraflı yazırdılar. Müasir orduların arsenali haqqında yazan qəzetlər alman mənbələrinə istanadən məlumat verirdilər ki, Avropa dövlətlərinin, Rusiya və Osmanlı imperiyalarının orduları yenidən silahlanıb, “aeroplan və dirijablarla”³ təchiz olunub. “Bakines” yazdı: “Bu səbəbdən, hərbi dairələr yaxın mühəribənin qisamüddəti olmasına əmin olduqları təcüüb doğurmurdur”.⁴

¹ Vermişev X. Qafqaz və Türkiyə. “Kavkazskaya kopeyka”, 1914, №291, s.3.

² H.Louri. On beşinci yüzil Osmanlı Gerçekleri, (İstanbul Bahçeşehir Üniversitesi Yayınları, 2013), s.XI

³ Mühəribə çox uzanacaq? “Bakines”, 1914, №54, s.5.

⁴ Yenə orada.

Lakin 1904-1906-ci illər rus-yapon müharibəsi belə ehtimalların yanlışlığını göstərdi və hərbi əməliyyatlar planlarına yenidən baxmağı zəruri etdi. Qəzet daha sonra bildirirdi: “İlk quru toqquşmaları düşmənin üzərinə əvvəllər olduğu kimi “zorla” getməyin səhv olduğunu göstərdi. Qoşun nə qədər cəsarətli olsa belə düşməni öldürücü atəşlə üzməsə və ya uğurlu manevr etməsə, ona qalib gələ bilməyəcək”.¹

Hərbi texnikanın, hərbi geyimin təkmilləşdirilməsi, əvvəlki illərlə müqayisədə daha uzun məsəfəli cəbhədə hərbi əməliyyatların aparılması münaqişə iştirakçısı ölkənin hərbi xərclərini xeyli artırır. Avstriya maliyyə nazirinin hərbi xərclərə dair hesablamalarından yanan mətbuat məlumat verirdi ki, mühəribə nəticəsində verilməli pensiya və digər məsrəflər nəzərə almadan hər əsgər dövlətə gündə 10 markaya başa gəlir. “Kaspi” belə qənaətə gəlmışdı: “Deməli, iki milyonluq ordu ilə altıaylıq mühəribə $3\frac{1}{2}$ milyarda yaxın vəsaiti udur”.² Ekspertlərin fikrincə, daha böyük zərbə Avropa ölkələrinin donanmasına, ilk növbədə məhşur ingilis donanmasına dəyəcək. Onun bərpasına 2 milyard marka tələb olunacaq. İngilis mətbuatına istinad edən “Kaspi”nin yazdığını görə, istənilən halda “hər böyük dövlət qarşısındaki mühəribənin ilk üç ayı ərzində xalq təsərrüfatına dəyəcək maddi zərəri və öz silahlanmasındakı itkiləri nəzərə almadan 2 milyard marka qurban verməyə hazır olmalıdır”.³

Mühəribənin müddəti və nəticələri haqqında suallara cavab axtaran nəşrlər, o cümlədən Azərbaycan dilində çıxan mətbuat, qarşısındaki mühəribənin az zamanda bitməyəcində yekdil idilər. Redaktoru olduğu “İqbal” qəzetində M.Ə.Rəsulzadə qeyd edirdi ki, mühəribə bayquşu hələ çox zaman başlarımız üstündə hönkürtü ilə ağlayacaq.⁴ Digər publisistlərdən fərqli olaraq o,

¹ Mühəribə çox uzanacaq? “Bakines”, 1914, №54, s.5.

² Mühəribə neçəyə başa gəlir. “Kaspi”, 1914, №164, s.3.

³ Yenə orada.

⁴ Rəsulzadə M.Ə. “Nəticəyi-hərb nə cür olacaq?”. Əsərləri. II cild.

Bakı: Şirvannəş, 2001, s.383.

müharibənin nəticələri haqqında daha düzgün ehtimallar irəli sürmüdü. Onun fikrincə, müharibə nə qədər uzansa, savaş meydandaşlarında nə qədər qan tökülsə, gec-tez dövlət başçıları silahdan imtina edib yaxın əlli il üçün sülh təmin etməkdən ötrü danişıqlar masası arxasında oturacaqlar. M.Ə.Rəsulzadə məqalələrində xalqların müqəddarati məsələsini qaldırır və göstərirdi ki, Avropada baş qaldırmış müharibə ayrı-ayrı ölkə və dövlətlərin deyil, xalqlar və mədəniyyətlərin müharibəsidir. Bu səbəbdən, onun zənnincə, dünyanın xəritəsi dəyişəcək, yeni dövlət idarəciliyi ilə yeni ölkələr yaranacaq və, əlbətdə, sosialistlərin milli siyaseti həyata keçəcək. Azadlıq və müstəqillik aşiqi olan xalqlar buna hazır olmalıdır. Əks halda, bir millət kimi onlar heç vaxt tanınılmayacaq: “Çünki, özünü bilməyən, vicedani-milliyəsi və amali-həyatıyyəsini təyin etməyən insan heyətlərini bir millət kimi qəbul etmeyirlər. Və irəlida də etməyəcəklərdir”.¹

Onun 1914-cü ilin oktyabrında qaldırdığı bu məsələlər 1917-ci il fevral burjua-demokratik inqilabından sonra aktual olacaq. Məhz həmin məsələlər müharibənin nəticəsini və xalqların, o cümlədən, Azərbaycan xalqının gələcək taleyini müəyyən edəcək.

3.2. Müharibədən zərər çəkmiş qaçqınların problemləri “Kaspi” və “Baku” qəzetlərinin səhifələrində

Osmanlı imperiyasının birinci dünya müharibəsinə qatılması ilə bu ölkədən Qafqaza ardi-arası kəsilməyən qaçqın axını başlandı. İlk qaçqınlar diyara artıq 1914-cü ilin noyabrın əvvəlində gəldilər. Onların gəlməsinin qaçılmaz olduğunu xəber verən “Baku” qəzeti “mühərabə tufanı ötüşənədək qaçqınlara yaşamaq üçün ocaq və vasait verməkdən ötrü”² şəfqətli olmağa, yardım üçün qardaşlıq köməyi göstərilməsinə, iana toplanması ilə məşğul olan müvafiq komitələrin yaradılmasına çağırıldı.

¹ Rəsulzadə M.Ə. “Nəticeyi-hərb nə cür olacaq?”. Əsərləri. II cild.

Bakı: Şirvannəşr, 2001, s.383.

² Bakı, 1 noyabr. “Baku”, 1914, №245, s.2.

Həmin vaxta kimi əhali ehtiyatda olanların və yaralıların ailərinə kömək göstərirdi. Qəzet ev-eşiyini itirmiş, özlərinin və uşaqlarının xilası naminə geriye baxmadan yaşayış yerləri tərk edənlərin yardımına daha çox ehtiyacı olduğunu yazırı: “Bu adamlar həm hakimiyyətin, həm cəmiyyətin qayğısına qalan bizim ehtiyatda olanların, bizim yaralıların ailələri deyil”¹.

Qaçqınlardan danışan qəzet yalnız Osmanlı imperiyasından gələn erməni qaçqınları nəzərdə tutdurdu. Amma doğma yələrini təkcə ermənilər deyil, türklər və digər müsəlman dinli xalqlar da tərk etmişdi. “Kaspi” qəzeti də qaçqınlardan yazırı, özü də ilk vaxtlar onların dini mənsubiyətinə görə fərq qoymadan. Qəzet qaçqınların ehtiyatda olanların və yaralıların ailələri kimi köməyə ehtiyacı olduğunu bildirirdi. “Kaspi” səyərin birləşdirilməsinin, fəaliyyətlərin uzalaşdırılmasının zəruriliyini qeyd edərək bütün vətəndaşların niyyət və məramlarının vətənə xidmətə yönəldilməsinin əhəmiyyətindən danışırı. Qəzet yazırı: “Mühərabə başlayan andan biz böyük vətənimizin hər guşəsində müsəlmanların baş verən hadisələrə olduqca canlı marağının, Rusiyaya olan məhəbbət və sədaqət hissələrinin səmimi və riqqətli nümayişinin şahidiyyik”². Həqiqətən, müharibənin ilk günlərindən Rusyanın bütün müsəlmanları kimi azərbaycanlılar da hərbi dövrün ehtiyaclarının ödənilməsi işinə fəal qoşuldular. Bunu qəzetlərin dərc etdiyi coxsayılı xəbər və məlumatlar təsdiqləyir. Mətbuat müsəlman əhalisinin maddi dəstəyi ilə yanaşı ayrı-ayrı əhali qruplarının, o cümlədən müsəlman qadınlarının əməyindən yazırı: “Biz bu müsəlman qadınlarına, ziyalılara və küçələrdə təsadüfən gördüyüümüz çadralılar istisna olmaqla, heç vaxt rast gəlməmişik. Müsəlman qadın kütləsini biz tanımiriq. Bax, həmin bizin görmədiyimiz və tanımadığımız qadınlar indi yaralı rus əsgərləri üçün köynək tikməklə məşğuldurlar. Mən onların işini görmüşəm. Köynəklər nəcə də səliqəli tikilib!

¹ Bakı, 1 noyabr. “Baku”, 1914, №245, s.2.

² Nə etməliyik? “Kaspi”, 1914, №202, s.4.

Döşəklərə söz ola bilməz! Rus hərbiçiləri müsəlman qadınlarına dərin minnətdarlıqlarını bildirirlər!", - "Bakines" qəzeti yazırı.¹

Qaçqınların sayı isə gündən-günə artırdı. Bakı şəhər dumasında "millətindən asılı olmayaraq qaçqınlara yardım cəmiyyətinin təşkili" layihəsi müzakirə edilmişdi. Həmin vaxta diyarda qaçqınların sayı 100.000 çatmışdı. Bununla əlaqədar "Baku" qəzeti yazırı: "Qaçqınların əksəriyyəti ermənilərdir, amma qaçqınların arasında molokanlar, duxoborlar və müsəlmanlar da var. Bu səbəbdən təsisçilər cəmiyyətin beynəlmilə olması haqqında razılığa gəliblər...".² Qaçqınlara qərəzsiz münasibət yalnız sözdə idi. Şərt qoyulmuşdu ki, qaçqınları "iki ciddi şəkildə fərqlənən qruplara – Osmanlı imperiyası, İran və bilavasitə mühəribə gedən yerlərdən qaçanlara və Qars, Batum və digər daha uzaq vilayatlardan gələn qaçqınlara bölmək lazımdır".³ İclas əsasən birincilərin aqibətinə fikir vermiş, Qars və Batum qaçqınlarını "köçkün" adlandırib, onların vəziyyətini kifayət qədər qənaətbəxş hesab etmişdi.⁴ Q.Cinoridzenin nəşr etdiyi "Bakines" qəzeti qaçqınlara daha iltifatla yanaşır, onları mühəribənin qeyri ixtiyarı qurbanları adlandırır. Qəzet yazırı: "Heç bir qələm və firça ustası qaçqınların yaşıdlıları bütün dəhşəti ifadə etmək iqtidarında deyil".⁵

Həmin vaxt, yəni 1915-ci ilin yanварında yerli qəzetlərdə Qars vilayətinin müvəqqəti general-qubernatoru Zubovun fraqmentlərlə dərc olunmuş müraciətlərdən cəmiyyət vilayətdə yaşayan müsəlman qaçqınlarının çox ağır vəziyyətdən xəbərdar oldu. Müraciətdə erməni könüllülərinin Qars vilayətində törətdiyi azıñlıqlardan və müsəlmanlara qarşı zoraklıqdan məlumat verilmişdi. Mühəribəyə qədər Qars qalasının komendantı olmuş general-leytenant Zubov birinci müraciətində yazmışdı: "Tür-

¹ Günün əks-sədasi. "Bakines", 1914, №50, s.5.

² Qafqaz cəbhəsindən (Bizim müxbirdən). Qaçqınlar. "Baku", 1915, №1, s.5.

³ Yenə orada

⁴ Yenə orada.

⁵ Bakı, 9 sentyabr. "Bakines", 1915, №50, s.2.

kiyə ilə müharibənin əvvəlində vilayətin xristian əhalisinin mədəniyyəti aşağı səviyyəli hissəsinin yerli müsəlmanlara qarşı nümayiş etdirdiyi düşmən münasibət son günlərdə açıq hücumlar şəklini almışdır, nəticədə bir neçə dinc müsəlman öldürülmüşdü... Rusiya ərazisində ayrı-ayrı şəxslər və qruplara qarşı, hətta onlar Rusiyaya münasibətdə düşməncəsinə hərəkət ediblərə belə, zoraklıq və özbaşına cəzalandırma yolverilməzdir...".¹ Zubovun müraciəti Bakı qəzetlərinin səhifələrində qızığın polemika doğurdu. Ermənilər Qars general-qubernatorunun sözlərini öz maraqlarına uyğun izah edirdilər və cəmiyyətə çatdırmağa çalışırdılar.

Zubovun müraciətində yer almış "müxtəlif zoraklıq əmələrin törədilməsində ifşa olunanların hamısı, həm xristianlar, həm müsəlmanlar hərbi dövrün qanunları ilə cəzalandırmaq üçün hərbi məhkəməyə veriləcəklər"² ifadəsini "Baku" qəzeti erməni yaraqlarının hərəkətlərini cahil və mədəniyyəti aşağı səviyyəli xristian və müsəlman əhalisinin lokal toqquşması müstəvisinə gətirməyə çalışırdı. Bununla bağlı qəzet öz mülahizələrini belə bildirirdi: "Əhalinin yalnız şüurlu xristian əhalisinin əhalinin mədəniyyəti aşağı səviyyəli hissəsinə mənəvi təsirin zəruriyyi fikri ilə biz razılaşa bilmərik. Vəziyyəti belə təqdim etmək Qars general-qubernatorunun əmrinin dərin mənasını və ruhunu təhrif etmək deməkdir. O, bu məsələdə nə müsəlmanlar, nə xristianlar üçün istisnalar etməyir və edə bilməz".³

"Kaspi" isə general Zubovun sözlərini təhrif etməməyi tələb edir və xatırladır ki, müraciətdə açıq-aydın "tam müəyyən edilmiş hal haqqında – yaranmış vəziyyətdə günü豪 olmayan müsəlmanlara düşmən münasibətdən"⁴ səhbət gedir. Məhz bu səbəbdən məqalənin müəllifi C.Hacıbəyli generalın müraciətini birtərəfli, yəni bir tərəfə - xristian əhalisinin şüurlu

¹ "Birtərəfli" vəziyyət. "Kaspi", 1915, №17, s.4.

² Mətbuat. "Baku", 1915, №16, s.3.

³ Yenə orada.

⁴ "Birtərəfli" vəziyyət. "Kaspi", 1915, №17, s.4.

hissəsinə ünvanlanmış adlandırır. Bununla bağlı o, Zubovun ikinci müraciətindən nümunə gətirir. General müsəlmanlara düşmən münasibətin gücləndirildiyini bildirir: “Heç bir günü olmayan müsəlmanların qatlından başqa, vilayətin xristian əhalisi türklərin buranı tərk etdikdən sonra qisas adı altında müsəlman kəndlərinə silahlı hücumlar, talanlar və müxtəlif zorakılıqlar edir”.¹ “Vəziyyət tamamilə aydındır və “Baku” qəzetiin söylədiyi Qars vilayətində xristian və müsəlman toqquşmalarına qətiyyən oxşamır”, - C.Hacıbəyli bildirir.²

Bu faktlar general-leytenant Zubovun Qafqaz ordusunun qərargah rəisini 20 yanvar 1915-ci il tarixdə ünvanlaşdırığı məxfi məlumatla da təsdiq olunur. Həmin sənəddə general yerli həkimiyətlə hesablaşmayan, əmrlərə təbe olmayan erməni dəstələri və onların başçıları haqqında yazır: “Bu məlumatlar bir daha ona görə zəruridir ki, qətl, talan və sair müxtəlif zorakılıqlar ətrafında yerli əhali və dəstələr arasında ciddi narazılıqlar yaradır, həmçinin dəstələrdə intizamsızlıq və, ümumiyyətlə, özbaşnalıq hökm sürüt”.³

General Zubovun müraciətləri Azərbaycan milli mətbuatında da müzakirə edilmişdi. Əslində, polemikaya Azərbaycan mətbuatı rəvac vermişdi. Belə ki, ilk olaraq M.Ə.Rəsulzadənin nəşr etdiyi “İqbəl” qəzeti müraciətlərdən fragmentları Azərbaycan dilinə tərcümə edərək qəzetdə yerləşdirmişdi. Qəzet, ictimaiyyətin diqqətini Qars qaçqınlarının acinacaqlı vəziyyətinə çəkərək onlara İslamin təqdir etdiyi mərhəmət göstərməyə səsləyirdi. Zubovun birinci müraciətindən sonra M.Ə.Rəsulzadə yazmışdı: “General Zubovun və qubernator Podqurskinin əhaliyə Qars qaçqınlarına yardım etmək xahişi bədbəxtlərin vəziyyətinin nə qədər ağır olduğunu xəbər verir”.⁴ “Baku” qəzetiin naşırı

X.Vermişevin məsələyə qərəzli və birtərəfli münasibəti və yaranmış vəziyyətin təhrif, həmçinin “Kaspi” qəzetiin müəllifi C.Hacıbəylini milli-dini tərəfkeşlikdə günahlandırmak cəhdləri M.Ə.Rəsulzadəni əsas rusilli qəzətlərin səhifələrində gedən polemikaya münasibət bildirməyə məcbur etdi. Onun fikrincə, həqiqəti qəbul etmək və Qarsda insanların əzab-əziyyətlərini başa düşmək “Baku” qəzeti üçün çətindir, çünki, naşırının qərəzliyi və ümumi əhvalı ona faciəyə obyektiv yanaşmağa imkan vermir. Bunu, naşır özü də dərk edir: ““Baku”dan ötrü əsil mətbəbi dərk edib də vase olan insani müraciətləri qanmaq bir az müşkuldür. Çünkü təqib etdiyi ruhvət əsnif elədigi əxbərin tovli idə biləcəyi əhvalı-ruhiyyə ilə Kars faciələri arasında bəlkə də mənəvi bir rabitə olduğunu kəndisi də seziyor”.¹

Bu zaman Bakıda, Qafqazda, Petroqradda və Rusyanın digər şəhərlərində qaçqın ermənilərə yardım komitələri fəal sürətdə təşkil olunmağa başladı. Komitələrin sayının çoxluğu onları birləşdirmək zərurəti yaratdı. Bu məqsədlə 1915-ci ilin martında Eçmiədzində qurultay çağırıldı.² Qurultaydan az sonra bütün ermənilərin katolikosu Georqun kondakı yayıldı. Kondakda deyilirdi ki, onun rohbərliyi altında Eçmiədzində bütün komitələrin fəaliyyətini əlaqələndirən mərkəzi orqan – Eçmiədzin, Tiflis, Bakı, Naxçıvan, Petroqrad komitələrinin nümayəndələrindən ibarət qardaşlıq köməyi baş sərəncamverici komitə təsis edilmişdi.³

“Kaspi” qəzeti mühəribədən zərər çəkmiş qardaşlarına yardım işində ermənilərin təşkilatlanması, həmrəyliyi haqqında heyrənlilikla yazırırdı. Stariy toxəllişlü müəllif “Xoş paxılıq” adlı məqalədə Qafqazda mühəribədən hamidan çox “ermənilər və müsəlmanlar”ın (müslimlər deyəndə türklər, acarlar nəzərdə tutulur – L.H.) zərər çəkdiyinə diqqəti cəlb edir.⁴ Lakin öz qaç-

¹ “Birtərəfli” vəziyyət. “Kaspi”, 1915, №17, s.4.

² Dağıstanı C. “Birtərəfli” vəziyyət. “Kaspi”, 1915, №17, s.4.

³ Perinçek Mehmet. Erməni məsəlesi rus dövlət arxivlərinin 120 sənədində. M.: Laboratoriya Knigi, 2011. s.90.

⁴ Rəsulzadə M.Ə. Milli bir vəzifə karşısındı. Əsərləri, III cild, s. 40.

¹Rəsulzadə M.Ə. Milli bir vəzifə karşısındı. Əsərləri, III cild, s. 63.

² Eçmiədzin qurultayı. “Baku”, 1915, №45, s. 3-4.

³ Katolikosun kondakı. “Baku”, 1915, №72, s.5.

⁴ Stariy. Xoş paxılıq. “Kaspi”, 1915, №20, s.5.

qımlarına yardım məsələsində azərbaycanlılardan fərqli olaraq ermənilər qısa zaman kəsiyində qüvvələri toplayıb, birləşdirib onlarla qaçqınlara yardım komitələri yaradıblar. Müəllisin fikrincə, bu onlara “milli başnucalıq”¹ gətirir. Komitələr Rusiyanın çox şəhərində təşkil edilib. Onların fəaliyyətindən danışan müəllif komitələrin işinin planlı və uğurla aparıldığını qeyd edir: “Biz hər gün qəzətlərdə Türkiyə və İran mühəribə meydanlarında zərər çəkmiş erməni əhalisinin qaçılmaz ölümündən xilası namına erməni icmaları, ayrı-ayrı imkanlı şəxslər, xeyriyyə və mədəni-maarif müəssisələri, kommersantlar və fəhlələr, şəhərlilər və kəndlilər tərəfindən ayrılan böyük məbləğlər haqqında oxuyuruq”.² Yardım yalnız maddi köməklə məhdudlaşmırıdı. Qaçqınları ərzaq və palтарla təmin etmək üçün məntəqələr, yaralı və xəstələr üçün, infeksiyon xəstəliklərin profilaktikası məqsədiylə ambulatoriyalar açılmışdı. Eyni zamanda qaçqınların say, peşə və cinsi tərkibini müəyyənləşdirmək üçün elmi-statistik təhlil aparılırdı. Bütün bu işləri erməni ziyanları görürdü. Müəllif yazırdı ki, “... onların sırasında şəxsi mənəfeyini unudub özünü fədakarcasına yerlərdə - Soğanlıq hündürlüklerində (Sarıqamış yaxınlığında – L.H.) milli-altruist işinə qoşulan yüzlərlə şəxs var”.³ Müəllif, dəhşətli mühəribə günlərində qətiyyətsizlik nümayiş etdirən azərbaycanlıları fəal olmağa çağırırdı. O, yazırdı ki, azərbaycanlıların özlərindən həkimlər, mühəndislər, hüquqşunaslar, ziyanlı qadınlar və milli-ictimai işlərin əhəmiyyətini dərk edən və öz vəsaitlərinin bir hissəsini ictimai işlərə xərcləyən varlı insanlar olmadığı vaxtlar geridə qalıb. “Bəs onların süstlüyünün səbəbi nədədir?”, - deyə müəllif soruşur və özü bu suala cavab verir: “Bizcə, yeganə səbəb ictimai fəaliyyət təcrübəsi olmayan müsəlman ziyanları arasında təşəbbüskarlığın yoxluğuudur. Lakin bu, onlara haqq qazan-

¹ Stariy. Xoş Paxılıq. “Kaspi”, 1915, №20, s.5.

² Yenə orada.

³ Yenə orada.

dırırm. Səriştə yoxdursa, onda indi, yaşılanan ağır günlərdə onu əldə etmək gərəkdir”.¹

Qaçqınlar, dil və din qardaşlarına kömək məsələsi həmin vaxta kimi milli mənşəyinə, türk köklərinə kifayət qədər diqqət yetirməyən, özlərini sadəcə müsəlman hesab edən azərbaycanlıların şüurunda dönüş yaratdı. “Xalqların mühəribəsi” adlanan savaş azərbaycanlılarda milli özünüdərk hissələrinin oyanmasına təkan verdi. M.Ə.Rəsulzadənin nəşr etdiyi və qarşısına milli məsələnin həllini əsas vəzifə kimi qoyan “Açıq söz” qəzetiñin dəhşətli mühəribə illərində işiq üzü görməsi heç də təsadüfü deyil.²

Tezliklə Bakı müsəlman xeyriyyə cəmiyyəti Qars qaçqınlarına kömək işini fəal şəkildə həyata keçirməyə başladı. Zərərçəkənlərə yardım üçün “ianələr toplamaqdan ötrü Tiflisə, sabiq canişin qraf Voronsov-Daşkovun yanına xüsusi heyət göndərildi. Qrafin qəbuluna düşmək asan olmasa da, nümayəndələr məsələni müsbət həll etdilər”.³ Gənc və ehtirash jurnalist C.Hacıbəyli, iş daha səmərəli alınsın deyə, insanlarla görüşüb onlara toplanan ianələrin mahiyyətini izah etməyi təklif etmişdi: “Sözsüz ki, bu məqsədlər üçün xeyriyyə cəmiyyəti üzvlərindən seçilən şəxslər böyük nüfuza malikdirlər və müsəlman icmasına yaxşı tanışdırılar. Lakin komitənin tərkibinə orada təmsil olunmayan sinif, hətta peşə nümayəndələrinin əlavə edilməsi arzusunu ediləndir. Bu, komitə ilə əhalinin bütün təbaqə və sinifləri arasında sıx əlaqənin qurulması üçün zəruridir. Hər kəs öz ətrafindakılarla çalışmaq daha asandır və, belə iş “hörmət xatirinə” və ya “vicdan namına” çağrıqlardan artıq səmərə verə”.⁴ Qısa zamanda Bakı və Yelisavetpol quberniyalarının şəhərlərində komitənin şöbələri yaradıldı.

1914-cü ilin noyabrında təşkil olunan Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti Qars qaçqınlarına yardım işinə fəal

¹ Stariy. Xoş Paxılıq. “Kaspi”, 1915, №20, s.5.

² Rəsulzadə M.Ə. Tutacağımız Yol. Əsərləri, III cild, s.172.

³ Müsəlman həyatı 1915-ci ildə. “Kaspi”, 1916, №1, s. 5-6.

⁴ Nə etməliyik? “Kaspi”, 1915, №29, s.4.

qoşulmuşdu. Bununla bağlı “Kaspi” yazdırdı: “Təşkilat cəmiyyətə sübut etdi ki, ictimai işlərə cəlb olunan müsəlman qadını bu işin öhdəsindən kişilərdən pis gəlmir”.¹ Cəmiyyətin təşəbbüsü ilə müsəlman qaçqınları nəfincə dəfələrlə “qutu yiğimi” və “qardaş köməyi” adlanan aksiyalar keçirilmişdi. Aksiyalarda müsəlman ailələrindən qızlar da iştirak edirdi, bu isə həmin dövr üçün Bakının ictimai həyatında görünməmiş bir hadisəydi. Bu haqda yazan M.Ə.Rəsulzadə Azərbaycan cəmiyyətində özünüdərk hissinin artmasını fərqli qeyd edirdi. Onun yazdığına görə, on il öncə şüurlu azərbaycanlı qadınları barmaqla saymaq olardı, onların adı ehtiyatla çəkilirdi. Bu gün isə onlar evləri, küçələri, mağazaları gəzir və bədbəxt bacı-qardaşlarına kömək üçün ianə toplayırlar. İki yüz ianə toplayanın yüz əlli azərbaycanlı xanımlar idı. M.Ə.Rəsulzadə oxucularına bildirir ki, qadına hörmətlə yanaşan və onu fəal üzv kimi qəbul edən cəmiyyətdə inkişaf və tərəqqi ola bilər. Onun fikrincə, bu halda azərbaycanlılar öz müstəqilliyinə inamlı baxa bilərlər: “Hər yerdə ki kadın da cammat işi ilə əlaqədardır, hər yer dəki, kadın möhtərəmdir, hər yerdə kadının az-çox ictimai bir mövqeyi vardır, tərəqqi, qüvvət, ümuran da oradadır”.²

Mühəribə illərində ictimai həyatın hər hadisəsi fərqli məhiyyət kəsb edirdi, ona fərqli yanaşılırdı. Hətta milli və dini bayramlar da əvvəlkitek tamtaraqla qeyd edilmirdi. “Kaspi” qəzeti oxucularını bayram günlərində iztirab çəkən həmtayfalarını, cəbhədə axidilan qanı unutmamağa çağırırdı: “Nə iş görürükə, nə cür seviniriksə, biz bu sevinc və şənliyə bütövlüklə qapılmalı deyilik”.³ Məqalənin müəllifi C.Dağıstanının fikrincə, qonşuluqda facia və kədər olanda, minlərlə insanın acliq içində yaşadığı və uşaqlarına çörək tapa bilmədiyi halda müsəlmana toy-bayram etmək yaraşmaz. O, evində olduğundan səfələt içinde olanlarla bölüşməyin vacibliyini qeyd edirdi: “Övladlarımıza və qonaqla-

¹ Dağıstanı. Unutmayın. “Kaspi”, 1915, №40, s.4.

² Rəsulzadə M.Ə. Əsərləri, III cild, s.159.

³ Dağıstanı C.Qarşidan gələn “Bayram” haqqında. “Kaspi”, 1915, №50, s.4.

rımıza müxtəlif növ şirniyyat, nemətlər alanda, bunlara xeyli pul xərclədikdə biz şirniyyat deyil, nemətlər deyil, bir parça qara çörəyə həsrət qalan digər uşaqları unuda bilərikmi?”.¹

Bakı müsəlman xeyriyyə cəmiyyəti Novruz bayramı münasibəti ilə hər il təşkil etdiyi ziyaftı qaçqınlara yardım üçün ianə toplanmasına həsr etmək qərarına gəlməmişdi. Lakin ziyaft gözlənilən nəticə verməmişdi. “Kaspi”nın məlumatına görə, 5000 rubl toplanmışdı, bu isə dövriyyəsi milyonlarla ölçülən şəhər üçün çox cüzi məbləğ idi. Xeyriyyə tədbirinin uğursuzluğunun səbəblərini C.Dağıstanı araşdırmağa çalışır. Onun zənинce, “ziyaft adamları” ilə məhdudlaşmayıb tədbirə əhalinin daha geniş təbəqələri, orta gəlirlili tacirlər, kiçik neft hasilatçıları, maklerlər, iri tacirlər dəvət olunmalıydı. Həmçinin cəmiyyətin aşağı təbəqəsinə daha artıq diqqət yetirmək, onları da ziyafta çağırmaq gərək idi. Məhz sadə insanlar adətləri müqəddəs tutur, xalq arasında “xeyr-şər” deyilən heç bir hadisəni ötürür.²

1915-ci ildə Qurban bayramı oktyabr ayına təsadüf etmişdi. Bakı müsəlman xeyriyyə cəmiyyəti bu münasibətlə kəsilən qoyunların dərisini müharibədən zərər çekmiş müsəlman nəfinə verməyi müraciəti etmişdi. Eyni zamanda cəmiyyət din xadimlərindən “zərər çekən qardaşların ehtiyaclarını unutmamaq üçün bu istiqamətdə nəsihətlər verməyi”³ xahiş etmişdi. “Kaspi” qəzeti oxucularına izah edirdi ki, həmin gün hər kəsin verdiyi ianə din qardaşlarla yardım üçün böyük əhəmiyyət daşıyır. Dəyəri heç nə olmayan heyvan dərisi qaçqını qarşidan gələn soyuqlardan qoruya bilər: “Siz deyə bilərsiniz: qiyəməti 50 qəpikdən çox olmayan dəri də insani xilas edər? Bu, ona bir-iki günlük kifayətdir... Səhv fikirdir. Vay o günə ki, əgər hamı qəlbində belə düşünür!”.⁴

Bakı mətbuatının məlumatına görə, 1915-ci ilin baharında Qafqazda 100.000 müsəlman və 120.000 erməni qaçqını məs-

¹ Dağıstanı C.Qarşidan gələn “Bayram” haqqında. “Kaspi”, 1915, №50, c.4.

² Dağıstanı C. Yerində yetməyən gözləntilər. “Kaspi”, 1915, №58, s.4.

³ Müsəlmanlar və müharibə. “Kaspi”, 1915, №220, s.5.

⁴ Dəri məsəlesi. “Kaspi”, 1915, №220, s.5.

kunlaşmışdı. Qaçqınlar arasında molokonlar, jehudilər, yunanlar da var idi. Onların sayı çox deyildi. Digərləri ilə müqayisədə erməni və yahudi qaçqınlarının vəziyyəti daha yaxşı idi - onların ictimai təşkilatları və imkanlı şəxsləri az vaxt ərzində zərərcə-kənlərə yardım işini təşkil edə bilmisdilər. Belə ki, tədqiq edilən dövrə erməni qaçqınları üçün yiğilan 800.000 rublun 500.000 rublu Qafqaz erməni kəndlilərinin payına düşürdü. Bu haqda xəber verən "Baku" qəzeti "qaçqınları son dərəcə mehribanlıqla qəbul edən, sonuncu tikəsini onlarla bölüşən" Osmanlı imperiyası ilə sərhəd ərazilərinin erməni əhalisini xüsusi qeyd edir.¹ Petroqradda "bir fincan çaya" toplaşan 15 imkanlı yəhudi öz millətindən olan qaçqınlara yardım üçün 265.000 rubl toplamışdı.² Bu, bütün Rusiya müsəlmanlarının topladığı 70.000 rubldan qat-qat artıq idi. "Budur, 25 milyonluq xalqın verdiyi ianə!", - qəzəbə yazan C. Dağıstanı yiğilan məbləğin Rusiyada müsəlmanların sayına uyğun gəlmədiyini nəzərə çatdırır.³ Jurnalisten fikrincə, vəsaitin azlığı varlı müsəlmanların açıq ianə yiğilmasında zəif iştirakından irəli gəldi. Adətən öz həmvətəndaşları üçün xəstəxana tikintisinə, yaralılar üçün lazaretin təşkilinə, mədəni-maarrif müəssisələrinin yaradılmasına həvəsle vəsait ayıran Bakı neft sənayeçiləri ictimai pul toplanmasında imkanlarına görə az məbləğlə kifayətlənmışdılər. "Kaspi" yazıldı: "Ayrı-ayrı ianələrin ən yüksək həddi 500 rubl olmuşdu. Toplanmış 60-70 min isə sadə, pulsuz xalqın yaziq bir rublla-rından və qəpiklərdən ibarətdir".⁴

Ən böyük məbləğ ianələr qaçqınları ölüm və xəstəlik-lərdən xilas edə bilmirdi. Toplanan vəsait azlıq edirdi. "Baku" qəzətinin hesablamalırına görə, erməni qaçqınının hər gününə 15 qərik düşürdü, bu "yalnız çörəklə qidalanmağa bəs edirdi, iki

¹ Erməni mətbuatından. Erməni qaçqınları. "Baku", 1915, №100, s.5.

² Axi, nə vaxt? "Kaspi", 1915, №102, s.5.

³ Yenə orada.

⁴ Yenə orada.

dəfə isti xörəyi qaçqınlar pasxa günlərində görmüşdülər".¹ Daha zəif maliyyələşən müsəlman qaçqınlarının hansı vəziyyətdə olduqlarını təsəvvür etmək çətin deyil.

1915-ci ilin yayında rus ordusu Qərb hərbi əməliyyatlar meydanında bütün cəbhə boyu möglubiyətə uğradığından Rusyanın daxili quberniyalarına qaçqın axımı xeyli artmışdı. Rus mənbələrinə görə, oktyabrın əvvəlinə erməni qaçqınlarının ümumi sayı 200 mina haqlamışdı, Qafqazda isə cəmi "300 mina yaxın qaçqın məskunlaşmışdı".² Baş Qərargah düşmənə təslim edilən ərazilərindən həm əhalinin, həm də dəyər kəsb edən əşyaların çıxarılması barədə əmr vermişdi.

1914-cü ilin sonunda türk vilayətlərindən qaçan erməni qaçqınlarının birinci dalğası artıq bu tədbirləri görmüşdü. Türkiyə hərbi əməliyyatlar meydanına ezam olunan "Baku" qəzətinin müxbiri S.Cino yazırkı ki, "hər şey - un ehtiyatları, bugda, taxıl, ərzəq, əmlak - məhv edilmişdi. Daşınılması mümkün olmayanlar mənfur talançı və quldurlara çatması deyə yandırılmışdı".³ Lakin sonradan erməni qaçqınlarına dəyən ziyanı və onların türk vilayətlərinə geri qayıtmamasına tələb olunan məbləği hesablayan "Baku" qəzeti ev və təsərrüfatların dağıdılmasına görə məsuliyyəti kürdlərin üzərinə qoymuşdu: "kürdlər tərəfindən dağıdılan evlərin və s. bərpası üçün 3.500.000 rubl gərəkdir".⁴

Erməni qaçqınlarının qayıtmásında nəinki Qafqazın və, ümumilikdə, Rusyanın erməni ictimai təşkilatları, həmçinin "yeri dəyişilmişlərin" həyatı və əmlakının mühafizəsinə dair ölçülər"⁵ götürən Osmanlı hökuməti maraqlı idi.

¹ Erməni mətbuatından. Erməni qaçqınları. "Baku" qəzeti, 1915, №100, s.5.

² Kursev A.N. Rusiyada birinci dünya müharibəsi qaçqınları.

<http://historystudies.org>

³ Cino S. Qafqaz cəbhəsi meydanından. (Xüsusi müxbirimizdən).

Qaçqınlar. "Baku", 1915, №1, s.4-5.

⁴ Erməni mətbuatından. Erməni qaçqınları. "Baku", 1915, №100, s.5.

⁵ Türkələrin ermənilər haqqında "həqiqəti" və faktların həqiqəti (Türkiyə hökumətinin "Erməni inqilabi hərəkat və hökumətin tədbirləri haqqında həqiqət" kitabçası ilə əlaqədər). Konstantinopol. 1916-cı il. "Baku", 1916, №150, s.5.

Rusya hökumətinin qaćqınlara yardımını 1915-ci ilin uğur-suz yaz-yay hərbi kampaniyasından sonra gerçəkləşməyə başladı. Bu zaman Qərb sərhədyanı ərazilərdən gələn qaćqın səli ölkəni bürümüşdü. “Qaćqınların ehtiyaclarının ödənilməsi haqqında” Qanun qəbul edilmişdi. Sənəd hökumətin bu istiqamətdə siyasetinin əsas mahiyyətini özündə ehtiya edirdi. “Düşmən həmləsi təhlükəsi olan və ya düşmən tərəfindən alınan əraziləri tərk edən, hərbi əməliyyatlar gedən ərazilərdən hərbi və ya mülki hakimiyətin qərarı ilə köçürülen şəxslər, həmçinin Rusiyaya düşmən dövlətlərdən gələn mühacirlər”¹ qaćqın sayıldılar. Qanunla qaćqınların qayğısına qalmaq öhdəliyi DİN, qubernator və şəhər rəislərinin, zemstvo idarələrinin, şəhər ictimai idarələrin, yerli komitələrin üzərinə qoyulmuşdu. Həmçinin, “ali dövlət məqsədlərini” yerinə yetirmək səlahiyyətlərinə malik “Qaćqınların yerləşdirilməsi üzrə xüsusi müşavirə” təsis edilmişdi.²

İlk zamanlar qaćqınların problemləri ilə ictimai təşkilatlar məşğul olurdularsa, qanunun qəbulundan sonra zəruri xərclərin böyük hissəsi dövlət bütçəsindən ayrılmaga başlandı. “Baku” qəzeti yazırdı ki, qanunun qəbuluna kimi ictimai təşkilatların qaćqınların ehtiyaclarını qarşılıma işi böyük fədakarlığa və nəhəng enerji sərf edilməsinə baxmayaraq partizan xarakteri daşıyır. Bu qüvvə azlıq edirdi, “vahid baş komandanı və vahid şəti olan, zəruri vəsaitlərlə təchiz edilmiş “nizami ordu” gərək idi”.³

“Qaćqınların yerləşdirilməsi üzrə xüsusi müşavirə”yə yerli xeyriyyə cəmiyyətlərdən nümayəndələr ezam edilmişdi: qurumda Bakı müsəlman xeyriyyə cəmiyyətini IV Dövlət Dumasının deputati M.Y.Cəfərov təmsil edirdi.

¹ Kursev A.N. Rusiyada birinci dünya müharibəsi qaćqınları.

<http://historystudies.org>

² Verdiyeva H. Birinci dünya müharibəsi və Qafqazın qaćqın müsəlmanları. “İrs”, 2010, №2(44), s.31.

³ Qaćqınlara yardım. “Baku”, 1915, №216, s.5.

Erməni komitələrinin gündəliyində Zaqafqaziyada məş-kulmuş erməni qaćqınlarının tərk etdikləri türk vilayətlərinə qayıdışı məsələsi durdurdu. Bunun həyata keçirilməsi üçün Qafqazda və Rusyanın digər bölgələrində çalışan yardım cəmiyyətlərinin ümumi fəaliyyət planı işlənirdi, onların “Xüsusi müşavirədə” təmsil olunan nümayəndələri zəruri vəsait almaq üçün hökumət qarşısında vəsadət qaldırmağa hazırlaşırıllar. Bakı müsəlman xeyriyyə cəmiyyəti ilk növbədə “yetim uşaqların acliqdan ölməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməklə”¹ məşğul idi. “Kaspi” qəzeti xəbər verirdi ki, “mühəribədən zərər çəkmiş müsəlman uşaqları üçün siğınacağın təşkilindən ötrü deputat Cəfərov xüsusi müşavirədən 60.000 rubl ayrılması haqqında vəsadət qaldırılmışdır”.² H. Verdiyevanın məlumatlarına görə, 12 min kimsəsiz uşaq qaçılmaz ölümündən xilas edilmişdi.³ 1915-ci ildə xəzinə xüsusi müşavirənin sədrinə 25 milyon rubl ayırmışdı. Bu, tədqiqatının fikrincə, həmin dövrədə Qafqazda humanitar vəziyyətin ağırlığından xəbər verirdi.⁴

3.3. Mütləqiyyətin devrilməsindən sonra çoxpartiyalı mətbuatın inkişafı

1914-cü ildə bütün slavyan dünyasını avstro-alman və türk “əsəratindən” qurtarmağa can atan Rusyanın qisaslılıq siyaseti 1917-ci ilin əvvəlinə kimi puç oldu. Rusiya daxili siyasi intriqalar, dərin iqtisadi böhran və kütlələrin inqilabi çıxışlarının girdabında boğulurdu. Ölkədə acliq və hərcəmərclik hökm süründü, II Nikolay öz dövlətini sərbəst idarə etmək qabiliyyətini itirirdi.

¹ Uşaq siğınacağı haqqında. “Kaspi”, 1915, №223, s.4.

² Yenə orada.

³ Verdiyeva H. Birinci dünya müharibəsi və Qafqazın qaćqın müsəlmanları. “İrs”, 2010, №2(44), s.31.

⁴ Yenə orada.

Məşhur Qriqoriy Rasputinin adı ətrafında dolaşan qalmaqlar ali hakimiyəti gözdən salmışdı. Bu qalmaqlar haqqında paytaxt qəzətlərinin materiallarını yenidən dərc edən Bakı qəzetləri onun çar ailəsi ilə əlaqələrini¹ və saray əhliylə mürəkkəb münasibətlərini² təfərrüati ilə oxucularına təqdim edirdi. "Bakines" qəzeti yazdırdı: "Rasputinin əleyhinə çıxmış nəinki faydasız, həm də təhlükəlidir. Rasputinin qəzəbinə gələn etibardan düşündü, itaat etməyənləri sürgün və digər müxtəlif qinaqlar gözlayırdı. Qriqor Rasputinin qüdrəti qarşında ən nüfuzlu saray əyanlarının xidmətləri heç nədir. Tanınmış qraf Şeremetevin başına gələnlər bunun bariz nümunəsidir" (1844-1918, rus ictimai xadim, tarixçi – L.H.).³ Xatırladaq ki, ahl qraf III Aleksandrın yaxın dostu olub. Ölümqabağı nəsihətində oğlu II Nikolaya qrafi özünün müşaviri etməyi tövsiyyə etmişdi. Taxtacı hörmətdən salan Rasputini saraydan uzaqlaşdırmağa cəhd edən qraf Şeremetev özü sarayı tərk etməli olmuşdu.

Digər tərəfdən, mühərribə sənayenin və kənd təsərrüfatının işini iflic etmişdi. Dəmir yolu hərbi nazirliyin sərəncamına verildiyindən mülki yüklerin, o cümlədən bugda və digər dənli bitkilərin daşınmasında çətinliklər yaranmışdı. Bu isə un və çörək qılığına gətirib çıxarmışdı. Dəniz gəmiçiliyi daşımaların öhdəsindən gələ bilmirdi. Hələ 1915-ci ildə Rusyanın paytaxt və iri şəhərlərdə başlayan achiq tez bir zamanda Bakıya da çatdı.⁴ Bakıda hələ də xeyli sayıda müsəlman qaçqınlarının olması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Achiq, qılığ və ərəqə bahalığı paytaxt şəhərlərdə olduğu kimi çörək qiymətinə səbəb olə bildərdi.

¹ Rasputin məktublar. "Bakines", 1917, №34, s.4.

² Rəsulzadə M.Ə. "Nə xəbər var?" Əsərləri, III cild., c.582-584; Rasputin və çar ətraflı. "Bakines", 1917, №13, s.4; Rasputin və saray. Yeni orada, 1917, №17; Qriqori Rasputinin sırrı. Yenə orada, №34; Rasputin, İlidor və Loxtina. Yenə orada, №35 və s.

³ Rasputin və saray. "Bakines", 1917, №17, s.4.

⁴ Rəsulzadə M.Ə. "Bahalıq və qahət". Əsərləri, III cild., s.184-185.

Məhz buna görə, hökumət yeni torpaq naziri A.A.Rittixin (1868-1930, rus dövlət xadimi, Rusiya imperiyasının sonuncu torpaq naziri – L.H.) timsalında qəti tədbirə - sapalağa uyğun müəyyən edilmiş sabit qiymətlərlə dövlətə icbari taxıl təhvil verilməsinə el atdı. Lakin, cəbhədən uzaq yerləşən quberniyalarda dövlətə taxılın məcburi təhvili müsbət nəticə vermedi: xüsusi mülkiyyətçilər öz ərəqə ehtiyatlarını gizlədir, toplanılan taxıl isə dəmir yoluun bərbəd işləməsi səbəbindən şəhərlərə və cəbhəyə çatdırılmır. Petroqradda, Moskvada və digər şəhərlərdə achiq qiymətləri əhalinin izdihamlı siyasi mitinqlərinə çevirilərək fevral burjua-demokratik inqilabı ilə nəticələndi. "Bakines" qəzeti yazdırdı: "Buna bir həftə, hətta daha az vaxt lazımlı oldu. P.N.Milyukovun (1859-1943, rus siyasi xadimi, tarixçi və publisist, konstitusion-demokratlar partiyasının lideri, 1917-ci ildə Müvəqqəti hökumətdə xarici işlər naziri – L.H.) öz nazir çıxışında qeyd etdiyi kimi, bu inqilab ən qısa müddətdə və qan tökülmədən baş verdi. Sözsüz ki, o dünən başlamamışdı və qurbanların hesabını ən azı yarım əsr bundan öncədən aparmaq gərəkdir... Ona görə ki, böyük çevriliş çox uzun müddət rüşeym vəziyyətində yaşamışdı".¹

Teleqrafla ötürürlən çevriliş xəbəri "ildırım sürətiylə şəhərə yayıldı", "ziddiyyətli xəbərlərin ucu-bucağı yox idi".² Son xəbərləri bilmək üçün oxucular qəzet almağa artıq pul verməyə hazır idilər. Rəsmi məlumat və müvafiq sərəncamlar olmadıqından Bakının hökumət və şəhər hakimiyətləri çəşqin vəziyyətə düşmüşdülər. Buna baxmayaraq, xalq sevinir və teleqramları birgə oxumaq üçün küçələrə toplaşırı. "Bakines" qəzətinin qeyd etdiyinə görə, "xəbərlərin oxunuşundan sonra qara qüvvələrə şəhərin dinc həyatını pozmaq imkanı verməmək, gündəlik iş ahəngini qırmamaq və bununla da düşmənlərin və köhnə rejim tərəfdarlarının dəyirmanlarına su tökməməkdən ötrü bir neçə

¹ "Bakines" qəzeti, 1917, №13, s.2.

² Yenə orada, s.4.

şəxs kütleyə yaxınlaşış onlardan sakitcə dağılmıştı, asayış pozulmasına rəvac verməməyi xahiş etdi".¹ Mütləqiyət devrilmişdi, dövlət idarələri və cəmiyyət yeni təşkil olunan Müvəqqəti hökumətə etibarını nümayiş etdirmişdi. Qafqaz canişini böyük knyaz Nikolay Nikolayeviç də (bu vəzifəyə 1915-ci ilin avqustunda təyin edilmişdi – L.H.) yeni hakimiyəti tanıdı, hamiya ona təbe olmaq göstərişi vermişdi.² "Kaspi" yazdırdı: "Mərkəzi Hökumətin bütün göstəriş və tələblərinə tam şəkildə könüllü əməl olunmalıdır".³

Konstitusion-demokratlar partiyasının ideyalarını ifadə edən, eyni zamanda "Daşnaksütün" erməni inqilabı ittifaqına rəğbət bəsləyən "Baku" qəzeti də yeni hökumətə etibar etməyə çağırıldı. Qəzeti fevral burjua-demokratik inqilabi günlərində "Daşnaksütün"un yeni tarixi mərhələdə vəzifələrinə həsr edilən məqaləni və partianın çağırışını dərc etməsi heç də təsadüfi deyil - həmin çağırışda sabiq hakimiyəti "cinayətkar"⁴ adlandırıldı. Məqalədə göstərilirdi ki, partianın ümdə vəzifəsi Ermənistəninin milli-ərazi muxtarıyyatının əldə edilməsinə baxmaya-raq, "partiya taktiki mülahizələrə əsaslanaraq, müvəqqəti olaraq" indiki zamanda bu məsələnin həllinin birbaşa tələbindən imtina edir. "İndiki məqamda hökumətin verə bilməyəcəyini biz ondan tələb etməyəcəyik, həlli zamanı hələ çatmayan vəzifələri biz onun qarşısında qoymayaçaqıq, qabağa qaçmaq, arxa cəbhəni möhkəmlətmədən yeni mövqelərə hücum etmək lazım deyil", - deyə qəzet yazdırdı.⁵

Müvəqqəti hökumət ümumi, bərabər və gizli səsvermə əsasında Meclisi-Müəssisəsəna seçkilərin keçirilməsinin qanunverici bazasının yaradılması həvalə olunmuşdu. Məhz bu qanunverici orqanın üzərinə xalqın irədəsini ifadə edərək yeni Rusiya-

nın – hökmərsiz Rusyanın idarə edilməsi formasını müəyyən etmək vəzifəsi qoyulmuşdu. "İxlaskar sevincimizin, xoşbəxtliyimizin bütün dərinliyini ifadə etməyə söz və güc tapa bilmirik. O xoşbəxtlik ki, üzgün Rusiyaya bu böyük xəbərləri gətirir. Onlarda zəhmli tarixi əzəmet hiss olunur...", - X.Vermişev "Baku" qəzeticinin baş məqalasında məftunluqla yazdırdı.¹

Öz torpağında yaşamasına baxmayaraq imperiya hakiyyətinin "özgə xalqdan olan" adlandırdığı, "Rusyanın müdafiəsi və iltifatının bütün əzab-əzəyyətlərini rus xalqı ilə müştərək çəkən", sayına görə "Rus dövlətinin əsasının" ikincisi olan "Rusyanın 30 milyonluq müsəlman əhalisi" dəyişikliklərə xüsusi ümidi bağlayırdı.² Bu sətirlərin müəllifi Ceyhun Hacıbəyli üzrə ağrısı və incikliklə yazdırdı ki, "rus xalqı ilə birgə yaşadığının uzun müddət ərzində" "Vətənə loyal münasibət və sədaqətdən savayı heç nə nümayiş etdirməyən" və, bununla belə, özünü Rusiya üçün hər zaman özgə xalqın nümayəndəsi olub, olduğunu və olacağının dərk edən hər bir müsəlmanın qəlbini doludur. O, bildiridi: "Bu çoxmilyonlu xalqın hər bir fədakarlıq hərəkəti "rəsmi Rusiya" tərəfindən minnətdarlıq və təşəkkür əvəzinə eyni - vətəndaşın və insanın mənliyinə toxunan, buabırçı damğa ilə səciyyələnən acılıq və haqqsızlıqla dolu münasibətlə qarşılanır. /Özgə xalqdan olan".³

Günün vəzifələrində danişan publisist sadə xalq, xüsusən "savad azlığından hələ də vətəndaş şüuru səviyyəsinə yetməyən, həmçinin daim polis zülmü altında olduğundan saxta vətəndaş tərbiyəsi görmüş" kənd əhalisi arasında izahədici iş aparılmasıının zəruriliyini vurgulayırdı.⁴ Bakıdan uzaq yaşayan və heç bir ictimai təşkilati olmayan kəndlilər cari siyasi hadisələrdən müstəqil dərk edə bilməzdilər. Məlumdur ki, mütləqiyətin süqtutandan sonra Rusyanın başqa şəhərlərində olduğu kimi, Bakıda da

¹"Bakines" qəzeti, 1917, №13, s.2.

² Yenə orada, s.4

³Bakı, 7 mart. "Kaspi", 1917, №53, s.2.

⁴"Danaksütün" partiyasının çağırışı. "Baku", 1917, №55, s.2.

⁵Dövlət çevrilişi və "Danaksütün" partiyası. "Baku", 1917, №72, s.2.

¹ Bakı, 5 mart. "Baku", 1917, №52, s.3.

²Dağlıstanı C. Özgə xalqdan olan «Kaspi», 1917, №53, s.6.

³Yenə orada.

⁴Dağlıstanı C. Məqamın məqsədləri. I. "Kaspi", 1917, №62, s.4.

ictimai təşkilatlardan ibarət icraiyyə komitələri yaradıldı. Müellifin yazdığını görə, həmin komitələr tərəfindən “köhnə hökumətin nökərləri işdən çıxarılır, fəsadçılıqları ilə daha çox fərqlənlər həbs olunur, ziyanlı şaxslərdən komissarlar təyin edilirdi və s.”.¹ C.Dağıstanı bildirirdi ki, kəndlərdə və Lənkəranda, Şamaxıda, Salyanda və digər mərkəzdən uzaq şəhərlərdə yerli əhalisi öz hüquqlarını tələb etməyi bacarmadığından, “öz bütləri - qəza rəisləri, onların köməkçiləri, pristav, uryadnik, keşikçi və sair ünsürlərin təsirindən” qurtulma yollarını bilmədiyindən vəziyyət daha mürəkkəb idi.² Müəllifin fikrincə, əhalini cəmiyyətin bütün demokratik qüvvələrinin çağırılmasını səbirsizliklə gözlədikləri Məclisi-Müəssisəna seçkilərə hazırlamaq lazımdı. O, göstərirdi ki, “bir qrup kimi ümumi siyasi və mədəni ehtiyacları olan müsəlmanların maraqları naminə gələcək azad Rusiyanın quruluşunu müəyyən edəcək ümumi siyasi dilin yaradılması zəruridir”.³ Müəllif əhalinin əksər hissəsini təşkil edən sadə insanlarla təbliğat işi müsəlmanların dini və milli maraqları baxımından qurulmalı, bu və ya digər siyasi quruluşun üstün cəhatləri anlaşılan şəkildə onlara isbat edilməlidir. “Əks halda, qəti məqam vaxtı çatanda bizim seçidlərimiz şəxslər işə şüurlu yanaşma mövqeyindən deyil, subyektiv hissələr, əhval-ruhiyyə, “özündən çıxmə” və s. təsirlərdən irəli gələn səslər və fikirlər söyləcəklər”, - deyə C.Hacıbəyli xəbərdar edirdi.⁴

Lakin inqilabin bal ayında işgührər və fəal olan Müvəqqəti hökumət iki ay keçməsinə baxmayaraq Məclisi-Müəssisəna seçkilərin keçirilməsi haqqında qanunu qəbul etməyə tələsmirdi. Cəmiyyətdə və Müvəqqəti hökumətin daxilində burjuaziya ilə sosial-demokratların nümayəndələri arasında ziddiyyət yetişməkdə idi. Bununla bağlı “Kaspi” qəzeti qeyd edirdi: “Köhnə vaxtlarda olduğu kimi zaman əməkdaşlıq tələb etdiyi yerde bir

¹Dağıstanı C. Məqamın məqsədləri. I. “Kaspi”, 1917, №62, s.4.

²Yenə orada.

³Yenə orada.

⁴Dağıstanı C. Məqamın məqsədləri. II. “Kaspi”, 1917, №67, s.4.

qrup mübarizə şəarıyla çıxış edir, digər qrup gizli şəraitdə fəaliyyət göstərmək vərdişindən əl çəkə bilmədiyindən sərbəstlik və bərabərlik şəraitində zülm və təzyiqdən şikayətlər”.¹ Rus sosial-demokratiyasının və burjuaziyanın ən yaxşı təmsilçiləri bir çox önməli məsələlər ətrafında, o cümlədən Məclisi-Müəssisəna seçkilərin və Məclisin çağırılması məsələsində ümumi məxrəcə gələ bilmir, fərqli baxışlar nümayiş edirdilər. “Bakines” qəzeti “Xalq azadlığı” partiyasının Bakı komitəsinin çağırışını dərc edərək hərbi və dəniz naziri A.İ.Quçkovun (1862-1936) xalqa müraciətinə diqqət yetirməyin vacibliyini bildirirdi. Müraciətdə əhalisi mümkün təxribat və qanun pozuntularından cəkindirilirdi. Nazirin “ayrı-ayrı qruplar müvəqqəti hökumətin qərarlarını qəbuluna və həyata kecirilməsinə maneəlik törətmək-lə ölkədə ədavət salmaq fəaliyyətlərini davam etdirirər” xəbərdarlığından sonra çağırışda deyilirdi: “Beləliklə, ikihakimiyətlik, daxili mübarizə və köhnə hakimiyətə qalib qüvvələrin zəifləməsi təhlükəsi yaranır”.²

Bu zaman birinci rus inqilabının darmadağın edilməsindən və geniş jandarm irticasından sonra Moskva və Petroqradda ilk dəfə olaraq sosialist mətbuatı işıq üzü gördü. “Kaspi” qazetinin haqlı mülahizəsinə görə, “onların nəinki mövcudluğu, hətta adı belə beş həftə öncə ağlaşılmaz idi”.³

30 mart 1917-ci ildə S.Şaumyanın redaktorluğu ilə “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov Bakinskoqo rayona” (“Bakı rayonu fəhlə və əsgər deputatları Sovetinin Məlumatları” – “Известия Советов рабочих и солдатских депутатов») qəzeti çıxdı. Mətbuat azadlığının bərpasını alqışlayan “Kaspi” qəzeti bildirirdi ki, sosialist mətbuatının tarixi həm Rusiyada, həm Bakida “fasiləsiz martiroloq”u xatırladır.⁴ Qəzet yazdı: “Azadlığın

¹Bakı, 31 mart. “Kaspi”, 1917, №73, s.2.

²Xalq Azadlığı partiyasının Bakı Təşkilati Komitəsindən.

³“Bakines”, 1917, №14, s.3.

⁴Azad mətbuat. “Kaspi”, 1917, №73, s.3.

⁴Yenə orada.

ilk çağında qısa çıçıklanmadən sonra fəhlə mətbuatının öz sözünü demək, öz məqsəd və meyillərini bildirmək, öz maraqlarını qorumaq cəhdləri hər zaman irtica tərəfindən amansızcasına boğulurdu. Bakıda fəhlə qəzeti yaratmaq cəhdlərinin sonu hər vaxt eyni olub. İşıq üzü görən iki-üç nömrə müsadirə olunurdu, və, nəhayət, qəzet bağlanırıdı.¹ “Kaspı” proletariatın diktatürası uğrunda seçdiyi yola görə fəhlə və əsgər deputatları Sovetinin orqanını ittiham etmir, onun seçimini başa düşür və qeyd edir ki, indi “öz azad xalqını və öz azad ölkəsini sevən hər kəs” öz ali məqsədinə doğru can atır, amma bunu müxtəlif yollarla edir.²

Bu, 1917-ci ilin yazında “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov Bakinskoqo rayona” nəşr etdiyi tek bir nömrəsi idi. Belə ki, növbəti buraxılış artıq “İzvestiya Raboçix i Voyennix Deputatov” (“Fəhlə və Hərbçi Deputatların Məlumatları”) adlanırdı. Yedinci saydan başlayaraq qəzətin redaktörleri M.I.Mandelştam və A.A.Ter-Arakelov, sonra isə Q.Q.Ter-Qazaryan və A.A.Adamov oldular. Daha sonra onlara A.V.Roxlin qoşuldu. Qəzət bayram günlərindən başqa hər gün çıxırıdı. Redaktörlerin əvəzlənməsi qəzətin ideoloji yönümənə təsirsiz ötüşmədi. S.Şaumyanın redaktorluğu dövründə qəzət bolşevik istiqamətli idi, tezliklə o menşevik təməyüllü oldu, oktyabr çevrilişindən sonra yenidən bolşeviklərin mübariz orqanına çevrildi. Bu dövrə qəzeti S.Şaumyan və onun silahdaşları redakta etməyə başladılar.

1917-ci ilin martında Bakı rayonu fəhlə və əsgər deputatları Sovetinin orqanı kimi çıxan “İzvestiya” özünün birinci sayında köhnə rejimin devrilməsinə gətirən proletariatın ordu ilə sarsılmaz ittifaqından danışındı. Qəzət yazırı ki, bu ittifaq “qara qüvvələrin azadlığı əlimizdən ala bilməməsinə yeganə zəmanətdir”.³ Hazırkı vaxtin vəzifələrinə toxunan qəzət bildirirdi ki, on

¹Azad mətbuat. “Kaspı”, 1917, №73, s.3.

²Yenə orada.

³Bizim vəzifələrimiz. “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov Bakinskoqo rayona”, 1917, №1, s.1.

il davam edən məcburi gizli fəaliyyətdən sonra on və yüz minlərlə fəhləni özündə birləşdirən fəhlə parlamentləri, onlardan nümunəsiylə inqilabi ordunun əsasını təşkil edən əsgər deputatları sovetləri yaranmağa başladı. Qəzətin fikrincə, birgə səy göstərərək Bakı proletariatına xas olan inqilabi şüurun əsgər mühitinə gətirilməsi zəruridir. Qəzət hesab edirdi ki, Bakının fəhlə və əsgər deputatları sovetləri bütün Rusiya Sovetlərinin əlaqələndiricisidir. “Köhnə quruluş çökdü, lakin əksinqilabi cəhdlər təhlükəsi hələ də mövcuddur. Belə cəhdlərin qarşısını almağa hazır olmaq lazımdır...”, - deyə “İzvestiya” yazırıdı.¹

Gizli şəraitdə on illik fəaliyyət sosial-demokratları öz səhvələri üzərində düşünməyi, iflas və uğurlara yenidən baxmayı, müvafiq nəticələr çıxarmağı macbur etdi. Qəzət bildirirdi ki, birinci rus inqilabını fəhlə sinfi başladı, mütərəqqi burjuaziya onlara sonradan qoşuldu. Qəzətin fikrincə, burjuaziya “fəhlə hərəkatından istifadə edib mütləqiyətdən 17 oktyabr konstitusiyasını qazandı”.² Lakin proletariat üçün bu kifayət deyildi, o, mütləqiyətin devrilməsinə nail olmaq istəyirdi. İrticanın başlanması, “birinci və ikinci dumaların qovalanması, 3 iyun seçki qanunu – burlar köhnə hakimiyyətin inqilab üzərində çaldığı qələbənin mərhələləridir. Bu mərhələlərin hər birində köhnə hakimiyyətlə burjuaziyanın əlaqələri daha da möhkəmlənirdi.³ Birinci dünya müharibəsi xalq ordusunu meydana gətirdi. Bu orduda fəhlə sinfinin kəndlilərlə ittifaqı bərkidi. Qəzət qeyd edirdi: “Petroqrad proletariatının bir işarəsiylə bütün ordu bir nəfər kimi inqilabın qırmızı bayrağı altında durdu”.⁴

Gizli fəaliyyət illərində sosial-demokratların sıralarında parçalanma yarandı. Onsuz da xeyli vaxt idi partiya daxilində

¹Bizim vəzifələrimiz. “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov Bakinskoqo rayona”, 1917, №1, s.1.

²Böyük inqilab. “İzvestiya Sovetov Raboçix i Voyennix Deputatov Bakinskoqo rayona”, 1917, №1, s.1.

³Yenə orada.

⁴Yenə orada.

həmrəylik, fikir və ideya birliyi mövcud deyildi, bunun əvəzində fraksiyalara, qruplara bölünmə və s. hökm süründü. İdeoloji ziddiyətlərin dərinleşməsi partiyadaxili rəbitəsizliyi artırırdı, bu da mətbuata öz təsirini göstərirdi. Sosialist mətbuatı leqallaşdıqdan sonra Bakıda sosial-demokratlar müxtəlif cərəyan bir neçə adda qəzet nəşr etməyə başladılar. V.Leninin anadan olduğu gün – 22 aprel ərəfəsi S.Şaumyanın redaktorluğu ilə “Bakinski raboci” qəzeti yenidən işıq üzü gördü. Redaksiya öz nəşrinin çıxmasını Fəhlə mətbuati gününün vaxtına saldığını elan etmişdi. Qəzətin yazdığına görə, “beş il öncə ucsuz-bucaqsız ölkəmizin şurullu fəhlələri yekdilliliklə qərara aldılar: həmin gün fəhlə mətbuati günü, fəhlə sözünün geniş təşviqatı günü olsun”.¹ Nəşrə başlayandan az sonra “Bakinski raboci” həmin vaxt baş redaktorunu dəyişmiş “İzvestiya Raboçix i Voennix Deputatov” qəzətinə hücum çəkərək onu burjua mətbuatına fürsət verməkdə ittiham etdi. “Bakinski raboci” qəzətinin fikrincə, “İzvestiya”nın publisistləri “bütün Rusiya demokratiyasının rüsvayçı qardaş qırğınlığına son qoymaq üsulları axtarmaq tələbinin eksinə olaraq tam fərqli mövqe tutdular və öz burjuaziyası ilə birlikdə “hücum”, yəni müharibənin davam etdirilməsini tələb edirlər”.²

Rusyanın şərəfini qorumaq naminə müharibənin davam etdirilməsi və ya, bolşeviklərin tələb etdiyi kimi, tez bir zamanda son qoyulması mövzusu tədqiq edilən dövrə bütün Rusiya mətbuatının, o cümlədən Bakı mətbuatının başlıca mövzusuna çevrilmişdi və kəskin polemikaya səbəb olmuşdu. Aydındır ki, siyasi dairələr üçün müharibə bir pərdə idi – onun arxasında müxtəlif planlar, razılaşmalar, intriqalar və ambisiyalar dururdu. Bu səbəbdən nəinki burjuaziya və sosial-demokratiyanın daxilində hərb və sülh məsələsi ətraflında kəskin siyasi mübarizə gedirdi.

¹ 22 Aprel – fəhlə mətbuati günü. “Bakinski Raboci”, 1917, №1, s.1.

² Millətçiliklə mübarizəni necə aparmamalı. “Bakinski Raboci”, 1917, №13, s.1.

1917-ci ilin yayında R.S.D.F.P. Bakı təşkilatının Şəhər Komitəsinin Bürosunun orqanı “Sosial-demokrat” qəzeti çıxmışa başladı. Qəzet hələ birinci sayında menşevik ideyalarına tərəfdar olduğunu və “diger cərəyan – bolşeviklərlə ideya mübarizəsinə (birdəfəlik didişmə və böhtandan əl çəkməklə)” hazırladığını bəyan etdi.¹ Qəzətin yazdığına görə, “ideya rəqibiyə mübarizə aparmaqdan ötrü, öz mövqemizi daha səmərəli və məqsədə uyğun müdafiə etmək üçün bizim cərəyan öz orqanımızın olmasını zəruri hesab edir. Bax, “Sosial-demokrat” bunun üçün çıxır”.²

Eyni məqsədləri – öz baxışlarının təbliği və bolşevizmle mübarizə - 1917-ci ilin baharında nəşr olunmağa başlayan Sosialist-inqilabçılar (eserlər – L.H.) partiyasının Bakı Komitəsinin “Znamya Truda” qəzeti də qarşısına qoymuşdu. Oktyabr çevrilişindən sonra sol sosialistlərin və bolşeviklərin yolları birdəfəlik ayrıldı. O vaxta qədər isə, nəşrin etirafına görə, qəzet “ölkənin üzərinə gələn dəhşətli təhlükə qarşısında, kobudcasına baş qaldırmışa çalışan əks-inqilab əleyhinə birgə mübarizə naminə inqilabi demokratiya cəbhəsinin birliyini pozmamağa” çalışırdı.³

1917-ci ilin bahar və yayında bolşevik nəşri “Bakinski raboci” çoxmillətli Bakı proletariati arasında bolşevik ideyalarını yaymaq istiqamətdə geniş iş aparırdı və həmin dövrə şəhərin çap məkanında öz mövqesini demək olar təkbaşına müdafiə edirdi. Qəzet bu fəaliyyətində “partiyanın MK-nin, V.I.Leninin, “Pravda” qəzətinin göstərişlərini rəhbər tutur, onlardan daim kömək və dəstək alır”.⁴ Həmin dövrə bolşeviklərin əsas tələbləri müharibəyə tez bir zamanda son qoyulması və hakimiy-

¹ “Sosial-demokrat” nə üçün nəşr olunur? “Sosial-demokrat” qəz., 1917, №1, s.1.

² Yenə orada.

³ “Znamya Truda” qəz., 1917, №41, s.1.

⁴ Hüseynov A. Oktyabrdan doğulan mətbuat (Sosialist quruluğu illərində Azərbaycan partiya-sovet mətbuatının təşkülü və inkişafı). Bakı: “Azərnəşr”, 1981, s.5.

yətin ələ keçirilməsi idi. "Bakinski raboçi" yazılırdı: "Bundan ötrü ingilis və amerikan imperialistlərinə kölsliyimizə son qoymaliyiq, Nikolay Romanovun onlarla bağlılığı soyğunçu müqavilərindən imtina etməliyik. Bu halda alman və avstriya fəhləsi biza daha çox etibar edər..."¹ Lakin Rusyanın burjua mətbuatı, o cümlədən Bakının rusdilli liberal-burjua "Kaspi", "Bakines", "Baku" və s. qəzetlər sübüüt etməyə çalışırdılar ki, iş alman və avstriya fəhləsində deyil.

Həmin ərzəfdə başda V.Lenin olmaqla bolşeviklərin müharibəyə son qoyulmasına yönəlmış fəaliyyətini nüfuzdan salan, onların təbliğatının görünməyən tərəflərini ifşa edən məlumatlar açıqlanmışdı. Müvəqqəti hökumətin nazirləri A.F.Kerenskinin, N.V.Nekrasovun və M.I.Tereşenkonun apardıqları araştırma nəticəsində Leninin və bolşeviklərin alman agenturası ilə əlaqələri aşkarlanmış, bolşevik liderlərinin Almaniyadan maliyyə asılılığı müəyyən edilmişdi. "Baku" qəzetiin yazdığına görə, "hərbi senzura alman agentləri və bolşevik liderləri arasında siyasi və maliyyə xarakterli telegram mübadiləsini müəyyən etmişdi (Stockholm-Petroqrad)..."² Qəzet həmçinin bildirirdi ki, alman baş qərargahının agentləri bolşeviklərin onların ən yaxşı müttəfiqləri olduqlarını özləri etiraf edirlər. Öz ideyalarını fəhlə və kəndlilər arasında təbliğatı və təşviqatı sahəsində böyük təcrübəyə malik bolşeviklər cəmiyyətdə və rus ordusu sıralarında "sülh, nəyin bahasına olursa olsun" təşviqatını aparmalı idilər. "Hərbi hissələrdə leninçilərin fəaliyyəti nə ilə nəticələnib? İlk növbədə, leninçilər özləri bunu etiraf edirlər, fəhlə əhli və bəzi yerlərdə kəndlilərdən fərqli olaraq ordu onların sözlərinin təsiri altına o qədər də asanlıqla düşmür. Bununla belə, Lenin təlimimin geniş yer aldığı hərbi hissələr var. Bu hissələri, alayları Petroqradda bolşevik adlandırırlar", - deyə "Bakines" bəyan edirdi.³

¹Bolşeviklər nə istəyirlər? "Bakinski Raboçi", 1917, s.2.

²Lenin və Ko. "Baku", 1917, №154, s.3.

³Leninçilərin orduda fəaliyyəti. "Bakines", 1917, №35, s.3.

Hər zaman öz liberal-burjua ruhuna sadıq qalan "Kaspi" qəzeti də bolşeviklərin "sülh, nəyin bahasına olursa olsun" çağırışı ilə razılaşmındı. Bolşeviklərin Rusyanın nüfuzunun əleyhinə yönəlmış fəaliyyətini ifşa edən məqalələrin müəllifi əsasən "İqla" təxəllüsü ilə yanan jurnalist İzrael Yudovic Qlaxenqauz idi. O, rus ordusunun 1917-ci ilin iyununda Şərqi cəbhəsindəki uğurlu hücumunu bolşeviklərin təşviqatına və vədlərinə uymayan əsgər və zabitlərin vətəndaş şüuruluğunu göstəricisi kimi dəyərləndirirdi: "Bizim ordunun hücumu bütün ölkənin səbirsizliklə gözəldiyi sülh istiqamətində addımdır. Bu sülh rüsvayçı və satqınçılıq sülhü deyil ki, bir gün yenidən qüvvə toplamış düşmənlə üz-üzə geləsən. Bu hücumun nə ilə bitməsindən asılı olmayaraq almanlar əmin olmalıdır ki, onların Leninə və onun əlaltılarına etdikləri ümidişlər puça çıxdı, kiçik avantürist dəstə xalqda sağlam instiki və ağıllı düşüncəni batırıbilmədi".¹ Müəllifin fikrincə, bolşeviklər cəmiyyətin gözündə özlərini nüfuzdan saldırlar, rusiyalıların və "sağlam düşüncədən və vicdandan solda dayanan mətbuatdan başqa", bütün mətbuatın qəzəbinə və hiddətinə tuş gəldilər.²

"Baku" qəzetiin aparıcı müəllifi və tədqiq edilən dövrde onun redaktoru Q.Starsev ictimaiyyəti bolşeviklərin Müvəqqəti hökumətin əleyhinə apardıqları fəaliyyətə diqqəti calb etmişdi. O, bolşevikləri "inqilab böğmaqdə" ittiham edirdi: "Bütün yiğincəq və mitinqlərdə bolşeviklər yorulmadan xalqa deyirlər ki, nazirlər "dövlət sandığına daraşıblar", varlı yaşıyırlar və kasıbları cəbhəyə yollayırlar".³ Bu populist xarakterli təbliğatı publisist inqilab işi üçün təhlükəli sayırdı və Müvəqqəti hökuməti və ictimaiyyəti bolşeviklərin fəaliyyətinə ciddi fikir verməyə çağırırdı. Onun yazlığına görə, "hökuməti tənqid etmək bir seydir, onu devirməyə çağırışlar başqa seydir. Bu, açıq-aşkar qiyamdır".⁴

¹Cavab. "Kaspi", 1917, №136, s.3.

²Yenə orada.

³Qeydlər. "Baku", 1917, №119, s.2.

⁴Yenə orada.

“Bakinski raboçi” qəzetiñin jurnalistlər İqlaya və Q.Star-sevə cavabı çox çəkmədi və kifayət qədər sərt oldu. S.Şaumyanın timsalında qəzet qəzəbə oppponentlərin üstünə düşdü, onları yanlış faktların yayılmasında, sosial-demokratların fahla və kəndliilərə təsirinin zəiflədilməsi cəhdlərində ittiham etdi. Qələm həmkarlarının ünvanına təhqiqəcidi vəsfləri sola-sağ'a yağıdırıq qəzet mətbuata yaraşmayan ifadələrdən də çəkinmədi: “Kapitalistlərin və bankırların nökərlərinin inqilabi sosial-demokratiyaya bu qədər diqqət ayırmasının səbəbləri aydındır; bu vaxta kimi Bakının sakinlərinin rəzil həyatından bayağı məqalələr yazan “Baku” və “Kaspı” qəzetiñin andlı felyetonçuları indi inqilaba və inqilabi sosial-demokratiyaya mırıldamaqları təcəbülbü deyil. Lakin həttə burjua jurnalistinin də bir az elementar ədəb-ərkanı, cüzi namusu olmalıdır. Bezidirici və axmaqcasına bağırmaq, daim yalan danışmaq və həyasızcasına uydurmaq olmaz. Məgər insan bayağılığın həddi yoxdur?”¹

“Bakinski raboçi”nın “ədəbi sıfəti” və məqalələrin mətbuata yaraşmayan dili redaksiyanın kolleqlarının hiddətinə səbəb olurdu və “onunla hansısa polemikanın aparılması” mümkünüsüz edirdi.² Keçmiş partiya silahdaşları – sosialist nəşrləri üçün də ploletar carçıyla bir mətbuat məkanında eyni zamanda mövcud olmaq asan deyildi. “Bakinski raboçi”nın azığın qəzəbini ilk növbədə “Sosial-demokrat” və “İzvestiya Sovetov raboçix i voyennix deputatov Bakinskoqo rayona” qəzetiñin qarşı yönəlmüşdi. “İzvestiya Sovetov” istehzayana yazırıdı: ““Şaumyanın redaktə etdiyi bolşeviklərin orqanı “Bakinski Raboçi” qəzetiñin yazı tərzi və dəst-xətti Bakıda zərbə-məsələ dönüb. Ş.-nın və digərlərinin məqalələrində günün mühüm məsələləri son dərəcə ləyaqətsizcəsinə müzakirə edilir, faktlar təhrif olunur və ifadə seçməkdə “əziyyət çəkmədən” öz rəqibləri söylür”.³

¹Bayağılıq haqqında. “Bakinski Raboçi”, 1917, №13, s.1.

²Dezertirin izahati. “Kaspı”, 1917, №146, s.3.

³Burjuaziya ilə əməkdaşlıq haqqında. “İzvestiya Sovetov raboçix i voyennix deputatov Bakinskoqo rayona”, 1917, №128, s.1.

Növbəti nifaqa səbəb Məclisi-Müəssisanın çağırılması, qarşısın gələn seçkilərə hazırlıq məsələsi oldu. Bolşeviklər qarşılıra bu seçkilərdə qələbə qazanmaq məqsədi qoymuşdular, lakin başa düşürdülər ki, sosial-demokratik qüvvələrin pərakəndəliyindən buna nail olmaq asan olmayıcaq. Bu səbəbdən bolşevik mətbuati demokratik qüvvələri fəhlə, kəndli və əsgər deputatları sovetləri ətrafında birləşdirmək, onların burjuaziya ilə ittifaqlarını pozmaq və bütün dövlət hakimiyətini öz əllərinə almaq istiqamətində qızığın təşviqat apardı.

Xaricdən qayıdan bolşeviklərin lideri V.Lenin Məclisi-Müəssisanın çağırılması məsələsinə öz münasibətini bildirdiyi məqaləni “Bakinski raboçi” yenidən dərc etmişdi. Məqalədə deyilir: “Lazımdır və tez bir zamanda. Lakin onun müvəffəqiyyətinin və çağırılmasının bir təminatı var: fəhlə, əsgər, kəndli və s. deputat Sovetlərinin sayının artırılması və möhkəmləndirilməsi, fəhlə sinfinin təşkilatlanması və silahlandırılması – budur qələbənin yeganə zamini”.¹ Proletariatın rəhbəri 1917-ci ilin aprelində bu fikirdə olduğunu etiraf edirdi. Lakin Məclisi-Müəssisəna seçkilərin vaxtının bir neçə ay sonra çəkilməsi Sovetlərin planlarını dəyişmişdi. İndi onlar ölkənin baş yığincığının çağırılmasına qədər hakimiyyyəti ələ keçirməkdən savayı yol görmürdülər. “Bakinski Raboçi” bəyan edirdi: “Xeyr, torpaq, fəhlə və əsgər azadlığı məsələsini Məclisi-Müəssisəna qədər gözləmək olmaz, on mühümü o vaxta kimi həll edilməlidir ki, Məclisi-Müəssisan baş vermiş fakt qarşısında qalsın və onu təsdiq etsin”.²

Petroqradda, ümumiyyətlə ölkədə, yaranmış ictimai-siyasi vəziyyət bolşevikləri bu məqsədə təhrik edirdi. Cəmiyyətin həyatının ən zəruri problemlərini həll etmək iqtidarında olmayan Müvəqqəti hökumət gündən-güna nüfuzunu itirirdi, bu vaxt isə Sovetlərin rolü artırdı. Onların lideri və natiqi V.Lenin xalqa

¹Lenin V. Məclisi-Müəssisanın uğurunu necə təmin etməli.

“Bakinski Raboçi”, 1917, №56, s.2.

²Məclisi-Müəssisanın çağırışına dair. “Bakinski Raboçi”, 1917, №15, s.1.

sülh, çörək və torpaq veriləcəyini ucadan bəyan edirdi. Bundan başqa, fevral inqilabının ilk günlərində “rus demokratiyası arasında başlanan həyacan gec-tez daha konkret forma almalydı”.¹

“İzvestiya Bakinskix musulmanskix obşestvenníx orqanizasiy” - “Bakı müsəlman ictimai təşkilatları komitəsinin Xəbərləri” qəzetiinin müəllifi Əsəd Məmmədov-Əhliyevin fikrincə, rus demokratiyasının rəhbərlerinin qətiyyətsizliyi üzündən vaxt itirilməsəydi, bu halda faciali finaldan yaxa qurtarmaq olardı (məqalə 30 aprel 1917-ci il tarixdə çıxb - L.H.). “Birləşmiş demokratiyanın həmlələri nəticəsində mütləqiyətin köhnəlmış əsaslarının karton evciklər kimi dağılmamasını görmək nə qədər xoş idi və həmin demokratiyanın indi partiya ixtilaflarından kor olduğundan çapalamağımı görmək nə qədər kədərlidir”, - deyə müəllif yazırı.² Yuxarıda qeyd edildiyi kimi, sosial-demokratlar (menşeviklər, eserlər, kadetlər) burjua-demokratik islahatların tərəfdarları olaraq Məclisi- Müəssisənin çağırılmasını gözləyirdilər və ölkənin galəcək quruluşuna dair bütün ümidilarını ona, Rusyanın taleyinin sahibinə bağlamışdır. Bolşeviklər isə fərqli düşünürdülər. Onların çap orqanı “Bakinski raboçı” qəzeti bildirirdi: “Bizim müdafiə (nəinki xarici, həm də daxili siyasetdə) mövqeyində duran “dəhşətli” inqilabçılar - eserlər və menşeviklər - bütün günü fəhlə və kəndliləri ehtiyatlı olmağa çağırmaqla məşguldurlar. Yəni, Məclisi-Müəssisəna kimi heç nə etmək gərək deyil, qoy, o yığışın, bundan sonra hər şey yağı kimi gedəcək; kəndlilərə torpaq veriləcək, adambaşına 37½ desyatindən az olmamaq şərtiyə, fahlələr istədiklərini alacaqlar. Onlar deyirlər ki, indi burjuaziyani qorxutmaq lazımdır deyil, yoxsa o birdən hirsənər və əks-inqilabçıların düşərgəsindən keçər”.³

1917-ci ilin sentyabrında general Kornilovun qüvvələrinin köməyi ilə bolşevikləri ram etmək imkanı qəcipləndi. Lakin “Kas-

¹Məmmədov-Əhliyev Ə. İnqilabın nailiyyətlərinin taleyi. “Bakı Müsəlman ictimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №242, s.6.

²Yenə orada.

³Məclisi-Müəssisənin çağırışına dair. “Bakinski Raboçı”, 1917, №15, s.1.

pi” qəzetiinin redaktoru A.Veynberqin yazdığını görə, Müvəqqəti hökumət “inqilabi hakimiyyətlə qiyamçı sərkərdə arasında yaranmış münaqişəni sülh yolu ilə həll etmək, bununla da Rusiyani şanlı generalsız qoymamaq və vətəndaş müharibəsi kabusunu yaratmamaq” qərarı verdi.¹ Bir ay sonra baş verən oktyabr çevrilişi vətəndaş müharibəsinə səbəb oldu. “Kaspi” qəzeti baş məqaləsində yazırı: “Tədricən yaxınlaşan tufan, nəhayət, qopdu”.² “Bakinski raboçı”nın fikrincə, “ölkə bərabər olmayan iki hissəyə bölündü. Bir tərəfdə - azman coxluq - fəhlə və kəndlilər, digər tərəfdə - bankir və tacirlərin kiçik dəstəsi”.³ Sonuncuların maliyyə durumu onlara liberal-burjua mətbuatını öz məqsədləri üçün istifadə etməyə imkan verirdi. Bu isə çap sözünün gücünü yaxşı bilən və Rusiyada oktyabr çevrilişi günlərində “xalq kütlələrini aldatmağın sinanmış silahı” qarşısında sayıq olan bolşevikləri hər şeydən artıq narahat edirdi.⁴ Heç də tasadüfü deyil ki, həmin dövrə bolşeviklərin ilk tədbirlərindən biri bütün burjua qəzelərinin bağlanması oldu. Bu haqda xəbər verən “Kaspi” qəzeti Petroqrad menşeviklərinin gündəlik “Novaya jizn” (“Yeni həyat”, rus dilində) qəzeti (1917-1918, naşır A.Serebrov (A.N.Tixonov), redaktorlar M.Qorki, Serebrov, V.Stroev (V.A.Desniski, N.Suxanov (N.N.Qimmer) – L.H.) istinad edirdi. İstinadda deyilirdi: “Bu gün heç bir burjua qəzeti işiq üzü görə bilməyib. Biz dünən “mətbuat azadlığını” bolşeviklərin özünəməxsus tarzda başa düşdüyüñə qəti etirazımızı bildirmişdik. Biz əminik ki, “sosialist ideyaların bu tərzdə yeridilməsi” öz təbii nəticəsinə gətirib çıxaracaq - geniş əhalilərə yeni hakimiyyətin yarımrəsmi mətbuat orqanlarını boykot edəcək, gizli ədəbiyyat yaranacaq və ağlaşırmaz qəyyumuqla təhqir olunmuş oxucu böyük maraqla bu ədəbiyyatı əldə etməyə can atacaq”.⁵ İrəli gedərək

¹Veynberq A. Parçalar. “Kaspi”, 1917, №242, s.3.

²Bakı, 28 oktyabr. “Kaspi”, 1917, №242, s.2.

³Əzəmətli günlər. “Bakinski Raboçı”, 1917, №74, s.1.

⁴Yenə orada.

⁵Bolşeviklər və mətbuat. “Kaspi”, 1917, №250, s.3.

bildirək ki, Məclisi-Müəssisani qovan kimi bolşeviklər eyni hərəkətləri etdilər - iki həftə ərzində paytaxt qəzetlərinin, o cümlədən partiya qəzetlərinin çapı dayandırıldı. "Baku" qəzeti məlumat verirdi: "Gecə mətbəyə qızıl ordu əsgərləri gəldilər, qəzətin hazır vərəqələrini döğradılar, dəzgahları dayandırdılar, fəhlələri evlərinə getməyə məcbur etdilər, öz iyrənc işlərini görəndən sonra qoləbə coşqunluqlarını gizlətmədən müsadirə etdikləri dəbdəbəli avtomobildə çıxıb getdilər".¹ Gizli fəaliyyət təcrübəsi olmayan "Russkiye Vedomosti" (1963-1918), "Russkoye Slovo" (1895-1918), "Utro Rossii" (1907-1918) liberal-burjua qəzetləri həmin günlər susurdu və, bununla da, mətbuatın yazdığını kimi, "son harayları ilə bolşevizmin üzünə alovlu etirazlarını bildirdilər və yaxşı vaxtları gözləməyi qərara aldılar".² Lakin sosialist nəşrləri üçün bu hal yeni deyildi - onlar gizli işləməyi bacarırdılar. İndi keçmiş həmfikirlilərinin təqibinə məruz qalan demokratik mətbuat "yırtıcıların amansız zərbələri altında" məhv olmadı, "Vlast Naroda" ("Xalqın Hakimiyəti"), "Zemlya i Volya" ("Torpaq və Azadlıq") və "Vpered" ("İrəli") qəzetləri gizli fəaliyyət göstərmək məcburiyyətində qaldılar".³

Oktyabr çevrilişi Məclisi-Müəssisana seckilərin keçirilməsinə mane olmadı. Zaqafqaziyanın hər yerində olduğu kimi, Azərbaycanda da seckilər 1917-ci ilin noyabrın 26-da keçdi. Secki komissiyasına Fətəli Xan Xoyski (1875-1920, azərbaycanlı siyasi və dövlət xadimi, II Dövlət Dumasının üzvü - L.H.) sədrlik edirdi. Məclisi-Müəssisana seckilər bolşeviklərin həm Azərbaycanda, həm də Zaqafqaziyada nüfuza malik olmadıqlarını göstərdi. Belə ki, AR Milli Elmlər Akademiyasının AXC-nin 80 illiyi münasibətilə hazırladığı nəşrdə Zaqafqaziya dairəsində bolşeviklərin 4,4% səs topladığı, menşeviklərə, müsavatçılara və daşnaklara ümumilikdə 73% səs verildiyi qeyd olunur. Bakıda bolşeviklər 20% səs yiğə bilmisdilər, bunların da əksəriyyəti

Bakı qarnizonu əsgərlərinin payına düşdü. Mənbənin yazdığına görə, "raqamlar bizi seckilərin nəticələrinin kütlələrin əhvali-ruhiyyəsinə adekvat olmadığı qənaətinə götür. Bütöv Cənubi Qafqazla müqayisədə bolşeviklərin Bakıda aşkar qələbəsinə baxmayaraq, "Müsavat" və "Daşnakstut" partiyaları daha əlverişli mövqelər qazanmışdır".¹

Məclisi-Müəssisianın çağırılması 1918-ci ilin yanvarın 5-ə təyin olunmuşdu. Lakin siyasi hadisələrə daha yaxın olmaq istəyən bəzi deputatlar seckilərdən dərhal sonra Petroqrada yola düşmüdürlər. Məclisi Müəssisianın açılışı ərefəsində Petroqraddakı vəziyyəti "Kaspı" qəzeti müxbiri bələ təsvir edirdi: "Noyabrın 28-də, Petroqradda, Tavriçeski sarayda paytaxta gəlmış Məclisi-Müəssisian deputatlarının təntənəli qurultayı keçirildi. Səhər Tavriçeski sarayı mühəsirəyə alan Latış atıcı batalyonu saray ətrafında pulemyotlar yerləşdirdi. Bolşeviklər Tavriçeski saraya gəlmədilər. Neva prospekti həmin gün al bayraqlarla bəzədilmişdi. Musiqi çalınırdı. Küçələrə xeyli insan çıxmışdı, onların arasında ziyalı daha çox idi. Fəhlə az görünürdü. "Məclisi-Müəssisana eşq olsun!"nidaları eşidildi. Qızıl əsgərlər sevinc içərisində olan insan dəstələrinə ironiya, istehza ilə baxırdılar".²

Xalq elçilərinə də münasibət 1905-1906-ci illərin inqilabı dövründəkindən xeyli fərqli idi. Zamanın dəyişildiyi, sabiq silahdaşların bir birindən ayrı düşmələri haqqında "Naş Qolos" qəzeti səhifələrində İsidor Ramişvili (1859-1937, gürcü menşeviklərinin liderlərindən biri - L.H.) bəhs etmişdi. Qeyd edək ki, qəzet tanınmış gürcü və rus menşevikləri tərəfindən Bakıda çap olundur. "Bakinski raboçi" qəzeti yazdığını görə, "Naş Qolos" qəzeti menşeviklərin öncə bağlanmış nəşri olan "Sosial-demokrat" qəzeti əvəzinə çıxırdı - "həmin mahiyyət, həmin tərkibdə əməkdaşlar".³ İ.Ramişvilinin xatirələrinə qayıdaq, deyək ki, 1906-ci ildə birinci Dövlət Dumasının deputatlarını

¹Moskva mətbuatının əz azadlığı uğrunda mübarizəsi. "Baku", 1918, №7, s.2.

²Yenə orada.

³Yenə orada.

¹Azərbaycan Demokratik Respublikası. Bakı: "Elm", 1998, s.26.

²Məclisi-Müəssisian. "Kaspı", 1917, №265, s.3.

³İnqilabin meşən anlayışı. "Bakinski Raboçi", 1918, №7, s.1.

bütün Tiflis coşqunluqla yola salırdı, “I-ci dərəcə kupe”lər gülçəçək atıldılar. Müəllif yazırıdı: “Bakıya kimi hər stansiya bizi şövq və sevincə qarşılıyırı. Hər yerdə bizi gül təqdim edirlər, seçicilər öz deputatlarına tapşırıqlarını verirdilər. Bəs indi? İndi də biz seçilmişik, amma Dumaya yox, əhəmiyyəti və səlahiyyətləri daha artıq olan tamhüquqlu Ümumrusiya Məclisi-Müəssisəna. Nə olsun ki? Nə sevinc var, nə fərəh, nə yolasalma, nə çıxışlar. Hətta cibindəki Məclisi-Müəssisəna üzv seçilməyin haqqında mandata görə ətrafdakılardan qəlbində üzr istayırsən”.¹

Məclisi-Müəssisənin işi barədə qəzet məlumatları natamam xarakter daşıyırı. “Baku” qəzeti 5 yanvar iclasından hissələr çap etmişdi və bildirmişdi ki, davamı yeni teleqramlar alıqdən sonra olacaq. Tavriçeski sarayda baş verənlər haqqında və Məclisi-Müəssisənin qovulması ilə bağlı “Naş Qolos” yalnız bir neçə gündən sonra çıxış edə bilmışdı: “Yanvarın 6-sı səhər saat 7-də Məclisi-Müəssisənin iclas zalına qızıl əsgər dəstəsi daxil oldu və Məclisi-Müəssisənin buraxılması haqqında dekreti elan etdi. Tiflisdən aldığımız telefon məlumatında belə deyilir. Elan etdilər və qovdular. Vaxtilə Napoleon Fransa deputatlarını qovduğu kimi. Demaqoqcasına yaltaq vədlərdən beyni zəhərlənmiş qırmızı qvardiyaçıların və matrosların süngürərinin köməyi ilə”.² Bakı eserlərinin “Znamya truda” qəzeti bolşeviklərin Məclisi-Müəssisəni qovacağını qabaqcadan söyləmişdi. Qəzet hesab edirdi ki, bolşeviklər zor gücüne öz diktaturalarını bərqərar etməyi arzulayırlar, əks halda “yeni peydə olmuş mütləqiyətçilər ölkəyə gətirdikləri sayagelməz fəlakətlərə görə xalq qarşısında cavab verməli olacaqlar”.³

Yalnız yenidən Bakı bolşeviklərinin qəzetiనə çevrilən və bu səbəbdən köhnə “Bakı rayonu fəhlə və əsgər deputatları Sovetlərinin Məlumatları” adını bərpa edən “Bakinski raboči” Məclisi-Müəssisənin buraxılmasına bərəət qazandırıldı və addımın labüb olduğunu bildirirdi. Bununla bağlı qəzet yazırıdı:

¹Bu onda olmuşdu... “Naş Qolos”, 1918, №2, s.2.

²Bakı, 10 Yanvar 1918 il. “Naş qolos”, 1918, №3, s.1.

³Məclisi-Müəssisən və Smolnidəki Hökmədarlar. “Znamya Tryda”, 1917, №53, s.1.

“Onun (Məclisin -L.H.) bir hissəsi, burjuaziya, torpağın, azadlığın və sülhün zəhmətkeş xalqa verilməsində nəinki maraqlı deyil, əksinə, bu nailiyyətləri onun əlindən almağa hazırlıdır. Məclisi-Müəssisənin digər hissəsi, sağ sosialistlər, hələ də koaliyiaya, burjuaziyanın gücünə inanırlar və açıq-aydın danışmaqdan çəkinirlər. Onların içərisində özlərini marksist adlandıran və koalisiya təşkil etməklə əks-inqilabın təcrid edilməsinə inanan element var, və o artıq baş qaldırılmışdır. Həmin element Marksın birinci ehkamını – “tarix - siniflərin mübarizəsidir” – unutmuşdur. Onlara görə, tarix, xüsusi ilə inqilab tarixi, siniflərin qardaşlığıdır... Belə olan vəziyyətdə Sovetlər Məclisi-Müəssisəni qovmayıb nə etməli idilər”!

“Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadənin fikrincə, Məclisi-Müəssisən və onun qovulması rus sosial-demokratların sıralarında zırddiyətlərin və barışmamazlığın dərinliyini nümayiş etdirdi və onlar arasındaki uçurumu daha da dərinləşdirdi. İndi onların yaxınlaşmasına və bütün sosial-demokratların təqdir etdikləri əsaslıda dövlət qurulmasına ümidi minimuma enib. M.Ə.Rəsulzadə hesab edirdi ki, yerli Məclisi-Müəssisənin çağırılmasına zərurət yaranıb: “Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad, Moskva və ya sair bir mərkəzdən degil, kəndlərindən gözləməli, hər vilayət və millət qəti surətdə kəndi Məclisi-Müəssisəni dəvətə başlamalıdır... ».²

“Müsavat” partiyası milli azadlıq və müstəqillik uğrunda gələcək mübarizənin strategiyası və taktikasını Oktaybr çevrilişi günlərində Bakıda keçirilən özünün I qurultayında hazırlanmışdı. Qurultayı açaraq M.Ə.Rəsulzadə demişdi: “Biz öz milli amallarımıza doğru gedirik, lakin arzumuz heç də başqa millətlər üzərində hökmranlıq etmək və ya onları əzmək deyil. Digər millətlərlə birlikdə sakit və xoşbəxt yaşamaq, dünya birliyinin

¹Məclisi-Müəssisənin “qovulması”. “İzvestiya Sovetov Rabočix i Soldatskix Deputatov Bakinskoqo rayona”, 1918, №9 (231), s.2.

²Rəsulzadə M.Ə. «Məclisi-Müəssisən». Əsərləri. IV cild. 1917- aprel 1918. Bakı: Qanun nəş., 2013, s.424.

bərabər hüquqlu üzvü olmaq, mədəni və inkişaf etmiş millətə çəvrlilik bizim idealımızdır".¹ "Müsavat" partiyasının siyasi fəaliyyətinin tədqiqatçısı Aydin Balayev yazar ki, partyanın yeni programında əsas məsələ kimi ölkənin dövlət quruluşu qoyulmuşdu. Partiya Azərbaycan cəmiyyətinin bütün sosial qrup və təbəqələrini birləşdirən sərbəst milli ölkə kimi görürdü.

Öz sıralarında Azərbaycan xalqının geniş təbəqələrini birləşdirən "Müsavat" partiyası qısa zaman kəsiyində Azərbaycanın, az sonra isə bütün Zaqqafqaziyanın ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. 1917-ci ildə S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti İcraiyyə komitəsi "Müsavat" partiyasını "Əks-inqilabla mübarizə Büro"sunun işində iştirakdan uzaqlaşdırılmışdı. Səbəb kimi partyanın tərəfdəşlarının sayının azlığı bildirilmişdi.² Həmin S.Şaumyanın etirafına görə, bir müddət sonra "Müsavat" bütün Qafqazda mötəbər partiya oldu. O, Rusiyada və Zaqqafqaziyada siyasi vəziyyətə dair 1918-ci ilin baharında etdiyi məruzəsində demişdi: "Həmin vaxt, yəni yanvar ayında Tiflisdə bu partianın içtirakı tamamilə hiss olunmurdı. Onlar Bakıda müəyyən gücə malik idilər. Sovetin ardıcıl inqilabi siyasetiyle onlar Bakıdan qovulublar, amma Tiflisdə diktator partiyası olublar...".³ Partyanın Tiflisdə şöhrət qazanmasını Şaumyan gürcü millətçi-mənşəviklərin və "qeyri-mütəşəkkil müsəlman demokratiyasının "dəstəyi ilə izah edirdi.⁴

1918-ci ilin baharında Bakıda hakimiyyət başda S.Şaumyan olmaqla daşnak-bolşevik Bakı Soveti İcraiyyə komitəsinin əlində idi. Azərbaycanın müstəqilliyinə aparan yol Gəncədən keçirdi. Həmin yol faciəvi və qanlı oldu, o cümlədən Bakı mətbuatı üçün də. Müxtəlif siyasi dairələrin maraqlarını təmsil edən bu mətbuat ölüm-dirim savaşına çıxmışdı.

¹Balayev A. Azərbaycan milli-demokratik hərəkatı. 1917-1918-ci illər. <http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap039-5.php>, s.5.

²Yenə orada.

³Yoldaş Şaumyanın məruzəsi. Rusiyada və Zaqqafqaziyada siyasi vəziyyət. "Bakinski Raboçı", 1918, №92 (208), s.2.

⁴Yenə orada.

3.4. Azərbaycanlıların öz milli müqəddərətini təyin etmə məsələləri rusdilli mətbuatın səhifələrində (aprel 1917-ci il – may 1918-ci il)

Fevral burjua-demokratik inqilabından ötən bir il ərzində bütün Rusiya və, o cümlədən Zaqqafqaziya, "hakimiyyətsizlik və anarxiya" vəziyyətində idi.¹ Oktyabr çevrilişindən sonra hakimiyyət məsələsini həll etməli olan Məclisi- Müəssisan çağırılanadək regionun ərazi bütövlüyünü qorumaq məqsədi ilə Tiflisdə yaradılmış Zaqqafqaziya komissarlığı "heç bir nüfuza və kifayət qədər güclü hakimiyyətə malik olmadığından" özünü buraxmaq məcburiyyətində qaldı.² 1918-ci ilin fevralında müsavatçıların və menşəviklərin təşəbbüsü ilə Zaqqafqaziya Seymi yaradıldı. Bolşeviklər Seymi tanımadılar, daşnaklar və sol eserlər isə onu mənfi qarşılıklarla. Bolşeviklər Seymə, xalqın seçdiyi deputatların təşkil etdikləri quruma onun iradəsinin təzahürü kimi deyil, sinfi nöqtədən baxırdılar və hesab edirdilər ki, Seym "mürtəcə müsəlman bəy və xanların, gürcü knyaz və dvoryanların və erməni burjua elementlərinin birlüyüdir".³ Onlar üçün Seymə eyni vaxtda fəaliyyət göstərmək və əməkdaşlıq etmək qəbul edilməz və ağlaşılmaz idi. Bu məsələyə toxunan "Bakinski raboçı" qəzeti qeyd edirdi ki, Zaqqafqaziya Seymi öz sıralarında imkanlı təbəqədən olan socialistləri birləşdirir, onların da əksəriyyəti "Türkiyəyə meylli olanlardır".⁴

Digər tərəfdən, sıralarında proletar kütlələrini cəmləşdirən Sovetlər Zaqqafqaziya Seymında əksəriyyət təşkil edən burjuaziyanın maraqlarına tamamilə zidd məsələlər həll etməli idilər. Bununla əlaqədən "Bakinski raboçı" qəzeti yazdı: "Biz zəhmət-

¹Bakı, 28 Fevral. «Bakines», 1918, №11, s.2.

²Azərbaycan Demokratik Respublikası. Bakı: "Elm", 1998, s.26.

³Bütün Sovetlər çağırış "Bakinski Raboçı" qəzeti, 1918, №28 (144), s.1.

⁴Zaqqafqaziya Seymi yoxsa Deputatlar Soveti. "Bakinski Raboçı", 1918, №59 (175), s.1.

keşlər innən belə cənab Vermişev və Xan-Xoyskilərin yük daşıyan heyvani olmaq istəmirik. Biz üçillik qanlı qırğının bütün ağırlığını çiyinlərimizdə daşımışıq, qanımızı axıtmışıq, üzgün qalmışıq və acliq çəkmişik. Buna görə də burjua-kapitalist köləliyi buxovunu lal-dinməzçə boynumuza salmaq istəmirik və bunu edə bilmərik".¹

Professor C.Həsənlinin fikrincə, Seymin yaradılması ideyasına fəal dəstək verməklə Azərbaycan fraksiyası "Zaqafqaziyada parlament üsul-idarəsinin bərqərar olmasına kömək edirdi".² Alim bildirir ki, Seymə Məclisi-Müəssisəna seçkilərdə iştirak edən on partiyanın nümayəndəsi daxil oldu. Seymdə parlament çoxluğununu Azərbaycan müsəlman partiyaları bloku təşkil edirdi, bunlardan da nüfuzlusu "Müsavat" partiyası idi.

Həmin vaxt "Müsavat"ın diyarda da ən nüfuzlu partiya olmasını onun opponentləri də qəbul edirdi. 1918-ci ilin yayında Seymin siyasetinə və Zaqafqaziyada vəziyyətə dair məruzəsində S.Şaumyan göstərirdi: "Əvvəllər zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilatı, siyasi ənənəsi olmayan, inqilabin başlanğıcında hec bir rol oynamayan "Müsavat" ikinci ilin əvvəlində Zaqafqaziyada ən güclü siyasi partiya oldu".³

Bakıda isə bu vaxt bolşeviklər hökmranlıq edirdilər. Əhalisinin tərkibinə görə beynəlmiləl olan şəhərdə cəbhədən dönen rus əsgərləri yerleşmişdi. Bu faktorlar bolşeviklərin hakimiyyəti ələ keçirməklərində böyük rol oynamışdı. Öz hərbi borcunu unudub cəbhəni özbaşına tərk edən döyüşçülər haqqında "Bakines" qəzeti bunları yazırırdı: "Qarmonun sədaları altında xaki rəngli köynəkli adamlar Molokan bağında rəqs edirlər... Özləri üçün, öz keyflərinə rəqs edirlər, heç düşünmürlər ki, orada, cəb-

¹Zaqafqaziya Seymi yoxsa Deputatlar Soveti . "Bakinski Raboçi", 1918, №59 (175), s.1.

²Həzənli C. Rus inqilabı və Azərbaycan: müstəqilliyə aparan çətin yol. 1917-1920. M.: Flint, 2011; s. 77.

³Şaumyanın məruzəsi. "Bakinski Raboçi", 1918, №101 (217), s.2.

hədə qələbə rəqsini ölüm ifa edir".¹ Onların bu hərəkətini qəzet vulkan üzərində Vakx şərəfinə düzəldilmiş şənliyə bənzəirdi. Yerli əhalinin – azərbaycanlı müsəlmanların maraqlarına məhəl qoyulmurdu. Onların müqəddəs iqamətgah saydıqları Bakı milyonçusu Musa Nağıyevin tikdirdiyi Müsəlman xeyriyyə cəmiyyətinin "İsmailiyyə" binasına hansısa xeyriyyə tamaşaşına dəvət afişaları yapışdırılmışdı. Təşkilatçılar tamaşadan sonra "Rəqsler/ Hamı rəqs edir/ Sosialist inqilabçıların şərəfinə rəqsler/ "Daşnakstütün" şərəfinə rəqsler" vəd edirdilər.²

Tədqiq edilən dövrə "Müsavat" partiyasının Azərbaycanın muxtarıyyatı uğrunda apardığı mübarizədən və ölkənin müsəlman əhalisinə artan təsirindən narahat olan Şəumyan başda olmaqla Bakı bolşevikləri, sosial-inqilabçılar (eserlər) və "Daşnakstütün" partiyasının Bakı komitəsi öz mətbü orqanlarının səhifələrində "Təyin-müqəddərat və müsəlman burjuaziyası" mövzusunda geniş polemika açıdlar.

"Bakinski raboçi" qəzeti "Müsavat" partiyasını orta əslərin mürtəce nümayəndləri olan ağalar və bəylərin partiyası adlandırdı. Qəzətin fikrincə, bu partianın hakimiyyəti istibdaddan da pisdir, belə ki, "rus istibdadi yarıvhəşxi xan və bəylərin hakimiyyəti ilə müqayisədə irəli atılan böyük bir addım id".³ Müsavatçıların və onlara xeyirxah münasibət bəsləyen partiya üzvlərinin siyasi yetkinliyini qəsdən lazımlıca qiymətləndirməyən qəzet onları cəmiyyətin gözündə salmağa çalışırırdı və Azərbaycana milli-ərazi muxtarıyyat istədiklərinə görə cəza ilə hədələyirdi: "Biz ağilden sıkəst və mənəvi baxımdan ən aşağı pillədə duran müsəlman millətçilərini inandıra bilərik ki, bolşevizm ideyalarının onların zooloji ideologiyası ilə ümumi heç nəyi yoxdur. Rusiyada qələbə çalan heç bir partiya fəhlə partiyası qədər bu qanlıq millətçiliyə qarşı amansız olmayıacaq... Bu

¹Günün mövzusu . "Bakines", 1917, №50, s. 3.

²Yenə orada.

³Qafqaz xalqlarının öz müqəddəratını həll etməsinə dair . "Bakinski Raboçi", 1918, №9(125), s.1.

partiya artıq Ukraynada burjua eks-inqilabını ləğv edib... Rus eks-inqilabçılığın ən manfur təzahürü olan Ziyatxanovçuluğu da ləğv edəcək".¹ Bizcə, bolşevik carxısının avazı onun təmsil etdiyi partianın "beynəlmiləçiliyin" əsl simasını nümayiş etdirir.

Bakı sosialist-inqilabçıların (eserlərin) "Znamya Truda" ("Əmək Bayraqı", rus dilində) qazeti xalqların öz müqəddərətini həll etmək məsələsinə daha sivil yanaşırıdı. Muxtarriyyat ideyasını partiya o şərtlə dəstəkləyirdi ki, bu ideyanın əsasında "taffa, dini və ya ərazi mübarizəsi, imtiyazlı sınıfların hakimiyət uğrunda mübarizəsi dayanmasın".² Qazetin yazdırılmasına görə, əgər istək zəhmətkeş kütłələrin və istismar olunan xalqların yaşamaq hüququndan irəli galırsa, bu tam başqa məsələdir. "Bu halda sosialistlər öz millətlərini bəyan etmək imkanı əldə edirlər, belə ki, öz millətləri çərçivəsində onlar daha tez birləşə bilərlər və sonra digər millətlərin zəhmətkeşləri ilə birləşməyə qüvvə taparlar".³ Məhz bu səbəbdən onlar millətçilik ideyasının əksi olan, hansısa millətə qarşı yox, millətlərəsi düşmənçiliyə qarşı yönələn, onların bərabərliyi və geniş mədəni inkişaf imkanı yaranan beynəlmiləçilik ideyasını təklif edirlər. Qəzet izahat verirdi: "Belə dövlət haqqında deyirlər ki, o federativdir, yəni federasiya və, başqa sözlə, xalqların qardaşlığını, ittifaqını təşkil edir".⁴

Sol eserlər milli müqəddərət məsələsində bolşeviklərə ey ni mövqeda dururdular. Oktyabr çevrilişindən sonra yenə bolşevik qəzetiనən çevrilən "İzvestiya Sovetov raboçix i soldatskix deputatov Bakinskoqo rayona" sol eser Mir Həsən Vəzirovun Bakıda "Xan Sarayının" Müsəlman Arxeoloji Cəmiyyətə verilməsi mərasimində çıxısını dərc etmişdi. Çıxışda müqəddərət – "muxtariyyət" məsələsinə də toxunulmuşdu. M.H.Vəzirov bil-

¹Qafqaz xalqlarının öz müqəddərətini həll etməsinə dair. "Bakinski Raboç", 1918, №9(125), s.1.

²Milli məsələ. "Znamya Truda", 1917, №11, s.1.

³Yənə orada.

⁴Krestov V. Sosial-inqilabçılar milli məsələni Rusiyada necə həll etməyi təklif edirlər? "Znamya Truda", 1917, №22, s.2.

dirmiştir ki, yalnız "Sovetlərlə birlikdə biz milli məsələlərimizi həll etmiş olarıq, yalnız özümüz yalnız Rusiya müsəlmanları üçün deyil, bütün dünya müsəlmanları üçün muxtarriyyət əldə edib onu möhkəmlədə bilərik...".¹ Göründüyü kimi, M.H.Vəzirov xalqların müqəddərətinin federativ əsaslarla Sovet Rusiyasının tərkibində həllinin tərəfdarı idi. Lakin onun dediyi sözlər "İzvestiya"ni qane etməmişdi. Vəzirovun çıxışını dəlaşıq, programı qeyri-müəyyən, fikirləri isə anlaşılmaz və natamam hesab edən qəzet yazdırdı: "Millətçi natiqlərdən sonra çıxış edən yoldaş Vəzirov milli dəmi aradan qaldırmalı və müsəlman demokratik hərəkatın sosial təbiətini göstərməli idi. O, inqilabın inkişafi naminə, inqilabçı proletariata dəstək naminə aparılması zəruri bildiyi mübarizənin mahiyyətini konkret təsvir etməli idi. Hər bir natamam söz kütłələrin inqilabi şüurunu dumanlaşdırır".²

Qeyd edək ki, Mir Həsən Vəzirov 1889-cu ildə Şuşada, müəllim ailəsində anadan olmuşdu, gənc yaşılarından inqilabi hərəkata qoşulub, sosialist inqilabçılar partiyasının üzvü olub, 1917-ci ildən bolşeviklərlə əməkdaşlıq edib, sol sosialist inqilabçılar partiyasına daxil olub, 1918-ci ilin aprelində Bakı kommunasının torpaq xalq komissarı təyin edilib (hökumətin tərkibinə bolşeviklər və sol eserlər daxil idilər). 1918-ci ilin sentyabrında digər komissarlarla birlikdə güllələnib.

M.H.Vəzirovdan müsəlman demokratik hərəkatın sosial təbiətini göstərməyi tələb edən qəzet onların Azərbaycan demokratiyasına və, ümumiyyətlə, Zaqafqaziyanın milli demokratik qüvvələrinə münasibətini əks etdirən fikri öyrənmək istəyirdi. Qəzet əmin idi ki, Qafqazda yerli sosialist partiyaları öz milli istəklərinə çatmaqdən ötrü inqilabi və demokratik ibarələrlə, hətta sosialist şuraları ilə pərdələnirdilər. Xırda burjua ziyalılarının hamidən əvvəl milli şuralara daxil olmasını qəzet bununla izah

¹Xan Sarayının Müsəlman Arxeoloji Cəmiyyətə verilməsinə dair. "İzvestiya Sovetov raboçix i soldatskix deputatov Bakinskoqo rayona", 1917, №219, s.3.

²Vəzirov müsəlman demokratiyasının vəzifələri haqqında. "İzvestiya Sovetov raboçix i soldatskix deputatov Bakinskoqo rayona", 1917, №219, s.1.

edirdi. Qəzətin fikrincə, onlar sübut etmək istəyirdilər ki, yaratdıqları partiyalar inqilab naminə və özünümüdafia məqsədləri üçün yaradılıb. Qəzet yazırıdı: "Millətçilərə "demokratiya" bayraqı kütłələri aldatmaqdan ötrü gərəkdir. İnqilabçı zəhmətkeş kütłələri "millətçi" ittifaqlardan ciddi sürətdə aralanıblar. Beynəlmiləcə bolşeviklər və sol eserlər nə erməni, nə gürçü, nə tatar şuralarına daxil olmayıblar. "Rus milli" şurada sağ eserlər oturublar, yəqin kadetlər də ora daxil olacaqlar. "Hümmət" fars sosial-demokratik təşkilatı ("Hümmət" müsəlman sosial-demokratik təşkilatı müsəlman dünyasında ilk sosial-demokratik yönümlü partiyadır, 1904-cü ildə Bakıda gənc azərbaycanlı inqilabçılar M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev, N.Nərimanov, M.Əzizbəyov tərəfindən yaradılmışdır – L.H.) və Volqaboyu tatarlarının "Birlik" sosial-demokratik təşkilatı demokratianın sol qanadıyla həmrəyidirlər".¹ Göründüyü kimi, qəzət dar milli və siyasi mövqelərdən çıxış edirdi, yalnız sol rus sosialist partiyaları ilə əməkdaşlıq edən siyasi pariyaları demokratik sayırdı, xalqların öz müqəddərətinə həll etməyi yalnız artıq sovetləşmiş Rusyanın tərkibində federativ əsaslarda təsəvvür edirdi.

Onlardan fərqli olaraq Azərbaycanın demokratik qüvvələri rus inqilabçı demokratlara minnətdarlıqla yanaşırdı, onları "demokratik respublika uğrunda mübarizədə"² azad mübarizə üçün şərait yaranan inqilabın aparıcı qüvvəsi hesab edirdi. Bu haqda "Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri"nin birinci sayının baş məqaləsində bildirilirdi. "Xəbərlər" fevral inqilabından az sonra, 1917-ci ilin 30 aprel (13 may) tarixində "Kaspı" qəzətinin 6-ci səhifəsində Aley Aleksandroviçin (Litva tatarı, hüquqşunas, 1919-cu ilin sentyabrında Azərbaycan Məhkəmə Palatası dairəsinin vəkilləri (prisyajnı poverennyyı) sırasına qəbul olunub – L.H.).

¹ Yanvar 1918-ci il. "İzvestiya Sovetov rabočix i soldatskix deputatov Bakinskoqo rayona", 1918, №1(223), s.1.

² Bakı, 30 Aprel. "Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri". Bax: "Kaspı", 1917, №95, s.6.

Bakı müsəlman ictimai təşkilatlarının komitəsi 1917-ci ilin martın 29-da yaradılmışdı. Komitənin başlıca məqsədi Azərbaycan demokratiyasının daha mütəşəkkil təşkilatlanmasından ötrü ətrafında müxtəlif siyasi qüvvələri birləşdirmək idi. Müsəlman "Xəbərləri" yazırıdı ki, nəinki azərbaycanlı fəhlə və kəndli-ləri təşkilatlanmayıb, hətta onların demokratik şüarları başlanan faydalı işin sona çatdırılması üçün mükəmməl işlənilməlidir: "Biz müsəlmanlar tamamilə təşkilatlanmamışq; mətbuatın vəzifəsi geniş demokratik kütłələr arasında yubanmadan təşkilatlanmaq, demokratianın nizami sıralarında birləşmək ideyasını təbliğ etməkdir ki, Məclisi-Müəssisan demokratik respublika, milli-mədəni ideallar tələbi yazılan bayraqımızla gələk. Biz bu hazırlıq işinin ağırlığını dərk edirik, lakin öz sözümüzə müsəlmanların düzgün demokratik əsaslar üzrində uğurla təşkilatlanması üçün əlimizdən gələni əsirgoməyəcəyik. Biz xalq kütłələrinə pozğunluq salanlara, onları yanlış yola çəkənlərə, azadlıq işinə xələl götişənlərə qarşı mübarizə aparacayıq".¹

Ehtimal etmək olar ki, H.Z.A.Tağıyev müsəlman "Xəbərləri"nin naşiri olub. Burada həmin dövr gənc azərbaycanlı ziyyələrin ən görkəmli nümayəndələri – Behbud ağa Şahtaxtinski, Hüseyn Minasazov, Ceyhun Hacıbəyli və başqları çap olundular. "Xəbərlər"də həmçinin Volqaboyu, Türküstan, Şimali Qafqaz və s. vilayətlərdən olan qabaqcıl müsəlman ziyyələrinin imzalarına da rast gəlirik. Qəzət bütün müsəlman ictimai qüvvələrini milli-siyyasi ideallarla uğrunda, öz mənafələrinin daha yaxşı qorunması, müsəlmanların tam və hərtərəfli dirçəlişi naminə birləşməyə çağırırdı. Qəzət qeyd edirdi: "Biz vahid xalqların mədəni-tarixi ailəsinə mənsubuq. Cüzi fərqlər istisna olmaqla dilimiz də birdir. Eyni tarixi və mədəni şəraitdə olduğundan biz özümüzü kollektiv kimi təyin edirik".²

¹ Bakı, 30 Aprel. "Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri". Bax: "Kaspı", 1917, №95, s.6.

² Yenə orada.

Qəzətin səhifələrində Azərbaycan Demokratik Respublikası dövründə qadın hərəkatının görkəmli nümayəndəsi Əynülhəyat Usubbəyova çıxış edirdi. O, fevral inqilabının gündəmə gətirdiyi xalqların öz müqəddərətinin həlli baxımından müsəlman türklərinin maariflənməsi məsələsini qaldıraraq yazdı: "Bu "müqəddərət" məsələsi əsasında qarşımıza qoymuş məqsədlərə çatmağın düz yollarını bizi göstərən indiki və yaxın galəcək işimizin planını başa düşməliyik".¹

Bütövlükdə, müqəddərət məsələləri qəzətin əsas mövzusu idi. Azərbaycanın demokratik ictimaiyyəti kimi, "Xəbərlər" də Rusiyada yaşayan xalqların taleyini həll etməli olan Məclisi-Müəssisəna böyük ümid bəsləyirdi. "Bizim milli-siyasi idealımız ərazi-federativ əsaslıda qurulmuş demokratik respublikadır" fikri qəzet sahifəsində təsadüfən yer almamışdır.²

Bu məsələ Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında (15-20 aprel 1917-ci il – L.H.) konkret şəkil aldı. Qurultayda Qafqaz müsəlmanlarına müraciət qəbul olunmuşdu. Sənəddə, o cümlədən, deyildi: "...Ümummüsəlman qurultayının çağırılmasından, milli-siyasi programın bəyan edilməsindən çəkinərək, Komitə bununla belə müsəlmanların bir millat kimi maraqlarını təmin edə biləcək idarə üsulu haqqında fikrini açıqlamağı zəruri hesab edir... Belə idarə forması, sözsüz ki, demokratik respublikadır".³

AXC tarixinin azərbaycanlı tədqiqatçılarının fikrincə, bu bəyanatla Azərbaycan siyasi partiyaları yeniləşən Rusiyanın siyasi quruluşunu hansı şəkildə görmək istədiklərini açıq elan etdilər. "Azərbaycan siyasi partiyaları Rusiyanın siyasi partiyalar və hərəkatları arasında Rusiya tərkibində demokratik respublika ideyasını irəli sürən birincilərdən biri oldu. Qurultayda Azərbaycan

¹Bizim gələcəyimiz və hazırkı vaxtin vəzifələri. "Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri". Bax: "Kaspı", 1917, №263, s.6.

²Bakı, 30 Aprel. "Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri". Bax: "Kaspı", 1917, №95, s.6.

³AR Dövlət arxiv: F.895, siy.1, iş 202, v.4.

siyasi partiya və ictimai təşkilatlarının nümayəndələrindən başqa Şimali Qafqaz, Gürcüstan və Ermənistan təmsilçiləri də iştirak edirdi".¹ "Kaspı" qəzeti qurultayın işini geniş işıqlandırır. Məlumatlar "C.Dağıstanı" təxəllüsü ilə yanan C.Hacıbəylinin "Müsəlmanın qeydləri" rubrikası altında dərc edilirdi. Ümummüsəlman qurultayının təntənəli açılışı haqqında damışan müəllif bəzi qonaqların maraqlı təbriklərini qeyd etmişdi. Belə ki, erməni xalqının nümayəndəsi X.Vermişevin çıxışını oxucuların diqqətinə çatdırı C.Hacıbəyli yazarı ki, natiqin "səmimi intonasıya və riqqəli məzmunla" seçilən çıxışı "ötən illərin kədərli anlaşılmamızlıqlarından irəli gələn ağır hissələrdən hələ də tam qurtulmayı qatı skeptikləri razi salacaq".² "Onun" siz müsəlmanlar irəlidə gedin, biz də sizin arxanızca gələcəyik" ibarəsi ürəkdən deyilmişdi, və Qafqaz xalqlarının bu etirafında bəlkə də onların Rusiya əsarətində yaşadıqları dövr ərzində ilk dəfə olaraq qardaşlıq, dostluq şəraitində birgə yaşamaq şərti – güzəştə getmək istəyi ifadə olunmuşdu. Məhz bu şərtin yoxluğu Qafqaz xalqlarının həyat və qarşılıqlı münasibətlərində özünü fəlakətli sürətdə bürüzə verirdi", - müəllif bildirirdi.³ O, müxtəlif xalqların bir regionda yaşamağı üçün qarşılıqlı güzəştlərin zərurılığını vurgulayır, və ümidi deyildi ki, xoşbəxt birgə yaşayış faktoru "zəririyət sahəsindən təbii istək sahəsinə keçəcək".⁴ Lakin 1918-ci ilin mart qanlı hadisələri ermənilərin tamamilə eks niyyətdə olduğunu göstərdi. Bu məsələnin üzərində biz hələ dayanacaqıq.

Qurultayda müsəlman cəmiyyətini narahat edən bir sıra məsələlər müzakirə edildi. Misal üçün, İslama mövcud olan iki cərəyan - şia və sünni cərəyanları haqqında fikir mübadiləsi aparılmışdı. Köhnə hakimiyyət bu cərəyanlı Əli və Ömrə təlimi kimi təqdim edirdi, hətta mövcud qanunvericiliyə "Əli təlimi" və "Ömrə təlimi" terminlərini daxil etmişdi, baxmayaraq ki, "nə

¹Azərbaycan Demokratik Respublikası. Bakı: "Elm", 1998, s.17.

²Dağıstanı C. Qurultay çevirəsində. "Kaspı", 1917, №85, s.4.

³Yenə orada.

⁴Yenə orada.

Ömərin, nə Əlinin təlimləri olmamışdır”.¹ Cərəyanlara bu qədər diqqət ayırmadı və dəstak verməklə, hətta orta məktəblərdə din fənnini tədris edənləri Əli talimi və Ömrə təlimi tədris edənlərə bölməklə hakimiyət Rusiya müsəlmanları arasında uçurumu dərinləşdirmək və genişləndirmək məqsədi güdürdü. Bununla əlaqədər C.Hacıbəyli yazdı: “Bundan sonra müsəlmanlar çoxsaylı tariqətləri olan sünni və şiələrə bölünməyəcəklər. Məhəmmədin vahid təlimi olacaq – İslam”.²

Sözsüz ki, qurultayın əsas məsələsi müqəddərat məsəlesi idi. C.Hacıbəylinin yazdığını görə, azərbaycanlıların öz milli müqəddərati məsələsininin dərhal qoyulmasını tələb edən nümayəndələr də var idi. Onlar milli müqəddərati “bu sözün dar mənasında, əsasən milli təcrid edilmə anlamında” başa düşürdülər. Müəllifin fikrincə, həmin nümayəndələr səhv edirdilər: “Qurultaya özünün ən zəkali oğullarını göndərən Dağıstan və Şimali Qafqaz bu çür tacrid olunma və ruhdan salma prinsipin yanlış olduğunu çox aydın və inandırıcı şəkildə sübut edə bildilər. Dağıstanlıların və şimalıların istedadlı natiqlərinin çıxışlarının sürəkli alqışlarla qarşılılanması onu göstərdi ki, çoxluq təşkil edən Azərbaycan türkləri Qafqazda yaşayan başqa tayfaların simasında onlarla dərdi və maraqları bir olan əziz qardaşlarını itirməyə heç vaxt razı olmayaçqlar”.³

Müqəddərat məsələsi ətrafında diskussiya bir qədər sonra Moskvada keçirilmiş Qafqaz müsəlmanlarının ikinci qurultayında davam etdirildi. Professor C.Həsənlinin fikrincə, burada “Müsavat” partiyasının lideri - son illərin siyasi proseslərində mətinləşmiş peşəkar inqilabçı M.Ə.Rəsulzadənin parlaq obrası irəli çəkildi. O, qurultayın mərkəzi fiquru idi. M.Ə.Rəsulzadə təkzibədilməz dəllillərlə ərazi muxtariliyyatının zəruriliyini əsaslandırmışdı. Alimin sözlərinə görə, “M.Ə.Rəsulzadə bir çox xalqların “ilk növbədə türk, sonra isə müsəlman” olduğunu

¹ Dağıstani C. Qurultay çevirəsində. “Kaspi”, 1917, №87, s.3.

² Yenə orada.

³ Yenə orada

dərk etdiyini İslam faktorunu qabardanlara xatırlatdı”.¹ Lakin M.Ə.Rəsulzadə hadisələri qabaqlamaq istəmirdi. O, hesab edirdi ki, Məclisi-Müəssisanın çağırılmasını gözləmək gərəkdir və həmin məsələ burada gündəliyə gətirilməlidir. O, Bakıda birinci qurultayda səsləndirdiyi fikri təkrar etdi: “Biz Rusyanın məhəlli muxtariliyyət üzərinə cumhuriyyəti-ənam şəklində idarə olunması amalındayız. Fəqət biliyoruz ki, bu arzumuz ancaq Rusiya məməkətinin əsil sahibi olan Məclisi-Müəssisənda bəravərd olacaq. Məclisi-Müəssisan qərarı olmayınca bitəbi kimsənin əqlindən belə keçməz ki, qalxıb özbaşına muxtariliyyat elan eləsin».²

Müqəddərat mövzusu sonrakı aylarda, Məclisi-Müəssisan çağırılanadək Müsəlman ictimai təşkilatları Komitəsinin “Xəbərləri”ndə müzakirə edildi. Müxtəlif müəlliflər bu məsəleyə dair öz siyasi baxışları və millətin ümidi ilə bağlı fikirlərə bölüştürdülər. Siyasi fikir azadlığının demokratik prinsiplərinə sadiq qalan nəşr ərazi muxtariliyyat haqqında qurultayın qəbul etdiyi qərara fərqli baxışları olan müəlliflərə də söz deməyə imkan yaradırdı. Bununla bağlı qəzet yazdı: “Bu və ya digər prinsipin - ərazi muxtariliyyatı və ya ərazi toxunulmazlığı prinsipin üstünlükleri və çatışmamazlıqlarının tam və ətraflı işıqlandırılmasına şərait yaradacyjıq ki, tənqid vasitəsi ilə muxtariliyyat məsələsinin daha məqbul və əsaslandırılmış həllini tapaq”.³

Bələ ki, “Xəbərləri”n səhifələrində milli-fərdi muxtariliyyat nəzəriyyəsi haqqında məqalələrlə XX əsrin birinci yarısının tanınmış siması, Şimali Qafqaz və Dağıstan dağlıları İttifaqının (noyabr 1917 – may 1919) xarici işlər naziri, Dağıstanın siyasi və ictimai xadimi Haydar Bammatov (1889-1965) çıxış edirdi. O, məqalələrini həmçinin “Kumık” təxəllüsü ilə də imzalayırdı. Məlumdur ki, özünüdarənin bir forması olan milli-fərdi forması

¹ Həsənli C. Rus inqilabı və Azərbaycan: müstəqilliyə aparan çətin yol. 1917-1920. M.: Flint, 2011, s.55.

² Rəsulzadə M.Ə. Əsrləri. IV cild. 1917-aprel 1918, s.157.

³ Milli-fərdi muxtariliyyat. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №96, s.6.

milli-ərazi muxtarriyyatının alternativi kimi qəbul edilir. Bu forma separatizm meyllərini xeyli dərəcədə azaldır, digər tərəfdən azsaylı xalqlara kompakt yaşadıqları ərazilərdə özünüdərə etmə hüququ verir. Bu kimi muxtarriyyatın müsbət və mənfi cəhətlərini təhlil edən H.Bammatov göstərirdi ki, həmin forma milli mədəniyyətin inkişafına kömək edir, “ana dilində məktəblər açmağa, məhkəmə və inzibati idarələrdə bu və digər dərəcədə ana dilindən istifadəyə imkan verir”. O ki qaldı dekretlə bəyan edilən azadlıqlara, bu hüququ dövlət özündə saxlayır, “prinsipal olaraq özü ilə millət arasında hansısa milli orqanın mövcudluğunu qəbul etmir”.¹ Müəllifin fikrincə, fərqli milli tərkibli dövlətlərdə belə mərkəzləşmə hakim millətin milli azlıqları əsərət altına alması təhlükəsi var, sonuncular isə milli kollektivi olmadığı və hansısa hakimiyət orqanına əsaslanmaq imkanından məhrum olduqları halda bunun qarşısını almaqdə acizdirlər. H.Bammatov yazır ki, “belə vəziyyəti - hakim xalqın kiçik xalqları əzməyini bu vaxta kimi biz Rusiyada görürük, belə vəziyyət hal-hazırda Almaniyada mövcuddur. Bu ölkədə çoxluq təşkil edən almanlar Şlezviq-Holsteyndə danimarkahları, Poznanda polyakları, Elzasda fransızları boğur”.² Müəllifin qənaətinə görə, millət bir toplum kimi dövlətlə hakimiyəti bölüşdürülməsə və özü dövlət faktorunun birinə çevrilməsə, milli çoxluğun azlıq üzərində zülmünə son qoyulmayacaq. O, hesab edirdi ki, Rusiya müsəlmanları üçün ən məqbul dövlət quruluşu İsvəçə İttifaqı tipli, yəni federativ əsaslı respublika idarəetmə formasıdır. H.Bammatov yazırı: ”Rusiyadan ayrılib sərbəst siyasi qrup yaratmaq iqtidarındə deyilik. Tarixi dövlətçilik ənənələri olmayan, silah gücünə istila edilən və Rusiya ərazisində geniş səpələnmiş kiçik müsəlman xalqlarından özbaşına həyat sürməyə qadir məhkəm siyasi orqanızm yaratmaq mümkün deyil. Bu mülahizələrdən belə qənaətə gəlmək olur ki, müsəlmanlar öz

¹Milli-fərdi muxtarriyyat. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №96, s.6.

² Yenə orada.

gələcəyini rus xalqı ilə bağlamalı və onunla birlikdə daim irəli getməlidirlər, onunla birlikdə biz azadlıq dayaqlarını möhkəm-ləndirməli və xalqımızın xoşbəxtliyi uğrunda çalışmalıyıq”.¹

Azərbaycanın gələcək siyasi quruluşuna dair diskusiyalarda ictimai xadim, tədqiq edilən dövrdə “Hümmət” siyasi təşkilatın liderlərindən biri Behbud ağa Şahtaxtinski (1881-1924) fəal iştirak edirdi. O, müsəlman “Xəbərləri”nin səhifələrində tez-tez çıxış edir, Rusiya müsəlmanlarının mövcud vəziyyətindən söz açır², ərazi-federativ əsaslı demokratik respublikanın məsələlərini qaldırır, həmçinin Bakının sosialist mətbuatının, o cümlədən “Fəhlə və əsgər deputatları Sovetinin Xəbərləri”nin Azərbaycanın demokratik qüvvələrini panislamizm ardıcılığı olmaqdə əsassız ittihamlarına cavab verirdi. Müəllif yazırı: “Müsəlman millətciliyinin əleyhina xeyli məqalə həsr etmiş müəllifi özünün “Siyasi Düşüncəsizliyini” hazırlayarkən təsəvvürünə gətirə bilməzdi ki, bu ölməz əsərə Veliçkonun kədərli xatirəsi dövrünə xas millətcilik ruhu hopub, və, ümumiyyətlə, onun bu məsələdə tutduğu mövqe xalq kütlələrinin qəzet səhifəsindən tərbiyələndirilməsi kimi fəxri missiyanı onun üzərinə qoymuş demokratianın siyasi programı çərçivəsinə heç cür sığımır”.³ Milli təşkilatların üzvlərini siniflərin demokratik hüquqlarını mənimşəyən və proletariata təzyiq göstərən “burjua” kimi qələmə verən təşkilatların əleyhdarlarına Azərbaycan cəmiyyətində vətəndaşlığın əsaslarının və öz hüquqlarının müdafiəsinin həqiqi təbliğatçıları olan milli demokratik qüvvələrin məqsəd və vəzifələrini dərin-dən öyrənməyi tövsiyə edirdi.⁴ “Budur, bizim milli təşkilatla-

¹Kumik. Rusiya müsəlmanlarının gələcəyi. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №223, s.6.

²Şahtaxtinski B. Müsəlman gerçəkliliyinin quruluşu. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №113, s.6.

³Şahtaxtinski B. Siyasi Düşüncəsizlik. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №128, s.6.

⁴Bakı, 13 İyun. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №129, s.6.

rımız etalətli kütləni ayıltmaq, özünü, əger qəbul edirsinizsə, sinfi maraqlarını başa düşməyə və müdafiə etməyə hazırlamaq məqsədi güdürlər... Əgər, tutalım, bu ya digər təşkilatın hansısa defekti varsa, bu mümkün dır, belə ki, müsəlmanların düşdürü şərait onlar üçün yenidir, və nəzəraalsa ki, “səhv etmək insana xasdır” – onda milli qüvvələrin təşkilatlanması ideyasına qarşı çıxmış gərək deyil, sadəcə həmin defektləri aradan qaldıqmağa çalışmaq lazımdır”.¹

B.A.Şahtaxtinski öz müsəlman vətəndaşlarını cəhalət və dərin uçuruma sürüklemiş, onlarda milli və bəşəri dəyərləri boğmuş Rusiya mütləqiyət hakimiyyətini amansızcasına tənqid edirdi. O, yazırkı ki, XIX əsrin sonlarını və birinci rus inqilabı illerini bürümüş yaradıcı qüvvə müsəlmanlarda panislamizmin baş qaldırığını bəyan edən “vətənpərvərlərin” xəbərlərini rəhbər tutan mütləqiyət hakimiyyəti tərəfindən basıldırdı. “Belə şəraitdə, əlbətdə ki, Rusiyada yaşayan xalqların ağıl və gücünü buxovlayan zəncirləri quran hadisələr zamanı özünü büruzə verən bizim siyasi qeyri-mütəşəkkiliyimiz təccüb doğurmali deyil”.²

Sosialist ideyaların sol cərəyanının tərəfdarı olan B.A.Şahtaxtinski mühəribənin əleyhina idi, onu işgalçı hesab edirdi, və əmin idi ki, Rusiyada respublika quruluşu forması bərqərar olsa belə, ölkə işgalçı siyasetini davam etdirəcəkdi. Məhz bu səbabdən o, sol demokratik platformanı dəstəkləyirdi. Onların bəzi mühüm məsələlərdə, misal üçün mühəribə məsələsində, baxışları rus müsəlmanlarının baxışları ilə üst-üstə düşürdü. İdarəciliyin mərkəzsizləşdirilməsi məsələsində fikir ayrılığına gəldikdə, bu, B.A.Şahtaxtinskinin fikrincə, Rusiyada demokratik respublikanın qurulması və möhkəmləndirilməsi uğrunda birgə mübarizəni istisna etmirdi. O, qeyd edirdi: “İnsan haqlarını əldə etmək, vətəndaş hüquqları və vəzifələrini dərk eləmək, adı azad şəraitdə

¹Bakı, 13 İyun. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №129, s.6.

²Şahtaxtinski B. Bir anın məsələlərinə dair. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №103, s.6.

yaşamaq və daim şübhə altından olmaqdan qurtulmaq istəyi bizi Risiyada demokratik respublika qurulması namənə sol partiyalarla əl-ələ verib irəli getməyimizi vacib edir. Çünkü, yalnız demokratik respublika müsəlmanlara onları mədəniyyət, sivilizasiya və tərəqqiyə aparan yürüşün başlangıcı olan azadlığı verə bilər”.¹ Hətta sol demokratiya ilə ayaqlaşarkən o, “hər bir xalqa öz həyat tərzinə uyğun daxili həyatını nizamlamaq hüququnun verilməsi” məsələsini qətiyyətlə qoyurdu, bununla milli ənənələrin və maraqların üstünlüyünü diqqətə çəkiridi.²

Tədqiq edilən dövrə Kiyev politexnik institutunun tələbəsi, gənc sosialist-federalist Şamil Həbib oğlu Mahmudbəyov (1898-1936, əks-inqilabi faaliyyət damgasılə sovet illərində güllələnməyə məhkum edilmişdi – L.H.) bir qədər fərqli mövqədə dururdu. Onun fikrincə, müstəqil siyasi həyatə qabil hər bir xalq öz müqəddərətini həll etmək hüququ, sayca daha çox olan xalqlar isə özlerinin əsas siyasi, mənəvi və maddi tələblərini nəzərə alan və təmin edən federasiya hüququ istila etməlidirlər. Başqa sözlə, onun fəhlə sinfinin yaxşı həyat uğrunda mübarizəsi kütlələrin siyasi çıxışlarına, millətlərərəsi ədavətə, müstəqillik savaşına çevrilə bilər. Və əksinə, “əsarətçilər və əsarət altına alınanlar olmadıqda, ətrafda azad xalqların bərabər hüquqlu vətəndaşları olduqda, o, bu mübarizədən azad olub var qüvvəsini özünün ən mühüm ehtiyaclarının təmin edilməsinə yönəldər”.³ Qafqaza gəldikdə, Ş.Mahmudbəyov bölgəni burada yaşayan xalqların federasiyası, lakin zorla birləşdirilən deyil, “müstəqil və bərabər hüquqlu xalqların azad qardaş ittifaqı” kimi təsəvvür edir.⁴

¹Şahtaxtinski B. Bir anın məsələlərinə dair. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №103, s.6.

²Şahtaxtinski B. Müsəlman gerçəkliliyinin quruluşu.

Bir anın məsələlərinə dair. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, №113, s.6.

³ Mahmudbəyov Ş. Qafqaz və Müəssisələr Məclisi. “Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin Xəbərləri”. Bax: “Kaspi”, 1917, № 267, s.6.

⁴Yenə orada.

Göründüyü kimi, müqəddərat məsələsinə Qafqaz müsəlmanlarının münasibətləri fərqli olub. Şimali Qafqaz xalqları özlərini Rusiyasız təsəvvür etmirdilər, onlar yeniləşmiş Rusiya-nın tərkibində federasiya tərəfdarları idilər. Lakin Oktjabr çevriliş və Məclisi-Müəssisənin dağıdılması onların öz diyarlarının gələcəyi haqqında fikirlərini dəyişməyə vadar etdi.

Eyni zamanda, Zaqqafqaziya Seymində birləşən Zaqqafqaziya xalqları – azərbaycanlılar, gürcülər və ermənilər bölgənin müstəqilliyini həll etməli idilər. Bu məsələdə mövqesini birmənalı şəkildə müəyyən etmiş azərbaycanlı deputatlardan fərqli olaraq son vaxta kimi, yeni Məclisi-Müəssisən çağırılanadək siyasi muxtariyyat tələb edən gürçü federalistləri və hələ birinci rus inqilabı vaxtından Osmanlı imperiyasında və Qazqazda ermənilər üçün muxtariyyat istəyin “Daşnakstutun” partiyası qərar verməyə tələsmirdilər. Buna səbəb “Zaqafqaziyanı müstəqil, lakin öz təsir dairəsində görmək istəyən” Osmanlı imperiyası idi. “Baku” qəzeti yazırıdı: “Rusiyadan qoparılmış Zaqqafqaziya “Türk istiqamətinin” asan qəniməti ola bilər”.² Onun səsinən gürcü menşeviklərinin Bakıda nəşr olunan “Naş Qolos” (“Bizim Səsimiz”, rus dilində) qəzeti səs verirdi: “Türkiyənin müvafiq təzyiqi gözənləniləsidir (ümumi vəziyyət və Trapezundun boşaldırılması tələbi bundan xəbər verir). Cəbhə yoxdur və Türkiyə Ali Baş komandanının “sühl” təklifləri Hindenburgun tələblərindən çox fərqlənməyəcək. Zaqqafqaziyanın “kiçik xalqların” müqəddəratına, daha doğrusu, fiziki mövcudluğuna son dərəcə qorxunc təhlükə var. Həm diyarın təşkili, həm onun xariçi düşməndən müdafiəsi üçün bütün inqilabi-demokratik qüvvələri birləşdirilməkdən ötrü rəşadətli səylər göstərmək lazımdır”.³ “Baku” qəzeticinin yazdığına görə, indi ayrıılmaq çətin deyil, faktiki ayrıılma baş verib, Zaqqafqaziya Rusiyadan qopmuşdur. Lakin,

qəzetiñ fikrincə, bu ayrıılma dövlət aktı kimi əhəmiyyət kəsb edə bilməz, etsə də, bu əsəsəz və zərərlə avantüra olacaq. Dünənə-dək inqilabi mübarizənin (Osmanlı imperiyasında “suyser”) və siyasi aksiyaların (Qafqazda “naxaqis”) zəruriliyindən danışan qəzet¹ indi “Zaqafqaziyada müstəqil dövlətin yaranmasına nə tarixi, nə müasir reallıqdan irəli gələn əsaslar yoxdur. Əgər bu nə vaxtsa baş versə, Zaqqafqaziyanı böyük fəlakət bürümüş olar”, - deyirdi.² Fevral burju-a-demokratik inqilabı zamanı qəzet yazırıdı: “Daşnakstutun partiyası heç vaxt ciddi şəkildə qarşısına geniş sosial-iqtisadi vəzifələr qoymayıb. Faktiki yalnız milli məsələyə maraq göstərib. Bu səbəbdən “vəzifələr”, “yeni mövqelər” deyildikdə əsasən Ermənistən milli-ərazi muxtariyyatı başa düşülməlidir”.³

Bolşeviklərin “Bakinski raboçı” qəzeti Zaqqafqaziya Seyminin azərbaycanlı deputatlarının Türkiyə meyli olmasına və diqqəti Osmanlı imperiyasının özünə yönəltməklə vəziyyəti daha da qızışdırırıdı. Qəzetiñ fikrincə, Zaqqafqaziyanın müstəqilliyinin elan edilməsindən sonra Türkiyənin təcavüzkar siyasəti daha qabarıq özünü bürüza verəcəkdir. Bununla bağlı qəzet yazırıdı: “Zaqafqaziyanın müstəqilliyi Qafqaz xalqlarını sürətlə məhvə aparacaq. Jordaniya cənabları marksizmi dəfn edib və kör millətçiliyin ağuşuna atılacaqlar, bununla da öz milli ideallarını dəfn etmiş olacaqlar. Məhvə gedərək arxaları ilə daşnakları da aparacaqlar. Sonuncular mühəribənin əvvəlində öz talelərini qətiyyətlə rus imperializmi ilə bağlamışdır. İndi isə, öz talelərini rus demokratiyası ilə bağlamaq üçün həqiqi qətiyyət, həqiqi cəsarət tələb olunduğu zaman onlar böyük qətiyyətsizlik, ehtiyat və qorxaqlıq nümayiş etdirirlər”.⁴

¹ Həsənli C. Rus inqilabi və Azərbaycan: müstəqilliyyət aparan çətin yol.

1917-1920. M.: Flint, 2011, s. 74.

² Baku, 2 Mart. “Baku”, 1918, №48, s.2.

³ Baku, 16 Fevral. “Naş Qolos”, 1918, №34, s.1.

¹ Baku, 2 Mart. “Baku”, 1918, №48, s.2.

² Piçikyan İ. Dövlət çevriliş və “Daşnakstutun” partiyası.

“Baku”, 1918, №48, s.2.

³ Yenə orada.

⁴ Am. Düşnəlməmiş avantüta.”Bakinski Raboçı”, 1918, №47 (163), s.1.

“Bakinski raboçi”nin bu məqaləsinə “Baku” qəzetiinin cavabından görünür ki, Bakı daşnaklarını Azərbaycan demokratiyasının əleyhina bolşeviklərlə birlikdə çıxış etməyə çox dilə gatırmaya ehtiyacı olmadı. “Baku” qəzeti yazırıdı: “Əgər gündəmdə Zaqafqaziyanın fiziki ölümündə qurtarmaq məsəlesi durursa, əgər onun sərhədlərinin bütövlüyünü və toxunulmazlığını müdafiə etmək lazımdırsa və Rusiya ilə ayaqlaşmaq gərəkdirse, bu halda, sözsüz, biz, böyük Rusyanın ayrılmaz hissəsi olaraq, mövcudluğumuz uğrunda mübarizədə bu və ya digər şəkildə gücümüzü zəiflədə bilən hər şeydən uzaq düşməliyik...”¹.

Mart soyqırımı ərefəsi “Baku” qəzeti Bakı şəhərində əhalinin bir hissəsinin digərinə silahlı hücum edəcəyi haqda şayıələrlə bağlı “Daşnaksütün” partiyasının müraciatını dərc etmişdi. Müraciətdə milletlərarası münasibətlərin kəskinləşməsinə görə narahatlıq ifadə olunurdu və bunun əks-inqilabçılar və diyarin azadlığına təhdid edən türklər üçün əlverişli olduğu bildirilirdi. Müraciətdə deyilirdi: “Daşnaksütün” partiyasının Mərkəzi komitəsi qətiyyətlə bütün yoldaşları və vətəndaşları hər hansı təxribata uymamağa, təmkinli olmağa, bir an belə soyuqqanlığı itirməməyə və inqilabi nizam-intizama ciddi riayət etməyə çağırıv”.² Bu, qəzeti, sonuncu, 1918-ci ilin martın 13-də çıxan 56-cı sayı idi. Belə düşünməyə əsas var ki, “Baku” qəzetiinin naşırı X. Vermişev şəhərdə hənsi hadisələrin baş verəcəyindən xəbərdar idi və bu səbəbdən təcili qazetin fəaliyyətini dayandırmağı qorara almışdı. 1919-cu ildə, AXC hakimiyyəti dövründə, Bakıda ehtiraslar xeyli səngidikdən sonra və şəhər general Tomsonun rəhbərliyi ilə ingilis polisləri tərəfindən mühafizə olunan zaman X. Vermişev “Baku” qəzetiinin mətbəəsinin ona qaytarılması barədə general-qubernatora yazılı şəkildə müraciət etdi. “Bakines” qəzeti yazırıdı: “Baku” qəzetiinin naşırının nümayəndəsi general Tomsona ərizə təqdim edərək bildir-

mişdir ki, “Baku” qəzetiinin mətbəəsinin sahibinə qaytarılması haqqında xahişini Azərbaycan Hökuməti rədd edərək ona bunun müqabilində pul təklif etmişdir. Nümayəndə bəyan edir ki, X.A. Vermişev öz müəssisəsini satmağa razı deyil və mətbəənin qaytarılmasında gen. Tomsondan kömək istəyir. Gen. Tomson məsələnin mahiyyəti üzrə Azərbaycan Respublikası daxili işlər nazirindən izahat istəmişdi.¹

Professor C.Həsənli hesab edir ki, S.Şaumyan başda olmaqla Bakı Sovetinin və daşnak qüvvələrinin Bakıda törədikləri mart qırğını “bolşeviklərin bir zaman bəyan etdikləri xalqların öz müqəddəratını həll etmək hüququna və bütövlükdə Azərbaycana olan münasibətin inikası idj”.² Bu fikrə onu əlavə edək ki, mart qırğını bir səbəbi də “Daşnaksütün” Erməni inqilabi ittifaqının və onun bolşevik Saumyan kimi gizli tərəfdarlarının özlərinin kinini və türklərə bəslədikləri nifrətin acığını türklərlə dili və dini bir azərbaycanlılardan çıxmışın güclü arzusu idi. 1918-ci ilin martında azərbaycanlıların qırılmasında Bakı Sovetinin və “Daşnaksütün” partiyasının birgə iştirakını AKP (b) MK yanında keçmiş Partiya tarixi İnstitutunun “İnqilab və Bakıda vətəndaş müharibəsi” nəşri də təsdiq edir. Kitab hadisələrdən az sonra hazırlanmışdı. Onun müəllifi Y.Ratqauzer qanlı hadisələrdə erməni qoşun başçılarının xüsusi amansızlıq göstərdiklərini qeyd edir. O, yazar: “Sovetin təşkil etdiyi və şəhərin bütün rayonlarından olan fəhlələrdən ibarət Qırmızı qvardiya mülkədar və burjuaziyanın əks-inqilabi çıxışını yatırıbilmədiyindən Sovet şəhərdə yerləşən daşnak hərbi qüvvələrdən istifadə etmək məcburiyyətində qaldı. Heç şübhə yoxdur ki, erməni hissələrindən olan fəhlə və kəndlilər əks-inqilabla qarşı mübarizədə Sovet hakimiyyətini səmimi müdafiə edirdilər, lakin burjua və xırda burjua elementləri, əsasən zabitlər vətəndaş

¹ Bakı, 2 Mart. “Baku”, 1918, №48, s.2.

² Erməni İnqilabi partiyası “Daşnaksutyun”. “Baku”, 1918, №56, s.4.

¹ “Baku” mətbəəsi. “Bakines”, 1919, №4, s.3.

² Həsənli C. Mübarizə içində yaşlanmış həyat.

<http://www.zerkalo.az/2013/zhizn-prozhityaya-v-borbe-4/>

müharibəsini milli qırğına çevirməyə cəhd göstərirdilər”.¹ Professor C.Həsənlinin məlumatlarına görə, üç gün ərzində Bakıda 12 min müsəlman qatlı yetirilmişdi. Şəhərdə türkçülüyü və İslami təcəssüm edən hər şey dağıdılmışdı.²

Həmin günlər mətbuat bir neçə gün işq üzü görmədi. Redaksiya və mətbəələrinin binaları yandırıldılarından “Kaspı” və “Açıq söz” qəzətləri susmuşdular. Müsəlman xeyriyyə cəmiyyətinin binası “İsmailiyyə” və yeni tikilən “Təzə Pir” məscidi atəşə tutulmuş və yandırılmışdı. “Naş Qolos” qəzeti yazdırdı: “Təzə Pir məscidinin ətrafi ağır təəssürat yaradır. Məscid atəşlərdən zərər çəkib. Bu, kütłələrin sadə qəlbində əks olunur. Onları ölenlərdən daha çox müqəddəs yerin təhqir edilməsi narahat edir. Qadınlar, uşaqlar məscidə yaxınlaşır və iztirabla qalıqlara, atəş dələklərinə baxırlar...Şəhərin yarasığı olan “İsmailiyyə”nin binasının çılpaq divarları ürkən ağrıdır”.³

“Bakı rayonu fahla və əsgər deputatları Sovetinin Xəbərləri” həmin qanlı günləri belə təsvir edirdi: “Baş verdi! Qan sel kimi axdı və qatlı yetirilən adamların meyitləri bir neçə verst küçələr boyu uzadılmışdı. Şəhərin döşənmış yolları ləxtalanmış qan içindədir, insan beyni tikələri hər yeri bürüyüb. Güllələr fit verir, toplar guruldayır, evlər xarabalığa dönüb, insanlar zarıyr, qan axır, və hamını dəhşət, sonsuz dəhşət bürüyüb...”⁴ Sovetlərin “Xəbərləri” baş verənləri 1905-ci il fevralında Bakıda yer almış millətlərərəsi ədəvətlə eyniləşdirirdi və qeyd edirdi ki, “həmin zaman mütləqiyət öz əmin-amanlığını millətlərərəsi qanlı qırğın üzərində qururdu”.⁵ Qəzet mart qırğınını Azərbaycan burjuaziyasının bolşeviklərə qarşı hakimiyyət uğrunda sinsi

¹Ratqauzer Y.İngilab və vətəndaş müharibəsi. 1917-1918-ci illər.

Bakı: “Qızıl Şərq”, 1927, s.149.

²Yenə orada.

³Vahimli günlər. Dağıdılmış şəhərdə. “Naş Qolos”, 1918, №59, s.3.

⁴Kimdir təqsirkar? “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov”, 1918, №62 (284), s.2.

⁵Yenə orada.

mübarizə kimi təqdim etməyə çalışırı. “Burada mülkədarlar, bəylər və xanlar dedilər: torpağı xəqala vermərik, hakimiyyəti Sovetlərə vermərik, vətəndaşlara azadlıq vermərik. Vəhşi diviziya çağırışa cavab verdi. Fəhlo fəhlənin üstünə get və biz əməkçi xalqın bütün nailiyyətlərini qan gölündə batıracaqı...”¹ Şəhərin dinc əməkçi əhalisinin qatlı yetirilməsini Qafqaz milli diviziyanın buraxılmış atlı alayının süvariləri törətdiyini israr edən qəzet bilərkədən baş verənlərə görə günahı Vəhşi diviziyanın üstünə yuxarıdı. Bu cür fikirlərin əsassızlığı bolşeviklərin mətbu organı “Bakinsk raboçى” qəzətinin yazıları təsdiqləyir. Qəzet şövqlə yazdırdı ki, “Bakıda əks-inqilabın başı əzildi”,² öz qələbəsində əmin olan müsavatçılar “biz tərəfədən rahat, az əziyyətlə əzildilər”³. “Biz” deyəndə qəzet şəhərin əliyalın əhalisinin qarşısına çıxarılmış “Qızıl Qvardiyani, Qızıl Ordunu”⁴ nəzərdə tuturdu. İ.Niftaliyevin məlumatlarına görə, Bakı Sovetinin altiminlik silahlı qüvvələrinə “Daşnaksütün” partiyasının 3-4 minlik hərbəsi qismən milli qırğın xarakteri aldı”.⁵

Vəhşi diviziyyaya göldikdə onu xatırlatmaq lazımdır ki, diviziya həmin faciəvi hadisələrdə iştirak etməmişdi və iştirak edə bilməzdi. İş orasındadır ki, Lənkərandan Bakıya bir alayda qulluq etdikləri dostları, tanınmış azərbaycanlı milyonçu H.Z.A.Tagiyevin oğlunun dəfninə gəlmış kiçik bir azərbaycanlı süvari dəstənin üzvləri bolşeviklər tərəfindən saxlanılmış və tərksilah edilmişdi. Süvarilərdən silahlar onlar Lənkəranə geri qayıdarkən alınmışdı. Professor S.Rüstəmova-Tohidinin bildirdiyinə görə, azərbaycanlı hərbçilərin tərksilah ediləsi Bakı və

¹Kimdir təqsirkar? “İzvestiya Sovetov Raboçix i Soldatskix Deputatov”, 1918, №62 (284), s.2.

²Bizim vəzifələr. “Bakinski Raboçى”, 1918, №63 (179), s.1.

³Baş tutdu. “Bakinski Raboçى”, 1918, №62 (178), s.1.

⁴Bakıda vətəndaş müharibəsi. “Bakinski Raboçى”, 1918, №62 (178), s.1.

⁵Niftaliyev İ. “Bakı kommunasının alovlu üzayı” haqqında həqiqət.

<http://www.myazerbaijan.org/index.php?p=history/18>

onun ətraf kəndlərinin azərbaycanlı əhalisinin qəzəbinə səbəb olmuşdu, yerlərdə kor-təbii etiraz mitinqləri keçirilirdi. Müəllif yazar: "Azərbaycanın milli elitasının və siyasi qüvvələrinin şəhərdə gərginliyin azaldılması üçün etdikləri cəhdərən son nəticədə məqsədə çatmadı. Müsavatçıların "Açıq söz" qəzeti əhaliyə hissələrə qapılınmamaq çağırışıyla müraciət etdi, amma, bununla belə, müharibə başlandı".¹

1918-ci ilin mart hadisələri Azərbaycanın müstəqillik əldə edilməsi məsələsində azərbaycanlı deputatlarının qətiyyətini gücləndirdi. Zaqqafqaziya Seymi özünü buraxıldıqdan sonra Gürçüstanın ardınca Azərbaycan fraksiyası da Azərbaycanın müstəqilliyini elan etdi. Beləliklə, professor C.Həsənlinin qeyd etdiyi kimi, Azərbaycan Milli Şurası öz tarixi missiyasını yerinə yətirdi: "Türkdilli ölkələr öz dövlətçiliklərini dini əsaslar üzərində qurduqları bir zaman Azərbaycan Respublikası öz dövlətçiliyini sivil əsasda quran ilk türk dövləti oldu".²

Bu fəsilə yekun vurarkən qeyd edilməlidir ki, hərbi hərc-mərcilik dövründə Bakı şəhərinin dövri mətbuatı Qafqazın ideoloji cəbhəsinin önündə gedirdi. Gürçüstan mətbuatı ilə müqayisədə Bakı mətbuatının daha loyal olmasına baxmayaraq, burada rus dilində çıxan qəzetlərin sırasında rus maraqlarının daşıyıcısı yox idi. Nəşrlərin böyük əksəriyyəti onları nəşr edənlərin milli maraqlarını təmsil edirdi. Bu, əsasən ya azərbaycanyönümlü, ya erməniyönümlü mətbuat idı. Rus imperiyasının maraqları ətrafında birləşən mətbuat Osmanlı imperiyasına münasibətdə əks mövqedə durdurdu. Azərbaycanlılar üçün Osmanlı imperiyası doğma, ermənilər üçün isə mənfur əsarəti idi. Bu səbəbdən Rusiyanın iştirak etdiyi müharibəyə münasibət fərqliydi. Ümumi-

¹Rüstəmova-Tohidi S. Bakıda 1918-vi ilmart hadisələri: şərait, xarakter, nəticələr. II.

[http://az.wikibooks.org/wiki/Мартовские_события_1918_г._в_Баку:_преди_освободительной_войны_\(II\)](http://az.wikibooks.org/wiki/Мартовские_события_1918_г._в_Баку:_преди_освободительной_войны_(II))

²Həsənli C. Rus inqilabı və Azərbaycan: müstəqilliyə aparan çətin yol.

1917-1920. M.: Flint. 2011, s. 164.

likdə, azərbaycanlılar müharibəni dəstəkləmirdilər. Ermənilər müharibəyə öz milli maraqlarının gerçəkləşməsinə xidmət edəcək tarixi bir vasitə kimi baxırdılar. Həmin münasibət qaçqınların vəziyyətinin işıqlandırılmasında da müşahidə olundur. Azərbaycan mətbuatı dini və dili bir olan Qars, Ərdoğan, Batum qaçqınlarının ağır vəziyyətindən söz açırdı, ermənilər həmin və digər yerləri tərk edən, lakin yalnız erməni millətindən olan qaçqınlardan yazırırdı.

Çarizmin devrilməsindən sonra sosialist mətbuatı yenidən çıxmaga başladı. "Bakinski raboci" ilə yanaşı müxtəlif məsləkli partiya qəzətləri nəşr olunurdu – "Bakı rayonu fəhlə və əsgər deputatları Sovetinin Məlumatları" (əvvəl bolşeviklər, sonra menşeviklər), "Sosial-demokrat" (menşeviklər), "Znamya Truda" (eserlər), "Naş Qolos" (gürcü menşevikləri). Həmin vaxt "Kaspi" qəzetinin altıncı sahifəsində yerləşdirilən "Bakı Müsəlman İctimai Təşkilatların Xəbərləri" işıq üzü gördü. Bütün bu nəşrlərin çıxmazı Rusiyanın yaxın zamanda yeniləşcəyinə umid verən fevral burjua-demokratik inqilabın gətirdiyi abu-havanın nəticəsində mümkün olmuşdu. Gündəmə xalqların öz müqəddəratını həl etmək məsələsi gəlməmişdi.

Həmin illər gənc publisist C.Hacıbəylinin istedadı parlamaga başladı. O, tədqiq edilən dövrün təcrübəli yazarları B.A.Şahtaxtinski, Qr.Cinoridze, A.Veynberq, İ.Qlaxenqauz (təxəllüsü "İqla") kimi jurnalistlərlə bir sıradə dururdu.

Azərbaycan mətbuatı bizim araşdırma mövzumuz olmasa da, ədalət naminə M.Ə.Rəzulzadəni qeyd etməliyik. Onun müharibənin ağır illərində nəşr etdiyi "Açıq söz" qəzeti Azərbaycanın milli və ərazi müstəqilliyinin əsas ideoloquna çevrildi. Məhz, həmin qəzet dövri mətbuatın aparıcı qüvvəsi oldu.

YEKUN

XIX əsrin əvvəlində Rusiya imperiyasının Azərbaycan xanlıqlarını istilasından sonra Azərbaycan xalqının tarixində yeni mərhələ başlandı. İlk növbədə məktəb sistemi yeniləşdi. Dünyavi təhsil verən ibtidai və orta məktəblər yaradıldı. Mirzə Cəfər Topçubaşov (1790-1869), Mirzə Şəfi Vazeh (1792-1852), Abas Qulu Ağə Bakıxanov (1794-1847), Mirzə Kazimbay (1802-1870), Mirzə Fətəli Axundov (1812-1878), Həsən bəy Zərdabi (1837-1907) müasir Milli maarifin bünövrəsini qoyan ilk rusdilli azərbaycanlılar olmuşlar.

On gözəl romantik şairlərinin yaradıcılığı sayesində çiçəklənən Azərbaycan ədəbiyyatı rus dili və ədəbiyyatının təsiri altında yeni xarakter alır. Milli ədəbiyyatda nəşr əsərləri – komediya, tragediya, povest və romanlar yaradılır, uşaqlar üçün təmsil və nağıllar yazılır. Təhsilli azərbaycanlı ziyalılar dörsliklər tərtib etməyə başlayırlar, rus ədəbiyyatından tərcümələr edirlər, öz qüvvələrini ədəbiyyatın yeni janrlarında sinayırlar (321, c.2).

Lakin Azərbaycanda dünyavi təhsilin inkişafına və savadlı və ziyanlı insanların sayının artmasına çalışan çar Rusiyası eyni zamanda cəmiyyətin qabaqcıl təbəqələrinin milli özünüdərk hissinin güclənməsindən ehtiyatlanırdı. XIX əsrin 40-50-ci illərində qabaqcıl ziyalıların milli dövri mətbuatın yaradılması və Azərbaycan dilində kitablar nəşri üçün mətbəə açılmasına dair coxsayılı xahişləri uzun illər təmin edilmirdi. Yalnız üç onillik sonra ilk qəzetlər işıq üzü gördü. Bu, rus dilində çıxan "Bakinski Listok" və "Bakinskiye Izvestiya" və Azərbaycan dilində çıxan "Əkinçi" qəzetləri oldu.

Təhlil edilən dövrədə neftin sənaye hasilatı Bakı şəhərinin əhalisinin tədricən coxalmasına və demoqrafik tərkibinin dəyişilməsinə və, eyni zamanda, çap sözünə ehtiyacın artmasına səbəb oldu. Neft sənayesi və ticarət sahələrinin müxtəlif məsələləri haqqında elan və məlumat məndayı olan "Bakinskiye obyavleniya" və "Bakinskiye qubernskiye vedomostı" qəzetləri yarandı.

1881-ci ildə təsis edilən "Kaspi" qəzeti nəşr olunduğu ilk illərdə əvvəl nəinki rusdilli, həm də rus düşüncəli idi. Lakin 1897-ci ildə maarif mesenəti Hacı Zeynalabdin Tağıyev qəzeti aldıdan sonra "Kaspi" Azərbaycan xalqının milli maraqlarının ifadəçisine və XIX əsrin sonu - XX əsrin əvvəlində milli ictimai-ədəbi fikrin mücəssəsəsinə çevrildi.

Demək olar ki, Azərbaycannın bütün mütərəqqi ziyalıları, H.b.Zərdabidən başlamış sonrakı nəslin M.A.Şahtaxtlı, T.b.Bayraməlibəyov, Ə.b.Topçubaşov, Ə.b. Ağaoğlu, Ə.b.Hüseynzadə, N.Nərimanov, Ü.b.Hacıbəyov, H.Minasazov, C.Hacıbəyli və başqa nümayəndələrinə kimi bu qəzetdə çıxış etmişlər.

Azərbaycanlıların milli maraqları baxımından ana dili və milli ədəbiyyat, həmcinin ictimai-siyasi problemləri gündəmə gətirən "Kaspi" qəzeti eyni vaxtda rus klassiklərinin – Puşkin, Tolstoy, Qorki və digərlərinin ən yaxşı əsərlərinin təbliğinə də kifayət qədər diqqət yetirir, Rusiyada baş verən hadisələrə maraq göstərir, paytaxt nəşrləri ilə polemika aparır. Rus mədəniyyəti ruhu qəzetdə əvvəldən mövcud idi və 1919-cu ilə kimi, yəni nəşrinin son ilinə kimi qorunurdu. Redaksiyada Azərbaycan millatından olmayan xeyli əməkdaş (A.Amfiteatrov, S.Qusev, L.Akkerştok, İ.Svedensev, D.Soslani, İ.Xoneli, Q.Mayaşvili, A.Olendski, A.Matyuşinski-Fantom, A.Veynverq, Qlaxenqauz və digərləri çalışırdı. Onlar milli nümayəndlərlə əl-ələ verib iki mədəniyyətin vahid kollektivini yaratmışlar. Azərbaycan mətbuatı tarixində "Kaspi"nin dəyəri və əhəmiyyəti ondan ibarətdir ki, rusdilli nəşr olmasına, Kişmişəv və Karaxanovun çalışdıqları Qafqaz senzura komitəsinin ciddi nəzarətinə baxmayaraq qəzet Azərbaycanın milli maraqlarının təbliğatçısı və müdafiəçisi ola bilmişdi.

1905-1907-ci rus inqilabı illərində, kapitalın sürətli inkişafi, sinfi mübarizənin və millətlərarası qırğınların kəskinləşdiyi şəraitdə ideya-siyasi mübarizədə, iqtisadi və mədəni həyatda dövri mətbuatın rolu əhəmiyyətli dərəcədə artmışdı. 17 oktyabr 1905-ci il Manifesti imzalandıqdan sonra yeni müxtəlif yönüm-

lü, əsasən də ictimai-siyasi istiqamətlər işıq üzü gördü. Azərbaycanın həmin illərin rusdilli dövri mətbuatı ideya-siyasi baxımından çox müxtəlif idi. Əgər 1905-ci il inqilabi hadisələrə qədər dövri mətbuat əsasən hakimiyyətin kursunu, çarizmin daxili və xarici siyasetini dəstəkləyirdi ("Bakinski Listok", "Bakinskiye İzvestiya", "Bakinskiye Qubernskiye Vedomosti", "Kaspi", "Neftyanoye Delo"), 1905-ci ilin 17 oktyabrından sonra nəşrlərə, bir tərəfdən, yaranmaqdə olan sosial-demokratik müxalifət və proletar ideyaları ruhu ("İzvestiya Soveta raboçix deputatov", "Bakinski Raboçi" və s.), digər tərəfdən, kommersiya və millətçilik maraqları ("Baku", "Bakinskiye İzvestiya", "Bakinskoye Exo", "Vestnik Baku" və i.a.) nüfuz etmişdi. Birinci rus inqilabı şəraitində bolşevik partiyası ilk dəfə olaraq öz nəşrlərini açıq, bəzən qeyri-leqləş şəraitda buraxmaq imkanı əldə etdi. İrtica illərində Bakıda işıq üzü görən qəzetlər sırasında "Bakinski Proletari", "Qudok", "Bakinski Raboçi" və s. göstərmək olar. Bu, yeni tip nəşrlər idi, onlar mövcud quruluşun məhvi uğrunda gedən mübarizədə inqilabin aparıcı qüvvəsi kimi proletariatin böyük tarixi missiyasını sübuta yetirməyə çalışır-dilar. Bu mətbuat yalnız Bakıda deyil, bütün Zaqafqaziyada geniş yayılmışdı. 1904-1907-ci illəri əhatə edən dövrda Tiflis və Bakıda "Kavkazski Raboçi Listok", "Borba Proletariata" (rus, gürçü və erməni dillərində), "Axali Droyeba" ("Jeni zaman", gürçü dilində), "Kans" ("Qiğılçım", erməni dilində), "Ryadovoy", "Priziv" və digər bolşevik nəşrləri çıxırdı. Birinci rus inqilabı illərində yaranan bolşevik mətbuatı yeni tarixi şəraitdə – Sovetlər dönməndə inkişaf mərhələsini yaşadı, kommunist partiyasının təşviqatçısı və təbliğatçısı oldu.

Həmin illərdə zamannın demokratik abu-havasından ruhlanan və qabaqcıl Azərbaycan ziyalılarının rəhbərlik etdikləri mütərəqqi mətbuat da yaranmışdı. Onların Azərbaycan və rus dillərində təsis etdikləri "Həyat", "İşşad", "Proqress" və s. qəzetlər ayrı-ayrı sınıf və təbəqələrin deyil, bütün Azərbaycan xalqının maraqlarının xidmətində durur, onun arzu və istəklərinin

ifadəçisi kimi çıxış edirdilər. Bu, XIX əsrin sonu – XX əsrin əvvəli milli jurnalistika tarixində keyfiyyətcə yeni hal idi.

Birinci rus inqilabının təsiri altında ilk dəfə satirik mətbuat işıq üzü gördü. Onların sırasında Cəlil Məmmədquluzadənin Azərbaycan dilində nəşr etdiyi "Molla Nəsrəddin" (1906) birinci jurnal oldu. Naşirin etirafına görə, onu jurnal buraxmağa Qafqazda və, ümumiyyətlə, Rusiyada yeni çıxan, öz cəsarəti ilə heyvətləndirən və eyni zamanda ötkəməliyə qorxudan, satirik jurnalalar şövq etmişdi. Bakıda rus dilində çıxan ilk satirik jurnal K.Karqanovun təsis etdiyi "Ciqit" olmuşdu. Sonrakı illərdə bir neçə satirik jurnal yaransa da, ancaq İsa bəy Aşurbəyovun və Behdud ağa Şahtaxtılının nəşr etdikləri "Baraban" jurnalı "Molla Nəsrəddin" ideyalarını yaşatmaqdə davam etmişdi. Bu, gündəmə gətirilən mövzularда, bəzi rubrikaların oxşarlığında, tanınmış rəssam, mollanəsreddinçi Ə.Əzimzadənin çəkdiyi karikaturalarda özünü göstərirdi.

Birinci dünya müharibəsi illərində Bakının dövri mətbuatı Qafqazın ideoloji cəbhəsinin önündə gedirdi. Bakı mətbuatı gürçü mətbuatı ilə müqayisədə daha loyal olsa da, rus dilində çıxan "Kaspi" (1881-1919), "Baku" (1902-1918), "Kavkazskaya Kopeyka" (1910-1916), "Bakines" (1907-1920), "Kavkazski Teleqraf" (1910-1916), "Neftyanoye Delo" (1899-1920) və "Ciqit" (1907-1918) yalnız Rusiya maraqlarının daşıyıcısı deyildilər. Bu nəşrlər daha çox onları nəşr edənlərin milli maraqlarını ifadə edirdilər.

Bakıda 1918-ci ilin bolşevik-daşnak irticası dövründə S.Şaumyanın başçılıq etdiyi bolşevik mətbuatı və X.Vermişevin erməni mətbuatı bütün Azərbaycan əhalisinin həssas münasibət bəslədiyi "Müsəvat" və Osmanlı imperiyasının əleyhinə təbligat aparırdılar. Fevral burjua-demokratik inqilabından sonra yaranan və "Kaspi" qəzetiñin altıncı səhifəsində çıxan "Bakı müsəlman ictimai təşkilatları Komitəsinin məlumatları" qəzeti Azərbaycanın xilası və yeniləşməsi üçün çalısan qabaqcıl ziyalıları öz ətrafında birləşdirmişdi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində

1. Allahverdiyev B.V. Kitablar haqqında kitab. Bakı: Gənclik, 1972, 96 s.
2. Axundov B., Mahmudov M. Nəşriyyat işininin əsasları. Bakı: Azpoliqraf, 2006, 224 s.
3. Axundov N.F. Azərbaycan satira jurnalları (1906-1920). Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1968, 356 c.
4. Axundov N.F. Sənədlərin dili ilə. Bakı: Yaziçi, 1980, 179 s.
5. Azərbaycan dövri mətbuati /1832-1920/. Bibliografiya / Tərtib edən N.Axundov. Bakı: EA MEK, 1987, 221 s.
6. AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivisi (ARPISSA): F.276, s.7, iş130
7. ARPISSA: F.276, s.8, iş 463
8. Azərbaycan mətbuati tarixi antologiyası. 2 cilddə, I c. Bakı: "Elm və təhsil", 2010, 440 s.; II c. Bakı: Elm və təhsil, 2011, 440 s.
9. Elçin. Rusdilli mətbuatın əhəmiyyəti barədə / Azərbaycan mətbuati tarixi antologiyası. 2cilddə,II-ci c.). Bakı: Elm və təhsil, 2011, 440 s.
10. Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı: ABU, 2005, 580 s.
11. Əziz Şərif. "Molla Nəsrəddin" necə yarandı? Bakı: Azərnəşr, 1986, 394 s.
12. Feyzullayeva A.H. Maarif carçıları. Bakı: Maarif, 1988, 100 s.
13. Hacıbəyov Ü. Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türk lüğəti. Bakı: Elm və Təhsil, 2013, 296 s.
14. Həbibbəyli İ.Ə. Behbudağa Şahtaxtinskinin xidmətləri və aqibəti /"Azərbaycan" qəz., 2011, 18 mart
15. Həbibbəyli İ.Ə. Millətinin canlı heykəli / Məhəmmədəga Şaxtaxtli. Seçilmiş əsərləri. Bakı: Çəlioğlu, 2006, 432 s.

16. Hüseynov Ş.A. Mətbu irsimizdən səhifələr. Bakı: "Çənlibel" NPM, 2007, 484 s.
17. Hüseynov Ş.A. "Əkinçiye" aparan yol, milli intibahın M.F. dövrü / Azərbaycan mətbuati tarixi antologiyası. 2 cilddə, 11 c. Bakı: Elm və təhsil, 2011, 440 s.
18. Hüseynov Ş.A. Mənəvi irsimiz və gerçəklilik ("Günay" səhifələrində). Bakı: Adiloğlu, 2004. 526 s.;
19. Hüseynov Ş.A. Milli haqq və ədalət axtarışında. (1988-2000). Bakı: Adiloğlu, 2004, 420 s.;
20. Hüseynov Ş.A. Üzeyir bəyin publisistik irsinin nəşrinə dair qeydlər / Azərbaycan mətbuati tarixi antologiyası. 2 cilddə, 11 c. Bakı: Elm və təhsil, 2011, 440 s.
21. Xəndan C. XX-ci əsr Azərbaycan ədəbiyyatı. Bakı: ADU nəşriyyatı, 1951, 616 s.
22. Xəndan C. Sabir (həyat və yaradıcılığı). Bakı: SSRİ EA Azərbaycan filialının nəşri, 1940, 168 s.
23. Xəndan C. Sabir yaradıcılığının sənətkar xüsusiyyətləri. Bakı: Azərnəşr, 1962, 438 s.
24. İbrahimov M.Ə. Böyük demokrat (Molla Nəsrəddin).İkinci təkmilləşmiş nəşri. Bakı: 1939, 160 s.
25. Qilman İlkin.Bakı və bəlkilər. Bakı:Zaman,1999, 388 s.
26. Quliyev V. M. Ağaoğlular. Bakı: Ozan, 1997, 236 s.
27. Quliyev V.M. Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti. XIX əsrin birinci yarısı. Bakı: Ozan, 2000, 424 s.
28. Quliyev V.M. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı: Ozan, 2000, 584 s.
29. Qurbanov Ş.D. Ədəbi dostluq (Zaqafqaziyanın rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı məsələləri). Bakı: Yaziçi, 1980, 190 s.
30. Qurbanov Ş.D., Ö.F.Nemanzada. Bakı: Gənclik, 1992.- 456 s.
31. Mir Cəlal. Cəlil Məmmədquluzadə: müqəddimə / C.Məmmədquluzadə. Əsərləri. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1947, I c. I hissə, s. 5-26
32. Mirəhmədov Ə.M. Azərbaycan Molla Nəsrəddini. Bakı, Yaziçi, 1980, 430 s.
33. Mirəhmədov Ə.M. Əhməd bəy Ağaoğlu. Bakı: Ərgünəş, 2014, 264 s.

34. Mirəhmədov Ə.M. Əhmədbəy Ağayev / Fikrin karvanı: görkəmlə Azərbaycan tənqidçi və ədəbiyyatşünasları. Bakı: Yaziçı, 1984, 348 s.
35. «Molla Nəsrəddin» jurnalı, 1906, №1
36. Mustafayev Q. XX əsrin əvvəllərində islam ideoloqiyası və onun tənqidisi. Bakı: Maarif, 1973, 296 s.
37. Müstəqilliyyin çətin yolu... Reallıqlar, düşüncələr (əlavələrlə ikinci nəşri). Bakı: Elm, 2009, 540 s.
38. Rəsulzadə M.Ə. Əsərləri. 1909-1914. 5 cilddə, II c. Bakı: Şirvannəşr, 2001, 528s.
39. Rəsulzadə M.Ə. Əsərləri. 1915-1916.5 cilddə, III c. Bakı: 2012, 596 s.
40. Rəsulzadə M.Ə. Əsərləri. 1917- aprel 1918.5 cilddə, IV c. Bakı: Qanun, 2013, 456 s.
41. Seyidzadə A.A. Mirza Fətəli və Mirzə Şəfinin mətbəə üçün çalışmaları. "Ədəbiyyat və incəsənət" qəz., 1940, №31
42. Seyidzadə D.B. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyyə aparan yollar. Bakı: OKA ofset, 2004, 348 s.
43. Sofiyev X.A. Şərq-Qərb mədəniyyətləri və Əhməd bəy Ağaoğlu. Bakı: Ocaq, 2004, 240 s.
44. Difai. «İrşad» qəz., Bakı, 1906, 13 oktyabr
45. Talibzadə K.A. XX əsr Azərbaycan tənqidisi (1905-1917-ci illər). Bakı: Az.SSR Elmlər Akademiyası nəşr., 1966, 540 s.
46. Talibzadə K.A. Qorki və Azərbaycan. Bakı: Elm, 1959, 214 s.
47. Talibzadə K.A. Əhməd Ağaoğlu // Azərbaycan, 1989, №1, s.133-164
48. Üç əsrin qəzeti. Bakı: Qanun, 2011, 528 s.
49. Vəliyev Ş.Q. Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmaclar. (1985-2000). 2 cilddə, I c.. Bakı: Elm və təhsil, 2011, 464 s.; I c. Bakı: Elm və təhsil, 2011, 544 s.
50. Vəliyev Ş.Q. Azərbaycan jurnalistikasının yol göstərəni. "525-ci qəzet" qəz., 2005, 10, 13, 16 dekabr
51. Vəliyev Ş.Q. Azərbaycan mətbuatı tarixində «İrşad» / «İrşad»qəzətinin 100-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2006, 237 s.
52. Yaqublu N.Q. "Kaspi" qəzətinin yaranması və fəaliyyəti. Bakı: Qanun, 2011, 211 s.
53. Yaqublu N.Q. Əhməd bəy Ağaoğlu fenomeni - «İrşad»dan başlanan yol / «İrşad»qəzətinin 100-illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2006, 237 s.
54. Zeynalzadə A. Azərbaycan mətbuatı və çar senzurası. (1850-1905). Bakı: Elm, 2006, 328 s.
- Türk dilində**
55. H.Louri. On beşinci yüzyl Osmanlı Gerçekleri. İstanbul: İstanbul Bahçeşehir Üniversitesi Yayınları, 2013, s.
- Rus dilində**
56. А.Б.Черные точки. Газ. «Бакинские Известия», 1886, №13
57. А.П.Ермолов о Шотландских миссионерах. Еще к биографии А.К.Казембека // Русский архив, 1894, №2, с.165-169
58. Агаев А. Г. Кавказ и его истолкователи. Газ. «Каспий», 1899, №227, 228
59. Агаев А.Г. «Отелло» Шекспира и «Разбойники» Шиллера на татарском языке. Газ. «Каспий» 1903, 23 декабря
60. Агаев А.Г. Зубейда и Аббаса. Газ. «Каспий», 1900, №16
61. Агаев А.Г. «Бакинское ханство» (Рукописная хроника Абас Кули Аги Бакиханова). Газ. «Каспий», 1898, 4 декабря
62. Агаев А.Г. Баку, 18 февраля. Газ. «Прогресс», 1907, №1
63. Агаев А.Г. Воспоминания о Петербурге (По поводу двухсотлетия). Газ. «Каспий», 1903, 14 мая
64. Агаев А.Г. Вынужденный ответ. Газ. «Бакинский День», 1907, №20
65. Агаев А.Г. Горький и мусульманство. Газ. «Каспий», 1903, 29 ноября
66. Агаев А.Г. Женщина и ислам. Газ. «Каспий», 1898, 11 декабря
67. Агаев А.Г. Задачи нашей интелигенции. Газ. «Каспий», 1903, 22 января

68. Агаев А.Г. К эманципации мусульманской женщины. Газ. «Каспий», 1903, 20 февраля
69. Агаев А.Г. Между друзьями. Газе. «Каспий», 1900, 18 февраля
70. Агаев А.Г. Месть. Быль (Из помещичьего быта Елисаветпольской губернии). Газ. «Каспий», 1900, 24 мая
71. Агаев А.Г. Мусульманские ученые и их заслуги в области науки. Историческая критика. Ибн-халдун. Газ. «Каспий», 1900, 31 марта
72. Агаев А.Г. Наш позор. Газ. «Каспий», 1905, №22
73. Агаев А.Г. Необходимые разъяснения к петициям мусульман. Газ. «Каспий», 1905, 30 марта, 1 апреля
74. Агаев А.Г. Несколько искренних слов в адрес «Шярки Рус». Газ. «Каспий», 1903, 22 апреля
75. Агаев А.Г. Ночь мусульманина в Рамазан. Газ. «Каспий», 1900, 14 января
76. Агаев А.Г. О необходимости изучения Востока. Газ. «Каспий», 1898, №133
77. Агаев А.Г. Обзор восточной журналистики. Газ. «Каспий», 1899, 10 декабря
78. Агаев А.Г. Обзор журналистики на Востоке. Газ. «Каспий», 1899, 26 ноября, 4 декабря
79. Агаев А.Г. Положение мусульманских народов. Эклектизм или панисламистское движение. Газ. «Каспий», 1904, 9 января
80. Агаев А.Г. Положение мусульманских народов. Газ. «Каспий», 1903, №251
81. Агаев А.Г. Слова, слова. Газ. «Каспий», 1905, 18 января
82. Агаев А.Г. Татарин Асан в пьесе М. Горького «На дне». Газ. «Каспий», 1903, 21 февраля
83. Агаев А.Г. Турецкий парламент и Ахмед Риза бек. Газ. «Вестник Баку», 1908, №24
84. Агаев А.Г. Унга. (Восточная сказка). «Каспий», 1901, 16 марта
85. Агаев А.Г. Фонетическая восточная азбука (Мохаммеда Султановича Шахтахтинского). Газ. «Каспий», 1903, №101

86. Агамали оглы. Письма из Азербайджана // Русская Дума, 1918, №7
87. Азербайджанская Демократическая Республика. Баку: Элм, 1998, 316 с.
88. Азизбекова С. Историко-политический анализ азербайджанского национального движения в русскоязычной печати (март 1917-апрель 1918). Автореферат дисс... канд. ист. наук. Баку: 2008, 25 с.
89. Акты Кавказской Археографической комиссии (АКАК). В 12-ти томах. Т. 7. Тифлис: Типография Главного Управления Наместника Кавказского. 1878, 995 с.
90. АКАК. Т.12, 1904, 1556 с.
91. Ам. Безумная авантюра. Газ. «Бакинский рабочий», 1918, №47(163)
92. Американцы об успехах русской нефтяной промышленности. Газ. «Бакинские Известия», 1886, №53
93. Андраник. Вождь армянских дружины. Газ. «Баку», 1914, №258
94. Армяне и новая война. Газ. «Баку», 1914, №241
95. Армянская жизнь. На помощь 500.000 армян. Газ. «Баку», 1916, №175
96. Армянская революционная партия «Дашнакцутюн». Газ. «Баку», 1918, №56
97. Армянская резня в Турции и ее освещение в армянской прессе. Газ. «Баку», 1915, №231
98. Армянские журналы о «Шярки Рус». Газ. «Бакинские Известия», 1903, 19-го ноября (2 декабря)
99. Ахмедов А.Б. Азербайджанские тюрки в революции 1905 года. Баку: ИПО «Азербайджан Милли Энциклопедия», 2002, 332 с.
100. Ахундов И. Матеми-Гусейн. Газ. «Каспий», 1891, №174
101. Ахундов И. Мусульманская легенда о Хидирлинской скале, что у почтовой станции по Кубинскому тракту. Газ. «Каспий», 1892, №195
102. Ахундов И. Рождение, детство и свадебные обряды мусульман на Кавказе. Газ. «Каспий», 1891, №192

103. Ахундов М.Ф. Избранные философские произведения. Баку: Азернешр, 1982, 340 с.
104. Ахундова Э. Мирахмедов А.: «Хочу искупить вину». Газ. «Литературная газета», 1992, 21 февраля
105. Багиров М.Д. Из истории большевистской организации Баку и Азербайджана. Баку: Азербайджанское государственное издательство, 1952, 274 с.
106. Багиров Ф.Э. Переселенческая политика царизма в Азербайджане (1830-1914 гг.). М.: Маросейка, 2009. 704 с.
107. Байрамалибеков Т. Аркеванские воды. Газ. «Каспий», 1892, №11
108. Байрамалибеков Т. Корреспонденция. Газ. «Каспий», 1891, №183
109. Байрамалибеков Т. Мусульманские легенды. Газ. «Каспий», 1892, №№61, 62
110. Байрамалибеков Т. Мусульманские суеверия. Газ. «Каспий», 1892, №93
111. Байрамалибеков Т. Народные легенды о Шах-Аббасе Великом. Газ. «Каспий», 1893, №271
112. Байрамалибеков Т. Новоперсидская историческая легенда и о царе Езды-Чурде. Газ. «Каспий», 1893, №265
113. Байрамалибеков Т. Персидская легенда об Александре Македонском. Газ. «Каспий», 1893, №78
114. Байрамалибеков Т. Шиитский праздник «Новруз». Газ. «Каспий», 1892, №63
115. Бакинская Летопись. 19 февраля. Газ. «Бакинский Листок», 1872, №8
116. Бакинская Летопись. Газ. «Бакинский Листок», 1872, №12
117. Бакинская Летопись. Газ. «Бакинский Листок», 1872, №13
118. Бакинская Летопись. Газ. «Бакинский Листок», 1872, №14
119. Бакинская Летопись. Газ. «Бакинский Листок», 1872, №20
120. Бакинский Центр. Комитет партии «Дашнакцутюн». Воззвание партии «Дашнакцутюн». Газ. «Баку», 1917, №55
121. Бакиханов А.К. Гюлистан – Ирам. Баку: Типография «З-й Интернационал» Азлит, 1926, 196 с.
122. Бакиханов А.К. Сочинения. Записки. Письма. Баку: Элм, 1983, 344 с.
123. Баку, 10 августа. Газ. «Гудок», 1907, №1
124. Баку, 10 января 1918 г. Газ. «Наш Голос», 1918, №3
125. Баку, 13 июня. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №129
126. Баку, 15 февраля. Газ. «Бакинские Известия», 1877, №14
127. Баку, 16 февраля 1918 г. Газ. «Наш Голос», 1918, №34
128. Баку, 18 марта. Газ. «Прогресс», 1907, №22
129. Баку, 1-го января 1881 г. Газ. «Каспий», 1881, №1
130. Баку, 2 марта. Газ. «Баку», 1918, №48
131. Баку, 22 июля. Газ. «Каспий», 1914, №162
132. Баку, 22 января. Газ. «Баку», 1906, №17
133. Баку, 28 октября. Газ. «Каспий», 1917, № 242
134. Баку, 28 февраля. Газ. «Бакинец», 1918, №11
135. Баку, 30 апреля. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №95
136. Баку, 6 сентября. Газ. «Бакинский рабочий», 1908, №1-2
137. Баку, 9 сентября. Газ. «Бакинец», 1915, №50
138. Баку, 7 марта. Газ. «Каспий», 1917, №53
139. Баку, 31 марта. Газ. «Каспий», 1917, №73
140. Балаев А. Азербайджанское национально-демократическое движение. 1917-1918 гг.; <http://karabakh-doc.azerall.info/ru/>
141. Бамматов Г. Национально-персональная автономия. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №96
142. Берже А.П. Алексей Петрович Ермолов (в его письмах к кн. М.С.Воронцову), 1816-1852 гг. // Русская старина, 1885, декабрь, с.523-551
143. Благотворительное общество в Баку. Газ. «Бакинский Листок», 1871, №1
144. Богословский Е.А. Бакинская печать в 1908 г. (с 1 Янв. По 31 Дек.). Баку: Типография А.Н.Тараевая Л.Д.Мирзаянца. 1909, 86 с.

145. Богословский Е.А. Бакинская печать после 17 Октября 1905 г. (по 1 июля 1907 г.). Баку: Типография А.Н.Тараева и Л.Д.Мирзоянца, 1907, 30 с.
146. Большая Советская Энциклопедия. 3-е издание. М.: Большая Российская энциклопедия, 2008, 672 с.
147. Большевики и печать. Газ. «Каспий», 1917, №250
148. Борисов А. Мир «во что бы то ни стало». Газ. «Бакинец», 1917, №32
149. Борьба Московской прессы за свою свободу. Газ. «Баку», 1918, №7
150. В редакцию. Газ. «Бакинский Листок», 1872, №10
151. В Турецкой Армении. Газ. «Бакинские известия», 1903, 24 июля (6 августа)
152. В.Н. Мещанскоое понимание революции. Газ. «Бакинский рабочий», 1918, №7 (123)
- 152а. В.Ф. История курдов; www.countries.ru/library/
153. Вагабова Эс.Р. Вопросы народного образования в Азербайджане на страницах газеты «Каспий» (1893-1917). Дис... канд. ист. наук. 07.00.02. Баку: 2000, 175 с.
154. Ван накануне вооруженного восстания. Газ. «Русское Слово», 1917, №145
155. Варшамов С. Ответ на статью от 6 марта. Газ. «Бакинский Листок», 1871, №3
156. Ватейшвили Д.Л. Русская общественная мысль и печать на Кавказе в первой трети XIX века. М.: Наука, 1973, 460с.
157. Везиров о задачах мусульманской демократии. Газ. «Известия Советов рабочих и военных депутатов», 1917, №219
158. Вейденбаум Е.Г. Кавказские этюды. Газ. «Кавказ», 1896, №4
159. Вейнберг А. Отрывки. Газ. «Каспий», 1917, №242
160. Вейнберг А. Темп Бисмарка. Газ. «Каспий», 1914, №166
161. Великая революция. Газ. «Известия Рабочих и Военных Депутатов», 1917, №1
162. Великие дни. Газ. «Бакинский рабочий», 1917, №74

- 162а. Величко В.В. Кавказ: Русское дело и междуцелевые вопросы. Баку: «Элм», 1990, 176 с.
163. Вердиева Х.Ю. Первая мировая война и беженцы – мусульмане Кавказа // Ирс, 2010, №2(44)
164. Вермишев Х. Кавказ и Турция. Газ. «Кавказская Копейка», 1914, №291
165. Вермишев Х. Баку, 1 Ноября. Газ. «Баку», 1914, №245
166. Вермишев Х. Помощь беженцам. Газ. «Баку», 1915, №216
167. Вермишев Х. Баку, 5 марта. Газ. «Баку», 1917, №52
168. Веселовский Ю. Популяризатор армянской словесности во Франции. Газ. «Баку», 1903, 9(22) октября
169. Во Фракции. Газ. «Каспий», 1914, №118
170. Воинский устав. Издание Васканапатского комитета армянского революционного союза. (Перевод с армянского). Газ. «Каспий», 1906, 12 марта
171. Всеподданнейший отчет о произведенной в 1905 году по Высочайшему повелению сенатором Кузьминским ревизии г. Баку и Бакинской Губернии. СПб, 1907, 686 с.
172. Высочайший реескрипт. Газ. «Каспий», 1905, 19, 20 февраля
173. Гагемайстер Ю.А. Народонаселение / Кавказский Календарь на 1846 год. Тифлис: Типография Канцелярии Наместника Кавказского, 1845, 242 с.
174. Гаджибеков Уз. А. Из Джебраильского уезда. Газ. «Каспий», 1904, №214
175. Гаджибеков Уз. А. Из Шушинского уезда. Газ. «Каспий», 1904, №274
176. Гаджибеков Уз. А. Меры против грабителей. Газ. «Каспий», 1904, №284
177. Гаджибеков Уз. А. Народное образование в Джебраильском уезде. Газ. «Каспий», 1904, №263
178. Гаджибеков Уз. А. О шелководстве в Джебраильском уезде. Газ. «Каспий», 1904, №198
179. Гаджибеков Уз. А. Опять о разбоях в Джебраильском уезде. Газ. «Каспий», 1905, №9

180. Гаджибеков Уз. А.Разбои и грабежи в Джебраильском уезде. Газ. «Каспий», 1904, №265
181. Гаджибеков Уз. А. Сел. Туг Шушинского уезда.Газ. «Каспий», 1904, №240
182. Гаджибеков Уз. А. Холера в Джебраильском уезде.Газ. «Каспий», 1904, №259
183. Гаджибеков Уз. А.Сел. КарабулахДжебраильского уезда.Газ. «Каспий», 1904, №235
184. Гаджиева Л. Положение женщины в мусульманском обществе в оценке Ахмедбека Агаева //Dil və ədəbiyyat, №4(42), 2004
185. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №
186. Газета «Тифлисские Ведомости», 1829, №46
187. Газета «Бакинские Губернские Ведомости», 1905, 26 февраля
188. Газета «Бакинские Известия», 1877, №5
189. Газета «Бакинские Известия», 1886, №1
190. Газета «Бакинский Листок», 1871, №1
191. Газета «Бакинский Листок», 1871, №3
192. Газета «Бакинский Листок», 1872, №2
193. Газета «Бакинский Листок», 1872, №11
194. Газета «Бакинский Листок», 1872, №4
195. Газета «Знамя Труда», 1917, №41
196. Газета «Кавказ» 1846-1901. Тифлис: Типография Канцелярии Главноначальствующего гр. частью на Кавказе, 1901, 14с.
197. Газета «Каспий», 1905, №24
198. Газета «Русское Слово», 1908, 17 (04) марта
199. Газета «Бакинец», 1917, №13
200. Газеты и журналы, издававшиеся на Кавказе в 1885 году / Кавказский Календарь на 1887 год. Тифлис: Типография Канцелярии Наместника Кавказского, 1886
201. Гасанлы Дж.П. Жизнь, прожитая в борьбе. Газ. «Зеркало», 2013, 24 мая

202. Гасанлы Дж.П. Русская революция и Азербайджан: трудный путь к независимости. 1917-1920. М.: Флинта, 2011, 672 с.
203. Гасанлы Дж.П. Али Мардан-бек Топчибашев: Жизнь за идею. М.: Флинта: Наука, 2014, 608 с.
204. Главнейшие выводы из отчета с произведенной в 1905 году сенатором Кузьминским ревизии города Баку. Газ. «Каспий», 1906, №21
205. Глахенгауз И.Ю. Объяснения дезертира. Газ. «Каспий», 1917, №146
206. Год жизни союза нефтепромышленных рабочих. Газ. «Гудок», 1907, №5
207. Государственный архив АР: Ф.895, оп.1, д.202
208. Государственный исторический архив АР (ГИА АР): Ф.309, оп.1, ед.хр.433
209. ГИА АР: Ф.342/42-с, оп.1, д.43
210. ГИА АР: Ф.776, оп.12, д.48
211. ГИА АР: Ф.776, оп.14, д.1
- 211а. ГИА АР: Ф.1, оп.7, д.1
212. Гражданская война. Газ. «Бакинский рабочий», 1918, №62(178)
213. Гулак Н.И. Адольф Петрович Берже // Русская старина, 1887, декабрь, с.819-828
214. Гулак Н.И. О знаменитом персидском поэте Низами Ганжийском и его поэме: «Поход руссов против Берда» // Сборник материалов для описания местностей и племен Кавказа, 1899, №26, с.116-126
215. Гулиев В.М. Ахмед Агаоглу – «последний из могикан». Газ. «Зеркало», 2007, №164
216. Гусейнзаде А. Еще о медицинской помощи туземцам. Газ. «Каспий», 1904, №194
217. Гусейнзаде А. Несколько слов о турецких армянах. Газ. «Каспий», 1904, №19
218. Гусейн-заде А. Патриоты-миссионеры. Газ. «Каспий», 1905, №218

219. Гусейнзаде А. Что такое младотуречество. Газ. «Каспий», 1905, №55
220. Гусейнзаде А.Г. К причинам позорных событий в Баку. Газ. «Каспий», 1905, 18 февраля
221. Гусейнзаде А.Г. Турецкая газета о «панисламизме». Газ. «Каспий», 1904, №282
222. Гусейнов А.А. Печать, рожденная Октябрем (Становление и развитие партийно-советской печати Азербайджана в годы социалистического строительства). Баку: Азернешр, 1981, 226 с.
223. Гусейнов Г.Н. Из истории общественной и философской мысли в Азербайджане XIX века. Баку. Издательство «Элмляр Академиясы», 1949, 736 с. С.72
224. Дагестани (Гаджибейли Дж. А.). Наш круг чтения. Газ. «Каспий», 1912, №264
225. Дагестани. Мусульманская жизнь в 1915 году. Газ. «Каспий», 1916, №1
226. Дагестани. «Шкурный» вопрос. Газ. «Каспий», 1915, №220
227. Дагестани. Вокруг съезда. Газ. «Каспий», 1917, №85, 87
228. Дагестани. Вопрос г. Вермишеву. Газ. «Известия Комитета Мусульманских Общественных организаций», 1917, №
229. Дагестани. Двуликий Янус. Газ. «Каспий», 1914, №163
230. Дагестани. Еще об империализме. Газ. «Известия Комитета Мусульманских Общественных организаций», 1917, №
231. Дагестани. Задачи момента. Газ. «Каспий», 1917, №62, 67
232. Дагестани. Заметки мусульманина. Газ. «Каспий», 1914, №171
233. Дагестани. Инопородец-гражданин. Газ. «Каспий», 1917, №53
234. Дагестани. Когда же, наконец? Газ. «Каспий», 1915, №102
235. Дагестани. Мусульмане и война. Газ. «Каспий», 1915, №220
236. Дагестани. Мусульманская жизнь в 1913 году. Газ. «Каспий», 1914, №1
237. Дагестани. Не верится. (К позиции Турции). Газ. «Каспий», 1914, №211, 213
238. Дагестани. Не забудьте! Газ. «Каспий», 1915, №40

239. Дагестани. О детском приюте. Газ. «Каспий», 1915, №223
240. Дагестани. О предстоящем «Байраме». Газ. «Каспий», 1915, №50
241. Дагестани. Обманутые ожидания. Газ. «Каспий», 1915, №58
242. Дагестани. Одностороннее положение. Газ. «Каспий», 1915, №17
243. Дагестани. Ответ г. Вермишеву. Газ. «Известия Комитета Мусульманских Общественных организаций», 1917, №123
244. Дагестани. Что нам нужно делать? III. Газ. «Каспий», 1915, №29
245. Дагестани. Что нам нужно делать? Газ. «Каспий», 1914, №202
246. Джино С. С театра Кавказской войны. (От нашего корреспондента). Беженцы. Газ. «Баку», 1915, №1
247. Доклад т. Шаумяна о политике Сейма и положении Закавказья на торжественном заседании Совета с Съездом крест. деп. Газ. «Бакинский рабочий», 1918, №101 (217)
248. Доклад тов. Шаумяна. Политическое положение в России и в Закавказье. Газ. «Бакинский рабочий», 1918, №92 (208)
249. Документы по русской политике в Закавказье. Баку: Типография газеты «Азербайджан», 1920, 242 с.
250. Долго ли протянется война? Газ. «Бакинец», 1914, №54
251. Дума и пролетариат. Газ. «Бакинский рабочий», 1906, №1
252. Е.С. Нефть и евреи. Газ. «Бакинские Известия», 1886, №57
253. Европейская война и армянский вопрос. Газ. «Баку», 1914, №176
254. Есин Б.И. История русской журналистики XIX века. М.: Высшая школа, 1989, 240 с.
255. Жвания Г.К. Большевистская печать Закавказья накануне и в период первой русской революции. Тбилиси: Издательство ЦК КП Грузии, 1958 г., 416 с.
256. Журнал «Адская Почта», 1910, №3
257. Журнал «Анчар», 1906, №1
258. Журнал «Бакинские Стрельы», 1910, №1
259. Журнал «Бакинское Горе», 1909, №1, 10

260. Журнал «Барабан», 1912, №1, 2, 3, 4, 5
261. Журнал «Бич», 1909, №1, 4, 5
262. Журнал «Бич», 1913, №1, 11, 31
263. Журнал «Вай-Вай», 1908, №1, 3
264. Журнал «Джигит», 1908, №№2, 7, 8, 10, 11, 12, 33, 34, 35, 36, 38
265. Журнал «Клюв», 1905, №2
266. Журнал «Комар», 1906, №№1, 2
267. Журнал «Коса», 1906, №1
268. Журнал «Крапива», 1906, №1
269. Журнал «Кукуреку», 1906, №1
270. Загвоздин А.В. К истории цензурного законодательства Российской Империи в XIX – нач. XX веков; www.jurnal.org/articles/2008/hist7.html
271. Зальский В. Бакинские водопроводы. Газ. «Бакинские Известия», 1877, №9, 33
272. Записки о Распутине. Газ. «Бакинец», 1917, №17
273. Заседание армяно-мусульманского съезда в Тифлисе. Газ. «Баку», 1906, №45
274. Заслуга большевиков. Газ. «Прогресс», 1907, №11
275. Зачем выходит «Социал-демократ»? Газ. «Социал-демократ», 1917, №1
276. Зейналов А.А. Проблемы взаимоотношений Азербайджанской литературы и печати с цензурой (1850-1905 гг.). Автореф. дисс...д-ра филол. наук. 10.01.03; 10.01.10. Баку, 1990. 62 с.
277. Зейналова К.А. Литературно-публицистическая деятельность М.Шахтахтинского в русской периодической печати. Автограферат дисс...д-ра филол. наук. 10-01-03, 10.01.10. Баку, 1984, 26 с.
278. Зимин И.В. Взрослый мир императорских резиденций. Вторая четверть XIX – начало XX в. М.: Центрополиграф, 2011; <http://statehistory.ru>
279. Знаменский П.В. О татарских переводах христианских книг // Русский архив, 1894, №3

280. Зубов П.А. Подвиги русских воинов в странах Кавказских, с 1800 по 1834 год. Т.1. СПб.: Типография Конрада Вингебера, 1855, 345 с.
281. Иванов Н. Из легенд о былом Каспия. Газ. «Каспий», 1891, №90
282. Иванович Ан. Закавказский Сейм или Совет Депутатов. Газ. «Бакинский рабочий», 1918, №59 (175)
283. Игла (Глахенгауз И.Ю.). Где же мусульманская интелигенция? Газ. «Бакинский день», 1907 №22
284. Игла. Ответ. Газ. «Каспий», 1917, №136
285. Из армянской печати. Армяне-беженцы. Газ. «Баку», 1915, №100
286. Из истории взятия Вана. Газ. «Баку», 1916, №38
287. Издатель. Предисловие / Бакинский торгово-промышленный сборник. Баку: Типография А.М. Промышленского, 1900, 283 с.
288. Иностранный печать о созыве Думы. Газ.«Баку», 1906, 24 февраля
289. Иностранные деньги / Бакинский Торгово-Промышленный сборник. Баку: Типография Я.Г.Гюльбасарова, 1901 , 209 с.
290. Иностранные законодательства относительно температуры вспышки и контроля за керосином, обращающемся в продаже. Газ. «Бакинские Известия», 1886, №34
291. Ислам: Энциклопедический словарь. М.: Наука, 1991, 315 с.
292. Исторический обзор деятельности Министерства Народного просвещения. 1802-1902. / Под ред. С.Б.Рождественского. СПб.: Издание Министерства Народного Просвещения. 1902, 787 с.
293. История евреев в России / Под ред.А.И.Браудо, М.Л.Вишницера, Ю.Гессена, С.М.Гинзбурга и др. Т. 1. М.: Типолитография Т-ва И.Н.Кушнерев и К., 1914, 536 с.
294. К вопросу о судоходстве по Каспийскому морю. Газ. «Бакинский Листок», 1871, №4
295. К истории колонизации Закавказья. Село Михайловка, (Кубинский район). Газ. «Каспий», 1891, №№15, 20
296. К историческим итогам 1913 года. Газ. «Баку», 1914, №1

297. К передаче Ханского Дворца во владение мусульманского Археологического общества. Речь т. М.Г.Везирова. Газ. «Известия Советов рабочих и военных депутатов», 1917, №219
298. К преподаванию местных языков в средних учебных заведениях. Газ. «Каспий», 1905, №№143, 144
299. К самоопределению Кавказских народов. Газ. «Бакинский рабочий», 1918, №9(125)
300. К созыву Учредительного Собрания. Газ. «Бакинский рабочий», 1917, №15
301. К судьбам турецких армян. Газ. «Баку», 1914, №251
302. К чествованию Л.Н.Толстого. Газ. «Русское Слово», 1908, 15 (02) марта
303. К членам союза нефтепромышленных рабочих». Газ. «Гудок», 1907, №9
304. К юбилею Л.Н.Толстого. Газ. «Русское Слово», 1908, 5, 10 сентября (23, 28 августа)
305. Кавказ во время войны. Газ. «Бакинец», 1915, №4
306. Кавказ и его военачальники, 1854-1864 гг. Очерк / Ред. составитель Кравцов И.С. // Русская старина, 1886, июль, с.109-134
307. Казем-бек М. Избранные произведения. Баку: Элм, 1985, 420 с.
308. Как не нужно бороться с национализмом. Газ. «Бакинский рабочий», 1917, №13
309. Кара-Мурза С.Г. Зеркало русской революции. Газ. «Правда России», 2001, сентябрь; <http://www.situation.ru/app/ts/books>
310. Карабагские мелики Грузии с 1800 по 1808-й год // Кавказская старина, 1872, №1, с. 34-39
311. Карадаглы В.А. Вэтэн дили. Баку: CBS, 2007; <http://direktor.ru/>
312. Каспари А.А. Покоренный Кавказ. Очерки исторического прошлого и современного положения Кавказа. СПб.: Книжный склад «Родина», 1904, 664с.
313. Качазнуни Ов. Дашинакцүон больше нечего делать! Баку: Элм, 1990, 92 с.

- 313а. Качазнуни Ов. Г-ну Агаеву. Газ. «Баку», 1909, №229
314. Керимов П. История азербайджанского театра. Издан первый том фундаментального исследования. Газ. «Каспий», 2009, 16 января
315. Книги и брошюры, изданные в пределах Кавказа / Кавказский Календарь на 1887 год. Тифлис: Типография Канцелярии Наместника Кавказского, 1886, 214 с.
316. Кожинов В.В. «Черносотенцы» и Революция. Москва: 1998, <http://kozhinov.voskres.ru/cher-sot/chersot.htm>
317. Кондак католикоса. Газ. «Баку», 1915, №72
318. Коран. Перевод и комментарии И.Ю.Крачковского. М.: Наука, 1986, 727 с.
319. Kocharli X.C. Роль большевистской печати Азербайджана в борьбе за пролетарский интернационализм (1901-1910 гг.). Дис...докт. ист. наук, специальность 07.00.01. Баку: 1983, 380 с.
320. Kocharlinский Ф. Из жизни мусульманского поэта Вагифа. Газ. «Каспий», 1903, №262
321. Kocharlinский Ф. Литература азербайджанских татар // Весь Кавказ, 1903, №1, ч.VIII, с.7-17
322. Кошмарные дни. По разоренному городу. Газ. «Наши Голос», 1918, №59
323. Краткий исторический очерк городов Закавказья / Кавказский календарь на 1846 год. СПб.: Военная типография, 1845, 242 с.
324. Краткий очерк сооружения мортонова эллинга в Баку. Газ «Бакинский Листок», 1871, №12-13
325. Крестов В. Как предлагают социалисты-революционеры разрешить в России национальный вопрос? Газ. «Знамя Труда», 1917, №22
326. Кто виноват? Газ. «Известия Советов рабочих и солдатских депутатов», 1918, №62(284)
327. Кумык. Будущность мусульман России. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №223

328. Курцев А.Н. Беженцы первой мировой войны в России. <http://historystudies.org>
329. Л.К. Экономические последствия армяно-татарских столкновений. Газ. «Баку», 1906, №1
330. Ленин В.И. Как обеспечить успех Учредительному Собранию? Газ. «Бакинский рабочий», 1917, №56
331. Ленин В.И. Лев Толстой, как зеркало русской революции. Газ. «Пролетарий», 1908, №35
332. Ленин В.И. Полное собрание сочинений. Т.15, М.: Изд. Политической Литературы, 1953, 573 с.
333. Ленин и Ко. Газ. «Баку», 1917, №154
334. Лепилкина О.И. Система провинциальной прессы в России накануне и в период первой русской революции; http://www.nbuu.gov.ua/portal/Sjc_Gum.
335. Липранди А.П. В нефтяной Калифорнии // Наблюдатель, 1901, №8, с.40-56
336. Лохфитский М. Кавказские записки. 1. Свойства Князя П.Д.Цицианова// Сын Отечества, 1817, №34
337. Лукьянова С.Л. Вопросы литературы в русской периодической печати Азербайджана. 1917-1920. Баку: Элм, 1976, 261 с.
338. Макушин Л.М. Проблемы свободы печати в юриспруденции эпохи Великих реформ // Проблемы образования, науки и культуры, 2007, №50, <http://proceedings.usru.ru>
339. М.А-ий. Общество помоши беженцам. Газ. «Баку», 1915, №1
340. Мамедкулизаде Дж.Г. Сборище сумасшедших. М.: Художественная литература, 1989, 351 с.
341. Мамедов-Ахлиев А. Судьба завоеваний революции. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №242
- 341а. Манифест об усовершенствовании государственного порядка. <https://ru.wikisource.org/wiki>
342. Марвин Ч. Керосиновый Молох. Газ. «Бакинские Известия», 1887, №1
343. Марвин Ч. Чудовищная производительность русских нефтяных скважин. Газ. «Бакинские Известия», 1887, №5,
344. Маркова О.П. Россия, Закавказье и международные отношения в XVIII веке. М.: Наука, 1966, 324 с.
345. Махмудбеков Ш. Кавказ и Учредительное Собрание. Газ. «Известия Комитета Мусульманских Общественных организаций», 1917, №267
346. Медведев Д.А., Алиев И.Г. Гуманитарные вызовы XXI века. М.: ТЕРРА, ИТАР-ТАСС, 2011, 247 с.
347. Медиев Р. Новая выходка Петербургских газет против мусульман. Газ. «Каспий», 1906, №14
348. Меликов Г.б. Мусульманское население г. Баку. Газ. «Бакинский Листок», 1872, №9
349. Местная летопись. Газ. «Баку», 1906, 1 января
350. Местная летопись. Газ. «Каспий», 1893, №284
351. Местные свободы. Свобода слова. Газ. «Каспий», 1906, 6 января
352. Минасазов Г. Избранные произведения. Баку: Язычы, 1982, 299 с.
353. Мир-Бабаев М.Ф. Краткая история азербайджанской нефти. Баку: Типография ГНКАР, 2008, 400 с.
354. Мирзаев М.Ш. Материалы для истории тюркской печати на Кавказе. Баку: «Çenlibel» NPM, 2009, 240 с.
355. Младотурки. Газ. «Бакинские известия» 1903, 28 августа (10 сентября)
356. Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты «Каспий» (1881-1917 гг.). Баку: Элм, 1983, 132 с.
357. Мурадалиева Э.Б. Колониальная политика российского царизма и городское общественное управление в Северном Азербайджане //Bakı: Bakı Universitetinin Xəbərləri. Humanitar seriyası, 2009, №3
358. Муслим. Произведения Шекспира на татарской сцене. Газ. «Каспий», 1904, №197
359. Мусульманская дружина. Газета «Бакинец», 1914, №60
360. Мусульманская печать. Газ. «Каспий», 1891, №№ 123,125

361. Мусульманские рабочие пробуждаются. Газ. «Бакинский рабочий», 1906, №1
362. Мусульманские школы. Газ. «Каспий», 1891, №99
363. На темы дня. Газ. «Бакинец», 1917, №50
364. Набиев Б.А., Керимли Т.Г. Похищение Низами. Газ. «Обще-писательская Литературная газета», 2012, №2(27)
365. Наблюдательный мусульманин. Кое-что о мусульманской интеллигенции. Газ. «Бакинские известия», 1904, 2-го (15) февраля
366. Нариманов Н.Н. Несколько слов о пишущей мусульманской интеллигенции. Газ. «Каспий», 1896, №25
367. Народонаселение губернии / Бакинский торгово-промышленный сборник. Баку: Типография А.М.Промышленского, 1900, 283 с.
368. Национальный архив Грузии: Ф.480, оп. 1, д.1988
369. НАГ: Ф.10, д.256
370. НАГ: Ф.1с., д.211
371. НАГ: Ф.2с., д.5340
372. НАГ: Ф.1с., д.81
373. НАГ: Ф.2с., д.2320
374. НАГ: Ф.480, оп. 1 д.1703
375. НАГ: Ф.480, оп. 1 д.94
376. НАГ: Ф.480, оп.2, д. 32
377. НАГ: Ф.480, оп.2, д.111а
378. НАГ: Ф.480, оп.2, д.120
379. НАГ: Ф.480, оп.2, д.22
380. НАГ: Ф.480, оп.2, д.232
381. НАГ: Ф.480, оп.2, д.234
382. НАГ: Ф.480, оп.2, д.461
383. НАГ: Ф.480, оп.2, д.789
384. НАГ: Ф.480, оп.2, д.956
385. НАГ: Ф.480, оп.2, д.963
386. Национальный вопрос. Газ. «Знамя Труда», 1917, №11
387. На Царьград! Газ. «Бакинец», 1914, №56
388. Начало печати у армян в XVI столетии // Кавказская старина, 1873, №4-5.

389. Наши ближайшие задачи. Газ. «Гудок», 1908, №34
390. Наши задачи. Газ. «Известия Советов рабочих и солдатских депутатов», 1917, №1
391. Наши задачи. Газ. «Бакинский рабочий», 1918, №63(179)
392. Некролог. Памяти Л.Н.Шендрикова. Газ. «Прогресс», 1907, 22 февраля
393. Николаев Н. «Правда» турок об армянах и правда фактов. (По поводу брошюры турецкого правительства «Правда об армянском революционном движении и мерах правительства». Константинополь. 1916 г.). Газ. «Баку», 1916, №150
394. Нифталиев И.В. Правда о «горячем сердце Бакинской коммуны»; <http://www.myazerbaijan.org/>
395. Новая газета в Баку. Газ. «Каспий», 1905, №80
396. Новая лампа. Газ. «Бакинские Известия», 1886, №21
397. Новиков А.И. Записки о городском самоуправлении. Газ. «Бакинские известия», 1903, 25 ноября (8 декабря)
398. Новые усовершенствования в керосиновых лампах. Газ. «Бакинские Известия», 1886, №24
399. Нужна ли нам третья газета? Газ. «Каспий», 1888, №83
400. Нюшин С. Бороться или отступать? Газ. «Бакинский рабочий», 1906, №1-2
401. Нюшин С. О графе Толстом и его юбилее. Газ. «Бакинский рабочий», 1908, №5-6
402. Огаджанян Р. Эчмиадзинскому съезду. Газ. «Баку», 1915, №45
403. О пошлости. Газ. «Бакинский рабочий», 1917, №13
404. Ольшевский М.Я. Кавказ с 1841 по 1866 год // Русская старина, 1894, ноябрь, с.221-222
405. О сотрудничестве с буржуазией. Газ. «Известия Советов рабочих и военных депутатов», 1917, №128
406. От Бакинского организационного комитета партии Народной Свободы. Газ. «Бакинец», 1917, №14
407. От конституционно-демократической партии. Газ. «Баку», 1906, 19 февраля
408. От редакции. Газ. «Бакинский Листок», 1871, №1

409. От редакции. Газ. «Бакинский Листок», 1872, №1
410. От редакции. Газ. «Бакинский рабочий», 1906, №1
411. От редакции. Газ. «Бакинский рабочий», 1908, №1-2
412. От редакции. Газ. «Каспий», 1881, №28
413. Открытое письмо А.И.Новикову. Газ. «Бакинские Известия», 1903, 17(30) октября
414. Отчет Правления Бакинского Отделения Женского Благотворительного общества Св. Нины. Газ. «Бакинский Листок», 1871, №14
415. Описание всех губерний, областей и округов Кавказского края // Весь Кавказ. 1903, №1, ч.III, с.18-46
416. Палян Ер. Европейская война и армянский вопрос. Газ.«Баку», 1914, №176
417. Палян Ер. К истории армянского вопроса в Турции. Газ. «Баку», 1914, №244
418. Панова В.Ф., Вахтин Ю.Б. Жизнь Мухаммеда. М.: Политиздат, 1990, 495 с.
419. Партийный кризис и наши задачи. Газ. «Бакинский пролетарий», 1909, №6.
420. Первый газовый завод. Большая энциклопедия Нефти и Газа. <http://www.ngpedia.ru/id22884p1.html>
421. Перинчек М. Армянский вопрос в 120 документах из российских государственных архивов. М.: Лаборатория Книги, 2011, 256 с.
422. Периодическая печать на Кавказе. Тифлис: Электропечатня Груз. Изд. Т-ва, 1901, 51 с.
423. Периодические издания в Тифлисе / Кавказский Календарь на 1862 год. Тифлис: Типография Канцелярии Наместника Кавказского, 1861, 471 с.
424. Письма к Распутину. Газ. «Бакинец», 1917, №34
425. Письмо в редакцию. Газ. «Каспий», 1906, №19
426. Пичикян И. Государственный переворот и партия «Дашнакцутюн». Газ. «Баку», 1917, №72
427. По поводу проекта транскавказского нефтепровода. (Доклад К.И.Лисенко в Императорском Русском Техническом Обществе). Газ. «Бакинские Известия», 1885, №9
428. По России. Профессиональные союзы в Москве. Газ. «Бакинский рабочий», 1908, №1-2
429. Политические известия. Газ. «Бакинский Листок», 1871, №7
430. Положение армян в Турции. Газ. «Баку», 1915, №158
431. Попов. Ответ г. Ильину. Газ. «Бакинский Листок», 1871, №7
- 431а. Португалов В.Наследие эпохи великих реформ. Газ. «Бакинские известия», 1903, 13(26) ноября
432. Постановление Бакинского генерал-губернатора. Газ. «Баку», 1905, №33
433. Пресса. Газ. «Баку», 1915, №16
434. Прошение С.-Петербургского 1-й гильдии купца Людвига Эммануиловича Нобеля. Газ. «Бакинские Известия», 1886, №12
435. Пушкин А.С. Анчар. Собрание сочинений в 10 томах. Т. 2, М.: Художественная Литература, 1959; <http://rvb.ru/pushkin/01text/01versus/>
436. Работа ленинцев в армии. Газ. «Бакинец», 1917, №35
437. Развязка. Газ. «Бакинский рабочий», 1918, №62(178)
438. Рамишвили Ис. Это было тогда... Газ. «Наш Голос», 1918, №2
439. Распутин и двор. Газ. «Бакинец», 1917, №17
440. Распутин и дворец. Газ. «Бакинец», 1917, №13
441. Ратгаузер Я. Революция и гражданская война. 1917-1918 гг. Баку: «Красный Восток» Бакполиграфа, 1927, 221 с.
442. Редакция Закавказского Вестника / Кавказский Календарь на 1847 год. Тифлис: Типография Канцелярии Наместника Кавказского, 1846
443. Общественное образование / Кавказский Календарь на 1847 г. Тифлис, 1846
444. Рейфман П.С Из истории русской, советской и постсоветской цензуры; http://lepo.it.da.ut.ee/~pavel/index1.htmhttp://www.textfigther.org/raznoe/History/reifm/stavshii_ministrom_prosvescheniya_tsenzury_aleksandra.php

445. Р-н. Л. К историческим итогам 1913 года. Газ. «Баку», 1914, №1
446. Роланд. Съезд журналистов. Газ. «Каспий», 1905, №63
447. Российский Государственный исторический архив (РГИА). Ф.776, оп.12, д.48
448. РГИА: Ф.776, оп.14 д.1
449. Русские писатели. 1800-1917. Биографический словарь. Т.1: А-Г. Под ред. П.А.Николаева, Д.С.Лихачев, Ю.М.Лотман, Ю.Манн и др. М.: Советская энциклопедия, 1989, 672 с.
450. Рустамова - Тогиди С. А. Мартовские события 1918 г. в Баку: предпосылки, характер, последствия (II). [http://az.wikibooks.org/wiki/Мартовские_события_1918_г._в_Баку:_предпосылки,_характер,_последствия_\(II\)](http://az.wikibooks.org/wiki/Мартовские_события_1918_г._в_Баку:_предпосылки,_характер,_последствия_(II))
451. С берегов Каспия. Газ. «Бакинские Известия», 1877, №16
452. Свищоховский Т. Русский Азербайджан // Хазар, 1990, №1 (2), с.83-109
453. Свободная печать. Газ. «Каспий», 1917, №73
454. Сибирский Ф. Арам. Газ. «Русское Слово», 1915, №119
455. Сеидзаде Д.Б. Из истории азербайджанской буржуазии в начале XX века. Баку: Элм, 1978, 146 с.
456. Сколько стоит война? Газ. Каспий», 1914, №164
457. Скорбь журналиста. Газ. «Каспий», 1905, №18
458. Словарь кавказских деятелей. Приложение к «Справочнику Старожила». Газ. «Кавказ», Тифлис, 1900, №1.
459. Собрание нефтепромышленников 26 октября. Газ. «Бакинские Известия», 1886, №87
460. Соколовский Н.А. Бурение на нефть и способы ее добычи в период 1873-1883 гг. Газ. «Бакинские Известия», 1886, №№19, 20, 21
461. Соколовский Н.А. Как велики нефтяные богатства Кавказа. Газ. «Бакинские Известия», 1886, №33
462. Соколовский Н.А. Нефтепровод и фонтаны. Газ. «Бакинские Известия», 1886, №88
463. Соколовский Н.А.Нефтепровод, как средство усиления разведок на нефть. Газ. «Бакинские Известия», 1886, №89

464. Старосельский В.А. Кавказская драма. Армяне. Газ. «Баку», 1906, №54.
465. Старцев. Бакинская нефтяная промышленность. Газ. «Бакинские Известия», 1886, №1
466. Старцев. Магомет и его учение. Газ. «Каспий», 1891, №271, 1892, №№3, 8, 18, 25, 36, 52, 71, 79, 87, 106, 113
467. Старцев Гр. Заметки. Газ. «Баку», 1917, №119
468. Старый. Баку в цифрах. III. Газ. «Каспий», 1914, №285
469. Старый. Добрая зависть. Газ. «Каспий», 1915, №20
470. Стоимость войны. Газ. «Каспий», 1905, 4 января, №2
471. Съезд учителей-мусульман Кавказа в г. Баку. Газ. «Каспий», 1906, №178
472. Тагирджанова А.Н. К 95-летию IV Всероссийского съезда мусульман в Петербурге (Краткий обзор газетных публикаций) // История Петербурга, 2009, № 3 (49), с.66-71.
473. Тан. Очерки. Передвинутые души. // Русское богатство, 1908, №11, сс.156-169
474. Тер-Даниелянц Д. Армянские школы в Турции. Газ. «Каспий», 1904, №16
475. Типография «Баку». Газ. «Бакинец», 1919, №4
476. Топчибашев А.А. Газета на татарском языке в Баку. Газ. «Каспий», 1905, №18
477. Топчибашев А.А. К отмене ограничения прав мусульман в городском самоуправлении. Газ. «Каспий», 1905, №156
478. Топчибашев А.А. К самоуправлению Кавказа. Газ. «Каспий», 1905, №218
479. Топчибашев А.А. К умиротворению национальностей. Газ. «Каспий», 1905, №222
480. Топчибашев А.А. К учреждению в Баку мусульманского благотворительного общества. Газ. «Каспий», 1904, №235.
481. Топчибашев А.А. Мусульмане в освободительном движении. Газ. «Каспий», 1905, №216
482. Топчибашев А.А. Начало реформ на Кавказе. Газ. «Каспий», 1905, №140
483. Топчибашев А.А. От редакции. Газ. «Каспий», 1898, №133

484. Топчибашев А.А. Свобода и школа. Газ. «Каспий», 1905, №219
485. Топчибашев А.А. Эра возрождения мусульман. Газ. «Каспий», 1905, №221
486. Труды Бакинского Отделения Императорского Русского Технического Общества. Баку: Типография «Арор», 1897, 153 с.
487. Труды. Издание Совета съезда нефтепромышленников в Баку. Баку: Типография А.Г.Юзбашева, 1901
488. Туманян С. «Разгон» Учредительного Собрания. Газ. «Известия Советов рабочих и солдатских депутатов», 1918, №9 (231)
489. Турецкаяnota об армянских погромах. Газ. «Баку», 1915, №131
490. Устав о цензуре и печати / Составлен В.П.Ширковым. СПб.: Изд. Юридического Книжного Магазина Н.К.Мартынова, 1900, 304 с.
491. Устюжанина П.А. Феномен сатирической журналистики в российской печати в период революции 1905-1907 гг. http://sfukras.akademia.edu/PolinaUstyuzhanina/Papers/1733_53/_1905-1907
492. Усуббекова А. Наше будущее и задачи настоящего момента. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, 1(14) декабря
493. Учредительное Собрание и Самодержцы из Смольного. Газ. «Знамя труда», 1917, №53
494. Учредительное Собрание. Газ. «Каспий», 1917, №265
495. Фадеев А.В. Россия и Кавказ в первой трети XIX века. Москва: Издательство Академии Наук СССР, 1960, 400с.
496. Филатович Б. Приближается великое. Газ. «Бакинец», 1915, №13
497. Хатисов К.И. Баку, 18-е февраля. Газ. «Баку», 1906, 18 февраля
498. Хатисов К.И. Баку, 22-но января. Газ. «Баку», 1906, №17
499. Хатисов К.И. Ревизия сенатора Кузьминского и армянские комитеты. Газ. «Баку», 1906, №38
500. Хатисов К.И. Что говорят цифры? // Нефтяное Дело, 1901, №20, с.1154-1146
501. Хлопководство / Бакинский Торгово-Промышленный Сборник. Баку: 1900
502. Чего хотят большевики?» Газ. «Бакинский рабочий», 1917, №27
503. Шадури В. Грибоедов и грузинские литературно-общественные круги; www.feb-web.ru
504. Шариф А.К. Четвертое, исправленное... // Вопросы литературы, 1972, №3
505. Шаумян С. Ко всем Советам Раб., Солд., и Крест. Депутатов, ко всем рабочим, солдатам и крестьянам Кавказа. Газ. «Бакинский рабочий», 1918, №28(144)
506. Шахтахтинский Б. К делу организации трудящейся мусульманской массы. 1917, «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», №131
507. Шахтахтинский Б. К задачам момента. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №103
508. Шахтахтинский Б. Одно из двух. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №127
509. Шахтахтинский Б. Ответ гг. секретарям центральной избирательной комиссии. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №111
510. Шахтахтинский Б. Политическое недомыслие. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №128
511. Шахтахтинский Б. Структура мусульманской деятельности». Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №113
512. Шахтахтинский Б.Отрадное явление. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №134

513. Шахтахтинский Б. К событиям последних недель. Газ. «Известия Комитета Бакинских Мусульманских Общественных организаций», 1917, №149
514. Шахтахтинский М.А. Англичане в Индии. Газ. «Каспий», 1891, №148
515. Шахтахтинский М.А. Вести из Персии Газ. «Каспий», 1891, №105
516. Шахтахтинский М.А. Джемаль-Эд-Дин. Газ. «Каспий», 1891, №102
517. Шахтахтинский М.А. Как называть закавказских мусульман? Газ. «Каспий», 1891, №93
518. Шахтахтинский М.А. Корреспонденция. Газ. «Каспий», 1891, №100
519. Шахтахтинский М.А. Русско-персидские отношения. Газ. «Каспий», 1891, №63
520. Шахтахтинский М.А. Трагательная история (Истинное происшествие). Газ. «Каспий», 1891, №111
- 520a. Щербинин М.П. Акты, собранные Кавказской Археографической Комиссией. Время Ермолова. (1816-1827) // Русская Старина, 1886, Т.15, с.225-234
521. Шахтахтинский М.А. Турецкие русофилы. Газ. «Каспий», 1891, №126
522. Эхо дня. Газ. «Бакинец», 1914, №50
523. Якубова М.А. Еще в начале века // Литературный Азербайджан, 1984, №12
524. 1 Мая. Газ. «Бакинский Листок», 1871, №9
525. 13 марта. Газ. «Бакинский Листок», 1871, №2
526. 17 апреля. Газ. «Бакинский Листок», 1871, №7
527. 1907-1908. Газ. «Гудок», 1907, №12
528. 3 апреля. Газ. «Бакинский Листок», 1871, №5
529. 3 Января 1918 г. «Известия Советов рабочих и солдатских депутатов», 1918, №1(223)
530. 400 лет русского книгопечатания. М.: Наука, 1964, 664 с.<http://www.ivki.ru/svitok/book/kvb.htm>
531. 6 марта. Газ. «Бакинский Листок», 1871, №1

532. 8 Мая. Газ. «Бакинский Листок», 1871, №10
533. 22 апреля – день рабочей печати. Газ. «Бакинский рабочий», 1917, №1
- Ingilis dilində**
534. Świętochowski T. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identifying Muslim Community. Cambridge: Cambridge University Press, 1985, 290 pp.

Fransız dilində

535. Bennington A., Lemercier-Quelquejay Ch. La presse et le mouvement national chez les musulmans de russie avant 1920. Paris: Mouton&Co, 1964. 386 p.

Internet resursları

536. www.armenika.info
 537. www.antique-book.htm
 538. <http://dic.academic.ru>
 539. orientiraq/kurds.htm

**1871 MAY - 1918-Cİ İLLƏRDƏ RUS DİLİNDE
NƏŞR OLUNAN QƏZET VƏ JURNALLARIN
XRONOLOGİYASI**

1. Бакинский Листок – 1871-1872
2. Бакинские Известия – 1876-1887
3. Каспий – 1881-1919
4. Бакинские Губернские Ведомости -1894-1917
5. Бакинские Объявления – 1894-1901, 1903-1905
6. Бакинский Торгово-Промышленный Листок – 1898-1905
7. Нефтяное Дело – 1899-1920
8. Кавказ и Средняя Азия в фотографиях и описаниях – 1900-1906
9. Биржевые Бюллетени Газеты «Нефтяное Дело» - 1902
10. Бакинские Известия – 1902-1905, 1907
11. Баку – 1902-1918
12. Известия Совета Рабочих Депутатов-1905-1906
13. Бакинская Газета – 1905-1906
14. Кавказское Слово – 1905-1906
15. Маяк – 1905-1906
16. Бакинская Жизнь – 1906
17. Бакинский Голос – 1906
18. Весельчак -1906
19. Елисаветпольские Отголоски – 1906
20. Каспийская Волна – 1906
21. Набат - 1906
22. Понедельник – 1906
23. Призыв – 1906
24. Труд – 1906
25. Трудовая Жизнь – 1906
26. Якорь - 1906
27. Бакинские Отголоски – 1906-1907
28. Бакинский Досуг – 1906-1907

29. Рядовой – 1906-1907
30. Бакинский Рабочий – 1906, 1908, 1917-
31. Каспийское Море – 1907
32. Прогресс - 1907
33. Голос Баку – 1907
34. Народ – 1907
35. Бакинская Неделя -1907
36. Кавказ и Средняя Азия - 1907
37. Бакинский День – 1907-1908
38. Бакинское Эхо – 1907-1908
39. Промысловый Вестник – 1907-1908
40. Бакинец -1907-1920
41. Баптист – 1907-1914
42. Бакинский Пролетарий – 1907-1909
43. Гудок 1907-1909
44. Джигит – 1907-1913, 1916, 1918
45. Вай-Вай - 1908
46. Жизнь Баку – 1908
47. Сегодня - 1908
48. Бакинский Листок Справок, Объявлений и Рекламы – 1908
49. Вестник Баку – 1908
50. Бакинское Горе – 1908-1909
51. Бакинский Листок -1908-1909
52. Елисаветпольские Губернские Ведомости – 1908-1916
53. Бич - 1909
54. Бакинский Профессиональный Вестник – 1909
55. Вечерние Новости – 1909
56. Волна – 1909
57. Прикаспийская Жизнь - 1909
58. Заря – 1909-1910
59. Бакинская Почта 1909-1910
60. Бакинские Вести – 1909
61. Вечерняя Заря – 1909-1910

62. Адская Почта - 1910
 63. Бакинские Стрелы - 1910
 64. Обозрение театров - 1910
 65. Бакинский Биржевой Листок - 1910
 66. Бакинский Конторщик - 1910-1911
 67. Бакинская Правда - 1910-1911
 68. Бакинские Новости - 1910-1913
 69. Кавказская Копейка - 1910-1916
 70. Кавказский Телеграф - 1910-1916
 71. Бакинская Звезда - 1911
 72. Бакинский Дневник - 1911
 73. Кавказский Телеграф - 1911-1912
 74. Юный Кавказ - 1911-1912
 75. Шушинский Листок - 1911-1914
 76. Барабан - 1912-1913
 77. Наш Путь - 1912
 78. Наше Слово - 1912-1913
 79. Мозаика - 1913
 80. Бакинский Театральный Курьер - 1913-1914
 81. Модный Курьер - 1913-1914
 82. Бич - 1913-1916
 83. Шушинская Жизнь - 1913-1914
 84. Весенний Звон - 1914
 85. Известия Бакинской Городской Думы - 1914-1916
 86. Экстренные Официальные Телеграммы - 1914-1917
 87. Бакинские Известия - 1915
 88. Беженец - 1915
 89. Вечерние Официальные Телеграммы - 1917
 90. Единение - 1917
 91. Известия Комитета Бакинских Мусульманских
 Общественных Организаций - 1917
 92. Известия Бакинского Исполнительного Комитета - 1917
 93. Известия Советов Рабочих и Солдатских Депутатов -
 1917-1918

94. Известия Революционного Комитета Общественной
 Безопасности - 1917
 95. Листок Пролетарского Совещания Женщин - 1917
 96. Социал-демократ - 1917
 97. Голос Единства - 1917-1918
 98. Знамя Труда - 1917-1918
 99. Ночные Официальные Телеграммы - 1917
 100. Известия Военно-Революционного Комитета
 Кавказской Армии - 1918
 101. Наш Голос - 1918
 102. Наше Знамя - 1918
 103. Наше Слово - 1918
 104. Бюллетень Комитета Революционной Обороны
 г. Баку - 1918

“Elm və təhsil” nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Dizayner: *Zahid Məmmədov*
Texniki redaktor: *Ruhiyə Abbasova*

Çapa imzalanmış: **07.04.2017**
Şərti çap vərəqi: **24.5.** Sifariş: **№256**
Kağız formatı: **60x84 1/16.** Tiraj: **300**

Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapositivlərdən çap olunmuşdur.

E-mail: *elm.ve.tehsil@mail.ru*

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4

Ar 2017
2014

БАКУНІСТІЙ

№ 10747
10.05.1905
ГАЗЕТА ЗАКОНОДАТЕЛЬНОГО
І АДМІНІСТРАТИВНОГО
СОВІДУ

